

DÜNYA ƏDƏBİYYATI

CEK LONDON



SEÇİLMİŞ
ƏSƏRLƏRİ

CEK LONDON

1116(7)
L 83

235604
**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**



**“ÖNDƏR NƏŞRİYYAT”
BAKİ-2005**

*Bu kitab "Cek London. Povestlər və hekayələr" (Bakı, Yaziçı, 1990)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Ön sözün müəllifi:

Zeydulla Ağayev

813.52 - dc 21

AZE

Cek London. Seçilmiş əsərləri. Bakı, "Öndər nəşriyyat", 2005, 512 səh.

Amerika ədəbiyyatının görkəmli nümayəndəsi olan Cek London bütövlükde XX əsr ədəbiyyatının ən böyük realist yazıçılarından biridir. Onun əsərlərinin başlıca qayəsini humanizm təşkil edir. Sənotkarın "Mən insanın qüdrətinə inanıram" sözləri yaradıcılığı üçün epiqraf ola bilər.

Bu kitabda yazıçının məşhur povest və hekayələri toplanmışdır. Həmin əsərlərin müsbət qəhrəmanı möhkəm iradəli, mərd, fədakar, nəcib insandır.

ISBN 9952-416-45-7


© "ÖNDƏR NƏŞRİYYAT", 2005

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



HƏYAT LABİRİNTLƏRİNDE OLIMPƏ DOĞRU

San-Fransisko şəhərindən çıxıb Sakit okean boyunca uzanan rahat yolla üç saat-üç saat yarım sütyəndən sonra sağa dönərək ara yollarla yənə də bir saat gedib, təbiətin dilbər bir guşesinə qədəm qoyur, üzüm plantasiyalarının, kiçik qəsəbə və kəndlərin arasından keçib meşəyə girəndən sonra "Cek Londonun rançosu" deyilən əraziyə daxil olursan. Bu son sözlər şərtidir; cünki indi muzey kimi qorunan və həmişə turistlərin üzünə açıq olan qoruğa daxil olmaq üçün bilet almalısan...

Burada hər şey onun 1916-ci ildə qoyub getdiyi kimi saxlanılır. Yaşadığı ev də, iş və yataq otaqları da, işlətdiyi kotanlar da, traktorlar da, ehtiyat hissələri də... XIX əsrin axılarında ilk əsərləri mətbuata ayaq açıandan sonra bir qədər kapital toplaya bilmış Cek London bu torpaqları özülləşdirmiş, üzüm plantasiyalarında və fermalarda işləmək üçün altmışa yaxın ailəni bura dəvət etmişdi. Hər şeydən qabaq böyük insanı keyfiyyətlərə malik olan yazıçı San-Fransiskoda ona hər tinbaşı əl açan diləncilərə qarşı bigana qala bilmirdi. O, yaxşı başa düşürdü ki, dilənciya və ya işsizə verilən qəpik-quruş onların problemlərini həll etməyəcəkdir – həmin adamlar ardıcıl qazanc gətirən daimi işlə təmin olunmalıdır. Məhz bu xoş məramı, insanı niyyəti yerinə yetirmək üçün "Cek Londonun rançosu" adlanan bu təsərrüfat yaranmışdı. Həmin illərdə Cek London sosialist ideyalarının təsiri altında idi.

Yazıçının evindən təxminən bir kilometr aralı six meşəliyin içərisindəki talada yanıb külə dönmüş ücmərtəbeli binanın hisli divarları başqa bir əhvalatın yadigarıdır. Bu bina keçən əsrin ilk on illərində Amerikada tikilmiş en bahalı binalardan hesab edilir. Yazıçı haradəsa qayaları partlatdırır, öz gələcək evini qaya parçalarından tikdirirdi. Bina yaxşı romantik bir ad da qoymuşdu: "Canavar yuvası!" Lakin 1913-cü ilin avqustunda, bütün otaqları hər cür bahalı mebellə təmin edilmiş bu binaya köçmək ərəfəsində Cekin ikinci arvadı Carmianın fitvası – qurğusu ilə həmin bina yandırılmışdı...

Ranço böyük bir sahəni əhatə edir. Haradəsa cəngəlliyi andıran meşədən, üzüm plantasiyalarından, digər yardımçı binalardan uzunuzadı danışmaq olar. Lakin möhtərəm oxucunun diqqətini başqa bir obyekte yönəltmək istəyirəm: "Canavar yuvası"nın şərqində, təxmi-

nən 700-800 metrlik məsafədə qalın meşəlikdəki təpənin üstündə... Cek Londonun tənha qəbri! Daha doğrusu, cəsədi yandırıldıqdan sonra adı dəmir barmaqlıqlarla əhatəyə alınmış, yekə, çopur bir qara daşın altında yerləşdirilmiş qabdakı külü!

Nə dərəcədə şöhrətli olsa da, həmin şöhrətdən daha artıq dərəcədə şəxsi bədbəxtliklər girdabında çapalamış yazıçının tənha qəbri, tənha ruhu əldən-ayaqdan uzaq bir yerdə vəfali oxucularının yolunu gözləyir.

Azərbaycan oxucusunun ən yaxşı tanıldığı və sevdiyi əcnəbi yazıçılardan biri məhz Cek Londondur. Onun əsərləri insanı həyat eşqinə, mübarizə əzminə, qələbəyə kökləyir. Bunlar müəllifin bütün əsərlərinin mayasına işləmiş əlamətlərdir.

Lakin düzümlü, mübariz ədəbi obrazları ilə ölməzlik qazanan Cek London həyatda və məişətdə tamamilə fərqli adam idı. Ailə-məişət məsələlərində onun döyüşkən ruhunun əlamətləri belə sezilmir. Xüsusən ona olan münasibətdə bütün əxlaqi-etik normaları kobudcasına pozan anası Flora və ikinci arvadı Carmiana qarşı zahirən düzümlü, əslində isə çox zəif mövqə tutmuş, əsl həqiqətdə məhz onların davranışını ürəyinə sala-sala qırx yaşında özüne qəsd etmişdir...

Bəli, həyatda onun bəxti getirməmişdir və bu bəxtiqaralıq hələ dünyaya gəlməzdən qabaq onun qismətinə yazılmışdı. Anası Flora hamiləlik dövründə özünə qəsd etmək niyyəti ilə damarını kesmiş, lakin San-Fransisko həkimləri onu xilas edə bilmədilər. Flora ölsəydi, bəttindəki körpə – gələcəyin məşhur yazıçısı Cek London da məhv olacaqdı. Hələ doğulmamış körpəyə qəsd edilmişdi və bu qara niyyətin məşum pərdəsi Cek Londonu ömrü boyu izləmişdir.

O, məşhur irland astroloq-alimi, professor Çeyninin oğladur. XIX əsrin 70-ci illərində professor Çeyni ABŞ-da oxuduğu bir-birindən maraqlı mühazirələri ilə böyük şöhrət qazanmışdı. Onun verdiyi proqnozlar bir qayda olaraq düz çıxırı. Mühazirələri həmişə ajotajlı keçir, Amerikanın bütün şəhərləri onu dəvət edirdi. Artıq Çeyninin pərəstişkarlarından ibarət dəstə də yaranmışdı. Əksərinin gənc qızlardan ibarət olduğu pərəstişkarlar dəstəsi Çeyninin arxasında bu şəhərdən o birinə gedirdi. İrland professorla yaxınlığa can atanlardan biri də Flora Uellmən idi.

Lakin onların yaxınlığı adı əyləncə olaraq qalmamışdı. 1875-ci ilin iyununda Flora uşaq gözlədiyini professora eşitdirən kimi hər şey alt-

üst oldu. Professor Çeyni tanınmış kubar ailədən idi və çoxdan evlənmişdi. O, Flora ilə adını hallandırıb nüfuzuna xələl gətirmək istəmirdi. Ona görə də, professor gecələrin birində tərəddüd etmədən San-Fransiskodan qaçıdı. Ümidi üzülmüş Floranın gücü isə öz damarını kəsməyə çatdı...

Anadan olduğu gündən (12 yanvar 1876) ehtiyac məngənəsində sıxlın Cek kiçik yaşlarından çörek pulu qazanmaq məcburiyyətində qalmış, hər cür işin qulpundan yapışındı. O, doğma San-Fransisko şəhərinin küçələrində ayaqqabı silir, qəzet satır, çay və okean gəmilərinin göyərtələrini yuyur, limanlarda yük vurub, yük boşaldırdı. Atası qaçıb aradan çıxmışdı, tərslikdən ana sarıdan da bəxti üzünə gülməmişdi – Flora oxlaqsız qadın idi. O, balaca Cekin gün ərzində qazanlığı qepik-quruşu alıb rəqs meydancalarına qaçıır, münasib kişiyyə rast gələndə günrlərə evə qayıtmırıdı.

Növbəti tanışlıqlarının birində Floranın bəxti gətirmiş, o, Con London adlı ailəcanlı, zəhmətkeş bir dul kişi ilə tanış olmuşdu. Təzə tanışı onunla ciddi münasibətlər quraraq evlənmək təklifi etmişdi.

Cekin uşaqlıq dövrünün ən mənalı anları məhz atalığı Con Londonla bağlıdır. Gələcək yazılıının xarakterinin formallaşmasında onun misilsiz zəhməti olmuş, məhz atalığına olan hədsiz minnətdarlığının ifadəsi kimi Cek sonralar onun familyasını özünə ədəbi təxəllüs kimi qəbul etmişdir – Cek Londonun əsl adı isə Co Griffit olmuşdur.

O, erkən gənclik illərindən həm ehtiyacın daşını atmağa, həm də öz fitri istedadına qol-qanad verməyə geniş meydan axtarır, inadkar bir ardıcılıqla öz böyük möqsədine doğru gedirdi. Balıqçı gəmisi ilə Yaponiya sahillərinə gedib çıxsa da, yaxşı qazana bilmədi. Ali təhsil almaq arzusu ilə universitetə girsə də, təhsil haqqını ödəməyə gücü çatmadığı üçün bir il sonra oradan uzaqlaşmalı oldu.

Alyaskada qızıl tapılması xəbərini eşidən kimi şimal torpaqlarının gəl-gəl deyən cazibəsi Cek də öz qoynuna səsləmiş, lakin onun ikiillik (1897-98) axtarışları nəticəsiz qalmışdı. Düzdür, başqlarından fərqli olaraq Cek London qızıl tapa bilmədi, lakin gələcək ədəbi əsərlərinin zəngin materiallarını beyninə yükləyə bildi. Sonralar həmin mövzular “Şimal hekayələri” silsiləsinə çevrilərək gənc yazıçıya böyük ədəbi şöhrət qazandırdı. Bu silsilədən ilk hekayə (“Yolda olaların şərfinə”) 1899-cu ilin yanварında Kaliforniya ştatında çıxan “Transkontinental aylığı” jurnalında çap edilmişdi. Bunun ardınca Cek

Londonun istedədi təşnə oxucu qəlbinə çağlayan bulaq kimi su püs-kürməyə başladı.

Sələflərinin heç birinə bənzəməyən Cek London XX əsrin ilk onilliyində ən məhsuldar işləyən və ən çox nəşr edilən Amerika yazıçısı idi. O, ABŞ-in bir nömrəli yazıçısı hesab olunurdu.

Erken uşaqlıqından ehtiyac məngənəsində çırpinan, yaşadığı cəmiyyətin yırtıcı və dağıdıcı mahiyyətini öz üzərində “təcrübədən keçirmiş” C.London sözün həqiqi mənasında əsl həyat universiteti keçmiş, acliğın və vəhşiliyin hökm sürdüyü yırtıcı cəmiyyətin dibində həyat uğrunda, yaşamaq naminə əlbəyaxa döyüşə atılmışdır. Bu uzun, yorucu və məşəqqətli döyüş isə sonralar onun müxtəlif hekayə, povest və romanlarının inandırıcı həyat materialına çevrilmişdir. Cek Londonun sağlam, eyni zamanda kövrək lirik qəhrəmanı yırtıcı xisletli cəmiyyətlə üz-üzə dayanmış, necə deyərlər, yalnız əllə kapital aləmi ilə döyüşməsdür.

C.Londonun qəhrəmanları real həyatdan gəlir, cəmiyyətin real naqışlıkları ilə döyüşə atılırlar. Onun lirik qəhrəmanları vasitəsilə yaratdığı xarakterlərin fərdi və ümumi cəhətləri vasitəsilə oxucu insan təbiətinin, müasir bəşər övladının mübariz taleyini və dinamik inkişafını görür. Öz qəhrəmanını vəsf edən müəllif onu yalnız müsbət adam kimi təlqin etmək fikrindən uzaqda dayanır; vəziyyətdən asılı olaraq həmin qəhrəman birdən-bira mənfi mövqədə də dayana bilir. Cənki C.Londona görə, insanın daxili imkanları hüdudsuzdur, onun bütün əməlləri və hərəketləri haqqında qabaqcadan hazır resept vermək insanı yeknəsəqliyə aparıb çıxardı. Lakin C.London öz qəhrəmanını özündən nə qədər aralı saxlamağa cəhd göstərsə də, hər şeydən qabaq həmin qəhrəman yazılıının dünyabaxışını aydın təcəssüm etdirən, sənətkarın daxili aləmində gedən ölüm-dirim mübarizəsinin inikası kimi təzahür edən insandır.

C.London dünya ədəbi prosesini diqqətlə izləyir, ən böyük körfeylər cərgəsində dayanmağa çalışırı. O, yaxşı başa düşürdü ki, müasir qlobal problemlərin fövqündə dayanmaq üçün dövrün öz tipik qəhrəmanlarını yaratmaq lazımdır. Əsrin əvvəllerində qələmə aldığı çoxsaylı hekayə və povestlərdəki ədəbi obrazlar güc-qüvvət və qəhrəmanlıq, məhəbbət və xeyirxahlıq simvolları kimi oxucuların dərin rəğbətini qazansa da, 1908-ci ildə yazdığı “Martin İden” romani haqlı olaraq C.Londonun şah əsəri sayılır. Bu romanda burjua fərdiyyətçiliyi

ön plana çekilir. Martin obrazı vasıtəsilə (bu, əlbəttə, C.Londonun özüdür) cəmiyyətin aşağı təbəqəsinin istedadlı adamının müdhiş faciəsi verilmişdir.

Həyatın sırrını açmaq, onun inkişaf dinamikasını anlamamaq həm C.Londonun, həm də onun qəhrəmanının başlıca amalıdır.

Cəmi qırıq il yaşamış Cek Londonun yazıçı uğuru nə qədər möhtəşəm idisə, fərdi faciəsi de bir o qədər dərin idi. İlk növbədə, müəllif erkən gənclik illərindən sosialist ideologiyasının yalançı şəhri altına düşmüş, onun təsiri altında qələmə aldığı "Dəmir daban" və "İnqilab" əsərlərində qətiyyən özünə bənzəməmişdir. Oxucuların, xüsusilə döyüşkən ruhlu gənclərin marağına səbəb olmuş "Meksikalı" povestindən də "inqilab" iyi gəlir. Nə yaxşı ki, C.London öz ideoloji səhvini vaxtında anlaya bilmüş ve ondan uzaqlaşmışdır.

İkinci problem birbaşa onun şəxsi həyatı ilə bağlıdır. Doğma anası Flora daim ona başsaqrısı getirirdi. Sanki təbiət bu qadını öz oğluna düşmən yaratmışdı. Keçən əsrin əvvəllərindən Cek öz anasına ayrıca menzil, qulluqçu və aylıq maaş versə də, həyat yoldaşına aldığı hər bir pal-paltardan anasına alsa da, Flora həmişə narazılıq salırdı. O, Cekin aldığı ayaqqabıları və ya paltarı qonşulara satmağa aparır, oğlunun ona baxmadığından şikayətlənir, öz pal-paltarını satmağa məcbur olduğunu dile getirərək dünya şöhrətli yazıçının nüfuzuna zərbələr endirirdi.

Üstəlik, Cek aldanaraq birinci arvadından boşanmış və daha çox firqladaqla məşgül olan katibəsi Carmian Kottric ilə evlənmişdi. Carmianla evlilik Cekin daxili aləminin ardıcıl surətdə zəhərlənməsinə və onun həyatdan tez getməsinə səbəb olmuşdur. Carmianın təhribi ilə birinci arvadından olan iki qızını da az qala unudan Cek ömrünün son on üç ilini ikili ölçülərlə yaşamış, ondan sonra isə gücü çatmadığından öz canına qəsd etmişdir.

Ən maraqlısı isə budur ki, Cek London həm anası Floranın, həm də ikinci arvadı Carmianın ona qarşı yönəlmış işləklərini yaxşı görür, lakin onlara bir dəfə də olsun öz etirazını bildirmir, bildirə bilmirdi. Əsərlərindeki obrazları dişi-dırnağı ilə mübarizə aparanda, yalnız əllə pisliklərin üzərinə yeriməkdən qorxmayanda, onları yaradan müəllif bu iki qadına öz etirazını bildirə bilmirdi.

Cek London avtobiografik romanı olan "Martin İden"i dünya seyahətinə çıxdığı gəmisində, ikinci arvadı Carmianla eyni kayutda aylarla üz-üzə oturanda qələmə almışdı. Öz prototipi olan Martin İden

hər şeydən təngə gəlib hələ 1908-ci ildə özünü dənizə ataraq boğmuşdu. Deməli, Carmianla yaşamağın mənasızlığını başa düşən C.London hələ 1908-ci ildə 32 yaşında ikən özünü sui-qəsdə hazırlayırdı. Bundan sonra şəxsi faciələrlə dolu daha səkkizillik bir ömür yaşasa da, yenə də özünə qəsd nəticəsində dünyasını dəyişdi...

Keçmiş SSRİ məkanında Cek Londonun ədəbi taleyi çox uğurlu olmuşdur. Onun əsərlərindəki inqilabi ruhu sərrast görən və ABŞ yazıçısını ustalıqla bolşevik inqilabına "bağlayan" V.I.Lenin faktoru bu məsələdə əsas amil sayılmalıdır. Onun əsərlərində dilimizə ilk tərcüməçiləri hələ 19-20-ci illərdə X.Əzizbəyli və A.Əliyev etmiş, "İtirilmiş səma", "Ağ diş" və "Belyu qoxusu" kitabları hələ o vaxt ərəb əlif-bası ilə çapdan çıxmışdır. Səksən ildən artıqdır ki, C.Londonun realist nəsri ardıcıl olaraq Azərbaycan oxucusuna təqdim edilir.

Keçən əsrin altmışinci illərindən onun yaradıcılığına maraq daha da artmışdır. Xüsusilə "Martin İden" romanı tərcümə ədəbiyyatımız tarixində ciddi hadisə sayıla bilər (əsəri dilimizə İsləm İbrahimov çevirmişdir). Həmin illərdə tanınmış yazıçı-dramaturq Yusif Əzimzadə Amerika nasirinin "Dəmir daban" romanını tərcümə etmişdi. Yuxarıda qeyd etdiyimiz səbəbdən əsər heç bir oxucu rəğbəti oyada bilmədi.

Oxuculara təqdim edilən bu kitab 1991-ci ildə "Yazıçı" nəşriyyatında çapdan çıxmış kitabın latin əlifbasında yeni nəşridir. Burada Cek Londona ilkin yazıçılıq şöhrəti qazandırmış "Şimal hekayələri"nin ən parlaq nümunələri toplanmışdır. Bu cəhətdən "Öcdadların harayı", "Ağ diş" povestləri, habelə "Həyat eşqi", "Bəyaz sükunət" hekayələri daha xarakterikdir. Alyaskanın nəhayətsiz çöllərindəki əbədi buzlar, qar və sükunət diyarında öz qismətlərini axtaran minlərlə adamın tipik obrazlarını yaradan müəllifin rəğbat hissi ən çətin anda belə öz ləyaqətini, mərdanəliyini saxlayanların tərəfindədir.

Həmin əsərlərdə insan və təbiət münasibətlərinin minbir labirintini açmağa cəhd göstərən yazıçı ən çətin məqamlarda insanlıq ləyaqətini itirməyən, taleyin ölüm girdabına boyun əyməyərək son nəfəsədək həyat uğrunda çarşıyan qəhrəmanları insanın əyilməz iradəsinin simvoluna çevirir. Təəssüf ki, həmişə belə olmur. Şaxtalı bəyaz sükunət altında ac-yalavac sürünen, kələk, zor yolu ilə kapital toplamaq istəyən insanların vəhşi xisləti də tez üzə çıxır. Ən maraqlısı budur ki, insanın içində gizlənmiş vəhşi xisləti bütövlüyü ilə verməyə çalışan

Cek London tez-tez it və ya canavar obrazlarından sənətkarlıqla istifadə edir. Məhz vəhşi heyvan obrazları vasitəsi ilə yazıçı öz oxucusunu inandırır ki, yer üzündə ən böyük yırtıcı elə insanın özüdür.

Bu kitabın üstün cəhətlərindən biri də əsərlərin əksərinin birbaşa ingilis dilindən tərcümə edilməsidir. Manaf Süleymanov, Seyran Şiriyev, Kamran Nəzirli və bu sətirlərin müəllifinin ingilis dilindən etdiyi tərcümələrlə yanaşı, Mikayıl Rzaquluzadə və Rəna Şixəmirovanın rus dilindən çevirmələrinin də maraqla qarşılanmasıqına inanırıq...

Latin qrafikasına keçidlə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən nəşr olunası kitabların ilkin siyahısına Cek Londonun da adının salınması heç də təsadüfi deyil – o, hələ sağlığında vətəni Amerikanın hüdudlarını aşaraq dünya şöhrəti qazanmışdı. Cek London hayatı labirintlərinin minbir girintili-çixıntılı, əzablı yollarından salamat çıxaraq ədəbi olimpə yüksələ bilmışdı...

Əziz oxucunu XX əsr ABŞ ədəbiyyatının ən görkəmli simalarından biri olan Cek Londonun əsərləri və qəhrəmanları ilə tekbətək buraxır, onları on doqquzuncu əsrin axırlarının Alyaskasına və iyirminci əsrin əvvəllərinin Amerikasına dəvət edirik.

Zeydulla Ağayev



ƏCDADLARIN HARAYI

1

*“Qədim sərsəri duygular
Qırır adət zəncirini.
Vəhşi qalxıb yuxusundan
Tutur yenə öz yerini”.*

İBTİDAİ HƏYATA DOĞRU

Bak qəzet oxumurdu. Hardan biləydi ki, təkcə onu yox, Pyucet-Saunt körfəzindən San Diyeqoya qədər böyük ərazidə yaşayan güclü və uzun tüklü sahil itlərinin hamisini müdhiş bir təhlükə gözləyir. Arktikanın qütb qaranolığında eşələnən adamlar orada sarı metal tapmış, gəmi və nəqliyyat kampaniyaları bu tapıntı barədə aləmə car çəkmiş və minlərlə adam Şimala can atmağa başlamışdı. Bu adamlara itlər lazım idi. Elə qüvvətli itlər ki, ağır zəhmətə tab gətirən güclü bədənləri ve şaxtadan qorunmaq üçün qalın, uzun tükləri olsun.

Bak günəşli Santa-Klara vadisindəki böyük bir evdə yaşayırıdı. Oranı “Hakim Millerin malikanəsi” adlandırdılar. Ev yoldan qiraqda idи və bağ-bağatla əhatə olunmuşdu. Budaqların arasından tənha evi dörd tərəfdən əhatə edən geniş, kölgəli şüşəbənd görünürdü. Budaqları bir-birinə sarılmış qamətli qovaq ağaclarının altındakı geniş çəmənliyəcən çıraqlı döşənmiş cığır uzanırdı. Mülkün arxasındaki ərazi daha geniş idi. Orada yan-yörəsində çoxlu mehtərlər və onların köməkçiləri əlləşən tövlələr, üzümlüklərə baxan nökərlər üçün balaca evlər, nizamla sıralanmış həyətiçi tikililər, göz işlədikcə uzanan yaşıl otlaqlar, meyvə və giləmeyvə, üzüm bağları vardi. Sonra isə artezian quyusu üçün nasos qurğusu və hakim Millerin oğlanlarının hər səhər üzdükləri və qızımar günortağı sərinləndikləri böyük hovuz gəlirdi. Və bu nəhəng mülkü Bak qoruyurdu. O, burada doğulmuş və ömrünün dörd ilini burada keçirmişdi. Əlbəttə, burada başqa itlər də var idi. Belə böyük malikanədə itlərsiz keçinmək olmazdı. Lakin onları heç kim vecinə almırıdı.

İtlər gəlib-gedir, darısqal damlarda məskən salır, mülkün xəlvət yerlərində küskün həyat keçirirdilər; çox nadir hallarda burnunu qapıdan bayır çıxarıb həyət-bacada gəzən məzəlum itlər – yapon mopsu Tuts və tamamilə tüksüz Meksika cinsli İzabel kimi. Bundan başqa, orada iyirmiye yaxın foksteryer cinsli ov iti yaşayır, pəncərədən onlara baxan Tuts və İzabelə qəzəblə hürvətlər. Hücumun qarşısını ancaq süpürgə və xəkəndazla silahlılaşmış çoxlu qulluqcu alırdı.

Bak isə nə otaq iti idi, nə də həyət. Bütün malikanə onun ixtiyarındaydı. O, hakimin oğlanları ilə hovuzda üzər və ova gedərdi. Qaş qaralanda və dan yeri söküləndə hakimin qızları Molli və Əlisə gəzin-tidə müşayiət edərdi. Uzun qış gecələrində isə kitabxanada alışbyanın buxarının qarşısında hakimin ayaqları arasında xumarlanardı. O, hakimin nəvələrini belində gəzdirər, çəmənlikdə onlarla birgə mayallaq aşar, dal həyətdəki fəvvərə tərəfə və hətta daha uzaqlara örüş və giləmeyvəlik olan səmtə gedərkən onları gözlənilə bilən hər bir xəta-bəldən qoruyardı. O, Teryerlərin yanından təkəbbürlə keçər, Tuts və İzabeli isə vecinə də almazdı. Çünkü o, kral idi – hakim Millerin malikanəsində insanlar da daxil olmaqla sürünən, yeriyən və uçan nə varsa, hamisiniñ kralı!

Bakin senbernar cinsli nəhəng atası Elmo vaxtilə hakimin sadıq hemdəmi olmuşdu. Bak da qət etmişdi ki, atasının yoluyla gedəcək. Çox da yekə deyildi, ağırlığı cəmi-cümlətanı yüz qırx funt idi, çünkü anası Şep şotland qoyun iti cinsindəndi. Lakin yüz qırx funtun üstünə yaxşı yaşayış və hərtərəfli hörmətdən doğan ləyaqəti də gəlsəydi, onun özünü niyə sahanə aparmasını anlamaya olardı. Erkən küçüklük vaxtından – bu dörd il ərzində Bak tox zadəgan həyatı keçirmişdi. Tənhalıqda yaşayan bəzi kənd “ziyalıları” kimi, həddindən artıq məğrur, bir az da xudbin idı. Lakin özünü sadəcə şıltaq ev iti olmaması ilə xilas edirdi. Ov və digər əyləncələr onu kökəlməkdən qorumuş, ezelələrini gücləndirmişdi. Soyuq suda üzmək və hovuza məhəbbət isə canını buz baltasına döndərmişdi.

Klondaykda qızıl tapılması və dünyanın hər tərəfindən adamları şaxtalı şimala dardlığı 1897-ci ilin payızınan bax bu cür həyat sürdü. Lakin Bak qəzet oxuya bilmirdi. Və nə bileydi ki, bağban köməkçilərindən biri Manuelle tanışlıq xoşagelməz nəticələr verəcək. Manuelin əsas nöqsani Çin lotereyası oynamağa qızığın girişməsiydi. Onun bir kəsir cəhəti də sistemə inanması idi ki, bu da gec-tez onu məhvə ap-

rib çıxaracaqdı. Çünkü sistem üzrə oynamaq üçün çoxlu pul lazımdı. Bağban köməkçisinin qazancı isə heç arvad-uşağının ehtiyaclarını belə ödəmirdi.

Manuelin satqınlıq etdiyi həmin unudulmaz gecə hakim üzümçülər cəmiyyətinin müşavirəsinə getmişdi. Oğlanlarının başı isə atletika klubu yaratmağa qarışmışdı. Ona görə də Manuelin və Bakın bağdan keçib getdiyini heç kəs görmədi. Baka elə gəlirdi ki, adı gəzintilərdən birinə çıxır. Onların Kollect Park adlanan kiçik bir yarımsənasiyaya gəldiyini təkcə bir adam gördü. Həmin adam Manuellə nəsə xisnəlaşdı və bir əldən digərinə qoyulan pul cingiltisi eşidildi.

– Malı mənə satmamışdan yapışmağa bir şey qoyaydın, – naməlum şəxs deyində. Manuel ikiqat möhkəm ipdən Bakın boynuna xalta keçirtdi.

– Elə dart ki, nəfəsi kəsilməsin, – Manuel dilləndi və yad adam razılıq əlaməti olaraq nəsə donquydandı.

Boynuna ip keçirilməsinə Bak ləyəqətlə dözdü. Dündür, bu onun üçün qeyri-adı bir səhnə idi, lakin o, tanıldığı adamlara inanmağa adət etmişdi və belə qənaətdə idi ki, adamların ağlı daha çoxdur. Lakin yad adət ipin bur ucunu əlinə alanda it hədələyici tərzdə mirıldandı. O, sadəcə olaraq narazılığını bildirdi və demək istəyirdi ki, narazılıq əmrə bərabərdir. Lakin ip möhkəm dərtiləndə və az qala boğulmaq həddinə çatanda onu təəccüb bürüdü. İt qəfil bir azığlıqla kişinin üstüne atıldı, kişi isə onu qabaqlayıb boğazını daha bərk sıxdı və cəld hərəkətlə arxası üstə çevirdi. Bakın dili ağızından çıxmışdı, nəhəng köksü ilə zorla nəfəs alırdı, lakin quduş kimi mübarizə aparırdı. Ömründə heç kim onunla belə kobud rəftar etməmişdi və o, heç vaxt bu cür qəzəblənməmişdi. Gücü getdikcə tükənir, gözlərinə qaranlıq çökürdü, buna görə də qatar gəlib çıxanda və iki nəfər onu yüksək qoqonuna atanda huşu özündə deyildi.

Bir balaca özünə gələndən sonra hiss etdi ki, dili yaralanıb və hanısa nəqliyyat vasitəsində yol gedir. Yolayricında, parovozun xırıltılı fitindən harada olduğunu başa düşdü. O, hakimlə birgə o qədər səyahətə çıxmışdı ki, yük vaqonunda getməsinin əlamətlərini anlamaya bilməzdi. Gözlərin açdı. Gözlərində sanki əsir düşmüş kralın sonsuz qəzəbi parıldayırdı. Kişi onun boğazından yapışmaq istədi, lakin bu dəfə Bak zirək tərpəndi, onun əlini elə möhkəm dişlədi ki, əgər kişi ipi dartmasaydı, yəqin ki, Bak onun əlini parçalayacaqdı.

– Onun tutması var! – deyə kişi yaralanmış əlini gizlədərək həkükə gəlib çıxmış bələdçiye baxdı. – Bunu sahibim üçün Friskoya aparıram. Orada məşhur bir baytar həkimi var, sağaltsa, ancaq o sağaldar.

Bakın oğrusu bir az sonra San-Fransiskodakı liman meyxanasının dal otağında bütün məharətini işə salaraq bu gecəki hadisələrdən söz açdı:

– Bu lənətə gəlmİŞ görə cəmi-cümlətanı əllilik alacağam, – deyə o, şikayətləndi.

– Bilsəydim, belə olacaq, heç min dollara da bu işə qol qoymazdım.

Onun cib dəsmalı əlinin qanına bulaşmışdı, şalvarının sağ balağı isə dizdən aşağı cirilmişdi.

– Bəs o biri oğlana nə qədər çatdı? – deyə meyxanaçı maraqlandı.

– Yüz dollar. Ancaq narazı qaldı.

– Demək, belə çıxır ki, yüz əlli, – meyxana sahibi dilləndi.

– Başım haqqı, it bu pula dəyər.

Oğru qanlı dəsmalını açdı və dişlənmiş əlinə baxdı.

– Quduz olmasam yaxşıdır.

– Qorxma, ölməzsən. Sənin alanında dar ağacında sallanmaq yazılıb, – deyə meyxanaçı güldü. – Yaxşısı budur, aradan çıxmamış mənə bir az kömək et.

Karıxmış, yarıboğulu, boğazındakı və ağızındaki dözlüməz ağrılarından dəhşətə gələn Bak inadla əldən çıxmaga çalışırdı. Lakin boynundakı ağır mis xaltanı mişarlayıb çıxaranı kimi onu hər dəfə vurub döşəməyə sərir və iplə boğurdular. Sonra ipi də çıxardılar və onu qəfəsə oxşar bir yeşiyə atdılar. Qəzəbdən az qala partlayacaqdı. Mənliyi tapdalanmış Bak həmin üzücü gecənin qalan yarısını da beləcə yeşikdə keçirdi.

Bu yad adamlar görəsən, ondan nə isteyirdilər? Onu niyə dar qəfəsə salmışdır? Bunun səbəbini bilmirdi, amma təhlükəni qabaqcadan dumanlı şəkildə hiss etmesi ona əziyyət verirdi. Gecə ərzində o açılan qapı səsinə neçə dəfə durub baxdı və ona elə gəldi ki, bax bu saat hakimi və onun oğlanlarını görəcək. Lakin hər dəfə piy şamın zəif işığında ona göz yetirməyə gəlmİŞ meyxanaçının şışkin sıfəti görünürdü. Və hər dəfə də Bakın könlündən keçən sevinc hürşləri hiddətli mırıltıyla əvəz olunurdu.

Meyxana sahibi isə ona toxunub eləmədi və səhər dörd nəfər varid olub yesiy qaldırdı.

“Əzab verməyə bircə bunlar çatışmırı”, – Bak fikirləşdi. Çünkü onlar şübhəli məxluqlara oxşayırdılar. Və cindir geyimləri, pirtlaşıq saçları vardi. Buna görə də o, qəfəsin içindən onların üstüne dişlerini qıçayıb mırıldandı. Onlar isə ancaq güldülər və onu çubuqladılar. Bak bu adamların məqsadını başa düşən kimi çubuqları dişləriyle tutdu. Bundan sonra o, bikef halda uzandı və yesiyin furqona aparılmasını sakit qarşılıdı. Dustaq olduğu yesiklə Bak əldən-ələ keçirdi. Əvvəlcə onunla nəqliyyat idarəsinin qulluqçuları məşğul oldular və iti başqa furqona mindirib bir az da uzağa apardılar. Sonra müxtəlif çeşidli yesik və bağlamalarla yüklenmiş bərə ilə yola saldılar. Daha sonra o, böyük bir dəmiryol vağzalına düşdü və nəhayət, onu yenidən yüksək qoynuna qoydular.

235607
Vaqon iki gün, iki gecə qulaqbaticı fit verən parovozun arxasında süründü. Bu müddət ərzində Bak nə yemək yedi, nə də su içdi. Açığından vaqon bələdçilərinin ilk qayğılarını belə mırıltı ilə qarşılıdı və onlar bunun əvəzini iti cılətməklə çıxdılar. İt soyuqdan donmuş halda, titreyə-titreyə qəfəsə atılıb-düşdükçə onlar istehzayla gülür və onu lağla qoyurdular. Onlar yaramaz həyat itləri kimi mırıldayırlar, hürür, miyoldayırlar və qollarını yelləyib xoruz kimi banlayırdılar. Bak başa düşürdü ki, bunların hamısı səfəhlikdir. Lakin bu hərəkətləri hey-siyyətinin təhqir olunması kimi qəbul etdikcə qəzəbi coşub-dasırdı. Aclığı heç vecinə almırı, lakin susuzluq ona böyük əzab verir və heydən salırdı. Bakın yüksək hərəketi vardi, üstəlik, şişən və susuzluqdan yanmış boğazı və dili yara bağlamışdı.

Bir şeyə şad idi: ipi boğazından çıxarmışdır. Boğazının ipli olmasına düşmənlərinə ədaletsiz üstünlük verirdi: ip isə çıxarılmışdı və o özünü göstərə bilərdi. Daha boynuna ip sala bilməyəcəklər! Buna qotı əmin idi. İki gün, iki gecə nə yedi, nə içdi. Və bu iki gün, iki gecənin əzabı onu o qədər kinli etmişdi ki, ona birinci toxunan hər hansı adamı arzuolunmaz aqibət gözləyirdi. Gözləri qanla dolmuş və sanki əsl yırıcıya dönmüşdü. O qədər dəyişmişdi ki, indi hətta hakim belə onu taniya bilməzdı. Elə bu səbəbdən Sietl stansiyasında onu yerə düşürendə qatar bələdçiləri rahatlıqla nəfəs aldılar.

Dörd həmbəl Bakın yesiyini ehtiyatla vaqondan çıxarıb hündür hasarla əhatə olunmuş bir həyətə apardı. Boynuna kip yapışan qırmızı

sviter geymiş kök bir kişi onların qabağına çıktı və qəbul barədə çarvadaların kitabına qol çəkdi.

“Bu da deyəsən yeni əzabkeş olacaq”, – Bak düşündü və vəhşicəsinə qəfəsin barmaqlığına sarı atıldı. Sviterli kişi pərt-pərt gülümşündü, balta və dəyənək gətirdi.

– Siz onu indi buraxmaq isteyirsiniz? – Çarvadar heyretlə soruşdu.

– Bəli, – sviterli kişi cavab verdi və onun təəccübünə məhəl qoymayıb yeşiyə balta çalmağa başladı.

Yeşiyi getirmiş dörd nəfər cold dağlışib gözlənilən tamaşanı seyr etmək üçün hündür hasarın üstünə dırmaşı.

Bak balta ilə sökülen qəfəsin divarına cumdu, onu dişiyə gəmirdi və var gücünü işə salaraq vuruşdu. Balta çöl tərəfdən dəyəndə mırıldayaraq taxtaya içəridən hücum etdi. O, qəfəsdən qurtulmağa hər vasitə ilə cəhd göstərirdi. Çünkü hiss edirdi ki, qırmızı sviterli kişi onu buraxmaq niyyətindədir.

– Buyur, qırmızı şeytan! – Kişi Bakın bədəninin keçə biləcəyi dəlik açdıqdan sonra dilləndi. Tez baltanı atıb dəyənəyi sağ əlinə aldı.

Bu an Bak həqiqətən də qırmızı gözlü şeytana bənzəyirdi. Çünkü o, tüklərini tamam qabartmış və tullanmağa hazır dayanmışdı. Ağzından köpük axırdı, qanla dolmuş gözlərində azığın bir parıltı vardı. O, iki gün qəfəsə saxlanılmasının açığına, özünün yüz qırx funtluq bədənini qəzəblə kişinin üstünə atmağa hazır idi. Belə də etdi. Az qalmışdı ki, caynaqları ilə kişini qamarlaşın. Lakin bu an göydəcə elə zərbə aldı ki, bədəni uçundu və dişləri zoqquldadı. O, havada dövrə vurub yanı üstə yere dəydi. Bak ömründə bir dəfə də olsun dəyənəklə döyülməmişdi və buna görə də özünü itirdi. Şikayətli zingilti ilə qışkırdı, ayağa qalxdı və yenə kişinin üstünə atıldı. Və yenə də sarsıcı zərbədən yere yixildi. İndi o, yəqin etdi ki, hər şey dəyənəkdədir, lakin dəlilik dərəcəsində olduğundan buna əhəmiyyət vermirdi, yenə dəfələrlə sıçradı və hər dəfə də dəyənək onu havadaca saxlayıb yere sərdi.

Xüsusilə bir ağır zərbədən sonra Bak güclə ayağa qalxdı. O elə sarsılmışdı ki, mübarizə aparmağa iqtidarı qalmamışdı. O axsayır, burnundan, ağzından və qulaqlarından qan gəldi. Gözəl dərisi qana bulaşmışdı. Bir azdan qırmızı sviterli kişi ona yaxınlaşdı, soyuqqanlı halda bu dəfə onun burnuna ağır zərbə vurdu. Bakın indiyə qədər keçirdiyi ağrılar bu zərbənin müqabilində toya getməli idi. O, qeyzlenmiş şir kimi nərildədi və yenidən kişinin üstünə atıldı. Lakin

kişi dəyənəyi sağ əlindən sola keçirdi, sakitcə onun alt çənəsində yapışdı və ora-bura dardı. Bak havada bütöv bir dövrə, sonra yarımdövrə vurdu və daha sonra başı və sinəsi üstə guppulu ilə yere sərdi.

Özünü ələ alıb son dəfə sıçradı. Kişi bilə-bilə yiğib axıra saxladığı gücü ilə ona sarsıcı zərbə vurdu. Bak tamamilə yaranmış və huşuz halda yere sərdi.

– Aferin! – Hasara dırmaşanlardan biri şövqlə çıçırdı. – Özündən deyən iti belə ram etmək olar ha!

– Hər hansı gün, istirahət günlərində isə iki dəfə bu arabada gəzib dolaşmaq daha sərfəlidir, – arabaçı qozlaya qalxıb atları qırmancılayanda dilləndi.

Bakın huşu özünə qayıtmışdı, lakin qüvvəsi yoxdu. Düşdüyü yerdeçə uzañib qırmızı sviterli kişini müşahidə edirdi.

– Demək “Bak” ləqəbiylə çağrılır, – kişi meyxana sahibinin Bakın yükləndiyi yesiyin göndərilməsindən xəbər verən məktubunu oxuyarkən ucadan dilləndi.

– Yaxşı, Bak, əzizim, – o, sevinclə sözünə davam etdi. – Səninlə bir balaca zarafat etdik və ən yaxşısı odur ki, bütün bunları unudaq. Əger sən öz yerini bilsən, mən də bilərəm. Sözə qulaq assan, mən də yaxşı olaram və hər şey yağı kimi gedər. Pis olsan, nəfəsini kəsərik. Başa düşdünmü?

O danişdıqca bayaqdan min oyun açdığı Bakın başını tumarlayırdı. Bak isə ona hər dəfə əl toxunduqca qeyri-ixtiyari olaraq tükərəni qabartmağına baxmayaraq, etiraz etmədən dözdürdü. Kişi ona su gəti-rəndə acgözlükə içdi. Sonra dəbdəbəli yeməyi – ciyəti tikə-tikə yeni sahibinin əlindən aldıqca onları da eyni acgözlükə uddu.

O, məglub edilmişdi (bunu biliirdi); lakin hələ fəth edilməmişdi. Birdəfəlik başa düşdü ki, dəyənəklə adama qarşı çıxmaga heç bir imkanı yoxdur. Aldığı dərsi ömrü boyu unutmayacaqdı. Dəyənək onun üçün kəşf idi: o, Bakı ibtidai həyatın qanununun hökm sürdüyü bir aləmə aparıb çıxarmışdı və Bak bu qanuna tez öyrənmişdi. O, həyatın sərt həqiqəti ilə üz-üzə durmuşdu və bu, onu qorxutmurdu; onda artıq analangəlmə vəhşi hiyləgərliyi baş qaldırmışdı. Günlər keçdikcə, yaşıkda və iplə yeni itlər getirilirdi. Bəziləri həlim və sakit, bəziləri isə Bak gələn sayğı çinli və ulayan olurdu. Və o, bir şeyi müşahidə edirdi ki, onların hamısı qırmızı sviterli kişinin iradesi altında ram olur. Dəfələrlə bu sərt təlimin hər birinə baxdıqca o bir həqiqəti daha aydın dərk edirdi:

dəyənəkli adam qanunvericidir, sahibdir, onu mütləq sevmək lazım olmasa da, təbə olmaq gərəkdir. Və buna görə də döyülmüş başqa itlər kimi sahibinin qılığına girməsə də, ona quyruq bulaması da, əlini yalaması da, təbəcilik edirdi. O həmçinin görmüşdü ki, barişığa razı olmayan, təbəcilik etməyən bir iti axırda necə gəbərtmişdilər.

Hərdənbir özgə adamlar gelir, qırmızı sviterli kişiyle nə haqdasa bəzən acıqla, bəzən yaltaqcasına danışdırlar. Və belə danışqlardan sonra əldən-ələ pul keçəndə həmin adamlar özləri ilə bərabər bir və ya bir neçə it də aparırdılar. Onların haraya aparılması Bakı çox düşündürdü, çünki daha heç vaxt geri qayitmırıldılar. Lakin gələcək taleyi onu o qədər qorxudurdu ki, hər dəfə alıcıların gözündə yayındığına sevinirdi.

Nəhayət, onun növbəsi de gəlib çatdı. Onu daimi qorxu altında saxlayan gələcək taleyi sümükləri çıxmış, üzü qırışlı bir adamın sıfətində oxundu. O, ingilis dilində sözləri çeynəyə-çeynəyə danışır, tez-tez nəsə qəribə, sərt ifadələrlə Bakının menasını başa düşə bilmədiyi sözlər deyirdi:

— Lənət şeytana, — gözü Baka sataşan kimi o, dilləndi. — Buna deyərlər it! Əla! Bəs neçeyədir?

— Üç yüze, demək olar, lap havayı, — qırmızı sviterli kişi cəld cavab verdi. — Daha durub inad etməyəcəksən ki, Perro. Pul özünükü deyil ki, xəzinənindir.

Perro gülümşündü. Elə-bələ itlər üçün alınan çox baha məbləğin müqabilində bu cür gözəl itə görə tələb olunan pul ona o qədər çox görünmürdü. Kanada hökuməti bu alverdən itirməyəcəkdi. Perro itlərdən yaxşı baş çıxarırdı və bir baxışdan təyin etdi ki, onların minden biri belə çıxır.

“Hətta on minden biri” — o, fikrində özünə düzeliş verdi.

Bak əldən-ələ keçən pulları gördü və üzü qırışlı kişi onu və məhrəban təbiətli Nyufaund iti Kerlini özü ilə aparanda heç də təecübənlənmədi. Bak, qırmızı sviterli kişini bir daha görməyəcəkdi. O və Kerli “Narval” gəmisinin göyərtəsindən getdikcə uzaqlaşış gözdən itən Sietlə baxarkən bilmirdilər ki, isti cənubla da birdəfəlik vidalasırlar.

Perro onların ikisini də aşağı apardı və Fransua adlanan qara dərili nəhəngə təhvıl verdi. Kanada fransızı olan Perronun da dərisi qara idi. Lakin Fransuanının ikiqat qaraydı, çünki o, metis idi. Bak bu cinsdən olan adamları ilk dəfə gördü (sonralar belələri ilə çox rastlaşmalı

oldu) və özündə onlara qarşı heç bir xoş duyğu hiss etməsə də, yeni sahiblərinə haqq qazandırır və onlara vicdanla hörmət etməyə başlayırdı. O, tezliklə əmin oldu ki, Perro və Fransua ədalətli və sakit adamlardır. Onlar tərəfkeşlik etmədən hər bir iti öz əməline görə cəzalandırırlar və itlərin xasiyyətini əla bilirlər, buna görə də heç bir it onlara kələk gələ bilmez.

“Narval” gəmisində Bak və Kerliyə daha iki it qoşuldu. Onlardan biri nəhəng, qar kimi ağappaq it idi. Onu İpitsbergen adasından balina ovlayan gəminin kapitanı götirmişdi. Sonralar o, Faydasız Torpağa gedən geoloji ekspedisiyanı müşayiət etdi. Həmin it çox hiyləgərdi: qılığı girməyi də, pislik etməyi də eyni dərəcədə bacarırdı. O, elə ilk yəz zaməni Bakın et payının bir hissəsini çırçıçırdı. Bak cəld itin üstüne atıldı, ancaq Fransua Bakı qabaqladı: havada qırırlan qamçı oğrunun belində şaqquşladı. Baka isə yalnız öz sumüyü gəmirmək qaldı.

O biri it isə heç kimin qılığına girmir, heç kəsədə rəğbet doğurmurdı; təzə gətirilən itlərdən oğurluq etməyə cəhd də göstərmirdi. O, kədərli və qasqabaqlı idi və Kerliyə aydın hiss etdirirdi ki, ancaq bir şeyin arzusundadır: ona toxunmasına, əger dəysələr, özlərindən küssüsünlər. Deyv adlanan bu it ancaq yeyir və yatırıdı, yatmayıanda isə daim əsnəyir, heç bir şəylə maraqlanmırı. Və hətta “Narval” gəmisi Kraliça Şarlotta körfəzindən keçərkən şahə qalxıb quduş kimi çapalayanda, Bak və Kerli qorxudan az qala huşlarını itirdikləri vaxt, Deyv ancaq arabir narazı halda başını qaldırır, onları laqeyd nəzərlərlə süzür, əsnəyir, sonra isə yatırıdı.

Bütün sutka ərzində gəmi pərlərin səsindən nəbz kimi yorulmaz bir ahenglə titrədi. Günlər bir-birinə bənzəyirdi, lakin Bak hiss etdi ki, havalar getdikcə soyuyur. Nəhayət, bir səhər pərin şaqqlıltısı kəsildi və “Narval”da vurnuxma başlandı. Bak da başqa itlər kimi bunu hiss etdi və anladı ki, nəsə dəyişiklik gözlənilir. Fransua onları sıraya düzdü və göyərtəyə çıxartdı. Göyərtənin soyuq səthinə ilk pəncəsini basan kimi Bak hiss etdi ki, ayaqları sıyıq oxşar bir şeyə batdı. O, geri sıçradı. Bu cür sıyıq göydən də yağırdı. Bak silkindi, lakin aq sıyıq elə hey onun üstünə səpələnirdi. İt maraqlı üçün onu iyəldi, sonra diliylə yaladı. Sıyıq od kimi yandırdı və dərhal dilinin üstündə əridi. Bu, Bakı heyətənləndirdi, o yenə də yaladı və yenə də sıyıq dilində əridi. Ətrafdə qəhqəhə qopdu və o, adamların nəyə güldüyüni başa düşməsə də, xəcalət çəkdi. Çünkü Bak ilk dəfəydi ki, qar göründü.

DƏYƏNƏK VƏ DİŞ QANUNU

Dayya çayının sahilində ilk gün Baka dəhşətli qarabasma kimi görünürdü. Sanki onu hər an yaralayıv və qorxudurdular. Onu qəfildən bu əsrən qoparıb hansı ibtidai aləməsə atmışdır.

Günəş şüaları altında avara-avara gəzməkdən bezdiyi o ləzzətli və tənbəl həyata son qoymuşdu. Burada nə dinclik, nə istirahət, nə də təhlükəsizlik vardı. Hami qarmaqışlıqlıq içinde həyətdəydi və hər an ölüm təhlükəsi gözlenilirdi.

Daim ayıq-sayıq olmaq lazımlı gəlirdi, çünki buranın itləri də, adamları da şəhərlərdəkine oxşamırdılar. Onların hamısı vəhşıydi, heç biri də dəyənək və diş qanunundan savayı bir qanun tanımadı.

O heç vaxt itlərin belə vuruşmasını görməmişdi: bunlar əsl canavar təbiətli itlərdi və elə ilk tamaşa Baka unudulmaz dərs verdi. Düzdür, birinci davada o iştirak etmədi, əks təqdirdə oradan salamat çıxmaya caqqdı. İlk qurban da o yox, Kerli oldu. Onların ikisini də tirdən düzəldilmiş komanın yanında yerləşdirmişdilər. Orada Kerli nəhəng canavar böyüklükde olan cüssəli və güclü bir itlə mehribancasına oynışmağa başladı. Heç gözlənilmədən şimşek kimi sıçrayış baş verdi, dəmir cingiltisine bənzər diş saqqılıtı eşidildi, cəld geriyə tullansa da, Kerlinin ağızı gözünə qədər cirildi.

Bu, eynilə canavar döyüşünə bənzəyirdi: həcum etmek və o saat da geri çəkilmək. Lakin iş bununla qurtarmadı. Otuz-qırx it elə o dəqiqə tökülsüb gəldi və vuruşanların ətrafında dinməz halda, qulaqlarını şəkleyərək dövrə vurdu. Bak əvvəlcə başa düşmədi ki, onlar belə sakit gərginliklə nəyi gözləyirlər və çənələrini niyə acgözlükə ləhlədirlər. Kerli rəqibinin üstünə atıldı, o isə Kerlini dişləyib kənarə sıçradı. Sonra Kerlinin ikinci sıçrayışını sinəsiylə qarşılıdı və elə cəld dəf etdi ki, Kerli ayaqları üstə güclə durdu. O bir daha özünə gələ bilmezdi. Sən demə, döyüşü izləyən itlər elə bunu gözləyirmiş. Onlar zingilti və mirilti ilə Kerlinin yanına yığışdırıv və Kerli ölümqabağı ağrından qırılıb inildəyərək onların tüklü bədənlərinin altında görünməz oldu.

Bütün bunlar o qədər qəfil və gözlənilmədən baş verdi ki, Bak özünü tamamilə itirdi. O, şpitsbergenli itin gülmək əlaməti olaraq qırımızı dilini necə çıxarmığını və Fransuanın başını yelləyərək itlərin

icərisinə necə soxulduğunu gördü. Dəyənəkli üç kişi itləri qovmaqdə ona kömək edirdi. Bu çox çəkmədi. Kerlinin yixılməğindən iki dəqiqə sonra ona həcum edənlərdən ən axırıncısı da hadisə yerində qovuldu. Lakin Kerli didilib dağılmış, qanına bələnmiş halda tapdamış qarın üstündə qalmışdı. Qara dərili metis isə onun başı üstdə dayanıb var gücüylə nəyisə söyürdü. Bu səhnə sonralar tez-tez Bakın yadına düşür və hətta onu yuxuda da həyəcana salırı. Demə, həyat beləymiş! Onda ədalət deyilən şey yox imiş! Bircə dəfə yixıldın, qurtardı getdi, deməli, axırın çatdı. Odur ki, möhökəm dayanmaq lazımdır! Şpits yenidən dilini çıxartdı və gülməyə başladı və elə bu andan Bakda ona qarşı kəskin və öldürücü bir nifrət oyandı.

Kerlinin faciəli ölümündən hələ özünə gəlməmiş Bak, yeni zərbə aldı. Fransua ona qayış qoşqu keçirdi. Bu, eynilə doğma yerlərində mehtərlərin atlara keçirdikləri qoşquya bənzəyirdi. Orada atların gör-dükələri işi burada Bak etməliydi. O, Fransuanı kirşədə vadini əhatə etmiş meşəyə odun qırmağa aparırdı. Qoşquda getmək mənliyinə toxunsa da, özündən çıxmamaq üçün onun ağılı çatırdı. O özünü əle alıb bütün bunların yeni və qəribə şey olduğunu baxmayaraq, yaxşı işləməyə çalışırdı. Fransua ciddi idi, tələb edirdi ki, ona dərhal qulaq assınlar və qırımcı gücünə buna nail olurdu. Hələ üstəlik Bak hər hansı bir diqqətsizlik edəndə daldan gələn təcrübəli Deyv də onun budunu dişləyirdi. Qoşqunun "rehbəri" minik iti olan Şpits idi və Bak yoldan çıxanda o, acıqlı və narazı halda mirıldanır və bədəninin bütün gücünü yan qayışa tökərək onu yoluyla düz getməyə dərtirdi. Bak təlimi asanlıqla mənimədi və iki yoldaşının və Fransuanın birgə rəhbərliyi altında yaxşı səriştə qazandı. Düşərgəyə qayıtmazdan əvvəl artıq bilirdi ki, "ho" harayı "dayan" deməkdir, "marş" komandası verilsə, irəli qaçmaq lazımdır.

O bilirdi ki, döngələrdə qaçış sürətini azaltmaq, yüklü kirşələr dağ yoluyla gedəndə isə arxaya qoşulandan aralı durmaq lazımdır.

— İtlərin üçü də yaxşıdı — Fransua qayıdan baş Perronu görəndə dedi. — Bu Bak yaman işləkdir. Tezliklə ona necə lazımsa, dərs verərəm.

Günortağı təcili hökumət poçtunu aparmalı olan Perro dəha iki it götürdü.

Billi və Co adlanan iki qardaş, layka cinsindən idilər. Bir ananın oğulları olsalar da, biri-birindən yerlə göy qədər fərqlənirdilər. Billi-

nin yeganə günahı həddindən artıq açıq ürəkli olmasındaydı. Co isə qazqabaqlı, qaradınməz və tündməcəz idi. O, hey mirildayıv və hamını kinli-kinli süzürdü.

Bak Billi və Conu səmimiyyətə qarşılıdı, Deyv onlara nəzər də salmadı. Şpits isə fürsəti fövtə vermədən əvvəlcə birinə, sonra digərinə hücum çəkdi. Billi əvvəlcə dostcasına quyruğunu buladı, görəndə ki, dincilik kara golməyəcək, qaçmaq istədi, bir şey çıxmadi, Şpitsin iti dişləri böyrünə sancıldı. O, ağrından yalvarıcı tərzdə uladı. Co isə Şpitsin hansı tərefdən ona hücum cəhdini göstərməsinə baxmayaraq, hər dəfə tüklərini qabardıb qulaqlarını şəkliyir və mırıltıyla onu qarşılıyırı. O, hədəleyici tərzdə mirildayıv və qeyri-adı cəldliklə dişlərini şaqquşdadırı, gözleri şeytan gözləri kimi parıldayırdı, Onun gözlərində nifrotlə birgə qorxu da gizlənmişdi. Görkəmi o qədər dəhşətliydi ki, Şpits ona dərs vermək niyyətindən əl çəkməli oldu. Lakin Şpits öz məğlubiyyətini bürüzə verməmək üçün hələ də yanıqlı-yanıqlı zingildəyən zavallı Billinin üstünə atıldı və onu düşərgənin lap qurtaracağına qədər qovdu.

Axşamçağı Perro uzun və qıvrıq bədənli, qayısbaldır, qoca bir qoşqu iti tapdı. Onun üz-gözü çapiq və yara yerləri ilə dolu idi, təkcə bir gözü salamat qalmışdı. Lakin bu yeganə göz mərdlik ifadə edən cəsarətli bir qığılçımıla parıldayırdı, hamiya istər-istəməz hörmət ifadə edirdi. Ona Solleks deyirdilər, yəni Açıqlı. Deyv kimi o da heç bir şey tələb etmir, heç nəyi bağışlamır, heç nəyi vecinə almırı.

Və o, yavaş-yavaş, vüqarla başqa itlərə yanaşanda hətta Şpits belə ona dəyib-dolaşmırı. Solleksin bir zəif cəhəti var idi və bədbəxtlikdən bunu ilk dəfə Bak aşkara çıxartdı: taygöz it ona kor gözü tərefindən yaxınlaşmağı xoşlamırdı. Məhz ona bu pisliyi edən də hər şeydən xəbərsiz Bak oldu və Solleks qəflətən döñərək onun üstünə atılonda və ciyinini sümüyü kimi gəmirib üç düymə enində yara açında öz ədəbsizliyini başa düşdü. Bu hadisədən sonra Bak daha heç vaxt ona qadağan olunmuş tərefdən yanaşmadı və Solleks də heç vaxt ona toxunmadı. Solleks də, görünür, Deyv kimi yalnız bir şeyi arzulayırdı; təki onu narahat etməsinlər. Lakin Bak tezliklə emin oldu ki, onların hər ikisi daha başqa, daha yüksək meyllərə malikdir.

Elə ilk gecədə Bak yatmaqla bağlı böyük bir problemlə üzləşdi. İçərisində şam yandırılmış çadır qar düzəngahında cazibədarlıq işığı saçırı. O, tam əmindi ki, orada gecələməlidir. Lakin içəri girəndə Perro və Fransua onu söyüşlə qarşılıdlar və əllərinə keçən şeyləri o

vaxta qədər ona tulladılar ki, Bak çəşqinqılıqdan ayıldı və biabır olmuş halda çadırda şaxtalı eşiyyə qaçdı. Açı külək əsir, bədənini şiddətlə döyəcləyir, xüsusile yaralı ciyinini rəhmsizcəsinə göynərdi. O, qar içində uzanıb yatmaq istədi, lakin şaxta tezliklə onu ayaq üstə qaldırdı. Zavallı və ümidsiz bir halda çadırların arasında gezişib nisbətən isti yer axtardı, lakin tapmadı. Orada-burada vəhşi itlər ona hücum çəkdilər, lakin o, tüklərini qabardaraq hiddətlə onlara mırıldandı (o bunu da çox tez öyrənmişdi) və itlər Bakı sakit buraxdılar.

Nəhayət, beyninə bir fikir gəldi. O, geri qayıdacaq və qoşqudan olan itlərin harada gecələyəcəyini öyrənəcəkdi. Lakin yoldaşlarının heç birini tapmayanda çox təəccübəldəni. Onlar yoxa çıxmışdı. Bak yenidən düşərgənin böyük ərazisini dolaşıb, onları axtardı, lakin tapmadı. Bəlkə onlar çadırdaydır? Yox, bu ola bilməz, bəs Bakı çadırdañ niyə qovdular? Axı hardadır onlar? Bədəni əsə-əsə, quyruğunu sallayaraq tək-tənha və məqsədsiz halda çadırın ətrafında dövrə vurdı. Birdən onun qabaq pəncələri altındakı qar çökdü və az qala yarığa düşəcəkdi. Ayaqları altında nəsə tərpənirdi. O, görünməz və naməlum varlığın qorxusundan mirildayaraq, tüklərini qabardıb geri qaçdı. Lakin həlim bir dost zingiltisi onu tezliklə sakitləşdirdi və yenidən həmin yerə koşfiyyata qayıtdı. Onun burun deşiklərinə isti hava axını dəydi: Billi rahatca yumurlanıb qarın altında, xəndəkdə uzanmışdı. O, yaltaqcasına zingildəyir, qurdalanır, quyruğunu oynadır, bununla Bakı əla almaq üçün bütün xoş niyyət və təkliflərini bürüzə verir və hətta risk edib iliq və nəm dili ilə onun üz-gözünü yalayırdı.

Bu da bir dərs! Demək, onlar soyuqdan belə qorunurlarmış! Bak da özünə yer seçdi, çox əlləşəndən və böyük cidd-cəhddən sonra qar içində yuva qazdı. Bir azdan bədəninin hərəketindən xəndək isindi və o, yuxulaya bildi. Qatma-qarşıq yuxulardan əzab çəkərək yuxuda hərədən mırıldanmasına və hürməsinə baxmayaraq, o, üzücü və çətin gündən sonra möhkəm və şirin yuxuya getdi.

Səhər oyanmış düşərgənin hay-küyü olmasayıdı, o hələ ayılmayaqdı. Əvvəlcə harada olduğunu kəsdirə bilmədi. Gecə yağan qar üstünü tamam örtmüştü. Hər tərefdən onu qar divarları sixirdi. Və birdən Bakı dəhşətli bir qorxu bürüdü – tələ qarşısında dayanmış vəhşi heyvan qorxusu! Bu, onda uzaq əcdadlarının əlamətlərinin üzə çıxmazı deməkdir; ömrü boyu tələnin nə olduğunu bilməmişdi və ondan qorxmamalıydı da. Bununla belə, onun bədəni titrek halda qıṣıldı,

boynundakı va çiyinlərindəki tüklər qabardı va o, bulud kimi üstünü örtmüş qıqlıcm saçan qarı kənara tullayaraq vəhşi bir mırılı ilə çalan- dan sıçrayıb, sohərin gözqamaşdırıcı işığına düşdü. Elə ayaq üstə duran kimi o, qarşısında açılmış aq çadırı gördü. Harda olduğunu anladı ve Manuellə gəzintiyə çıxdığı gündən başlamış qar içində özünə gecələmək üçün yuva düzəldiyi dünənki gecəyə qədər baş verənləri bir-bir xatırladı.

Fransua onu çağırıtı ilə salamladı.

- Men nə demişdim? - o, Perroya müraciət etdi.
- Bu Bak bir anda hər şeyi öyrənməyə qadirdir.

Perro ciddi tərzdə razılıq mənasında başını tərpətdi. Kanada hökumətinin kuryeri kimi o, poçt və mühüm sənədlər daşıyırdı, ona ən yaxşı itlər lazım idi, buna görə də Bak kimi it aldıgına çox məmənndü.

Bir saat ərzində qoşqusuna daha üç it əlavə olundu: onların sayı doqquza çatdı. İyirmi beş dəqiqədən sonra isə onlar artıq tərənnümdilər və qarlı yolla Dayya Kanyonuna doğru yüyürdülər. Bak bu dəyişikliyə sevinirdi və tezə işinin ağır olmasına baxmayaraq, ona nifrət hissi bəsləmirdi. Qoşqu yoldaşlarının ehtirası əvvəlcə onu heyrətə saldı, sonra bu vəcd onun özünə də keçdi. On təəccübülsü isə Deyv və Solleksdə baş vermiş dəyişmə idi. Qoşqua salınmaları onları tamam başqa it etmişdi. Süstlük və laqeydlik onları tərk etmişdi. Onlar sayiq və fəal idilər, işin öz qaydasında getməsi üçün narahatlıq keçirildilər, itlər arasında ləngime və qarma-qarışılıq olanda hövselədən çıxırdılar. Belə görünürdü ki, bu iş onların mövcudluğunu ən yaxşı ifadəsidir, bütün həyatları, sevincləri ondan asılıdır.

Deyv arxada gedirdi, onunla Solleksin arasında, bir az irəlidə Bak qoşulmuşdu. Qalan itlər isə başda Şpits olmaqla bir-birinin dalınca düzülmüşdülər.

Bakı qəsdən Deyv və Solleksin arasında yerləşdirmişdilər ki, onu lazımlıca öyrədə bilsinlər. Bak özünü qabiliyyətli şagird, onlar isə onun səhvlərini dərhal düzəldən, öz iti dişlərinin köməyi ilə onu itaətə məcbur edən mahir müəllim kimi göstərirdilər.

Deyv ədalətli və çox ağıllı idi. O, Bakı nahaq yerə heç vaxt incitməzdilər, lakin cayanda onu dişləmək imkanını da əldən verməzdilər. Buna Fransuanın qamçısı da əlavə olunduguna görə, Bak bu qənaəetə gelmişdi ki, özünü yiğisdirib sehv etməkdən daşınmaq dişlənməkdən daha sərfəlidir. Bir dəfə qısa fasiledə o, yan qayısa ilisib səfəri ləngitdi. Deyv və Solleks

hükum çəkib onun dərsini yaxşıca verdilər. Nəticədə qarışılıq daha da gücləndi, lakin Bak yan qayısi bir daha sehv salmamaq üçün sonra böyük cəhd göstərirdi və günün axırına o öz vəzifəsinin öhdəsindən elə yaxşı gəldi ki, müəllimləri onu dişləməkdən el çəkdilər.

Fransuanın qamçısı Bakın üstüne daha az şığımaga başladı, Perro isə xüsusi canfəşanlıqla hörmət göstərir, onun pəncələrini bir-bir qaldırıb qayğıyla onları gözdən keçirirdi.

Birinci gün onların qot etdiyi məsafə çox çətin oldu. Onlar Kanyon boyu Qoyun yamacı və Çəki qalacalarının yanından və meşə zolaqlarından ötüb bir neçə yüz fut hündürlükdə olan buzlaqlı və qarlı təpədən keçidilər, duzlu və şirin sular arasında uzanan, kədərli, yalqız şimalın heybətli gözətcisi kimi onun girəcəyini qoruyan nəhəng Çilkutdan aşdılar. Sönmüş vulkanların ağzında yerləşmiş donmuş göllərin bütöv bir silsiləsini sağ-salamat sovuşub, gecə yarısı Bennet gölü yaxınlığındakı böyük düşərgəyə çatdılar. Orada minlərlə qızılaxtaran qayıq düzəldib yazda buzun əriməsini gözleyirdi. Bak qarın içindəcə özüne yuva düzəldib div yuxusuna getdi, lakin tezliklə onu talaciqdan çıxardıb başqa yoldaşları ilə birlikdə şaxtalı gecənin qaranlığında kirşeyə qoşdular.

Həmin gün onlar qırıq mil yol getdilər, çünki yol hamardı. Lakin ertəsi gün qarda özlərinə iz açmağa məcbur olub bərk yoruldular və nisbətən ləng getdilər. Bir qayda olaraq Perro qabaqda gedir, ayaq xizəyi ilə qarı tapdalayırdı ki, itlər asan yürüə bilsin. Fransua isə dönmə şüvülü ilə qoşqua istiqamət verirdi. Bəzən o, gec-gec də olsa, Perro ilə yerini dəyişirdi. Perro tələsirdi, bununla belə hesab edirdi ki, buzun qalınlığını Fransua gözəyarı daha yaxşı təyin edə bilər. Bu çox vacib məsələ idi, çünki payızın buzu çox da etibarlı deyildi. Sürətli axın olan yerlərdə isə ümumiyyətlə buz yox idi.

Bakın bütün günü qoşquda keçirdi. Yalnız qaranlıq düşəndə dincəlir və göy üzü işıqlanmağa başlayan kimi itlər yenidən hərəkətə başlayırdı.

Bu dəfə də ancaq qaranlıq düşəndən sonra istirahətə çıxdılar. İtlər öz balıq paylarını yeyib yatmaq üçün qarın içində soxulmuşdular. Bak bərk acmışdı. Gündüz yediyi yarımfunt qaxac edilmiş qızılbalıq onun dişinin dibində belə qalmamışdı. O heç vaxt doyunca yemirdi və acliqdan bərk əziyyət çəkirdi. Lakin çəkicə ondan az gələn və belə həyata daha yaxşı uyğunlaşmış itlərə bir funtluq balıq verilsə də, onlar öz gümrahlıqlarını qoruyub saxlamağı bacarırdı. Bak vaxtilə cənubdağı

həyatında adət etdiyi vasvasılığı tezliklə tərgitməli oldu. Gördü ki, öz payını tez içəri ötürən yoldaşları onun qarşısındaki tikələri də çırışdırır. Payını qorumağa gücü çatmirdı: o iki-üç oğru ilə cəngə girəndə bir də göründü ki, balığın artıq başqalarının ağızındadır. Bunun qarşısını almaq üçün o da digər itlər kimi sürətlə yeməyə başladı. Aclıq onu məcbur etmişdi ki, özüne məxsus olmayan şeylərə də əl atsın. O, müşahidə apardı və bunun yollarını öyrəndi. Perro üzünü yana çevirən kimi təzə itlərdən olan çox bic, ikiüzlü və oğru Payk cəld onun dana etindən hazırlanmış qızartmasından bir dilimini çırışdırırdı. Ərtəsi gün Bak onun kimi bütöv bir tikə qızartmanı götürüb əkildi. Aləm bir-birinə dəydi, Bakdan isə heç kəs şübhələnmədi və onun əməlinə görə hemişə havayı yero ilisən maymaq Dabı cəzalandırdılar.

Bu ilk oğurluq göstərdi ki, Bak şimalın sərt şəraitində də yaşamağa qadırdı. Bu, onun mühitə uyğunlaşmaq bacarığına dəlalət edirdi. Əgər belə bacarığı olmasaydı, onu tezliklə əzabverici ölüm hədələyəcəkdi. Bununla belə, oğurluq onun mənəvi iflasının başlanğıcı oldu. Əvvəlki əxlaqi anlayışları sökülüb dağıldı, yaşamaq üçün amansız mübarizədə onlar Bakçın artıq yük idi. Onlar üçün cənub münasib idi. Orada məhəbbət və dostluq qanunu hökm sürürdü, orada başqalarının malına hörmət, özgələrə mərhəmət hissi vardi. Bu sərt şimalda isə dəyənək və diş qanunu hökm sürürdü, yaşamağa və uğur qazanmağa mane olan düzlüyə axmaq riyət edərdi.

Əlbəttə, Bak belə hökm çıxarmırdı, o, sadəcə olaraq qeyri-iradi şəkildə yeni şəraitə uyğunlaşırırdı. Ömründə heç vaxt, hətta qüvvələr bərabər olmayanda da o, mübarizədən çəkinməmişdi. Lakin qırmızı sviterli kişinin dəyənəyi ona daha ibtidai, lakin həyat üçün zəruri olan əxlaq qaydaları aşılımışdı. Bak hələ mədəni it kimi qalırdı. Məsələn, o, hakim Millerə məxsus olan qoşqu qırmancını qoruyaraq, öz əxlaq normaları yolunda ölməyə hazır idi. İndi isə bu ideyalara etinasız baxması və ancaq öz canının hayında olması göstərirdi ki, o, əcdadlarının vəziyyətinə qayitmaq üzrədir. Oğurluq məharətini göstərmək üçün yox, bunu boş qarnının inadkar tələblərinə cavab vermək üçün edirdi. Qarətçiliyi açıqca yox, əlaltдан, bütün ehtiyat tədbirlərini görə-görə törədirdi, çünki dəyənək və diş qanununa tabeydi. Bir sözlə o, indi daha asan görüləsi işlərə baş qoşurdu.

O çox sürətlə pozulur, vəhşiləşirdi. Əzələləri dəmir kimi möhkəm olmuşdu və adı ağrılardan onun vecinə deyildi. Daxili də, xarici də

yaman bərkimişdi. O hər hansı xörəyi, hətta iyrənc və daş kimi bərkini də yeyə bilirdi. Qarnı, onu doyduran nə vardısa, hamisini zərrə-zərrə özünə çəkir, qanı isə həzm olunmuş yeməkdən möhkəm və davamlı toxuma hasil edərək bədəninin ən ucqar hissələrinə paylayırdı. Bakın çox əla görmə və həssas iyibilmə qabiliyyəti vardi. Eşitmə qabiliyyəti isə elə inkişaf etmişdi ki, o, yuxuda belə ən yavaş səsi eşidir və o səsin dinclik və ya təhlükə vəd etdiyini ayırdı edə bilirdi.

O, dırnaqları arasında donmuş buzu gəmirməyi öyrənmişdi və su içmək istəyəndə nohur qalın buzla örtülü olurdusa da güclü qabaq pəncələri ilə onu sindırmağı bacarırdı. Lakin Bakın ən diqqətəlayiq qabiliyyəti küləyi duyması idi və o, gecələr qabaqcadan, küləyin hansı istiqamətdə əsəcəyini sezirdi. Buna görə də, ən sakit gecələrde bəle o özüne ağac altında və ya sahildə elə yerdə yuva düzəldirdi ki, sonradan külək əssəydi də, yuvasını tutmayıacaq, ora isti və rahat olacaqdı.

Bütün bunları Bak tekçə təcrübə əsasında öyrənməmişdi, onda çoxdan yatıb qalmış əzəli duyğular hərəkətə gəlmİŞdi. Əhliləşdirilmiş əcdadlarının nəslindən ona miras qalan xüsusiyyətlər isə, əksinə, yox olub gedirdi. İçində onun cinsinin uzaq gənclik dövrü tutqun, anlaşılmaz səslərlə dil açırdı. O dövr ki, vəhşi itlər sürü ilə yabanı meşələrdə vurnuxur, ovlarını qovaraq yorub əldən salırdılar. Bak da tezliklə caynaq və dişlərini işə salmağı öyrəndi və onda cəld canavar tutaşması peydə oldu. Onun unudulmuş əcdadları məhz belə vuruşurdular. Bakın daxilində uzaq keçmiş və onun cinsinə irtsən, nəsildən-nəsələ keçmiş köhnə vərdişlər canlanmasına başlayırdı. Bak indi o vərdişlərin sahibiydi. Həmin vərdişlərə asanlıqla yiylənir, onlarda yeni və təəccübüllü beş bir şey görmürdü. Elə bil bu vərdişlər həmişə ona məxsus olmuşdu. Və sakit soyuq gecələrdə Bak üzünü ulduzlara tutub uzun müddət canavar kimi ulayanda, çoxdan gömülüş əcdadları da əsrlərlə ulduzlara hürdükleri kimi, sanki onun içinde dil açırdılar. Bakın ulartısında da eynilə həmin notlar səslənirdi – onlarda kədər, sakitlik, zülmət və soyuqluq ifadə edən bütün hissələr yaşayırırdı.

Beləliklə, əcdadların qədim nəğməsi təbiətin əlində hamımızın oyuncaq olduğunu sübutu kimi Bakın sinəsindən süzülür və o, tədricən öz cinsinin mənşeyinə üz tuturdu. Bu, ona görə baş verirdi ki, şimalda adamlar sarı metal tapmışdır və bir də ona görə ki, bağban köməkçisi Manuelin məvacibi arvadının və eynilə ona oxşayan bir yiğin tör-töküntüsü olan cor-çocuğunun ehtiyaclarını ödəmirdi.

İBTİDAİ VƏHŞİ QALİB GƏLDİ

Bakda ibtidai vəhşinin əlamətləri güclüydü və yeni həyatın sərt şəraitində getdikcə artırdı. Lakin bu hələ gizli oyanmayırdı. Təzəcə yaranmağa başlamış hiyləgərliyi onu taraz saxlayır və idarə edirdi. Yeni həyata alışmaq zəruriliyi onu daim gərgin vəziyyətdə saxlayırdı. Bak nəinki şuluq salır, hətta mümkün qədər digər dava-şavalardan gen gəzirdi. Davranışında xüsusi bir ehtiyatlılıq yaranmışdı. O, cəld və tələsik hərəkətlərə meyl göstərmirdi. Onunla Şpits arasında kəskin düşmənçilik olsada, Bak bunu bürüza vermir və ona heç vaxt birinci sataşmirdi.

Şpits isə öksinə, Bakın timsalında ən təhlükəli düşmənini yəqin edərək dişlərini qıçırmaq imkanını əldən vermirdi. O, hətta Bakı qəzəbləndirmək və dava törətmək üçün dəridən-qabıqdan çıxırdı. Belə vuruş isə onların ikisindən birinin ölümü ilə nəticələnməliydi.

Bu cür tutuşma az qala səforin başlanğıcında baş verəcəkdi, lakin gözlənilməz bir hadisə buna mane oldu. Həmin günün axırında Le-Barj gölünün sahilində qəmli, miskin bir yerdə düşərgə salmışdır. Çovğun, biçaq kimi kəsən külək və zülmət onları dayanmağa məcbur etmişdi. Bura gecələmək üçün çox namünasib yerdə, arxasından dik qayalar qalxırdı.

Perro və Fransua ocaq qalamağa məcbur olub yatacaqlarını gölün buzlu üzərindəcə açıdlar. Səfəri rahat davam etdirmək üçün çadırı Dayya çayına atırlar. Suların gotirdiyi çör-çöpdən yiğib ocaq qaladılar. Bu isə ancaq ətrafin buzunu əritdi və ocaq söndü. Onlar qaranlıqda şam etməli oldular.

Bak özüne qaya daşlarının altında yuva düzəltdi. Onun içi o qədər rahat və iliq idi ki, Fransua lap əvvəldən od üstündə qızdırıldığı balıq tikələrini onlara paylayanda belə, Bak yuvadan həvəssiz çıxdı. O, payını yeyib yuvasına qayıdanda oranı tutulmuş gördü. Hədələyici mırıldanıbildi ki, bu işgalçi Şpitsdir. Bu vaxta kimi o, düşməni ilə toqquşmaqdən yan keçmişdi, indi isə dözmək olmazdı. O, hər ikisinin, xüsusilə Şpitsin təəccübünə səbəb olan qəzəblə bir sıçrayışla onun üstünə atıldı. Bu ana kimi Şpitsə elə gəlirdi ki, rəqibi həddindən artıq qorxaq itdir və onu qoruyan ancaq gücü və çəkisidir.

Biri-biriylə tutuşmuş itlər diğirlənib dağıdılmış yuvadan çıxanda Fransua da təəccübləndi və dalaşmanın səbəbini dərhal anladı.

— Gözünə dönüm! — O, Baka qışkırdı. — Bu yaramaz oğruya yaxşıca toy tut!

Şpits döyüşə can atdı. O, qəzəblə və aramsız mirildayır, dalaqabağa keçərək sıçrayış üçün münasib möqam axtarırdı. Bakı da belə bir həyəcan çulgəmişdi və o da ehtiyatla Şpitsin ətrafında dövrə vurur və fürsət gözləyirdi. Bu an gözlənilməz hadisə birincilik uğrunda yarışa mane oldu. Birincilik isə xeyli gec, ağır, üzücü yolun, neçə-neçə mili keçildikdən sonra keçirildi.

Perronun söyüş yağıdran səsi, ariq ciyinlərinə dəyen dəyənək taqqıltısı və dəhşətli ağrılar sanki bir azdan bərk qarışılıq yaranması üçün siqnal oldu. Düşərgə qəflətən canlandı və tüklü məxluqlarla doldu. Onlar düşərgənin iyini alıb yaxınlıqdakı hansısa hindu kəndlərindən axışib gələn yüzlərcə ac köpək idi. Bak və Şpits vuruşarkən köpəklər düşərgəyə soxulmuşdu. Perro ilə Fransua dəyənəkle onların arasına atılonda köpəklər adamlara hücum etdilər. Yemək iyi onların ağlını başdan eləmişdi. Perro köpəklərdən birinin başını azuqə dolu yeşiya soxduğunu gördü. O, ağır dəyənəyini köpəyin ariq cəmdəyinə çırpdı və yesik çevrildi. Bu an ac heyvanlar çörəyin və qaxac edilmiş donuz qızartmasının üstünə töküldürlər. Dəyənəklər yenə onların üstüne şaqıqlıdadı. Onlar zərbə yağışı altında uladılar, zingildədilər, lakin ərzağın son qırıntısını da yeməmiş geri çəkilmədilər.

Bu vaxt heyrətə gəlmış qoşqu itləri öz yuvalarından çıxdılar və vəhşи qonaqlar onların üstünə cumdular. Bak ömründə bu cür itlər görməmişdi. Onların qabırğalarını bir-bir saymaq olardı. Açıqdan gözləri parıldayan, ağızlarından köpük tökülen bu itlər çirkli dəriyə bürünmüş əsl skeletlərə bənzəyirdilər. Dəhşətli acliq isə onları heybəti, yenilməz etmişdi. Onlara qarşı durmaq çox çətin idi. Qoşqu itləri elə ilk vuruşda qayaya tərəf sıxışdırıldı. Bakın üstünə eyni vaxtda üç köpək atıldı və bir an içində onun üz-gözü və ciyinləri gəmirildi. Bərk hay-küy düşdü. Billi adəti üzrə zingildəyirdi. Deyv və Solleks yaralarından qan axa-axa yanlayan qoçaqlıqla vuruşurdular. Co quduz kimi qapırdı. Birdən onun dişləri qərib itlərdən birinin qabaq ayağına sancıldı və sümüyünü sindirdi. Hiyləgər Payk isə şikəst itin üstünə tullanıb dərhal onun boynunu qırdı. Ağzından köpük daşan rəqibi Bakın üstünə tulla-nanda o, həmin itin boğazından yapıldı və üz-gözünü qana bələdi. Ağzındaki isti qan tamı onun qəzəbini daha da artırırdı. O, başqa bir

itin üstünə atıldı və elə o an kiminsə dişlerinin boynuna sancıldığını hiss etdi. Şpits xaincəsinə ona böyürdən hücum etmişdi.

Perro və Fransua düşərgənin bir hissəsini gəlmələrdən təmizlədikdən sonra öz itlərinin harayına tələsdilər. Ac heyvanların azığın dəstəsi geri çəkildi və Bak da Şpitsdən canını qurtardı. Lakin sakitlik yalnız bir an çəkdi. Perro və Fransua bu dəfə geriyə qaçıb ərzaq şeylərini xilas etməli oldular, çünki hindu köpəkləri indi onlara hücum çəkmışdilər. Billi qudurmuş itlərin arasından qoçaqlıqla çıxıb gələn buzu boyunca qaçıdı. Onun ardınca Payk və Dab, sonra isə Perronun digər itləri götürüldülər. Bak da onların ardınca qaçmaq istəyəndə, gözəcə hiss etdi ki, Şpits onu heydən salmaq niyyəti ilə üstünə yürüür. Əgər o, yixilsayıdı, arxadan onları qovan it sürüsünün ayaqları altına düşəcək, axırı çatacaqdı. Lakin Bak var gücünü topladı, Şpitsi yaxına buraxmayıb dəstənin arxasında yürüdü.

Bir azdan qoşqunun doqquz itinin hamısı bir yerə toplasıb meşədə gizləndi. Onları daha qovan yox idi, lakin hamısı şil-küt edilmişdi. Hərosinin ən azı dörd-beş yarası vardı, bəziləri isə şikəst olmuşdu. Dabin dal qıcı bərk yaralanmışdı; Dayyada alınmış, qoşquya ən axırdı gələn Dollinin boğazı dişlək-dişlək edilmişdi. Co bir gözünü itirmiş, məhrinan Billi bütün gecəni zingildeyib zarındı – onun bir qulağı cirimcirim idi. Sübh çağrı ayaqlarını zorla sürüyərək dayanacağa qayıtlılar və gördüler ki, soyğunçular yoxa çıxıb, Perro və Fransuanın əhvali isə çox pisdirdi. Vəhşi köpəklər ərzağın az qala yarısını çırçıçırmışdı. Onlar hətta qayışları və brezent təkərləri belə ceynəmişdilər. Yemək üçün az-çox yarayan nə varsa, itlərin dişindən yayılmamışdı. Onlar Perronun sığın derisində tikilmiş ayaqqabılarının bir tayını yemiş, qoşqunun qayışının böyük bir hissəsini gəmirmişdilər. Hətta Fransuanın qamçısı da iki fut gödəlmüşdi. Fransua onu çulğamış məyus fikirləri başından çıxarıb yaralı itləri gözdən keçirməyə başladı.

– Vay halinizə dostlar, – deyə həlim səslə piçıldadı. Sizi necə də yaralayıblar. Lənət şeytana! Birdən hamınız quduzaşıb eleyərsiniz ha! Sən nə deyirsən, Perro?

Kuryer həyecanla başını buladı. Dousona hələ dörd yüz mil qalmışdı, bircə itlərin quduzaşması çatmadı. İki saatlıq gərgin işdən və karlı soyuşlardan sonra qoşqu qaydaya salındı və itlər sizildən yaralarına məhəl qoymadan, əzab-əziyyətlə yolun ən ağır hissəsini qət

edə-edə daha uzaqlara süründülər. Heç vaxt belə ağır yol keçməmişdilər.

Otuz Mil çayı donmamışdı. Onun iti axını şaxtaya qalib gəlmişdi, yalnız kiçik körfəzlərində buz gözə dəyirdi. Bu məşəqqətli Otuz Mil yolu keçmək üçün onlar altı gün üzüçü cəhd göstərməli oldular. Hər addımda itləri və adamları ölüm tehlükəsi gözləyirdi. Yolu öyrənən Perro az qala iyirminci dəfə buz altına düşəcəkdi. Hər dəfə də uzun çubuq onun dadına çatdı. O, çubuğu elə tuturdu ki, yixılanda onu çayın donmamış yerinə dirəyib müvazinətini saxlaşın. Şaxta getdikcə güclənir, termometr mənfi 46 dərəcəni göstərirdi. Və hər dəfə su çalasına düşməyə məcbur olandan sonra Perroya sətəlcəmdən qorunmaq üçün tonqal qalamaq və paltarlarını qurutmaq lazım gəldi.

Perronu heç nə qorxutmurdu. Bu təbiətinə görə də məhz onu hökumət kuryeri seçmişdilər. Perro hər hansı bir riskə gedir, öz ariq, qırışlı üzünü qətiyyətə şaxtaya tutur, dan yeri söküləndən şər qarışana qədər bütün çətinliklərlə əlbəyaxa olurdu.

O, çayın donuq sahilleri boyunca buz haşiyələrinin qıraqından keçir və ayaqları altında buzun xırçıldayıb dağılmamasına baxmayaraq, bir anlığa belə dayanmayı yada salmırı. Bir dəfə kirşə Deyv və Bak qarışiq suya düşdü. İtlər az qala boğulacaqdı və onları yaridənmiş halda dartıb çıxartdilar. İtlərin xilası üçün tonqal çatmalı oldular. Hər iki heyvan qalın buz qatıyla örtülmüşdü. Buz qatını əritmək üçün Fransua və Perro itləri tonqalın başına fırlanmağa məcbur etdilər.

Başqa bir vaxt Şpits sürüsdü və qoşqunu öz dalınca suya çəkdi. Ətrafda buzun sıñib dağılmamasına baxmayaraq Bak qabaq pəncələri ilə hələ sinmamış buza təkan verib geriyə dartıldı və buz üzərində qalmaq üçün var gücünü topladı. Onun arxasında Deyv qoşulmuşdu və o da var gücülə geri çəkilirdi, qoşqunun başında duran Fransua isə onları özüne tərəf elə dartdı ki, itlərin oynaqları xırçıldı.

Bir dəfə isə qoşqunun qabağındakı və arxasındaki buz qatlari sindi. Xilas olmaq üçün yeganə yol dik qaya idi. Perro hansısa bir möcüzə sayəsində qayaya dırmaşıdı, Fransua isə aşağıda durub Allaha yalvarındı ki, ayağının altındakı buz tab getirsin. Qoşqunun yan qayışlarından uzun bir kəndir düzəldərək onlar bütün itləri bir-birinin ardınca qayaya çıxartdılar. Kirşə və bütün əşyalar da yuxarı çıxarıldan sonra lap axırdı Fransua qayaya dırmaşıdı. Sonra yenidən aşağı düşmək üçün münasib yer axtarmağa başladılar. Nəhayət, həmin kəndirin köməyi

ile düşəndə çay sahili artıq gecənin zülmətinə bürünmüdü. Həmin gün onlar cəmi-cümələtən dörd mil gedə bilmisdilər.

Möhkəm buzu olan Hatalinkva çayına yetişəndə Bak tamam haldan düşmüdü. Qalan itlər də onun gündəndə idi, lakin Perro itirilmiş vaxtın əvəzini çıxməq üçün onları gecə-gündüz qovurdu. Birinci gün otuz beş mil qət edib Böyük Lasosa çatdırı; ertəsi gün daha otuz beş mil keçərək Kiçik Lasosa yetişdilər, üçüncü gün isə qırx mili arxada qoyaraq Beş Barmağın kandarına yaxınlaşdırılar.

Bakın qıçları şimal itlərininki kimi möhkəm və dözümlü deyildi. Onun vəhşi əcdadının ən axırıcı nümayəndəsi mağara adamı və yaxud çay sahilində yaşayan adam tərəfindən əhliləşdiriləndən sonra keçən əsrlər boyu qıçları gündən-günə incələmişdirələr. Bak bütün gün ərzində güclə yeriyir, axsayır, qıçlarındakı əzabverici ağrıya zorla tab gətirirdi və düşərgəyə çatanda ölü kimi düşdü. Hətta acliq da onu yerində qaldıra bilmədi, balıq payını almaq üçün o qırmızdanmadı da: ona yeməyi Fransua aparmalı oldu. Fransua həm də hər şam yeməyindən sonra yarım saat onun pəncələrini ovxalayırdı. O öz ayaqqabışının üst hissəsini kəsib onlardan Bakın dörd pəncəsi üçün örtük tikdi. Bu, itin əzablarını xeyli yüngülləşdirdi. Bir səhər Fransua həmin örtükləri Baka geyindirməyi unutmuşdu və Bak küreyi üstə uzanaraq dörd pəncəsinin dördünü də havada yelləyib yalvarıcı tərzdə bildirdi ki, onu geyməmiş yola düşən deyil. Bu vəziyyəti görəndə Perronun qırışmış sıfətində hətta gülüş əlaməti sezildi. Bakın pəncələri tədricən möhkəmlənib bərkivirdi və buna görə də sürtülməkdən yırtılmış örtükler bir azdan atıldı.

Bir səhər Pelli çayının sahilindəki duracaqda itləri qoşquya düzəndə heç kimin gözləmədiyi halda birdən Dolli quduzaşdı. Onun bu hali canavar tek qorxunc, tükrürəndi ulamasından bilindi. Qəfil-dən düz Bakın üstüne atıldı. Bak ömründə quduuz it görmemişdi və buna görə də bilmirdi ki, ondan qorxmaq lazımdı, ya yox: bununla belə, qeyri-iradi bir dehşət içində qaçmağa üz qoydu. O, düz irəliyə qaçırdı, bir addimlıq məsafədə isə onu ağır-agır və səs-küylə nəfəs alan, ağızından köpük daşan Dolli qovurdu. Bakı qaçmağa qorxu vadə etmişdi, Dollini isə quduazuq. Lakin nə Dolli ona çata, nə də Bak ondan aralana bilirdi. Bak adadakı kolluqların arasıyla qaçaraq onun aşağı hissəsinə çatdı, buzla dolu bir körfəzdən keçərək başqa bir

adaya, daha sonra digərinə yetişdi. Sonra isə dövrə vuraraq çayın əsas məcrasına qayıtdı və təlaş içində sahil boyu yürüdü. Bütün bu müd-dət ərzində o, geriyə boylanmamasına baxmayaraq, arxasında, cəmisi bir sıçrayışlıq məsafədə hər an səs eşidirdi. Bu minvalla iyirmi beş mil qaçandan sonra o, Fransuanın çağırışını eşidib geriyə döndü və təng-nəfəs halda, yənə də Dollidən bircə addım qabaqda, xilas olmaq ümidiylə özünü çarvadara yetirdi. Fransua əlində hazır vəziyyətdə balta tutmuşdu və Bak onun yanından sovuşan kimi baltanı quduuz Dollinin başına çaldı.

Taqətsiz, güclə nəfəs alan Bak ağır-agır kirşənin yanına gəlib çıxdı. Şpits belə bir fürsəti çıxdan gözləyirdi. O, Bakın üstünə sıçradı, heç bir müqavimətə rast gəlmədən onu iki yerdən sümüyü qədər yaraladı. Bu vaxt Fransuanın qamçısı Şpitsin başı üstdə şaqqıldadı və qoşquda indiyə qədər heç kimin almadığı ağır zərbələrə rəqibinin düçər olması Baka ləzzət verdi.

– Bu Şpits lap şeytandır! – Perro dilləndi. – Günlərin birində o, Bakı gəbərdəcək.

– Qəm yemə. Bakda bir yox, iki şeytan yatır, – Fransua cavabında dedi. – Mən həmişə ona göz qoyuram. Gör sənə nə deyirəm. Xoş günlərin birində o elə qızacaq ki, sənin bu Şpitsini qanına qəltan edəcək və qara tullayacaq. İnan mənə.

Həmin vaxtdan Bakla Şpits arasında açıq müharibə başlandı. Bütün qoşquun rəhbəri və tanınmış başçısı Şpits bu qəribə cənub itinin timsalında öz ad-sanının əsl qənimini gördü. Və Bak Şpitsə ona görə qəribə gelirdi ki, indiyəcən onun tanıdığı cənub itlərindən həle heç biri yerli itlərlə nə düşərgə dayanacaqlarında, nə də yolda höcətləşə bilməmişdi. Onların hamısı çox ince olur, ağır işə, şaxtaya və achişa dözməyib məhv olurdu. Bak isə özgə bəla idi. Təkcə o, hər şeyə dözür, yeni həyata alışır, gücdə, yırtıcılıqda və cəldlikdə şimal itlərindən heç də geri qalmırı. O, həm də tədbirli it idи və qırmızı sviterli kisinin dəyəneyi onun əvvəlki ağlaşığmaz cəsarətini və hövsələsizliyini dəf edib, Bakı hakimiyyət uğrunda olduqca tehlükəli rəqibə çevirmişdi. O, fövqələdə dərəcədə hiyləgər və vəhşilərə xas olan səbatla öz fürsətini gözləməyi bacarırdı.

Başçılıq üstündə döyüş mütləq baş verməliydi. Bak da bunu istəyirdi. Ona görə istəyirdi ki, təbiəti beləydi, ağlaşığmaz bir qürur hissi

onu çulğamışdı. Bu cür inadkarlıq qoşqu itlərini son nəfəsə qədər yoldan sapmamağa məcbur edir, onlar öz yüklerini sevincən daşıyır, qoşqudan qovulanda isə dərd əlindən çərləyirdilər. Bu hiss arxaya qoşularkən Deyvde də oyanmışdı və o, Solleksi məcbur etmişdi ki, kırşəni çəkmək üçün qüvvəsini əsirgəməsin. Yola düşmək anı çatanda o, bütün itləri ruhlandıır, qaşqabaqlı və əsəbi heyvanları, bu dinclik bilməyen və narazı zəhmətkeşləri tam fəaliyyətə gətirirdi. Məhz bu inadkarlıq onları bütün gün ərzində tələsdirdi və yalnız axşam düşərgədə onları tərk edərək öz yerini qəmgin bir narahatlığa və narazılığa təhvil verdi. Məhz belə inadkarlığına görə, büdrəyən, yan qayısa ilisən, yola düşmək vaxtı orda-burda veyllənib yubanan itləri Şpits çırçırdı. Elə bu inadi ucbatından da qorxurdu ki, Bakı onun yerinə qoysunlar. Bak da inadkardı, o da başçı olmaq isteyirdi.

Bak açıq-aşkar Şpitsin başçılığına mane olurdu. O, Şpitsin və onun cəzalandırmaq istədiyi tənbellerin arasına girirdi. Özü də bunu bilə-bilə edirdi. Bir gecə bərk qar yağdı, səhərəsi firıldaqçı Payk gəlib çıxmışdı.

O, qarın dərinliyində qazdığı yuvada gizlənmişdi və Fransua onu əbəs yerə haylayıb axtarırdı. Şpits qəzəbdən özündən çıxmışdı. O, düşərgə boyu dolaşır, hor hansı şübhəli yeri iyələyib qazır və elə vəhşicəsinə bağırırdı ki, Payk sığınacağında bu hürüşü eşidəndə qorxudan titir əsirdi.

Nəhayət, onu oradan çıxaranda və Şpits qulaqburməsi vermək üçün üstüne tullananda Bak qeyzlə onların arasına girdi. Bu, elə gözənlənilməz və cəld baş verdi ki, geri oturdulmuş Şpitsin ayaqları yerdən üzüldü. Qorxusundan tir-tir əsən Payk bu açıq qiyami görən kimi yaralı başçıya hücum çəkdi. Bak da ədalətliliyi unudaraq Şpitsin üstüne tullandi. Elə bu an Fransua bütün bunların onu əyləndirməsinə baxmayaraq, ədaləti qorumaq ənənəsinə sadıq qaldı. Var gücüyle Bakı qamçılamaga girdi. Bu, Bakın qar üstə sərilməş rəqibindən el çəkməsi üçün bəs etmedi və Fransua qamçının dəsteyini işə salmalı oldu. Zərbe altında yarımcان olmuş Bak hələ xeyli müddət də qamçılanandan sonra geri çəkildi və bu arada Şpits fürsəti fövtə verməyib Paykla haqq-hesabı çürütdü.

Dousona yaxınlaşdıqları sonrakı günlərdə də Bak hər dəfə Şpitsin və cəzalandırılan itlərin işlərinə qarışdı, lakin o, bunu məharətlə, Fransua yaxılıqda olmayanda edirdi.

Bakın pərdələnmiş qiyami qoşquda intizamın pozulmasına getirib çıxarırdı. Vəziyyətə yalnız Dyev və Solleks tab gətirir, qalan itlər isə getdikcə özlərini daha pis aparırı. Aləm bir-birinə dəymişdi. Ab-hava yaman korlanırdı, bunun bəisi isə Bak idi. O, Fransuani daim gərgin vəziyyətdə saxlayırdı. Çünkü kayur bilirdi ki, gec-tez onların tutaşması nəticəsində ikisindən biri həlak olmalıdır. Ona görə də gecələr hər dəfə itlər arasında mırıltı və dalaşma səsi eşidəndə yatağından çıxırı ki, birdən Bakla Şpits tutaşar.

Lakin bunun üçün hələ fürsət düşməmişdi və günlərin birində onlar nəhayət, Dousona gəlib çatanda böyük vuruşun hələ qabaqda olduğunu bilmirdilər. Orada çoxlu adam və it var idi və Bak itlərin hamisini işləyən gördü. İtlərin bu cür işləməsi Baka təbii göründü. Bütün günü baş küçədən uzun it qoşuları keçir, hətta gecələr də zinqirov səsləri əskilmirdi. Onlar tikintilərə şalban, mədənlərə odun, -başqa yüksək daşıyırırdılar və Santa-Klara vadisində atların gördükleri işi icra edirdilər.

Bak arabir cənub itlərinə də rast gəlirdi, lakin onların əksəriyyəti yırtıcı canavar nəslindən olanlar idi. Hər gecə onlar bir qayda olaraq saat doqquzda, on iki də və üçdə özlərinin qorxunc, müəmmalı nəğmələri ilə ulayırdılar. Bak bu dəstəyə məmənuniyyətlə qoşulmağa hazır idi.

Başı üstündə buz şəfəqlərinin parıltısı görünəndə və ya göydə uledzələr titrəşəndə, torpaq qar örtüyü altında keyiyib donanda yarımhöñkürtüyə bənzəyən sürəkli və kedərli, həm də zənguləli, qəmli avazı olmasaydı, bu it nəğməsi həyatın özünün çağırış sədalarına oxşardı. Orada tale şikayətdən çox, varlığın ağır əzabları ifadə olunurdu. Bu qədim bir nəğməydi, Bakın nəslə kimi qədim; əski dövrün cavan çağlarının ilk nəğmələrindəndi bu nəğmə. O vaxt bütün nəğmələr qəmələ dolmuşdu. Bu, saysız-hesabsız nəsillərin əzab-əziyyətindən xəber verirdi və belə narazılıq Baka yaman qəriba təsir bağışlayırdı. Bak da zariyanda, hıçkırandı elə bil vaxtile dəhşətli soyuğa və zülümə məruz qalmış vəhşi nəslinin ağrılarını bəyan edirdi. Və bu qədim kedərin əks-sədəsinin Bakı bu qədər təsirləndirməsi göstərdi ki, o, insanın ocağı başında dinc, oturaq həyatdan əsrlərdən boyylanaraq bu ıllartının həmin vəhşi, ibtidai zamanlara qayıtməq üzrədir.

Dousova gəldikdən yeddi gün sonra onlar sildirrim sahillə yenidən Yukon buzlağına enerək geriyə - Dayya və Şor Suya tərəf hərəkət etdilər. Perro bu dəfə Dousona çatdırıldığından daha tacili poçt aparırı,

həm də o, vəcdə gələrək sürətlə illik rekordu təzələməyi qərara almışdı. Buna vəziyyətin bir çox cəhəti də təminat verirdi. Bir həftəlik istirahətdən sonra itlər özünə gelmişdi və yaxşı əhvalda idilər. Keçidikləri qarlı yol digər yolcular tərəfindən yaxşıca toplanmışdı. Bundan başqa, polis yolun iki-tüç yerində itlər və adamlar üçün ərzaq anbarı təşkil etmişdi ki, bu da yolun rahat keçilməsinə imkan verirdi.

Birinci gün onlar Yukon çayı boyu əlli mil yuxarı getdilər, ikinci günün axırında isə artıq Pelliya yaxınlaşdırılar. Lakin bu cür əla sürət Fransuaya böyük əzab və heyəcan hesabına başa gəldi. Bakın saldığı iğtişaş qoşqunun nizam-intizamını pozmuşdu. İtlər heç də eyni həvəslə yüyürmürdü. Bakın havadarlığından istifadə edərək onlar tez-tez şüluqluq salırdı. Daha Şpitsdən ehtiyat etmirdilər. Əvvəlki qorxu hissi yox olmuşdu və itlər daha onu rəhbər kimi saymırırdı. Bir gecə Payk Şpitsin balıq payının yarısını əkdi və Bakın himayədarlığı ilə onu içəri ötürdü. Başqa bir gecə Dab və Co Şpitse hücum çəkdilər və nə vaxtsa cəzalandırıldıqlarının əvəzini çıxdılar. Hətta xoşəbiətli Billi də öz məhribənləşini itirməyə başlayırdı və daha əvvəlki qılıqla zingildəmirdi, Bak isə Şpitsin yanından heç vaxt mirildamamış və tüklərini hədəleyici tərzdə qabartmamış keçməzdı. Əslində o, özünü əsl davakar kimi aparır və Şpitsin gözü qabağında həqarətlə gözləməməkdan həzz alırdı.

İntizamın pozulması digər itlərə sirayət etmişdi. Onlar öz aralarında indi daha çox didişdiyindən, düşərgə bəzən əsl cohenənmə çeviriliirdi. Sonsuz çəkişmələrdən əsəbiləşmələrinə baxmayaraq təkcə Deyv və Solleks özlərini əvvəlki kimi aparırdı. Fransua onlara anlaşılmaz, qəribə söyüşlər yağıdır, gücsüz qəzəbə qarşı təpikləyir, üzündən kədər əskik olmurdu, onun qamçısı daim itlərin üstündə şaqqıldayırdı, lakin bunun da xeyri yoxdu. O, geri çevrilən kimi itlər yenə də öz işlərindəydi. Fransua öz qırmancı ilə Şpitsi müdafiə edirdi, Bak da qalan itləri. Fransua bilirdi ki, bütün çaxnaşmalara bais Bakdır və Bak da duydurdu ki, Fransua işin içindədir; lakin Bak o qədər ağıllı hərəkət edirdi ki, onu ifşa etmək mümkün deyildi, O, qoşquda sədaqətlə çalışırdı, çünki ağır zəhmət onun həzz mənbəyinə çevrilmişdi. Lakin ona daha çox ləzzət verən isə yoldaşları arasında xəlvətcə dava-dalaş salmaq, sonra isə izi itirmek idi.

Bir gecə şamdan sonra Texkina çayının ağzında Dab bir qütb dovanını hürküdü, lakin tuta bilmədi. Bir anda it sürüsünün hamısı ovu

təqib etməyə götürüldü. Onlardan yüz yard uzaqda Şimal-Qərb Polisliyinin düşərgəsində saxlanılan əlli it də onlara qoşuldu. Dovşan çay boyu qaçıb möhkəməcə donmuş kiçik bir yarğana tərəf buruldu. O, qarın səthi ilə yüngülə qaçırdı, ağır itlər isə tez-tez bürdəyirdilər. Bak altmış itin hamısını geri qoyaraq neçə-neçə döngədən buruldu, lakin dovşana çata bilmədi. O, sürətini zəiflədib yerə sərildi və hırslı zingildədi. Nəhəng bədəni ayın ağappaq işığında par-par, parıldayırdı. Dovşan isə şaxtalı gecənin ağ nişanəsi kimi qabaqda ox kimi süzürdü.

İndi Bakda müəyyən vaxtlarda adamları hay-küülü şəhərlərdən meşələrə qovan o qədim duyğular oyanmış və canlı məxluqları qurğun kürəciklərlə öldürmək həvəsi baş qaldırmışdı. Və bu qanıçənlik və öldürməkdən həzz almaq istəyi ona tamamilə təbii göründü. O, bütün it sürüsündən öndə canlı etin – ovun arxasında quduz bir çılğınlıqla qaçırdı. Qaçırdı ki, dişlərini sancıb onu öldürsün və isti qanı gözlərinə təpsin.

Elə şövq var ki, ov həyat qüvvəsinin gərginliyindən də güclü olur və özündə ömrün zirvəsinin əlamətlərini əks etdirir. Və ziddiyyətli burasıdır ki, bu vəcd bütövlükde həyatı duymaq və eyni zamanda özünü və ətrafindakıları tam unutmaq deməkdir. Belə fədakarlıq ilhamlı çağında yaradıcı rəssama nəsib olur. Bu vəcd əsgəri döyük meydanında təlatüma gətirir və o, qovğadan nəşə alaraq amansızcasına zərbə vurur. Bakı məhz belə bir vəcd çulğamışdı və o, at sürüsünün önündə qədim canavarlar kimi səs çıxarıır, ay işığında qabağında qaçan canlı ovunu qovurdu. Bu vəcd onun varlığının naməlum dərinliyindən gəl və onu zamanın qədim qatlarına sürükləyirdi. Onun içinde həyat qaynayaraq aşib-daşır və hər əzələsi, hər damarı od içindəymiş kimi atılıb düşürdü. Ulduzların altında şaxtadan donmuş, ölgün torpaq üstündə bu çılğınlıqla həyat sevinci hərəkətə çevrilmişdi.

Ən böhranlı anlarında belə soyuqqanlı və ehtiyatlı olan Şpits isə dəstədən ayrıldı və ətrafında çay burulan dar meşə zolağına keçib dovşanın yolunu kəsdi. Bak bunu sezmedi. O, döngəni keçərkən qarışında yalnız dovşanın ağ işartisini görürdü. Birdən Bak sıldırıım sahildən düz dovşanın qabağındakı yola tullanın dəha böyük bir ağ işitti gördü. Bu, Şpits idi. Dovşan aman tapa bilmədi, çünki Şpits hələ havada ikən ağ dişləri ilə onu qamarlamışdı və yaziq dovşan əzab içində olan insan kimi nalı çəkdi. Özünün çıçəklənən çağında ölümün

dəmir pəncəsinə düşmüş həyəcanlı heyvanın fəryadını eşidən Bakın arxasında gələn bütün sürü şadlıqla uladı.

Təkcə Bak susurdu. O, sürətlə qaça-qaça Şpitsin üstünə şığışa da, onun boğazından tutu bilmədi. Hər ikisi yixildi. Yumbalana-yumbalana qarı havaya sovurdular. Şpits heç bir şey olmamış kimi cəld ayaga qalxdı və Bakın çıynını dişləyib kənarə sıçradı. Onun dişləri tələnin dəmir çanağı kimi daha iki dəfə Baka möhkəm sancıldı və Bak mırıldadı, üst dodağını dartaraq, dişlərini qicidub təzədən hücum çəkmək üçün geriyə sıçradı.

Elə bu an Bak bir həqiqəti yeqin etdi. Vaxt gelib yetişmişdi. Bu vuruş ikisindən biri üçün sonuncu olmaliydi. Hər ikisi də bağıra-bağıra, qulaqlarını şəkleyərək bir-birinin ətrafında dövrə vuranda və ehtiyatla hücum üçün girevə gözləyəndə birdən Baka elə gəldi ki, bu səhnə ona çoxdan tanışdır. Ağ məşələr, ağ torpaq, ay işığı və döyüş həzzi! Şaxtalı havada itlərin nəfəslərinin buğu yavaş-yavaş yuxarı qalxırdı. Canavarların pis tərbiyə görmüş törmələri vuruşanları dövrəyə alıb sükutla gözlədilər. Bak və Şpits də səssizcə durmuşdular, yalnız gözləri alışib yanır, açıq cəhənglərindən buğ qalxırdı. Qədim vaxtların bu səhnəsi Bak üçün yeni və qəribə deyildi. Ona elə gelirdi ki, bu həmişə belə olub və indiki də qanuna uyğun haldır.

Şpits təcrübəli döyüşcüdü. Şpitsbergendən başlayaraq bütün Arktikadan, Kanadadan və Faydasız torpaqdan keçdiyi yollarda o hər cür itə rast gəlmış və onları özünə tabe etmişdi. Onun qəzəbi coşqun idi, lakin kor-korana də deyildi. Parçalamaq və məhv etmek ehtirası ilə yanarkən heç vaxt unutmurdu ki, rəqibi də mehz bu cür ola bilər. O heç vaxt eks həmləni dəf etmek planını qurmamış basqın etmezdi.

Bak əbəs yere dişlerini bu nəhəng ağ köpəyin boyuna tixamaq istəyirdi. O, dişlerini Şpitsin müdafiə olunmayan yerinə atan kimi dərhal eks cavab alındı. Dişlər şaqquştıla bir-birinə dəyirdi, hər ikisinin üz-gözü qan içindəydi. Bak öz düşmənini heç cüre qabaqlaya bilmirdi. O, bərk qızışmışdı, nəhayət, birdən şüretli həmle ilə Şpitsi aşındı. Dəfələrlə Şpitsin qar kimi ağappaq boğazını hədəfə aldı, lakin hər dəfə də Şpits özünü zərbədən yayındırdı, Bak bu dəfə başqa yol seçdi: özünü ele göstərdi ki, guya rəqibinin boğazını nişan alır, lakin başını geri dardı və cəld çevrilib Şpitsi çıynı ilə itələdi. Bir şey çıxmadi, hər dəfə Bak hücum çəkir, hər dəfə də Şpitsin dişinə keçəndə öz çıynı yaranırdı.

Şpitsə heç bir ciddi xətər toxunmamışdı, Bak isə qan içindəydi və çətinliklə nəfəs alındı. Əlbəyaxa döyük isə get-gedə daha da qızışırı. Onları əhatə edən itlər sükut içində hansınınsa yixılacağı məqamı gözləyirdi. Bak tövşüməyə başlayanda Şpits nəhayət, müdafiədən hücumu keçdi və onu nəfəs dərməyə qoymadı. Bak artıq ləngər vurdu. Bir dəfə həttə o yixildi da və altmış itin hamısı ona tərəf götürüldü: lakin o, bir tekanla özünü düzəltdi və ətrafdakılar yenə nəfəs dərmədən dayanıb gözləməli oldular.

Bak böyüklüyü, dahiliye dəlalət edən bir keyfiyyətə malik idi – təxəyyülə! O, instinktlə vuruşurdu, lakin bu vaxt beyni də saat kimi işləyirdi. Düşməninin üstünə atılıraq özünü elə göstərdi ki, yenə də çıynılə zərbəni təkrar etmək istəyir, lakin son anda qarın içərisinə soxulub torpağa qıṣıldı və dişləri Şpitsin sol qabaq qıcıına sancıldı. Sınan sümük şaqquştı eşidildi və ağ it indi onun qarşısında üç ayaqla durmuşdu. Bak üç dəfə onu yerə sərməyə cəhd göstərdi. Sonra əvvəlki fəndini işə salıb onun sağ qabaq qıcıını da sindirdi. Ağrıya və ümidsiz vəziyyətə baxmayaraq, Şpits dəlicəsinə ayaq üstə qalxmağa cəhd edirdi. O, gözləri od saçan, dilləri çıxmış, nəfəslərindən buğ qalxan itlərin lal dairəsini gördü. Onlar Şpitsə lap yaxınlaşmışdı. Şpits qabaqlar döyüşdə uduzanın başının üstünü üzük qaşı kimi alan belə dairələri çox görmüşdü. Bu dəfə isə o özü məglub olmuşdu.

Onun ümidi yeri yoxdu. Bak rəhm etmək fikrində deyildi. Ürəyi yumşaqlıq nisbətən yumşaq iqlimlər üçün kara gəlir. Bak həllədici zərbəni vurmağa hazırlaşındı. İtlər o qədər yaxınlaşmışdı ki, Bak artıq böyürülərdən onların nəfəsini hiss edirdi. O, Şpitsin arxasından və yan-yörədən rəqibinin üstünə tullanmağa yarımhəzir vəziyyətdə dayanmış, gözləri Şpitsə zillənmiş itləri görürdü. Arada azacıq fasile oldu. Bütün itlər daş kimi yerlərində donub qaldılar. Təkcə Şpits əsir, yırgalanırdı. O, tüklərini qabardıb hədəyle mirildayıb, elə bil yaxınlaşmaqdə olan ölümü qorxudurdu. Elə burada Bak onun üstünə sıçradı və dərhal geri çekildi. Bu dəfə çıyılə zərbə öz işini görmüşdü. İtlərin tutqun dairəsi ay işığında çımən qar üstündəki bir nöqtədə cəmləndi və Şpits görünməz oldu. Bak isə dayanıb qalib gəlmış çempion kimi baxırdı. O, öldürməkdən həzz alan ibtidai vəhşiyyə necə də oxşayırıd..

HAKİMİYYƏT UĞRUNDA MÜBARİZƏDƏ KİM QALIB GƏLDİ?

— Mən nə deyirdim? Demirdim ki, bu Bakda iki şeytan yatır?

Fransua ertəsi gün seher Şpitsin yoxa çıxmasını və Bakın yaralı olduğunu görəndə dilləndi. O, Bakı tonqala yaxın çəkdi və yaralarını od işğında Perroya göstərdi.

— Şpits lap yırtıcı heyvan kimi döyüşüb. — Perro Bakın açılmış yaralarını və qapılmış yerlərini nəzərdən keçirib söyləndi.

— Bak da vəhşi heyvan kimi vuruşub, — Fransua cavab verdi. — İndi işlərimiz də yaxşı gedər. Şpits olmayan yerdə davaya da son qoyulacaq.

Perro bütün müxəlləfati yiğişdirib kirşeyə yükləyərkən, kayur itləri qoşmağa başladı. Bak Şpitsin qoşulduğu başçı yerinə yaxınlaşdı, Fransua isə ona məhəl qoymadan bu cür arzuədilən yere Solleksi gətirdi. Onun fikrincə, Solleks başçı olmağa daha münasib idi. Bak isə qəzəblə Solleksin üstüne tullandı, onu geri itələyib başçı yerində dayandı.

— Buna bax ha! — Fransua heyrətdən budlarına çırpıraq qışqırdı. — Baka bir baxın! Şpitsi öldürüb, indi isə başçı olmaq isteyir.

— Rədd ol burdan! — O, Bakın üstüne çıxmıldı. Lakin Bak bu əmək təbe olmadı.

Fransua onun xaltasından yapışdı və hədələyici tərzdə miriltisina məhəl qoymadan Bakı bir tərəfə çəkərək başçı yerinə yenə Solleksi qoşdu. Qoca köpək bu yeri istəmirdi və açıqca bürüzə verirdi ki, Bakdan qorxur. Fransua isə tərs idi və o, arxasını çevirən kimi Bak yenə də Solleksi qovdu. Bu Solleksin ürəyindən idi.

Fransua cin atına mindi.

— Bu saat sənə elə toy tutum ki, — deyə qışqırdı. Bir azdan əlində ağır bir dəyənəklə qayıtdı.

Bak qırmızı sviterli kişini xatırladı və yavaş-yavaş geri çəkildi; Solleks yenidən qabaq cərgəyə qoşulanda daha onunla işi olmadı. Lakin o, dəyənəyin qorxusundan kin və qəzəblə mirildanaraq bir az kənarda var-gəl etməyə başladı. Lakin dəyənəyi də gözdən qoymurdı ki, işdir birdən Fransua ona tolazlasa, əkilə bilsin. O, təcrübəsindən bilirdi ki, dəyənək necə köpəkoğlu şeydir.

Kayur öz işi ilə məşğul idi. O, Bakı köhnə yerinə, Deyvin qabağında qoşmaq üçün çağırıldı. Bak iki-üç addım geri çekildi. Fransua ona tərəf getdi və o, yenə dala çekildi. Bu, bir neçə dəfə təkrar olunanın sonra nəhayət, Fransua Bakın dəyənəkdən qorxduğunu yəqin edərək onu bir kənara atdı. Lakin iş dəyənəkdə deyildi. Bak açıq-aşkar qiyam edir, başçılığa yiyyələnmək istəyirdi. Qanunla da bu yer ona düşürdü. O, bunu qazanmışdı və bundan aza qane olan deyildi. Perro Fransuanın köməyinə gəldi.

Düz bir saat Bakı qovdular. İtə dəyənək tullayırdılar, o isə özünü yana verirdi. Onlar Bakı, qabaqkı bütün əcdadlarını, nəslinin hələ yer üzünə gəlməmiş ən uzaq törəmələrini, bədəninin bütün tüklərini, damarlarından axan hər damla qanı lənətləyirdilər. Bak isə söyüslərə mirıldamaqla cavab verir və onları yaxına buraxmırıldı. O qacmağa cəhd göstərmirdi, lakin düşərgəni ətrafında dəfələrlə dövərə vuraraq başa salmaq istəyirdi ki, əgər arzusu yerinə yetirilsə, yaxın gələr və dinc durar.

Fransua qar üstə çöküb başını qaşdı. Perro saatına baxdı və nifrin etdi. Vaxt keçirdi, onlar gərək bir saat bundan qabaq yola düşəydi. Fransua yenə də peysərini qaşdı və başını bulayaraq acı təbəssümə kuryerə baxdı. Perro isə cavabında məğlub olduqlarının etirafı kimi çıyılınrını çəkdi. Bu vaxt Fransua Solleksə yaxınlaşdı və Bakı səslədi. Bak itsayağı güldü, lakin lazımı məsaflədən yaxına gəlmədi. Fransua Solleksi açıb əvvəlki yerinə qaytardı. Qoşqu nizamlı cərgə ilə düzülüb yola düşməyə tam hazırıldı. Bak üçün indi qabaqdakı başçı yerində savayı yer qalmamışdı. Fransua yenidən onu səslədi və Bak bir dəfə də istehzayla gülümseyib yaxın gəldi.

— Dəyənəyi at da! — Perro əmr etdi. Fransua dərhal ağacı tulladı və yalnız bundan sonra Bak təntənəylə gülərək qoşunun başçısı yerində durdu. Onun yan qayışlarını keçirib kirşəni buzdan qopardılar və bir azdan iki kişi də yanlarında olmaqla qoşqu artıq çay boyunca irəliyirdi.

Kayur Fransua əvvəller də Bakda iki şeytanın yatdığını təsdiq edər, onun haqqında yüksək fikir yürüdərdi. Amma heç bir gün keçməmiş o, kəşf etdi ki, bu iti lazıminca qiymətləndirməyib. Bak rehbər roluna dərhal elə girdi və fərasət tələb olunan yerdə elə cəldlik və qətiyyət göstərdi ki, hətta Fransuanın fikrincə, tayı-bərabəri olmayan Şpitsi də ötüb keçdi.

Lakin onun yoldaşlarını özünə tabe etdirmək bacarığı daha diqqətəlayiq idi. Deyv və Solleks rəhbərlikdəki döyişikliyə qarşı çıxmırıldı. Onların vəzifəsi işləməkdirdi. Var güclərini sərf edib kirşəni dərtmali idilər. Onlara deyib-dolaşan olmasayı, bu yolda hər cür cəfanı özlərinə rəva bilerdilər. Başçılıqla lap mehriban xasiyyətli Billini qoysaydalar da onlar üçün fərqi yoxdu, təki nizam-intizam yarada bilsin. Lakin digər itlər Şpitsin hökmranlığının son günlərində yaman ərköyünlər olmuşdular, indi Bakın ciddiyətlə qoşquda intizam yaratması onları heyrətə salmışdı.

Qoşquda Bakdan sonra gələn tənbəl Payk əvvəllər qayışa ancaq xala-xətrin qalmasın girər, bir qətrə də artıq güc vurmazdı. İndi isə Bakın tez-tez təsirli cəzası nəticəsində elə qeyrətə gəlməşdi ki, elə birinci gündən ömründə eləmədiyi tərzdə qızığın cəhdə işin qulpunda yapışmışdı. Qaşqabaqlı Co isə elə birinci gecə dayanacaqda möhkəm cəzalandırıldı – bunu Şpits də heç vaxt edə bilməmişdi. Bak bədənin bütün gücünü onun üstüne saldı və o qədər çapalatdı ki, Co mırıldamağın daşını atıb zingiltiyle imdad diledi.

Qoşqudakı əhval-ruhiyyə tezliklə yaxşılaşdı. Orada ilk vaxtların əməkdaşlığı yarandı. İşə hamı bir nəfər kimi can yandırıldı. Rink Repidse girəcəkdə qoşquya Tin və Kuna adlı daha iki yerli it salındı; Bak onlara elə tez təlim verdi ki, Fransuanı heyrət bürüdü.

– Günün günorta çağı çıraqla gəzsən də, belə it tapa bilməzsən, – o qışkırdı. – Vallah belə it üçün min dollar vermək də azdır. Ele deyilmi, Perro?

Perro razılıq əlaməti olaraq başını terpətdi. Bu vaxtacan Perro rekord sürətini artırmışdı və onu gündən-günə daha da yüksəldirdi. Yaxşı tapdalanmış və möhkəm yol əla vəziyyətdəydi, səfəri çətinləşdirən təzə qar düşməmişdi. Həm də çox soyuq deyildi. Temperatur əlli dərəcə sifirdan aşağı düşərək həmişə sabit vəziyyətdə qalırdı. İki kişi – Perro və Fransua növbəylə gah kirşəde, gah da ayaq xizəyilə gedir, itlər isə hərdən nəfəslərini dərə-dərə ireliliyirdilər.

Otuz Mil çayı möhkəm buzla örtülmüşdü və onlar Dousona tərəf on güne getdikləri mesafəni burada bir güne keçdilər. Bir cəhdə onlar Le-Barj gölündən Ağ Atın kənarına qədər altmış mili dalda qoydular. Marş, Takiş və Bennet göllərini elə sürelə sovuşdular ki, xizəkli getmək növbəsi olan kişilərdən hər hansı biri kirşəni daldan izləməli və ora bağlanmış ipdən yapışmalı oldu. Nəhayət, ikinci həftənin axırını

gecəsi Ağ Aşırımı keçərək dənizə tərəf, enməyə başladılar. Oradan Skaqueya şəhərinin və buxtadakı gəmilərin işqları görünürdü.

Bu, rekord qaçış idi. İki həftə ərzində onlar hər gün qırx mil yol getmişdilər. Düz üç gün Perro və Fransua sinələrini fəxrə qabağa verərək Skaqueyanın baş küçəsində dolandılar, hər yandan içki içmək üçün bolluca dəvət aldılar. Qoşqunu isə minik itlərinin qədir-qıymətini bilən it dəllallarının vəcdə gəlmış izdihamı əhatə etmişdi. Bir az sonra qərbədə üç-dörd soyğunçu şəhəri qarət etmək istədi, bu əməllərinə görə onları istiotqabı kimi dəlmə-deşik etdilər və camaat da fikrini yeni sensasiyaya yönəltdi. Ele bu vaxt Perro rəsmi sərəncam aldı. Fransua Bakı yanına çağırıldı, onu qucaqladı və ağladı. Bak anladı ki, Fransua və Perro ilə də vidalaşmaq vaxtidir. Əvvəlki adamlar kimi, onlar da Bakın həyatından əbədilik yox olurdular.

Onu və yoldaşlarını hansısa bir yarımsotlanda təhvil verdilər və qoşqudakı onlarca başqa it kimi, Bak da yenidən Dousona tərəf üzüçü yolla geri qayıtmaga başladı. İndi yüksə gedirdilər və rekord vaxtı deyildi. Günlərlə ağır yükə kirşəni dərtib aparırdılar. Yük isə şimal qütbüün qaranlığında qızıl axtaran adamlara dünyanın bütün güşələrindən göndərilmiş poçt idi.

Bu iş Bakın ürəyincə deyildi, lakin o, Deyv və Solleksi ruhlandırıcı tərzdə yaxşı işlədir və göz qoyurdu ki, yoldaşları bu işin onlar üçün iftixar olub-olmamasından asılı olmayıaraq, vicdanla çalışsınlar. Ötüb keçən günlər bir-birinə çox benzəyirdi. Hər şəhər müəyyən vaxtda aşpazlar işə başlayır, tonqal qalayırdılar. Sonra şəhər yeməyi gəlirdi. Daha sonra bir neçə nəfər çadırları yiğişdirib kirşəyə yükleyir, qalanları isə itləri qoşurdu. Dan yerinin sökülməsinə təxminən bir saat qalmış yola düşürdülər. Gecələr düşərgə salırdılar. Bəziləri çadır qurur, bəziləri odun doğrayır, yatacaqdə ötrü küknar budaqları qırır, bəziləri isə aşpazlar üçün su və ya buz götürür. İtlər də yedizdirilirdi. İtlər üçün günün ən yaddaşalan hadisəsi bu olurdu. Balıq payını yedikdən sonra bir saatə qədər oradakı yüzdən artıq itlə birlikdə veyllənməkdən xoş ne ola bilərdi? İçərilərində təhlükəli dalaşqanlar da vardi, lakin onlar üçcə döyüsdən sonra Bakı tanımlı oldular və Bak tükərəni qabardıb dişlerini qıcıyan kimi tük tökür, ona yol verirdilər.

Şübhəsiz, Bak ən çox tonqal yanında uzanlığı sevirdi, Bu zaman o, dal pəncələrini altınaya yiğir, qabaq pəncələrini uzadır, başını qaldırıb fikirli-fikirli oda tamaşa edərdi. Bəzən onun yadına hakim Millerin

Santa-Klaradakı günəşli vadidəki nəhəng evi, sement hovuzu, Meksika cinsi tüsksüz İzabel, yapon mopsiki Tuts düşürdü. Lakin o ən çox qırmızı sviterli kişi, Kerlinin ölümü, Şpitslə böyük döyüş barədə və haçansa yediyi və yemək arzusunda olduğu ən ləziz nemətlər barədə düşünürdü. O, vətən xiffəti çəkmirdi. Günəş ölkəsi onun üçün tutqun, uzaq bir xatireyə dönmüşdü və onu həyacanlandırmırıldı. Onun varlığına ən çox hakim kəsilən əedadlarının uzaq, qədim ömürlerinin xatirələri idi. Bu xatirələr işığında əvvəllər heç vaxt görmədiyi şeylər indi ona tanış gəldi. Onda əvvəllər mövcud olmayan instinktlər (onlar da əedadların həyatının eks-sədasiydi) canlanmış və dil açmışdı.

Bəzən ocaq qirağında uzanıb yuxulu halda gözlərini qiyyaraq oda baxanda ona elə gəldi ki, alovlar bu ocağın deyil, vaxtilə ətrafında qızındığı başqa bir tonqalındır. Önündə isə o metis aşpazı yox, tamam özgə bir adamı görürdü. Bu özgə adamın qıçları nisbətən gödək, qolları isə daha uzundu. Əzələləri hamar və piyli deyildi, düyun düşmüş kendirə oxşayırdı. Həmin adamın saçları uzun və pırlaşiq, kəlləsi gözlərindən yuxarı çəpinə idi. O, qəribə səslər çıxarırlar və hiss olunurdu ki, qaranlıqdan bərk qorxur, çünki dizindən aşağı sallanmış əlində ucuna böyük bir daş bağlanmış çubuğu sıxaraq daim qaranlığa baxırdı. O tamam lüt idi, yalnız çıynindən cirilmiş və odda yanmış dəri asılmışdı, lakin bədəni tüklü idi. Döşündə və ciyinlərində, qollarının arxa tərəfində və budlarındakı tüklər qalın məxmərə çalırdı. O, düz dayanmışdı – gövdəni qabağa vermiş və qıçlarını dizdən bükmişdi. Bədənində heyrətamız pişik cəldiliyi, elastikliyi və daim görünən və görünməyən qorxu hissi altında olanlar kimi bir sayıqlıq vardı.

Bəzən tüklü adam ocaq qirağında çöməlib başını qıçları arasına soxaraq mürgüləyirdi. Bu vaxt onun dirsekleri dizlərinə söykənir, yağışdan qorunmaq üçün əllerini başına tuturdu. Tonqaldan bir az aralıda, qaranlıq içində isə sanki çoxlu alışmış kömür şölə saçırı. Həmişə də cüt-cüt, iki-iki qızarırdı. Bak bilirdi ki, parıldayan vəhşi həvanların gözləridir. Və onların içorisində keçidləri kolların xısaltısını və gecənin zülmətində saldıqları səs-küyü aydınca eşidirdi.

Yukon sahilində uzanıb mürgüləyərkən və tənbəl-tənbəl oda baxarkən başqa dünyanın bu sözleri və qarabasmaları bədənidəki tükləri biz-biz edər və o, yavaşça zingildəyər, boğuş səslə mirıldayardı. Bu vaxt metis aşpaz onun üstünə çımxırdı: "Bak, oyan daha!" Və

qarabasma harasa qeyb olar, onun gözləri qarşısında real həyat canlanar və Bak qalxıb yuxudan təzə duranlar kimi əsnəyər, gərnəşərdi.

Səfər çətin, yük ağırdı. Əzablı iş itləri əldən salmışdı. Onlar Dousona çatanda əriyib çöpa dönmüşdülər və acınacaqlı vəziyyətdə idilər. On günlük, ən azı bir həftəlik istirahətə ehtiyacları vardı. Lakin iki gündən sonra onlar məktub dolu yük'lərle Kazarmadan Yukon buzlağına düşürdülər. İtler yorulmuşdu, çarvadarlar donquldanırdı. Ən pisi isə o idi ki, hər gün qar yağırırdı. Yumşaq yolda getmek çətindi, xızəklərin altı yeyildiyindən kirşəni dartmaq get-gedə ağırlaşırdı. Lakin çarvadarlar bütün çətinlikləri dəfə edib ciddi-cəhdə itlərin qayğısına qalırdılar.

Hər gecə onlar ilk növbədə itlərlə məşğul olurdular. İtlərə kayurlardan əlavə yemek verilirdi və heç bir kayur öz itinin pəncələrini, yoxlamamış yatağına çəkilmirdi. İtlərin qüvvəsi tükənmək üzrəydi. Qış girəndən bəri onlar yüklü kirşəni çətin yolla öz arxalarınca çəkərək min sakkız yüz mil qət etmişdilər. Min səkkiz yüz mil isə ən döyümlü iti belə taqətdən salar. Bərk yorulmasına baxmayaraq, Bak yoldaşlarını işləməyə məcbur edir, qoşquda intizamın möhkəm olmasına çalışır və helə dözürdü. Billi hər gecə yuxuda amansız olaraq zingildəyir və inildəyirdi. Co əvvəlkindən də qaşqabaqlı olmuşdu, Sollekse isə təkcə kor gözü tərəfindən deyil, salamat gözü tərəfdən də yaxşılaşmaq xatalı idi.

Lakin hamidan çox Deyv əziyyət çəkirdi. Onun hali xoşa gəlməz idi. O daha əsəbi və qeyzli olmuşdu. Düşərgə salınan kimi dərhal özünə bir yuva düzəltdi və ona yeməyi kayur aparmalı oldu. Qoşqudan açılan kimi o, səhərə qədər tirtap düşürdü. Bəzən yolda kirşənin qəfildən dayanması və yenidən yola düşməsi vaxtı dartinmanın zərbindən Deyv yaziq-yaziq zingildəyirdi.

Kayur onu müayinə etdi, lakin heç bir şey anlamadı. Bütün kayurlar onun hali ilə maraqlandılar. Onlar yemək vaxtı və yatmadan əvvəl axırıncı qullabını vurarkən bu haqda çox danışdırular və gecələrin birində əsl məşvərətə toplaşdırılar. Deyvi yuvasından çıxarıb tonqalın yanına gətirdilər və ağrıdan bir neçə dəfə zingildəyənədək ovdular. Nə vardısa, onun daxilindəydi, çünki sınıq sümük müşahidə olunmadı.

Bu vaxt artıq Kassyar dayazlığına çatmışdır. Deyv elə zəifləmişdi ki, addımباşı yixılırdı. Şotland dayanmaq siqnalı verdi, Deyvi qoşqudan açıb yerinə onun ardındakı Sollekxi qoşdu. Onun niyyəti Deyvə istira-

hət vermək, sərbəst halda kirşənin daliyca gəlməsinə imkan yaratmaqdı. Lakin Deyv xəstə olmasına baxmayaraq, qayışdan açılıb nə vaxtdan xidmət etdiyi qoşqudan çıxarılandan və yerinə Solleksin qoşulduğunu görəndən sonra düşdüyü vəziyyətlə barışmayıb yazıq-yazıq mırıldadı və uladı. Onun vüqarı tügyan edirdi. Ölümçül xəstə olmasına baxmayaraq, Deyv dözə bilməzdi ki, onun işini başqa it görsün.

Kirşə yola düşəndə o, yumşaq qarda çapalaya-çapalaya yandan çıxb Solleksi qapmağa, üstüne tullanmağa və onu cığırın o biri tərəfindəki qara sərməyə cəhd göstərdi. O, zingildəyir, kədər və ağrı ilə mırıldayırdı. Qoşquda Sollekslə digər itlər arasında özüne yer eləmək istəyirdi, Şotland onu qırmancla qovmağa cəhd göstərdi; lakin o, dərisini yandıran bu zərbələrə məhəl qoymadı, kayurda isə elə ürək tapılmadı ki, onu daha bərk döyməkdən saxlaşın. Deyv hamarlanmış yolla kirşənin ardına sakit-sakit qaçmaq istəmədi və gedis üçün çətin yol seçib, yumşaq qarın içiyə yixila-dura inadla qaçı. Tezliklə o tamam taqədən düşdü və yixıldı. Heydən düşdüyü yerdəcə uzanaraq yanından ötüb keçən kirşənin uzun cərgəsini kədərlə ulartıyla müşahidə etdi. Deyv son gücünü toplayaraq növbəti dayanacağa yan almamış dəstəyə çatmağa çalışdı. O özünün əvvəlki yerine çata bildi və Sollekslə yan-bayan dayandı. Onun kayuru arxadan gələn adamdan trubkasını yandırmaq üçün bir anlıq ləngidi, tez də qayıtdı və itlər yola düşdülər. İtlər heyətamız bir yüngüllükə hərəket edirdilər və birdən narahatlıqla başlarını geri çevirib dayandılar. Kayur da təəccübləndi: kirşə yerindən tərpənmirdi. Yoldaşlarını səslədi ki, gəlib bu səhnəyə tamaşa etsinlər. Deyv Solleksin hər iki qayışını çeynəyib qırmış, düz kirşənin qarşısında, özünün köhnə yerində dayanmışdı.

Baxışlarıyla yalvarırdı ki, onu qovmasınlar. Çarvadar özünü itmişdi. Yoldaşları ona başa salmağa çalışırdı ki, qoşqudakı iş üzüçü olsa da, oradan qovulmaq hər bir it üçün ölümə bərabərdir. Qocalığa və ya şikəstliyə görə kara gəlməyən və qoşqudan açılan itlərin qəm əlindən necə öldüklerindən də xeyli söhbət açıdlar. Axırdı belə qərara geldilər ki, bir halda ki, Deyv onszu da ölecek, ona rəhm etmək və qoşquda öz ürəyincə gəbərməsi üçün şərait yaratmaq lazımdır. Beləliklə, Deyvi yenidən kirşəye qoşdular və içindəki ağrılardan bəzən ixtiyarsız qırılmasına baxmayaraq, o, əvvəlki vüqarla yükünü dartmağa başladı. Bir neçə dəfə yixıldı və hər dəfə də itlər onu sürüyə-sürüyə apardılar.

Bir dəfə isə kirşə onu elə basdı ki, dal ayaqlarından biri axsamağa başladı.

Lakin hələ dayanacağa çatmamışdan qabaq o, sağalmaq üzrəydi. Kayur tonqal yanında onun üçün yer elədi. Ertəsi gün isə o qədər zəifləmişdi ki, getməyə heyi qalmamışdı. Qoşulma vaxtı çatanda o, güclə sahibinə tərəf süründü. Təlaşlı bir səylə ayaq üstə durdu, lakin valay vurub yixıldı. Sonra qarnı üstə yavaş-yavaş sürünərək yoldaşlarına yan qayışlarının keçirildiyi yerə gəldi. O, qabaq pəncələrini irəli verib bədənini zərbələ iki düym qabağı atdı və bu hərəkəti dəfələrlə təkrar etdi. Gücü tükənirdi və yola düşərkən yoldaşları onu son dəfə qar üstə uzanmış və ağır nəfəs ala-alala, kədərlə onların arxasında baxan gördülər. Lakin sahilboyu meşədə gözdən itənə qədər Dyevin məyus-məyus ulamasını eşitdilər.

Meşəni keçəndən sonra karvan dayandı. Metis şotland yavaş-yavaş bayaq tərk etdikləri dayanacağa tərəf getməyə başladı, Adam-ların hamısı susmuşdu. Bir az aralıda tapança səsi eşidildi. Şotland cəld geri qayıtdı. Qamçilar şaqqlıddı, zinqirovlar sevincə səsləndi və yollarına davam etdiler. Lakin sahilboyu meşənin o tayında nə baş verdiyini Bak da, bütün itlər də bildilər.

5

ƏZABLI YOLLARLA

Dousondan və Duzlu Su Qalaçasından çıxdıqdan otuz gün sonra poçt karvanı başda Bak olmaqla Skaqueyə yetişdi. İtlər əldən düşmüş və üzgün halda idilər. Bakın yüz qırx funtluq çəkisi yüz on beş funta emmişdi. Yüngül çəkili itlər ondan da bərk ariqlamışdı. Bütün həyatı boyu başını firildaqla gırleyən hiyələr Payk bu dəfə qəsdən yox, həqiqətən axsayırdı. Solleks də qıçını çəkirdi. Dab isə sərpmış kürəyinin ağrısından qovrulurdu.

Hamisinin pəncəsi yeyilmişdi. Onlarda cəldlik və elastiklik qalmamışdı. Addımlarını elə ağır atırdılar ki, bədənləri titrəyirdi və bu da itləri ikiqat yorurdu. Bu hədsiz yorğunluq olmasayıd, hər şey yaxşı gedərdi. Qısa və son dərəcə gərgin iş öldürəcü yorğunluq getirmir. Belə işdən sonra yorğunluq bir neçə saatə keçib gedir. Onlarda isə neçə-neçə ay ərzində ağır zəhmətdən sonra fiziki qüvvələrin tədricən

və uzun müddətli tükenməsi baş verirdi. İtlərdə artıq heç bir ehtiyat qüvvəsi, nə də onu bərpa etməyə hey qalmamışdı. Qüvvələr son zərəsinən sərf olunmuşdu. Bədənlərinin hər bir əzələsi, hər bir damarı və hüceyrəsi son dərəcə əzginləşmişdi.

Bu da səbəbsiz deyildi. Beş aydan da az müddətdə itlər iki min beş yüz mil yol qət etmiş, axırıncı min səkkiz yüz millik məsafədə cəmi-cüməltəni beş gün istirahət etmişdilər. Skaqueyə varid olanda itlər demək olar ki, valay vururdular, onlar yan qayışlarını güclə dartır, enişlərdən isə elə ehtiyatla düşürdülər ki, kirşə onları basıb əzməsin.

— Hə, bir az da güc vurun, mənim yaziq axsaqcığazlarım, — çarvadar Skaqueyin baş küçəsiylə zorla addimlayan itləri ruhlandırdı.

— Demək olar ki, çatmışıq. Tezliklə necə lazımsa, dincələcəyik. Əmin olun ki, çox dincələcəyik.

Kayurlar tam əmin idilər ki, bu dəfə uzun müddət dayanacaqlar. Axi, onlar cəmi ikgünlük istirahətə min iki yüz mil yol qət etmişdilər və həm bu səbəbdən, həm də insaf naminə onlara əsaslı istirahət düşündü. Lakin Klondayka o qədər kişi axışib gəlmüşdi ki! Vətənlərində onların o qədər nişanlısı, arvad-uşağı və qadın qohumları qalımışdı ki, poçt, taylarını lap Alp sırdağlarının hündürlüyü səviyyəsində aparmaq ehtimalı vardi. Hələ üstəlik hər cürə rəsmi sərəncamlar da gəldi. Əmr gəlmüşdi ki, yararsız itləri yeni itlərlə — Kanada cinsli Hudson Bey qoşqu itləri ilə əvəz edib yenidən yola düşsünlər. Yararsız itləri tezliklə başdan etmək lazım idi və dollarlar belə itlərdən daha sərfəli olduğu üçün, onları satıldılar.

Üç gün keçdi. Yalnız bu üçgünlük istirahət zamanı Bak və yoldaşları tamam əldən düşüb zəiflədiklərini hiss etdilər. Dördüncü günün səhəri isə Ştatlardan iki amerikalı peyda olub itləri qoşqu ilə bərabər dəyer-dəyməzinə aldı. Onlar bir-birini Hel və Çarlz çağırırdılar. Çarlz ağ dərili, donuq, sulu gözləri olan ortayaşlı bir adam idi. Bişərini igidlərsayağı elə burmuşdu ki, sanki onlar sallaq dodaqlarının süstlüyünü ört-basdır edirdilər. Hələ isə güclə on doqquz-iyirmi yaş vermək olardı. Qayışın altına tapança və ov bıçağı dürtmüdü. Patronlar doldurulmuş bu qayış onun görkəminin ən gözədəyən yeri idi. Qayış öz sahibinin hələ bişmədiyindən, xam və təcrübəsiz gəncliyindən xəber verirdi. Hər iki adam mövcud vəziyyətə qətiyyən uyğun gəlmirdi və onların nə səbəbə risk edib Uzaq Şimala getmək istəməsi hamı üçün müəmmalıydı.

Bak bu iki adamın hökumət agenti ilə sövdələşdiyini eşitdi, onların agentə necə pul ötdürdüyü gördü. Başa düşdü ki, şotland və digər kayurlar da onun həyatından həmişəlik çıxıb gedirlər. Necə ki, Perro və Fransua getmişdi. Necə ki, onlara qədər digərləri getmişdi. Onu və yoldaşlarını yeni sahibin düşərgəsinə qovub gotirəndə Bak gördü ki, burada hər şey çirkli və səliqəsizdir. Çadır ancaq yarıya qədər açılıb, qablar yuyulmayıb, şeylər hara gəldi tullanıb. Orada bir qadın da gördü. Kişiər onu Mercedes deyə çağırırdılar. O, Çarlzın arvadı, Hellin bacısı idi. Əcəb ailə ekspedisiyasıydı!

Bakın ürəyinə damdıığı kimi oldu. Onlar çadırları çıxarıb kirşəyə yükledilər. Elə görünürdü ki, bərk can yandırırlar, lakin işi kal görürdülər. Çadırı elə yöndəmsiz bükmüşdülər ki, üç dəfə çox yer aparırdu. Qalaylı nimçələri yumamış qablamışdır. Mercedes hey vurnuxur, kişiərin əl-ayağına dolaşır, dil-boğaza qoymadan ovłara öyüdnəsihət verirdi. Paltarla dolu kisəni kirşənin qabaq tərəfinə qoyanda o, etiraz edib bildirdi ki, onu lap dalda yerləşdirsinlər. Kisəni arxaya çəkib üstünü başqa şeylərlə örtəndən sonra bu dəfə Mercedes yaddan çıxmış şeyləri gördü və onları da kisədə yerləşdirməyi təkid etdi. Yükleri təzədən yerə tökməli oldular.

Qonşu çadırдан üç kişi çıxdı, onların hərəkətlərinə göz qoyaraq gülümsədilər və bir-birinə göz vurdular.

— Bu qədər yük olar? — onlardan biri dilləndi. — Öyrətmək olmasın, sizin yerinizdə olsaydım, heç çadırı aparmazdım.

— Belə şey olar? — Mercedes qışqırı və nazlı əda ilə əllərini bir-birinə vurdur. — Mən çadırsız necə qala bilərəm?

— Yaz qapını alıb, daha soyuqlar olmayıacaq, — kişi cavabında dedi. Mercedes qətiyyətlə başını yellədi və Çarlzla Hel nələri vardısa, hamisini dağ kimi kirşəyə qalaq vurdular.

— Sizcə, çəkə bilərlər? — Kişiərdən biri soruşdu.

— Niyə də çəkməsinlər ki! — Çarlz qırıq-qırıq dilləndi.

— Yaxşı, yaxşı, mən elə-belə... — Kişi səhbəti ört-basdır etmək üçün mehriban dilini işe saldı. — Sadəcə olaraq, mənə elə gəldi ki, kirşəni bir az çox yükleyibsiz.

Çarlz arxasını ona çevirib qayışı səylə və bir o qədər də səriştəsiz hərəkətlə dartmağa başladı.

— Bu nə yükdür ki! İtlər bütün günü bu şələlərlə qaça bilərlər, — ikinci kişi səhbətə qoşuldu.

– Şübhəsiz, belədir, – deyə Hel nəzakətlə cavab verdi və bir əlinə qırıncı, o birinə isə döngə çubugunu götürdü.

– Getdik, – deyə qışqırdı. – Haydi, irəli!

İtlər irəli cumdular, dartındılar və dərhal dayandılar. Kirşəni yerindən tərpədə bilmirdilər.

– Tənbəl əclaflar! Mən sizə göstərərəm, – Hel bağırdı, qırıncı qaldırıb itləri döymək istədi.

Lakin Mercedes araya girdi və qışqırdı:

– Vurma, Hel, – O, qırıncdan yapışdı və onu qardaşının elindən aldı: – Zavallı ezizlərim! Hel, söz ver ki, yolda onları incitməyəcəksən, yoxsa buradan bir addım da atan deyiləm.

– Deyəssən, sən itlərə yaxşı bələdsən. – Hel istehzayla dilləndi, – Mənə aman ver. Görümüsən tənbəldirlər və qırıncdan başqa heç nəyə qulaq asmırlar? Onlar buna öyrəşiblər. Kimdən istəyirsən soruş? Lap elə buradakı adamlardan soruş.

Mercedes yalvarışla qonşularına baxdı. Onun gözəl çöhrəsində nifrat hissələri iz salmışdı.

– Əgər bilmək istəyirsinzsə, bu itlər ayaq üstə güclə dayanırlar, – kişiıldən biri Mercedesin yazılı baxışlarına cavab verib dedi. – Onlar tamam əldən düşüb. İstirahət lazımdır onlara.

– Nə istirahət, istirahət salmışan? – deyə Hel deyindi. Mercedes isə kədərlə ah çəkdi.

Lakin onda doğmaliq hissələri güclü idi və tez də qardaşının müdafiəsinə keçdi:

– Bu kişiye əhəmiyyət vermə, – o, qətiyyətə qardaşına üz tutdu. – Bu itlər bizimdi və onlarla öz bildiyin kimi rəftar ele.

Helin qırıncı yenidən itlərin üstünə şığıdı. Onlar özlərini qayışlara söykəyir, ayaqlarını tapdanmış qara direyir və yere sərilməkdən qorunmaq üçün var güclərini toplayırdılar. Kirşə lövbər kimi onları qoruyurdu. İki cəhdən sonra itlər ağır-agır nəfəs alaraq dayandılar. Qırıncı amansızcasına şaqqıldı və Mercedes yenə işə qarışmalı oldu. O, dizləri üstə Bakın yanına çökdü və gözləri yaşarmış halda onun boynunu qucaqladı.

– Mənim yaziçıqları, mənim zavallı heyvanları, – deyə yanlıqlı-yanlıqlı qışqırdı. – Nə üçün dətmirsiz? Belə olsa qamçılanmazsınız axı!

Mersedes Bakın xoşuna gəlmədi, lakin o, həddindən artıq üzgün olduğunu görə, müqavimət də göstərmədi. Onun nəvəzişini Bak həmin günün əzəbinin bir tərkib hissəsi kimi qəbul etdi.

Açı söz deməkdən özünü saxlamaq üçün dişlərini bir-birinə sıxmış tamaşaçılardan biri nəhayət, dözə bilməyib dilləndi:

– Məni siz yox, itlər maraqlandırır, yaziçıqlar axı! Demək istədiyim odur ki, onlara kömək etmək üçün buzları sindirin. Axı, xizəklərin hamısı donub. Var gücünüzlə kirşə yerindən qopanacaq sağa-sola tərpədin.

Üçüncü dəfə cəhd göstərdilər. Bu dəfə Hel məsləhətə əməl edib buzları sindirdi və donmuş xizəkləri torpaqdan ayırdı. Həddindən artıq yüklənmiş iri kirşə yavaş-yavaş irəli sürünməyə başladı. Bak və yoldaşları zərbə yağışları altında azgrün bir ehtirasla kirşəni darddırılar. Dayanacaqdan otuz yard qırqaq döngə, sonra isə əsas küçəyə eniş gəlirdi. Ağır yüklü qoşqunu belə enişdə idarə etmək üçün təcrübəli adam tələb olunurdu. Hel isə belələrindən deyildi. Döngədə kirşə çevrildi və qayışlar boş bağlandıqdan, yükün yarısı yerə töküldü. İtlər isə dayanmaq bilmirdilər. Yüngüllənmiş kirşə itlərin dalınca şütyürdü. Sərt rəftardan və görünməmiş ağır yük aparmağa məcbur edildiklərindən itlər bərk hirsələnmişdilər. Bak lap cin atına minmişdi. O, var gücüyle qaçı, bütün qoşqu da onun arxasında gelirdi. Hel nahaq yero “Dayanın, dayanın!” deyə çağırırdı. Onu eşidən yox idi. O sürüşdü və yixildi. Çevrilmiş kirşə onun üstündən adlayıb keçdi və itlər Skaqueyin baş küçəsindən ötərək olub-qalan yükü də ora səpələdilər.

Rəhmətil şəhər sakinlərindən bir neçəsi itlərin qabağını kəsdi və xizəkdən düşən şeyləri yiğməgə başladı. Onlar öz məsləhətlərini də əsirgəmədilər. Hel və Çarlza dedilər ki, əgər sağı-salamat Dousona çatmaq isteyirlərsə, yükün yarısını atmalı, itlərin sayını isə ikiqat çoxaltmalıdırlar. Hel, bacısı və kürəkəni məsləhətlərə könülsüz qulaq asdlar. Cədir qurub müxəllifatlarını çeşidlənməyə başladılar. Konserv dolu bankaları tullayanda camaatın rişxəndli gülüşünə səbəb oldular. Çünkü Böyük Şimal yolunda konserv səyyahların ən çox arzu etdikləri nemətlərdən biri sayılırdı.

– Bir mehmanxanalıq yorğanınız var ki, – onlara kömək edən yerlilərdən biri ürəyində gülərək dilləndi. – Bunun yarısı da sizinçün çoxdur. Tullayın getsin. Cədiri da atın. Bütün bu nimçələri də, yolda

bunları kim yuyub təmizləyəcək? Elə bil pulman vəqonlarında səyahətə çıxmışınız.

Beləliklə, artıq şeylərin hamisindən keçib atdır. Paltar çantasına əl dəyləndə Mersedes hətta ağladı da. Lakin onun paltarının bir hissəsini bir-birinin ardınca yero tulladılar. O isə sadəcə olaraq ağlayırdı və hər atılan şey üçün ayrıca göz yaşı tökürdü. Dizlərini əlləriylə tutaraq ovunmaq bilmədən gah dala, gah da qabağa yurğalanırdı. O, iddia edirdi ki, Çarlız milyon qazansa belə buradan bir addim kənara qoyan deyil. O, hər kəsə və hər şəxə yalvarırırdı. Nəhayət, gözlərinin yaşını silib yolda on çox kara gələsi şeyləri də tullamağa başladı. Öz şeylərinin işinə baxandan sonra, kişilərinkini ayırd etmək üçün ley kimi o biri əşyaların başının üstünü aldı.

Bütün bu həngamədən sonra kirşədə yüklerin yaribayarısı qaldı ki, onlar da əsasən böyük şeylərdi. Axşam Çarlız və Hel gedib altı dənə götürülmə it aldılar. Qoşquda artıq on dörd it vardi – altısı Perronun ilkin qoşqusundan idi, Tik və Kuna rekord qaçışından qabaq alınmışdı, altısı isə təzəydi. Lakin əvvəllər təlim görmələrinə baxmayaraq, götürülmə itlər o qədər də baha alınmamışdı. Onlardan üçü yumşaq tüklü poynter, biri Nyufandlend cinsindən, ikisi isə hansısa qatışqı cinsdən idi. Hiss olunurdu ki, hələ təcrübəsizdirlər. Bak və yoldaşları onlara həqarətlə baxırdılar. Bat itlər öz yerlərini başa salmağa cəhd göstərsə də, onlara hansı məqamda nə etmək lazımlı olduğunu heç cürə öyrədə bilmədi. Onlar qoşqu itlərinin gördükələri işləri bəyənmirdilər. İki mələzdən başqa o biri itləri uzaq şimalın cansızıcı həyatı qorxutmuş və üstəlik adamların sərt rəftarı onları tamam ruhdan salmışdı. İki mələzin isə ümumiyyətə, heyi qalmamışdı, sümüklərini birbəbir saymaq olardı.

Ümidsiz və miskin gəlmə itlərlə birlikdə köhnə qoşqu demək olar ki, iki min beş yüz mil məsafəni birnəfəsə qat edərək tamam gücdən düşdü, lakin qarşında yaxşılığı doğru bir şey gözlənilmirdi. Hel və Çarlız isə nikbinliklərini və qururlarını sindirmirdilər. Bəs necə? İşləri yaxşılığı doğru gedirdi. İndi qoşqlarında on dörd it vardi. Onlar başqa qoşqların aşırımı keçib Dousona getdiklərini və oradan necə qayıtdıqlarını gördürlər. Başqa qoşqların heç birində isə bu qədər it yoxdu. Bununla belə Arktika səyyahlarının bir qoşquda on dörd it aparmamasının dərin əsasları da vardi. Axi bir kirşədə bu qədər it üçün ərzaq daşımamaq qeyri-mümkündür. Çarlız və Hel isə bunu bilmirdi. Onlar kağız üzərində karandaşla hesablamalar aparır, sefər üçün tələb

olunan şeyləri bir-birinə sübut etmək istəyirdilər: filan qədər it, itlər üçün filan qədər gün və s.

Mersedes ciyinləri üstündən kişilərə baxır, başını tərpətməklə hər şeyin sədə və aydın olduğunu bildirirdi.

Ertəsi gün səhərdən xeyli keçmiş Bak uzun it qoşqusunu Skaqueyin küçəsi ilə aparırdı. Onun və yoldaşlarının hərəketlərində cəldlik və qətiyyət yox idi. Bərk yorğun halda yola düşmüşdülər. Bak artıq dörd dəfə Duzlu Su ilə Douson arasındaki məsafəni qət etmişdi və onu qəzəbləndirən bu idi ki, belə yorğun və üzgün halda yenə də oradan keçməlidir. Bu nə onun, nə də digər itlərin ürəyindən deyildi. Təzə itlər ürkək və qorxaq idilər, köhnələr isə sahiblərinə inam bəsləmirdi.

Bak dumanlı şəkildə hiss edirdi ki, bu iki kişiyə və bir qadına etibar etmək olmaz. Onların əlindən heç nə gəlmirdi və günər keçdikcə aydın olurdu ki, itlərə də heç bir şey öyrədən deyillər. Bütün işləri tonbəl-tonbəl görür, nizam-intizama əməl etmirdilər. Yarım gecəni çadır qurmağa, yarım səhəri çadırı söküb yola düzəlməyə sərf etdilər. Kirşəni elə qatışq və səliqəsiz yükləmişdilər ki, sonra bütün günü qoşqunu saxlayıb yükleri təzədən yerbəyer eləmək lazımdı. Bəzən heç on mil də gedə bilmirdilər. Bəzən isə ümumiyyətlə, heç yerlərdən tərpənə bilmirdilər. Elə gün olmurdu ki, onlar şimal səyyahlarının itlərə nə qədər ehtiyat azuqə götürməklə hesablaşdıqları orta məsafənin heç olmasa yarısını qət etsinlər.

Aydın olurdu ki, Hel və Çarlızın itlər üçün yola götürüdləri yemək çatmayıacaq. Onlar isə itləri həddindən artıq yedizdirir, bununla da fəlakəti yaxınlaşdırırdılar. Uzun sürən acliq nəticəsində aza qane olmağa öyrəşməmiş gəlmə itlər yaman qarınqulu idilər. Hələ bu azmiş kimi, inciyərək süretlərini azaltdıqda Helə elə gəlirdi ki, onların adı norması azdır və buna görə də onu çoxaldırdı. Bundan əlavə, Mersedes də qəşəng gözlərindən yaş axıda-axıda, titrək səslə Helə yalvarıb-yaxarırdı ki, itlərin yeməyini artırsın. Hel qulaq asmayanda isə o, kisələrdən balıq uğurlayıb xəlvətcə itlərə verirdi. Lakin Bakın və yoldaşlarının yeməkdən çox, istirahətə ehtiyacları vardi. Və o qədər də bərk qaçmadıqlarına baxmayaraq, daşıdıqları yükün ağırlığı onları əldən salırdı.

Bütün bunlara acliq da əlavə olundu. Bir gün Hel baxıb gördü ki, yoluñ hələ dörrdəbirinin keçilməsinə baxmayaraq, itlərin yeməyinin yarısı gedib. Bu yerlərdə hər hansı bir pula da yemək tapmaq müşkül məsələ idi. Buna görə də o, itlərin gündüz normasından da kəsib gün-

dəlik süreti artırmağa çalışdı. Bacısı və yeznesi də onun fikrinə şerik çıxdılar. Lakin bundan bir şey alınmadı: kirşə həddindən artıq yüklü, adamlar həddindən artıq təcrübəsiz idi. İtlərə az yemək verməyə nə vardi ki?! Onları süretlə qaçmağa məcbur edə bilmirdilər. Həm də səhər sübhədən öz lənglikləri ucbatından vaxtında yola düşə bilmir, vaxtı yelə verirdilər. Onlar nəinki itləri elə ala bilir, hətta özlərini idarə etməkdə çətinlik çəkirdilər.

İlk yixılan Dab oldu. Daim ilişən və kötük yeyən ugursuz oğru Dab həm də sədaqətli işçi idi. Çıxmış kürəyini yerinə salmadıqlarından və ona nəfəsini dərməyə aman vermədiklərindən, Dabin halı getdikcə pisləşirdi. Hel tapançasını çıxardıb onu gülləledi. Şimalda belə bir zərb məsəl var ki, gəlmə itlər yerli itlərin cüzi payını yeməyə məcbur ediləndə acıdan ölürlər. Hel isə bu payı yaribayarı azaltmışdı və Bakın qoşqusundakı altı gəlmə iti ölüm təhlükəsi gözləyirdi. Birinci ölon nyufandlənd iti oldu. Sonra üç poynterin üçü də! İki məlez yaşamaq üçün çox əlləşib vuruşdu, lakin bir şey çıxmadı. İkisi də öldü.

Bu zaman seyyahların üçü də cənublulara xas olan incəlik və nəzakəti tamam unutmuşdu. Arktika üzrə seyahətin cazibədarlığı və romantikası yoxa çıxmışdı. Onlar həqiqətin sərt üzünə rast gəlmisdilər. Mersedes itlərin halına ağılayır, tez-tez əriyle və qardaşı ilə mübahisə edirdi. Onlar mübahisə etməkdən usanmırıldılar, Düşdükleri müsibətdən doğan əsəbilik getdikcə çoxalır və onları hövələdən çıxarırdı. Büyük Şimal yolunun insanlara öyrətdiyi, işdə və derin iztirablar içində xeyirxah və mehriban qalmaq xüsusiyəti hələ bu iki kişiyyə və bir qadına gəlib çatmamışdı. Belə dözümdən onlarda əsər-əlamət belə yox idi. Onlar soyuqdan keyimisdilər, bədənlərinin bütün əzələri, sümükləri və hətta ürekleri də zoqquldayırdı. Buna görə də bir-birini sancır, səhərdən axşamacan təhqiramız sözlərin arası kəsilmirdi.

Mersedes Carlz və Heli bir anlığa dinc buraxan kimi, onlar öz aralarında didişirdi. Hər biri əmin idi ki, işin ən böyük hissəsini o görür və imkan düşən kimi bunu gözə soxurdu. Mersedes bəzən ərinin, bəzən isə qardaşının tərəfini saxlayırdı. Nəticədə lezzətli, intəhasız bir ailə mübahisəsi törenirdi. Vay o gündən ki, Carlz və Helin ikisindən birinin tonqal qalamaq üçün çırpı yiğmağa kimin getməsi üstündə mübahisəsi düşeydi. Bu vaxt bütün qohumlar – atalar, analar, əmilər, əmiuşaqları, minlərlə mil. uzaqda olanlar, hətta ölürlər belə ortaliğa töküldər. Heç kimə aydın olmurdu ki, tonqal üçün çırpı yiğmağın Helin

incəsənətə dair baxışlarına və yaxud dayısının yazdığı pyesə nə dəxli var. Bununla belə, bütün bunlar da Carlzin siyasi görüşləri kimi hər mübahisədə ortaliğa atılırdı. Bəs görəsen, Carlzin bacısının uzun dili ilə Yukonda tonqal qalanması arasında nə əlaqə vardı? Bu, ancaq Mercedesə aydın idi. O Mercedesə ki, bu mövzuya ciddiyetlə girişmişdi və artıq ər qohumlarının bəzi-bəzi xoşagəlməz cəhətlərindən söz açmağa başlamışdı. Bütün bunlara baxmayaraq, tonqal qalanmadı, gecələmək üçün düzəldilən yer yarımcıq, itlər isə yediddirilməmiş qaldı.

Narazılıq etmək üçün Mercedesin bir üstünlüyü də var idi. O, qadındı. Həm də gözəl və incəydi. Həmişə də kişilərdən əsl cəngavər münasibəti görmüşdü. Ərinin və qardaşının ona indiki münasibətində isə cəngavərlikdən əsər-əlamət yoxdu. Bir qadın kimi köməksizliyindən şikayət etmək onun adətiydi. Bu da Carlz və Helin xoşuna gəlmirdi. Mercedes isə öz nəşlinə xas olan bütün üstünlük və güzəştərə istinad etməklə onların gününü göy əskiya bükmişdi, O daha itləri vecinə almir, xəstə və yorgun olduğu üçün kirşədə getməyi təkid edirdi. O, gözəl və incə idi, lakin yüz iyirmi funt ağırlıqdaydı. Bu isə zəifləmiş acitlərin daşıdığı ağır yüksə tutarlı bir əlavə deməkdir. Mercedes günlərlə kirşədə getdi. Nəhayət, itlər taqətdən düşdülər və qoşqu dayandı. Carlz və Hel onu dilə tutdular ki, düşüb xızəklə getsin. Yalvardılar, xahiş etdilər. Qadın isə gözlerinin yaşını işə salıb, ona qarşı edilən qəddarlıqdan Allaha şikayət etdi.

Bir dəfə onlar məcbur olub Mercedesi güclə kirşədən aşağı saldılar. Lakin əməllərinə də peşman oldular. Çünkü Mercedes nadinc uşaqsayağı özünü axsamağa vurub yoluñ ortasında əyləşdi. Kişiər yollarına davam etdilər, o isə yerindən tərpənmədi. Üç mil getdikdən sonra kişiər yükün bir hissəsini yərə boşaldılar, geri qayıtdılar və onu güclə kirşəyə mindirdilər.

Öz əzabları bu üç nəfəri itlərin dərd-sərinə qarşı laqeyd etmişdi. Helin başqları üzərində tətbiq etdiyi nəzəriyyəsi ondan ibarət idi ki, hər kəs möhkəm olmalıdır. Bu müddəasını əvvəlcə bacısına və yez-nəsinə təlqin etmək istədi. Adamlarla bir şey çıxməyanda dəyənəklə itlərə qəbul etdirməyə girişdi. Beş Barmağa yetişəndə itlərin azuqəsi qurtardı və bir dişsiz hindu qarşı Helin qayışının bəzəyi olan tapançasının və uzun ov biçağının əvəzində onlara bir neçə funt donmuş at dərisi verməyə razı oldu. Kiminse acıdan ölmüş atından soyulmuş bu dəri əsl yeməyi əvəz edə bilməzdi. O, şaxtada donduğundan dəmir

layına bənzəyirdi. İt onun tikələrini güclə udandan və mədəsinə boş-
boşuna doldurandan sonra qidalı heç bir şey hiss etmir və yalnız qarın
qıcıqlanırırdı.

Və bütün bunlara dözərək, Bak qarabasmaya tutulmuş kimi elə hey
qoşqunun öündə gedirdi. O, gücü çatdığı qədər dartıldı, taqətdən
düşəndə isə qırmanc və ya dəyənəklə ayaq üstə qaldırılmayana kimi
yixılıb qalırdı. Onun gözəl məxmeri tükəri əvvəlki sıxlığını və parıl-
tısını itirmişdi. Onlar pırtlaşıq və çirkli olmuşdu. Həlin dəyənəyinin
dərisini yaraladığı yerlərdən isə tüklərə qan çı�ınmışdı. Əzələləri
sanki düyünlü liflərə əvərilmüşdi və o qədər ariqləmişdi ki, qat-qat
sallanmış arıq dərisinin altından bütün qabırğaları və sümükləri görsə-
nirdi. Bu ürəkağrıcı idi, lakin Bakın üreyinin möhkəmliyinə söz
olmazdı. Qırmızı sviterli kişi bunu sübuta yetirmişdi.

Yoldaşları da Bakın gündəndə idilər. Onlar yeriyən skeletlərə
oxşayırdılar. Bak da daxil olmaqla indi cəmi yeddi it qalmışdı. O qədər
əzab çəkmışdılər ki, artıq qamçı və dəyənək zərbələrinə qarşı laqeyd
olmuşdular. Kötək ağrılarını da hiss etmirdilər. Bu ağrıları elə bil
uzaqdan görür və eşidirdilər. Onlar yarican olmuşdular və içərisində
həyatın tükəndiyi sümük dolu kisələrə bənzəyirdilər. Dayanacaqda
hələ qoşqandan açılmamış ölü canavar kimi hamısı yola sərilirdi. Hiss
olunurdu ki, sonuncu həyat qığılçımıları da sönmək üzərdir. Üzərlə-
rində dəyənək və qırmanc şaqqıdayanda isə bu qığılçım az-maz
közərir, onlar ayağa qalxıb yollarına davam edirdilər.

Günlərin birində sadəlövh Billi yıldızı və daha dura bilmədi. Hel
tapançasını satmışdı, buna görə də balta götürüb yerə sərələnmiş Billi-
nin başına çırpdı və onu qoşqandan ayırib yoluñ qıraqına çəkdi. Bak
bunu gördü, yoldaşları da gördülər və onların hamısı başa düşdü ki,
tezlikle onları da bu cür aqibət gözləyir. Ertəsi gün Kun qıçlarını uzatdı.

İndi cəmi beş it qalmışdı: Co o qədər əzab çəkmışdi ki, dişlərini
qıçırmağa belə heyi qalmamışdı. Payk çolaqlar tək axsayır, daha
biclik və kələkbazlıq etmirdi. Təkgözlü Solleks hələ də sədaqətlə öz
yükünü çekir və kirşəni dartmaq üçün kifayət qədər gücü qalmadığına
görə xiffət edirdi. Tik bu qışdakı kimi heç vaxt belə uzaq səfərə çıx-
mamışdı və naşı olduğu üçün hamidan çox döyüldürdü.

Bak isə hələ də qoşqunun öündə gedirdi. Nizam-intizamı qor-
mağa gücü çatmirdi və buna heç səy də göstərmirdi. O, zəiflikdən kor-
kimi gedir, xəfif dumanlıq kimi görünən yolda ayaqlarını qarasına atırdı.

Gözəl yaz havası var idi, lakin nə itlər, nə də adamlar bunu duy-
murdular. Gündən-güne günəş daha tez çıxır, daha gec batırırdı. Gecə
saat üçdə dan yeri ağarır, axşam doqquzda qaş qaralırırdı. Səhərdən
axşama kimi günəşin ziyaları göz qamaşdırırırdı. Qışın tutqun, vahiməli
sükutu oyanan həyatın hay-küyü yaz sədasi ilə əvəz olunurdu. Bu səda
yaşamaq sevinci ilə dolu olan bütün torpaqdan gəlirdi. Bu səda yenidən
yaşayan və hərəkət edən şeylərdən gəlirdi. O şeylərdən ki, uzun
şaxtalı aylarda ölü kimi hərəkətsiz idilər. Şam ağaclarından şirə axırdı.
Söyüd ağacları və ağaçqovaqlar tumurcuq bağlamışdı. Kollar və üzüm-
lüklər tərtəzə yaşıl örpoşa bürünmüştü. Gecələr sisəylər nəgmə oxu-
yurdular, gündüzlər isə yer üzündə sürünen və yeriyən nə varsa,
hamısı özünü günə verirdi. Meşədə kəkliklər qaqıldır, ağacdələnlər
taqqılıt salırdı. Dələlər veyl-veyl gəzir, quşlar nəgmə oxuyur, göyün
yuxarı qatlarında isə cənubdan gələn vəhşi qazlar çəpinə qatarlaşib
qanadlarıyla havanı yara-yara uçurdular.

Təpələrdən su axırdı, ətrafdə gözə görünməz bulaqların nəgməsi çağ-
layırdı. Ətrafdə nə varsa, əriyir, səs çıxarıır və tərpənirdi. Yukon çayı öz
üstündəki buzu parçalamaq, sökmək istəyirdi. Buzu aşağıdan su, yuxa-
ridan isə günəş yeyirdi. Orda-burda çayın ayna səthi üzə çıxırırdı, buz par-
çaları getdikcə daha böyük sürətlə ayrılır, onların hissələri suya batıb
çıxırırdı. Və baharın belə qızığın çağında, oyanmış həyatın qaynar döyüntüsü
və qorxusunu duya-duya gözqamaşdırıcı günəş və xəfif mehin siğalı
altında iki kişi, bir qadın və itlər sanki ölümlərinə doğru gedirdilər.

İtlər hər dəfə yixılanda Mercedes ağlayır və kirşədən düşürdü.
Əlindən heç nə gəlməyən Hel qəzəblə söyürdü, Çarlzın nəmli gözlə-
rindən isə kədər oxunurdu. Onlar bu minvalla Ağ çayın mənbəyindəki
Con Torntonun dayanacağına gəlib çıxdılar. Dayanan kimi itlər ölü
təki yerə sərildilər. Mercedes gözlərinin yaşını silib Con Torntona
baxdı. Çarlz dincəlmək üçün şalban üstündə ayləşdi. O, çox ehtiyatla
və yavaş-yavaş əyləşdi, çünki bədəni ağrılardan zoquldayırdı.

Danişığı Hel apardı. Con Tornton tozağacından hazırladığı balta
sapını yonub qurtarmaq üzrəydi. Əlindəki işdən ayrılmadan qulaq asır,
herdən qısa cavablar verir və ancaq ondan bir şey soruşulunda yiğcam
məsləhətlərlə kifayətlənirdi. O, bu qəbilden olan adamları yaxşı tanı-
yırırdı, əmin idi ki, məsləhətləri heç vaxt yerinə yetirməyəcəklər.

– Yuxarılarda bizi dedilər ki, yol xarabdır və dayanmaq məs-
ləhətdir, – Hel, Torntonun buz üzərində getməyin təhlükəli olduğunu

bildirən xəbərdarlığının cavabında dilləndi. – İnandırmağa çalışıdalar ki, Ağ Çaya çata bilmerik. Bızsə gəlib çıxmışq.

Axırıncı sözlər istehzayla və qalib bir təntənə ilə deyildi.

– Onlar sizə həqiqəti deyiblər, – Con Tornton cavab verdi. – Buz hər an sına bilər. Ancaq axmaq adam indi çaydan keçməyə risk edər. Axmağınkı işə həmişə gətirir. Sizə düzünü deyirəm: şəxsən mən lap Alyaskanın bütün qızılı bahasına belə, həyatımı buz üzərində riskə qoymazdım.

– Bu, ona görədir ki, siz axmaq deyilsiniz, – Hel cavab verdi. Biz işə nə olur-olsun, Dousona gedib çıxmaliyiq. – O, qırmancını yelledi.

– Qalx, Bak! Qalx görüm! Sənə qalx deyirlər! İrəli marş!

Tornton balta sapını yonmağında davam edirdi. O bilirdi ki, dəlini dəlilik etməkdən çəkindirmek faydasız şeydir. Bir də ki, iki-üç axmaq azaltmaqla dünya dəyişilməyəcəkdi ki!

Lakin itlər əmrə məhəl qoymadılar. Artıq çoxdan elə vəziyyətə düşmüsdürlər ki, onları ancaq kötəkle qaldırmaq olardı. Aramsız qamçı şaqquftısı öz amansız işini gördü. Con Tornton dişlerini bir-birinə sıxıdı. Birinci olaraq Solleks çətinliklə ayağa durdu. Ondan sonra Tik qalxdı. Sonra işə ağrıdan zingildəyən Co. Payk qalxmağa əzablı bir cəhd göstərdi. Yarı qalxmış halda o, iki dəfə yerə səreləndi, yalnız üçüncü cəhddə ayaq üstə dura bildi, Bak işə durmağa heç səy də göstərmirdi. O, yixildiği yerdə hərəkətsiz uzanıb qalmışdı. Qırmancı bədəninə neçə dəfə qançr etdi, lakin o nə mirildədi, nə də müqavimət göstərdi. Tornton bir neçə dəfə ağızını açıb nəsə demək istədi, lakin dinmədi. Onun gözləri yaşarmışdı. Hel Bakı döydükçə o, ayağa qalxıb səbirsiz var-gel edirdi. İlk dəfəydi ki, Bak əmrə tabe olmurdu və elə bunun özü Helin cin atına minməsi üçün bəsdi. O, qırmancı tullayıb dəyənək götürdü. Lakin ağır zərbələr yağışı da Bakı ayağa qaldıra bilmədi. Yoldaşları kimi, o da özünü ələ alıb, zorla ayağa qalxmağa qadirdi, lakin qərara almışdı ki, qalxmayacaq. O, dumanlı şəkildə yaxınlaşmaqda olan ölümü qabaqcadan hiss edirdi. Bu hiss onda hələ sahilə yük daşıyarkən yaranmışdı və o vaxtdan da onu tərk etmirdi. Bütün günü o, ayaqları altında nazik və kövrək buzları hiss edirdi və ona elə gəlirdi ki, indi sahibinin onu irəliyə qovmaq istədiyi yerdə hökmən fəlakət baş verəcək. Və buna görə də o, tərpənməyə etiraz edirdi. Bak o qədər əzab çekmiş və elə boğaza yiğilmişdi ki, zərbələrin ağrısı belə ona kar etmirdi. Zərbələr işə yağımaqdə davam edirdi.

Və içində həyatın son qığılçımı da sönməkdəydi. Bak ölürdü. O, bədənində nəsə bir keyləşmə hiss edirdi. Döyüdüünü sanki uzaqdan eşidirdi. Ağrı hissələri onu tərk etmişdi. Deyenek zərbələrinin bədəninə çırpılmasını gördüyüne baxmayaraq, o artıq heç nə duymurdu. Sanki bu bədən onun deyildi, uzaqlarda döyülen bir başqasınındı.

Buradaca gözənlənilməz bir hadisə baş verdi. Con Tornton xəbərdarlıq etmədən heyvan qışqirtısına daha çox oxşayan bir anlaşılmaz nərəylə dəyənəkli adamın üstüne şığıdı. Hel üzüqolu yerə yixildi, elə bil ki, kəsilmiş ağacın altında qalmışdı. Mercedes haray çəkdi. Carlz bu səhnəni baxışlarındakı əvvəlki donmuş kədərlə süzdü, nəmli gözlərini sildi, lakin qalxmadı, çünki bədəni sizildiyarırdı.

Con Tornton Bakın başı üstünü kəsdirdi və özünü elə almaq istədi. Coşmuş qəzəbi onu danişmağa qoymurdu.

– Əgər bu iti bir də vursan, sənin özünü öldürərəm, – o, nəhayət, xırıltılı səslə dedi.

– İt mənimdir, özüm bilərəm, – ayağa durub ağzının qanını silən Hel dilləndi. – Yaxşısı budur yolumdan çəkil. Yoxsa yerindəcə gəbədərəm səni. Biz Dousona gedirik.

Tornton işə onunla Bakın arasında dayandı. Deyəsən, çəkilmək fikri yox idi. Hel ov bıçağına əl atdı. Mercedes fəryad edir, ağlayır və ah-vay çəkirdi; elə bil dəli olmuşdu. Tornton balta sapıyla vurub Helin əlindən bıçağı saldı. Hel bıçağı yerdən götürməyə cəhd etdi, lakin əlinə ikinci dəfə balta sapi çırıldı. Sonra Tornton əyildi, bıçağı özü götürdü və Bakın yan qayışını kəsdi.

Heldə döyükənlikdən əsər-əlamət qalmamışdı. Həm də indi ona sığınmış bacısına qulluq etməli idi. Və o qərara gəldi ki, heç bir vaxt kirşəni darta bilməyəcək, can verən Bakdan əl götürmək daha yaxşıdır. Bir neçə dəqiqədən sonra qoşqu artıq sahildən aralanıb çay aşağı gedirdi. Bak uzaqlaşanların hay-küyünü eşidir, başını qaldırıb baxırdı. Qoşqunun önündə Payk gedirdi, arxasında Solleks. Onların arasında işə Co və Tik qoşulmuşdu. Onlar axsayır və bürdəyirdilər, Mercedes kirşədəki yükün üstündə gedirdi. Hel qabaqda döngə çubuğuyla hərəkət edir, dalda ise Carlz yeriyirdi.

Bak onların arxasında baxdı. Tornton onun yanında dizləri üstə çökərək kobud əlləriylə, qayğı ilə onu siğallayıb, sümük simğının olub-olmamasını yoxlayırdı. Uzun müayinədən sonra o əmin oldu ki, it bərk döyüllüb, acliqdan da yaman üzülüb. Qoşqu işə bu vaxt milin

dördədəbirini qət etmişdi. İt və insan onların buz üzərində sürüşməsinə tamaşa edirdi. Birdən onlar gördülər ki, kirşənin dalı xəndəyə düşmüş kimi aşağı endi, döngə çubuğu isə ondan yapışmış Hellə birgə havaya qalxdı. Mersedesin fəryadı eşidildi. Sonra Bak və Tornton gördülər ki, Carlz geri dönüb sahile tərəf qaçmaq istədi. Elə bu vaxt bütün buz layı çökdü, itlərin və adamların hamısı suyun altında görünməz oldu. Onların batdıqları yerdə nəhəng bir buz parçası üzürdü. Buz yol dağlımışdı.

Con Tornton və Bak bir-birinə baxdılar.

– Biçara it! – Con Tornton dilləndi və Bak onun əlini yaladı.

6

INSAN MƏHƏBBƏTİ NAMİNƏ

Ötən dekabrda Con Torntonun ayaqları şaxtadan donduqda yoldaşları onu dayanacaqdə, rahatca yerləşdirilər ki, sağalsın, özləri isə Dousonla axtımaq üçün yuxarılara şalban hazırlamağa getdilər. Tornton Bakı xilas edəndə hələ azca axsayırdı, lakin müləyim havanın düşməsi ilə onun xəsif axsaqlığı da keçib gedirdi. Bak isə bütün üzün yay günləri ərzində çay qıraqında uzanıb tonbəlcəsinə suyun axmasına baxır, quşların nəğməsinə, təbiətin hay-küyünə qulaq asır və get-gedə gücü bərpa olunurdu.

Üç min mil yol gedəndən sonra istirahət etməyin ayrı ləzzəti var. Və buna görə də yaraları sağaldıqca, əzələləri bərkidikcə, sümükləri yenidən ətləndikcə Bak daha da tənbəlləşirdi. Burası da vardı ki, təkcə Bak yox, oradakıların hamısı bekər idi. Con Tornton, Skit və Niq bərənin nə vaxt gelib onları Dousona çatdıracağı günün intizarında idilər. İrland cinsli, Skit adlı balaca, tula Bakla tez dostlaşdı. Ölümçül vəziyyətdə olan Bak onun nəvazisinə qayğısına imtina edə bilmədi. Skit də bəzi başqa itlər kimi yaraları müalicə etmək qabiliyyetine malikdi. O, ana pişik öz balalarını yalanı tek Bakın yaralarını yalayıb təmizləyirdi. Hər sehər bir qayda olaraq, Bak sehər yemeyini qurtarandan sonra Skit özünün könüllü vəzifəsini yerine yetirirdi və nehayət, Torntonun qayğısına necə qalırdısa, Baka da elə qulluq etməyə alışdı. Gözləri həmişə gülən, tükənməz mehriban təbiətə malik olan nəhəng, qara it Niq də bir az ehtiyatla olsa da, Baka yaxşı üz göstərirdi.

Bakın təəccübünə rəğmən bu itlər onu öz sahiblərinə zərrə qədər qısqanmırıldılar. Deyəsən, Con Torntonun xeyirxahlığı və ürəkgenişliyi onlara da sirayət etmişdi. Bak bir az möhkəmlənən kimi, onlar onu da şən bir oyuna qoşulmağa cəlb etdilər və arada Tornton da özünü saxlaya bilməyib həmin oyunda iştirak etdi. Bak özü də hiss etmədən tamam sağaldı və yeni həyata qədəm qoydu. O, özündə ilk dəfə olaraq həqiqi, ehtiraslı sevgi hiss etdi. Bu sevginin ləzzətini o, hakim Millerin Santa-Klaranın günəşli vadisindəki evi də daxil olmaqla heç yanda duymamışdı. Birgə ova gəzməyə çıxdığı hakimin oğlanlarına o, yoldaşcasına yanaşırdı, balaca nəvələrinə təkəbbürə və ağayana baxırdı, onun özünə isə heç vaxt vüqar və ləyaqətini itirmədən dostcasına münasibət bəsləyirdi. Lakin Bakda belə coşqun, qızgın məhəbbət, pərəstiş edilən məhəbbət, dəlicəsinə məhəbbət yaratmaq yalnız Con Torn-tona nəsib olmuşdu.

Bu adam onun həyatını xilas etmişdi, elə bunun özü çox :z y deyirdi. Bundan başqa, ideal sahib idi. Başqa adamlar itlərə ancaq vəzifə borcu baxımından qayğı gösterirdi, çünki bu, onlar üçün sərfəliydi. Tornton isə ata öz balalarına qayğı göstərən kimi itlərə qulluq edirdi, – çünki təbiəti beləydi. Hələ bu azlıq edirmiş kimi, o, heç vaxt itləri salamlamaqdan və onlara ruhlandırıcı sözlər deməkdən qalmazdı. İtlərlə uzun-uzadı danışmağı xoşlayırdı (bunu “laqqırtı vurmaq” adlandırırdı) və bu səhbətlər ona heç də itlərdən az ləzzət verməzdı. Torntonun belə bir vərdişi vardı. O, kobudcasına Bakın başını əlleri arasına alar, alını alına dayayar, onu o yan-bu yana dərtib dünyanın ən biədəb sözləri ile söyərdi və bu söyüslər Baka ləzzət verərdi. Bak üçün söyüslərle müşayiət olunan bu kobud nəvazişdən böyük sevinc yox idi və sahibi onu hər dəfə geriyə-qabağa dərtışdıranda sevincdən ürəyi köksündən çıxməq istəyirdi. Nehayət, Tornton onu sakit buraxandan sonra Bakaya sıçradı. Onun cəhəngləri gülümsəyirdi, baxışları elə bil dil açmışdı, boğazı isə ifadə edə bilmədiyi sözlərin təsiri ilə gəynəyirdi. Con Tornton ona tamaşa edib yerindəcə doldu və rəğbətlə dilləndi:

– Aman Allah! Bu lap insandır ki! Heyif danişa bilmir.

Bak sahibinə öz məhəbbətini ağır fəsadlar tördə biləcək yollarla izhar edirdi. O, tez-tez Torntonun əlini ağızına alır və elə sixirdi ki, orada bir müddət dişlerinin izi qalırdı. Lakin sahibi bilirdi ki, bu yırtıcılıq itin məhəbbətinə dələlet edir. Bak da həmçinin başa düşürdü ki, sahibi onu çox istədiyi üçün söyüslü ləqəblərlə çağırır.

Bak öz məhəbbətini ən çox pərəstiş formasında bəyan edirdi. Tornton ona əl dəyəndə və yaxud söhbət edəndə Bak heç vaxt özünü istətməyə çalışmadı. Əksinə, Skit başını Torntonun qoltuğuna soxub ta tumarlanana qədər burnunu onun əlinə dürtəndə və yaxud Niq adəti üzrə sahibinin yanına soxulub yekə başını onun dizləri üstünə qoyanda Bak yalnız uzaqdan öz heyranlığını bildirməklə kifayətlənərdi. O, Torntonun qızları arasında saatlarla otura bilir, gözlərini qırpmadan onun üzüne baxır, sanki orada yazılınları oxumaq isteyirdi. O, canlı maraqla onun sıfetindəki hər ötəri ifadəni, hər bir dəyişikliyi belə izləyirdi. Bəzən isə o, bir az uzaqda, sahibinin böyür və arxa tərəflərində uzanar və oradan Torntonun cizgilərini, bədənin adı hərəkətlərini müşahidə edərdi. İnsanla it arasında elə six yaxınlıq yaranmışdı ki, Tornton tez-tez Bakın baxışını hiss edən kimi başını çevirir və süküt içinde ona baxardı. Və onlardan hər biri digərinin ürəyindən keçəni anlayardı.

Xilas olduqdan hələ xeyli sonra da Bak hər ehtimala qarşı istəmirdi ki, Tornton gözündən bir addım kənara getsin. Tornton çadırdan çıxıb ora qayıdana kimi, eşikdə olan müddətdə Bak onu addım-addım izleyirdi. Şimala gələndən bəri onun sahibləri bir neçə dəfə dəyişmişdi və o biliirdi ki, daimi sahib olmur. O, Torntonun da Perro və Fransua kimi, şotland kimi onun həyatından yoxa çıxacağından qorxurdu. Hətta gecələr yatanda da bu qorxu onu tərk etmirdi. Belə vaxtlarda o, yuxudan ayılıb gecənin ayazına məhəl qoymadan yuvasından çıxır, çadırın qapısı ağızında durur və sahibinin nəfəs almasına qulaq asırı.

Lakin ona helim və mədəni təsir göstərən Con Torntona böyük sevgisinə baxmayaraq, şimalın onda oyatlığı əcdadlarının vərdişləri də canlı və fəal idi. Ona ocaq başında və dam altında yaranmış vəfə və sədaqət xas idi, lakin içərisində vəhşilik və qəddarlıq da gizlənmişdi. O, əhliləşdirilmiş böyük bir nəslin bərəketli cənubdan gelən varişindən daha çox cəngəlliklərdən Con Torntonun ocağına pənah gətirmiş ibtidai bir vəhişi heyvan idi. Torntona dərin mehəbbət bəslədiyinə görə heç vaxt ondan oğurluq etməzdı. Başqa adamın yanında isə, başqa düşərgədə isə bunu bir an belə tərəddüd etmədən və vəhişi hiyləgərliyi sayəsində cəza almadan törədirdi.

Bakın üz-gözündə və bədənində neçə-neçə itin diş izləri qalmışdı və o, indi vuruşlarda daha çox yırtıcılıq və fərasət göstərirdi. Skit və Niq mehriban olduqları üçün Bak onlara toxunub elemirdi, hem də axı, onlar Con Torntonun itləri idi. Lakin hər hansı cinsdən olan və hər

hansı qüvvətli it girinə keçirdisə o, Bakın üstünlüyünü etiraf etməliydi. Yoxsa onu təhlükeli rəqib ilə ölüm-dirim mübarizəsi gözləyəcəkdi. Bak amansız olmuşdu. O, dəyənək və diş qanununu yaxşı öyrənmişdi və heç vaxt heç kimə aman vermır, düşmən öündə heç vaxt geri çəkilmeyib, nəyin bahasına olursa-olsun onu məhv etmək istəyirdi. Bu dərsi Şpitsdən, dalaşqan polis və poçt itlərindən almışdı və biliirdi ki, orta yol yoxdur. Ya qalib gəlmelisən, ya da möglüb olmalısan: düşmənə rəhm etmək zəiflik əlamətidir. İbtidai vəhşilər rəhmdillik nə olduğunu bilməmişdilər və bunu qorxaqlıq saymışdılар. Ürəyişumşaqlığın arxasında ölüm durur. Öldür, yoxsa səni öldürəcəklər, ye, yoxsa səni yeyəcəklər – onların qanunu belə id! Və zamanın dərinliklərdən gelən bu qanuna Bak səcde edirdi.

O, qavradığı və nəfəs aldığı aləmdən qat-qat yaşlı idi. Onda keçmiş zaman indiki zamanla birləşirdi və içərisində keçmişlə indinin səsi – ədəbliliyin səs qabarma və çəkilmə kimi fəsillərin bir-birini əvəz etməsi kimi növbə ilə dil açırdı.

Con Torntonun ocağının başında gənsinə, ağ dişləri və uzun tükləri olan bir it oturmuşdu. Lakin onun arxasında yarıəhliləşdirilmiş, yırtıcı heyvanların gözə görünməz kölgəsi sürüñürdü. Bakın yediyi ətdən yeyən, içdiyi sudan içən, küləyi onun kimi hiss edib dirləyən həmin vəhşilər təkidlə özlərini yada saldırır, öz fikirlərini ona təlqin edir, vəhişi meşə həyatını səslərini ona izhar edirdilər. Onlar öz əhvalruhiyyələrini ona dikə edir, əməllərdən söz açır, yatanda onunla birgə yatır, Bakın gördüyü yuxulardan görür və özləri də onun yuxusuna girirdilər.

Bu kölgələrin çağırışları o qədər amirane idi ki, adamlar və onların teləbləri Bakın şüurunda gündən-günə arxa plana keçirdi. Mürgülü meşənin dərinliklərdən çağırış gəlirdi və Bak bunu eşidəndə tez-tez təbii ehtiyac duyurdu ki, ocağa və etrafındaki tapdanmış torpağa arxa çevirir meşənin dərinliklərinə və daha uzaqlara üz qoysun. Özü də bilmirdi ki, haraya və niyə?

Kəsdirə bilmirdi ki, hara getsin və niyə getsin. Meşənin dərinliklərdən gelən çağırışa da biganə qala bilmirdi. Lakin hər dəfə də yumşaq xam torpağa, yaşıł ormanlara gedib çıxanda Con Torntona olan məhəbbəti onu yenə ocağın yanına çəkib gətirirdi.

Onun yoluńı kəsən yalnız Con Tornton idi. Qalan başqa adamlar Bakın vecinə deyildi. Yolda rast gəldiyi səyyahlar onu tərifləyir və

oxşayırdılar, lakin Bak bütün bunlara etinasız yanaşındı. Zəhləsi töküldən isə ayağa qalxıb uzaqlaşındı. Torntonun yol yoldaşları Hans və Pit, nəhayət, çoxdan gözlənilən salda gelib çıxanda Bak əvvəlcə onlara məhəl qoymadı. Az sonra Torntona məhrəm adamlar olduqlarını hiss edərək onların varlığına birtəhər dözdü, bütün lütfkarlıqlarını isə təkəbbürlə qəbul etdi. Onlar da Tornton kimi təbiətə yaxın, sadə fikirli və iti gözlü adamlar idilər, hələ sallarını gur suların qoynuna atıb Dousona taxta-şalban yerinə gedib çıxmamışdan qabaq onlar Bakı və onun bütün xüsusiyyətlərini öyrənmışdilər: bununla belə Niq və Skitin onlara göstərdiyi yaxınlığı Bakda tapa bilmədilər.

Bakın Con Torntona məhəbbəti isə getdikcə güclənirdi. O, yeganə adamdı ki, yay səyahəti zamanı Bakın belinə şələ yükliyə biliirdi. Torntonun əlini uzatdığı yerə Bak başını qoyardı. Bir dəfə (bu o vaxt olmuşdu ki, onlar satıldıqları taxta-şalbanın puluna ərzaq ehtiyatı düzəltmişdilər və artıq Dousondan Tanana çayının yuxarılarına hərəkət edirdilər) adamlar və itlər üç yüz futluq çılpaq daşlıq ilə yuxarı qalxan bir sıldırımin başındakı qayalıqda yerləşmişdi. Con Tornton lap qırqaqda oyləşmişdi. Bak da onunla yanlayan. Birdən Torntonun beyninə cəfəng bir fikir gəldi və o, Hans və Pit bildirdi ki, qəribə bir sınaq keçirmək isteyir.

— Tullan, Bak, — o, əliylə aşağıdakı uçurumu göstərib əmr etdi. Və elə bu an Bakın yargana yixilmaması üçün var gücünü sərf etdi. Hans və Pit birtəhər onların ikisini də təhlükəsiz yerə çəkdilər.

— Bu mümkün olan şey deyil! — Hamı sakitləşib rahat nəfəs alan-dan sonra Pit söylədi.

Tornton başını buladı.

— Yox, bu həm çox gözəl, həm də qorxulu şeydir. Heç bilirsiniz ki, bu itin sədaqəti məni hərdən necə qorxudur?

— Düz deyirsən. Şəxsən mən bu itin yanında sənə toxunmağa cəsarət edən adəmin yerində olmaq istəməzdəm, — Pit başının işarəsi ilə Baka işarə edərək dilləndi.

— Allah haqqı, elə mən də! — Hans əlavə etdi.

Elə həmin il Sörkl şəhərində baş vermiş bir hadisə Pitin sözlerinin doğruluğunu sübut etdi. Şeytan təbiətli və qəzəbli adam olan Qara Barton adlı birisi barda gəlmələrdən biriyən dava-dalaş salmış, açıq-ürəkli Tornton isə onları ayırmak üçün aralarına girmişdi. Bak adəti üzrə bir kündə uzanıb başını pəncələrinə söykəyərək sahibinin hə

bir hərəkətini izləyirdi. Barton qəfildən çevrildi və Torntonun çiyninə ağır bir zərbə vurdu. Tornton kənarə sıçradı və barın məhəccərindən tutmasayıdı, yixilacaqdı.

Tamaşa edənlər bu an vəhşi bir nərilti eşitdilər. Bu, nə hürməyə bənzəyirdi, nə ulamaq. Bak havaya tullanıb Bartonun boğazını nişan aldı. Barton qeyri-iradi olaraq əlini qabağa verib birtəhər canını qurtarmaq istədi. Bak isə onu arxası üstə döşəməyə sərib altınə saldı. Sonra ağzını onun əlində çəkib yenidən boğazından tutmağa çalışdı. Bu dəfə Bak onun boğazından yapışa bildi. Bardakı adamlar köməyə gəldilər və iti qovdular. Lakin cərrahın qanı dayandırmaq üçün Bartonla əlləşdiyi bütün müddət ərzində Bak ətrafdə o başı-bu başa gedir, vəhşicəsinə nərildəyərək yenidən Bartonun üstüne sıçramaq istəyir, andıra qalmış neçə-neçə dəyənəyin qarşısında isə geri çekilməli olurdu. Ele buradaca qızılxataranların iclasında qət olundu ki, itin qəzəb-lənmək üçün kifayət qədər əsası olmuşdur və Bak bərəət qazandı. Həmin gündən Bak məşurlaşdı və adı Alyaskanın bütün düşərgələrinə yayıldı.

Sonralar, həmin ilin payızindəca Bak artıq tamamilə başqa bir vəziyyətdə Torntonun həyatını xilas etdi. Üç yoldaş uzun və dar qayığı Qırıq Mil çayının təhlükəli sahəsində keçirməli idi. Hans və Pit sahil-lə gedir, ağaca bərkidikləri kəndirlə qayığın gedisi tənzimləyirdilər. Tornton isə qayıda oturub onu qarmaqla idarə edir və sahildəkilərə göstərişlər verirdi. Bak sahilboyu qayığın bərabərində qaçırdı. O, sahibindən gözünü çəkmir və bərk həyəcan keçirirdi.

Sahildəki qaya silsilesinin suyun içine həddindən artıq girdiyi təhlükəli yerlərin birində Hans kəndiri buraxanda və Tornton qarmaqla qayığı çayın ortalarına tərəf aparanda Bak kəndirin bir ucunu dişlərinə aldı ki, qayalığı keçəndən sonra qayığı darta bilsin. Təhlükədən qurtulan qayıq axına düşərək sürətlə aşağı götürüldü. Hans kəndiri dərtib onu saxladı, lakin bunu çox köntöy etdiyindən, qayıq çevrildi və burnu çayın dibinə ilisib gövdəsi sahilə çırıldı. Dəli axın Torntonu öz qoy-nuna aldı. Oradan salamat çıxmağı heç bir üzgүçü bacarmazdı.

Elə bu an Bak suya tullandı. Dəlicəsinə kükrəyen çayda üç yard üzəndən sonra Torntona çatdı. Torntonun quyuğundan yapışdığını hiss edən kimi, suları pəncələri ilə var gücüyle yara-yara sahilə üz tutdu. Lakin ləng hərəkət edirdi: çayın iti axını sahilə doğru üzüməyə mane olurdu. Aşağıdan suların coşqun hayqırığı gəlirdi. Dəli axın gah

fişqırır, gah da sıçrayıb nəhəng bir darağın dişləri kimi sudan dik çıxmış qayaları döyəcləyirdi. Tornton heç vaxt sahilə çata bilməyəcəyini yəqin etdi. O, çılgın bir qəzəblə bir daşın üstünə atıldı, sonra digərinə dəydi, daha sonra isə tükenmiş gücü ilə üçüncü daşdan tutmaq istədi. Bakın quyrugunu buraxıb iki əliylə qayanın sürüşkən təpəsindən yapışdı və suyun hayqirtisini batırın bir nəriliylə bağdı.

– Marş! Bak! İrəli!

Bak müvazinətini itirmişdi. Onu aşağı aparan axınla əbəs yerə əlleşir, geri dönə bilmirdi. Torntonun iki defə təkrar etdiyi əmri eşidən kimi, o, sudan azca qalxdı, sahibinə son dəfə baxırmış kimi başını qaldırdı, sonra dinməz-söyləməz sahilə tərəf üzməyə başladı. Pit və Hans onu sudan çıxaranda Bak artıq tamam taqətdən düşmüşdü və boğulmaq üzreydi.

Hans və Pit başa düşürdülər ki, Tornton güclü axının üstündə sürüşkən qayadan olsa-olsa bir neçə dəqiqə yapışa bilər. Ona görə də dabanlarına tüpürüb Torntonun qayadan asıldığı yerdən xeyli yuxarı tərəfə qaçmağa üz qoydular. Ora çatan kimi ipi Bakın boynuna və çiyinlərinə elə bağladılar ki, hərəkətinə mane olmasın və iti boğmasın. Sonra isə onu suya itələdilər.

Bak cəsarətlə üzürdü, lakin axının ortasına düşə bilmirdi. O öz səhvini gec başa düşdü. O vaxt anladı ki, Torntonla lap tənlənmişdi və artıq bir neçə cəhdən sonra qayaya yaxınlaşa bilərdi. Elə bu vaxt axın onu kənara atdı.

Hans o dəqiqə ipi dardı, sanki Bak it deyil, qayıq idi. Qəfil təkandan Bak suyun altına getdi və onu dartıb sahilə çıxaran kimi oradaca qaldı. O, yarican idi və Hansla Pit tez onun qarnının suyunu boşaldılar və səni nəfəs verdilər. Bak ayağa qalxdı, lakin yenə yixildi. Birdən Torntonun zəif səsi gəldi. Onlar heç bir söz eşitməsələr də, anladılar ki, o imdad diləyir. Sahibinin səsi Bakı elektrik cərəyanı kimi vurdur. O, ayağa sıçrayıb sahil boyu qaçmağa üz qoydu. Dalıyca da Hans və Pit. Onlar Bakı ilk dəfə suya saldıqları yere gəlib çıxdılar.

Onu yenidən iplə bağladılar və o yene də axın boyu üzməyə başladı. Bu dəfə düz axının ortasına gedirdi. O, bir dəfə səhv edə bilərdi. İkinci dəfə sehv buraxmayı özüne rəva bilməzdi. Hans tədricən ipi açır və buraxırdı. Göz qoyurdu ki, ip həmişə dartılmış vəziyyətdə olsun. Pit isə ipin əyər-əskiyini düzəldirdi. Bak üzə-üzə yuxarı tərəfdən Torntona yetişməyə çalışırdı. Birdən o, ekspres qatar sürətiyle geri

döndü və Torntonun yanına cumdu. Tornton onun gəlisiğini gördü və hər iki əliyle taran kimi güclü axını yaran Bakın tüklü boynundan yapışdı. Hans ipi dartıb yaxındakı ağaca bağladı. Bakla Tornton suyun dibinə getdilər. Təngnəfəs halda, boğula-boğula çayın daşlı dibi ilə sürünenərək, sualtı daşlara və ağaclarla dəyə-dəyə, növbə ilə bir-birinin üstündə suyun səthinə çıxa-çıxa nəhayət sahilə yetişdilər.

Tornton özünə gələndə gördü ki, çayın kənarə talladığı bir şalban üstə üzüqoylu düşüb, Hans və Pit isə onu laxladaraq qarnına dolmuş suyu boşaldılar. O, baxışlarıyla ilk növbədə Bakı axtardı. Bak ölü kimi düşmüştü. Niq onun cansız bədəni üstündə ulayır, Skit isə yaş burnunu və qapalı gözlərini yalayırdı. Özü bərk yaralanmış və şikəst olmuş Tornton ehtiyatla Bakın bədənini əli ilə yoxlayıb gördü ki, uç qabırğası sinib.

– Hər şey aydındır, – deyə o qışkırdı.

– Biz hələ burada qalmalıyıq.

Və onlar Bakın qabırğaları bitişənəcən düşərgədə qaldılar.

Həmin qış Bak Dousonda daha bir qoçaqlıq gösterdi. Bu sən deyən qəhrəmanlıq olmasa da, ona daha böyük şöhrət gətirdi. Bu qoçaqlıq onun üç sahibi üçün yerinə düşdü. Çünkü hələ heç bir qızılaxtaranın ayağı dəyməmiş xam şərqə çıxdan arzu etdikləri səyahətə çıxməq üçün onların pulu yoxdu. Hər şey “Eldorado” barındakı söhbətdən başlandı. Kişilərin hərəsi öz itini tərifləyirdi. Bak yüksək rekord sahibi və şöhrətli olduğu üçün onların sataşma hədəfinə çevrilmişdi. Tornton isə onu qızığın müdafiə edirdi ki, onun iti beş yüz funtluq yükü olan kirşəni yerindən tərpədə və hətta dartıb apara bilər. İkinci kişi itinin altı yüz, üçüncü isə yeddi yüz funtu gücü çatacağı ilə lovğalandı.

– Bunlar boş şeydir! – Con Tornton dedi:

– Bak lap min funtu tərpədər.

– Tutaq ki, yerindən tərpətdi. Bəs onu yüz yard apara biləmi? – bayaq itinin yeddi yüz funtu çəkəcəyi ilə lovğalanan, qızıl mədənlərinin tez varlanmış sahiblərindən biri Mettyuson soruşdu.

– Bəli, kirşəni də tərpədər, yüz yard da aparar, – Con Tornton sakit halda təsdiq etdi.

– Yaxşı, – Mettyuson hamının onu eşidə bilməsi üçün qısa fasılərlə və aydın şəkildə sözünə davam etdi. – Min dollardan mərc çəki-rəm ki, o bunu bacarmaz. Bu da pul! – Və o, Boloniya kolbasası qalınlığında qızıl külçələri ilə dolu kisəciyini piştaxtanın üstüne atdı.

Hamı susmuşdu. Torntonun sözleri onlara boş çərənçilik kimi gəlirdi. Torntonun öz sifəti də pörtməşdü. Necə oldu ki, bu sözler ağzından çıxdı? O özü də bilmirdi ki, Bak min funtluq yükü qaldıra bilər, ya yox? Söhbət yarım tondan gedirdi. Bu rəqəmin möcüzəsi birdən Torntonu dəhşətə getirdi. O, Bakın gücünə çox inanırdı və tez-tez fikirləşirdi ki, bu it istənilən yükü darta bilər. Heç vaxt da ağlına gəlməmişdi ki, bunu yoxlaşın. İndi isə süküt içinde intizarla durmuş onlarca adamın gözü ona dikilmişdi, hələ üstəlik nə onda, nə də Hansda və Pitdə min dollar vardı.

Burada, küçədəcə hərəsində əlli funt olan iyirmi kisə un yüklənmiş kirşəm dayanıb, — Mettyuson nəzakətsiz şəkildə təkid etdi. — Vaxtı itirmək lazımlı deyil. Tornton cavab vermədi. Bilmirdi ki, nə desin. O, özünü itirmiş halda, onun-bunun üzünə baxdı. Sanki fikirlərinin düzümünü itirmişdi və onu bu adamların sifətində tapmaq istəyirdi. Birdən gözləri vaxtılı onunla yoldaşlıq etmiş, yerli varlı Cim O'Brayeni aldı. Bu, sanki ona təkan verdi. Necə olmuşdu ki, bayaqdan ağlına gəlməmişdi?

— Mənə min dollar borc verə bilərsənm? — Deyə o, az qala piçılıtyla soruşdu.

Taxta üstündəki pul kisəciyinin yanına qızıl külçələriyle dolu bir torba atdı. — Con, sənin itinin bu işi görəcəyinə nədənse mənim də inanmağım gəlmir.

“Eldorado” boşaldı. Orada olanların hamısı maraqlı tamaşaaya baxmaq üçün küçəyə çıxdı. Kart stollarının arasında da heç kim qalmadı. Satıcılar da, oyuncular da mübahisənin kimin xeyrinə qurtaracağını bilmək və özləri bu münasibətə münasib mərc tutmaq üçün eşiye axışdır. Məxmər palтарlı və əlcəkli neçə yüz adam dövrə vurub kirşəsi artıq iki saatdı ki, orada şaxta altında dayanmışdı (havada altmış dərəcə şaxta var idi) və onun xizəkləri bərk tapdanmış qarın içində donmuşdu. Mərc həvəskarları qeyri-bərabər şərt qoymuşdular: üçdən ikisi inanırdı ki, Bak kirşəni darta bilməyəcək. “Kirşəni tərpətmək” ifadəsi üstündə qızgrün mübahisə gedirdi. O’Brayen belə hesab edirdi ki, Tornton xizəklərin buzunu sindira bilər və ondan sonra Bak işə girişməlidir. Mettyuson isə təkidlə deyirdi ki, mərcin şərtinə görə Bak özü xizəkləri donmuş torpaqdan ayırib sürüməlidir. Mərc həvəskarlarının çoxu artıq mübahisəni öz xeyrinə yozurdu və indi dördə üçü Bakın əleyhinə çıxmışdı.

Lakin onlara mərc tutan tapılmadı: heç kim inanmırkı ki, Bak belə şücaət göstərə bilər. Aydındı ki, Tornton bu cür mərc gəlməklə özünü çətin vəziyyətdə qoymuşdu. İndi o, qar üstdə qırıllan on illik qoşqudan ibarət kirşəyə baxanda belə qoçaqlığın göstəriləcəyinə daha çox şübhə edirdi. Mettyuson isə şadlıq içindəydi.

— Birə qarşı üç, — deyə o qışqırdı. — Yenə min qoyuram, Tornton! Cibindədirmi?

Torntonun üzündə şübhə əlamətləri gəzirdi. Lakin onda elə bir dəliqanlılıq baş qaldırmışdı ki, qarşısında heç nə dayana bilməzdi, döyüşkənlik ruhundan savayı ona hər şey yad idı və indi o, qeyri-mümkün deyilən şey tanımındı. O, Hans və Piti yaxına çağırıldı. Onların pul kisələri tamam nazilmişdi və üçü birlikdə güclə iki yüz dollar düzəldə bildi. Son vaxtlar onlarındakı gətirmirdi və bütün var-yoxları bu iki yüz dollardan ibarətdi. Lakin onlar bu axırıncı pulu da tərəddüd etmədən Mettyusonun altı yüz dollarına qarşı qoydular.

Mettyusonun on itini və Bakı kirşəyə qoşdular. Bak öz qoşqusunda idı. Ətrafında hökm süren narahatlıq ona da sirayət etmişdi və sövq-təbilə hiss edirdi ki, Con Tornton üçün nə isə mühüm bir iş görməlidir. Camaat bu nəhəng heyvanı görənən heyranlığını gizlədə bilmədi. Bak əla vəziyyətdəydi — zərrə qədər də artıq piyi yox idi və yüz əlli funtluq bədəni özündə yüz əlli funtluq əsl kişi gücü toplamışdı. Boynundakı və ciyinlərindəki tüklər yala bənzəyirdi və hətta onun sakit vaxtlarında da biz-biz dururdular. Hər bir tükü sanki güc-qüvvət ehtiyatı ilə doluydu. Məxmər dərisi ipək kimi parıldayırdı. Enli sinəsi və güclü qabaq ayaqları bədəni ilə mütənasib idi, əzələləri isə dəri altında tarım çəkilmış yumaq kimi pırtlaşmışdı. Adamlar bu əzələləri yoxladılar və heyrətlə bildirdilər ki, sanki onlar dəmirdəndir. Və bir anda mərcdə Baka qarşı, çıxanların sayı yenə üçdən ikiyə endi.

— Afərin, mister! Afərin sizin itinize, — deyə yeni Skuum-Benc sülaləsinin kralı kekələyə-kekələyə dilləndi. — Onun üçün size səkkiz yüz verirəm, mister. Lap bu sınaqdan qabaq verirəm. Al səkkiz yüzünü, onu necə varsa ver mənə.

Tornton etiraz əlaməti olaraq başını yellədi və Baka yaxınlaşdı.

— Yox, bu olmadı. İtin yanından çəkilin, — deyə Mettyuson etiraz etdi, — Ona sərbəstlik verin, onda bu, ədalətli oyun olar.

Izdiham susmuşdu. Yalnız nahaq yerə üçdən ikiyə qarşı mərc şərtləri irəli sürən tek-tük səsler eşidilirdi. Hamı etiraf edirdi ki, Bak çox

nəhəng heyvandır. Lakin hərəsinin içində, əlli funt un olan iyirmi kisə onların gözüün qarşısında dağ kimi durmuşdu və heç kim cəsarət edib pul kisəsinin ağızını açmağa girişmirdi.

Tornton Bakın yanında dizləri üstə çökdü. Onun başını iki əli arasına alıb üzünü-üzünə sürdü. O, adəti üzrə olduğu kimi Bakı zarafatyana ora-bura dartmadı, ona nəvazişlə söyüslər yağırdırmadı. Yalnız onun qulağına nə isə piçildadi: – Əgər məni sevirsənsə, Bak. Əgər sevirsənsə... onun piçiltisi bunlardan ibarətdi. Və Bak gərgin səbir-sizlik içinde zingildədi.

Ötrəfdakılar bu səhnəni böyük maraqla seyr edirdilər. Orada nə isə müəmmalı bir şey vardi. Özü də daha çox anda oxşayırdı. Tornton ayağa qalxanda Bak onun əlini çənələri arasına aldı, dişləriylə sıxdı və sonra həvəssiz halda yavaş-yavaş buraxdı. Bu da öz növbəsində onun sahibinə məhəbbət izhar edən sözsüz cavabıydı. Tornton lazımı məsa-fədə dayandı.

– Hə, başla görək, – o əmr verdi.

Bak yan qayışları bərk dartdı, sonra onları bir neçə düymlük boşaltdı. Bu, onun adı vərdişiyyidi.

– Getdin! – Gərgin süküt içindən Torntonun səsi eşidildi.

Bak sağa yırğalandı, aşağı əyilib yerə baş vururmuş kimi yan qayışları bərk dartdı və silkinib öz yüz əlli funtluq bədənini güclə saxladı. Kirşədəki yük titrədi və xızəklərin altında nəsə bərk səslə xırıldadı.

– Hə! – Tornton yenə qışkırdı, Bak bu dəfə sola dartaraq həmin hərəkəti təkrar etdi. Xırıltılı səsi bərk şaqqlıtiya çevrildi, kirşə yırğalandı və xızəklər səs çıxararaq bir neçə düym kənara süründü. Kirşə onu yerə pərçimləmiş buzdan qopdu. Camaat gördüyündən vəcdə gəlib nefəsini belə çəkmirdi.

– İndi marş, irəli!

Torntonun əmri tapança səsi kimi guruldadı. Bak var gücüylə yan qayışları dartaraq irəli götürüldü. Onun bütün bədəni son həddəcən gərilmədi, düyun-düyun olmuş əzələləri ipək tükələri altında canlı kimi hərəket edirdi. Nəhəng sinəsi az qala yera yapışmışdı. Başını qabağa uzadıb aşağı əymışdı. Qıçları isə dəlicəsinə uçur, möhkəm tap-dalanmış qar üstündə paralel şirimplar açırdı. Kirşə silkəlenir və titrəyirdi. Onun yarısı buzdan qopmuşdu. Birdən Bakın bir ayağı sürüşdü və tamaşaçılardan kimse bərkden içini çəkdi. Kirşə isə yerində tərənnümsüdi, daha bir yerdə dayanmayaraq təkanla qabağa gedirdi –

əvvəlcə yarım düym, sonra bir düym, sonra daha iki düym... Təkanlar getdikcə tarazlaşırırdı və nəhayət, Bak sürəti artırıb qoşqunu öz arxa-sincə çəkib apardı.

Adamlar ağır-agır nəfəs aldılar və hələ başa düşmürdülər ki, bir dəqiqə əvvəl heç nəfəs almırlıdalar. Tornton isə Bakı qova-qova kirşənin dalınca qaçırdı, onu qırıq-qırıq, məzəli sözlərlə ruhlandırdı. Məsa-fə əvvəlcədən ölçülüdü və Bak yüz yardım qurtardığını bildirən odun şələsinin səddinə çatanda təntənəli nidalar ucaldı. Baş şələnin yanından keçib Torntonun əmri üzrə dayananda bu nidalar uğultuya çevrildi. Hami heyrətdən donub qalmışdı: hətta Mettyuson da. Papaqlar və əlcəklər havaya atılırdı. Adamlar kimliyinin fərqinə varmadan bir-birinin əlini sıxır və bütün bu nidalar rabitəsiz bir hay-küyləşirdi.

Tornton isə Bakın yanında dizləri üstə çökmüdü. Alını alına söykəyib onu ora-bura silkələyirdi. Mənzil başına ilkin gəlib çıxanlar onun Bakı necə söyüyüni eşidirlər. O, iti uzun-uzadı, ləzzətə, nəvazişə və məhəbbətlə söyürdü.

– Əla mister! Əla, – deyə Skuum-Benç kralı mızıldandı.

– Size bu it üçün min verirəm. Bütöv bir minlik! İstəsəniz, lap min iki yüz verərəm!

Tornton ayağa qalxdı. Gözləri yaşarmışdı. Yanaqlarından damlalar süzülürdü.

– Yox, mister, – deyə o, Skuum-Benç kralına üz tutdu. – Yox, istəmirəm. Rədd olun, gedin, mister. Sizə məsləhətim ancaq bu ola biler.

Bak Torntonun əlini ağızına aldı. Tornton yenə onu dala-qabağa yırğaladı. Eyni hisslerle çulğalanmış tamaşaçılardır hörmət əlaməti olaraq bir az kənara çəkildilər. Elə adam tapılmazdı ki, onların səhbətini pozmağı özüne rəva bilsin.

HARAY EŞİDİLDİ

Bak beş dəqiqənin içində Con Torntona min altı yüz dollar qazan-dıqqadan sonra o, müəyyən borclarını verə bildi və şerikləri ilə bərabər bu ölkənin tarixi kimi qədim tarixə malik şərqə – itirilmiş qızıl mədənlərinin axtarışına çıxdı. Onu çoxları axtarmışdı, bəziləri tapmış, çoxları isə qurbətdən qayitmamışdı. Bu qəribə mədən çoxlu faciələrə

səbəb olmuşdu və müəmmə ilə dolu idi. Heç kim bilmirdi ki, onu ilk dəfə kim keşf edib. Hətta əfsanələrdə də bu haqda bir kəlmə danışılmır. Bircə onu bilirdilər ki, lap əzəldən orada qədim və yarımxaraba bir koma olub. Bəzi qızılxataranlar ölüm ayağında and içirdilər ki, bu komanı və mədəni görübər və sübut üçün şimalda tayı-bərabəri olmayan külçəni göstərirdilər.

Lakin sağ qalanlar arasından bu xəzinədən nə isə əldə edən bir adam tapılmadı, ölenlər də ölmüşdülər. Con Tornton, Pit və Hans isə Bakla və digər altı itlə ayaq dəyməmiş yolla şərqə tərəf gedir və ümid edirdilər ki, hələ indiyə qədər heç bir adamın və itin qədəm basmadığı bir yerə çatacaqlar. Onlar Yukon əyaləti ilə yetmiş mil yuxarıya getdilər, sonra sola dönüb Stüart çayı boyunca Meyo və Mak-Kveşsi qəsəbelərini keçdilər və o qədər getdilər ki, nəhayət, gəlib Stüart çayının kiçik qollara çəvrilib dağ silsilesinin uca qayalarının ətrafında və bütün qitə boyu axlığı yerə çatdılар.

Con Tornton insanlardan və təbiətdən çox şey ummurdu. O, vəhşi yerlərdən qorxmurdı. Cibində bir çımdık düzla və ciyində tüfənglə məşənin ən vəhşi, qorxulu yerlərinə soxulur və bundan doyunca həzz alırdı. O, hindular sayğı yaşayır, heç yere tələsmir və gündüz səyahəti zamanı yemək üçün ov edirdi. Əgər rastına çöl quşları çıxmazsaydı, yenə də hindu təmkinliyi ile yoluna davam edər və əmin olardı ki, onlar bir azdan ona rast düşəcək. Beləliklə, şərqə bu böyük səyahət zamanı onların yeməyi təzə atdən, yüksək əsasən kirşədəki ləvazimat və alətlərdən ibarət idi. Planları isə qeyri-məhdud vaxt üçün nəzərdə tutulmuşdu.

Ovçuluq, baliq tutmaq və əsrarəngiz yerlərdə dolaşmaq Baka yaman ləzzət verirdi. Onlar bəzən həftələrlə durmadan yol gedir, bəzənsə düşərgə salıb uzun müddət dincəldirlər. Belə vaxtlarda itlər avaralanır, adamlar isə donmuş palçıq və çinqıl torpaqda çalalar qazır və saysız-hesabsız süxurları götürüb tonqal kənarındaki axar suda yuyur, qızıl axtarırdılar. Onlar bəzən ac qalır, bəzən isə kefləri isteyən qədər yeyirdilər. Bu, yolda çöl quşlarının rast gəlməsindən və ovun uğurlu olub-olmamasından asılıydı. Yay gelib yetmişmişdi. İtlər və adamlar öz şələləri ilə salda mavi dağ göllərindən keçir, ağac gövdəsindən hazırlanmış balaca qayıqlarda naməlum çaylar boyunca enib-qalxırdılar.

Aylar keçirdi, onlar isə hələ də keşf edilməmiş, ins-cins olmayan, tənha koma haqqında əfsanəyə əsasən vaxtılı insan ayağı dəymış bu üzüçü ənginliklərdə dolaşırdılar. Dağ aşırılarını keçərkən dəfələrlə

qar çovğununa düşdülər. Meşələrin və əbədi qarın sərhədindəki çıpalq zirvələrdə gecəyarısı çıxmış günəş altında soyuqdan titrədilər. Yiğin-yığın miğmiğanın cövlən etdiyi isti vadilərə endilər və yetişmiş çıyələk, lətif güllər dərdilər. Elə güllər ki, gözəllikdə cənubun ən yaxşı çıçəkləri ilə rəqabətə gire bilərdi. Payız düşəndə onlar sehrli göller ölkəsinə çatdılər. Orada nə həyat vardi, nə də ondan bir nişanə, yalnız acı küləklər viyildiyirdi, dalda yerlər buz bağlamışdı və dalğalar həzin-həzin tənha sahiləri döyəcləyirdi.

Onlar vaxtilə buralara gelmiş adamların itmiş izlərini axtara-axtara ikinci qış da bu yerlərdə keçirdilər. Bir dəfə onlar mürgülü meşədə bir ciğira çatdılər. Bu, çox qədim ciğir idi və onlar ele təsəvvür etdilər ki, tənha koma haradasa lap yaxınlıqda olmalıdır. Lakin bilinmirdi ki, ciğir haradan başlayıb harada qurtarır, onu kimin və nə üçün salması müəmmələ qaldı.

Başqa bir vaxt isə ruzigarın dağıldığı bir ovçu çadırına rast gəldilər və Con Tornton orada yanmış yorğanın tikələri arasında uzun lüləli çaxmaq daşlı tüfəng tapdı. O bilirdi ki, belə tüfəngləri şimal-qərbə ilk axın vaxtlarında Hudzon Kompaniyası buraxmışdır. O zaman belə tüfənglərin biri üçün bir tay yaxşı qablanmış qunduz dərisi verirdilər. Xarabalıqlar arasında daha elə bir şey tapılmadı ki, bu çadırı qurmuş və yorğan arasında tüfəngini qoymuş adam barədə əlavə bir məlumat versin. Yenə bahar gəldi və uzun-uzadı səyahətdən sonra, nəhayət, onlar tənha komanı yox, səthində çoxlu qızıl mədəni olan geniş vadini tapdılar. Yuyucu qanovun dibinə qızıl lap sarı yağ kimi çökürdü. Onlar daha axtarışlarını dayandırdılar. Hər gün min dollarlığa qədər xalis qızıl qumu və külçə yuyur, dayanmaq bilmədən işləyirdilər. Qızılı sığın dərisindən olan və hərəsi əlli funt tutan kisələrə tökürlər və onları küknar budaqlarından düzəltdikləri çadırın qabağında qalaq-qalaq düzürdülər. Başları bu ağır işə bərk qarışlığı üçün vaxtnı necə ötdüyünü hiss etmirdilər. Xəzinələri arta-arta günlər yuxu kimi keçirdi.

İtlər üçün görməyə elə bir iş yox idi, yalnız hərdən Toritonun vurduğu quşları gətirirdilər və Bak saatlarla tonqalın qıraqında uzanıb fikrə gedirdi. Bu anlarda gödək ayaqlı, tüklü adam daha tez-tez gözüne görünürdü və oddan qamaşan gözlərini qıyaraq tez-tez tutquncasına xatırladığı bir aləmdə həmin adama zilləyirdi.

Həmin aləmdə isə qorxu hökm süründü. Tonqalın yanında başını dizləri arasına qoyub əlləriylə qucaqlayan tüklü adama göz qoyarkən

Bak hiss edirdi ki, o, narahat yatır, tez-tez yuxudan ayılır, hər dəfə qorxu içinde zülmətə baxır və tonqala daha çox odun atır. Əger onlar dəniz sahili ilə gedirdilərsə, tüklü adam xərcəng yiğir və tutan kimi də onları yeyirdi. Eyni zamanda o, baxışlarıyla ehtimal ediləsi təhlükəni gözləyirdi. Qiçları ise tehlükə törenən təqdirdə yel kimi uçmağa hazır idi. Meşədən səssizcə keçdilər. Qabaqda tüklü adam gedirdi, arxasında Bak. Və hər ikisinin qulaqları şəkənmüşdi və burun pərələri titroyirdi. Çünkü tüklü kişi də Bak kimi yaxşı eşidir və iy bilirdi. Tüklü adam yerde yatdığı cəddliklə ağaclara da dırmaşa bilirdi. O gah bir, gah digər budaqdan yapışib aralarında on iki futa yaxın məsafə olan bir ağacdan digərinə tullanır. Heç vaxt nə yixılır, nə də müvazinətini itirirdi. O özünü ağaclarla yerdeki kimi sərbəst hiss edirdi. Bakın yadına tüklü adəmin budaqlardan bərk-bərk yapışaraq ağaclarla yatdığı özünün isə həmin ağacların altında keşik çəkdiyi gecələr düşdü.

Və tüklü adəmin bu görünüşünə hələ də meşənin dərinliklərindən gələn çağırış nidası necə də doğma və yaxın gəldi. O, Baka böyük narahatlıq və qəribə arzular təlqin edirdi. Bakı nəsə qarışq, həyəcanlı hissler culğayırdı, heç özü də bilmirdi ki, ondakı şiddətli kədər və narahatlılıq nədəndir. Bəzən bu çağırışı gözləriyle görmək ümidiylə meşəyə qaçırm, əhval-ruhiyyəsindən asılı olaraq gah yavaşdan, gah da acıqla hüründü. O, burnunu hündür otlarla örtülmüş nəm torpağı sürtür, torpağın ətrindən məst olurdu. Bəzən isə saatlarla pusquda durub tufanın yixdiyi ağacların süngərlərə örtülmüş gövdələrinin arxasında uzanar, qulaqlarını şəkliyərək, gözlərini geniş açaraq ətrafdakı hər bir hərəkəti, hər bir səsi tutardı. O ümidi edərdi ki, burada uzanıb güdmək-lə belkə bir dəfə onu narahat edən həmin sehrlı çağırışı eşitdi. Lakin o özü də bilmirdi ki, bu qədər müxtəlif işləri ne üçün görür. O, bunları görməyə məcbur idi. Buna görə də danışqsız yerinə yetirirdi.

Bakı yenilməz duyğular bürümüşdü. O hərdən düşərgədə uzanır, günün istisində tənbəl-tənbəl mürgüləyirdi. Bir də görürdün başını qaldırırdı, nəyəsə diqqətlə qulaq asırmış kimi qulaqlarını şəklədi, ayağa qalxdı və uzaqlara götürüldü. Sonra isə saatlarla meşə zolaqlarında və ya göl otları bitən açıq düzənliliklərdə dolaşdı. O, qurumuş çayların dibiyə qaçmağı və meşənin quş aləminə göz qoymağı xoşlayırdı. Bəzən günlərlə kolluqda uzanıb, kəkliklərin çəmənlikdə gəzismələrinə və qanad çalaraq ora-bura uçmalarına tamaşa edərdi. Lakin hər şeydən çox ona ləzzət verən yay gecələrinin işıqlı toranlığında qaçmaq,

meşənin lal və mürgülü sükutunu dinləmək, kitab oxuyan insansayağı nişanələri və səsləri oxumaq və həmişə – ayıqlıqda da, yuxuda da eşitdiyi o gizli məxluqu axtarmaq idi.

Bir gecə o, yuxudan hövlnak sıçradı. Gözləri bərəlmışdı və burun pərələri titreyirdi. Külək biz durmuş tüklərini dalgalandırırdı. Meşədən indiyəcən heç vaxt görünməmiş aydın və səlis çağırış nidası gəldi. Bu, sürəkli bir ulama idi. Qoşqu itlərinin ulamasına oxşayırıda, oxşamırdı da. Baka tanış gəldi bu səs, cünti qabaqlar da onu eşitmışdı. O, yuxu içinde olan çadırın yanından ölüb səssizcə meşəyə götürüldü. Səs gələn tərəfə yaxınlaşdıqca sürətini azaldır, hər addimını ölçüb-biçirdi. Nəhayət, ağaclığın arasında olan açıq talaya yetişənde başını yuxarı qaldırıb ulayan uzun, ariq və nəhəng bir boz canavar gördü.

Bak səs çıxarmadı, lakin canavar onun gelişini hiss edib ulamağını kəsdi və havanı iyələyib onun harada olduğunu duymaq istədi. Özünü yiğisdirib, quyrugunu dik qaldıraraq, ona xas olmayan ehtiyatla Bak pəncə ata-atə talaya çıxdı. Hər bir hərəkətində hədə və eyni zamanda yoldaşlıq tekliyi vardi. Meşə yırtıcıları rastlaşanda məhz bu sayaq hərəkət edirlər. Canavar isə onu gören kimi qaçıb aradan çıxdı. Bak böyük sürətlə və qəzəblə onun arxasında cumdu, O, canavara qurumuş çayın yatağında çata bildi. Kolluq çıxış yolunu kəşmişdi. Canavar o yan-bu yana vurnuxdu, hərləndi. Co və başqa itlərin çıxılmaz vəziyyətə düşəndə etdikləri kimi dal pəncələri üstə oturdu. O nərildədi və tüklərini qabardaraq dişlerini qicadı.

Bak hücum etmədi. Yoldaşlıq niyyətini bəyan edərək onun etrafında dövro vurdur. Canavar isə ehtiyat edir və qorxurdu. Çünkü Bak ondan üç dəfə böyük idi və başı Bakın ciyinə güclə çatırdı. Canavar fürsət tapan kimi qaçmağa üz qoydu və yenidən təqib başlandı. Arada Bak onu yorurdu, lakin hər şey təzədən başlanırdı. Canavar əldən düşmüdü, yoxsa Bak üçün onu tutmaq asan olmayıacaqdı. O qaçdıqca qaçırm, Bakın başını yanında görəndə müdafiyyə hazırlıq etdə yerində fırlanır və ilk gırəvə tapan kimi qaçmağa üz tuturdu.

Nəhayət, Bakın inadkarlığı qalib gəldi. Canavar Bakın xeyirxah niyyətini hiss edib, üzünü ona çevirdi və onlar bir-birini imsəcədlər. Sonra dostcasına oynaqlaşmağa başladılar. Lakin belə anlarda vəhşi heyvanların öz yırtıcılığını gizlətdikləri tərzdə əsəbi və ehtiyatlı hərəkət etdilər. Bir az oynadıqdan sonra canavar cəld bir qıvraklıqla qaçmağa üz qoydu və bütün görünüşü ilə Baka başa saldı ki, harasa tə-

ləsir və onu da həmin yerə dəvət edir. Onlar qatı toranlıqla əvvəlcə dibindən çay axan dərə boyu yuxarı qalxdılar, sonra isə çayın mənbə götürdüyü dağdan keçdilər.

Suayircinin əks tərəfindəki enişlə onlar böyük meşələrə və çoxlu çayları olan düzəngaha düşdülər və saatlarla fasilesiz qaçdır. Günəş getdikcə yüksəyə qalxırı və hava istiləşirdi. Baka dəli bir vəcdə gəlmışdı. O bilirdi ki, nəhayət, çağırışa cavab vermişdir və meşə qardaşı ilə yanbayan həmin çağırışın həqiqətən gəldiyi yerə təraf qaçır. Köhnə xatirələr onu ağışuna aldı və o, əsl gerçəkliyin kölgəsi olan bu xatirələrə ömründə ilk dəfə hay verdi. İndi baş verən işi, o haçansa başqa bir vaxt etmişdi. Ona tutqun görünən hansısa bir aləmdə. İndi həmin işi təkrarən görür – ayaqları altında xam torpaq, başı üstündə əngin səma, açıq havada qaçırdı.

Onlar axarlığın yanında su içmək üçün dayananda Bakın yadına Con Tornton düşdü. O oturdu. Canavar yenə də çağırışın həqiqətən gəldiyi səmtə üz tutdu. Bakın gəlmədiyini görüb onun yanına qayıtdı, burnunu burnuna sürdü, onu ruhlandırmak üçün əlindən gələni etdi. Lakin Bak ondan aralandı və yavaş-yavaş geriyə qayıtmaya başladı. Vəhşi qardaşı bir saata yaxın yavaşça zingildəyə-zingildəyə onunla bərabər qaçı. Sonra o oturdu, başını göyə tutub uladı. Bu çox qəmli ulama idi, yoluna qətiyyətlə davam edən Bak bu ulamanı tam kəsilənə qədər uzun müddət eşitdi.

Bak qaça-qaça düşərgəyə soxulanda Con Tornton nahar edirdi. O, sahibinin üstünə tullandı, böyük bir nəvazişlə onu arxası üstə çevirdi, belinə mindi, üzünü yaladı, əlini dişlədi. Bir sözlə, Con Torntonun belə hallarda dediyi kimi “özünü giçliyə vurdur”. Sahibi də onu orabura dərtişdirdi və məzəli söyüşlərini yağırdı.

Bak iki sutka düşərgədən kənara çıxmadi və Torntonu bir an da tek buraxmadı. O, sahibiyle bərabər işə gedir, onun xörək yeməyinə tamaşa edir, gecə yorğanına girməyinə, səhər yataqdən durmağınə göz qoyurdu. Lakin iki gündən sonra meşədən gelən haray Bakın qulaqlarında daha amirane tərzdə səslənməyə başladı. Narahatlığı yenə özünə qayıtdı və dağların o tayında yerləşən şən vadilər, vəhşi qardaşı, onunla birgə yanbayan qaçıdı geniş meşəliklər haqqında təsəvvürlər onu qoynuna aldı. O, yenidən meşə tərəflərə üz qoydu, lakin vəhşi qardaşını görə bilmədi. Uzun gecələrdə o, qulaqlarını şəkleyib nə qədər qulaq assa da, bir daha o hüznülü harayı eşitmədi.

O, bəzən harada gəldi gecələyir, günlərlə düşərgəyə qayıtmırı. Bir dəfə o, tanış suayircının yanındakı aşırımı keçdi və yenidən meşələr və qayalar aləminə düşdü. Oralarda bir həftə dolaşaraq əbəs yerə vəhşi qardaşını axtardı. O, ov quşları ilə dolanır, yüngül, cəld addimlarla yorulmaq bilmədən qaçırdı. Haradasa uzaqlarda dənizə qovuşan böyük bir çayda o, qızılbalıq da ovladı. Elə bu çayın kənarında da bir ayını parçalayıb öldürdü. Ayı da balıq tuturdu və üz-gözünə ağcaqanadlar qonmuş halda, gücsüz bir qəzəb içinde meşəye tərəf götürüldü. Ayının köməksizliyinə baxmayaraq, aralarında qızığın əlbəyaxa oldu və nəhayət, bu, Bakın içində yatmış yırtıcılığı üzə çıxardı. İki gündən sonra o, ayını öldürdüyü yerə qayıdanda onlarca porsuğun leşə daraşib boğuşduğunu gördü. O, porsuqların hərəsini püf kimi bir tərəfə tulla-di, qaçmağa imkan tapmayan iki porsuq isə vuruşma qabiliyyətindən əbədi məhrum oldu.

Bak getdikcə daha artıq dərəcədə qaniçən olurdu. O, qatil idi. Elə bir qatil ki, canlıları qırır, heç kimin köməyinə bel bağlamır, yalnız öz gücünə arxalanaraq onu əhatə edən mühit üzərində qələbə çalır, yalnız güclülərin düzüb yaşıya biləcəkləri bir şəraitdə ömür sürürdü. Gücünə belə inamı ona bədəninə qurd kimi daraşmış vüqar hissi təlqin etmişdi. Bu qürur onun bütün hərəkətlərində, hər bir əzoləsinin tərəpiyində sözle təsvir oluna bilməyən ədalarında özünü bürüze verirdi. Bu qürur onun məxmər tüklərinə də sanki yeni parıltı bəxş etmişdi. Əger burnunda və gözlərinin altındaki qəhvəyi xal və sinəsindəki ağ tük zolağı olmasaydı, onu canavar nəslinin ən nəhəng nümayəndələrindən biri kimi qələmə vermək olardı. Senbernar cinsli atasından ona boyu və çəkisi miras qalmışdı. Qalan şeyləri isə çoban iti olan anasının yadigarı idi. Burnu, uzunluqda canavar burnunu xatrladı, lakin ondan yekəydi. Başı isə bir az enli olmasa da, quruluşuna görə xalis canavar başı idi.

O, əsl canavar biçliyinə, yırtıcı hiyləgərliyinə iyınlənmişdi. Onda çoban itinin dərrakəsi ilə senbernar fərasəti vəhdət təşkil edirdi. Bütün bunlar, üstəgəl sərt həyat məktəbinin dərsləri Bakı vəhşi meşələrdə dolaşan hər hansı məxluqdan daha dəhşətli etmişdi. Yalnız ciy etlə dolanan Bak ömrünün çiçəklənən çağını yaşayır, həyat eşqi ilə coşub daşırdı. Tornton əlini nəvazişlə onun belinə çəkəndə Bakın tükləri xışıldayırdı. Sanki tüklərin hər biri özündə maqnit şüası buraxırdı. Hər bir əzəsi – beyni və bədəni, əsəbi və damarı sərt həyata alışmışdı. Bədən üzvləri arasında nizamlı, ahəngdar bir əlaqə vardı. Gördüyü,

əşitdiyi və cavab tələb olunan hər şeyə Bak ildirim süretilə hay verirdi. Şimal itləri hücumdan qorunmaqda və həmlə etməkdə cəddirlər, lakin Bak bu işlərdə onlardan ikiqat mahir idi. Bir tərpəniş görəndə və ya səs eşidəndə, o heç bir itin qabil olmadığı qısa vaxt içinde reaksiya verərdi. O, eyni vaxtda qavrayır, qərara gəlir və hərəkət edirdi. Əslində isə, qavrama, qərara gəlmə və hərəkət etmə növbə ilə olmalıdır. Bakda isə bu üç məqam arasında məsafə o qədər az olurdu ki, elə bil onların üçü də birdəfəlik icra edilirdi. Həyat eşqi qaynayan əzələləri polad yaylor kimi cəld və dəqiq işləyirdi. O əzələlərdə şən, coşqun həyat o dərəcədə aşib daşırdı ki, elə bil indice partlayıb bayıra çıxacaq və dünyaya yayılacaqdı.

— Belə itdən olmaz! — bir dəfə Bak düşərgədən çıxanda Con Tornton heyrətlə yoldaşlarına söylədi.

— Yəqin onu düzəldəndə tikiş yerləri sökülüb və daha heç vaxt lazımlı olmayıb, — Pit zarafatla dilləndi.

— Allah haqqı, elə mən də bu fikirdəyəm, — deyə Hans Pitin dediklərini təsdiq etdi.

Onlar Baka düşərgədən çıxarkən tamaşa etdilər, lakin məşənin sırlı qoynunda onda baş verən ani və qorxulu dəyişiklikləri görə bilmədilər. O, məşədə çox gəzmədi. Dərhal yırtıcı heyvana çevrilib balaca pişik kimi səssizcə ağacların içərisinə soxulub gizləndi. Elə bil ki, məşədə görünən və yox olan kölgələr içərisində ötəri bir kölgə idi. O, hər yerde özünə siğınacaq tapmağı, ilan kimi qarnı üstdə sürünməyi və qəfildən həcum edib sanmağı bacarırdı. O, kəkliyi yuvasından çıxardır, yatmış dovşanı öldürür və ağaca dırmaşmağa macal tapmamış xırda gəmiriciləri havadaca tuturdu. Açıq nohurlarda olan balıqlar ondan canlarını qurtara bilmirdi. Hətta özləri üçün bənd düzəltmiş qunduzların ehtiyatlılığı da onları Bakın əlinən xilas edə bilmirdi. O, heyvanları qəddarlığından yox, yemək üçün öldürürdü. O ancaq özü ovladığı şeyləri yeyirdi. Ov vaxtı əylənməyi də xoşlayardı. Gizlicə dələyə doğru sürüner, onu tututudə özü bile-bile aman verərdi ki, bərk qorxmuş dələ canını qurtarib ağacın lap kəlləsinə tullansın. Və bu, Baka yaman ləzzət verərdi.

Payız giren kimi məşədə çoxlu siğın göründü. Onlar yavaş-yavaş gedir, aşağıdakı müləyim vadilərə qışlamağa köçürüdlər. Bak artıq sürüdən ayrı düşmüş bir bala siğını həzmrabedən keçirmişdi. Lakin o daha yekə qənimət arzusundaydı və dağ çayının mənbəyində bir dəfə

ona rast gəldi. Oraya çaylar və məşələr aləmindən iyirmi başdan ibarət bütöv bir sürü axışib gəlmişdi. Onların başçısı isə hündürlüyü altı futdan da çox olan nəhəng, qorxunc, ürkək siğın idi. O, Bakın arzuladığından da çox vəhi təbiətə malikdi. Siğın yeddi kök üzərində bitmiş və on dörd haçalı iri buynuzlarını oynatdı. Onun xırda gözləri çılgın bir qəzəblə alışış yanındı və Bakı görçək hiddətlə böyürdü.

Döşünə yaxın bir yerdən siğının böyrünə lələkli ox batmışdı, onun qeyzlənməsinə də səbəb bu idi. İbtidai vaxtlarda ovçuluq etmiş nəslindən miras qalmış duyğuların təsiri altında Bak ilk növbədə siğını sürüdən ayrı salmaq qərarına gəldi. Bu o qədər də asan iş deyildi. Bak siğının nəhəng buynuzlarından və qorxunc, ayılmış dirnaqlarından bir az aralıda hürür və atılıb düşürdü. Bilirdi ki, buynuzlar cəmdeyinə ilişsə yerindəcə qalacaq. Bu itidiş yırtıcıya arxa çevirməyi və aradan çıxmağı bacarmayan siğın, nəhayət, özündən çıxdı, O, qəzəb içində Baka həcum çəkdi, Bak isə ya cəld yana çəkilir, ya da özünü zəifliyə vuraraq siğını daha da qıçıqlandırır və onu getdikcə uzağa çəkib aparır. Lakin siğın hər dəfə sürüdən aralananda iki-üç cavan erkək yoldaşı Baka həmlə edir, yaralı başçılarını geri qaytarmağa çalışırlar.

Yırtıcılarda həyatın özü kimi inadkar, yorulmaz və tərs bir dözüm var. Məhz bu xüsusiyyət torda olan hörməcəyə, halqa tek qırılmış ilana, mühasirədə olan leoparda uzun-uzadı, saatlar boyu bir yerdə hərəkətsiz qalmağa imkan verir. Bu dözüm diri ov axtaran bütün canlılarda mövcuddur. Bu dözüm indi böyürdən çıxıb sürüünü ləngidən, cavan siğnləri qıçıqlandıran, dişlərini qorxudan, onların başçısını isə ümidsiz bir hala salan Bakda özünü göstərirdi. Bu vəziyyət düz yarım gün davam etdi. Bak sanki iki yerə bölünmüştü: gah yan tərəfdən cəld həcum çəkərək sürüni hədələyib qovur, gah sürüyə qayıtmaga macal tapan siğını cırmaqlayır, təqib olunanlarda təqib edənlərdən az olan bir dözümlə onların səbrini tükəndirirdi.

Günün axırında, günəş şimal-qərb tərəfdə batarkən (hava tez qaraları və payız gecələri altı saat çəkirdi) cavan siğnlərdən sürüdən uzaqlaşış başçılarına kömək etmək üçün bir o qədər da həvəs qalmaşıdı. Yaxınlaşmaqda olan qış onları aşağı vadilərə düşməyə tələsdirirdi. Onlar isə yollarını kəsmiş və yorulmaz məxluqdan yaxa qurtara bilmirdilər. Bununla belə, sürüünün, nə də cavan siğınların heyati təhlükədə deyildi. Çətin vəziyyətdə olan yalnız qoca siğın idi ki, ona da öz həyatı hər şeydən, hətta sürüdəki siğnlərdən da əziz görünürdü.

Buna görə də sürü başçını qurban verməyi üstün tutub öz yoluyla getdi.

Qaş qaralanda qoca sığın başını aşağı sallayıb yoldaşlarına – çoxdan tanıldığı dişilərə, atılıq etdiyi bala sığınlara, təlim verdiyi cavan erkəklərə tamaşa edirdi və onların günəşin sönməkdə olan işığında tələsə-tələsə uzaqlaşdıqlarını görürdü. O, yoldaşlarıyla birgə gedə bilməzdi. Çünkü burnunun altında rehmsiz, itidiş bir məxluq peyda olub ona aman vermirdi. Onun çəkisi yarımdan artıq olardı: o, mübarizələrlə və məhrumiyyətlərlə dolu uzun və çətin həyat yolu keçmişdi. Sən demə, eçli başı güclə onun iri düyünlü dizlərinə çatan bir məxluqun dişlərində imiş!..

Bak isə gecə də, gündüz də ovunun başının üstünü kəsdirib ona bir anlıq da dincilik vermirdi. Sığna yarpaqları yeməyə, cavan tozağacı və bədmüşklərin qol-budaqlarını didiştirməyə aman vermirdi. İmkan vermirdi ki, o, keçdikləri yerlərdən axan çaylardan su içsin və yanğını söndürsün. Sığın tez-tez ümidsiz vəziyyətdə qaçıb qurtulmağa üz qoyurdu. Bele vaxtlarda Bak onu dayandırmağa cəhd göstərməz, lakin onunla daban-dabana qaçıb çıxartdığı hoqqabazlıqdan ləzzət alardı. Sığın dayanıb yemək və ya içmək istəyəndə Bak yera qisılıb vəhşicəsinə onun üstüne tullanırdı.

Sığının ağac kimi qol-budaqlı buynuzları olan başı getdikcə aşağı əyilir, addimları zəifləyirdi. O, burnunu yerə tutub qulaqlarını xəfifcə şəkleyərək yolda çox dayanmirdi: Bak da bunun müqabilində qaçıb su içmək və dincəlmək üçün bolluca vaxt qazanırdı. Bu anlarda Bak qırmızı dilini çıxarıb ləhləyər, uzanaraq nəhəng sığından gözlərini çəkməzdə; ona elə gəldi ki, ətrafdakı bütün şeylər dəyişikliyə uğramaq üzredir. O hiss edirdi ki, aləmdə nəsə bir yeniləşmə baş verir. Elə bil ki, sığınlarla bərabər buraya hansısa gözə görünməz, başqa canlı məxluqlar da gəlmışdılər. Meşa də, su da, hava da onların gəlişindən titrəyirdi. Bunu ona nə gözləri, nə qulaqları, nə də iyibilmə qabiliyyəti deyil, hansısa daxili, dürüst bir hissiyyatı xəbər verirdi. O heç nə eşitmır, heç nə görmürdü. Bircə onu bilirdi ki, ətraf aləmdə dəyişiklik baş verir və hansısa qəribə məxluqlar hardasa gəzişirlər. Və o qərara aldı ki, əlindeki işi qurtardıqdan sonra axtarışa çıxsın.

Nəhayət, dördüncü gün başa çatanda o, nəhəng sığının axırına çıxdı. Bir gün bir gecə o öz qənimətinin yanından çəkilmədi; doyunca yedi, yatdı və ətrafdə gəzişdi. Qüvvəsini bərpa edərək Con Torntonun

düşərgəsinə tərəf üz qoydu. O, qıvraq addimlarla qaçırdı və dolam-baclarda bir dəfə də olsun azmayaraq, naməlum yollarla düşərgəyə elə düz gəlib çıxdı ki, hər hansı komtpaslı adam da ona həsəd apara bilerdi.

Yol, boyu Bak ətrafda yeni ab-havanın yaranmasını daha aydın hiss edirdi. Hər tərəfdə onun bütün yayı müşahidə etdiyi həyatdan tamamilə fərqlənən bir təlatüm vardi. Bunu ona təkcə daxilindəki gizli hissiyat xəbər vermirdi. Bu barədə quşlar civildəşir, dələlər öz aralarında danişir, hətta külek də piçildiyirdi. Bak bir neçə dəfə ayaq saxlayaraq sehərin təzə-ter havasını həvəslə iyələdi və oradan aldığı xəbər onu sürətini artırmağa məcbur etdi. Ürəyinə hansısa gözlənilən və ya artıq baş vermiş fəlakətin damması onu narahat edirdi. Və axırıncı suayırıcıni keçib düşərgənin yerləşdiyi vadiyə enəndə o, addimlarını yavaşıdırıb ehtiyatla qaçırdı.

Üç mil gedəndən sonra o, yeni izlərə rast gəldi və belinin tükləri tərpəşib biz-biz durdu. İzlər düşərgəyə və Con Torntona doğru gedirdi. Bak daha sürətə və daha ehtiyatla qaçmağa başladı. Bütün əsəbləri gərilmədi. Hər şeyin ən xırda təfərrüati ona, tam da olmasa, müyyəyen qədər nəsə baş verdiyini söyləyirdi. İybilmə qabiliyyəti ilə hiss etdi ki, getdiyi cığırдан ondan qabaq kimlərsə keçib. O, meşənin süküntündə da nəsə bir nəhslik duyurdu. Quşların cəh-cəhi kəsilmişdi, dələlər gizlənmişdilər, Bakın gözüne yalnız bir dələ dəydi. Onun boz bədəni quru, boz qol-budağı elə möhkəm yapmışdı ki, dələ özü də ağacın qol-budağına oxşayırırdı.

Bak sürünen kölgə kimi rahat və səssiz qaçırdı. Birdən onun burnu yana döndü. Sanki hansısa inamlı bir qüvvə onu tutub çekdi. O, təzə iyni iziylə kolluğa soxuldu və orada Niqi gördü. Niq böyrü üstə ölü düşmüşdü. Görünür, buraya kimi sürünbər canını tapşırılmışdı. Hər iki böyrünə lələkli ox sancılmışdı. Daha yüz yard getdikdən sonra Bak Torntonun Dousonda aldığı qoşqu itlərindən birinə rast gəldi. It aldığı ölümcul yaralardan yerde qırılırdı. Bak dayanmadan onun yanından ötüb keçdi. Düşərgədən yeknəsəq nəğmə kimi gah qalxan, gah enən səslerin zəif sədasi eşidilirdi. Bak düşərgənin içərilərinə sürünorək üzüqöyli düşmüş və bədəninə sancılmış lələkli oxlardan oxlu kirpiyə oxşayan Hansı gördü. Elə bu an, o, küknar budaqlarından düzəldilmiş çadırlarına tərəf baxdı. Gördüyü səhnə onun boynundakı və ciyindəki tükləri biz-biz etdi. Onu sonsuz qəzəb hissələri çuğladı. Özü də bilmədi

ki, necə bağırdı. Onun dəhşətli, qeyzli nəriltisindən yer-göy titrədi. Həyatında son dəfə o, imkan verdi ki, ehtirası ağlını və biciliyini üstələsin. Onun başını itirməsinə səbəb isə Con Torntona olan böyük məhəbbəti idi.

İxet qəbiləsindən olan hindular çadırın qalıqları etrafında rəqs edirdilər. Birdən dəhşətli bağırçı eşitdilər və ömürlərində rast gəlmədikləri vəhşi bir heyvanın onlara sarı cumduğunu gördülər. İntiqam hissiylə alışış yanan Bak yel kimi dəstənin içine şığıdı. Ən yaxındakı hindunun üstünə tullandı (bu, ixetlərin başçısı idi) və bir anda boğazını elə yırtdı ki, qan fəvvərə vurmağa başladı. O, ilk qurbanının yanında ləngiməyib ikinci adama cumdu və onun da boğazını didib dağıtdı. İndi onu heç bir qüvvə saxlaya bilməzdi. O, izdihamın içərisinə soxulub üstünə yağan oxlara məhəl qoymadan diiddiyini didir, yırtdığını yırtır, öldürdüyüyü öldürdü. O, ağlaşırmaz bir cəldliklə vurnuxurdu. İxetlər isə bir yerdə çox sıxləşdiqlarından oxlarıyla Bakı yox, ancaq bir-birilərini vururdular. Cavan bir ovçu Baka nizə atdı, lakin o, itə yox, ovçu yoldaşının sinəsindən dəyiş kürəyindən keçdi. Buradaca ixetlərin arasına çaxnaşma düşdü və hücum etmiş Şər Qüvvəyə lənət yağıdıraya-yağıdırı, onlar dəhşət içinde meşəyə tərəf qaçmağa üz qoydular.

Bak sığını təqib etdiyi kimi onların ardına dabənbasma qaçanda şeytana oxşayırı. O gün ixetlər üçün uğursuz oldu. Onlar bütün meşəyə səpələndilər və yalnız bir həftədən sonra salamat qalanları bir yerə yığışıp vadıya endilər. Ölənləri saydlar, Bak isə onları təqib etməkdən yorulub düşərgəyə qayıtmışdı. O, yataqdan qalxmağa cəhd edərək öldürümüş Piti gördü. Ətrafdakı torpaqda Torntonun çəşqin mübarizəsinin təzə izləri vardı və Bak bu izləri bir-bir, lap axırıncısına qədər iyləyə-iyləyə sahildə dərin bir hovuzun yanına gəlib çıxdı. Hovuzun lap qırığında başı və qabaq pəncələri suyun içinde olan, sahibinə axıra qədər sadıq qalmış Skit uzanmışdı. Filiz yuyulmasından lillənmiş və lehməli hovuz öz dibində olanları yaxşı gizlədirdi. Oraya isə Con Tornton düşüb qalmışdı. Bak onun izlərini suya qədər iylədi, geriyə isə izlər görünmürdü.

O, bütün günü hovuzun yanında söngüdü. Hərdən isə narahat halda düşərgəni dolaşdı. O, ölümün nə olduğunu bilirdi. Bilirdi ki, bu vaxt insan hərəkət etməkdən qalır, sonra isə dirilərin cərgəsindən əbədi ayrılır və o bilirdi ki, Con Tornton da ölüb. Bu, Bakın içərisində bir boşluq yaratdı. Bu boşluq achişa oxşayırı, lakin onu heç bir yeməklə

doydurmaq olmazdı. Dərdinin acısını Bak ancaq hərdən dayanıb ixetlərin meyitlərinə tamaşa edərkən unudurdu. Və belə vaxtlarda özündə böyük bir vüqar hissi duyurdu – indiyə qədər keçirdiyindən min qat artıq olan bir vüqar hissi. Axı, o, ən uğurlu ov sayılan insanı öldürdü, özü də dəyənək və diş qanununa əsasən öldürdü. O, meyitləri maraqla ileyirdi. Onlar necə də asanlıqla ölmüşdülər. Adı iti öldürmək də onları öldürməkdən çətindir.

Oxları, nizələri və dəyənəkləri olmasa, insanlar Baka güc gələ bilməzler. Bundan sonra əllərində ox, nizə və dəyənək olmasa, onlardan qorxmağa dəyməz.

Gecə düşmüşdü, ağacların üstündən çox-çox uzaqda səmada bedirlənmiş ay görünür, yerə solğun şəfəq salırdı. Bu gecənin gəlişi ilə, hovuz etrafında qəmli-qəmli oturan Bak açıq-aşkar hiss edirdi ki, meşədə onun həyatı üçün ixetlərin törətdiklərində fərqli olan yeni bir şey hazırlanır. O, ayağa qalxdı, qulaqlarını şəklədi və havanı iylədi. Uzaqdan zəif, lakin aydın, tənha bir ulama səsi gəlirdi, sonra ona sanki xor qoşuldu. Ulama get-gedə daha yaxından və daha bərkdən eşidilirdi. Bak yeno də hiss etdi ki, yaddaşının dərinliklərində yaşayan bu ulaşma səsinə haçansa başqa bir aləmdə eşidib. O, talaya çıxdı və qulaq asmağa başladı. Bəli, həmin çağırış idi, həmin çoxsəslər haray. Və bu haray heç vaxt belə təkidlə səslənməmiş, heç vaxt bu cür tabeçiliyə çağırılmamışdı. Con Tornton ölmüş, Bakın axırıncı ümidi sönmüştü. İnsanlar və onların tələbləri Bak üçün artıq heç bir mənə kəsb etmirdi. Yaşamaq üçün bir şey ovlamaq məqsədilə canavar sürtüsü də hindular kimi köçürü siğınların izinə düşmüş, çaylardan və meşələrdən keçərək Bakgilin vadisində soxulmuşdu. Ay işığında sürü lap gümüş axına oxşayırı. Bak isə talanın ortasında lal heykel kimi durub gözləyirdi. Bu nəhəng və hərəkətsiz heyvan canavarları o qədər qorxuya saldı ki, yalnız bir dəqiqəlik tərəddüddən sonra onların ən qoçağı Bakın üstünə atıldı. Bak şimşek kimi onun yan sümüklərini sindirdi. Sonra əvvəlki qaydada xeyli müddət hərəkətsiz qaldı. O vaxta qədər ki, yaralı canavar can verərək torpağa sərildi. Bu dəfə canavarlardan üçü ona hücum çəkdi, lakin hər üçü bir-birinin dalınca qan içinde, boğazları yırtılmış halda, geri çekilməli oldu.

Nəhayət, bütün sürü Baka hücum etdi. Canavarlar sıx dayandıqlarından bir-birinə toxunub maneqçılık edir, qarma-qarışılıqlıda bu qəni-məti birinci olaraq qamarlamaq istoyıldılər. Yalnız fəvqələdə hiylə-

gərlik qabiliyyəti və cəldliyi Bakın canını onların əlindən qurtardı. O, dal pəncələri üstə diş və caynaqlarını işə salıb dərhal burdan vurub ordan çıxır və düşmənlərini eyni vaxtda dəf edə bilirdi. Arxadan zərbənin qarşısını almaq üçün o geri çəkilməli oldu. Hovuzu keçib qurumuş çayın yatağına çatana qədər dala çəkildi. Qarşında hündür bir yamac gördü və yamac boyunca gedərək sahiblərinin vaxtilə qum yumaq üçün istifadə etdikləri dərin çalaya yetişdi. Bura onu üç tərəfdən müdafiə edə bilərdi. Qalırdı bircə qabaq tərəf.

Bak orada da özüne elə istehkam qurdı ki, canavarlar yarım saatdan sonra vəlvələ içinde geri çəkilməli oldular. Hamısı dilini çıxarıb ləhləyirdi. Onların ağı, iri dişləri ay işığında ac xisletlə ağarırdı. Bəziləri yere yataraq başlarını qaldırmış, qulaqlarını şəkləmişdi. Bəziləri hovuzdan su içirdi. Uzun, ariq və boz bir canavar ehtiyatla qabağa çıxdı. Hərəkətlərindən qərəzkarlıq oxunmurdu. Bak bir gün bir gecə birlikdə meşədə qəçdiyi vəhşi qardaşını tanıdı. Canavar yavaşa zingildədi, Bak da eyni zingiltiyə ona cavab verdi və onlar bir-birini imsiməyə başladılar.

Sonra qoca, sisqa, cəmdəyi döyüş yaraları ilə dolu olan bir canavar yanaşdı. Bak əvvəlcə dişlərini qəzəblə şaqşıdatdı, bir azdan onuna da burun-buruna verdi. Elə bu vaxt qoca canavar yerə çökdü, üzünü aya tutub uzun-uzadı uladı. Digər canavarlar da yerə sinib ulamağa başladılar. Bak onu uzun gecələr ərzində narahat edən çağırışı tanıdı. O da çöməlib uladı. Ulaşma kəsiləndən sonra o öz sığınacağından çıxdı, sürüünün içine girdi və ətrafindakılardan bəzilərini dostcasına, bəzilərini düşməncəsinə imsədi. Sürünen başçıları yenə uladılar və meşəyə qaçdırılar. Qalan canavarlar da xorla ulaya-ulaya onların dalınca götürüldülər. Bak da vəhşi qardaşı ilə yanlayan qaçırdı və yüyürə-yüyürə ulayırdı...

Buradaca Bakın hekayetine nöqtə qoymaq olardı. Aradan neçə-nejə illər keçdikdən sonra ixetlər meşədəki canavarların cinsində deyişiklik hiss etdilər; bəzilərinin başında və burnunda qəhvəyi ləkələr, sinəsində isə ağ zolaqlar var idi. Ən təəccüblüsü isə o idi ki, ixetlərin dediklərinə görə, canavar sürüsünə Şeytan İt başlılıq edirdi. O, hiyləgərlidə ixetləri çaya susuz aparıb, susuz gətirərdi. Sərt qış gecələrində o, ixetlərin düşərgəsindən oğurluq edir, tələyə saldıqları heyvanları qapazlayır, itlərini didib parçalayır və ən cəsur ovçulardan belə çəkinmirdi.

Daha dəhşətli söz-söhbət də gəzirdi. Elə vaxt olurdu ki, meşəyə gedən ovçular daha düşərgəyə qayıtmırdılar, Onlardan bəzilərini bir azdan boğazları yırtılmış halında tapırdılar. Leşlərin ətrafında qar üstündə canavar ləpirindən də yekə izlər olurdu. Hər payız ixetlər sığın ovlamağa çıxanda, vadilərindən birinə girməyə ürək etmirdilər. Və onların arvadlarının tonqal ətrafında dərdli söhbətlərindən məlum olurdu ki, Şeytan İt həmin vadini özünə sığınacaq etməyə gəlib.

İxetlər bilmirdilər ki, yay vaxtlarında bu vadinin daimi bir qonağı olur. O, digər canavarlara həm oxşayan, həm də oxşamayan məxmər tüklü nəhəng bir canavاردır, yaşıl meşə zolağından keçib tek-tənha bu yerlərə gəlir və ağaclar arasındakı talada məskən salırırdı. Burada sığın dərilərindən hazırlanmış, yanmış kisələrdən sarı işıq yağır və torpağa şölə saçır. Torpaqdan baş qaldıran otlar isə sarı qızılı güneşdən gizlədir. Və həmin canavar bu yerdə fikrə dalır, uzun-uzadı qəmli-qəmli ulayır, sonra çıxbı gedir.

Lakin o heç də həmişə tek olmur. Uzun qış gecələri başlayanda başqa canavarlar da ət sorağıyla aşağı vadilərə enirlər və onların sürüsünün qabağında isə həmin canavarı görmək olar. Solğun ay işığında və şimal qütb parıltısında qaçarkən o, öz əzəməti ilə yoldaşlarının başı üzərində ucalır və onun boğazından dünyanın cavan çağlarındakı canavar sürüsünün nəgməsi süzülür...

AĞ DİŞ

Birinci hissə

VƏHŞİ

1

YEMƏK HƏSRƏTİNDƏ

Donmuş çayın hər iki sahili boyu qalın küknar meşəlikləri uzanırdı. Bir az əvvəl külək ağacların yarpaqlarındaki qarı çırpılmışdı və indi onlar bir-birinə söyklənərək ala-toraklıqda daha məşum görünürdülər. Ətrafi derin sükut bürümüşdü. Heç bir həyat nişanəsi yox idi. Hava soyuq, şaxtalıydı və bu tənha səhralıqda hökm sürən sükütu kədərləi adlandırmak olmazdı. Ən dəhəstəli bu idi ki, qulağa qaqqlıtı səsi dəyirdi. Yaman qorxunc səs idi. Fərəhsiz səs elə bil qədim sfinkslerin şaqqanağına bənzəyir, buz kimi adamı dondururdu. Dünyanın ətəyindən sallanmış köhnə, amiranə bir müdriklik hər şeyə rişxəndə gülürdü; həyatın mənasız, mübarizənin faydasız olduğuna gülürdü. Bura kimsəsiz, tənha bir yer idi, qəlbə də, iliyi də donmuş uzaq şimal çölləriydi. Lakin belə şaxtalı, tənha çöllərdə də canlılar gözə dəyirdi. Minik itləri qoşulmuş kirşə buz bağlamış çayın üstüylə gedirdi. İtlərin pirtlaşış tükərini qirov basmışdı. Nəfəsləri buxarlanıb havada donur, sonra büssür dənəciklərə dönüb yerə töküldü. İtlərin boynuna dəri xaltalar keçirilmişdi, qoşquya bağlanmış qayışlarla onlar kirşəni dartırdılar. Tozağacının qalın qabıqlarından düzəldilmiş kirşə qarın içini otururdu. Kirşənin qozlaşsı yuxarı qalxaraq lüləni xatırladırdı. Bunu ona görə etmişdilər ki, o, qabağına çıxan yüngül qar təpəciklərini basıb əzsin. Kirşədə qayışlarla möhkəm bağlanmış uzunsov bir yeşik gözə dəyirdi. Orada pal-paltar, balta, qəhvədan, tava da vardı. Amma kirşənin yarıdan çox hissəsini tutan uzunsov yeşik nəzəri daha çox celb edirdi.

İtlərin qabağında xizəkli adam zorla addimlayırdı. Lap arxadan ikinci adam gedirdi. Üçüncü adam da vardı. Amma o, kirşənin içindeki həmin ensiz, uzunsov yeşikdə uzanmışdı və onun üçün dünyanın bütün məşəqqətləri birdəfəlik qurtarmışdı. Çünkü şimalın tənha hikməti onu məğlub etmişdi. Elə əyib sindirmişdi ki, hərəkətsiz uzanmış, döyüşü mübarizəsiz dayandırılmışdı. Soyuq şimal hərəkəti sevmir. O, həyatın

əleyhinədir, çünkü həyat hərəkət deməkdir. Hərəkət edən nə varsa tənha şimal onu dondurub məhv edir; dənizə axmaq istəyən suları dondurur, ağacların şirəsini qarsıdır. Tənha şimalın daha bir cəhəti var: insana qarşı amansızdır. Onun inadını daha qəzəblə sınırlır. Çünkü insan dünyanın ən yırtıcı məxluqudur! Çünkü insan – bu ikiayaqlı məxluq həmişə şimalın iradəsi əleyhinə, onun “hər hansı bir hərəkət axır ki, donmalıdır!” hökmünə qarşı çıxır.

Bununla belə, kirşənin qabağında və arxasında iki cəsur adam həyat eşqiyələrə irəliləyirdi. Əyinlərinə dəri palto geymişdilər. Kirpikləri, yanaqları və dodaqları ağımtıl, xırda buz sırsıralarına bürünmüdü. Adamların ağızından çıxan bug büllür dənəciklərinə dönür, sonra bu dənəciklər onların üz-gözünə qonur, sıfetlərini görünməz edirdi. Onların əcaib görkəmi vardı. Elə bil bu adamlar hansı bir xəyalı kölgənisi o dünyada basdırıb qayıdan qəbirqazanları xatırladırdılar. Amma xəyalı məxluq deyildilər; dünyanın qəmli səhərasına, fərəhsiz gülüş və sükunət aləminə düşmüş adamlardı. Bu cəsurlar var güclərini inadlı, məğrur niyyətlərinə həsr etmiş, şimal dünyasının qəddarlığı ilə bəhsə girmişdilər. Bu kimsəsiz dünya onlar üçün yad kosmosun əlçatmaz ənginliyi qədər uzaq idi.

Onlar dinnəzçə irəliləyir, sanki danışığa güc sərf etməkdən qorxurdular. Ətrafi ölü sükut bürümüşdü. Sükut onların bütün vücudunu əsir eləmişdi. Bu, dənizin dərinliklərində üzən dalğıcın bədəninə suyun etdiyi təzyiqə bənzəyirdi. Sükunət qətiyyət adlı qanunu ilə onları əsərət altına almış, şüurlarının ən gizli qatlarına soxularaq elə bil oradan bütün saxtalıqları, yalanları, xudbinlik əlamətlərini üzüm şirəsi kimi sormuşdu. Bu səssiz dünya onların qulağını sanki belə bir fikirle desirdi: siz miskin, yaziq adamlarınız, ölü canlarınız, toz dənəciklərisiniz, havada hara gəldi uçusan, təbiətin kor qüvvələrinin əsiri olan mığmığasınız.

Bir neçə saat keçdi. Qısa, tutqun günün bozumtul işığı görünəndə ətrafi bürümüş sakitlik pozuldu. Uzaqdan zəif bir ulartı gəldi. Səs getgedə artdı, daha zildən gəldi və bir xeyli bu vəziyyətdə qaldı, titrədi, sonra gücünü azaltmadan yavaş-yavaş susdu. Bu səsədə qəmli, həm də şiddətli bir acliq həsrəti vardı, Belə olmasaydı, yəqin ki, bu ulartını nəyinse ölen ruhunun iniltisinə bənzədərdin.

Qabaqda gedən adam geriye qanrlaraq kirşənin dalınca gelən dostuna əliylə işaret etdi. Həmin ulartı yenə sükütu iynə kimi deşməye

başladı. Adamlar qulaq verib, səsin istiqamətini müəyyən etməyə çalışıdılar. Səs onların bir az bundan qabaq ötüb keçdiyi qarlı düzəngəhdan gəlirdi.

Az sonra cavab ulartısı eşidildi, o da arxadan, amma bir az sol tərəfdən gəlirdi.

– Bill, deyəsən, axı onlar bizim dalımızca düşüblər, – qabaqda gedən adam dilləndi. Səsi xırıltılıydı, elə bil öz səsi deyildi, çox çətinliklə danışındı.

– Yəqin yemək tapmırlar, – dostu cavab verdi. – Neçə gündü bir dənə də olsun dovşan izi gözüme dəymir...

İkisi də susdu və təşvişlə ard-arası kəsilməyən ulartıya qulaq asdı.

Qaş qaralan kimi adamlar itleri meşəyə tərəf döndərib çayın sahilində düşərgə saldılar. Kırşədəki tabutu götürüb ondan oturacaq və stol kimi istifadə etdilər. Tonqalın başına yiğışan itlər hərdən mırıldanır, hürür, lakin qaranlığa cummaq meyli göstərmirdilər.

– Henri, deyəsən, itlərin oddan xoşları gəlir, – Bill dilləndi.

Buz parçaları ile dolu qəhvədanı ocağın üstündən asmağa əyilmiş Henri başını tərpətdi. Sonra tabutun üstündə oturub yeməyə başladı. Dedi:

– Canlarından qorxular, görmüsən? Bilirlər ki, burada onları yedizdirəcəklər, amma orada özləri kiminsə girinə keçə bilərlər. İti aldatmaq çətindir.

Bill başını yellədi:

– Bəlkə də... bilmək olmaz!

Henri maraqla dostunu süzdü:

– İtlərin ağlına şübhə etdiyini birinci dəfədi görürəm...

Bill paxlanı ağızında çeynəyə-çeynəyə dedi:

– Bəs görmədin ki, mən onlara yemək verəndə necə mırıldanırdılar?

– Düzdür, həmişəkindən fərqli olaraq bu dəfə çox mırıldanırdılar, – Henri təsdiq etdi.

– Henri, neçə itimiz var?

– Altı...

– Bura bax, elə mən də deyirəm ki, altı dənədir, – deyə Bill onun sözünə qüvvət verdi. – Torbadan altı dənə balıq götürmüştüm, hərəsinə birini atdım. Amma birinə yene çatmadı...

– Yəqin səhv vermisən. Düz saymamışan...

– Bizim cəmi altı itimiz var, – Bill laqeyd-laqeyd təkrar etdi. – Mən də altı dənə balıq götürdüm, Təkqulağa balıq çatmayıb. Kisədən bir balıq da götürdüm...

– Axı cəmi altı itimiz var, – Henri təkid etdi.

– Mən demirəm ki, hamısını itlər yeyib. Hər halda, yeddinci balığı kimse qamarlayıb...

Henri yeməyini saxlayıb tonqaldan o tərəfə boylandı və itləri saydı.

– Orda cəmi-cümətəni altı it var, – dedi.

– Yeddincisi qaçı, mən gördüm, – deyə Bill təmkinlə dilləndi. – Itlər yeddi dənə idi.

Henri dostunu mərhəmətlə süzdü:

– Kaş həmin yerə tez gedib çatayıdq...

– Bunu necə başa düşək?

– Necə isteyirsən. Elə bil daşıduğumuz bu yükələr səni əsəbileşdirir.

Tamam başqalaşmışsan. Allah bilir gözünə nələr görünür...

Bill ciddiləşdi:

– Mən də elə bu haqda düşünürüm, – dedi. – Həmin it qaçanda, o saat qarın üstündəki ləpirlərinə baxdım. Sonra itləri saydım. Bax, görürsən, odur ləpirlər. Baxmaq isteyirsən? Gəl göstərim.

Henri heç nə deməyib yeməyinə davam etdi. Soyanın üstündən isti qəhvə içdi, ağızını əlinin dalıyla silib dedi:

– Demək, sənin fikrinca...

Uzun, həsrətli uları onu danışmağa qoymadı. Henri susdu, diqqətə qulaq asdı, sonra qaranlığa sarı barmağını uzadıb sözünə davam etdi:

– Deyirsən qonağın səsi ordan gəlir? Bill başını tərpətdi.

– Daha sənə heç sözüm yoxdu. Eşitmedin itlər necə səs çıxardılar?

Ulartı uzun-uzadı eşidildi, lap uzaqdan isə cavab vəngiltisi geldi, Sükünət xırda cəhənnəm yuvasına dönmüşdü. Hər tərəfdən uları səsi gəlirdi. İtlər qorxub tonqala yaxınlaşdılar. Az qala onların tükləri od tutacaqdı.

Bill çubuğu tonqala uzadıb qəlyanını yandırdı.

– Görürəm, sən lap əldən düşmüsən, – Henri dedi. Billi dalğın-dalğın qəlyanı sümürdü:

– Henri, bilirsən, vallah o, bizim hər ikimizdən xoşbəxtidir, – deyə oturduqları tabutu barmağı ilə taqqıldıdatdı. – Deyirəm, biz öləndə, heç

olmasa üstümüzü daşla, çinqilla örtsünler. Yoxsa cəsədlərimizi itlər dağıdır...

— Axı bizim kimimiz var? Nə bir qohumumuz var, nə də pulumuz... Eh, çətin bizi belə uzaq yerdə tapıb basdırınsınlar.

— Henri, mən bir şeyi heç cür başa düşə bilmirəm: axı, bu adama nə düşmüşdü ki, gəlib çıxsın dünyanın axırına – Allahın, Tanrıının xəbərsiz olduğu bu yerlərə? Nə var, nə var, qızıl axtarır. Mağıl öz evində lord idi, ya da buna oxşar bir adam; nə yemək, nə də isti paltar dərdi çəkirdi.

— Hə, demə day. Yəqin ki, evdə oturub qalsayıdı, qocalana qədər yaşayardı, — Henri təsdiq etdi.

Dostu ağızını açmaq istədi, amma danışmadı. Əlini hər tərəfdən divar kimi onları bürümüş qaranlığa uzatdı. Zülmət içinde heç bir kölgə görmək mümkün deyildi: yalnız gözəl işildayındı.

Henri səssizcə ikinci, üçüncü cüt gözləri də gösterdi. Yanar gözlerin halqası yavaş-yavaş onların düşərgəsinə sarı gəlirdi, hərdən bir bu işildayan gözəl yerlərini dəyişir, yenidən görünmək üçün tez-tez itirdilər.

İtlər daha çox narahat olmuşdular, birdən qorxub hürkdüler, bir-birlərinə sığınib lap tonqala yaxınlaşdırılar, adamların ayaqlarına tərəf sürünərək dayandılar. Bu basabasda itlərdən biri düz tonqalın üstünə düşdü və ondan dəhşətli zingilti qopdu, ətrafi yanıq tük iyi bürüdü. Göz “halqası” ani olaraq dayandı və bir az geri çökildi. Amma itlər sakitləşən kimi işildayan gözələr əvvəlki yerlərində göründülər.

— Bədbəxtlikdən, patronumuz da azdı, Henri!

Qəlyanını çəkib qurtarandan sonra Bill dostuna yatacaq hazırladı – yeməkdən qabaq qarın üstünə döşədiyi küknar ağaclarının üstünə adyal saldı. Henri ufuldadı, mokasin ayaqqabılarının ipini aça-aça soruşdu:

— Neçə patronun qalib?

— Üç, — Bill dedi. — Amma gərək üç yüz olaydı. Ax, mən onlara göstərərdim!

Açıqla yumruğunu düyümləyib işildayan gözələr tərəf yellətdi, sonra öz mokasinlərini ocağın böyründə sahmanladı.

— Bu şaxtalar nə vaxt qurtaracaq? — Bill soruşdu. — İkinci həftədir ki, əlli dərəcədir. Eh, axı mənim nə ölümüm vardi burda, Henri?

— Mən belə səyahətə nifret edirəm, lap zəhləmi töküb. Vallah, bu mənim xörəyim deyildi. Bircə çıxıb getsəydik, canımız qurtarardı. İndi

Mək-Qerri fortunun isti sobası yanında əyləşib nə kart vurardım səninle!.. Canım üçün, buna hər şeyimi verərdim...

Henri nəsə mizildədi və yerini rahladı. O, artıq mürgüləyirdi, birdən dostunun səsinə ayıldı.

— Bilirsən, Henri, məni nəsə narahat edir. Axı itlər o gələn qonağı niyə hücum etmədilər? O balığı çırçıqlı qonağı deyirəm e...

— Yuxulu səs geldi:

— Bill, sən lap dəymədüşər olmusan. Əvvəller belə deyildin. Az daniş, yat, seher onsuz da durub deyəcəksən ki, heç nə olmayıb. Vallah, mədən ağrıyır sənin, ona görə narahatsan...

Onlar ağır-agır nəfəs alaraq bir yorğan altında yanaşı yatmışdilar, Ocaq ölüməmişdi və işildayan gözlərin dairesi adamların gecələdiyi düşərgəyə tuşlanaraq getdikcə daha da yaxınlaşırırdı.

İtlər bir-birlərinə sığınmışdilar. İşildayan gözlərdən biri onlara lap yaxınlaşanda qorxa-qorxa hürşməyə başladılar. Sonra elə bərkədən hürdülər ki, Bill yuxudan ayıldı, dostunu oyatmasın deyə ehtiyatla yorğanının altından çıxdı və ocağa quru çör-çöp atdı. Alov qalxıb ətrafi işıqlandırdı və gözlərin dairesi o saat geri çökildi.

Bill bir yerə yiğmiş itləri nəzərdən keçirdi, gözlərini ovuşturub bir az da diqqətlə baxdı və təzədən yorğanın altına girdi.

— Henri, — dostunu səslədi. — Hey, Henri!

Henri ayılaraq zarıldadı, soruşdu:

— Nə var yenə?

— Heç nə. İtlər yenə yeddi dənə olublar. İndicə saydım. Henri bu xəbəri deyinə-deyinə qarşılıdı və tez də yuxuya gedib xoruldadı.

Səhər birinci Henri durdu və dostunu da oyatdı. Saat altı olsa da, havanın işıqlanmasına hələ üç saat qalırdı. Henri ala-toranlıqda səhər yeməyi hazırlamağa başladı, Bill isə yeri yiğib şeyləri kirşəyə qoydu.

— Bura bax, Henri. Sən nə deyirdin? Neçə itimiz var?

— Altı.

— Eh, düz demədin...

— Nədi, yenə yeddi olub?

— Yox, beş dənədi. Biri yoxdur.

Henri hiddətlə çıxmırıldı:

— Lənət sənə, şeytan! — Sonra əlindəki yemək qablarını kənara tullayaraq itləri saymağa başladı.

— Düzdü, Bill. Fətti qaçıb.

– Aradan elə çıxıb ki, heç xəbərimiz olmayıb. Tap görüm necə tapırsan.

- İşlər korlandı, – Henri dedi. – Diri-diri yeyiblər onu.
- Yəqin o vəhşilər Fəttini parçalayanda yazıq çox zingildəyib.
- Fətti elə həmişə səfəhleyirdi, – Bill dedi.
- Ən ağılsız it də bilə-bilə ölümə getməz...

Henri o biri itləri süzdü, beynində hər birinin nəyə qadir olduğunu götür-qoy etdi.

- Bunlar ağıllıdı, belə hoqqa çıxarmazlar.

Bill də köksünü ötürdü:

– Bunları dəyənəklə də ocaqdan uzaqlaşdırıa bilməzsən. Ürəyimə dammışdı ki, Fəttinin başında nəsə var.

Şimal yollarında ölen itlər haqqında adətən belə vida sözleri deyirdilər. Bu sözler çoxlu başqa itlərin, hətta insanların ölümündən sonra deyilən vida sözlərindən heç də fərqlənmirdi.

2

DİŞİ CANAVAR

Səhər yeməyindən sonra Henri və Bill olan-qalanlarını kirşəye yiğib bu cəfəkəş ocağı tərk edərək, qaranlıq yolla irəlilədilər. Elə bu vaxt həmin dəhşətli, tükrəpə dici uları eşidildi; səs qaranlığı, şaxtanı yara-yara gəlib onlara çatdı. Qızılxataranlar dinməzcə gedirdilər. Düz saat doqquzda hava işıqlandı.

Günortaçağı səma cənub tərəfdən çəhrayı rəngə çaldı. Üfüqdə güñəşle şimal ölkəsi arasında sədd çəkilmişdi. Çəhrayı rəng itdi. Güneşin solğun bənizi təxminən üç saat ətrafi işıqlandırdı. Sonra o da söndü və kimsəsiz, sakit şimal təzədən uzun Arktika gecəsini öz əyninə geyindi.

Qaranlıq düşən kimi səyyahları hər tərəfdən izləyən o uları lap yaxından eşidilməyə başladı.

Bəzən bu səs elə yaxından gəlirdi ki, itlər qorxudan yerlərində titrəyirdilər.

Bu dəhşətli ulartıdan itlərin canına vəlvələ düşmüşdü. Bill və Henri qoşqunu düzəldirdilər. Bill dedi:

- Yaxşı ki, girlərinə ov keçib, bizi sakit buraxarlar...
- Day demə, onların ulartısı adamın canına üzütmə salır.

Sonra qızılxataranlar növbəti düşərgəyə çatanacan susdular.

Henri ocağın üstündə piqhäpiqlə qaynayan soya qazanına buz qırıntıları atıldı. Birdən arxadan qulaqbaticı səs geldi. Billin qiyaya çəkməsi ilə Henrinin dik atılması bir oldu. Henri qarın üstüylə qaçan və qaranlıqda gözdən itən hansı heyvanınsa naməlum kölgəsini gördü. Bill itlərin arasındaydı. Bir əlində dəyənək, o birində quru balıq tutaraq meyit kimi qurumuşdu.

– Axır ki, yarısını qopardı! – Bill qışkırdı. – Amma necə lazımdı payını da aldı. Zingiltini eşitmədin?

Henri soruşdu:

– Axı nəydi o?

– Baş aćmadım. Deyə bilərəm ki, bütün itlər kimi onun da ayaqları dişləri, dərisi vardi.

– Əhliləşdirilmiş canavardı bəlkə?

– Canavar olduğunu deyə bilmərəm, amma düz yemək vaxtı peyda olursa, demək əsl əhliləşdirilmiş heyvandı.

Bu gecə dostlar şam yeməyindən sonra tabutun üstündə oturub qəlyan çəkərkən gördülər ki, işildayan gözlərin halqası yavaş-yavaş daralar.

– Nolaydı, girlərinə sığın dəstəsi keçəydi, bizi sakit buraxaydılardı, – Bill dedi.

Henri söyüş söydü, sonra onlar düz iyirmi dəqiqə beləcə oturub danışmadılar. Henri gözlərini alovə zilləmişdi, Bill isə tonqaldan bir az aralı, qaranlıqda işıldayan gözlərin halqasına baxırdı.

– Mək-Terriyə çatsayıq nə olardı... – Bill köks öbürdü.

– Sən Allah, bəsdi ağladın, ziqqıldama, – Henri dözmədi. Məden qıcqırıb sənin, ona görə ziqqıldayırsan. Soda iç, o saat keçəcək, onda mən də səninle darixmaram.

Səhər Henrini yuxudan Billin biabırçı söyüsləri oyadı. O, dirsək-lənib baxanda, Bill tonqalın böyründə, itlərin arasında durub hirsindən yumruğunu yellədirdi.

– Hey! – Henri qışkırdı: – Noolub?

– Froq qaçıb.

– Ola bilməz...

– Deyirəm qaçıb da...

Henri yorğanı atıb dərhal itlərə tərəf cumdu. Diqqətlə onları saydı, şimalı lənətləyən Bill kimi o da söyməyə başladı.

– Froq qoşquda ən güclü it idi, – deye Bill sözünü tamamladı.
– Özü də hamidan ağıllıydı, – Henri olava etdi.
– İkicə günün içində növbəti it epitafiyası da beləcə oxundu.
Səhər yeməyi canlarına yatmadı, qalan dörd iti kirşəyə qoşdular. Bugünkü gün də əvvəlkilərin tayı oldu. Səyyahlar dinməzçə qarlı çöllərlə gedirdilər. Sakitliyi yalnız onları daban-dabana izləyən, lakin gözə görünmeyen təqibçilərin məşum ulartısı pozurdu, Qaranlıq düşən kimi təqib başlanır, ulartı lap yaxınlıqdan eşidilirdi: itlər qorxudan titir titir, vurmuxur, qayışlarını dolaşdırır, bununla adamları daha da əldən salırdılar. – Növbəti dayanacaqda Bill lovğa-lovğa danişdi:
– Hə, şüursuz bəndələr, daha heç yana qaça bilməzsiniz...

Henri xörək bişirməyi buraxıb yaxına gəldi. Bill itləri hindusayağı bağladı. Henri itin boynundakı xaltanı cilovla yoğun, uzun bir ağaca sarıldı. Ağacın bir ucunu isə yere basdırdı. İtlər boyunlarındakı kəməri çeynəye bilmirdilər – ağacın qol-budağı mane olurdu.

Henri başını memnun-məmnun tərpətdi:

– Tayqlağı ancaq bu yolla saxlamaq olar. İndi qayışı çeynəyib qıra bilməz. Belə yaxşıdı, salamat olarlar ki...

– Gel bir olmasın! – Bill dedi. – Əgər səhər bircəciyi qaçıb getsə, onda mən dilimə kofe vurmayacam.

– Guya onlar bilmirlər ki, bizim heç nəyimiz yoxdu... – Henri uza-naraq düşərgəni mühasirəyə alan göz halqalarını gösterdi. Bir-iki gülə atsaydıq, bəlkə qorxardılar. Gündəkün daha da yaxınlaşırlar. Gözünü oddan çək, o tərəfə bir bax! Hə, gördün?

İkisi də tonqalın arxasında görünən tutqun kölgələri maraqla izlədi. Qaraltı tərəfə diqqətlə baxdılar. Orda bir cüt göz işıldadı və bu, yalnız vəhşi gözləri ola bilərdi. Yavaş-yavaş aydın olurdu ki, bu vəhşilər tez-tez yerlərini deyişirler.

İtlər arasına səksəkə düşdü və bu, Billə Henrinin diqqətindən yayılmadı. Tayqlaq səbirsizliklə mirildənir, gah qaranlığa cumur, gah da geri çəkilib boynuna bağlanmış ağaca hırslı hüründü.

– Ora bax, Bill, – Henri piçildədi.

Tonqalın ətrafa səpələnən işığında itə oxşar bir vəhşi qarnı üstə süründürdü. O, bütün diqqətini itlərə yönəldib qorxa-qorxa, eyni zamanda həyasızcasına yaxına gəldi. – Əlbəttə, vəhşi, adamlardan da gözünü çəkmirdi. Tayqlaq gələn qonağa sarı cumdu, amma ağaç mane oldu. Tayqlaq uzun-uzadı zingildədi.

– Bu axmaq, deyəsən heç qorxub eləmir ha, – Bill yavaşca dedi.
– Dişi canavardı, – Henri piçildədi. – İndi bildim Fətti və Froqun başına nələr gəlib. Canavar sürüşü bu dişini qəsdən qabağa verir ki, itləri özünə cəlb etsin. O birilər isə fürsəti fövtə vermir, itlərin üstünə şığıyb parçalayırlar.

Tonqalda nəsə bərkdən çırtlıdadı. Alov fişilti ilə ətrafa sıçradı. Qorxmuş vəhşi bircə anda qarənlıqda gözdən itdi.

– Bilirsən, nə var, Henri?

– Nə?

– Bu, elə mənim dəyənəklə vurdugum vəhşidi.

– Yəqin ki...

– Bilirsən, görünür, ocağa dadanıb. Bu, lap şübhəlidir.

Henri dedi:

– Yaman çoxbilmiş heyvandı, adı canavarlardan deyil. O canavar ki, it yeməyinin üstünə çıxdı, demək çoxbilmişdir.

– Qoca Uillinin nə vaxtsa bir iti vardi. Canavarla qoşulub qaçıdı. – Deyə Bill ucadan danışdı. – Mən onu Litl-Stiqdə sığınların otlağında gördüm. Canavar sürüşü arasındaydı, gülə ilə vurub öldürdüm. Qoca Uilli uşaq kimi ağlayırdı. Yəziq düz üç ildi ki, onu görmürdü. Və bütün bu vaxtı it canavarlarla gəzib dolaşmışdı.

– Bill, vallah, bu canavar deyil, itdi. Yəqin bir vaxt sahibləri ona da beləcə balıq veriblər.

– Sən düz deyirsən...

– İndi gör bir. Bu saat onu mələdəcəyəm. Sadəcə, leş edəcəm onu. Biz daha itlerimizi qurban verə bilmərik.

– Neynirsən? Axı üçcə patronumuz qalıb. – Henri etiraz etdi.

– Qorxma, düz nişan alacam...

Səhər tezdən Henri yenə tonqalı alışındı və dostunun xorultusu altında yemək hazırladı.

– Elə yaxşı yatmışdin ki... Ürəyim gelmirdi səni durğuzam. – Henri köksünü ötürdü.

Bill yuxulu-yuxulu yeməyə girdi. Parçını doldurmaq üçün əlini qəhvədana sarı uzatdı, Ancaq qəhvədan da uzaqda, Henrinin yanındaydı.

– Bura bax, Henri, – deye Bill yumşaq tənəyle dostuna baxdı. – Heç nəyi yaddan çıxarmamışan ki?

Henri diqqətlə ətrafa boylandı, başını tərpətdi. Bill boş parçanı ona tərəf itələdi.

- Axı, sənə qəhvə düşmür, - Henri dedi.
- Doğrudan arıqlamışam? - Deyə Bill qorxa-qorxa soruşdu.
- Yox.
- Qorxursan ki, mədəm korlanar?
- Yox.

Bill hirsindən bozardı:

- Di, tez ol, bəs nolub? Ürəyimi çekmə.
- Spanker qaçıb...

Bill taleyin hökmünə tabe olan adamlar kimi yavaş-yavaş çevrildi. Elə oturan yerdecə itləri saymağa başladı.

- Bu, necə olub? - Könülsüz soruşdu. Henri ciyinlərini çekdi.
- Nə bilim. Yəqin Tayqulaq onun qayışını gəmirib. Özü bunu edə bilməzdii...

- Nacins məxluq! - Deyə Bill hirsini içinde boğa-boğa yavaşça söyüdü. - Öz qayışını gəmire bilməyib, amma Spankerinkini gəmirib.

- Bəli, daha Spankerin bütün iztirablarına son qoyulub. Canavarlar onu yəqin gözlərinə təpişdiriblər. İndi bala-bala həzm edirlər. Üçüncü epitafiya da beləcə oxundu, Qəhvə iç, Bill!

Bill parçını geri çəkdi.

- Köpəkoğluyam, içsəm! Dedim ki, itlərdən biri qaçsa içməyəcəyəm. Deməli, dilime vurmayacağam, vəssalam!

- Əla qəhvədir! - Henri onu yoldan çıxarmaq istədi.

Bill özünü sindirmayıb qəhvədən dilinə də vurmadi.

Tayqulaq onun yeməyini zəhərə döndərməşdi, buna görə də iti o ki var söyüdü.

Yola hazırlaşanda Bill çımxırdı:

- Bu gecə onları ayrı-ayrı bağlayacağam!

Heç yüz addım getməmişdilər ki, Henri dayandı, əyilib nəyisa xizəyin altından götürdü. Qaranlıqdə bu əşyanı yaxşı görə bilmədi, amma tanındı və onu arxaya tulladı. Əşya kirşəyə dəyib, arxadan gələn Billin qabağına düşdü.

- Götür, lazımin olar. - Henri qışkırdı.

Bill ah çəkdi. Xalta qırığıydı. Spankerdən yalnız bu qalmışdı. Dedi:

- Axırına çıxıblar! yüz faiz!
- Hətta xaltanın dəmirini də gəmiriblər. Henri, onlar acıdan ölürlər ki!.. Şər deməsən, xeyir gəlməz. Hələ bizi də gözlərinə təpəcəklər.

Henri qeyzlə güldü:

- Düzdü, canavarlar mənim dalimca heç vaxt düşməyiylər. Amma başıma daha pis müsibətlər gəlib. Şükür Allaha ki, sağ-salamat çıxmışam. Onlardan, o nacins vəhşilərdən lap onu gəlsin. Bill, elə bilirsən sənin lələşini məhv etmək asandı?

- Nollar, baxarıq, baxarıq... - dostu Mizıldandı. - Yaxşı, Mək-Qerriyə çatanda görərsən...

- Heç ümidi yoxdu.

- Sənin kefin pisdi, ona görə belə deyirsən! - Henri qatıyyətə bildirdi. - Vallah, sənə nəşə lazımdı. Qoy Mək-Qerriyə çataq, səninçün eləsini doldurum ki...

Bill etiraz əlaməti olaraq nəşə Mizıldandı. Sonra susdu və xeyli danışmadı.

Bu gün də əvvəlki günlər kimi etdi.

Saat doqquzda hava işıqlandı. Saat on ikidə üfüq cənub tərəfdən çəhrayı rəngə boyandı. Bu, hardasa gizlənmiş Günəşin işiydi. Beləliklə, cansızçı gün başlandı. Təxminən üç saatdan sonra yenə amansız gecə onu udacaqdı.

Günəş üfüqündən boylanan vaxtı Bill kirşədən tüfəngi götürüb dedi:

- Sən dayanma, Henri. Mən bir gedim görüm orda neynirlər.

Henri qışkırdı:

- Uzağa getmə, Bill! Patronun azdi. Başına hava gəlib, nədi, səni tikə-tikə edərlər...

- Aha, indi də sən zarıldadın! - Bill dedi.

Henri susdu və tək-tənha yoluna düzəldi. Sonra qaranlıq səhrada gözdən itən dostunun dalınca narahat-narahat boylandı.

Bir saat sonra Bill kəsə yolla qayıtdı:

- Hər yeri axtarır, gəzib-dolaşırlar. Bizzət də ayrılməq istəmirlər. Bizi gəbərdəcəklərinə arxayındılar. İntəhası bir az səbr edirlər, bununla belə, yan-yörədəki yeməli ovlarını da əldən buraxmaq istəmirlər. Henri dedi:

- Sənəcə, onlar nə fikirləşirlər? Yəni biz tələyə düşmüşük, oradan çıxa bilmərik?

Bill bu sözlərə məhəl qoymadı.

- Mən bəzilərini gördüm. Çok arıqlılar. Yəqin xeyli vaxtdır dişlərinə bir şey dəymir: əlbəttə, bizim itlərdən başqa. Süru böyük sürüdü, üç dənə it onların qarnını doydurur? Əriyib çöpə dönüblər. Bir dəri, bir

sümük, vəssalam. Qabırğaları da ki, elə bil ağaç qabıqlarıdır. Bir sözlə, qorxu-zad qulaqlarına girmir. Bu saat cenglərinə nə keçəsə dağıda-caqlar.

Bir azdan Henri (indi o, kirşənin dalınca gedirdi) yavaşdan fit çaldı.

Bill geri döndü və sakitcə itləri saxladı. Az əvvəl ötüb keçdikləri döngənin arxa tərəfiylə möhkəm əzələli, ariq, tükü pırtlaşq bir canavar, qarı iyileyə-iyileyə, yüngülce sürüşə-sürüşə qaçırdı. Adamlar dayananda o da ayaq saxladı, ağızını sallayıb yerdən gələn iyi acgözlükle burun deşiklərinə çəkdi.

– Odur, diş canavardır, – Bill dedi.

İtlər qarın üstündə uzanmışdı. Bill onların yanından ötüb dostuna yaxınlaşdı. İkisi də bu qəribə heyvana diqqətlə baxırdı. Bu vəhşi neçə gün idi ki, onların izinə düşmüşdü və qoşqunun yarısını həzm-rabedən keçirmişdi.

Canavar bir anlıq dayandı, baxdı və azca irəli yeridi. O, beləcə təxminən yüz addım kirşeyə torəf goldı, sonra küknar ağaclarının yanında durdu, ağızını göye tutdu. Burnu ilə havadan iyi çəkə-çəkə ona tamaşa edən adamlara diqqətlə göz qoymağa başladı. Bu baxışlarda nəsə bir həsrət gizlənmişdi. Bu, elə bil, həsrətli it baxışlarını xatırladı, amma bu baxışlarda ite xas olan sədaqət yox idi. Bu həsrət alichədan doğmuşdu, canavar cəhəngi kimi zalim, şaxta kimi amansız idi.

Canavara nisbətən bu vəhşi yekəydi. Düzdür, yerişi canavar yerişiydi. Və görünür, o öz əcdadlarını təmsil edən ən iri nümayəndələrdən idi.

Henri ovçu gözüylə baxıb dedi:

– Hündürlüyü iki fut olar. Başından quyuğuna qədər, yəqin ki, beş futdur.

– Hə, – Bill cavab verdi. – Rəngi də canavar rəngi deyil. Sarışın canavar görməmişəm. Amma bununku, deyəsən, qırmızımtıl-qəhvəyi rəngə çalır.

Bill yanılırdı. Heyvanın tükləri xalis canavar tükləriydi. Arasından aq ləkələr də gözə dəyirdi. Başını isə qırmızımtıl tüklər örtməşdə. Və bu ağımtıl, qırmızımtıl, sarımtıl rənglər gah itir, gah da gözə dəyir, adamı çasdırırdı.

– Əsl qoşqu itidir! Özü də yekesindən, – Bill dedi – Bir bax, quyuğunu gör necə bulayır.

– Ey, Layka, – Bill çağırıldı. – Yaxın gel görüm. Adın nədir sənin?

– Heç bir damcı da qorxmur! – Henri güldü.

Bill hündürdən qışqırkı və canavarı yumruğu ilə hədələdi. Amma heyvan qorxub eləmədi, bir az ehtiyatlandı. O, adamlara yenə amansız acgözlükle, oğrun ehtirasla baxırdı. Onun qarşısında canlı vardı və o, acıdan ölürdü. Azca cəsareti çatsayıdı, adamları parçalayıb yeyərdi. Bill qeyri-ixtiyari səsini yavaştırdı:

– Bura bax, Henri. Bizim üçcə patronumuz var. Amma bir heyvanı ki, öldürə bilərik. Burda, axı, güllə boşça çıxmaz. Heyif itlərdən, elə bil heç yox idilər. Yox, buna son qoymaq lazımdı. Hə, nə deyirsen?

Henri razılıqla başını tərpətdi. Bill ehtiyatla tüsəngi kirşədən götürdü, ciyinə qaldırmaq istəyirdi ki, diş canavar cığırдан o tərəfə sıçrayıb götürüldü və küknar ağacları arasında gizləndi. Dostlar bir-birinə baxdılar. Henri uzun fit çaldı.

– Eh, heç ağlıma gəlmirdi, – deyə Bill tüsəngi yerinə qoydu. – İtlərin yeməyinin üstünə çıxan çoxbilməş canavar, əlbəttə, tüsəngi də tanıyar. Vallah, Henri, bizim bütün bədbəxtliyimiz bu diş canavarla bağlıdır. O, qansızdı, itlərimizin üçünü aparıb, maşıl indi altı itimiz vardi. Yox, mən ona çatacam. Belə açıqlıqdə onu öldürmək olar? Çox biccidi. İndi mən onu izlərəm, Pusquda durub bu qansız vəhşini gəbərdəcəm, – Ancaq uzağa getmə ha, – Henri xəbərdarlıq elədi. – Sürüylə sənə hücum etsələr, vəssalam, işin bitdi. Bu vəhşilər lap çox acıblar. Ehtiyatlı ol, Bill, keçərsən onların cənginə ha! həmin gün vaxtından bir az tez düşərgə saldılar. Əlbəttə, uç it altı itin gücündə deyildi və onlar ağır kirşəni sürətlə darta bilmirdilər. Bill itləri bir-birindən aralı bağladı, hər iki dost yixılıb yatdı. Canavarlar isə daha da üreklenmişdilər və onların ucbatından gec qızılaxtaranlar neçə dəfə oyanmağa məcbur oldular. Vəhşilər o qədər yaxın gəlmişdilər ki, itlər qorxudan lap dəlilik edirdilər. Ürəkli quldurların qabağını almaq üçün tonqala neçə dəfə odun atmaq lazımlı gəldi. – Dənizçilər deyirlər ki, köpəkbalıqları gəminin dalınca üzməyi xoşlayırlar, – Bill yorğanın altından çıxıb tonqala sarı gəldi. – Bu canavarlar da köpəkbalığı kimi bir şeydirlər – quruda yaşayan köpəkbalıqları! Bu hiyləgər vəhşilər, elə bilirsən, tekçə it yeməyindən ötrü dalmıza düşübərlər? Axır bizi tutub yeyəcəklər, baxarsan. Henri onun sözünü kəsdi:

– Sən ki, bu qədər bəd-bəd danışırsan, elə sənin özünü qamarla-yacaqlar. Qorxan gözə çöp düşər. Təsəvvür et ki, elə lap canavarların ağızındasın...

– Eh, onlar o qədər insan əti yeyiblər ki...

– Bəsdi, bəndiyyət olma! Daha taqətim yoxdur! Henri açıqlı açıqlı böyrü üstə çevrildi. Billin susması onu təəccübəldirdi. Bu, Billə yaranan hal deyildi. Adətən sərt sözlər onu hövsələdən çıxarırdı. Henri yuxuya gedənə kimi bu haqda düşündü. Nəhayət, kirpikləri açılıb yumuldu və o, belə bir qənaətlə dərin yuxuya getdi ki, "Bill ruhdan düşüb. Sabah onu ovundurmaq lazımdı. Ayıltmaq lazımdı onu".

3

ACLIQ HARAYI

Gün uğurlu gəlmışdı. Gecə bir dənə də olsun it qaçmamışdı. Bill və Henri bu şaxtalı gündə xoş əhvalla yola düzəldilər. Bill sanki öten gecəki həyəcanlarını unutmuşdu. Döngələrin birində kirşə aşdı. Amma Bill itlərlə zarafatından qalmadı. Aləm biri-birinə qarışmışdı. Aşmiş kirşə nəhəng qar topasının arasına pərçim olmuşdu. Onu təzədən düzüb-qoşmaq üçün itləri qoşqudan aşası oldular. Qızılaxtaranlar əyilib kirşəni qaldırmağa çalışanda Henri Tayqulağın qaçıb uzaqlaşdığını gördü.

– Dayan, Tayqulaq – Henri qışkırdı və dikəlib itin dalınca baxdı.

Amma Tayqulaq daha da bərkdən götürüldü. Orada, yoluñ kənarında, indicə ötbər gəldikləri yerde dişli canavar Tayqulağı gözləyirdi. İt ona çatanda qulaqlarını şəklədi, addımlarını yavaştı, sonra dayandı. İt canavara diqqətlə, amma oğrun-oğrun baxır, bəlkə də həsəd apardı.

Dişli canavar dişlərini qıçdı, sanki itə bic-bic gülümsündü. Sonra bir neçə dəfə oynamaq hərəkətləri edib dayandı. Tayqulaq hələlik ehtiyat edirdi, quyuğunu yuxarı qaldırıb, qulağını şəkləyə-şəkləyə ona təref getdi; başını lap dik qaldırdı.

İt canavarı imsimək istədi. Vəhşi isə geri çəkilərək qabaq pəncələriylə iti oynamağa dəvət etdi. Tayqulaq irəli meyllənəndə, canavar geri çəkilirdi. Ha yavaş-yavaş, ha yavaş-yavaş canavar Tayqulağın başını tovladı, onu öz etibarlı müdafiəçilərindən, insanlardan uzaqlaşdırıb ardınca apardı. Birdən elə bil Tayqulağı cərəyan vurdı. Nəsə dumaklı bir təhlükə hiss edib dayandı. Dərhal kirşəyə təref çevrildi, qoşqu dostlarına, onu səsləyən insanlara baxdı. Ancaq geriye meyllənmək istəyəndə dişli canavar dərhal onu yoldan elədi, Tayqulağa yaxın-

laşdı, bircə anlıq burnuyla ona toxundu, sonra oynaya-oynaya, iti özünə çəkə-çəkə daha da uzaqlaşdı.

Bu vaxt Billin yadına tüsəng düşdü. Amma silah çevrilmiş kirşənin altında qalmışdı. Henri dostuna kömək edib şeyləri yiğisdirana kimi itlə canavar biri-birinə o qədər yaxın durmuşdular ki, belədə güllə atmağa dəyməzdı.

Tayqulaq öz səhvini gec başa düşdü. Bill və Henri hələ də bir şey anlamırdılar. Birdən gördülər ki, Tayqulaq dönüb var gücüyle onlara təref qaćır. Tayqulağın qabağını kəsmək üçün yoluñ hər iki tərefindən on iki boz, ariq canavar qaçırdı. Elə bu vaxt dişli canavar bayaqkı oynaqlığını və hıyləgərliyini unudaraq vəhşi ulartı ilə Tayqulağın üstünə şığıdı. Tayqulaq onu ciyini ilə itlədi, ancaq itin geriyə yolu bağlanmışdı. Tayqulaq kirşəyə çatmaq umidini itirməmişdi. Canavar sürüsünün mühəsirəsinə cumdu. Canavarlar getdikcə çoxalırdı. Dişli canavat isə itdən əl çəkmir, ondan bir addım belə aralanmadı.

– Hara gedirsən, Bill? – deyə Henri dostonun ciyinlərindən yapışdı.

– Bəsdi! Onlar daha it görməyəcəklər!

Henri kirşənin üstündə oturub gözləməyə başladı. Görəsən, bunun axırı necə olacaqdı? Bundan başqa onun əlindən nə gəldi ki?..

Bill gözdən itmişdi. Amma kolların və təzəcə boy atan küknar ağaclarının arasında Tayqulaq gah görünür, gah da itirdi. Henri itin vəziyyətinin çıxılmaz olduğunu anladı. İt də təhlükəni başa düşmüştü, amma qaçıր, canavar sürüsü isə kəsmə yolla yürürdü. Tayqulaq bu vəhşilərin cəngindən çətin qurtarayırdı. Kirşəyə çatmaq üçün onları qabaqlamalıydı. Canavarlar hər an onun qabağını kəsə bilərdilər. Henri bilirdi ki, haradasa, qarın üstündə, kol-kos və ağacların arasında gizlənmiş Bill canavar sürüsü və Tayqulaqla karşılaşacaqdır.

Hər şey bir anda oldu. Hadisənin belə tezliklə baş verəcəyini Henri heç gözləmirdi. Güllə səsi gəldi. Sonra dalbadal iki atəş də açıldı. Billin gülləsi qurtarmışdı. Elə bu vaxt zingilti, inilti və dəhşətli ularlılar bir-birinə qarışdı. Henri yaralı canavarların vahiməli səsleri arasından Tayqulağın zingiltisini də eşidirdi.

Vəssalam. Bağırtı da kəsildi. Zingilti də qurtardı. Hənirsiz çöllerin dəli sükütü yeniden başladı.

Henri kirşənin üstündə uzun müddət oturdu. Hara gedəydi axı? Hər şey bəlliyydi. Elə bil Billin canavar sürüsü ilə əlbəyaxa çarpışması

onun gözləri öündə baş vermişdi. O, həmin dəqiqələrdə yalnız birçə dəfə yerindən qalxıb kirşədən baltanı götürdü. Sonra kirşənin üstündə oturub kədərli gözlerini bir nöqtəyə zillədi. Onun ayaqları arasına qıslımsı itlər tir-tir əsirdilər.

Nəhayət, Henri yorğun-arğın ayağa qalxdı, elə bil bütün günü bədənini əzmışdılər. İtləri qoşdu. Qayışlardan birini öz çıynınə keçirtdi və itlərlə birlikdə kirşəni dartmağa başladı. Amma çox getmədi, qaranlıq düşən kimi dayandı, düşərgə saldı və bacardıqca çox quru odun yiğdi. İtləri yedizdirdi, özü də şam etdi, sonra düz tonqalın yanında yer saldı.

Həmin gecə Henri rahat yata bilmədi. Gözünü yummaq istəyəndə canavarlar düz ocağın böyründə göründülər. Onlar aydın görünürdülər, lap yaxındaydılər, üzük qaşı kimi tonqalı mühasirəyə almışdılər. Canavarlardan bəzisi qarın üstündə uzanmış, bəzisi çöməlib oturmuş, bir neçəsi isə qarın üstüylə sürüne-sürüne tonqala sarı yaxınlaşır, onun ətrafında hərəkənirdi. Yatanları da vardi. Bu vəhşilər it kimi qarın üstündə bütüşüb arxayın-arxayın yatmışdılər. Henrinin yuxusu isə əşrə çəkilmişdi.

Henri böyük bir tonqal qalamışdı. Ona gün kimi aydın idi ki, yalnız ocağın nəhəng alovuya özünü qoruya bilər. İtlərin ikisi də sahibin sağ-sol tərəfində oturmuşdu. Onlar Henriyə pənah getirib son ümid yeri kimi ona sığınmışdılər, İtlər gah mırıldanır, gah zingildəyir, gah da qorxa-qorxa hürərdülər. Canavarlardan hansısa tonqala yaxınlaşanda itlərin hürüşü qalxırdı, hürüşməni eşidən canavar sürüsü hərəkətə gelir, sıçrayıb irəli cumurdu. Nərə çəkir, ulayıb, sonra yenə qarın üstünə qıslıb mürgüleyirdilər.

Sürü sürüne-sürüne tonqala yaxınlaşırı. Vəhşilər Henrinin lap ikicə addimlığına can atır, bununla da öz ovlarını gözdən qoymaq istəmirdilər. Henri ocaqdan çubuq dartıb çıxartdı və onu canavarların üstüne tulladı. Əger odun parçası canavarlardan birinə dəysəydi, dəhşətli nərili və ulartı ətrafin səssizliyini pozar, vəhşilər heç olmazsa bir az geri çəkilərdilər.

Səhərə yaxın Henri yuxulu gözlerini ovuşdurub ayağa qalxdı. Yemək hazırladı. Toqqasının altını bərkidi. Saat doqquz idi. Gün işığı canavarları qovmuşdu. Henri gecədən bəri üreyində götür-qoy elədiyi işləri görməyə girişdi. O, cavan küknar ağaclarından qırıb onları iki qoşa, hündür ağacların arasına elə düzdü ki, sanki iki ağaç arasında körpü yarandı. Sonra kirşədəki qayışları körpünün üstündə aşırıb

itlərin köməyi ilə taxta tabutu yuxarı, düzəltdiyi körpü üstünə qaldırdı. Uzunsov, qapalı yesiyi orada yerbəyer edəndən sonra içindəki mərhuma müraciətlə dedi:

— Billi parçalayıb yedilər, bəlkə məni də yedilər; amma sənə, cavan oğlan, onların dişi çatmayacaq!

Bundan sonra Henri yoluna davam etdi. İndi itlərin dartlığı boşalmış kirşə yüngülçə yellənirdi. Sürət də xeyli artmışdı. Sanki itlər də insan kimi başa düşmüşdülər ki, yalnız Mək-Qerri fortuna çatanda tohlükə sovuşa bilər.

Canavarlar isə daha da ürəklənmişdilər: onlar kirşənin dalınca arxayın-arxayın, dillərini çıxarıb yortma qaçırdılar. Canavarlar lap ariqlayıb çöpə dönmüşdülər. Yalnız əzələləri zəncir kimi dərtlirdi. Henri onların qarın üstüylə rahat qaçıqlarına, yixilməmalarına heyrot edirdi.

Henri qaranlığa düşəcəyindən qorxurdu. Günortaçağı Günəş üfüqdən boylanaraq göyün cənub qübbəsini isidirdi. Henri günəşin bu hərəkətinin xeyir gətirəcəyinə və hər şeyin yaxşılıqla qurtaracağına inandı. Günlər uzanmışdı, İlq günəş şüaları bu yerləri qızdırırdı. Amma bu “mərhəmətli” şüalar ölüziyəndə Henri dayanmalı oldu. Qaranlığa hələ xeyli vardi və hava işıqkən Henri tədarük görməyə başladı – daha çox çör-çöp, oduncaq yiğdi.

Gecə düşən kimi onun canına da vəlvələ düşürdü. Canavarlar lap cürətlənmişdilər. Bir yandan da ötən gecənin yuxusuzluğu Henrinin əldən salmışdı, O, adyala bürünüb, baltanı! ayaqları arasına qoysdu. Tonqalın yanında oturdu. Henri özünü heç cür ələ ala bilmirdi. Gözləri qapanırdı. İtlərin ikisi də lap onun böyrünə sığınmışdı. Gecəyarısı Henri oyandı və özündən cəmi on iki fut aralıda yekə bir ağ canavar gördü. Bu canavar bəlkə də sürətdəki canavarların en yekəsiydi. Vəhi yavaş-yavaş, tənbəl-tənbəl gəlirdi, O, var gücüylə düz Henrinin üzünə əsnədi, sonra oğrun və hiyləgər baxışlarını əvvəl-axır yeyəcəyi öz möxsusi canlı ovunun üstündə gəzdirdi.

Bütün sürüdə belə bir məkrli arxayıncılıq hökm süründü. Henri təxminən iyirmi canavar saydı. Onlar gah acqözlükə Henriyə baxır, gah da arxayın-arxayın mürgü vururdular.

Canavarlar yemək süfrəsinin başına yiğilmiş uşaqlara bənzəyirdilər. İşarə verilən kimi yeməyə daraşacaqdılər. Və o dadlı, yeməli şey Henri idi! O da belə düşünürdü: “Görəsən, bunlar əməliyyata nə vaxt başlayacaqlar?..” Henri ocağa çör-çöp yiğə-yığa düşünürdü. İndi o öz

canının dərdinə qalmışdı. Can şirin şeydi axı. Henri əzələlərini yoxlamaq məqsədilə oynatdı, barmaqlarının sırlı quruluşuna xəlvəti bir məraqla tamaşa etdi. Sonra onları şaqqıldı; əvvəlcə bir-bir, sonra da hamisini birdən. O, gah barmaqlarını dardı, gah da bükdü. Dırnaqlarının düzülüşünə də göz yetirdi. Bundan sonra isə barmaqlarının uclarını gah bərkdən, gah da yavaşça cimciqlayaraq əsəblərini yoxladı, məftunluqla öz canını, bütün orqanizminin zərifliyinə inandı. Sonra ürkək-ürkək ocağın başına yaxınlaşan canavarlara baxdı... Henrinin beynində elə bil qəfildən şimşek çaxdı: sən demə bu acgöz, yırtıcı vəhşilərin sinov getdiyi şey onun möhtəşəm bədəni, şirin canı əslində dovsan və yaxud siğın əti kimi bir şəymış...

O, mürgüdən dəhşət içinde ayıldı, qarşısında sarışın bir diş canavar gördü. Vəhşi, tonqaldan təxminən altı fut aralıda durmuşdu, qızmış gözləriylə adamı yeyirdi. Sahibinin ayaqlarına qıslımsı itlər dişlərini qıcıyrı, mırıldanırdılar. Amma diş canavarın vecinə deyildi. O, adama şəhvətlə baxırdı və beləcə insanla yırtıcı arasında "baxış müharibəsi" xeyli davam etdi.

Canavarın görkəmində quduzluq yox idi. Amma onun gözləri!.. Aman Allah, bu yırtıcının gözündən şimşek çaxırdı. Henri onun üçün canlı ərzaq idi və bu canlı, yeməli şeyin görünüşü canavarın ağzının suyunu axırdı. Onun ağızının suyu ağ qarın üstünə damcılasa da, naməlum bir iştahla ağız-burnunu yalayırdı.

Henrinin canına dəli bir qorxu düşmüdü. O, cəld közərmış odun parçası götürdü, amma elə bu vaxt diş canavar geri çekildi: görünür, canavar buna öyrəşmişdi. O vəngildədi, dişlərini qicirdaraq ağartdı. Gözlərində yanın açıq ehtirası quduz bir qızığlıqla əvəz olundu. Henri karıxdı. Barmaqları közərmış odun parçasından elə bərk yapışmışdı ki, özündən asılı olmayaraq tonqaldan aralanmışdı. Elə bu vaxt bu ariq barmaqlarının didik-didik olunacağı gözlerinin önünə gəldi.

Henri indiyə kimi canını bu qədər istəməmişdi. Onun həyatı təhlükə altındaydı.

Henri bütün gecəni özünü közərmış odun parçalarıyla canavarlardan qorudu. O, hərdən yuxuya məglub olurdu, bununla belə, yenə itlərin zingiltisinə, mıriltisina oyanırdı. Səhər açıldı. Amma budəfəki gün işığı canavarları qova bilmədi. Henri sürüünün dağılıb getməsini nəhaq gözləmişdi. Vəhşilər yenə də tonqalı üzük qaşı kimi dövrəyə almışdilar və Henryə elə həyasız arxayıncılıqla baxırdılar ki... Səy-

yahın bədəni qorxudan üzüdü, buna baxmayaraq, gün işığı onu ürək-ləndirmişdi.

Henri alovun müdafiəsi altında çıxıb yola düzelmək istəyirdi ki, cürətli canavarlardan biri sürüünün arasından çıxıb onun üstünə sıçradı. Amma canavar hesabı düz aparmamışdı, hədəfi boşça çıxdı. Əlbəttə, Henri cəld tərpənməsəydi, bəlkə də başqa cür olacaqdı. Canavarın dişləri onun ombasının bir neçə santimetriyində bir-birinə dəyiş şaqquıldı. Bu dəfə bütün sürü onun üstünə cumdu. Yanan, odlu çubuqlar olmasaydı, yəqin ki, canavarlar Henryə daraşacaqdılar.

Henri hətta günün günorta çağında da tonqaldan aralanıb odun qırmağa gedə bilmədi. Kırşənin iyirmicə addımlığında çoxlu quru küknar ağacları vardi. Henri ocağı bu ağacların yanına itələmək üçün yarım gün vaxt itirdi. O, közərən çubuqları əlində tuta-tuta özünü canavarlardan qoruyurdu. Ağaclığa çatanda ətrafa göz gəzdirdi. Çör-cöpün daha çox olduğu yeri axtardı.

Bu gecə də əvvəlki gecələrin eyni idi. Fərq bircə bunda idi ki, Henri tamam yuxuya məglub olmuşdu. İtlərin mıriltisi, zingiltisi artıq onu oyada bilmirdi. İtlər ard-arası kəsilmədən zingildəyirdilər. Henrinin yorğun, yatmış beyni bu səslərin əks-sədasını eşidə bilməzdi.

Birdən elə bil kimsə ona zərbə endirdi və o, dik atıldı. Diş canavar lap yaxında durmuşdu. Henri dərhal yanın çubuğu onun açılmış cəhenginə soxdu. Diş canavar geri sıçradı, ağrıdan uladı. Henrinin bur-nuna isə yanmış tük, bişmiş ət iyı dəydi. Bu manzərə Henryə ləzzət verdi. Sonra vəhşinin başını əsdirə-əsdirə onun lap böyründə qeyzlə nərildədiyini gördü.

Bu dəfə yatmadıdan qabaq Henri közərən küknar budaqlarının bir ucunu sağ əlinə bağladı. Elə təzəcə gözlərini yummuşdu ki, əli yandı və yanmış yerin ağrısı onu ayıltdı. Beləcə, bir neçə saat davam etdi. Henri ayılanda həmin çubuqlarla canavarları qovur, ocağa təzədən çör-cöp atır və məşəldən yenə əlinə bağlayırdı. Hər şey yaxşı gedirdi; amma bir dəfə Henri məşəli əlinə pis bağladı və yuxuya gedəndən sonra məşəl əlindən düşdü.

O, yuxu görürdü: Mək-Qerri fortu. İsti, rahat yer. O, fortun rəisi ilə kart oynayır. Sonra yuxuda gördü ki, canavarlar fortu dövrəyə alıblar. Onlar düz fort qapılarının ağzında ulayırlar, Henri isə hərdən bir rəisə birlikdə kartı kənara tullayıb canavar ulartısına qulaq verir və onların içəri girmək cəhdlərinə gülürdü. Sonra (nə qəribə yuxu görürdü, aman

Allah!) cirilti səsi eşidildi. Kapılar taybatay açıldı. Canavarlar otağa soxuldu, Henrinin, rəisin üstüne cumdular. Kapılar açılan kimi canavarların dəhşətli ulartısı otağı başına götürdü. Yuxu nəsə başqa bir şəkil almışdı və Henri bu dəhşətli ulartının səsindənmi, ya bu qəribə yuxudanmı, heç cür baş aça bilmirdi.

Yuxudan ayılarda gördü ki, həqiqəten canavarlar nərildəyir, ulayırlar. Vəhşi sürüsü onun üstünə cummuşdu. Canavarlardan birinin dişləri onun qoluna batdı. Henri özünü tonqalın üstünə atdı və birdən hiss etdi ki, ayağında da yaralar var. Beləcə döyüş başlandı.

Qalın əlcəklər Henrinin əllərini oddan qoruyurdu. O, yanmış odunları, iri gözleri ovuclarında götürüb ətrafa səpələyirdi. Tonqal püskürmüş vulkanı xatırladırırdı.

Belə çox çəkə bilmezdi. Henrinin sıfəti suluqlamışdı, kirpikləri, qaşları yanmışdı. Ayaqları da istiyə tab gətirə bilmirdi. O, yanmış odunlardan birini əlinə götürüb dərhal tonqalın böyrүnə tullamadı. Canavarlar geri çekildilər. Ətrafa o qədər köz-kömür səpələnmişdi ki, qarın üstündən fişiltili səsler çıxırdı. Canavarlar fişildayan közləri tapdayır, yəqin ki, buna görə nərə çəkir, vəngildəyir və atılıb düşürdülər.

Henri odun parçasını tulladı. Yanan əlcəklərini də çıxarıb qarın üstünə atdı, sonra onları söndürmək üçün tapdamaga başladı. İtlərin ikisi də yoxa çıxmışdı. Yəqin ki, onlar da Fotti və başqa itlər kimi canavarların növbəti qurbanı olmuşdular.

— Amma məni yeyə bilməyəcəksiniz! — Deyə Henri hiddətlə yumruğunu havada yelləyib canavarlara qışqırdı.

Onun səsi süründə bir canlanma yaratdı və onlar mehriban-mehriban ulamağa başladılar. Dişİ canavar isə lap Henrinin yanına gəldi, ac, şəhvətli gözlərini insana zillədi...

Henri özünü müdafiə üçün yeni plan çizdi. Tonqaldan ayrı-ayrı ocaqlar düzəltdi və onları üzük qaşı kimi dairəvi səpələdi. Özü də qaldı ortada, adyalı ərimiş qarın üstünə sərib oturdu. İndi hər tərefdən onu yanmış ocaqlar qoruyurdu. Henri özünü alov mühasirəsində gizlətdi. Bütün sürü heyrətlənmişdi: Sanki canlı ov yoxa çıxmışdı, Təec-cübənlənmiş vəhşilər bu "alov üzüyü"nü dövreyə aldılar. Hələ indiyə kimi canavarlar od-alova bu qədər yaxın durmamışdır. İndi onlar lap itlər kimi bir-birinə qıslırmış, cərgəyle "alov üzüyü"nün yaxınlığında oturmışdır. Alovun istisindən daha qorxmadan canavarlar dişlərini şaqquşdadaraq yüngülə ulayırdılar.

Dişİ canavar çöməlib oturmuşdu, əvvəlcə o, başını yuxarı qaldırıb ulamağa başladı. Sonra canavarlar bir-bir ona torəf geldi, nəhayət, bütün sürü ağzını göyə tutub uladı; onlar acliq nəgməsi oxuyurdular.

Hava işqılanmağa başlamışdı. Səhərin gözü açılırdı. Tonqal yanib sönmek üzrəyi. Oduncaq da az qalmışdı. Ehtiyat odun, cör-cöp yiğmaq lazımdı. Henri "alov üzüyü"nün içində çıxmaq istədi, lakin canavarlar qoymadı. Düzü, yanan odunlar canavarları geri çəkilməyə məcbur edirdi. Ancaq dəxli yox idi, daha da həyasızlaşmış vəhşilər çıxıb getmirdilər. Henri onları qovmağa çox çalışdı. Gördü ki, xeyri-zadı yoxdu. Məcbur olub yenidən "alov üzüyü"nün içinə girdi. Elə bu vaxt canavarlardan biri onun üstünə tullandı, lakin ocağın üstünə düşdü. Qorxmuş vəhşi ağırdan dəhşətlə vəngildədi, sürüñə-sürüñə ocaqdan aralandı və yanmış pəncələrini qarın içinde soyutmağa başladı.

Henri qüssəli-qüssəli adyalın üstündə oyləşmişdi. Beli bükülmüş, başı aşağı sallanmışdı. Mübarizə aparmağa hali qalmamışdı. Hərdən bir başını qaldırıb yanib qurtarmaq üzrə olan tonqala yazıq-yazıq baxırdı. "Alov üzüyü" hardasa seyrəlir, bir-birindən aralı ocaqlara döndürdü. Və bu ocaqlar arasındaki məsafədən içəri girmək asanlaşdırıldı. Beli, alov dilimləri qısalır, aralardakı məsafələr isə çoxalırırdı.

Henri mizildəndi:

— Hə, indi məni də yeyə bilərsiniz! Heç vecimə deyil, mən yatmaq istəyirəm...

Ayılanda bircə addimlıqda gözlərini ona zilləmiş həmin dişİ canavarı gördü.

Onun üçün bəlkə də saatlərə bərabər olan dəqiqələr ötürdü. Henri başını qaldırdı. Deyəsən qəribə, anlaşılmaz bir dəyişiklik baş vermişdi. Elə bil yuxudaydı, ayıldı. Nəsə baş vermişdi. Əvvəlcə, Henri heç nə anlamadı. Ətrafına baxdı: canavarlar yoxa çıxmışdır. Tapdanmış qarın üstünə düşən ləpirlər vəhşilərin Henriyə necə yaxınlaşdığını aydın göstərirdi.

Henrinin mürgülü gözləri yenə qapandı. Başı əyildi və dərhal səksənib ayıldı. Hardasa, uzaqdan insan səsi, xizək xışlıtı, it hürüşməsi gəlirdi. Çaydan üzü bəri ağacların arasında dörd qoşqu göründü. Bir neçə adam sönümüş "alov üzüyü"nün ortasında huşunu itirmiş Henriyi dövreyə alırdı. Onlar Henrini silkələyir, aylıtmaga çalışırdılar. Henri onlara sərxiş kimi baxdı, sonra yuxulu, ölgün bir səsle kəkələdi:

– Sarışın canavar... İtlərin yeməyinin üstünə çıxmışdı. Əvvəlcə xörəkləri yedi... Sonra itləri... Sonra da... Bill...

– Lord Alfred hardadı? – Deyə gələnlərdən biri Henrinin qulağına qışqırıb çıyıllarından möhkəmə silkələdi.

Henri yavaşça başını tərpətdi.

– Canavarlar ona deyməyib... ağacların üstündədi, orada... Axırıncı dayanacaqda... – Ölüb?

– Hə, tabuta qoymuşuq, – Henri cavab verdi. O hirslə üstünə oyanmış adamdan dartındı.

– Əl çəkin məndən, halim yoxdur... Cecəniz xeyrə... Henrinin kırpikləri qırıldı, yumuldu. Başı sinəsinə sallandı. Onu adyalın üstünə uzatdilar və şaxtanın ölü sükütündə ucadan xorultu səsi eşidildi.

Bu xorultuya həm də başqa səslər qarışmışdı. Uzaqdan ac canavar sürüsünün güclə eşidilən ulartısı gəldirdi. Onlar bir az əvvəl qoyub getdikləri insan əvəzinə başqa bir ov tapmışdır; onu qovurdular.

İkinci hissə

VƏHŞİNİN DOĞULMASI

1

CANAVAR DÖYÜŞÜ

İnsan səslərini və qoşqu itlərinin zingiltisini qabaqca dişi canavar eşitdi. Sənən alov mühasirəsində özünü qoruyan zavallı insandan əl çəkib üzü yuxarı götürdü. Yorğun sürü canlı ovdan könülsüz ayrıldı. Vəhşilər qulaqlarını şəkleyib azca ətrafi dinşədilər. Sonra dişi canavarın dalınca götürüldülər.

Sürünün başında ağ, yekə bir canavar qaçırdı. Yəqin ki, başçıdan biriymi. Sürünü də dişi canavarın dalınca o aparırdı. Hərdən başçı onu ötmək istəyən cavan həmcinslərinin üstünə diş qıcıyrı, onları geri oturdurdu. Qabaqdakı dişi canavarı gözdən qoymayan ağ vəhşisi də getdən sürəti artırırdı.

Dişi canavar süründə qabaqda qaçırdı, sanki bu yer əvvəlcədən onunku imiş. Guya həmişə də onunku olacaqdı. Amma onun bu hərəkəti dəstə başçısını heç də acıqlandırmırı. Ola bilsin ki, təsadüfi bir

sıçrayış dişi canavarı qabağa salmışdı. Yekə, ağ canavar dişiyə lap yaxın idi və indi onunla böyük-böyük qaćmağa çalışırı. Amma bu, dişi canavarın ürəyinə deyildi. O, mırıldanır, dişlərini qıcıdır, ağ canavarı yaxına buraxmırı. Bəzən də elə qaça-qaça ağ canavarın belindən dişləmək istəyirdi. Belə hallarda başçı heç bir quduqluq göstərmir, bir az qirağə sıçrayırdı. Sonra tullanır, bütün hərəkətləri və görkəmi ilə dəlicəsinə vurulmuş sadəlövh vəhşini xatırladırı.

Sürüyə başçılıq etməyə mane olan yeganə amil də bu idi. Əlbəttə, dişi canavarı başqa xoşagelməz hallar da narahat edirdi. Onun sağ yanında ariq, qoca bir canavar qaçırdı. Qoca canavarın çapıq yerləri onun çox döyüşlərdən çıxdığını xəbər verirdi. Qoca vəhşi yalnız sağ tərəfdən qaçırdı. Çünkü onun sağ gözü yox idi. O, təkgöz idi. Bəlkə də elə buna görə də qoca canavar sol tərəfində qaçan vəhşini həmişə sixışdırırı. O, aldığı yaralardan çapıq-çapıq olmuş çənəsini gah dişi canavarın böyrünə, gah belinə, gah da boynuna sürtdü. Dişi canavar da bu “qulluğa” biganə qalmırı. Sol tərəfdə qaçan dəstə başçısına eyni şaqıqlı ilə cavab verirdi. Elə də olurdu ki, canavarların hər ikisi eyni vaxtda ona yayxınırı. Bu zaman dişi canavar daha qəti tədbir haqqında düşünməli olur, sürüdən geri qalmayaraq, hər ikisini birdən həsləyirdi. Belədə o, hər iki erkəyin gözünün odunu almaq üçün nərə çəkib dişlərini qıcırdırdı. Başqa vaxt olsayıdı, bəlkə də bir-birinin üstünə şığıyar, döyüşə olardılar, amma indi sürüünü girinc etmiş ən güclü hissə – ainq hissində belə, sevgi və rəqabət hissi qalib gəlmişdi.

Dişi canavardan aldığı zərbələrdən sonra qoca vəhşii sağ böyründə qaçan üçyaşlı cavan canavara toxunurdu. Yorulub heydən düşmüş o biri vəhşilərə nisbətən cavan canavar güclü və çevik idi. Bu keyfiyyətlərinə görə o, bütün dəstədən seçilirdi. Bununla belə, təkgöz canavarın bir az geri qalırdı. Amma ürkəklənib qoca canavara yetişmək istəyəndə (bu, nadir hallarda olurdu) qoca canavar nərə çəkir, dişlərini şaqıqladırdı. Bu zaman cavan canavar bəzən ləngiyir, geri qalır, bəzən də nəzərə çarpmadan, xəlvəti dişi canavarla qoca canavarın arasına soxulurdu. Bu əməlinə görə o, üçqat cəzalanırdı – gah dişi vəhşinin, gah qoca canavarın, gah da dəstə başçısının qəzəbinə düçər olurdu.

Cavan canavar qarşısında üç qudu vəhşini görəndə ayaq saxlayır, çöməlib tükərini pirpılaşdırır, dişlərini qıcırdırdı. Dəstənin başında olan bu şuluqluq, təbii ki, daldaklıara da sirayət edirdi. Canavarlar cavan üçyaşar vəhşinin üstünə şığıyar, onun böyük-boğazını dişləməklə öz

narazılıqlarını bildirirdilər. Cavan vəhşi təhlükədə idi. Bununla belə, özünə hədsiz dərəcədə güvənir, tez-tez araya soxulurdu. Bu isə ona bədbəxtlikdən savayı bir şey gətirmirdi.

Vay o gündən ki, canavarlara ov rast düşeydi. Onda acliq hissi sevgi və rəqabətə də qalib gəlir, onların başını qatardı. Canavarların halı yaxşı deyildi. Onlar uzun süren ariqləndən arıqlamışdır. Əvvəlki heyłeri qalmamışdı. Sürünün arxasında qaçanlar ən zəiflər - qocalar və cavanlar idi. Onların bəziləri axsayırdı. Güclülər qabaqda gedirdilər. Canavardan çox sür-sümüyə oxşayan bu vəhşilərin hərəketində (el-bəttə, axsayanları saymasaq) bir damcı əlsün yorğunluq hiss olunmurdı. Adama elə gəlirdi ki, onların rezin kimi dərtlib-gərilən əzələləri içinde sonsuz bir qüvvət ehtiyati gizlənmişdir. Onların bədən əzələləri beləcə ardi-arası kəsilmədən dərtlib-açılırdı.

Həmin gün vəhşilər çox qaçırdı. Onlar gecələr də qaçırdılar. O biri gün də beləcə qaçırlar. Heç yerdə həyat nişanəsi yox idi. Belə şaxtalı çöllərdə yalnız vəhşilər irəliləyirdi. Həyat yalnız onların içinde qaynayırdı. Bu vəhşili canlılar yaşamaq istəyirdilər. Bu vəhşili canlılar parçalamaq üçün başqa bir canlı axtarırdılar.

Canavarlar çox gəzib dolaşdılar, çayları, düzənləri ötüb keçdilər. Nəhayət, qarşılara ov çıxdı. Onlar sığın dəstəsinə rast gəldilər. İlk ovları da yekə bir sığın oldu. Bu, əsl həyat demək idi! Bu, dadlı ət ididən və daha bu əti sırlı tonqalların alovları və yaxud közərmis odun parçaları qorummurdular. Canavarlar birinci dəfə deyildi ki, belə haçalanmış iri dırnaqlarla, şaxələnmiş buynuzlarla rastlaşırıldılar. Vəhşilər adı ehtiyat hissələrini və sərvaxtlığını belə unutmuşdular. Döyüş siddətli, amma qısa oldu. Sığını hər tərəfdən mühasirəyə aldılar. Sığın iti dırnaqları ilə dəqiq zərbələr endirərək, canavarların qarnını yırtır, kəllələrini dəlik-deşik edirdi. Nəhəng iri buynuzları ilə onların sümüklerini sindirirdi. Sonra da ləhəyə-ləhəyə onları qarın üstüylə sürüyür, altına basıb əzirdi. Amma ölüm onun başının üstündə herlənirdi. Axır ki, ayaqları gücdən düşdü və dişli canavar quduzcasına onun boğazından yapışib yırtdı. O biri canavarlar isə harası gəldi ağız atıb onu tikə-tikə doğradılar.

Ət çox idi. Sığın səkkiz yüz funtdan çox gələrdi. Hər canavara təxminən iyirmi funt düşdü. Canavarlar heyvət ediləsi bir cəldliklə, aq gözlükə əti təpişdirildilər. Az keçmədi ki, canavar sürüsünün cənginə keçmiş o nəhəng, möhtəşəm, kök heyvandan yalnız qar üstüne səpələnmiş sür-sümük qaldı. Canavarlar qarınlarını doydurub yatdılar.

Qarınları dolu olan erkək canavarlar şıtaqlıq eləməyə başladılar. Gah küsdüler, gah dalaşdilar və təxminən günün axırına kimi beləcə oynaqlaşdılar. Sonra sürü yavaş-yavaş dağılışmağa başladı. Acliq qurtarmamışdı. Canavarlar bol qış məskəninə gəlib çatmışdır, hələlik sürü ilə ov edirdilər. Amma boğaz olan diş və ya güclü sığın dəstələrinə rast gələndə çox ehtiyatlı hərəkət edir, onlardan uzaqlaşırırdılar.

Günlərin birində canavar sürüsü iki dəstəyə bölündü. Dişli canavar, cavan başçı və təkgöz canavar dəstənin yarısını şərqə, Makkenzi çayına təref, bir az da irəli, göllərə təref apardılar. Bu balaca dəstə də yavaş-yavaş azalırdı. Canavarlar artıq iki-iKİ gəzməyə başlamışdır. Onlardan biri dişli, o biri isə erkək olurdu. Dişli canavarın dəstəsinə girmiş tənha bir yalquzaq təkgöz tərefindən qovuldular: nəhayət, bu balaca dəstədə dörd canavar qaldı: dişli canavar, təkgöz, ağ başçı və üçyaşar canavar.

Bu müddətdə dişli canavarın xasiyyəti çox dəyişmişdi – ona nəvəziş göstərən her üç canavara qarşı quduzluq edirdi. Amma canavarlar öz “sevgililərinə” heç vaxt əks həmlə etmirdilər. Yalnız bellərini dişli canavarın iti dişləri altına yaxınlaşdırır, quruqlarını bulayır, onun başına dolanırdılar. Bu hərəkətləri ilə onlar dişli canavarın qəzəbini ölçməyə çalışırdılar. Bu canavarlar “sevgililərinə” müləyimlik göstərsələr də bir-birlərini görməyə gözləri yox idi. Üçyaşar canavarın azığlığı o birilərini lap təngə götürmişdi. Boğuşmaların birində üçyaşar canavar qoca vəhşinin kor göz cinahından şığıyb onun qulağını parçaladı. Amma təkgöz gəncliyə və güclü qüvvəyə qarşı özünün uzun illərdən bəri topladığı təcrübəsini, ağlığını köməyə çağırıldı. Onun kor gözü və zolaq-zolaq kəsilmiş sir-sifəti bu canavarın çoxillik təcrübəsindən təntənə ilə xəbər verirdi. O, çox döyüslərdən çıxmışdı. Buna görə də indi onunun necə hərəkət etmək barədə fikirləşmək lazımlı gəlmədi.

Döyüş ədalətlə başladı, amma ədalətsiz qurtardı. Əlbəttə, qoca canavara cavan ağ başçı kömək etməsəydi, bəlkə də döyüşün sonu başqa cür nəticələnəcəkdi. Vəhşilər birlikdə üçyaşar canavarın üstüne sıçıdlılar. Üçyaşar canavar qoca canavarla başçının cənginə keçdi. Beləliklə, hər şey – öten günlər, birlikdə ov edib parçaladıqları heyvanlar, ac qaldıqları vaxtlar unuduldu. Sanki bütün bunlar heç olmamışdı, öten günlər keçmişdə qalmışdı. İndi onları daha dehşətli, hətta acliqdən da amansız, siddətli bir hiss çulğamışdı. Bu, məhəbbət hissi idi!

Bununla belə, bütün bu ədavətin səbəbkəri olan diş canavar qarın üstündə arxayıñ-arxayıñ oturub döyüş meydanını izləyirdi. Bu döyüş ona ləzzət verirdi. Canavarların tükləri dimdik qalxmışdı. Dişləri bir-birinə deyir, şaqqıldayır, sonra da cavan üçyaşar canavarın bədənini didik-didik edirdilər. Bütün bunlar diş canavara sahib olmaq istəyindən doğmuşdu.

Üçyaşar canavar ömründə ilk dəfə məhəbbət dadırdı. Amma, o öz sevgisi uğrunda həyatını qurban verdi. İndi hər iki rəqib bu cavan vəhşinin cəmdəyi üstündə durmuşdu. Vəhşilər oturub, sanki gülümseyən diş canavara baxırdılar. Burası da var idi ki, qoca canavar sevgi-məhəbbət məsələlərində daha ağıllı, tədbirli, təcrübəli idi. Cavan başçı ciyindəki təzə yaraları yalamaq üçün başını çevirmişdi. Onun peysəri düz rəqibinin çənəsi yanındaydı. Qoca canavar tək gözü ilə belə əlverişli şəraiti qiymətləndirməyə bilməzdı. Birdən o, güllə kimi rəqibinin üstüne şığıdı və rəqibin boğazı qoca vəhşinin cənginə keçdi. O, möhkəm bir dişdəm götürərək rəqibinin boğazındakı damarları doğrayıb tökdü və dərhal kənara sıçradı. Cavan canavar nərə çəkdi. Onun dəhşətli nərılıltı titrək ösküreyinə qarışdı. O, qan tökə-tökə, öskürə-öskürə qoca canavarın üstüne cumdu. Amma həyatı söndü. Ayaqları gücdən düşdü. Gözləri dumanlanırdı. Zərbələri isə tamam zəifləmişdi.

Bu mənzərəni seyr edən diş canavar hələ də dal pəncəsi üstündə oturub gülürdü. Bu döyüş onun içində dumanlı bir sevgi hissi oyatmışdı. Belə sevgi yalnız tənha şimalın sevgisi ola bilərdi. Bu sevginin faciəsini isə yalnız ölenlər bilirdilər. Əlbəttə, sağ qalanlar üçün bu, faciə deyildi – arzuların, istəklərin təntənesi idi!

Cavan canavarın leş qarın üstüne düşdü. Təkgöz qoca qürurla diş canavarın yanına yeridi. Qələbə sevincini əməlli-başlı dadsa da, ayıq-sayıq olmayı da yaddan çıxarmamışdı. O, qəzəblə qarşılanacağını gözləyirdi. Amma belə olmadı. Diş canavarın ona mərhəmətlə yanaşdığını görüb heyrətləndi. Bütün bu müddət ərzində ilk dəfə idi ki, qoca vəhşiyyə belə nəvaziş göstərilirdi. Diş canavar onunla oynamaya başladı. Küçük kimi atılıb düşdü. Sonra onu iyəldi. Təkgöz canavar yaşıının bu "hörmətli" mərhələsini unudaraq bütün ağlını və təcrübəsini yaddan çıxarıb daha sərsəm hərəkətlər etdi: o da balaca küçüyə döndü.

Vəssalam. Bütün məglub olan rəqiblər də yaddan çıxdı. Qar üstündə qanla yazılmış bu məhəbbət romanı da az qala unuduldu. Təkgöz yalnız bircə dəfə başını çevirib yaralarını yalayanda döyüş mən-

zərəsini xatırladı. Bu vaxt dodaqları hiddətlə dartıldı. Boynundakı, ciyindəki tüklər dimdik qalxdı. Pəncələrini ürpə-ürpə qarın içine soxdu və bütün bədənini gərərək hücum vəziyyətini aldı. Bu hal birçə an çəkdi. Hər şey ötüb keçdi. Hər şey unuduldu və təkgöz onu yoldan çıxaran, işarə ilə meşəyə dəvət edən diş canavarın dalınca yüyürdü.

Bir müddətdən sonra artıq iki vəhşi mehriban dost, qarşılıqlı razılıq əldə etmiş canavarlar kimi yanbayan qaçırdılar. Günlər ötərdü. Amma vəhşilər ayrılməq bilmirdilər. Birlikdə ov edir, öldürür, birlikdə yeyirlər. Çox keçmədi ki, diş canavar özünü nəsə narahat hiss etməyə başladı. Elə bil o, nəsə axtarırdı və axtardığı şeyi heç cür tapa bilmirdi. Adətən onu yixilmiş ağacların altındaki xəlvət yerler cəlb edirdi. Belə vaxtlarda diş canavar çay sahili boyu sıralanmış sıldırımlı qayalardakı nərin qar basmış yarğanlarda, mağaralarda saatlarla uzanırdı. Bu hal qoca təkgözü o qədər de maraqlandırmırırdı. Amma o, itaətlə "qadının" dalınca gedirdi. Bəzən diş canavarın axtarışları çox uzun çəkir, qoca canavar isə qar üstüne uzanıb onu səbirliyə gözləyirdi.

Onlar bir yerdə çox qalmırdılar. Bu dəfə Makkenzi çayına tərəf yürüməyə başladılar. Çay sahili boyunca getdilər. Çayın balaca qolları üstündə hərlənən canavarlar arabır dönüb ov axtarır, sonra da qayıdır yenə əvvəlki yerlərinə çıxırıdlar. Hərdən cüt gəzib dolaşan başqa canavarlara da rast gəlirdilər. Bu görüşə heç bir tərəf sevinmirdi. Heç bir tərəf yenidən birləşmək, dəstə halında gəzməyə meyl göstərmirdi. Bəzən yolda yalquzaqlar da olurdu; erkək canavarlar idi. Bu vəhşi erkəklər məmənnuniyyətlə təkgözle onun rəfiqəsinə qoşulmaq isteyirdilər. Amma təkgöz bunun əleyhinə idi. Elə ki rəfiqəsinin erkək vəhşilərlə ciyin-ciyinə dayandığını gördü, tüklərini pirpiçlaşdırır, dişlərini qıçırdı. Bunu görən yad canavarlar həsləyər, daldalı çəkilib uzaqlaşardılar.

Aylı bir gecə idi. Onlar sakit meşədə qaçarkən təkgöz qəflətən ayaq saxladı. O, ağızını göye tutdu, quyruğunu qıṣdı. Vəhşinin burun dəlikləri qalxbıñ enməyə başladı. Havani iyəldi. Sonra it kimi qabaq pəncələrini qaldırdı. Nəsə onu həyəcana gətirmiştir. O, havadan gələn təzə qoxunun nədən xəbər verdiyini anlamağa çalışdı. Diş canavar burnu ilə dostuna toxundu. Sonra irəli qaçı. Təkgöz də öz dalınca qaçmağa məcbur etdi. Amma qoca canavarın içində narahatlıq gəzirdi. Bir az qaçandan sonra yenə ayaq saxladı. Külək təhlükəli qoxu gətirirdi. Və o, qoxunun nə demək olduğunu bilmək isteyirdi.

Dişİ canavar ağaçlığın dalından büyük bir talaya çıktı. Ehtiyatla o yan-bu yana baxdı. Az sonra bütün tükləri pırpızlaşdı. Təkgöz tərəddüd edə-edə ona yaxınlaşdı. Canavarlar beləcə yanaşı dayanıb qulaq asma-ağa, acgözlükə havanı iyələməyə, diqqətlə ətrafa baxmağa başladılar.

Yaxından it mırıltısı, xırıltılı kişi səsləri, qadınların söyüsməsi, uşaqların ağlaşması gelirdi. Taladan o tərəfdə dəri ilə örtülmüş iri komalar, tonqallar və tonqalların önündən o tərəf-bu tərəfə tələsən insan siluetleri görünürdü. Havaya tüstü qalxırdı. Ancaq canavarlar hindu düşərgəsindən gələn qəribə qoxunun nədən çıxdığını hələ anlamırdılar. Bu iyələr təkgöz və onun rəfiqəsinə naməlum olan şeylərdən danışındı. Dişİ canavarı qəribə narahatlıq bürüdü. O, getdikcə daha şövqlə havanı iyələməyə başladı. Təkgöz canavar isə hələ də tərəddüd içində idi. Birdən təkgöz qeyri-ixtiyari yerində götürülüb geri döndü. Dişİ canavar onu sakitləşdirmək məqsədilə burnunu təkgözün boğazına sürdü. Sanki o, bununla təkgözü yola gətirmək istəyirdi. Sonra yenə hindu düşərgəsinə baxmağa başladı. Dişİ canavarın gözlərində dərin bir həsrət gizlənmişdi. Amma bu, acliqdan doğan həsrət deyildi. Canavar qəsəbəyə qaçmaq istəyi ilə coşub-daşındı. O, xəlvətcə tonqalların yanına getmək, boğuşan itlərə qarışmaq, adamların himayəsində daldalanmaq isteyirdi.

Təkgöz qoca hövsələdən çıxmışdı. Pəncələrini yerə döyəcləyirdi. Onun əvvəlki narahatlığı yenə qayıtdı. Dişİ canavar isə üreyində tutduğu qarşışalınmaz, möhtəşəm ehtiyac hissini səbəbini tapmağa çalışırdı. Sonra dişİ canavar geri döndü. Təkgözlə birlikdə meşəyə sarı qaçıb ağacların arasına girdi. Bu səssiz-səmirsiz meşəyə ay işığı düşmüdü. Onlar ayın solğunlığında kölgə kimi sürünlürdülər. Sonra bir cığır tapdilar, dərhal burunlarını qarın içine soxdular, cığırda təzə izlər düşmüdü. Təkgöz ehtiyatlı tərəpənirdi. Rəfiqəsi də onun dalınca düşmüdü. Onların məxmər kimi yumşaq, enli pəncələri qarın içine girib-çıxırdı. Birdən təkgöz ağ qar örtüyü üstündə nəsə başqa ağ şey gördü. Təkgöz daha sürətlə sürünməyə başladı. Onun qabağında tutqun ağ ləkə vardi.

Canavarlar ensiz tala ilə qaçmağa başladılar. Tala hər tərəfdən cavan şam ağacları ilə örtülmüşdü və buranı ay apaydin işıqlandırırdı. Bu vaxt qoca canavar gecə çarpan ağ ləkəyə yetişib onu yaxaladı. Ağ ləkə lap yanında, lap qoca canavarın bir-iki addimlığında idi. Lakin vəhşi, onun üstünə tullana bilmədi. Çünkü bu ağ ləkə dovşan idi və o,

düz təkgözün başı üstündən hündürə tullandı və yellenərək havada rəqs etdi.

Təkgöz qorxudan hürküb geri çəkildi, bu naməlum, canlı əşyaya qeyzlə mirıldandı. Dişİ canavar isə sakitcə qabağa keçdi. Tullanıb dovşanı qamarlamağa çalışdı. O lap hündürə tullandı. Amma tuta bilmədi. Dişlərini şaqıldatdı, yena sıçradı, bir şey alınmadı. Təkgöz yavaş-yavaş qalxıb rəfiqəsinin hərəkətlərini izləyirdi. Nəhayət, dişİ canavarın boş cəhdləri onu bezdirdi. Təkgöz daha çox hündürə tulla-naraq dovşanı cənginə aldı, yera endi. Elə bu vaxt böyürdən nəsə şübhəli bir xışlıtə səsi geldi. Təkgöz üstünə sallanmış cavan şam ağacını gördü. Çənəsi aralandı. Bu naməlum əşyadan təhlükə hiss edib geriyə tullandı. Xırıltı ile nərildəyib dişlərini şaqıldatdı. Tükləri dimdik durdu. Cavan şam ağacı isə dümdüz dikəldi, dovşan yenə havada yelləndi.

Dişİ canavar quzguna dönmüşdü. O, təkgözün ciyindən bir dişdəm götürdü. Təkgöz bu qəfil dişdəkdən qorxub nərə çəkdi. Sonra quduzcasına rəfiqəsinin çənəsini yaraladı. Onun belə müqavimət göstərməsi dişİ canavar üçün gözlənilməz idi. O, hiddətlənib təkgözün üstünə şığıdı, nərə çəkdi. Təkgöz qoca vəhşi artıq səhvini başa düşmüşdü. Rəfiqəsindən aman istədi, amma dişİ canavar dayanmaq bilmirdi. Barışmaq üçün bütün ümidilarını itirən təkgöz rəfiqəsinin dişdəklərindən qorunmağa başladı. O, başını gizlədib, gah sağ, gah da sol ciyinini rəfiqəsinin cənginə verirdi. Dovşan isə hələ də havada yellenirdi. Dişİ canavar pusquda duran pişik kimi qarın üstünə oturdu. Bu sırlı şam ağacından daha çox öz rəfiqəsindən qorxan təkgöz təzədən havaya tullandı. Dovşanı qamarlayıb yerə qıṣıldı. Tək gözüñü balaca şam ağacına zillədi. Ağac əvvəlki kimi yerə qədər əyilmişdi. Canavar farağat durmuşdu və indicə dəyəcək zərbəni gözləyə-gözləyə tüklərini pırpızlaşdırılmışdı. Amma öz ovunu ağızından buraxmadı. Bu dəfə zərbə olmadı. Ağac eləcə əyilib qalmışdı. Canavar tərəpənən kimi şam ağacı da yelləndirdi. Təkgöz möhkəm sixilmiş çənələri arasından mırıldadı. Elə bil ağacın tərəpənməyinə bənd idi. Vəhşi tərəpənən kimi ağac da yelləndirdi. Təkgöz hərəkətsiz qalmağı üstün tutdu. Amma dovşanın isti qanı yaman ləzzətli idi. Bu çətin vəziyyətdən təkgözü dişİ canavar qurtardı. Dişİ canavar onun cəngindən dovşanı aldı. Şam ağacı yırgalanıb dikələnə kimi dovşanı parçaladı. İndi ağac dümdüz qalmış, əvvəlki görkəmini almışdı. Daha onları narahat etmirdi. Canavarlar bu sehrli ağacın onlara bəxş etdiyi dadlı ovu öz aralarında böldülər.

Vəhşi canavarlara belə cıçırlar tez-tez rast gəlirdi. Talacıqlarda dovşanlar atılıb düşür, adamların qurduğu tələyə ilişirilər. Təkgözə diş canavar isə onları qamarlayardılar. Diş canavar adətən həmişə qabaqda irəliləyir, tələyə düşmüş ovu birinci qamarlayırdı. O, ov etmək elmini yaxşı mənimseməşdi.

2

YUVA

Avarlar iki gün, iki gecə hindu düşərgesinin ətrafında hərləndilər. Təkgöz bərk narahat idi. Qorxurdu. Düşərgə diş canavarı maqnit kimi özünə çəkirdi və o, heç yana çıxıb getmək istəmirdi. Bir gün səhər canavarların lap bir-iki addımlığında gülə səsi eşidildi. Gülə təkgözün başını qışıl dayandığı ağaca sancıldı. Canavarlar bu dəfə tərəddüd etmədən götürüldülər və tehlükə sovuşanqa qədər qaçırlar.

Onlar üç gün qaçırlar. Diş canavar öz axtarışlarını daha inadla davam etdirirdi. Bu üç gün ərzində o, yaman ağırlaşmışdı. Sürətlə qaça bilmirdi. Bir dəfə o, dovşan qovurdu (adi günlərdə dovşanı tutmaq canavar üçün su içmək kimi bir şeydi), birdən dayandı və dincini almaq üçün qarnı üstə uzandı. Təkgöz ona yaxınlaşıb nəvazişlə burnunu rəfiqəsinin boyun-boğazına sürtmək istədi. Amma qəflətən diş canavar onu elə möhkəm dişlədi ki, təkgöz təəccüb içinde çömbəldi və gülünc bir görünüş aldı. O, rəfiqəsinin dişdəklərindən özünü qorumağa çalışdı. Diş canavar isə daha çox amansız olmuşdu. Bütün bunlara təkgöz təmkinlə dözdürdü. O da öz növbəsində çox qayğıkeş olmuşdu.

Nəhayət, diş vəhşi axtardığını tapdı. O, axtardığını yay aylarında Makkenziyə tökülen balaca bir çay axarının bir neçə milliyində, yuxarı tərəfdə tapdı. Başdan-başa donmuş çay susmuşdu. Diş canavar yorğun-yorğun təkgözün dalınca qaçırdı. Birdən çayın yuxarı tərəfindəki dikdirdə əyri bir yer gördü. Canavar dönüb o tərəfə yürüdü. Gurultulu yaz leysanları sahildə ensiz, dar bir delik açmışdı və yamacın dikdirdində balaca bir mağara yaranmışdı. Diş canavar mağaranın girəcəyində ayaq saxladı. Onun bayır tərəfinə diqqətə baxdı. Sonra mağaranın başına hərlənib yenə əvvəlki yerinə qayıtdı. Dəlik dik yamac qalxırdı. Diş canavar geriyə dönüb bu ensiz deşikdən içəri girdi. Təxminən üç addım süründü. Mağara divarları getdikcə eninə və

hündürlüğünə genəlirdi. Diş canavar diametri təxminən altı addım olan balaca, dairevi bir meydançaya çıxdı. İçəri qıpqrı, rahat idi. O, mağaraya göz gəzdirdi. Təkgöz isə girişdə dayanıb təmkinlə rəfiqəsinin hərəkətlərini izləyirdi. Diş canavar başını aşağı saldı. Burnunu uzadıb pəncələrinə toxundurdu. Bir neçə dəfə kəllə-mayallaq aşdı. Sonra yorğunluqdanmı, ya nədənsə ayaqlarını qatlayıb, uzandı. Onun başı mağaranın girəcəyinə təref idi. Təkgöz qulaqlarını şəklədi. Rəfiqəsinə kinayə ilə güldü. İçəridən hər şey görünürdü. Mağaranın desiyindən düşən işqida diş canavarın quyrığının ucu asta-asta yuxarı-ashağı qalxıb-enirdi. Diş canavar alt çənəsini bərk-bərk torpağa sıxmış, cəhəngini açmış, dilini çıxarmışdı. Yəqin ki, rahatlıq tapdıguna sevinirdi.

Təkgöz acmışdı. O, mağaranın ağızində yuxuya getdi. Amma çox yata bilmədi. Gah durub qulaqlarını şəkleyir, gah da aprel günəşinin şüalarının qar üstündə sayrısan rənglərinə göz qoyurdu. Ətrafdakı aləm nədənsə danışındı. Təkgöz mürgüləməyə başlayanda qulaqlarına görünməyən, xırda çayların güclə eşidiləcək piçiltisi deyirdi. Hərdən başını qaldırır, həyəcanla bu səslərə qulaq verirdi. Göyün üzündə yenə günəş göründü. Oyanan şimal sanki canavara əl edirdi. Ətrafdə hər şey oyanırdı. Havadan yaz ətri gəlirdi. Qarın altında yeni həyat doğulurdu. Ağaclar şirədən şışmışdır. Tumurcuqlar buz qandallarını sindirib tökmüşdülər.

Təkgöz narahat-narahat oyanıb rəfiqəsinə baxırdı. Amma diş canavar yerindən tərəpəmek istəmirdi. Qoca canavar ətrafa yenə də diqqət kəsildi. Lap yaxında şimal sərçələrinin nırıltı ilə uçuşduğunu gördü. Ayağa durdu. Amma rəfiqəsinə baxıb yenə uzandı. Yuxuladı. Qulağına zəif vizilti ləşdi. Mürgüləyə-mürgüləyə pəncəsini bir neçə dəfə üz-gözünə çırpdı. Sonra ayıldı. Burnunun ucunda milçək vizildiyirdi. Görünür, iri milçək idi. O, bütün qışı quru kötük içində keçirmiş, indi isə günəşin gəlişi ilə azadlıqqa çıxmışdı. Təkgöz canavarın ətraf mühitin harayına hay verməyə heyi qalmamışdı. O, yemək isteyirdi.

Təkgöz rəfiqəsinin yanına süründü. Onu qaldırmaq istədi. Diş canavar isə dişlərini şaqqıldı. Nəhayət, qoca canavar tək yola düşməyi qərara aldı. O, gün işığına çıxdı. Ayaqları altındakı qar əriyirdi. Səyahət heç də asan olmayıcaqdı. Təkgöz donmuş çayın üstü ilə ağacların kölgəsinin düşdürüyü tərəfə, yuxarıya üz qoydu. O, təxminən

səkkiz saat hərləndi. Qaranlıq düşən kimi ac, yorğun halda mağaraya qayıtdı. Nə bir quşa rast gəldi, nə də heyvana. Onun qovduğu doşanlar qarı əriyən dik yamaclarda rahatca qaçırdılar. Özü isə sürüşüb yerə dəyirdi.

Mağaranın girəcəyində anlaşılmaz bir duyğu onu ayaq saxlamağa məcbur etdi. İçeridən zəif, qəribə səslər gəlirdi. Bu səslər diş canavarın səsinə bənzəyirdi. Bu səslərdə nəsə bir doğmaliq, yaxınlıq duyulurdu. Qoca canavar ehtiyatla içəri süründü. Rəfiqəsi ürkük-ürkək mırıldandı. Bu, təkgözü çasdırmadı. Amma o, diş canavardan bir az aralındı. Əlbəttə, təkgözü başqa səslər maraqlandırırdı. Bu səslər zəif, zingiltili səslər idi, ağlamağa oxşar qarışq səslər idi.

Diş canavar hırslı mırıldandı. Təkgöz geriyə dönüb mağaradan çıxdı. Uzanıb yatdı. Səhər yuvaya tutqun işiq düşmüşdü. Qoca canavar yenə həmin qarışq, tanış və qəribə səslərin gəldiyi yeri axtarmağa başladı. Özünümüdafıə mövqeyində duran diş canavar dişlərini şaqıqladırdı. Onda qəribə, təzə keyfiyyətlər əmələ gəlməmişdi. Bütün hərəkətlərdən qısqanlıq yağırdı. Qoca canavar buna görə də ondan aralı durmağa məcbur olurdu. Axır ki, təkgöz diş canavarın ayaqları arasında, onun qarnına sığınib qurdalanınan beş balaca, canlı yumağı görə bildi. Yavaşça zingildəyən bu köməksiz, zəif balalar gözlərini dünyaya hələ ki, açmamışdır. Qoca canavarı heyret bürümüdü. Əslində onun uzun və uğurlu həyatında belə şeylər tez-tez baş vermişdi. Amma hər defə o, təzədən heyrlənirdi. Diş canavar ata canavara narahat-narahat baxdı. O, hərdən bir asta-asta mırıldanır, qoca canavarın yaxınlaşdığını görən kimi daha hiddətlə nəriləyirdi. Bütün ana canavarların təcrübəsindən də üstün olan bir instinkt ona dumanslı şəkilde olsa da piçıldıyındı ki, ata canavarlar öz köməksiz nəsillərini yeye bilərlər. Amma belə bir bədbəxt hadisə hələ ki, diş canavara üz verməmişdi. Qorxu hissi təkgözü öz balalarının yanından qovmağa onu məcbur etmişdi.

Canavar balaları təhlükəsiz yerdə idi. Əlbəttə, qoca canavar da instinktin hökmünü hiss etmişdi. Bu instinkt ona əcdadlarından keçmişdi. O, bütün varlığında, canında bu hökmü hiss etdi. Bu hökmə qarşı müqavimət göstərmək haqqında da heç düşünmədi. Beləliklə, o, təzə doğulmuş nəslini mağarada qoyub yemək dalınca getdi.

Yuvadan təxminən beş-altı mil aralıda çay iki qola ayrılmışdı. Onun hər iki qolu dağlara sarı burulurdu. Canavar çayın sol qolu bo-

yunca getdi və tezliklə nəyinsə izinə düşdü. İzlər lap təzə idi. O, əyilib qarın üstünü iyələdi, sonra qarnı üstə uzanıb, izlərin apardığı istiqamətə tərəf baxdı. Tələsmədən çevrilib çayın sağ qoluna tərəf qaçıdı. İzlər onun öz ləpirlərindən də yekəydilər. O bilirdi ki, belə ləpirlərin dalınca düşməkdən bir şey çıxmaz.

Çayın sağ qolu ilə təxminən yarımla qaçan canavarın həssas qulağına nəsə çığırtı səsi dəydi. Yaxına gəlib dal ayaqları üstə qalxdı və dişlərini ağaca sürən nəhəng bir oxlu kirpini gördü. Təkgöz ehtiyatla, ümidsiz halda ona yaxınlaşdı. Ümumiyyətlə, belə uzaq şimalda iynələrini atan vəhşi kirpi ona heç rast gəlməmişdi. Onların etindən heç vaxt dadmamışdı. Canavar çoxillik təcrübəsindən bilirdi ki, həyatın uğurlu, xoşbəxt anları olur. Elə buna görə də o, oxlu kirpiyə tərəf irəliləyirdi. Bu görünüşün necə nəticələnəcəyini demək çətin idi. Axi, canlı varlıqla döyüşün aqıbətini heç vaxt qabaqcadan bilmək olmur.

Oxlu kirpi yumaq kimi çömbələrək hər tərəfə uzun, iti iynələrini səpələdi. Belə vaxtda ona hücum etmək olmazdı. Təkgöz gencliyində eynilə belə cansız yumaq iynələri ilə rastlaşmışdı. Yumağa toxunanda qəfildən burnuna zərbə dəymişdi. Iynələrdən biri lap burnunun içində girmişdi. Bu, canavara dəhşətli ağrılar vermiş, bir neçə həftədən sonra iynə düşmüş, canı dinclik tapmışdı.

Canavar qarnı üstə uzandı. Tullanmağa hazırlaşdı. Burnunu oxlu kirpinin quyuğundan təxminən bir addım aralı saxlayaraq gözleməyə başladı. Hər şey ola bilərdi. Qəfildən oxlu kirpi çöñə bilərdi. Və bəlkə də çönsəydi, canavarın cənginə keçərdi. Canavar onun açıq qalmış qarnını birçə anda anda yırtı bilərdi.

Təkgöz yarımla saat gözlədi. Sonra durub hırslı hərəkətsiz yumağın üstünə mırıldandı və qaçıb getdi. Bax, beləcə oxlu kirpiləri əvvəller də güdmüşdü. Amma nə faydası? Düşündü ki, vaxt itirməyə dəyməz. Təkgöz çayın sağ qolu ilə irəlilədi. Gün başa çatsa da, qoca canavar hələ cənginə bir şey keçirə bilməmişdi.

Təkgöz idarə edən, onu hərəkətə gətirən içində oyanmış atalıq instinkti idi. Bir şey məlum idi: nəyin bahasına olursa olsun yemək tapmalıdır. Belə də oldu. Günün axırına yaxın ağ bir kəklik qamarladı. Qoca canavar taladakı kolluqdan çıxdı. Birdən bu quşcuğazla üzbüz gəldi. Kəklik kötüyün üstündə oturmuşdu. Hər ikisi eyni vaxtda bir-birini gördü. Quş qanad çalmaq istədi, ancaq canavar pəncəsi ilə onu vurub saldı. Təkgözün iti dişləri quşun yumşaq ətinə batdı, zərif sü-

müklərini sindirdi. Vəhşinin çənəsi açılıb-yumulmağa hazırkı, ancaq birdən nəsə fikirləşdi və kəkliyi götürüb mağaraya terəf yüyürdü.

Təkgöz öz səssiz yeri ilə təxminən bir mil qadı. Qaça-qaca hər kǔnc-bucağı, döngəyə diqqətlə göz yetirirdi. Bu dəfə yenə əvvəlki iri pəncələrin izinə düşdü. İzlər onun yolunun üstündə idi və o, ləpirlərin sahibi ilə hər an rastlaşa bilərdi.

Canavar qayanın dalından başını çıxardı. Gözünə əcaib bir şey dəydi. Dərhal yerə uzandı. Bu, qarın üstündə nəhəng ləpirlər salan yekə bir erkək vaşaq idi. O, yumağa dönmüş oxlu kirpinin qabağında uzanmışdı. Səhər canavar özü də beləcə oxlu kirpinin qabağında idi. Təkgöz hərkətsiz dayanan vəhşini oxlu kirpi ilə vaşagın yanından kölgə kimi ötüb keçdi.

Təkgöz qarın üstə uzanmış, kəkliyi də qabağına qoymuşdu. O, nazik küknar ağaclarının iynəcikləri arasından taleyin bu oyununu diqqətlə izləməyə başladı. Onun gözünün qabağında iki vəhşi dayanmışdı. Onlar çox güclü idilər. Bu tale oyununun mənası beləydi ki, oyuncuların biri o birini yemək istəyirdi. Əlbəttə, heç biri yeyilmək istəmirdi.

Bu mənzərəni sakitcə seyr edən qoca canavar da xəlvətcə oyunda iştirak edirdi. O, yalnız öz bəxtinə ümid bağlamışdı. Bəlkə də yaşamaq üçün ən vacib olan yemək əldə edə biləcəkdi?

Bir saat ötdü. Heç nə dəyişmədi. İynəli yumaq yenə daş kimi hərkətsiz dayanmış, vaşaq isə sanki mərmər heykələ dönmüşdü. Təkgöz sanki ölü kimi düşmüşdü. Buna baxmayaraq, hər üç vəhşini həyəcanlı dəqiqlirlər yaşıyırı. Bu həyəcan o qədər təsirli idi ki, onlar canlarında ağrılar hiss etməyə başlamışdır. Vəhşilər heç vaxt belə ağrı duymamışdır.

Təkgöz irəli meylləndi. Elə bu vaxt küknar ağaclarının arxasında nəsə bir dəyişiklik baş verdiyini gördü. Oxlu kirpi rəqibinin artıq çıxıb getdiyini kəsdi. O, keçilməz, "zirehli" bədənini ehtiyatla tərpətməyə başladı. Heç nədən şübhələnməyən tikanlı yumaq yavaş-yavaş açılır, düzəldirdi. Canlı ovu qarşısında görən təkgöz canavarın ağızı sulandı. Birdən oxlu kirpi də öz düşmənini gördü. Elə bu an vaşaq ona qüvvətli bir zərbə endirdi. Əyri, iti dırnaqlı pəncə kirpinin zərif qarnını yırtdı. Vaşaq dərhal geri sıçradı. Əger oxlu kirpi tamamilə açılsaydı, yaxud rəqibini azca tez görseydi, yəqin ki, döyük başqa cür alınacaqdı. Amma vaşaq yana sıçrayanda oxlu kirpi quyuğu ilə böyürdən zərbə

ilişirdi. Kirpinin iti iynələri vaşagın bədənинə batdı. Hər şey qəflətən olurdu; həmlə, cavab həmləsi oxlu kirpinin ölümqabağı vəngiltisi, nə-həng vəhşini pişiyin tükürpərdici çıqtıtı ətrafi başına götürmüştü. Təkgöz qulaqlarını şəklədi, həyecandan titrəyən quyuğunu qısdı. Vaşaq yenə meydana çıxdı və ona dəhşətli yaralar vurmuş oxlu kirpinin üstünə şığıdı. Xırıldayan oxlu kirpi quyuğu ilə yenə bir zərbə endirdi. Sonra təzədən yumağa dönək, qarnından tökülmüş bağırsaqlarını yiğib gizlemek istədi. Vəhşini pişikdən yenə dəhşətli çıqtıtı qopdu. O, viyaltı ilə geri tullandı, vaşagın burnunun içine iynələr girmişdi. Və indi onun burnu çoxlu iynə batırılmış balıçı xatırladı. O, pəncələri ilə burnunu cırmaqlayır, od kimi yandıran oxlardan canını qurtarmağa çalışırı. Gah ağızını qarın içində soxur, gah da burnunu ağaclarla sürtürdü. Atılıb düşən bu vəhşini pişik dəhşətli, yandırıcı ağrılardan başını tamam itirmiş, gah sağa, gah sola cumur, finxıra-finxıra gödək quyuğunu yerə çırpırdı. Az sonra o susdu. Təkgöz vaşaga göz qoyurdu. Birdən tüklərini qabardıb pırızlaşdırıldı. Bu vaxt vaşaq dəhşətli miyoltu ilə yerindən sıçradı və vəngildəyə-vəngildəyə götürüldü. Onun qulaqbırıcı vəngiltiləri ətrafa yayılma-yayılma uzaqlaşırı. Yaralı vaşaq göz-dən itənə kimi vəngiltisi eşidilirdi. Təkgöz irəli cummaq istədi. O, qarın üstündə elə ehtiyatla yeriyirdi ki, sanki oxlu kirpinin bütün iynələri ayağının altına səpələnmişdi və bu saat onun zərif pəncələrinə batacaqdı. Oxlu kirpi canavarı görən kimi hiddətlə ciyildədi, dişlərini şaqqıldatdı. Birtəhər dönmək istədi. Amma indi o, əvvəlki kimi basılmaz zireh deyildi. Əzələləri sözünə baxmirdı, tikə-tikə parçalanmışdı. Ondan qan gedirdi.

Təkgöz dilini işa saldı. Qarın üstünə tökülmüş qanı ləzzətli yalamaga başladı. Belə dadlı qəlyanaltından sonra acliği daha da artdı. Amma o, həyatda çox şey görmüşdü. Həyat ona ehtiyatla hərəkət etməyi öyrətmədi. Bir az vaxtı öldürmək lazım gəldi. Buna görə də canavar oxlu kirpinin qabağında uzanıb gözləməyə başladı. Oxlu kirpi isə xırıldayıb dişlərini qıçırdı, sonra yavaşdan ciyildədi. Bir azdan təkgöz oxlu kirpinin iynələrinin yavaş-yavaş düşdüğünü gördü. Onun bütün bədəni titrətməyə düşdü. Titrətmə birdən kəsildi. Kirpinin uzun dişləri son dəfə şaqqıldadı, iynələri töküldü, bədəni süstləşdi və o, bir daha tərpənmədi.

Təkgöz qorxa-qorxa yorğun pəncələri ilə oxlu kirpini çekib dardı, sonra onu arxası üstə çevirdi. Hər şey ugurla qurtardı. Oxlu kirpi öl-

müşdü. Bunu diqqətlə yoxladıqdan sonra canavar öz ovunu dişləri arasına alıb çaya təref yüyürdü. O, başını yana çevirib tikanlı ovunu ehtiyatla sürüyürdü. Birdən nəsə yadına düşdü. Oxlu kirpini atıb kəkliyin yanına qayıtdı.

Canavar bir an belə tərəddüd etmirdi. Nə edəcəyini yaxşı bilirdi. Kəkliyi yemək lazım idi; canavar onu yedi, sonra oxlu ovunun yanına qayıtdı.

Qoca canavar ələ keçirdiyi ovu dərtib yuvaya gətirəndə ana canavar başını qaldırıb onun boynunu yaladı. Sonra nəvazişlə zingildədi və qoca canavarı xırda balalarından uzaqlaşdırdı. Amma bu dəfəki nərlitidə acıq yox idi. Bu nərlitidə daha çox üzrxahlıq vardi. Ata canavar dan qorxmaq duyğusu yavaş-yavaş əriyirdi. Təkgöz özünü ata canavar kimi aparırdı. O öz doğma balalarını parçalayıb yemək kimi qanundan-keñar arzu ilə yaşamırı.

3

BOZ CANAVAR BALASI

O, qardaş və bacılarından xeyli seçilirdi. Qardaş və bacılarının dərisi analarının kimi sarışın rəngə çalışdı. Onun dərisi isə xalis təkgöz canavarın dərisi kimiymi. O, yeganə boz rəngli canavar balası idi. Əsl canavar kimi doğulmuşdu, atasına çekirdi. Ata və bala arasında bircə fərq vardi: atanın bir, balanın isə iki gözü vardi.

Boz canavar balasının gözleri təzəcə açılmışdı. Artıq o, yaxşı göründü. Gözleri bağlı olanda belə, canavar balasının iyibilmə, qavrama və dadbilmə duyğuları yaranmışdı. O, bacı-qardaşlarını yaxşı tanıydı. Onlarla ləngər vura-vura oynayır, eşələnir, sonra da xırda-xırda dalaşırıldılar. Artıq onda xırılılı səsler əmələ gelmişdi. Bu titrek səsler gələcək ulaşmadan xəbər verirdi. Hələ gözlerinin açılmasına azca qalmışdı. Amma o, qoxu, dad və hiss duyğusu ilə isti nəfəs, yemək və zəriflik mənbəyi olan ana canavarı tanımağa başlamışdı. Ana canavar nəvazişli, yumşaq dili ilə onun zərif bədənini yalayanda balası rahatlanır, sonra anasına qışılır və sakitcə yuxuya gedirdi.

Ömrünün ilk həftələrini yuxuda başa vurdu. Lakin indi canavar balası daha yaxşı görür, az yatır, yavaş-yavaş dünya ilə tanış olurdu. Onun dünyası qaranlıq idi və bu qaranlıqdan başqa bir aləm tanımırı.

Əslində buna şübhə də etmirdi. Boz canavar balasının gözünə həmişə qaranlıq görünürdü. Dünyanın min cür rəngi var. Amma onun dünyası bir rəngli idi, balaca idi, yuvanın divarları arasında idi. Canavar balasının xarici mühitin genişliyi, əlvanlığı, zənginliyi barədə təsəvvürü yox idi. Bəlkə elə buna görə də, bu dar divarlar arasındaki həyat onun üçün məşəqqətli deyildi.

Lakin canavar balası tezliklə duydu ki, onun yaşadığı dünyanın divarlarından biri o birilərindən fərqlənir. Oradan mağaraya giriş yolu var. Ordan işıq gəlir. Bu divar o birilərinə bənzəmirdi. Düzdür, canavar belə şeyləri dərk edə bilməzdi. Hələ düşünə bilmirdi. Amma həmin divarın deşiyi onu çıxdan özüne cəlb etmişdi.

Burdan gələn işıq onun qapanmış kirpiklərinə düşürdü. Boz canavar balasının həssas sinirləri bu qəribə və xoş duyğuların iliq qiğlıcımlara qarışır, buna biganə qala bilmirdi. Canavar balasının bədənində həyat coşurdu. Elə bir həyat ki, öz hökmüylə onun iradəsinin, hiss və duyğularının əleyhina hərəkət edirdi. İçində coşmağa təzəcə başlayan həyat işığa can atıldı. Mürekkəb kimyəvi tərkibi olan bitkinin günəşə can atlığı kimi, o da işığa boyanırdı.

Canavar balası hələ heç nə dərk etmirdi də, mağaranın çıxış yoluna təref sürünürdü. Bacı-qardaşları da ondan geri qalmırdılar. Ömürlərinin bu çağında balalardan heç biri arxa divarların qaranlıq küçünə qapılmaq istəmirdi. İşıq onları özüne çökirdi. Elə bil canavar balaları bitki olmusdular. Və onların yaşaması üçün gedən kimyəvi proses işıq tələb edirdi. İşıq onların həyatı idi, yaşaması idi. İt küçüklerinə bənzər bu cumbulu canavar balaları da instinktsiz-filansız lap üzüm tənəkləri kimi işığa doğru sürüñürdülər.

Sonralar canavar balalarının hər birində fərdi keyfiyyətlər – fərdi istək və şüurlu oyanma əmələ geldi. İşığa doğru can atma yalnız sürətləndi. Onlar bütün günü ona sarı sürüñürdülər. Ana canavar isə hər dəfə onları qaytarmağa məcbur olurdu.

Elə bu vaxtlar boz canavar balası anasının qəribə xüsusiyyətlərini də keşf etmişdi. Əvvəller ona anasının yüngül, yumşaq və nəvazişli yalaması bəlli idi. Amma işığa cuman vaxt ona aydın olurdu ki, anasının, onu dala vurub qaytaran, cəza verən bərk burnu da var. Cəld və dəqiq hərəketlərlə onu yerə sıxan, yaxud gillədib künçə ata bilən pəncələrin zərbələrini də duydu. Və ömründə ilk dəfə boz canavar balası ağrı hiss etdi. İndi o, bu ağrıdan qaçmağa çalışırı. Düzdür, əvvəller

buna əhəmiyyət vermirdi. Çox sonralar isə qorxudan büzüşməyi, cəzadan gizlənməyi öyrəndi. Bunlar artıq düşünülmüş hərəkətlər idi, dünyyanın varlığını ümmükləşdirmək bacarığının yaranması demək idi. İşığa sarı düşünmədən süründüyü kimi, ağrlardan da beləcə qaçırdı. O, ağrından qorxurdu. Ona görə qorxurdu ki, ağrının nə demək olduğunu biliirdi.

Bacı-qardaşları kimi o da vəhşi idi. Başqa cür ola da bilməzdi. Axi, o, ətlə qidalanan yırtıcılar nəslindən idi. Ömrünün ilk günlərdən süd əmirdi və bu südü əmələ gətirən də ət idi. İndi gözlerinin açıldığı bu bir həftədə südü kəsilən ana canavarın balaları üçün böldüyü ətdən yeyirdi.

Boz canavar balası gündən-günə vəhşiləşirdi. Onun zingiltisi bacı-qardaşlarına nisbetən daha çox xırıltılı, daha çox güclü idi. Küçükler kimi hirslenməyi də qorxuluydu. İlk dəfə o, bacı-qardaşlarına pəncələri ilə möhkəm zərbə endirməyi öyrəndi. Onları arxası üstə yixir, birinin qulağından tutur, qəzəblə nərildəyib çənəsini sıxır, o birini o tərəf-bu tərəfə dartıb incidiirdi. Əlbəttə, o, cumbululardan çox südəmər balalarını mağaradan çıxmaga qoymayan anasını təngə gətirmişdi.

Mağaraya düşən işıq boz canavar balasına gündən-günə daha çox gəl-gəl deyirdi. Balaca vəhşi hey mağarani gəzib-dolaşır, oradan çıxmaga can atırdı. Lakin onu geri dartırdılar. O, mağaranın çıxış yolunu öyrənmişdi. Amma dünyada bir yerdən başqa yere aparan müxtəlif giriş-çıxış yollarının olduğunu hələ də anlaya bilmirdi. Mağaradan savayı aləmin mövcud olduğu onun üçün qaranlıq idi. Buna görə də mağaradan çıxan yol ona divar kimi – işıq divarı kimi görünürdü. Güneş bütün canlı varlıqlar üçün nə demək idisə, onun üçün də bu divar beləydi. Və bu günəşli divar onu hər gün çəkirdi. Canavar balası yorulmaq bilmirdi. Bu, dünyaya açılan yeganə yol idi. Bu yol ona yeris gətirəcəkdi. Lakin özü bu barədə heç nə bilmirdi. O bilmirdi ki, bayırda daha əlvən həyat var.

Bu işıq divarının qəribə bir xüsusiyyəti vardı. Boz canavarın atası (artıq o öz aləmində atasını anasına benzeyən varlıq kimi, işığa yaxın yerdə yatan, yemək gətiren və mağaranın doğma sakini kimi tanmışdı) sadəcə buradan keçib gedir, çox uzaqlarda gözdən itirdi. Boz canavar balası bunu başa düşə bilməzdi. Çünkü anası onu işıqlı divara yaxın qoymurdu. Bala canavar mağaranın o biri divarlarına yanaşır və hər dəfə də onun zərif burnu nəsə bərk bir şeyə toxunurdu. Bu onu

incidiirdi. Bir neçə dəfə belə “səyahətlərdən” sonra divarların yoxlanması qurtardı. Canavar balası atasının tez-tez görünməməsinə özündən asılı olmayaraq yaxşı hal kimi baxırdı.

Əlbəttə, o, adamlar kimi düşünmürdü. Beyni dumanlı idi. Hər halda, boz canavar balasının qənaətləri adamlarından heç də pis deyildi. O, şeyləri olduğu kimi qəbul edirdi. Özünü çox da çətin suallarla dolasdırmırıldı; bu niyə belə oldu, o niyə belədir? Bu suallar onun nəyinə görək idi? Onunçun şeylərin mövcud olması kifayət idi. O, ətraf mühiti beləcə tanıyırdı. Buna görə də burnu mağaranın divarlarına bir neçə dəfə dəyidikdən sonra boz canavar balası bu divar səddini keçə bilməyəcəyi və atasının elədiklərini görə bilməyəcəyi ilə barışdı. Lakin onun içində atası ilə özü arasındaki fərqi anlamaq istəyi heç vaxt baş qaldırmamışdı. Onun beyninin formallaşmasında məntiq və digər emlər iştirak etmirdi.

Şimal cəngəlliyyinin digər sakinləri kimi, tezliklə o da acliq hiss etdi. Elə gün olurdu ki, ata canavar ət getirmirdi, anasının südü isə kəsilmişdi. Canavar balaları zingildəyir, dişlərini qırırdı, günün çox hissəsini yatırıdlar. Onlar acliqdan tamamilə süstələşmişdilər. Daha səs çıxara bilmirdilər. Dalaşanda da heç biri qəzəblənmir, nərildəmirdi. O uzaq, işıqlı divara tərəf sürünmək də yaddan çıxmışdı. Onlar yatırıdlar və içərilərində təzəcə qızmağa başlayan həyat yavaş-yavaş sönürdü.

Təkgöz bütün rahatlığını itirmişdi. O, fərəhsiz və cansızıcı yuvada indi az yatırırdı. Hər yeri axtarırdı. Bir gün ana canavar da balalarını mağarada qoyub ov dalınca getdi. Əvvəllər təkgöz hindu qəsəbəsinə tez-tez baş çəkir, oradan cələyə düşmüş doşşanları oğurlayıb gətirirdi. Lakin qar əriyən kimi çayların donu açıldı, hindular harasa çıxıb getdilər və bu yemek mənbəyi də əldən çıxdı.

Boz canavar balası azca ətə-qana gələn kimi yenə də uzaq, ağ divarla maraqlanmağa başladı. Mağaradakı sakinlər xeyli azalmışdı. Onun bircə bacısı qalmışdı. O birilər yoxa çıxmışdılər. Bacısının tərəpənməyə belə heyi yox idi. Boz canavar balasının xırda bədəni yavaş-yavaş şişirdi. Amma bütün günü yatan bacısı üçün yeməyə heç nə yox idi. Və onun içindəki həyat qığlıcımı da yavaş-yavaş sönürdü.

Gün gəldi, təkgöz də mağara ağızında daha görünmədi. Onun həmişə yatdığı yer boş qalmışdı. Bu hadisə şiddetli acliğın ikinci mərhələsində baş verdi. Ana canavar təkgözün yuvaya qayitmaması səbəbini bilirdi. Bu haqda boz balasına danişa bilmezdi ki...

Çayın sol qolu boyunca ova gedən ana canavar təkgözün dünənki izinə düşdü. Burada vaşaq yaşıyordı. Ərinin izlərinin qurtardığı yerdə ana canavar təkgözü, daha doğrusu, ondan qalan sür-sümüyü tapdı. Ətrafdakı hər şey bir az bundan qabaqkı döyüşü xatırladırı. Yəqin ki, döyüsdə qələbə qazanan vaşaq öz yuvasına qayıtmışdı. Ana canavar axtarıb bu yuvanı tapdı. Vaşaq orda idi. Canavar içəri girməyə cürət etmədi.

Ana canavar bir daha çayın sol qolu boyu gəzmədi. Yuvada vaşaq balaları var idi. Və o bilirdi ki, vaşaq dehşətli vəhşidir, quzğun kimi boğuşmağı var. Əlbəttə, ağaca dırmaşa bilən vaşaga üç-dörd canavarın zorla gücü çatardı. Lakin hünerin var, onunla təkbətək vuruş. Ya da vay o günə ki, vaşaq yuvasında balalarını qoyub gələ...

Şimal da yaman şimaldır. Amma analıq da analıqdır. Heç bir qüvvə analıq hissinin qarşısını ala bilməz və elə bir gün yetişə biler ki, ana canavar boz balasının yaşaması naminə cüretlənib çayın sol qolu boyunda olan yuvaya soxular; azğın vaşaqla döyüşə!

4

DÜNYANIN DİVARI

Ana canavar mağaranı tərk edib, ova çıxanda artıq bala canavar üçün qanun gücdən düşmüşdü. Bu qanun ona yuvadan çıxmağı qadağan edirdi. Bu qanunu ona anası öyrətməmişdi. Bu qanunu gah burnu ilə, gah da pəncəsi ilə balasını çəkib dərtan, övladında qorxu instinkti yaradan ana canavar onun bədəninə yeritmişdi. Mağarada keçirdiyi bu qısa vaxt ərzində boz canavar balası heç nədən qorxmadı. Amma, axır ki, qorxunun nə demək olduğunu anladı. Bu qorxu ona həyatdan köçüb getmiş minlərlə əcdadından keçmişdi. Bu, bəlkə də təkgözdən, anasından qalmış miras idi. Ata-anası da öz əcdadlarından götürmüştülər. Bu qorxu şimal cəngəlliliklərinin əbədi mirası idi.

Və hələ heç bir vəhşi ondan öz yaxasını qurtara bilməmişdi.

Beləliklə, boz canavar balası qorxunun nə demək olduğunu başa düşməsə də, onu tanıyırı. Görünür, o, qorxunu həyatın qarşıya çıxardığı çətinliklərdən, maneələrdən biri kimi başa düşürdü. Bu maneələrin mövcud olmasına əmin idi. O, acliq keçirmişdi və bu acliq şəhvətini söndürmək üçün heç nə edə bilməmişdi. Çox vaxt isə müxtəlif maneələrə rast gəlirdi. Bu sədlər mağaranın daş divarları idi, anasının

ona ilişirdiyi kəskin, möhkəm zərbələr idi, şiddetli acliq hissi idi. Büttün bunlar onda belə bir inam oyatmışdı: həyatda çoxlu qadağalar və məhdudiyyətlər var. Onlar qanundur. Onlara tabe olmaq – ağrılı zərbələrdən, hər hansı həyat çətinliklərindən azad olmaq deməkdir.

Əlbəttə, boz canavar balası bütün bu şeylər haqqında insan kimi düşünə bilməzdi. O, ətraf aləmi iki cüra təsəvvür edirdi: ağrı verən və ağrı verməyən. Çalışındı ki, ağrı verən bütün şeylərdən uzaq qaçın, qadağa və məhdudiyyatlardan gen gəzsin. Yalnız həyatın bəxş etdiyi sevinclərdən, mükafatlardan həzz alsın.

Elə buna görə də anasının öyrətdiyi qanuna itaət edirdi. Qorxu qanununa tabe olan boz canavar balası mağaranın çıxış yolundan xeyli aralı durmuşdu.

Bu çıxış yolu onunçun hələ də işqli, ağ divar olaraq qalırdı. Anası olmayanda bütün günü yatardı. Duranda isə sakit-sakit xırda səslə çıxardı.

Bir dəfə yuxudan duranda o, ağ divarın yanında yad səsler eşitdi. Bu səsin sahibi vəhşi porsuq idi. Amma bala canavar mağaradan gələn qoxunu ehtiyatla iyləyən porsuğunu görə bilmirdi. Bircə şey bəlli idi. Səsler ona yad idi, naməlum və qorxunc səsler idi. Axi, qorxunu yaranan əsas amillərdən biri də naməlum səsler idi! Boz canavar balasının tükləri dimdik qalxdı. Lakin səsini çıxarmadı, Tüklərini pırıplazaşdırmağı hardan və kimdən öyrənməmişdi? Əvvəller onda belə əlamətlər yox idi. Beləliklə, anlaşılmaz qorxu hissi onu bürüdü. Bu qorxuya daha bir instinkt – gizlənmək istəyi əlavə olundu. Boz canavar balası dehşət içində səssizcə uzanmışdı. O, hərəkətsiz idi. Elə bil dəşə dönmüşdü. Evə qayıdan ana canavar porsuğun izlərini görüb uladı, mağaraya cumdu və qeyri-adı acgözlükə balasını yalamağa başladı. Canavar balasına məlum oldu ki, onun canı sən demə, böyük bir təhlükədən qurtarmışdır.

Canavar balasında başqa bir daxili qüvvə də baş qaldırmışdı. Ən başlıcası bu idi ki, böyükürdü. İnstinkt və qanun ondan itaət etməyi tələb edirdi, yaş isə tabe olmağa qoymurdu. Anası və qorxu onu ağ divardan uzaq olmağa məcbur edirdilər. Amma yaşı coşqun həyatdan xəbər verirdi və bu həyat üçün əbədi işığa can atmaq qanun idi. Axi, həyatın bu hökmünün qarşısına heç bir sədd çəkmək olmazdı. Bu hökm boz canavarda hər gün, hər saat, hər tikə et yeyəndən sonra daha böyük ehtirasla alışış yanırı. Nəhayət, həyatın görünməz dalğası

qorxu və itaetkarlığı vurub kənara tulladı. Gözəl günlerin birində boz canavar balası inamsız, qətiyyətsiz, kövrək addimlarla mağaranın çıxış yoluna üz qoydu. Başqa divarların əksinə olaraq, onun hər gün gördüyü bu divar elə bil rezin kimi uzanıb gedirdi. Boz canavar balası öz balaca, zəif burnunu qabağa verib gözlədi. Elə bil indicə burnu nəsə möhkəm bir şeyə dəyəcəkdi. Amma divar işiq kimi apaydın idi. Ondan keçmək olardı. Boz canavar balası divardan keçdi və həmin işığın nədən ibarət olduğunu öz gözləri ilə gördü. Bu, onu çasdırımdı. Axi o, nəyəsə tərəf sürünmüşdü. Lakin işiq daha da gur saçmaşa, aydınlaşmağa başladı. Qorxu canavar balasını geriyə çekir, içindəki qızışan həyat irəli getməyə səsləyirdi. Bu da mağaranın çölü! Canavar qəflətən geri çəkildi. Gur işiq onun gözlərini qamaşdırıldı, qəfil açılıq isə başını gicellendirdi. Gözleri azca işığa alışanda şeylər arasındaki məsəfə yavaş-yavaş yerinə gəldi. Əvvəlcə divar lap uzağa qaçıdı. O qədər qaçıdı ki, gözdən itdi. Canavar yenə də bu divara baxdı. O, daha da uzaqlaşdı və başqa cür göründü.

Divar əlvanlaşmışdı, ağaclar, qızıldayan çaylar, ağacların arxasından ucalan dağlar və onlardan da yüksəkdə səma görünürdü.

Boz canavar balasını vahimə basdı. Naməlum şeylər daha da çıxalmışdı. O, mağaranın ağızında oturub, qarşısında açılan dünyani seyr etməyə başladı. Aman Allah, necə də dəhşətliyidi! Bütün naməlum əşyalar ona düşmən kimi görünürdü. Belindəki tüklər dimdik qalxmışdı; dişlərini şaqquşdadıb qorxunc, qəzəblə nərili çıxarmağa çalışırıdı. Qorxuya düşmüş bu balaca vəhşi qəzəblə baxışlarıyla bütün dünyaya meydan oxuyurdu.

Hər şey yaxşı qurtardı. Boz canavar balası maraqla baxırdı. Bu maraq ona nərildəməyi, qorxunu da unutdurmuşdu. İçində çağlayan həyat hələlik qorxuya qalib gelmişdi. Qorxu maraqla əvəz olunmuşdu. Canavar qabağındaki əşyaları ayırd etməyə çalışdı: çayın görünən hissəsi, günəşdən düşən şüa, yamaclarda qurulan küknarlar və enişlik, mağaranın düz üstündə dik yamac vardı. Mağaranın ağızında isə özü oturmuşdu.

Canavar balası bu vaxta kimi hamar yerdə yaşamışdı, yixilmamışdı və onun nə demək olduğunu da bilmirdi. Bəli, o, büdrəməyi, onun getiridiyi yaraların mənasını başa düşmürdü. Buna görə də cəsarətlə irəli yerdidi. Birdən dal ayaqları mağaranın gircəcəyindəki xəndəyə düşdü və o, başı üstə aşağı yumbalandı. Burnu yerə dəyib ağrıdı, vəngildədi.

Təzədən təpəsi üstə yamacla diyirləndi. Onu dəhşətli qorxu bürüdü. Naməlum hiss, axır ki, onu qucağına alıb əsir eləmişdi, ona dəhşətli işgəncə verməyə hazırlaşırıdı. İçində qaynayan həyat yenə də qorxu ilə əvəz olundu, canavar balası hürkmüş küçükklər kimi zingildədi.

Naməlum şey onu hədəleyirdi: hələlik məlum deyildi nə ilə, amma hədəleyirdi. Canavar balası uzun-uzadı zingildədi. Bu naməlum şey o qədər dəhşətli idi ki, onu tamam əsir-yesir eləmişdi. Susmaq heç nəyə kömək etmirdi. Bundan başqa, onu qorxu yox, dəhşət culğamışdı.

Yamac dik yuxarı qalxırdı, aşağısını ot basmışdı. Buna görə də diyirlənən canavar balası dayandı, qüssəli-qüssəli zingildədi, sonra dışlarını möhkəmcə şaqquşdatdı. Bunun dalınca böyür-bədənini basmış palçığı yalamağa başladı.

Canavar balası oturdu və elə bil Yerdən Marsa düşmüş adam kimi ətrafa diqqətlə göz gəzdirdi. Bu balaca canavar dünyanın divarını yırtıb çıxmışdı. Naməlum şey onu öz qucağından buraxmışdı və o, salamat qalmışdı. Amma Marsa çıxmış adam, yəqin ki, bala canavarın Yerdə gördüklarından daha az şey görərdi. Tanımaza-bilməzə, biliksiz-filansız canavar balası birdən-birə ona tamam yad olan bir aləmin tədqiqatçısı rolunu oynadı.

Dəhşətli naməlum şey onu rahat buraxmışdı və o, bu naməlum şeyin bütün ağrılarını unutmuşdu. Balaca vəhşi ətrafdakı hər şeyə böyük maraq göstərirdi, ayaqları altındakı otlara, bir az kənardakı kolllara, küknar ağaclarının qurumuş gövdələrinə, talanın ətrafindakı ağaclarla əhatə olunmuş kötlükərə diqqətlə baxırdı. Elə bu vaxt küknar ağacları dalından bir sincab qaçıdı. Bala canavarı dəhşət götürdü. O, yerə yixilib zingildədi. Lakin sincab ondan da bərk qorxmuşdu və cəld ağaca dırmaşdı, təhlükəsiz bir yerdə dayanıb əsəbi tərzdə çıqqıdmağa başladı.

Bu, canavar balasını cüretləndirdi. Bundan sonra onun qarşısına çıxan ağaçdələn də onu qorxutdu. Amma canavar balası inamlı yoluna davam etdi. Balaca vəhşinin içində elə güclü inam oyanmışdı ki!.. Bir-dən o, pirildiyib uçan hansı bir quşcuğazasa rastlaştı. Onunla oynamaya başladı. Hətta pəncəsini quşcuğaza uzatdı. Əlbəttə, quş da onu cavabsız qoymadı, burnunu dimdikləyib incitdi. Balaca vəhşi tamamilə qıṣıldı, ziyyildədi. Quş da onun səsindən qorxub qıghtı ile uçdu.

Canavar balası öyrənirdi, onun xırda, zəif beyni düşüncəsiz olsa da, artıq bir neçə qənaətə gəlmışdı: şeylər canlı və cansız olur. Canlı-

lardan gerek qorunasan. Cansızlar həmişə bir yerdə durur. Canlılar hərəkət edir. Onların nə edəcəklərini qabaqcadan bilmək olmur. Canlılardan nə desən gözləmək olar, onlarla ehtiyatlı olmaq lazımdır.

Canavar balası ağır-ağır yeriyirdi. Ayaqları tez-tez nəyəsə ilışirdi. Ağac budaqları gah burnuna dəyir, gah da böyrünə ilışirdi. Yer kələ-kötür idi və o, büdrəyib yixılırdı, burnu, pəncəsi əzilirdi. Ayağının altında qalan xırda daşlar sürüşür, diyirlənirdi. Nəhayət, ona aydın oldu ki, cansız şeylər heç də bir yerdə durmur. Tez-tez diyirlənən, çevrilən xırda cansız şeylər də var. Balaca vəhşi hər dəfə sehv edə-edə daha çox şey öyrenirdi. Yeridikcə addımları da bərkisiyir, möhkəmlənirdi.

Naşların bəxti həmişə gətirir. Yemək üçün doğulmuş canavar balası aləmə göz açdığı gündə öz mağarasının yanında bir quşa rast geldi. O heç özü də bilmədən kəklik yuvasının üstünə çıxmışdı. Canavar balası yixilmiş küknar gövdəleri arasından keçməyə çalışırdı. Ayaqlarının altına çürümüş ağac qabığı düşdü, o, hirsə zingildədi, sürüşüb yumbalandı, kolluğun üstünə yixildi. Sonra yarpaqların, budaqların arası ilə fırlanıb kəklik yuvasının üstünə düşdü. Burda yeddi kəklik balası vardı. Balaca quşcuğazlar civildəsilər, canavar balası əvvəlcə qorxdu, sonra quşcuğazların lap xırda olduğunu görüb cürətləndi. O, quşlardan birini pəncəsi ilə qapdı. Quşcuğaz daha bərkdən civildəməyə başladı. Bu, canavar balasının xoşuna gəldi, sonra quşcuğazı iyəlyib ağızına aldı. Quşcuğaz çırpınaraq onun dilini qidiqlayırdı. Canavar iştahalandı. Çənəsi qalxıb endi. Quşcuğazın sümükləri xırçıldadı və canavar balasının dilinə isti qan dəydi. Qan çox dadlı idi. Onun ağızındaki quşcuğaz anasının gətirdiyi quşlardan idi. Amma bu quş daha ləzzətliydi. Çünkü diriydi. Canavar balası quşcuğazların hamisini yedi. Sonra anası kimi dodaqlarını yaladı və kolluğun arasından çıxdı.

Birdən onun qabağına kəklik çıxdı. Ana kəklik gülə kimi şığıyb qanadları ilə canavara şiddetli zərbələr endirdi. Bu, canavar balasını çasdırmışdı. Başını pəncələri arasında gizlədərək zingildəyirdi. Zərbələr yağış kimi yağırdı. Nəhayət, canavar balası da hirsəndi, nərə çəkib hücuma keçdi. Sonra pəncələri ilə özünü müdafiə etdi. Xırda dişlerini qanadlarına batırmağa çalışdı, onu o tərəf, bu tərəfə sürdü. Amma ana kəklik ondan əl çəkmirdi. Qanadı ilə zərbələr vururdu. Bu, canavar balasının ilk döyüşü idi. O sevinirdi. Balaca vəhşi naməlum şeylərin zəhmini unutmuş, artıq heç nədən çəkinmirdi. Hücumu keçib ona qanadlarını ilişdirən canlı varlığı vururdu. Axı, bu canlı – et idi.

Canavar balasını qan yanğısı bürümüşdü. Az əvvəl yeddi quşcuğazı qamarlayıb yemişdi. İndi də daha böyük bir canlı varlığı öldürəcəkdi. Bu döyük onun canına yatırıldı. O, ömründə ilk dəfə duyduğu bu həyə-canlı hissədən titrəməyə başladı.

Kəkliyin bir qanadı bala canavarın ağızındaydı, o, sixılmış dişləri arasından var gücü ile nərildəyirdi. Kəklik onu kolluğun arasından çıxarmışdı. Canavari geriyə kolluğa dartmaq istəyəndə, o da kəkliyi açıqlığa çəkirdi. Quş civilti qoparır, o biri qanadı ile canavarı vururdu. Kəkliyin lələkləri qar denecikləri kimi havada uçurdu. Canavar balası isə özündən çıxmışdı. Onun içinde əcdadlarının yırtıcı qanı coşmuşdu və bu qan vəhşini lərzəyə gətirirdi. Heç özü də hiss etmədən bu anlarda canavar balasının içində əsl həyat qaynayırdı.

O öz canavar vəzifəsini yerinə yetirirdi. Elə bunun üçün də doğulmuşdu. Axıra qədər döyüdü. Həyatın ali məqsədini yerinə yetirərk öz varlığını da təsdiq etdi. Çünkü həyat o vaxt zirvəyə qalxır ki, bütün qüvvələr qarşıya qoyulan məqsədin həyata keçirilməsinə yönəldilsin. Yalnız bu anlarda həyat həyatlığında qalır.

Nəhayət, ana kəklik mübarizəni dayandırdı. Canavar balası hələ də onun qanadından tutmuşdu. Onlar yerə uzanıb bir-birinə baxırdılar. Canavar balası hiddətlə mirildənmişə başladı. Kəklik canavarın onsuza yaranmış burnunu dimdiklədi. Canavar balası ürpəşdi, amma qanadı buraxmadı. Quş onu yenə dimdiklədi. Canavar balası dala çəki-lib zingildədi. Onun yaralı burnuna zərbələr yağırdı. Çünkü o, qanadla birlikdə quşu da özüylə dərtirdi. Canavar balasının cəngavər coşqunluğu söndü. O, şikarı buraxıb yamacın başqa tərəfinə üz qoydu, kolluğun yanında uzandı. Dilini çıxarıb ağır-ağır nəfəs aldı. Sonra qəmgin-qəmgin zingildəməyə başladı. Birdən ürəyinə nəsə damdı. Naməlum hiss bütün dəhşətiylə canavar balasını culğadı. O, müdafiə olunmaq üçün qeyri-ixtiyari özünü kolluğun içində atdı. Böyük, qanadlı bir cəmdək səssizcə onun yanından yel kimi viyılıt ilə, məşəm bir sükutla uçdu. Qartaldı. O, göydən canavar balasına hücum etmək istəmişdi. Amma hədəfi boşça çıxdı.

Canavar balası kolların içində gizlənmişdi. Yavaş-yavaş özünə gəlib, qorxa-qorxa ətrafa boylandı. Talanın o tərəfində uçurulmuş yuvadan ana kəklik qırıldadı. Ağır itkinin kədərindən o, səmada şığıyan qartalı unutmuşdu. Amma canavar balası hər şeyi görürdü və bu, ona yaxşıca dərs oldu, ehtiyatlanmağa başladı. O, qartalın daş kimi

aşağı düşməsini, yerin lap üstü ilə necə şığıdığını, qanadlarının otlara toxunduğunu gördü. Qartal caynaqları kəkliyə sancıldı, quş ölümçül yaradan cikkildəyib o yan-bu yana vurnuxdu. Ancaq qartal onu caynağına alıb apardı.

Canavar balası sıginacaqdan uzun müddət çıxmadi. İndi o, çox şey öyrənmişdi: canlı varlıqlar ətdir, onlar dadlı və lezzətli olur. Amma iri canlı varlıqlardan xəta gəlir. Xirdalarını yemək lazımdır. Məsələn, kəklik balalarını. Ancaq yaxşısı budur irilərinə, elə ana kəklik kimilərinə baş qoşmayasan. Bəli, canavar balasının xudbinliyi, axır ki, səmisi. Bu vaxt onun könlündən ana kəkliklə yenidən tutuşmaq meyli keçdi. Heyif ki, qartal onu aparmışdı. Bəlkə hələ qabaqda başqa kəkliklər də olacaq? Axtarmaq lazımdır.

Canavar balası sahil boyu ilə yola düdü. O, heç vaxt su görməmişdi. Çay dümdüz, hamar görünürdü. Canavar balası cəsarətlə irəli yeridi və birdən suyun içiñə, düz o naməlum şeyin qucağına düdü. Qorxub vəngildədi. Su bumbuz idi. Canavar balasının nəfəsi daraldı. Həmişə hava udmağa öyrəşən vəhşinin ağızından indi su fışqırdı. Ölüm onun boğazından yapmışdı. Düzdür, o, ölümün nə demək olduğunu bilmirdi. Amma şimal çöllüyünün bütün sakinləri kimi o da ölümən qorxurdu. Ölüm canavar balası üçün dünyanın ən dəhşətli ağrısını təcəssüm edirdi. Sanki ölümün içinde həmin naməlum şeyin varlığı gizlənmişdi. Və o, elə bütün dəhşətlərin yaradıcısı idi. Bu, islaholunmaz bəla idi və canavar balası bu bələni tam dərk etməsə də, ondan yaman qorxurdu.

Balaca vəhşi suyun üzünə çıxdı, dərindən nəfəs aldı. Bu dəfə o, suyun dibinə baş vurmadi. Pəncələri ilə suyu şappıldatmağa başladı. Sanki bu işə əvvəlcədən vərdiş etmişdi. Sonra üzdü. Yaxındakı sahili hələ bir neçə metr qalmışdı. Amma canavar balası yaxın sahili görürdü. Çünkü arxası ona təref idi. O, dərhal uzaq sahili təref can atmağa başladı. Çay elə canavar balasının düşdüyü yerdən böyük bir körfəzə töklürdü.

Çayın tən ortasında balaca vəhşini axar apardı. Sonra köndələn dəyanmış daş təpəciklərinin yanına çıxdı. Burada çayın məcrası daralırdı. Üzmek çətin idi. Bu vaxt sakit axar su birdən-birə coşmağa başladı. Bala canavar gah suyun üzünə çıxır, gah da batırı. Su onu fırladıb daşlara çırkırdı. Hər dəfə daşlara dəyən canavar balasından dəhşətli vəngilti qopurdu.

Çay astanasının aşağısında canavar balası burulğana düdü. Burulğan onu yüngülə götürüb sahilə yaxın dayaz yerə atdı. Canavar balası iməkleyib, güclə sudan çıxdı və uzandı. Onun ətraf mühitlə tanışlığı davam edirdi. Axı su, canlı deyildi, amma hərəkət edirdi. Bundan başqa su, ilk baxışdan bərk görünmüdü. Lap torpağı oxşayırı. Əsl həqiqətdə isə su möhkəm deyildi. Canavar balası bu qənətə gəldi ki, sən demə, şeylər göründüyü kimi olmur. Onun içindəki naməlum şeyin qorxusu reallıqla toqquşduğandan sonra daha da gücləndi. Bütün əcdadlarından qalan şübhə kimi bu gündən onun da içində şeylərin zahiri görünüşünə inamsızlıq kök salacaqdı. O, hər şeyə şübhə ilə baxacaqdı. Şeylərin həqiqətdə necə olduğunu tanımaq üçün əvvəlcə onları yoxlayacaqdı.

Həmin gün canavar balasının başına daha bir macəra gəldi. Anası onun yadına düdü. Və birdən dəhşətli hiss etdi ki, dünyanın bütün şeylərindən daha çox ona ana lazımdır! Çünkü bütün başına gələn macəralar onu bezdirmişdi. Canı heydən düşmüş, beyni yorulmuşdu. Yaşadığı bu müddət ərzində bugünkü kimi heç vaxt onun beyni yorulmamışdı. Buna görə də yatmaq istədi. Cansixici bir tənhalıqla, yaziq bir görkəmlə mağaranı – anasını axtarmağa getdi.

Kolların arasından ötən canavar balası birdən qulaqbaticı, quduz bir çığrı eşitdi. Nəsə sarı bir şey gözlərinə dəydi. Sonra kolların arasında çırınan bir gəlincik gördü. Gəlincik xırda idi. O, canavar balasını qorxutmadı. Amma bundan sonra ayaqlarının altında daha bir canlı varlıq gördü, lap cumbuluydu. Bu, gəlincik balası idi. O da canavar balası kimi evdən qaçmışdı. Cumbulu gəlincik otlugun içinde gizlənmə istədi. Canavar balası onu arxası üstə çevirdi. Gəlincik cibbildədi. Səs, qığıldı. Elə bu an canavar balasının gözünə yenə sarı bir ləkə dəydi. Quduz bir çığrı eşitdi və hardansa ona həmle edildi. Bu, ana gəlinciyin iti dişləriydi, onun boğazından tutmuşdu.

Canavar vəngildəyib geri çökilən kimi ana gəlincik öz balasını götürüb kolların arasında gizləndi. Dişdək ağrısı hələ getməmişdi. Amma təhqir olunmaq ağrısı onu daha çox incidiirdi. Canavar oturub yavaşça dişlərini şaqqlıdatdı. Ana gəlincik lap balaca idi, amma yaman möhkəm dişləmişdi! Ağrıdırdı. Canavar balası bu xırda gəlinciyin şimal cəngəlliyyində ən qorxunc və quduz vəhşilərdən biri olduğunu hələ bilmirdi. Amma tezliklə biləcəkdi.

Ana gəlincik yenə göründü. Canavar balası dişlərini qıcıdırı. Gəlincik canavarın üstünə tullanmadı. Çünkü indi balası təhlükəsiz yer-

dəydi. O, ehtiyatla yaxınlaşırıdı. Canavar balası gəlinciyin zərif, ilan dərisine və hündürə qalxmış ilan başına baxdı. Ana gəlinciyin qəzəbli çıqtısından sonra canavar balasının tükləri dimdik qalxdı. O nəril-dədi. Amma ana gəlincik daha da yaxın gəldi. Birdən qəfil sıçrayış baş verdi. Canavarın təcrübəsiz gözləri bu sıçrayışı izləməye qadir de-yildi. Zərif sarı cəmdək bir saniyənin içində onun gözündən yaymışdı. Gəlincik canavar balasının boğazına dolanıb onu möhkəmcə dişlədi.

Canavar vəngildəyir, müqavimət göstərirdi. O, çox cavandı. Və bu, onun dünya ilə, ətraf mühitlə ilk görüşü idi. Buna görə də nərlətisi zingilti ile əvəz olunurdu. O, vuruşa bilmirdi, gəlinciyin dişlərindən qopub qaçmağa çalışırdı. Ana gəlincikdə də az yox idi. Düşməni buraxmırkı ki, buraxmırkı. O, canavarın boynundan sallanıb, dişləri ilə onun damarlarını axtarırdı. Gəlincik qanı xoşlayır, boğazdan qan sor-mağı sevirdi.

Boz canavar balasını ölüm gözləyirdi və əgər kolların arasından ana canavar şığımasayıdı, yəqin ki, canavar balası haqqındaki hekayətə burda da nöqtə qoyularıdı. Gəlincik bala canavarı buraxıb ana canavara sari tullandı. Amma özü vəhşi canavarın cənginə keçdi. Ana canavar qırmanc kimi başını yellətdi, gəlinciyin dişləri töküldü, O, havada çırındı. Ana canavar amansız idi. Elə göydəcə gəlinciyi qamarladı. Gəlincik onun iti dişləri arasında xincim-xincim oldu.

Ana şəfqəti canavar balası üçün ən böyük mükafat olmuşdu. Ana oğlundan da çox sevinirdi. O öz balasını burnu ilə yüngülçə itələyir, sonra yaralarını yalayırdı. Bir azdan ana-bala qan soran gəlinciyin cəmdəyini bölüşdürüb yedilər və mağaraya qayıdır yatdırılar.

5

OV QANUNU

Canavar balası sürətlə böyüyürdü. İki gün dincəldikdən sonra yenə səyahətə çıxdı. Bu dəfəki səyahəti zamanı həmin ana gəlinciyin balasına rast gəldi. Canavar balası bu cumbulu gəlinciyi də parçalayıb yedi. O, artıq fəndgir olmuşdu. Yorulanda mağaranın yolunu tapıb ora gedir, uzanıb yatırıdı. Beləcə, o, hər gün gəzintiyə çıxırıdı, hər dəfə də daha uzaq-uzaq yerləri gəzib dolaşırıdı.

Canavar balası öz gücünü və zəif cəhətlərini ölçüb-biçməyə baş-lamışdı. Artıq harda, necə cəsurluq göstərməyi, nə vaxt ehtiyatla hərəkət etməyi öyrənmişdi. Təcrübə öz sözünü demişdi: gərək həmişə ehtiyatını saxlayanın. Öz gücünə güvənmək, hiddət və ehtiras əmr edəndə, əlbəttə, müstəsna hallara yol vermək olar. Qalan bütün hal-larda ehtiyati əldən vermək olmazdı. Kəkkliklərle qarşılaşanda canavar balası xalis seytana dönmüşdü. Bir dəfə küknar ağaclarının qurumuş kötüklli arasıncı sincaba rast gəldi. O, sincabın çıqtısına hiddətlə-nib uladı. Quşların yalnız bu növü onun burnunu möhkəmcə dimdik-ləmişdi və bu, həmişə onu qəzəbləndirir, özündən çıxarırdı.

Lakin hərdən elə olurdu ki, canavar balası quşları heç vecinə al-mırıdı. Bu, çox vaxt başqa vəhşilər tərefindən hücum təhlükəsi olanda baş verirdi. Axi, həmin vəhşilər də onun kimi şikar axtarırıdlar. Cana-var balası qartalı da unutmamışdı. Qartalın otların üstünə düşən kölgə-sini görünen kimi o dəqiqə kolluğun içində girib gizlənirdi. Onun yeri düzəlmışdı. Daha ayaqları dolaşmırıdı. Canavar balası anasının yüngül, səssiz yerişlərini, ildirim süretini götürmüştü. Yeddi kəklik balası və cumbulu gəlincikdən sonra elə bil ov sardan bəxti bağlanmışdı. Qa-marladığı ov bunlardan ibarət olmuşdu. Vəssalam. Lakin öldürmek, parçalamaq ehtirası günbegün artırdı. Onun gelişini çıqtısı ilə meşə-nin bütün sakinlərinə bildirən sincab necə olur-olsun cənginə keçir-məyə çalışırdı. Amma sincab da sincab idi. Quş yüngüllüyü ilə ağaclar-a dirmaşırdı. Canavar balası xəlvətcə ona tərəf sürünb, onu qəfletən yerde qamarlamalı idi.

Bala öz anasına böyük hörmət bəsləyirdi. Ana canavar isə cənginə ət keçirən kimi oğlunun payını da getirməyi unutmurdu. Axi, o, heç nədən qorxmurdı, güclü idi. Canavar balası hardan biləydi ki, bu qorxmazlıq təcrübə ilə gücün məhsuludur. Ona elə gelirdi ki, anasını qorxmaz edən yalnız gücdür, qüvvətdir. Bəli, anası onun üçün güc-qüvvət rəmzi idi. O, böyük-böyükə bu gücü daha çox hiss etməyə başladı. Bu güc anasının cəza tədbirlərində – dişləklərində, burun zər-bələrində getdikcə şiddetlənirdi. Bu cəzalar anaya hörməti təhrif edirdi. Canavar balası böyüdükçə ana canavarın da rəftarı sərtləşirdi. Ana oğlundan itaetkarlıq tələb edirdi.

Açıq yene də başlandı. Sanki elə indi canavar balası acliğın əsl məşəqqətinə dərk etdi. Ov axtarmaqdən anası tamam əriyib çöpə dön-müşdü. Vaxtinin çoxunu ugursuz ovda keçirən ana canavar mağaraya

çox gec-gec gəldi. Bu dəfə acliq uzun sürmədi, amma yaman şiddətli keçdi. Canavar balası bir damcı da olsun ana südü əmə bilmirdi, yemək də yox idi. Əvvəller belə deyildi. Canavar balası ova çıxanda sadəcə olaraq əylənirdi. İndi isə ova yaman girişmişdi. Ancaq girinə bir şey keçirə bilmirdi. Bu da vardı ki, bütün bu uğursuzluqlar da canavar balasına çox şey öyrədirdi. O, inkişaf edirdi. Əvvəlcə böyük bir cəhdə vəhşi sincabın hərəkətlərini öyrəndi. Sincabı qəflətən ələ keçirməyə can atdı. Canavar balası səhra sıçanlarını da yaddan çıxarmıldı, onların izinə düşüb yuvalarını qazır, sonra yeyirdi. İndi o, ağacdələnlər və başqa quşlar haqqında o qədər tezə şeylər bilirdi ki...

Elə bir gün gəldi ki, canavar balası torpağın üstünə düşən qartal kölgəsindən daha qorxmadı. O, yekəlmışdı. Güclü və təcrübəli olmuşdu. Özünə inanırdı. Bundan başqa, acliq onu amansız etmişdi. İndi o, düzəndə oturub qartalın ona tərəf enməsini gözləyirdi. Yuxarıda, mavi səmada, onun başı üstündə ov uçurdu. Və o, bu ovu həsrətlə süzürdü! Qartal döyüşə girmirdi. Canavar balası isə cəngəlliyyə girib acliq və qüssədən yaziq-yaziq zingildədi.

Nəhayət, acliq qurtardı. Ana evə yemək gəttirdi. Bu ət əvvəlki ətlərdən deyildi. Bu, vaşaq balasının əti idi və ətin hamisini oğlu üçün gotirmişdi. Ana canavar vaşaq balalarının hamisini təpişdirmiş, qarnını doydurmuşdu. Balasından xəbərsiz ana qorxulu bir iş görmüşdü. Canavar balası bircə şeyi bilirdi. Yumşaq dərili cavan vaşaq – ətdir. O, əti ləzzətlə yedi. Qarnı tox olan canavar balası anası ilə yanaşı yuxuya getdi. Birdən anasının nəriltisi onu oyadı. Canavar balası ömründə belə dəhşətli səs eşitməmişdi. Bəlkə də anası ömründə birinci dəfə idi ki, belə dəhşətli səs çıxarırdı. Əlbəttə, səbəb vardı və bu səbəbi anadan savayı heç kəs bilmirdi. Vaşaq balalarını məhv edib yeyən cəzasız qalmır.

Mağaranın içine düşən günəş şüalarının işığında canavar balası ana vaşağı gördü. Ana vaşaq mağarının ağızında oturmuşdu. Canavar balası irəli cummaq istədi. Amma anası onu geri itələdi, O, nərə çəkib, anasının yanında durdu. Mağaranın giriş yolu dar idi. Vaşaq içəri keçə bilmirdi. Buna görə də ana vaşaq mağaranın içində tərəf süründü. Ana canavar rəqibin üstüne şığıdı, onu altına basdı. Bu əlbəyaxadan bala canavar duruxmuşdu. Yalnız nərilti, finxirti və qulaqbatırıcı vəngilti səsləri eşidirdi. İki vəhşi boğuşurdu. Vaşaq canavarı dişləri ilə, caynaqları ilə yırtırdı. Ana canavar isə yalnız dişlərini isə salmışdı.

Bunu görən canavar balası da vaşağın üstünə cumdu. Quduz bir nərə çəkib onun dal ayaqlarından yapışdı. Bütün bədəninin ağırlığını vaşağın üstünə saldı. O, bununla vaşağın hərəkətlərinə mane olur, anasına kömək edirdi. Mübarizə dəhşətli bir mənzərə almışdı. Boğuşan vəhşilər bala canavarın üstünə çıxmışdilar. O, isə dişləyirdi. Bu vaxt ana vəhşilər aralandılar. Vaşaq qüvvətli pəncəsi ilə canavar balasına zərbə endirdi. Canavar balasının ciyini sümüklerine kimi cirildi, o, divarın dibinə düşdü. Boğuşan vəhşilərin nəriltisine məzəlum bir səs də qarışıdı: canavar balası ağlayındı.

Döyüş uzun çəkdi. Bu müddətdə canavar balası da zarılığını kəsib cürətlənmişdi. O, döyüşün axırına yaxın yenə vaşağın dal ayaqlarından yapışdı. Qəzəblə nərildəməyə başladı.

Vaşaq öldü. Elə ana canavar da aldığı dəhşətli yaralardan yarımcan olmuşdu. Ana balasının yaralı ciyini yalamaq istədi. Amma çoxlu qan itirmiş, heydən düşmüşdü. O, bütün günü və gecəni öldürülülmüş düşmənin yanında uzanıb hərəkətsiz qaldı.

Bir heftədən sonra su içmek üçün ana canavar mağaradan çıxdı. Ayaqlarını güclə dartırdı. Bütün bədəni ağıryırıldı. Vaşağı yeyib qurtardılar. Ana canavarın yaraları sağaldı. O, yenidən ova çıxa bilərdi. Amma canavar balasının ciyini hələ də incidiirdi. O, uzun müddət axsaya-axsaya gəzdi. İndi canavar balası özünü daha çox güvenirdi. O, bir şeyi dəqiq müyyənələşdirmişdi: həyat çox sərtdir. Canavar balası dəhşətli bir döyüşdə iştirak etmiş, düşmən bədənинə diş vurmuş, özü isə salamat qalmışdı. Bu onu ürkəkləndirmişdi. Vəhşi balasının içinde əvvəller olmayan lovğalıq əmələ gəlmışdı. Daha xırda vəhşilərdən qorxmurdı. Ancaq naməlum bir hiss bütün dəhşətləri və sirləri ilə ondan əl çəkmirdi.

Artıq ana-bala ova birgə çıxırdılar. Canavar balası anasının quşları necə tutmasını dəfələrlə görmüşdü. Özü də ondan geri qalmırırdı. Beləliklə, dumanlı da olsa, canavar balası ov qanununa yiylənmişdi. Ona ele gəlirdi ki, həyatda iki nəsil mövcuddur. Bunlardan birincisi, öz nəslidir, o biri isə özgədir. Birincilərə, əlbəttə, anası ilə özü aiddir. İkincilərə isə, hərəkətdə olan, bütün yerde qalan varlıqlar. Əlbəttə, ikincilərin də hamısı bir deyil. Onlar da iki yerə ayrılır: xırda vəhşilər və məzəlumlar. Elə vəhşilər var ki, onları canavar nəslindən olan vəhşilər yeyir. Düşmənlər də mövcuddur. Onlar da canavar nəslindən olanları parçalayıb yeyir, yaxud da əksinə, özleri onların cənginə keçirlər. Dünyanın bütün canlıları iki yerə bölünürler: yeyənlər və

yeşilənlər. Qanun isə belə deyirdi: ye, yeməsən sənin özünü yeyəcəklər! Əlbəttə, canavar balası bu qanunu tam və dəqiq anlamadı. Və bundan nəticə çıxarmağa da çalışmadı. Qanun haqqında düşünməsə də qanunun hökmü ilə yaşayırırdı.

Bu qanunun hökmünü hər yerdə, hər an duyurdu. O, kəklik balalarını yemişdi. Qartal da ana kəkliyi yedi. Hələ üstəlik onu da yemek isteyirdi. Sonralar, canavar balası böyüdükcə qartalı qamarlamaq isteyirdi. Sonra balaca vaşağı yedi. Ana vaşaq öldürülməsəydi, bəlkə də canavar balasının özünü yeyəcəkdi. Beləcə, yehaye dünyası idı və canavar balasını əhatə edən canlılar bu qanunun hökmü ilə hərəkət edir, yaşayırlar, O da bu qanunun xırda bir hissəciyi idı. O, yırtıcıydı, ət yeyirdi. Bəzən bu “ətlər” ondan qaçır, göyə uçur, ağaclarla dırmaşır, qumun içinde gizlənir, yaxud da çəkinmədən onunla döyüşə girirdilər. Bəzən də o, bu “ətlərdən” qorxub aradan çıxmaga məcbur olurdu. İnsan kimi düşünəsəydi, canavar balası, yəqin ki, bu nəticəyə gəldə: həyat – doyunca yemək üçün ehtirasdır, dünya isə sehnədir. Bu sehnədə doymaşa can atan adamlar bir-biri ilə mübarizə aparır, vuruşur, bir-birini təqib edirlər. Onlar bir-birləri üçün yemək əldə edir, hətta bir-birini yeyirlər. Səhnədə qanlar töküür, orada başdan-ayağadək amansızlıq hökm sürür. Bir sözlə, həyat meydani qarmaqarışıqlıqla, təsadüflərlə doludur.

Amma canavar balası insan kimi düşünə bilmezdi. Onun nəticə çıxarmaq qabiliyyəti də yox idi. O, yalnız bir məqsəd haqqında düşünür, bu məqsədə də nail olurdu. Onun həyatında ov qanunundan başqa, ikinci dərəcəli qanunlar da vardı. Bu qanunları da bilmək lazımdır. Bu qanunları öyrənmək, onlara tabe olmaq lazımdır. Dünya gözlənilməz seylərlə doluydu. Canavar balasının içinde qaynayan həyat, bütün vücudunu tərpədən qüvvələr onun üçün əbədi səadət mənbəyi idı. Ov təqib etmək, onu qamarlayıb yeməkdən ləzzətli şey ola bilməzdi. Şiddətli döyüşlər ona ilham verirdi. Belə vaxtlarda, hətta o naməlum hissin bütün dəhşətləri və sirləri də yaddan çıxırırdı.

Bütün bunlardan başqa, onunçun həyatda çoxlu xoş duyğular da vardı. Məsələn, tox qarınla günün altında tənbəl-tənbəl mürgü döymək. Bu xoş duyğu ona cəsarətinə və zəhmətinə görə verilən mükafat idi. O, məşəqqətli əməyinin sevincini dadırırdı. Beləcə, canavar balası onu bürümüş bu ədavətli, davakar mühitlə dostcasına yaşayırırdı. O, güclü idi, xoşbəxt idi, özüne inanırırdı...

Üçüncü hissə

VƏHŞİNİN ALLAHLARI

OD YANDIRANLAR

Canavar balası ona gözlənilmədən toxundu. Hər şey öz günahı ucbatından oldu. O, ehtiyatını əldən vermişdi.

Mağaradan çıxıb çaya su içməyə yürüdü. Yuxuluydu. Bütün gecəni çöldə-bayırdə gəzmiş, ov axtarmış, sonra gəlib yatmışdı. Amma yuxudan doymamışdı. Bəlkə də buna görə sərvaxtlığını itirdi. Axi, çaya gedən yolu yaxşı tanıyırırdı. Bu yola neçə dəfə qaçmış, hər dəfə də sağ-salamat gedib-gəlmışdı.

Balaca vəhi quru küknar kolluğuna tərəf getdi, yamacdan keçib ağacların arasına ilə yürüdü. Elə bu vaxt nəsə qəribə bir şey gördü. Heyret etdi. İrəlidə beş canlı varlıq çömbəlib oturmuşdu. O heç vaxt belə canlı görməmişdi. Bu, canavar balasının insanla ilk görüşü idı. Lakin adamlar nərə çekmədilər, şığmadılar, dişlərini onun üstünə şaqquşdatmadılar. Onlar çömbələrək məşum bir sükut içinde nəsə edirdilər.

Canavar balası da tərpənmədi. Əlbəttə, o, instinctə görə dərhal bu naməlum canlılardan qaçmalı idı. Amma ömründə ilk dəfə içində qəfil bir duygu oyandı; canavar balasını həyəcan bürümüşdü. Sanki öz cihəzliyini, acizliyini anlamışdı, bu hiss onu tərpənməyə qoymurdu. İndiyə qədər görmədiyi, tanımadığı bir qüvvə onun qabağını kəsmişdi.

Balaca vəhi heç vaxt insan görməmişdi. Amma instinctlə insanın bütün qüdrətini, nəhəngliyini hiss etmişdi. Hardasa, şüurunun lap dərinliklərində inam işartisi yarandı: bu canlı varlıq – ikiayaqlı insan şimal çölliyyünün bütün sakinləri arasındaki döyüslərdə birinci yeri tutmuşdu. İndi elə bil bu adamlara bir cüt göz deyil, canavar balasının bütün əcdadlarının gözləri zillənmişdi. Bu gözlər qaranlıq zülmətdə saysız-hesabsız qış düşərgələri ətrafında hərlənir, gah uzaqdan baxır, gah da bu qəribə ikiayaqlı canlısı, bütün başqa canlı varlıqlara ağalıq edən insanı qalın cəngəlliliklər arasından izleyirdi. Xəyal qəflətən canavar balasını öz əcdadlarının yanına apardı. O, uzun əsrlərdən bu yana mübarizədən, təcrübədən törəmiş qorxu toruna əsir düşdü. Yekə olsayıdı, bəlkə də qaçıb canını qurtardı. Amma indi yerə qıṣıldı,

özünü qorxuya bürüyüb itaetkarlıq göstərməyə hazırlaşdı. Adamların qaladığı tonqalın istisine qızınmaq isteyirdi. Vaxtilə onun ulu əedadı da insana beləcə yaxınlaşmışdı.

Hindulardan biri durub canavar balasına yaxınlaşdı, əyildi, vəhi balası özünü bir az da yerə sıxdı. Naməlum şey axır ki, gözə görünməsdü. O, canlı bir şəkər dönbür bu balaca heyvanı tutmaq üçün əlini uzatmışdı. Vəhşinin tükləri dimdik qalxdı, çənəsi əsdi, dodaqları dartaıldı. Üstünə uzanmış əl ani olaraq dayandı, hindu gülərək dedi:

– Bura baxın! Bunun nə yaxşı ağ dişləri var! O biri hindular bərk-dən gülüşüb dostlarını canavar balasını götürməyə töhrük etdirilər. Əl yenə aşağı, lap aşağı uzandı, Amma balaca vəhşinin içində dərhal iki instinct oyandı: bunlardan biri təslim olmağa, itaetkarlıq göstərməyə çağırırdı, o biri isə mübarizəyə səsləyirdi. Nəhayət, canavar balası özü bilən kimi elədi. Hər iki instinctti birləşdirdi. Nə qədər ki ona toxun-mamışdır, heyvan itaet edirdi. İnsan əlini ona vuran kimi mübarizəyə qalxdı. O, insan əlini dişləri ilə sıxdı. Həmin anda başına möhkəm bir zərbə vurdular. Döyüş ehtirası beləcə söndü. O, itaetkar küçüyə dönerək dal ayaqları üstə çömbəlib dişlərini qıçırtdı. Amma əli dişlənmiş adam qəzəblənmişdi. Buna görə də balaca vəhşiyə daha bir zərbə vuruldu. O, yenə də dişlərini qıçırdı.

Hindular şaqqanaq çəkib güldülər. Hətta əli dişlənən hindu da hırıldamağa başladı. Onlar gülə-güle canavar balasının başına yığışdırılar. Heyvan ağrıdan və qorxudan ulayırdı.

Birdən canavar balasının qulaqları şəkləndi. Hindular da duruxdular. Canavar balası yaxından gələn səsi tanıdı və var gücüylə, ucadan fəryad qopartdı. Bu nərədə qorxudan çox zəfər təntənəsi duyulurdu. Birdən susdu. Azığın rəqiblərlə döyüşə girə bilən, onları parçalayıb öldürməyi bacaran, heç nədən qorxmayan ana canavarın gəlib çıxmاسını gözlədi. Ana canavar dəhşətli uları ilə yaxınlaşdı. O öz balasının fəryadını eşitmışdı və köməyə gəldi.

Ana canavar adamların üstünə şığıdı. Hiddətlənmiş vəhi, yırtıcıya dönmüşdü və bu, canavar balasını yalnız sevindirirdi.

Canavar balası sevinc içində zingildədi. Anasının üstünə yüyündü. Adamlar isə cəld geri çəkildilər. Ana canavar insanlarla balasının arasında durmuşdu. Tüklərini pırıplaşdıraraq, qəzəblə mırıldayırdı. Hiddətdən burun pərələri və dodaqları titrəyirdi. Birdən hindulardan biri qısqırdı.

– Kiççi!

Bu səsde heyvət vardi. Canavar balası insan səsindən anasının qısqırlığını, büzüdüyüünü, gördü. Hindu yenə qısqırdı:

– Kiççi!

Onun bu dəfəki səsində sərtlilik, hökm vardi. Canavar balası öz qorxmaz, cəngavər anasının dərhal yerə yadlığını gördü. Quyuğunu bulayıb aman istədi. Balaca vəhi heç nə anlamadı. Onu dəhşət bürüməsdü. O, yenə adamların qarşısında tir-tir əsməyə başladı. Bəli, instinct ona həqiqəti söyləmişdi. Anası bu həqiqəti təsdiq etdi. O, insanlara baş əyirdi.

“Kiççi” deyən adam ana canavara yaxınlaşdı. Əlini vəhşinin başına sürtdü, canavar bir az da yerə qıṣıldı. Ana canavar hindunun əlini dişləmədi. Heç dişləmek fikri də yox idi. Qalan dörd nefər hindu da yaxına gəldi hamı Kiçciyə sığal çəkməyə başladı. O, etiraz eləmədi. Canavar balası adamlardan gözünü çəkməmişdi. Onlar ucadan danışırıldalar. Bu səslerdə heç bir təhlükə, heç bir hədə-qorxu yox idi. Canavar balası anasına siğndı. O da barışq elan etdi. Amma tükləri hələ de biz-biz idi, hindulardan biri dilləndi:

– Niye təccübəlnirsınız? Bu heyvanın atası canavar, anası isə itdir. Axı, ötən baharda mənim qardaşım onu üç gecəliyə meşədə bağlamışdı. Deməli, Kiççinin əri canavar olub. Vallah mən düz deyirəm.

– Qrey Biver, axı, Kiççinin qaçmasından düz bir il keçir.

– Vallah, təccübəlnməyin. Salmon Tank, bilmirsən ki, o vaxt acları düşmüştü, itlərə et verə bilmirdik?

Üçüncü adam da söhbətə qoşuldu:

– Görünür, Kiççi canavarların arasında yaşayıb.

Qrey Biver gülümsündü. Əlini canavar balasına vura-vura dilləndi:

– Fri, sən düz deyirsən. Bax, bu balaca dediklərinə sübutdur.

Canavar balası belində insan əlinin sıqalını hiss etdi. Yaxşıca mırıldandı. Əl geri çəkilib zərbə endirməyə hazırlandı. Bu vaxt heyvan xırda cehənglərini gizlədib itaetlə yerə qıṣıldı. Hindunun əli yenə uzandı. Sonra bu əl balaca vəhşinin qulağının dibini qaşdı, belini sıqalladı. Qrey Biver dedi:

– Sənin dediklərinə canlı sübut budur. Kiççi bunun anasıdır. Amma atası canavar olub. Elə buna görə də bu balaca vəhşidə it əlaməti azdı. Görmürsən canavara oxşayır? Onun nə gözəl ağ dişləri var! Gel adını da belə qoyaq: “Ağ Diş”. Bunu mən deyirəm ha!.. İt də mə-

nim olacaq. Axı, Kiççi qardaşım iti idi. Nə olsun qardaşım dünyadan köcüb?!

Canavar balasına ad qoydular. O, uzanıb qulaq asırdı. Adamlar nəsə danışındılar. Sonra Qrey Biver boynundan asılmış biçağını çıxartdı. Kolluğa yaxınlaşış cubuq kəsdi. Ağ Diş onu izləyirdi. Qrey çubuğun uclarını yardı və onların uclarına xam göndən düzəldilmiş qayış bağlayıb xalta düzəltdi. Xaltalardan birini Kiççinin boğazına keçirtdi, onu çox da hündür olmayan küknar ağacına tərəf dartaraq, qayıشا ağaca bağladı.

Ağ Diş anasının dalınca gedib onunla yanaşı oturdu. Salmon Tank əlini canavar balasına uzadıb onu arxası üstə çevirdi. Kiççi qorxa-qorxa onlara baxırdı. Elə Ağ Diş də qorxurdu. Balaca vəhşi dözə bilməyib mırıldadı, amma diş atmağa ürək eləmədi. Qarmaq kimi gərilmiş barmaqları olan hindu eli canavar balasının qarnını qaşımağa başladı. Sonra vəhşini o tərəf-bu tərəfə yellətdi. Əlbəttə, arxası üstə uzanıb ayaqlarını havada yelletmək Ağ Diş üçün böyük təhqir idi. O özünü yalqız və köməksiz hiss etdi. O, bütün varlığı ile belə təhqirə üsyan etmek istəyirdi. Ancaq neyləmək olardı? Hakimiyət insanın əlində idi. Onu incitmək istəsəydi, incidəcəkdi. Ağ Dişin ayaqları havada yellənirdi. Bu vəziyyətdə o, heç yerə qaça bilməzdi. Axır ki, itaətkarlıq, onu bürümüş qorxu hissini qovdu. Ağ Diş astadan mırıldamağa başlandı. Bundan başqa nə edə bilərdi? O, elə hey mırıldanırdı. Həmin adam isə əsəbileşib eləmirdi, onu kötəkləmirdi. Qəribə də olsa, bu vaxt Ağ Dişdə anlaşılmaz xoş bir duygu oyandı. İnsanın əli onun pırpız tükərəkini sığallayırdı. Canavar balası böyrü üstə əvrilib mıriltisını kəsdi. Barmaqlar çarpanlaşış onun qulağının dibini qidiqlamağa başladı və bu, canavar balasına ləzzət verdi. Həmin adam sığal çəkib qurta-randan sonra Ağ Diş xeyli yumşalmışdı. Hələ bundan sonra o, insan-dan neçə dəfə qorxacaqdı. Amma indi, bu dəqiqələrdə insanla vəhşi heyvan arasında iliq münasibətlər yaranmışdı.

Bir az sonra Ağ Dişin qulağına qəribə səslər dəydi. Bu səslər lap yaxından gəlirdi. O, insan səslerini tanımağa başlamışdı. Bütün hindu tayfası cərgə ilə yoluñ üstünə çıxmışdı. Onlar başqa yerə köçürdülər. Burada təxminən qırx nəfər vardi. Kişiər, arvadlar, uşaqlar – hamısı ağır düşərgə əşyalarını bellerine almışdı. Onların yanında çoxlu da it vardi. Küçüklerdən savayı bütün itlər müxtəlif əşyalarla yüklenmişdilər. İtlərin hər biri belində təxminən 20-30 funt ağırlığında kisə aparırdı. Ağ Diş heç vaxt it görməmişdi və ömründə birinci dəfə idi ki, itlərin onun

nəslinə mənsub cinslər olduğunu göründü. Amma onlar arasında fərq də vardi. Canavar balasını, ana canavarı görən kimi itlər dərhal sübut etdilər ki, bu fərq o qədər də böyük deyil. Araya qarmaqarışılıq düşdü. Ağ Diş tükərəkini pırpızlaşdırıb onu hər tərəfdən dövrəyə alan ağızı açılmış itlərə mırıldadı, dişlərini qırtıdı. İtlər canavar balasının üstüne düşmüsdürlər. Balaca vəhşi onların qarnını dişləyir, ayaqlarını cirrırdı. Öz bədənində də diş yerləri az deyildi. Qulaqbaturıcı hürşmə səsi içindən Kiççinin nəriltisi eşidildi. Adamların qışqırqlarını, dəyənək zərbələrini və itlərin zingiltisini eşidən Kiççi balasına kömək etmək isteyirdi.

Bir azdan canavar balası durdu. O, adamların itləri daş və dəyənəklik qovduğunu gördü. Adamlar onu itlərin yırtıcı köpək dişlərindən müdafiə edirdilər. Bu itlər o qədər də canavarlara bənzəmirdi. Canavar balası adamların itləri nə üçün cazalandırdığını başa düşünürdü. Ancaq mücərrəd də olsa, insanın ədalətli hərkətini anladı. İnsanı qanun yanan və onun icra edilməsinə nəzarət edən əzəmətli bir varlıq kimi qəbul etdi.

Ağ Diş bu tədbirləri bəyəndi. Adamlar başqa canlı varlıqlar kimi dişləmir, cirmaqlamırdılar. Bu adamlar cansız əşyaları silah yerinə işlədiridilər. Daşlar, dəyənəklər və digər cansız əşyalar da onların hökmünə tabe olurdu. Bu qəribə varlıqlar daş və dəyənəkdən istifadə edib, itləri vurur, əşyaları canlı kimi havada yelləyirdilər.

Ağ Diş ele gəlirdi ki, hökm sürən ağalıq qeyri-adi, ilahi bir qüvvədir. Bu hakimiyət bütün ağıl və idrakin sərhədlərini keçmişdi. Canavar balası allahların varlığına şübhə edə bilməzdi. Ən yaxşı halda, o, hiss edirdi ki, həyatda dərkədilməz şeylər də var. Adamlar ona itaətkarlıq öyretmişdi və o, allahların qəzəbindən qorxurdu. Bu vahimə eynilə göyün üzündə, yaxud dağın zirvəsində çaxan şimşəkdən yaranmış və bunu Allahın görünməsi kimi başa düşən insanın təşvişi və həyəcanı kimiydi.

Budur, axırıncı iti də qovdular. Vəlvələ, hay-küy sovuşdu. Ağ Diş yaralarını yalamaga başladı. O, it sürüsünə qoşulmuşdu və amansız sürü ilə tanış olduğu barədə düşünürdü. İndiyə kimi ona elə gelmişdi ki, bütün nəсли, əcdadı təkgözdən, anasından və özündən ibarətdir. Lakin birdən məlum olmuşdu ki, demə, onun cinsinə mənsub başqa varlıqlar da mövcuddur. Beyninin lap dərinliklərində bəlkə də onun paxıllığını çəkən, üstünə azğın bir hiddətlə cuman həmkarlarına qarşı nifrət hissi oyandı. Ağ Diş bir də ona görə hiddətlənmışdı ki, anasını

bağlamışdılar. Canavar balası indiyədək tələ, yaxud zor barədə heç nə bilmirdi. Bəs o, azadlığı, arxayın gəzib-hərlənməyi, qaćmağı, uzanıb-durmağı nə vaxt və kimdən öyrənmişdi? Əlbəttə, əcdadlarından, amma o, bu həqiqəti qana bilməzdi.

Ana canavarın hərəkətləri çubuğun uzunluğu ilə məhdudlaşdırıldı. Canavar balası da anasının yanındaydı. Çünkü o, hələ ki, anasız keçinə bilmirdi.

Bütün bunlar canavar balasının xoşuna gəlmirdi. Ona görə ki, adamlar yola düşəndə kimsə Kiçini dalınca dardı. Kiçinin ardınca isə Ağ Diş gəldi. O, baş verən hadisələrdən yaman təşvişə düşmüşdü. Bu təşviş, narahatlıq onu insanın qoyduğu qayda-qanuna qarşı çıxmaga məcbur etdi.

İnsan karvani çay vadisi boyunca üzüshağı endi. Bu yerlərdə Ağ Diş vaxtilə sərbəst həyat sürmüdü. Adamlar gəlib düz çayın töküldüyü Makkenziyə çatdırılar. Sahildə dar, uzun qayıqlar durmuşdu. Balıq qurutmaq üçün məhəccərlər yerə atılmışdı. Hindular burda düşərgə saldılar. Ağ Diş ətrafa heyretle göz gəzdirdi. İnsanın əzəməti, gücü və böyüklüyü dəqiqəbaşı artırdı. Canavar balası əmin olmuşdu ki, yırtıcı itlərin hökməti məhz insandır. Bu, tamamilə zoraklıq hakimiyyəti idi!

Ağ Diş insanların cansız varlıqlar üzərindəki hakimiyyətinə heyret etdi. İnsan külli-aləmin rəngini, simasını dəyişməyə qadırdı. Bu, lap möcüzə idи və Ağ Diş daha çox heyretləndirdi. Budur, adamlar daxmalar üçün şüvüllər düzəldilər. Əlbəttə, burda elə bir maraqlı şey yox idi. Amma bunu daş, dəyənək atan həmin adamlar edirdilər. Şüvüllər qalın kətan parçalar və dərilərlə örtüldü. Komacıqlar bir-birinin dalınca düzəlib hazır oldu. Bunu görən Ağ Diş əməlli-başlı karıxdı, özünü itirdi. Onu hər şeydən əvvəl təaccübəndirən bu idи ki, hindu komaları həddindən artıq iri idи və sürətlə çoxalırdı. Elə bil onlar canlı idи, demək olar ki, bütün gözəgəlimli yerləri tutmuşdular. Ağ Diş komallardan qorxmağa başladı. Hündür, uca komalar daha məşum görünürdülər. Çox keçmədi ki, o, komalara da alışdı, qadınların, uşaqların tez-tez bu komacıqlara girib-çıxdığını görür və duyurdu ki, bunlar heç bir xəter götmirlər. İtlər də içəri girməyə can atırdılar, amma adamlar onları söyüb qovur, daşa basırdılar.

Günün axırında Ağ Diş anasından aralanıb xəlvətə yaxındakı daxmaya tərəf süründü. Hər şeyi öyrənmək ehtirası onu bu yola təhrik edirdi. O, həyatı öyrənmək istəyirdi. Hərəkət etmək, təcrübə qazan-

maq həvəsindəydi. O, sürünüb daxmanın lap bir-iki addımlığına çatdı, ehtiyatla, qorxa-qorxa ireli yeridi. Bugünkü hadisələr ona çox şeyi öyrətmədi: naməlum şey özünü qəflətən yetirir.

Nəhayət, Ağ Dişin burnu kətan parçaya toxundu. Ona elə gəldi ki, bu saat nəsə baş verəcək, amma heç nə olmayı, Bu qorxunc əşyani, insan qoxusu verən bu dərini iyləməyə başladı. Sonra dişləri arasına alıb yüngülə özünə tərəf dardı. Dəri divar yırgalandı. Bu, canavar balasının xoşuna gəldi və dərini daha bərkdən dartmağa başladı. Bu dəfə divar bərk yırgalandı. Komanın içindəki hindu qadınlardan qışqırıq qopdu. Ağ Diş cəld özünü Kiçiyə yetirdi. Bu hadisədən sonra Ağ Diş hündür daxmalardan bir daha qorxmadı. Beşcə dəqiqə keçməmiş canavar balası yenə anasından uzaqlaşdı. Ana canavar torpağı basdırılmış ağaca bağlanmışdı. Buna görə də balasının dalınca gedə bilmirdi. Bu vaxt canavar balasının yanına bir küçük gəldi. Ağ Diş sonralar biləcəkdi ki, ondan qat-qat böyük olan bu itin adı Lip-lipdir. Lip-lip döyüyükən, təcrübəli itdi, öz həmkarları arasında yaxşı ad-sən qazanmışdı.

Ağ Diş Lip-lipi öz cinsi kimi qarşılıdı. Çünkü onun görkəmi qorxulu deyildi. Canavar balası ondan pis bir niyyət də gözləmirdi. Elə buna görə də Lip-lipə mehribənləq göstərmək istədi. Amma Lip-lip tükərini qabardıb özünü qıṣdı. Ağ Diş də eynilə bu cür hərəkət etdi. Sonra tükərini pırıplazaşdırıb hiddətlə mirıldadı. Küçükler bir-birinin başına fırlanmağa başladılar. Xeyli beləcə davam etdi və bu cür oyun Ağ Dişin xoşuna gəldi. Birdən Lip-lip sürətlə sıçradı. Canavar balasını dişləri ilə tutub dardı. Vaxtilə canavar balası vaşaqla döyüş zamanı elə həmin yerdən ağır yara almışdı. Yara düz sümüyə dirənmişdi, çox incidirdi. Ağ Diş gözlənilməz hücumdan və dəhşətli agrıdan vəngildədi. Sonra dərhal rəqibinin üstünə şığıyb ondan bir dişdəm götürdü. Lip-lip də bicin biriydi. Nahaq yərə hindu qəsəbəsində doğulmamışdı ki!.. O, küçük'lər dalaşa-dalaşa böyümüşdü. Canavar balası Lip-lipin kəskin dişdəklərindən canını qurtarmaq üçün vəngildəyə-vəngildəyə anasının yanına qaçıdı. Bu, Ağ Dişin Lip-liplə ilk döyüşü idi. Belə boğuşmalar hələ çox olacaqdı. Çünkü onlar ilk görüşdən bir-birinə düşmən kəsilmişdilər. Onları vuruşdurən da bu hiss idi.

Kiççi öz balasını nəvazişlə yalamaya başladı. Ağ Diş də az aşın duzu deyildi, burnunu hər yərə soxurdu. Az sonra o, yenə kəşfiyyata çıxdı. Bu dəfə Qrey Biverə rast gəldi. Qrey Biver çömbələn oturub böyründə yərə səpələnmiş quru mamır və çör-çöplə əlləşirdi. Ağ Diş

ona yaxınlaşış tamaşa etməyə başladı. Qrey Biver qəribə səslər çıxarırdı və bu səsde ədavət duyulmurdu. Hər halda, Ağ Diş belə başa düşürdü. Buna görə də o, Qrey Biverə lap yaxın geldi.

Qadınlar, uşaqlar çör-çöp yiğib Qrey Biverə getirdilər. Görünür, nəsə maraqlı bir şey olacaqdı. Ağ Dişin marağı artdı. Qarşısındaki varlığın qəddar insan olduğunu unudub Biverin lap bir addimlılığına gəldi. Birdən Qrey Biverin əlinin altından, oduncaqların, mamırların içindən dumana oxşar nəsə qəribə bir şey çıxdı. Sonra bu şeyin içindən burula-burula bir qızartı qalxdı. Onun rəngi günəş kimi qızılı çalırdı. Ağ Diş od-alovun mövcud olduğunu bilmirdi. Amma bu od onu özünə çəkirdi. Vaxtılı südəmər çağlarında gün işığı da onu beləcə özünə çəkmışdı. Sonra canavar balası dilini çıxarıb burnunu oda toxundurdu. Birdən elə bil onu cərəyan vurdı. Mamırların və odların arasında gizlənmiş, sonra burula-burula qalxan naməlum qırmızı şey onun burnuna, dilinə dəymışdı. O, qorxusundan kənara sıçradı. Vəngildədi. Bunu eşidən Kiççi nərliyi ilə ireli cumdu. Amma o, ağaca bağlanmışdı. Oğluna kömək edə bilmədiyindən qeyzlə nərildəyirdi. Qrey Biver isə güle-gülə, əlini-əlinə çırpa-çırpa baş vermiş hadisəni hamiya söyledi. Adamlar qəss edib güldülər. Ağ Diş hələ də dal ayaqları üstə çömbəlib vəngildəyirdi. O, qüdretli allahlar arasında cılız və yalqız görünürdü.

Canavar balası ömründə belə ağrı hiss etməmişdi. Onun yanın yerləri bərk incidirdi. Qrey Biverin əlinin altından qalxan, günəşin qızılı renginə çalan daha bir canlı varlıq onun burnunu və dilini yandırmışdı. Canavar balası dişlərini şaqquşlaşdırıb, qıcıdır və hər vəngiltidən sonra adamların ona şaqqanaqla güldüyünü eşidirdi. O, burnunu yalamaq istədi. Amma yanmış yara yerləri bir-birinə sürtülüb daha möhkəm ağrıdı. Birdən hiddətlənib zingildəməyə başladı. Sonra özü də pərt oldu. Adamların nəyə güldüklerini başa düşmüdü.

Heyvanlar gülüşü necə başa düşürlər? İnsanın hərdən heyvanlara güldüyünü hardan bilerlər? Əlbəttə, bunu dəqiq demək olmur. Amma Ağ Diş adamların ona rişxəndə güldüyünü görüb pərt olmuşdu və bu gülüşün mənasını, yəqin ki, anlamışdı. Canavar balası geriyə dönüb götürdü. Elə çoxu buna görə – bu gülüşə görə qaçıdı. Çünkü bu acı qəhəhelər alovdan oddan da dərinə yerimişdi. Ona güclü yaralar vurmışdu. Ağ Diş anasının zəncirləndiyini görüb hırslandı. Sonra onun üstünə yüyürüb yere qıṣıldı. Ana dünyada yeganə varlıq idi ki, oğluna gülmürdü.

Qaş qaralmışdı. Ağ Diş bir daha anasından aralanmadı. Burnu və dili hələ də incidirdi. Amma ona əzab verən ayrı bir hiss də vardi. Bu, daha güclü hiss idi. O, xiffət çəkirdi. Özündə nəsə bir boşluq hiss etmişdi. Bu boşluğu yalnız onun mağaradakı sakit və rahat həyatı dol-dura bilərdi. O, çayların sahilində vaxtilə gəzib dolanlığı o rahat dün-yanın həsretindəydi. Burdakı həyat isə onu üzürdü. Burda çoxlu insan vardi – kişiər, qadınlar, uşaqlar vardi. Bu adamların hay-küyləri onu hövselədən çıxarırdı. İtlər isə yorulmaq bilmirdilər: boğuşur, hürür, mırıldanırdılar. Onun əvvəlki sakit və tənha həyatına son qoyulmuşdu. Burda həyat qaynayır, hətta havanın özündən belə həyat iyi gəlirdi. Onun böyük-başında həyat fasilesiz fırlanırdı, vizildayırdı, cıvildəşirdi. Və hər təzə səs onu qəzəbləndirir, həyəcana gətirirdi. Buna görə də o, həmişə gərgin vəziyyətdə idi.

Ağ Diş komalar arasında gəzişən, gah görünən, gah da itən adam-lara göz qoyurdu. İnsan öz Allahına necə baxırdısa, o da insana beləcə baxırdı. Adamlar onun üçün ən ali, müqəddəs varlıq idilər. Ağ Diş insanların bütün hərəkətlərində, əməllərində tanrıının bəxş etdiyi ecəzkar gücү görürdü. Onlar hər şəyə qadir idilər, ağlaşığmaz qüdrət sahibi idilər. İnsan bütün canlı və cansız həyatı idarə edirdi. Hərəkət edən nə varsa hamisini diz çökdürmüdü. İnsan hərəkətsiz əşyaları hərəkətə gətirmişdi. İnsan quru mamır və odundan həyat qaynadırdı: bu həyatın işığı və rəngi günəşə bənzəyirdi. Bu həyatın acı-acı yanğısı vardi. İnsan od qalımışdı, ocaq alışdirmişdi. Qadir Allahın özü idi insan!

2

KÖLƏLİK

Hər təzə gün özü ilə təzə bir şey gətirirdi. Ana canavar hələ də bağlı idi. Ağ Diş isə bütün düşərgəni gəzib dolaşır, yoxlayır, öyrənir, təcrübə toplayır. O, insanın əməlli ilə tanış olurdu. Adamları daha yaxından tanıdıqca, onların əzəmətinə, qüdrətinə də bir o qədər inanırdı.

İnsan öz əlinin zəhmətlə düzəltdiyi komanın uçulub dağıldığını görendə əzab çəkir, ürək ağrısı ilə kədərlənir. Amma bu, canavarların və vəhişti itlərin heç vecinə də gəlməz. İnsan öz Allahına gözə görünməyən xeyali varlıq kimi baxır, Allahlar onun arzu, ümidi səcdəgahıdır. Bu xeyali varlıqlar xeyirxah, mərhəmətlidirlər, hər şeyə qadirdirlər.

Canavarın da, itlərin də öz Allahları olur. Amma onların Allahı göza görünəndir, tonqal qalayır və bu odun istisinə heyvanlar qızınır. Allahlar boş səhralıqdə ev qurur, ov edir, öz məqsədlərinə çatmağa çalışırlar. Onların hər birinin həyatda öz mövqeyi var. Onlar tutduqları mövqeləri möhkəmlətməyə çalışırlar, öz qanun-qaydalarına əməl edirlər. Belə allahların köləsi olmaq asandır. Hünərin var, onlara təbe olma! Bu allahlardan yaxanı qurtara bilməzsən. Budur, həmin allahlardan biri dayanıb, ucaboydur, əlinde də dəyənək tutub; əzəmətlidir, qəzəblidir, mərhəmətlidir. Sanki onun içində sırr var, qüdrət gizlənib, onun bədəni ətdəndir və bu eti parçalayıb didəndə qan axır. Bu ət dadına görə başqa ətlərdən heç də pis deyil.

Ağ Diş hər şeyi beləcə anlamışdı. O, insanı Allah hesab etmişdi: hər şeyə qadir Allah! Canavar balası qadir allahlara təbe olmuşdu, onların köləsi idi. Onun anası da, Ağ Diş də insana əyilmişti ve adamlar onu haylayanda dərhal gedir, qovanda qaçırdı. Adamlar onu hədələyib vurmaq istəyəndə isə yerə qıslırdı. Çünkü insan zorlu idi, hər əməlinin arxasında zorakılıq vardi. İnsanın zoru daşlı, dəyənəkliyi, yumruqluydu. Bu zorun zərbələri dehşətli ağrılar verirdi.

Bütün itlər kimi Ağ Diş də adamlarını oldu. Canavar balası insanın hökmü altında yaşamalıydı. İndən belə insan onun canını da ala bilərdi, onu ayaqları altına salıb əzə də bilərdi. Ancaq insan həm də rəhmi idı. Ağ Diş bütün bu dərsləri unutmadı. Qulaqlarında sırga edib yadda saxladı. Bu dərslər ona baha başa gəlməşdi. Çünkü addimbaşı rast gəldiyi hər şeyə etiraz etmişdi. Öz təbiətinə yad olan əmərlər müqavimət göstərmışdı. Bununla belə o, xəbərsiz-ətərsiz bu cansızıcı və xoşagəlməz təzə həyatın ləzzətini də dadmağa başlamışdı.

Onun taleyi yad əllərdə idi və indi özünün sağ qalması üçün məsuliyyət daşılmırdı. Canavar balasına cavabdeh insan idi. Bu, Ağ Dişin yeganə təsəllisiydi. Axi, özgəyə arxalanmaq tənha qalmaqdan asandır.

Lakin bütün bunlar birdən-birə mümkün deyildi. Axi, bir günün içində bütün qəlbini, canını insana təbe etmək olmazdı! Ağ Diş öz əcdadlarının ona miras qoymuşları vərdişlərdən əl çəkmək istəmir, şimal çöllərini unuda bilmirdi. Bəzən o, meşə kənarına çıxbıdayanır, uzaqdan onu sesləyən hansı harayasa qulaq verirdi. Adətən belə "səyahətdən" qayıdanda dilxor olur, həyəcanlanır, kədərli-kədərli astaca zingildəyirdi. Sonra Kiççının yanında uzanıb yumşaq, sulanmış dili ilə anasının çənəsini yalayırdı.

Ağ Diş düşərgədə hindu həyatına alışdı. Ət, baliq paylanması zaman böyük itlərin özlərini ədalətsiz və xəsis apardığını da gördü. O, bir çox şeyləri də özü üçün aydınlaşdırıldı: kişilər ədalətlidir, uşaqlar amansızdır, qadınlar isə xeyirxah məxlulqlardır; qadınlar heç olmasa, bir tikə ət və ya sümük atırlar.

Küçüklerin anaları ilə bir-iki dəfə tutaşandan sonra Ağ Diş bu da aydın oldu ki, davakar itlərə baş qoşmaq lazım deyil. Onlardan nə qədər uzaq olsan, o qədər yaxşıdır. Amma onun həyatını göy əskiye bükən hamidan çox Lip-lip idi. Lip-lip Ağ Dişdən böyük idi, güclü idi. Ağ Diş onunla davaya girməkdən çəkinməsə də, hər dəfə möglüb olurdu. Belə rəqib onun xörəyi deyildi. Ağ Diş anasından bir balaca aralanan kimi, davakar Lip-lip də o saat onun başının üstünü kesirdi. O, canavar balasını addimbaaddım izleyirdi. Gah ona hürür, gah da sataşındı. Adamlar bir balaca aralanda, yaxud başları qarışında Lip-lip dərhal onunla boğuşmağa başlayırdı. Lip-lip bu boğuşmadan həzz alırdı. Çünkü həmişə qalib çıxırı. Amma it küçüyünə həzz verən şeylər canavar balasına iztirab gətirirdi.

Bununla belə, Ağ Dişi qorxutmaq asan iş deyildi. Dəfələrlə möglub olsa da, dinc durmur, boyun əymirdi. Axır ki, ədavət hissi özünü göstərdi. Lip-liplə olan daimi çəkişmələr Ağ Dişi sərt və qəddar etdi. Daim təqib olunması onu amansız yırtıcıya çevirmişdi. Canavar balasında mərhəmətdən, şüxluqdan əsər-əlamət belə qalmamışdı. O, yaşlıları ilə gəzib dolanmır, oynamır. Lip-lip buna yol vermirdi. Ağ Diş küçüklerin yanına gələn kimi Lip-lip şuluq salıb onu qovurdu.

Tezliklə canavar balasında olan uşaqlıq əlamətlərinin hamısı keçib getdi. O, yaşıdan xeyli iri göründürdü. Onun küçük şıltəqlıqlarını məhv edib öldürmüdürlər. O, tənha bir köşəyə çəkilib yalnız-yalnız böyüyür, inkişaf edirdi. Ağ Dişdə hiyləgərlik əmələ gəlməmişdi. Buna səbəb bütün günü boş-boş gəzməsiydi. Vaxtını boş-boşuna keçirənlər bəzən hiyləgərliyə əl atır. Ağ Diş də belə idi. İtlərə yemək paylanması zaman ona nə ət, nə də baliq çatırıdı. Buna görə də oğurluq etməyə məcbur olurdu. O, mahir oğru idi. Öz qayığını özü çəkirdi. Yemək əldə etməyi elə məharətlə öyrənmişdi ki, heç kəs buna şəkk etmirdi. Lakin Ağ Diş ən çox hindu qadınlarını zinhara gətirmişdi. O, əsl bələydi. Bütün qəsəbəni əlek-vələk etdiyindən onun cikini-bikini də bilirdi. Həmişə şəraitə uyğun hərəkət edirdi. Ağ Diş lənətə gəlmİŞ düşməninin gözüne görünməmək üçün hər vasitə ilə ondan qaçmağa çalışırı.

Canavarın da, itlerin də öz Allahları olur. Amma onların Allahı gözə görünəndir, tonqal qalayır və bu odun istisina heyvanlar qızınır. Allahlar boş səhralıqdə ev qurur, ov edir, öz məqsədlərinə çatmağa çalışırlar. Onların hər birinin həyatda öz mövqeyi var. Onlar tutduqları mövqeleri möhkəmlətməyə çalışırlar, öz qanun-qaydalarına əməl edirlər. Belə allahların köləsi olmaq asandır. Hünerin var, onlara tabe olma! Bu allahlardan yaxanı qurtara bilməzsən. Budur, həmin allahlardan biri dayanıb, ucaboydur, əlində də dəyənək tutub; əzəmətlidir, qəzəblidir, mərhəmətlidir. Sanki onun içində sırr var, qüdrət gizlənib, onun bədəni ətdəndir və bu əti parçalayıb didəndə qan axır. Bu ət dadına görə başqa ətlərdən heç də pis deyil.

Ağ Diş hər şeyi beləcə anlamışdı. O, insanı Allah hesab etmişdi: hər şeyə qadir Allah! Canavar balası qadir allahlara tabe olmuşdu, onların köləsi idi. Onun anası da, Ağ Diş də insana əyilmişdi və adamlar onu haylayanda dərhal gedir, qovanda qaçırdı. Adamlar onu hədəleyib vurmaq istəyəndə isə yerə qılırlırdı. Çünkü insan zorlu idi, hər əməlinin arxasında zoraklıq vardı. İnsanın zorlu daşlı, dəyənəkliyi, yumruqluydu. Bu zorun zərbələri dəhşətli ağrılar verirdi.

Bütün itlər kimi Ağ Diş də adamlarını oldu. Canavar balası insanın hökmü altında yaşamalıydı. İndən belə insan onun canını da ala bilərdi, onu ayaqları altına salıb əzə də bilərdi. Ancaq insan həm də rəhmlı idi. Ağ Diş bütün bu dərsləri unutmadı. Qulaqlarında sırga edib yadda saxladı. Bu dərslər ona baha başa gəlmışdı. Çünkü addımbaşı rast gəldiyi hər şeyə etiraz etmişdi. Öz töbiətinə yad olan əmrlərə müqavimət göstərmİŞdi. Bununla belə o, xəbərsiz-ətersiz bu cansızıcı və xoşagəlməz təzə həyatın ləzzətini də dadmağa başlamışdı.

Onun taleyi yad əllərdə idi və indi özünün sağ qalması üçün məsuliyyət daşıımırdı. Canavar balasına cavabdeh insan idi. Bu, Ağ Dişin yeganə təsəllisiydi. Axi, özgəyə arxalanmaq tənha qalmaqdan asandır.

Lakin bütün bunlar birdən-birə mümkün deyildi. Axi, bir günün içində bütün qəlbini, canını insana tabe etmək olmazdı! Ağ Diş öz əcdadlarının ona miras qoyduqları vərdişlərdən əl çekmək istəmir, şimal çöllərini unuda bilmirdi. Bəzən o, meşə kənarına çıxıb dayanır, uzaqdan onu sesləyən hansı harayasa qulaq verirdi. Adətən belə "səyahətdən" qayıdanda dilxor olur, həyəcanlanır, kədərli-kədərli astaca zingildəyirdi. Sonra Kiççinin yanında uzanıb yumşaq, sulanmış dili ilə anasının çənəsini yalayırdı.

Ağ Diş düşərgədə hindu həyatına alışdı. Ət, balıq paylanan zaman böyük itlerin özlərini ədaletsiz və xəsis apardığını da gördü. O, bir çox şeyləri də özü üçün aydınlaşdırıldı: kişilər ədaletlidir, uşaqlar amansızdır, qadınlar isə xeyirxah məxlullardır; qadınlar heç olmasa, bir tikə ət və ya sümük atırlar.

Küçüklərin anaları ilə bir-iki dəfə tutuşandan sonra Ağ Dişə bu da aydın oldu ki, davakar itlərə baş qoşmaq lazım deyil. Onlardan nə qədər uzaq olsan, o qədər yaxşıdır. Amma onun həyatını göy əskiye bükən hamidan çox Lip-lip idi. Lip-lip Ağ Dişdən böyük idi, güclü idi. Ağ Diş onunla davaya girməkdən çəkinməsə də, hər dəfə məglub olurdu. Belə rəqib onun xörəyi deyildi. Ağ Diş anasından bir balaca aralanan kimi, davakar Lip-lip də o saat onun başının üstünü kəsirdi. O, canavar balasını addımbaaddım izləyirdi. Gah ona hürür, gah da sataşındı. Adamlar bir balaca aralanda, yaxud başları qarışında Lip-lip dərhal onunla boğuşmağa başlayırdı. Lip-lip bu boğuşmadan həzz alırdı. Çünkü həmişə qalib çıxırı. Amma it küçüyünə həzz verən şeylər canavar balasına iztirab getirirdi.

Bununla belə, Ağ Dişi qorxutmaq asan iş deyildi. Defələrlə məglub olsa da, dinc durmur, boyun əymirdi. Axır ki, ədavət hissi özünü göstərdi. Lip-liplə olan daimi çəkişmələr Ağ Dişi sərt və qəddar etdi. Daim təqib olunması onu amansız yirticiyə çevirmişdi. Canavar balasında mərhəmətdən, şuxluqdan əsər-əlamət belə qalmamışdı. O, yaşıdları ilə gəzib dolanmır, oynamırı. Lip-lip buna yol vermirdi. Ağ Diş küçüklərin yanına gələn kimi Lip-lip şüluq salıb onu qovurdu.

Tezliklə canavar balasında olan uşaqlıq əlamətlərinin hamısı keçib getdi. O, yaşıdan xeyli iri görünürdü. Onun küçük siltaşlıqlarını məhv edib öldürmüdürlər. O, tənha bir köşəyə çəkilib yalqız-yalqız böyüyür, inkişaf edirdi. Ağ Dişdə hiyləgərlik əmələ gəlmışdı. Buna səbəb bütün günü boş-boş gəzməsiydi. Vaxtını boş-boşuna keçirənlər bəzən hiyləgərliyə əl atır. Ağ Diş də belə idi. İtlərə yemək paylanan zaman ona nə ət, nə də balıq çatırı. Buna görə də uğurluq etməyə məcbur olurdu. O, mahir oğru idi. Öz qayığını özü çəkirdi. Yemək əldə etməyi elə məharətlə öyrənmişdi ki, heç kəs buna şəkk etmirdi. Lakin Ağ Diş ən çox hindu qadınlarını zinhara getirmişdi. O, əsl bələydi. Bütün qəsəbəni ələk-vələk etdiyindən onun cikini-bikini də bilirdi. Həmişə şəraitə uyğun hərəkət edirdi. Ağ Diş lənətə gəlmış düşməninin gözüne görünməmək üçün hər vasitə ilə ondan qaçmağa çalışırdı.

Hindu düşergesinde yaşadığı ilk günler Ağ Diş Lip-liplə acı bir zaraft etdi. Yalnız bu zaman intiqam hissinin şirinliyini daddi. Ağ Diş Lip-lipin başını tovlayıb onu yurtıcı Kiççının yanına getirdi, sonra da anasının cənginə verdi. Onun anası – dişi canavar da vaxtilə insan düşergesine yiğmiş itləri beləcə bir-bir yoldan çıxarar, yurtıcı vəhşilərə təhvil verirdi. Lip-lipdən canını qurtaran Ağ Diş komacıqlar arasında dolanmağa başladı. O, öz yaşıtlarının hamisindən, Lip-lipin özündən də sürətlə qaçırdı. Amma bu dəfə tələsmirdi. Rəqibini aralarında bir addım qalanacaq yaxına buraxdı. Həyəcanlanmış Lip-lip nə etdiyini və harda olduğunu unudub fürsəti əldən verdi. Bu haqda düşüñəndə artıq gec idi. Komaların başına qaça-qaça fırlanan Lip-lip bir də ayılıb gördü ki, ağaca bağlanmış Kiççının cənginə keçmişdir. O, qorxudan zingildədi. Bağlı olsa da, Kiççının cəngindən qurtarmaq çətin idi. Dişi canavar Lip-lipin ayağından vurdu. Sonra iti dişlərini onun bədəninə batırdı. Axır ki Lip-lip ana canavarın cəngindən buraxıldı. Kiççi onu şil-küt etmişdi. O axsayırdı. Kiççinin dişlədiyi yerlər didik-didik olmuşdu. Lip-lip ağızını açıb qəzəblə, uzun-uzadı ulamağa başladı. Bu vaxt Ağ Diş fürsətdən istifade edib düşməninin üstünə şığıdı, onun dal ayağını parçaladı. Lip-lipin cəngaverliyi yoxa çıxmışdı. O, əkilib aradan çıxməq istədi. Ağ Diş isə ondan el çekmirdi. O, Lip-lipi komasına qədər qovdu. Lip-lipin köməyinə hindu qadınları gəldi. Hiddətlənmiş Ağ Diş quduz şeytana dönmüşdü. Onu daşa basdırılar. Yalnız bundan sonra o, geri çəkildi.

Günlərin birində Qrey Biver Kiççini açdı. Ona elə gəlirdi ki, Kiççi daha heç yana qaçmayıcaq. Ağ Diş anasının azadlığı çıxmamasına sevinirdi. O, ana canavarla birlikdə bütün düşərgəni fəxrle gəzib dolanırdı. Kiççi Ağ Dişin yanında olduğundan, Lip-lip ona yaxın gələ bilmirdi. Əksinə, Ağ Diş bəzən tüklərini qabardıb davakar görkəm alır, Lip-lipə yaxınlaşırırdı. Lip-lip isə qorxurdu. Amma bir gün intiqam alacağına əmin idi. Bunun üçün təkbətək döyüşə məqam gözləyirdi.

Elə həmin gün Ağ Dişlə Kiççi qəsəbənin yaxınlığındakı meşə kənarına çıxdılar. Ağ Diş anasını şimal çölliyyəne səsleyirdi. Ana canavar meşənin kənarında ayaq saxladı. Ağ Diş isə onu bir az da uzağa, lap uzağa aparmağa çağırırdı. Çaylar, mağara, sakit meşə Ağ Dişə gəl-gel deyirdi. O istəyirdi ki, anası da onunla getsin. Ağ Diş anasından qabaqda qaçırdı. Birdən dayandı, geri dönüb anasına baxdı. Ana canavar hərəkətsiz durmuşdu. Ağ Diş yazıq-yazıq zingildədi.

Oynaya-oynaya kolların arasında qaçmağa başladı. Sonra qayıdış anasının dodaqlarını yaladı, yenə qaçıdı. Amma ana canavar yerindən tərəpmədi. Ağ Diş yene ana canavaraya göz qoydu. Birdən ele bil ana canavarın səbri tükəndi ve o, başını döndərib düşərgəyə sarı baxdı. Şimal cəngəllikləri Ağ Diş çağırırdı. Ana isə bu harayı gizləcə eşidir, amma tonqalı, tonqalın istisini, insanın harayını daha aydın duyurdu. Bütün vəhşilərdən fərqli olaraq bu haraya yalnız ana canavar hay verirdi. Çünkü canavarla vəhşisi itlər qardaş idilər.

Kiççi dönüb yavaş-yavaş geriyə qaçıdı. Düşərgənin zənginləri möhkəm, hökmü zəhmlı idi və o, möhkəm tellərlə bu hökmə bağlanmışdı. Allahlar görünməz, sırlı, sehrlili yollarla ana canavarı ovsunlaşmışdır, onu heç yana buraxmurdılar. Ağ Diş tozağacının kölgəsində oturub yavaşça zingildəyirdi. Havani zərif, ətirli bir qoxu bürümüşdü. Bu qoxu şam meşəsindən gəlir, Ağ Dişə əvvəlki azad və sakit həyatını xatırladırdı.

İndi bu həyat köləliklə əvəz olunmuşdu. Amma Ağ Diş hələ körpə idi. Ana harayı şimal cəngəlliklərinin, yaxud insanın əmrindən daha güclü idi. Anası onun üçün hər şey deməkdir. Müstəqil həyat hələ qabaqda idi. Buna görə də Ağ Diş qəmgin-qəmgin düşərgəyə təraf yürüdü. Amma yolda bir neçə dəfə dayanıb zingildədi, sakit şam meşəsinin içindən gələn haraya qulaq verdi.

Şimal cəngəlliklərində ana ilə bala adətən bir yerdə çox yaşamırlar, adamlar ana və bala heyvanlar arasında telləri tez qırırlar. Onlar Ağ Dişlə də belə etdirilər.

Qrey Biverin Fri İqlzə borcu vardı. Bir gün Fri Makkenzi çayı boyunca Böyük Sleya gölünə səyahət etməyə hazırlaşdı. Qrey Biver ona bir az qırmızı parça, ayı dərisi, iyirmi patron və Kiççini verməklə öz borcunu ödədi. Ağ Diş Frinin ana canavarı götürüb qayıga mindiyini gördü, onun dalınca cummaq istədi. Bu vaxt hindu Ağ Dişə möhkəm bir yumruq ilişdirdi. Canavar balası geri çəkildi. Qayıq sahildən aralındı. Ağ Diş Qrey Biverə məhəl qoymayaraq suya tullanıb qayığın dalınca üzdü. O, insanın harayına hay vermedi. Anadan ayrılmak çətin olur.

Lakin allahlar tabe olmayanları diz çökdürürler. Qəzəblənmiş Qrey Biver qayığı suya salıb Ağ Dişin dalınca üzdü, onun peysərindən yapışıp sudan çıxartdı. O, Ağ Diş sol əlində tutub möhkəmcə kötek-lədi. Hindunun əli ağır idi. Zərbələr bir-birinin ardına güllə kimi yağırırdı.

Bu zərbə yağışları altında Ağ Diş saat kəfgiri kimi o yan-bu yana yellənirdi. Qorxu, təəccüb hissi onu çulğamışdı. O, vəngildəməyə başladı. Sonra açıldı. Onun təbəti azadlıq sevirdi. Buna görə də dişlərini şaqıqladıb cəsarətlə Allahın qəzəblənmiş üzüne mırıldandı. Bunu gören Allah daha da vəhşiləşdi. Zərbələr çoxaldı və ağırlaşdı. Qrey Biver Ağ Dişi döyüür, canavar balası isə nərə çəkirdi. Lakin bu çox davam edə bilməzdı. Kimsə güzəştə getməli, tabe olmaliydi. Ağ Diş qorxuya düşüb boyun əydi. İnsan ilk dəfə idi ki, onu döyürdü. İndiki zərbələr təsadüfən ona vurulan daşlardan, dəyənəklərdən fərqlənirdi. Beləliklə, Ağ Diş təslim olub ulamağa başladı. Zərbələr dəydikcə Ağ Diş zingildəyirdi. Tezliklə içindəki təşviş hissi dəhşətə döndü. O, yanıqlı-yanıqlı ulamağa başladı. Qrey Biver əl saxladı. Canavar balasını əski kimi havada yellədib qayığın içində tulladı, sonra qayığı sahilə sürdü. Qrey Biver avar çəkə-çəkə əl-ayağına dolaşan canavar balasını hirsətə təpikləyir, geri itələyirdi. Ağ Diş azgınlaşmışdı. Birdən o, dişlərini hindunun mokasin ayaqqabılara batırdı. Qrey Biverin qəzəbi coşub-dasdı. Ağ Diş əvvəlkindən daha çox kötek yedi. Canavar balasının canına vəlvələ düşmüdü. Bu dəfə Qrey onu avarla döyürdü. Ağ Dişin xırda bədəni şil-küt olmuşdu. Sahibi onu o ki var kötəklədi. Canavar balasının taqəti qalmamışdı. Ona yaman dərs oldu; sahibi, hökməri – Allahi dişləmək olmaz! Heç vaxt, heç zaman! Tanrı müqəddəsdir, toxunulmazdır. Canavar balası onun quludur, qul Allahı didib-parçalaya bilməz! Görünür, Ağ Diş böyük günah işlətmüşdi və bu günaha görə onu bağışlamırdılar.

Qayıq sahilə yan aldı. Ağ Diş hərəkətsiz uzanıb zingildəyir, Allahın hökmünü gözləyirdi. Qrey Biver canavar balasını götürüb sahilə tulladı. Ağ Diş böyrü üstə yerə dəydi. Onun bütün bədəni əsim-əsim əsirdi. Sonra durub dişlərini qıçırdı. Bu mənzərəni kənardan seyr edən Lip-lip onun üstünə şığıdı, Ağ Dişin ayağından dartıb dişlədi. Canavar balasının heyi qalmamışdı, özünü müdafiə edə bilmirdi. Qrey Biver Lip-lipi təpiklə vurub yerə sərməsəydi, yəqin ki, Ağ Diş o dünyalıq olacaqdı. Bəli, insan ədalətli də olur. Ağ Diş siddətli ağrından qovrulsə da, insana olan minnətdarlıq hissini gizlədə bilmədi. O, itaətə Qrey Biverin dalınca düşüb komaya tərəf getdi.

Həmin gündən etibarən Ağ Dişə məlum oldu ki, allahların cəza vermək səlahiyyəti vardır. Onların köləsi olan heyvanlar isə bu səlahiyyətdən məhrüm durlar.

Həmin gecə qəsəbə uyuyandan sonra Ağ Diş kədərlə anasını xatırladı. Özündən ixtiyarsız uladığından Qrey Biveri də yuxudan oyadı və Allah yenə onu döydü.

Bu hadisədən sonra Ağ Diş öz kədərlə ulartısını allahlardan gizlətdi. O, tənha bir küçəyə çökilib, meşə kənarına çıxaraq qüssəli-qüssəli, ucadan ulayırdı. Belə vaxtlarda Ağ Diş onu mağaraya, çayların kənarına haylayan öten keçmişin səsini dinləyirdi. Onu çıxıb getməyə yalnız anasının xatırəsi qoymurdu. Bəlkə Kiççi ova gedən adamlarla birlikdə qəsəbəyə qayıdaqacıdı? Kiççinin intizarını çəkən Ağ Diş əsərətdə qalmağa məcbur olmuşdu.

Bununla belə köləlik həyatı Ağ Dişi o qədər də bezikdirməmişdi. Bu həyatın çox şeyi onun üçün maraqlı idi. Düşərgədə bir-birinin ardınca yeni-yeni hadisələr baş verirdi. Allahlar günü-gündən qəribə işlər görür, onların əməllərinin sayı getdikcə çoxalırdı. Ağ Diş üçün bütün bunlar maraqlı idi. Axı, o, Qrey Biverlə ümumi dil tapmışdı. Canavar balasından sözsüz itaətkarlıq tələb olunurdu. Ağ Diş də bu hökmə tabe olub, canını adamların qəzəbindən və kötüklərindən qurtarmışdı.

Qrey Biver canavar balasına bəzən ət atırdı və o, yeyib qurtarmayınca o biri itləri yaxın buraxmırırdı. Belə ətin heç misli yox idi. Onun üçün bu bir tikə ət qadınların tulladığı yüz kilo ətdən qiymətli idi.

Qrey Biver heç vaxt Ağ Dişi oxşamır, ona sigal çəkmirdi. Bəlkə də Ağ Dişi mütəəssir edən bu idi. Bəlkə elə ona təsir edən insanın möhkəm yumruqları, onun ədalət və əzəməti idi? Bununla belə, canavar balasının içində onu tərs və sərt sahibinə bağlayan bir tel yaranmışdı. Azğın qüvvələr isə qırsaqçı olub ondan yapmış, Ağ Diş xəlvətcə əsərət ipi ilə sarılmışdır. Bu qüvvələr çox dəqiq işləyirdi, dəyənək və yumruq qədər qorxulu və amansız idilər. Hələ qədim zamanlardan canavarları insanın qaladığı tonqala çəkən instinct onlarda çox tez inkişaf edir. Ağ Dişdə də belə bir instinct oynamışdı. Burda həyat onu sıxsa da, əzablı, məşəqqətli görünəcə də, qiymətli idi, doğma idi. O, düşərgənin acılı-şirinli həyatına alışmışdı. Təkcə Kiççini unuda bilmirdi. Anasının həsrətini çəkirdi. Ananın qayıdaqı umidini itirməyən Ağ Diş əvvəlki azad həyatına da ehtirasla can atırdı.

Lip-lip Ağ Dişin gününü zəhərə döndəmişdi. Canavar balası bundan daha çox qəzəblənir, daha amansız olur, yırtıcılaşırı. Yırtıcılıq onun iliyinə işləmişdi. Lip-lip isə həddini aşmışdı. Adamlar Ağ Dişin azığlığından danışıldalar. Hərdən qadınlar oğurlanmış et üstündə haykük qoparır, düşərgədə hürüşmə qopur, itlər ağız-ağıza verirdilər. Hami bütün günahları Ağ Dişdə görürdü. Düşərgə sakınları səbəbləri araşdırmağa çalışmışdır. Yalnız nəticə məlum olurdu. Bu isə dözlüməz idi. Ağ Dişi oğru kimi tanırı, ona bütün boğuşmaları törədən it deyirdilər. Qəzəblənmiş hindu qadınları onu söyür, hədəleyirdilər. Ağ Diş isə bütün döyüslərə, söyüslərə təmkinlə qulaq asır, ehtiyatını əldən vermir, dəyənək və daşlardan qorunmaq üçün hər an hazır dayanırı. Düşərgə sakınları Ağ Dişdən tamam üz döndəmişdilər və o özünü tənha hiss edirdi. Bütün cavan itlər Lip-lip kimi ona göz verib işiq vermirdilər. Ağ Diş onlardan seçilirdi. Ola bilsin ki, düşərgə itləri onu özgə cins kimi qəbul etmişdilər. Bu, ev iti ile vəhşi canavar arasında olan düşmənciliyi xatırladırı. İtlər Lip-lipin tərəfini saxlayır, onu müdafiə edirdilər. Onlar Ağ Dişə əsl müharibə elan etmişdilər. Əsasları da vardı. Buna görə də boğuşmanı kəsmirdilər. İtlərin hamısı Ağ Dişin nəyə qadir olduğunu bilirdi. Əlbettə, Ağ Dişdə də az yox idi. Fürsət düşən kimi o öz düşmənlarından yüz qat əvəzini çıxırdı. Təkbətək döyüşdə itlərin çoxuna üstün gələrdi. Amma belə fürsət hələ düşmənişdi. Dava başlayan kimi, bütün başqa cavan itlər töküllüşüb gelir, hamı Ağ Dişin üstünə cumurdu.

İt xılı ilə ədavət ona iki şeyi öyrətməşdi: bütün dəstəni dərhal dəf etmək, rəqiblə vuruşanda ona mümkün qədər tez və çoxlu yara vurmaq məharətini hər tərəfdən başının üstünü kəsmiş düşmənleri arasında yixilmamaq, mətanətlə tab getirmek Ağ Diş üçün həyat demək idi. Bu elmə tam yiylənmişdi. Pişik kimi sıçramağı bacarırdı. Hətta iri itlər onu sıxma-boğmaya salanda, Ağ Diş geri çekilir, tullanır, sıvişib aradan çıxır, heç vaxt büdrəmirdi.

Davadan qabaq itlər adətən mirildənir, bir-birinin qabağında gəzisir, tüklərini pirpiçlaşdırırlar. Amma Ağ Diş bunlarsız keçinirdi. Ani bir lənglik bütün it sürüsünün yetişməsi təhlükəsini törədə bilerdi. İki tez görüb aradan çıxməq lazımdı. Buna görə də Ağ Dişin niyyətini

heç vaxt qabaqcadan bilmək olmurdı. O, heç bir xəbərdarlıq etmədən döyüşə atılar, rəqibini göz açmağa qoymaz, dərhal didib-yırtmağa başlardı. O öz rəqibinə ağır yaralar vurmağı öyrənmişdi. Ağ Diş qərara gəlməşdi ki, rəqibə qəflətən hücum etmək, onun ciyinini parçalamaq, qulağını tike-tike etmək lazımdır. Rəqibi göz açmağa qoymaq lazım deyil. Belədə döyüşün taleyi tez həll olunur. O, itin ən zəif damarını tapa bilməşdi. Bu, qəflətən itin ayağından vurarkən, onun müdafiəsiz qalan boynu idi. Ağ Diş boynun vacibliyini gözəl bilirdi. Bu bilik ona əcdadlarından miras qalmışdı. Hücum ərəfəsində onun taktikası belə idi: birincisi, it tek olanda onu yoldan çıxarmaq, qızışdırmaq lazımdır. İkincisi, onun üstüne şığıyb dərhal ayağından tutub yıxmak, üçüncüsü, boğazını yırtmaq.

Ağ Diş hələ cavan idi. Hələ bərkiməmiş çənəsi şiddəti zərbə endirə bilmirdi. Buna baxmayaraq, düşərgədəki bütün küçəklərin boyun-boğazında onun diş yerləri qalmışdı. Günlərin birində meşə kənarına çıxarkən, necə oldusa, Ağ Diş öz düşmənlərindən birini təklədi. O, fənd işlədib itin boğazından yapışdı, onu şil-küt elədi. Həmin gecə bütün düşərgəyə hay düşmüştü. Hami Ağ Dişin əməlindən xəbər tutmuşdu. Boğulmuş itin sahibine xəbər verdilər. Qadınlar Ağ Dişin bu vaxtadək etdiyi bütün oğurluqlarının üstünü açıdlar. Qrey Biverin daxmasının qarşısına çoxlu adam yiğmişdi. Amma Qrey Biver canavar balasını verməkdən boyun qaçırdı. Onu daxmanın içində salıb qətiyyətə qapını bağladı.

Düşərgədə hamı – adamlar da, itlər də Ağ Dişə nifrat edirdi, onun əlindən bezmişdilər. Canavar balası bir dəqiqə belə rahat dura bilmir, şuluq salırı. İtlərin hamısı dişlərini qıcıdır, hüründür, allahlar Ağ Dişi söyür, onu daşa basırdılar. Bununla belə, Ağ Diş öz sayıqlığını itirmirdi. Hər an hücumu dəf etməyə, yaxud müdafiə olunmağa hazır idi. O, çox sürelə və soyuqqanlıqla hərəkət edirdi. Cəhəngini möhkəm sixib, rəqibinin üstüne şığıyır, ya da qəzəblə nərə çəkib geriyə sıçrayırdı.

Ağ Diş qoca və cavan itlərdən də dəhşətlə nərildəyirdi. Bu nərilinin məqsədi müdafiə, ya da düşməni qorxutmaq idi. O, harada və hansı şəraitdə nərildəməyi yaxşı bacarırdı. O öz nərəsi ilə bütün hiddət və qəzəbini bildirir, düşmənin canına vəlvələ salırı. Burun pərələrinin qalxıb-enməsi, tüklərinin dimdik qalxması, dişləri arasından qırmızı ilan kimi girib-çıxan dili, şəklənmiş qulaqları, şəhvətli gözləri,

titrəyən dodaqları, şaqqıldayan köpək dişləri itlərin canını lərzəyə gətirmişdi. Bəzən Ağ Diş qəflətən yaxalanırı. Amma həmin dəqiqə də sivişib aradan çıxırı. Beləliklə, onun bu cəldliyi rəqibini döyüşü dayandırmağa məcbur edirdi. Ağ Diş dəstədən qovub onu müharibə elan edən cavan itlər onun qəzəbindən, çevikliyindən çəkinirdilər. İş elə gətirmişdi ki, Ağ Dişin heç bir düşməni tək gəzmirdi. Onlar sürü ilə gəzirdilər. Çünkü cavan itlər hər dəqiqə Ağ Dişin cənginə keçə bilərdilər. Buna görə də Lip-lipdən savayı itlərin heç biri tək qalmağa cürət etmirdi. Ağ Dişə qalib gəlmək üçün it xilinin ümumi birliyi lazımlı gəlirdi. Çay kənarına tənha gedən küçük öz ölümünə, ya şikəstliyinə qol çəkmiş olurdu. Onda bütün düşərgəni qulaqbatırıcı zingilti bürüyürdi. Belə vaxtlarda canavar balası pusquda durmağı, qəflətən rəqibin üstünə şığımağı üstün tutardı.

Ağ Diş itlərdən intiqam almağı unutmamışdı. İtlər də həmişəlik yadda saxlamışdır ki, tək gəzmək olmaz. Bununla belə, Ağ Diş onları yenə tək-tək ələ keçirirdi. Bütün xıl ilə hücum edən itlər bəzən onu o qədər təqib edirdilər ki, özləri yorulub əldən düşürdülər. Ağ Dişin sürətli qaçışı dadına çatırı. İtlər yalnız paxılıq edirdilər. Vay o itin halına ki, başı qaçmağa qarışib xılı arxada qoyayıdı. Həmin it öz ölümünə qol çəkmiş olurdu. Ağ Diş qəfildən dönbür onun üstünə şığıyırı. Belə hallar tez-tez baş verirdi. Çünkü təqibdən həyəcanlanmış və coşmuş itlər dünyada her şeyi unudardı. Ağ Diş isə həmişə soyuqqanlı idi. O, sürətlə geri döñür, xıldan aralanmış cəsarətli təqibçisinin üstüne cumurdu.

Cavan itlərdə oynamağa anlaşılmaz bir ehtiyac hissi olur. Məhz belə bir ehtiyac hissi Ağ Dişin bütün düşmənlərini çulğamışdı. Onlar canavar balası ilə müharibəni əyləncəli oyuna çevirmişdilər. Ağ Diş təqib etmək onlar üçün sevimli məşguliyyət idi. Amma bu əyləncə zarafat ola bilməzdi. Bu əyləncənin sonu təhlükəli ölüməndən xəbər verirdi.

Anasının qayıdağı ümidi ilə yaşayan Ağ Diş də həmin günlər riskə getmir, tez-tez it xilini öz dalınca çəkir, yaxındakı meşəyə aparırdı. İtlər onu meşədə tuta bilmirdilər. Çünkü Ağ Diş səssiz-səmirsiz qaçıır, ağacların arasından sivişib keçirdi. O, itlərin hürüşmə səsindən onların hansı məsafədə olduqlarını bilirdi. Vaxtile onun ata-anası da belə etmişdi. Axi, başqa itlərdən fərqli olaraq o, şimal cəngelliyi məktəbini qurtarmışdı: şimalın bütün sırlarını, xəlvət yerlərinə yaxşı bələd idi. Bəzən Ağ Diş fənd işlədirdi, çayı üzüb keçir, izlərini suda itirirdi. Sonra sakitcə meşə yamaclarının birində uzanıb dincini alır,

onun izini itirmiş düşmənlərinin hürüşməsinə qulaq asırdı. Ağ Diş adamların və itlərin nifret və qəzəbini qazana-qazana birtərəfli inkişaf edirdi. Belə məşəqqətli həyat onun içindəki bütün xeyirxah hissəleri, mərhəmətli duyğuları öldürmüdü. Nəvaziş və mərhəmət ona yad idi. Onu idarə edən, ona hökm verən qanun bundan ibarət idi: güclüyə tabe ol, zəfi mehv et! Qrey Biver allahdır. Demək o, güclüdür. Buna görə də Ağ Diş ona itaat edir. Lakin canavar balasından cavan və boyca balaca olan itlər zəiflərdir. Onları mehv etmək lazımdır.

Ağ Dişdə başqa keyfiyyətlər də əmələ gəlmışdı. Bu keyfiyyətlər onun həyatını tez-tez təhlükədən xilas edirdi. Canavar balasının ariq, elastik bədənindəki polad əzələləri sanki rezin kim dərtlib-gərilirdi. Oğurluq etməkdə, fənd işlətməkdə ona çatan olmazdı. O, ildirim süreti ilə qaçırdı. Davada amansız idi, metənətli idi. Qəsəbə itlərindən qat-qat ağıllı idi! Qəzəbinin sonu yox idi. Belə də olmalydı. Əks təqdirdə, bu üzüçü, məşəqqətli, kinli-küdürütlü həyatda sağ qala bilməzdı.

4

ALLAHLARIN DALINCA

Payız gəlmış, günlər qısalmış, havalar soyumuşdu. Belə günlərin birində təsadüfən azadlığa çıxməq girəvəsi yarandı.

Bir neçə gün idi ki, düşərgədə qarmaqarışlıq yaranmışdı. Hindular yay komalarını sökürlər, payız ovuna tədarük göründülər. Ağ Diş onları diqqətən izləyirdi. Komalar sökülbə qurtardı. Yükler qayıqlara yığılanda o, her şeyi başa düşdü. Qayıqlar bir-birinin ardınca yavaş-yavaş sahildə aralandılar. Onlardan bəzisi uzaqlaşış gözdən itdi.

Ağ Diş burada qalmağı qərara aldı. Fürsət düşən kimi düşərgədən çıxbı meşəyə götürüldü. O, buz kimi çayı üzüb keçərək izlərini itirdi. Meşənin lap qalın yerinə soxulub gözləməyə başladı. Vaxt ötərdü. Bu müddət ərzində bir neçə dəfə yatıb durdu. Bir dəfə də yatdı. Və yuxudən onu Qrey Biverin səsi oyadı. Sonra başqa səslər də eşitməyə başladı. Deyəsən, Qrey Biverin arvadının və oğlu Mitsahin səsləri idi.

Ağ Diş qorxudan əsməyə başladı. Öz adını eşidən kimi titrədi. Amma yerindən tərpənmədi. Buna baxmayaraq, öz allahının harayına hay vermək üçün içində nəsə oyandı. Amma tezliklə səslər uzaqlaşdı, Ağ Diş kolluğun arasından çıxdı. Azad olduğu üçün özünü rahat hiss etdi.

Qaranlıq düşmüdü. Ağ Diş arxayın-arxayın ağacların arasında hərlənirdi. Birdən tənhalıq hissi onu bürdü. Oturub həyacanla məşənin sakinliyinə qulaq asdı. Səs-səmir gelmirdi. Hər yerdə hərəkətsizlik vardi. Bu, onu şübhələndirdi. Naməlum təhlükə elə bil indice onun başının üstünü alacaqdı. O, hündür ağacların məsum kölgəsinə baxdı. Bu sıx və qalın meşədə məsum kölgələr arxasında düşmən gizlənə bilərdi.

Onu üzütmə tutdu. Həmişə qızındığı daxma divarları yanındaki od bu meşəlikdə yox idi. O, pəncələrini bir-bir qaldırıb qoyurdu. Sonra ayaqlarını öz tüklü quyuğu ilə örtdü. Bu vaxt gözlərinə nəsə göründü. Qəribə də olsa, onun gözleri qarşısında tanış şəkillər canlanırdı. O, bütün düşərgəni, daxmaları, tonqalların alovunu yenidən görürdü. Qadınların cingiltili səsi, kişilərin qışqırığı, itlərin hürüməsi qulaqlarında cingildədi. Ağ Diş acmışdı. Adamların ona tulladığı ot parçalarını, balıqları xatırladı. Amma indi onun etrafını ölü sükut bürümüşdü. Bu sakitlik yemək və etmirdi. Bu sakitlikdən təhlükə yağırdı.

Köləlik Ağ Dişi ərköyun etmişdi. Adamlardan asılı olması onu sanki yarımcان hala salmışdı. O, bütün gücünü sərf edə bilmirdi. Özünə yemək arayıb tapmağın yolunu unutmuşdu. Onun gözünə, canına zülmət çökmüşdü. Ağ Dişin görmə və hissətən duyğusu düşərgənin səs-küyünə, fəaliyyətinə, səslərin və rəngli şəkillərin fasıləsiz dəyişməsinə alışmış, amma əsl yırtıcıya xas olan fəaliyyətini dayandırılmışdı. Bu səssiz-səmirsiz meşədə görüb duymağa bir şey yox idi. Heç olmasa, balaca bir xışılı, yaxud hərəkət baş verəydi! Təbiətin bu ölü sükutunda və durğunluğunda sanki dəhşətli bir təhlükə gizlənmişdi.

Birdən o səksəndi. Gözləri qarşısında əzəmətli, yönəmsiz bir şey canlandı. Səmadan boylanan ayın işığında yerə hündür ağac kölgəsi uzandı. Ağ Diş yavaşdan dişlərini şaqqıldadıb toxladı. Lakin kölgənin hardasa gizlenmiş xəta gətirəcəyini xatırlayıb sərvaxt dayandı. Gecənin şaxtasına bürünmüs hündür ağac onun başının üstündə bərkədən xırıldadı. Ağ Diş dəhşətlə vəngildədi və düşərgəyə sarı götürüldü. O, içinde insana dəfedilməz bir ehtiyac duymuşdu. İnsan onu bütün təhlükələrdən, dəhşətlərdən qoruyurdu. Onun burnunda da tonqalların tüstüsündən gələn iy qalmışdı. Qulaqlarında insan səsləri, qadın çıxıltıları cingildəyirdi. O, meşədən çıxıb ayın işıqlandırıldığı talaya, kölgələrin düşə bilmədiyi yerdə gəldi. Burada tanış düşərgəni görə bilmədi. Adamlar düşərgədən çıxıb getmişdilər. O bunu unutmuşdu.

Ağ Diş quruyub qalmışdı. Hara qaçaydı? O, kədərli-kədərli boşalmış düşərgəni hərləndi. Allahların atıb getdikləri zibillikləri, cir-cindirləri iylədi. Bax, indi onu, hətta əsəbiləşən hindu qadının tulladığı daş belə sevindirərdi. İndi Qrey Biverin ağır əli də, kötüklər də ona şirin gələrdi. Lip-lipi, qorxaq it sürüsünü də Ağ Diş indi vəcdə qarşılıyordı.

O, Qrey Biverin komasının olduğu əvvəlki yerə gəldi. Tən ortada oturub ağızını göyə tutdu, cəhəngini açdı. Boğazı tutulmuşdu. Tənhalıq, qorxu hissi, anası Kitçinin həsrəti və bir də ötən günlərin eziyyətləri, qarşidan gələn müsibətlər və iztirablar – bütün bunlar onun uzun, kədərli ulartısından duyulurdu. Bu, Ağ Dişin sinəsindən acı-acı qopan ilk canavar ulartısı idi.

Səhərin təmiz havası onun bütün qorxu-hürküsünü yuyub apardı. Amma tənhalıq hissi daha da artmışdı. Bir az əvvəl həyatın coşubdaşlığı bu didərgin düşərgənin görkəmi onun gözlərindəki həsrəti artırılmışdı. Ağ Diş çox götür-qoy etmədi. Meşəyə tərəf dönüb çay sahili boyu qaçıdı. O, bütün günü qaçıdı. Bir dəqiqə belə dincini almadı. Elə bil qaçmaq əbədi olaraq onun boyuna biçilmişdi. Möhkəm bədəni yorğunluq bilmirdi. Yorğunluq gəlsə də, əcdadlarından ona miras qalmış dözüm və mətanət onu daha irəli qaçmağa məcbur edirdi.

Ağ Diş əyri-üyrü sahilərin arası ilə axan çayın töküldüyü yerdə təpələrə çıxıb hərləndi. Makkenziə tökülen kiçik və böyük çayları üzüb keçdi. Bu vaxt tez-tez, sahile yaxın yerdə, ensiz buz laylarının üstü ilə qaçmaq lazım gəldi. Bəzən nazik buz parçaları sınırdı. Ağ Diş buzlu suya düşür, dəfələrlə ölümle təkbətək qalırdı. Ona elə gelirdi ki, indice allahların izinə düşəcək, sahile çıxacaqdır.

Ağ Dişdə müdriklik əlaməti vardi. Buna görə o, bir çox həmcinslərini ötüb keçmişdi. Amma Makkenzi çayının o biri sahili haqqında düşünmək ağlına belə gəlmirdi. Bəlkə də allahlar o biri sahildə id? Bunu düşünə bilmirdi. Bəlkə də sonralar belə səyahətlər onu təcrübəli edəcəkdi? Iz axtarıb tapmaqda ona kömək edəcəkdi? Yetkinlik onu gələcəkdə gözleyirdi. Hələlik isə o, Makkenzi çayının yalnız bir sahili boyu kor-koranə qaçırdı.

Ağ Diş bütün gecəni qaçıdı. Qaranlıqda kələ-kötür yerlərə, daşlara ilişəndə sürətini azaldırdı. Bütün bu maneələr onun irəli getmək əzmini qıra bilmirdi. İkinci günün yarısında onun dəmir əzələləri gücdən düşdü. İki gün idi ki, dilinə heç nə dəymirdi. Açıq onu taqətdən salmışdı. Addımbaşı buzlu suya düşməsi də özünü göstermişdi. Tərtəmiz

dərişı tamamilə palçıq'a batmış, pəncələri qanamışdı. O, əvvəl yüngülce, sonra isə daha çox axsamğa başladı. Hava tutuldu. Sulu qar yağmağa başladı. Qar dənəcikləri onun pəncələrinə yapışır, etrafi örterək yerin kələ-kötürlüyüni gizlədirdi. Qar onsuz da üzücü olan yolu bir az da çətinləşdirmişdi.

Bu gecə Qrey Biver Makkenzi çayının uzaq sahilində düşərgə salmağı qərara aldı. Burdan ov məskəninə yol vardı. Lakin qaranlıq düşməmişdən bir az əvvəl Qrey Biverin arvadı Klu-kuç yaxın sahilə su içməyə gələn bir sığın gördü. Əgər Mıtsah əvvəl qurğuna düşüb yolu azmasayıdı, yaxud sığın sahilə gelməsəydi, Klu-kuç da onu görə bilməyəcəkdi. Qrey Biver bir güllə ilə sığını vurub yere sərdi. Və bundan sonrakı hadisələr tamamilə başqa cür oldu. Yaxşı ki, Qrey Biver Makkenzi çayının yaxın sahilində düşərgə salmışdı. Yoxsa Ağ Diş yandan ötüb keçəcək, ya da məhv olacaqdı. Ola bilsin ki, öz cinsindən olan vohsi canavarlara qoşulacaqdı. Bəlkə də ömrünün axırına kimi elə canavar olacaqdı...

Gecə idi. Güclü qar yağırdı. Ağ Diş səndirləyə-səndirləyə, yavaşdan zingildəyərək təzə izə düşdü. Ağ Diş izin təzə olduğunu dərhal bildi. O, səbirsizliklə dişlərini şaqquıldı, sonra dönüb meşəyə sarı cumdu. Qulaqlarına tanış səslər dəydi. Birdən tonqalın alovunu, bışdışlı məşğul olan Klu-kuçu və kötüyün üstündə oturub qurudulmuş donuz piyi yeyən Qrey Biveri gördü. Adamlar təzə ət yeyirdilər!

Ağ Diş ona divan tutulacağını gözləyirdi. Bu barədə düşünəndə tükəri dimdik qalxdı. Sonra oğrun-oğrun, xəlvətə irəli yeridi. O, nifrət etdiyi kötəklərdən qorxurdu. Bilirdi ki, Qrey Biver onu mütləq kötəkləyəcək. Nə olsun? Tonqalın oduna ki qızınacaq, allahların ki mərhəmətindən pay umacaq?! Üstəlik it xılı ilə də görüşəcəkdi. Düzdür, bu itlər ona düşmən idilər. Amma Ağ Dişdə onlarla ünsiyyətdə olmaq ehtiyacı alısbı yanındı.

Ağ Diş sürüne-sürüne tonqala yaxınlaşdı. Qrey Biver onu gördü, yeməyini saxladı. Canavar balası daha yavaşdan süründü. Təhqir olunmaq və itaətkarlıq göstərmək onun üçün ağır idi. Bu, onu insanın qarşısında baş əyməyə məcbur etmişdi. O, düz Qrey Biverin yanına süründü. Nəhayət, öz allahının ayaqları altına uzandı. Bu gündən, bax elə bu andan bütün qəlb ilə, canı ilə könüllü olaraq öz sahibine təslim oldu. Ağ Diş öz arzusuya insanın qaladığı tonqala sarı sürünmüşdü. O, başı üstündə qüdrətli insanın hökmüne bir daha əl verdi. Ağ Diş titrəyirdi, sanki bu saat onu cəzalandıracaqdılar. Başı üstündən əl qalxdı.

Ağ Diş tamamilə bütübümişdi. Yumruq zərbəsini qəbul etməyə hazırlaşdı. Amma bu dəfə zərbə olmadı.

Canavar balası oğrun-oğrun yuxarı boylandı. Qrey Biver qurudulmuş donuz piyini iki yerə böldü. Ağ Diş piy uzatdı. Canavar balası şübhə içində, ehtiyatla ona uzadılmış piy tikəsini iylədi, sonra özünə sarı çəkdi. Qrey Biver əmr etdi ki, Ağ Diş ət versinlər və Ağ Diş öz ət payını yeyib qurtarana kimi sahibi başqa itləri onun həndəvərinə buraxmadı. Ağ Diş razılıqla, məmnun-məmnun Qrey Biverin ayaqları altına uzandı. Sonra yuxulu gözlərini oyaraq tonqalın isti alovuna baxdı. O, hüznlü, zülmət meşəyə əlvida demişdi. Bir daha o meşəni görməyəcəyinə əmin idi. O, həmişə düşərgədə, allahların yanında olacaqdı. O, canını, bütün varlığını allahlara tapşırımdı və indi onların hökmüylə yaşayırıdı...

SAZİŞ

Dekabrin ortalarında Qrey Biver arvadı və oğlu ilə birlikdə Makkenzi çayının yuxarısına yola düşdü. Biverin kirşəsini qonşularдан borc aldığı, yaxud dəyiş-düyüşlə əldə etdiyi itlər dartırdı. O biri kirşəyə cavan itlər qoşulmuşdu. Onu Mit-sah süründü. Kirşələr və qoşqu daha çox oyuncağı xatırladırdı.

Mit-sah əsl kişi işi gördüğünü sevinirdi. O, itləri idarə etməyi, qoşquya bağlamağı öyrənmişdi. İtlər də qoşquya alışmışdır. Mit-sahın kirşəsi təxminən iki yüz funt ağırlığında ərzaq və ev əşyaları ilə yüklənmişdi.

Ağ Diş qoşqu itlərini əvvəller də görmüşdü. Buna görə də onu ilk dəfə kirşəyə qoşanda müqavimət göstərmədi. Canavar balasının boy-nuna mamırla sarılmış xalta geydirildi. Xaltadan qayışa iki kəndir bağlanmışdı. Boyun qayışları itlərin sinəsi altından və beli üstündən aşırılmışdır. Bu qayışlara uzun kəndir bağlayıb onları kirşə ilə birləşdirmişdilər.

Qoşquda cəmi yeddi it vardı. İtlər doqquz-on aylıq idilər. Təkcə Ağ Diş səkkiz ayın içində idi. İtlərin hərəsi bir kəndirə bağlanmışdı. Kəndirlər eyni ölçüdə deyildi. Onların uzunluğu və qısalığı itlərin yekeliyi, gövdəsinin uzunluğu ilə ölçülürdü. Buna baxmayaraq, itlər kirşənin qoşlasındakı dairədə birləşmişdilər. Qozla yuxarı qalxmışdı.

dərisi tamamilə palçığa batmış, pəncələri qanamışdı. O, əvvəl yüngül-cə, sonra isə daha çox axsamağa başladı. Hava tutuldu. Sulu qar yağmağa başladı. Qar dənəcikləri onun pəncələrinə yapışır, ətrafi örtərk yerin kələ-kötürlüyüni gizlədirdi. Qar onuz da üzücü olan yolu bir az da çətinləşdirmişdi.

Bu gecə Qrey Biver Makenzi çayının uzaq sahilində düşərgə salmağı qərara aldı. Burdan ov məskəninə yol vardi. Lakin qaranlıq düşməmişdən bir az əvvəl Qrey Biverin arvadı Klu-kuç yaxın sahilə su içməyə gələn bir sığın gördü. Əgər Mitsah چوڭuna düşüb yolu azmasayıd, yaxud sığın sahile gəlməsəydi, Klu-kuç da onu görə bilməyəcəkdi. Qrey Biver bir güllə ilə sığını vurub yerə sərdi. Və bundan sonrakı hadisələr tamamilə başqa cür oldu. Yaxşı ki, Qrey Biver Makenzi çayının yaxın sahilində düşərgə salmışdı. Yoxsa Ağ Diş yandan ötüb keçəcək, ya da məhv olacaqdı. Ola bilsin ki, öz cinsindən olan vəhşi canavarlara qoşulacaqdı. Bəlkə də ömrünün axırına kimi elə canavar olacaqdı...

Gecə idi. Güclü qar yağdı. Ağ Diş səndirleyə-səndirleyə, yavaşdan zingildəyərək təzə izə düşdü. Ağ Diş izin təzə olduğunu dərhəl bildi. O, səbirsizliklə dişlərini şaqqıldatdı, sonra dönüb məşəyə sarı cumdu. Qulaqlarına tanış səslər dəydi. Birdən tonqalın alovunu, bişdüşə məşğul olan Klu-kuçu və kötüyün üstündə oturub qurudulmuş donuz piyi yeyən Qrey Biveri gördü. Adamlar təzə ət yeyirdilər!

Ağ Diş ona divan tutulacağını gözləyirdi. Bu barədə düşünəndə tükleri dimdik qalxdı. Sonra oğrun-oğrun, xəlvətcə irəli yeridi. O, nifret etdiyi kötəklərdən qorxurdu. Bilirdi ki, Qrey Biver onu mütləq kötəkləyəcək. Nə olsun? Tonqalın oduna ki qızınacaq, allahların ki mərhəmətindən pay umacaq?! Üstəlik it xılı ilə də görüşəcəkdi. Düzdür, bu itlər ona düşmən idilər. Amma Ağ Dişdə onlarla ünsiyyətdə olmaq ehtiyacı alısbı yanrıdı.

Ağ Diş sürüne-sürüne tonqala yaxınlaşdı. Qrey Biver onu gördü, yeməyini saxladı. Canavar balası daha yavaşdan süründü. Təhqir olunmaq və itaətkarlıq göstərmək onun üçün ağır idi. Bu, onu insanın qarşısında baş əyməyə məcbur etmişdi. O, düz Qrey Biverin yanına süründü. Nəhayət, öz allahının ayaqları altına uzandı. Bu gündən, bax elə bu andan bütün qəlbə ilə, canı ilə könüllü olaraq öz sahibinə təslim oldu. Ağ Diş öz arzusuya insanın qaladığı tonqala sarı sürünmüşdü. O, başı üstündə qüdrətli insanın hökmünü bir daha əl verdi. Ağ Diş titrəyirdi, sanki bu saat onu cozalandıracaqdılar. Başı üstündən əl qalxdı.

Ağ Diş tamamilə büzüşmüdü. Yumruq zərbəsinə qəbul etməyə hazırlaşdı. Amma bu dəfə zərbə olmadı.

Canavar balası oğrun-oğrun yuxarı boylandı. Qrey Biver qurudulmuş donuz piyini iki yere böldü. Ağ Diş ət uzatdı. Canavar balası şübhə içində, ehtiyatla ona uzadılmış piy tikəsini iylədi, sonra özünə sarı çəkdi. Qrey Biver əmr etdi ki, Ağ Diş ət versinlər və Ağ Diş öz ət payını yeyib qurtarana kimi sahibi başqa itləri onun həndəvərinə buraxmadı. Ağ Diş razılıqla, məmənun-məmənun Qrey Biverin ayaqları altına uzandı. Sonra yuxulu gözlərini oyaraq tonqalın isti alovuna baxdı. O, hüznlü, zülmət məşəyə əlvida demişdi. Bir daha o məşəni görməyəcəyinə əmin idi. O, həmişə düşərgədə, allahların yanında olacaqdı. O, canını, bütün varlığını allahlara tapşırımdı və indi onların hökmüylə yaşayırıdı...

SAZİŞ

Dekabrin ortalarında Qrey Biver arvadı və oğlu ilə birlikdə Makenzi çayının yuxarısına yola düşdü. Biverin kirşəsini qonşulardan borc aldığı, yaxud dəyiş-düyüşlə əldə etdiyi itlər dartırdı. O biri kirşəyə cavan itlər qoşulmuşdu. Onu Mit-sah sürürdü. Kirşələr və qosqu daha çox oyuncağı xatırladırdı.

Mit-sah əsl kişi işi gördüğünə sevinirdi. O, itləri idarə etməyi, qosquya bağlamağı öyrənmişdi. İtlər də qosquya alışmışdır. Mit-sahın kirşəsi təxminən iki yüz funt ağırlığında ərzaq və ev əşyaları ilə yüklenmişdi.

Ağ Diş qosqu itlərini əvvəllər də görmüşdü. Buna görə də onu ilk dəfə kirşəyə qosanda müqavimət göstərmədi. Canavar balasının boyunuñuna mamırla sarılmış xalta geydirildər. Xaltadan qayışa iki kəndir bağlanmışdı. Boyun qayışları itlərin sinəsi altından və beli üstündən aşırılmışdır. Bu qayışlara uzun kəndir bağlayıb onları kirşə ilə birləşdirmişdilər.

Qoşquda cəmi yeddi it vardi. İtlər doqquz-on aylıq idilər. Təkcə Ağ Diş səkkiz ayın içində idi. İtlərin hərəsi bir kəndirə bağlanmışdı. Kəndirlər eyni ölçüdə deyildi. Onların uzunluğu və qısalığı itlərin yekəliyi, gövdəsinin uzunluğu ilə ölçülürdü. Buna baxmayaraq, itlər kirşənin qozlasındakı dairədə birləşmişdilər. Qozla yuxarı qalxmışdı.

Yumşaq qarın içində çox oturmasın deyə, tozağacı qabığından qayrılmış kirşə yarımdaire şəklindəydi. Elə buna görə kirşəyə yiğilmiş yüklerin ağırlığı o qədər də hiss olunmurdı. Tarazlığı saxlamaq üçün itləri kırşənin qozlasına yelpikvari bağlamışdılar. Beləliklə, qaçarkən itlərdən heç biri bir-birinə mane olmurdu.

Yelpikvari qoşqunun bir üstün cəhəti də vardi. Kəndirlərin müxtəlif uzunluqda olması arxada qaçan itlərin qabaqdakılarla boğuşmasına mane olurdu. Boğuşma yalnız gödək kəndiri olan itlə baş verirdi. Hükum edən it rəqibi ilə burun-buruna dəyirdi. Bu vaxt sahibkar qamçı zərbələrini işə salırdı. Qoşqunun ən böyük üstünlüyü bir də bunda idi ki, qabaqdakı itlərə hükum etmək istəyən arxadakıların boynuna çubuq bağlanmışdı və bu çubuqlar hükumun qarşısını alırdı. Belə kırşənin və itlərin sürəti bire-on artırdı.

Daldaklı itlər heç vaxt qabaqdakıları ötüb keçə bilmirdi. Qoşquda hamı bərk qaçırdı. Biri o birindən asılı idi. Beleçə, insan öz əməlləri ile heyvanlar üzərində öz hakimiyyətini möhkəmlətmışdı.

Ağlılı və fəndgir olmasında Qrey Biverə çəkmişdi. O, Lip-lipin Ağ Dişə göz verib işiq vermediyini çıxdan duymuşdu. Hələ o vaxt Lip-lipin sahibi başcasıydı. Bir dəfə Mit-sah ona xəlvətcə daş atmağa cürət etmişdi. İndi Lip-lip Mit-saha məxsus idi. Ətən günlərin əvəzini çıxməq üçün Mit-sah onu ən uzun kəndirlə bağlıdı. Bu o demək idi ki, Lip-lip qoşqunun başçısıdır. Sanki ona böyük etimad göstərmışdır. Əsl həqiqətdə isə burada bir hiyəl gizlənmişdi. Davakar itlər Lip-lipi sürüdə incitməyə başlamışdılar. İndi bütün sürüünün Lip-lipdən zəhləsi gedirdi.

Kəndiri uzun olan Lip-lip lap qabaqda qaçırdı və itlərə elə gəlirdi ki, Lip-lip sürüdən qorxub qaçıır. İtlər onun dal ayaqlarını və quyrığunu görürdülər. Bu, o qədər də təhlükəli deyildi. Bundan başqa, qabaqda qaçan itə arxadan baxan heyvanlarda belə bir təsəvvür yaranmışdır ki, o, yalnız xıldan qaçıır. Buna görə də xıl qabaqda qaçan iti nəyin bahasına olursa-olsun qovub tutmağa çalışırdı.

Kirşə tərənen kimi bütün qoşqu Lip-lipin dalınca yüyürdü. Beleçə itlər bütün günü qaçırdılar. Bəzən təhqir olunan lip-lip öz təqibçilərinə hükum etmək üçün dayanırdı. Amma hər dəfə Mit-sahın otuz funtluq qamçısı onun başına deyirdi. Quru maral bağırsaqlarından düzəldilmiş bürməli qamçı Lip-lipi irəli qaçmağa məcbur edirdi. Lip-lip qoşqu ilə boğuşmaqdan qorxmazdı. Amma Mit-sahın qamçısının ağrısı dəhşətli idi. Buna görə də Lip-lipin kəndiri dartmaqdan başqa çəresi yox idi.

Hindu ağılı bitib-tükənməz fəndlərlə doludur. Qoşqunun Lip-lipə qarşı ədavətini qızışdırmaq üçün Mit-sah ayrı-seçkilik yaratmağa başladı, bununla da, bütün xılda Lip-lipə qarşı nifret oyatdı. Mit-sah xılın qarşısında təkcə Lip-lipə ət verirdi. O biri itlər ağızlarını açıb baxırdılar. Hiddətlənmiş itlər Lip-lipin başına hərlənir, amma yaxın gəlməyə cürət etmirdilər. Mit-sah əlinde qamçı yemək yeyən Lip-lipin yanında durmuşdu. Bəzən ət olmurdu. Mit-sah hiyləyə əl atırdı. O, bütün qoşqunu özündən uzaqlaşdırıb qovurdu ki, guya Lip-lipi yedizdirir.

İlk gündən Ağ Diş qoşquya həvəslə girdi. Allahlara itat edən Ağ Diş vaxtilə daha uzun yol qət etmişdi. O, böyük bir həyat yolu keçmişdi. Allahların hökmü əleyhinə çıxmağın mənasız olduğunu da bilirdi. İtlərin ona qarşı nifreti öz əhəmiyyətini itirmişdi. Onun üçün əhəmiyyətli varlıq insan idi. Onun öz həmcinslərinin cəmiyyətinə olan ehtiyac hissi sönmüşdü. Kiççi tamam yaddan çıxmışdı. Allahların hökmünü qəbul edən Ağ Diş onlara sədaqət göstərməyə çalışır və bu öz hissələrinin ifadəsində ona kömək edirdi. O, bütün əmrlərə qulaq asır, intizama tabe olur, səyle işləyirdi. Vicdanlı əmək əhliləşmiş bütün canavarlara xasdır. Ağ diş bu keyfiyyətləri tamamilə mənimsemmişdi.

Az vaxta Ağ Diş itlərlə qaynayıb-qarışdı. Amma bu ünsiyyət hər şeydən əvvəl düşməncilik və ədavətle ifadə olunurdu. O, heç vaxt itlərlə oynamırdı. Canavar balası dalaşağı bacarırdı, dalaşındı da. Lip-lipin dəstə başçısı olduğu günlərdə aldığı yaraların əvəzini onqat çıxırdı. Lip-lip indi də öz həmcinslərindən qabaqda qaçırdı. O, bütün qoşqunun başçısı idi. Düşərgələrdə Lip-lip Qrey Biverdən, onun oğlu və arvadından ayrılmırdı. O, allahlardan ayrı dura bilməzdi. Çünkü bütün itlər onu parçalamağa fürsət gözləyirdi; ədavətin bütün ağırlarını, əzablarını dadmağa məcbur olurdu. Əvvəller isə bu əzablar Ağ Dişin payına düşərdi.

Lip-lip hərmətdən düşmüdü. Ağ Diş dəstə başçısı ola bilərdi. Amma o, həddindən artıq qaraqabaq idi. Qoşqu itlərini dişləyir, onlara olmazın yaralar vururdu. Başqa vaxtlar heç onlara əhəmiyyət də verməzdı. Canavar balasına rast gələndə itlər dönüb qaçıır. Hətta ən güclü qoşqu iti belə Ağ Dişin ət payını almağa cürət etmirdi. Əksinə, itlər öz ət paylarını mümkün qədər tez yeməyə çalışırdılar. Yoxsa Ağ Diş onların da payını ala bilərdi. Ağ Diş üçün bir qanun bəlli idi; zəifləri sıxışdır, güclüyə tabe ol! O, Qrey Biverin ona tulladığı ət tikəsini tələm-tələsik üyüdürdü. İtlərdən biri yeməyini vaxtında qurtarmayan-

da qiyamət başlayırdı. Ağ Diş onun da payının axırına çıxardı. Ət payı yeyilən it isə hiddətlə mırıldanır, dişlərini şaqqıldadır, öz narazılığını yalnız göydə sayışan ulduzlara bildirirdi.

Günler ötdükçə qoşqu itləri bir-bir Ağ Dişə qarşı çıxmaga başlayırdılar. Buna baxmayaraq, Ağ Diş onları asanlıqla ram edirdi. O, xildəki xüsusi rolunu inadla mühafizə edib qoruyurdu. İtlərlə boğuşmalar çox da davam etmirdi. Qoşqu itlərinin ona gücü çatmadı. Ağ Diş rəqibinə qəfil, gözlənilməz zərbələr endirir, onu yaralayırdı. İtlərin bədəni qanayırdı. Bu zaman it özünü itirir və boğuşmağa macal tapmırı.

Ağ Diş öz həmcinsləri arasında möhkəm intizama riayət edir, allahlar kimi o, itlərə azca da olsa, güzəştə getmirdi. Onlardan özünə qarşı sonsuz hörmət və itət tələb edirdi. Əlbəttə, itlər öz aralarında hər şey edə bilərlər. Bunun canavar balasına dəxli yox idi. Amma ləyəqətinin tapdanmasına yol verməzdi. Çalışırdı ki, xilda itlər həmişə ona yol versinlər. Onu özlərinin Allahı kimi tanışınlar. Hünəri var, bir it döyüş mövqeyində dursun, tüklərini pırıplılaşdırın, yaxud da dişlərini şaqqıldatsın! Bu vaxt Ağ Diş onun üstünə cumar, amansızlıqla, rəhm etmədən ona əməllərinin yanlış olduğunu sübut edərdi.

O, yırtıcıya dönmüşdü. Qoşqunu dəmir dəyanəti gücünə idarə edirdi. Zəiflərə aman verməzdi. Yaşamaq naminə, həyatda mövcud olmaq naminə hələ uşaqlıqda anası ilə birlikdə heç bir köməksiz-füllənsiz şimal cəngəlliklərinin sərtliliyinə qalib gelərək mübarizə aparmışdılar və bu çəkişmələr onu bərkitmİŞdi. Güclü rəqibə rast gələndə, Ağ Diş farağat dururdu. Sakit-sakit baxırdı. Zəifləri əzirdi, istismar edirdi, amma güclülərə itət göstərirdi. Qrey Biver uzun səyahəti zamanı yoluştı başqa adamların düşərgələrinə düşürdü. Bu vaxt Ağ Diş qərib və zırrı itlər arasında ehtiyatla, sakit-sakit gəzməyi üstün tutardı.

Bir neçə ay keçdi. Qrey Biverin səyahəti hələ də davam edirdi. Uzun yol və qoşqudakı əzablı zəhmət Ağ Dişi möhkəmlətmİŞdi. Görünür, onun əqli inkişafı da son həddinə çatmışdı. Ətraf aləm başdan-başa qavranılıb süfrə kimi onun qarşısında açılmışdı. Bu aləm amansız və sert idi. Onun istiliyi, nəvazişi, mərhəməti yox idi.

Ağ Diş hətta Qrey Biverin özüne belə bağlılıq duymurdu. Qrey Biver Allah idi, amma zalim Allah idi. Ağ Diş bu zalim Allahın hakimiyyətini könüllü olaraq qəbul etmişdi. Çünkü Ağ Dişin təbiəti hökmərənlığa qarşı çıxmirdi, çıxa da bilməzdi. Əks təqdirdə, o, şimal cəngəlliklərindən qayıtmamalı, allahlara öz sədaqətini sübut etməməliydi.

Onun içində hələ heç kəsin duya bilmədiyi dərin bir hiss gizlənmişdi; xoş rəftar, nəvaziş göstərməklə Qrey Biver bəlkə də bu dərinliyə baş vura bilərdi. Lakin o, Ağ Dişlə həmişə sərt olmuşdu. Ona bir kəlmə də olsun xoş söz deməmişdi. Bu, Biverin təbiətinə xas deyildi. Onun hökmərənlığı qəddarlıqla, zoraklıqla ölçülürdü. Bu zoraklıqla o, hökm edirdi. Qamçı və dəyənək gücünə ədaləti qoruyur, cinayətkarı isə cismani zərbələrlə cəzalandırardı. Qrey Biver ona göstərilən xidməti mükafatlaşdırmasa, sadəcə olaraq dəyənək zərbələrini kəsərdi.

Ağ Diş insan əlinin mükafatı olan səadət haqqında heç nə bilmirdi. O, insanın vuran əlini sevmirdi. Bu əl şübhəli idi. Düzdür, bəzən bu əl ona əl atardı. Amma ətdən çox ona ağrı-əzab gətirmişdi. Bu əllərdən uzaq olmaq yaxşıdır. Bu əller onu daşa basır, odun, dəyənək yellədir, qamçılıyır. Bu əller onu şil-küt edir, tüklərini dartıb çıxarır, didikləyirdi. Özgə düşərgələrinə girəndə ona məlum oldu ki, uşaq əlləri də xatalıdır. Bir dəfə az qala uşaqlar onun gözünü çıxaracaqdı. Elə bundan sonra Ağ Diş uşaqlarla ehtiyatla dolanmağa başladı. O, uşaqların şıltاقlığına döze bilmirdi. Uşaqlar ona yanaşib xətər gətirən əllərini uzadanda canavar balası dərhal qaçıb gedirdi.

Böyük Sleya gölünün sahilindəki düşərgələrin birində Ağ Diş Qrey Biverin daha bir qanununu öyrəndi: Allahlara hücum etmək olmaz! Bu günahı bağışlamırlar. Düşərgədə yaşayan başqa itlər kimi adətə görə, o da yemək dalınca getmişdi. O, donmuş sığın ətinin balta ilə doğrayan bir oğlan gördü. Ət tikələri və sümükləri ətrafa səpələnirdi. Ağ Diş ayaq saxlayıb ət tikələrini ötürməyə başladı. Oğlan baltanı atıb əlinə dəyənək götürəndə Ağ Diş dala çəkildi, zərbədən güclə yaxındı. Düşərgə ilə tanış olmayan Ağ Diş daxmalar arasındaki dalana cumdu, birdən qarşısına hündür torpaq səddi çıxdı. Buradan geri dönmək olmazdı. İrəliyə də yol yox idi. Hara qaçacaqdı? Oğlan dalanın yeganə çıxış yolunu tutmuşdu. O, irəli gəldi, dəyənəyi qaldırıb iti vurmaq istədi. Ağ Diş qəzəbləndi, acıqlı-acıqlı insana baxdı. Tüklərini dimdik qabardıb, oğlanın üstünə qorxunc bir nərə çəkdi. Axi, o, belə bir qanunu yaxşı bilirdi: bütün artıqlar, məsələn, donmuş sığın ətinin artıq tikələri onları tapan ita məxsusdur. Axi, o, heç bir pis hərəkət etməmiş, qanunu poz-mamışdı. Niyə bu oğlan onu kötəkləməyə hazırlaşır? Bunun necə baş verdiyini Ağ Diş özü də bilmədi. O, quduza dönüb hər şeyi ildirim sürətilə etdi. Rəqibini – oğlanı göz açmağa qoymadı, sıçrayıb oğlanın dəyənək tutan əlini dişlədi və oğlan qarın üstünə yixildi.

Bununla belə, Ağ Diş allahların tasbit etdiyi qanunu pozduğunu bildi. Onu şiddətli cəza gözləyirdi. O, allahların müqəddəs bədənini dişləmişdi. Ağ Diş qəcib Qrey Biverin ayaqları altında uzandı, yerə qıslıdı. Əli dişlənmiş oğlan və onun ailəsi hay-küy qaldırmışdılar. Onlar Ağ Dişə cəza vermək üçün gəlmışdilər. Amma əllərindən heç nə gəlmirdi. Qrey Biver öz itini müdafiə etdi. Mit-sah və Klu-kuç da onun tərefini saxladılar. Ağ Diş diqqətlə qulaq asıldı. O, adamların qəzəbələ əllərini yellətdiyini görürdü. Buna baxmayaraq, öz haqlı hərəkətini də başa düşürdü. Ona bir şey də aydın oldu: allahlar müxtəlif olur: onun allahları, özgə allahları. Bu allahlar bir-birindən fərqlənir. Öz allahından hər şey gözləyə bilər, öz allahı edalətlidə, haqsız da ola bilər. Amma özgə allahların ədaletsiz hərəkətinə dözə bilməz. Onda mütləq intiqam almalıdır. Bu da bir qanun!

Ele həmin gün Ağ Diş başqa bir təzə qanunla da tanış oldu. Məşədə çör-cöp yığan Mit-sah yad oğlanlarla sözleşdi. Bu oğlanlar arasında Ağ Dişin yaraladığı oğlan da vardı. Bu vaxt dava başladı. Oğlanlar Mıt-sahın üstünə töküldülər. Mit-sah təklənmişdi. Hər tərefdən ona zərbə dəyirdi. Əvvəlcə canavar balası bu mənzərəni kənardan seyr etdi. Bu allahların öz işidir, özləri bilər, ona dəxli yoxdur. Birdən anladı ki, axı döyülen Mıt-sahdır. Onun allahlarından birini döyürdülər və o, bundan sonrakı hərəkətlərini ölçüb-biçmədi, qəzəblənmiş it özünü dalaşanların içine atdı. Az keçmədi ki, oğlanlar əkilib qaçdırılar. Amma qarın üstü qan idi və oğlanların çoxu diş yarası almışdı. Mıt-sah hadisəni düşərgədə danışdı. Qrey Biver Ağ Dişə et verməyi əmr etdi. Canavar balasına daha çox et verdilər. O, doyunca yedi, tonqalın yanında uzanıb yatdı. Ağ Diş möhkəm inanmışdı ki, bu qanunu düz başa düşmüdü.

Bundan sonra o, daha bir qanunu da öyrəndi, sahibin mülkiyyətini də qorumaq lazımdır. Sahibin özünü, həm də mülkiyyətini qorumaq itin vəzifəsi olmalıdır. Ağ Diş bu vəzifəni də öyrəndi. İtaət etdiyi Allaha məxsus nə varsa, hamısını özgə allahlardan qorumaq lazımdır. Lakin bu, itin müqəddəs vəzifəsi olsa da, təhlükəli və qorxulu idi. Qadir allahlar ilahi qüvvədir. Onlarla çəkişmək, höcətləşmək çətindir. Amma, hər halda, Ağ Diş onlara cəsarətlə müqavimət göstərməyi də öyrəndi. Vəzifə borcu onun içindəki qorxunu əzib məhv etmişdi. Buna görə də əliyəri özgə allahları Qrey Biverin mülkünə yaxın düşməməyi qərara aldılar.

Ağ Diş tezlikle dərk etdi ki, əliyəri allahlar qorxaq olur, bir az bərkə düşən kimi dabanlarına tüpürüb qaçırlar. Ona görə də Ağ Diş onları

görən kimi hay salırdı. Heç iki dəqiqə keçməmiş Qrey Biver onun başının üstünü kəsdirirdi. Sonra o, başa düşdü ki, oğru təkcə ondan çəkindiyinə görə qaçmır, oğru onun Allahı Qrey Biverdən qorxduğuna görə qaçır. Əvvəla, oğrunu görən Ağ Diş hürmürdü. Axı, o, hürməyi bacarmırdı. Canavar balası çağırılmamış qonağın üstüne cumur, dişlərini işə salırdı. O, sərt və qəzəbli sahibinin etibarlı gözətcisi idi. Yalnız buna görə Qrey Biver onu həmişə mükafatlandırırdı. Ağ Diş azgınlılaş ib quduza dönmüşdü.

Aylar bir-birini əvəz etdikcə insanla canavar balası arasındaki itti-faq dəha da möhkəmlənmişdi. Bu müqavilə hələ uzaq-uzaq illerdə şimal cəngəlliklərindən üz döndərib insanın ayağına gəlmış ilk canavarla bağlanmışdı. Bütün sələfləri kimi Ağ Diş də bu müqavilənin şərtlərini imzalamışdı. Şərtlər isə çox sadə idi. Tanrıya itaət etməklə o, azadlığını qurban vermişdi. Bunun əvəzində Allah ona yemək və istilik, itaətkarlıq və soyuq münasibət bəxş etmişdi. O isə Allahın mülkünü, təsərrüfatını və canını qoruyurdı. Ona qulluq göstərir, tabe olurdu.

Allahın varsa, ona itaət et! Ağ Diş də öz Allahına beləcə itaət edir, vəzifə borcuna və bir də canından çıxmayan qorxu hissini tabe oləola, ona qulluq göstərirdi. O, Allahı sevmirdi. Sevginin nə olduğunu da bilmirdi. Bu hissi heç vaxt duymamışdı. İndi onun anası Kiççi uzaq bir xatirəyə dönmüşdü. Beləcə, Ağ Diş insana tabe olmuş, nəinki şimal cəngəlliklərindən, öz cinsindən olan vəhşilərdən də üz döndərmışdı. Həm də müqavilənin belə bir şərtinə də əməl edirdi ki, Allahdan heç yana qaçmaq olmaz. Allah onu anasının dalınca getməyə qoymurdu. İnsana olan sədəqət Ağ Diş üçün qanuna çevrilmişdi. Bu qanun azadlıq ehtirasından da, qan qohumluğundan da güclü idi.

6

ACLIQ

Qrey Biverin uzun səyahəti qurtarmışdı. Yaz gəlmışdı. Aprel günlərinin birində Ağ Dişin bir yaşı tamam oldu. O, köhnə düşərgəyə qayıtdı. Burada Mıt-sah Ağ Dişin boynundan xaltanı açdı. Ağ Diş hələ tam dərk etməsə də, Lip-lipdən sonra birillik küçükler arasında, hər halda, ən yekəsiydi. O, ata canavardan və Kiçidən boy almışdı. İndi Ağ Diş az qala böyük itlərlə müqayisə olunurdu. Əlbəttə, bədən quruluşuna

göre onlardan geri qalırdı. Bədəni ariq olsa da, tənasüblü, qamətli idi. O, boğışmalarda gücündə çox, cəldliyi və çevikliyi ilə seçilirdi. Dərisi canavar dərisi kimi boz idi. Əsl canavara oxşayırırdı. Kiçidən-gəlmə it qanı onun xarici görünüşündə heç bir əlamət saxlamamışdı. Amma bu qan onun xasiyyetinə təsir göstərmişdi.

Ağ Diş düşərgədəki allahları tanırıv və burada arxayın-axayın hərlənirdi. Onlarla səyahətə çıxmamışdan qabaq tanış olmuşdu. Hərdən küçük'lər də rast gəlirdi. Bu müddət ərzində onlar da yekəlmışdilar. Amma rast gəldiyi böyük itlər onun üçün daha çox qorxulu idi. İtlər nəhəng görünsələr də, Ağ Diş onlardan çəkinmir, xilin içinde sərbəstliklə gəzirdi və bu sərbəstlikdən de ilk vaxtlar çox böyük həzz alırdı.

Burada qoca bir it vardi. Ona Ağ Beysik deyildilər. Əvvəllər Ağ Beysik Ağ Dişi qovmaq üçün yalnız dişlərini şaqqlıdadırı. Ağ Diş neçə dəfə Beysiklə tutuşmuş və onun cəngindən qaçmağa çalışmışdı. Amma indi Beysik qocalmış, əldən düşmüşdü. Ağ Diş isə cavan idi. Ona hər gün yeni güc gəlirdi.

Düşərgəyə qayıdan sonra itlərin Ağ Dişə olan münasibətindəki dəyişiklik tezliklə hiss olunurdu. Adamlar bir az əvvəl ovladıqları sığın ətini paylayırdılar. Ağ Dişə baldır sümükleri ilə birlikdə sığının dırnaqları da düşmüşdü. Dırnaqların üstündə çoxlu ət vardi. Boğuşan itlərdən qaçıb meşəyə gedən Ağ Diş öz payını yeməyə girişmişdi ki, birdən qoca Beysik onun üstünə cumdu. Ancaq qoca it özünə gəlməmiş iki dəfə dişləndi. Ağ Diş isə salamatca kənara sıçradı. Bu cəsarətli və sürətli hücumdan mat qalmış Beysik gözlərini Ağ Dişə zillədi. Yeyilməmiş ətli sümük itlərin arasında qalmışdı.

Beysik qoca idi. Əvvəllər onun asanlıqla qorxuda bildiyi cavan it isə güclüydü, dalaşqandı. Bu, acı da olsa, həqiqət idi və bu acı həqiqəti udmaq lazım gəldi. Beysik bütün təcrübəsini və müdrikliyini köməyə çağırırdı. O, cavan itlərin qarşısında əyilmək istəmirdi. Əvvəlki coşqunluğu olsaydı, hiddətən cavan itin üstünə şığıyardı. Ancaq indi zəifləyib əldən düşmüşdü, canavar balasına cavab verməyə gücü çatmadı. Buna baxmayaraq o, tükərini qabardıb Ağ Dişə baxırdı. Ağ Diş qorxu hissi bürüdü. O, büzüşmiş halda yero sıxılmışdı, balaca küçüyə dönüb geriye çökilmək barədə fikirleşirdi. Bax, Beysik burdaca böyük səhv etdi. Əgər o, vahiməli və yırtıcı görkəmini axıra qədər saxlasayıdı, yəqin ki, hər şey yaxşı qurtaracaqdı. Qaçmağa hazırlaşan Ağ Diş sürsümüy ona qoyub əkilecəkdi. Lakin Beysik gözleyə bilmədi. Ona elə

gəldi ki, qələbə elə onunkudur. İrəli yeridi, sümüyü iyladı. Ağ Diş tükərini yüngülçə pırpızaşdırıldı. Hətta bu zaman da vəziyyətdən çıxməq olardı. Amma Beysik başını yuxarı qaldırib, Ağ Dişə əvvəlki hiddətə baxdı. Çünkü qoca itin burnuna təzə ət qoxusu dəymişdi. O, döze bilməzdi. Beləliklə, sümüyü götürdü. Ağ Diş özündən çıxdı. Qonşu itlər arasındaki hökmranlığının dadı hələ onun damağından getməmişdi. Buna görə də özünü toplaya bildi. Axi, gözü görə-göra başqa bir it onun et payını içəri ötürürdü. Canavar balası qoca Beysiki göz açmağa qoymadı. Adəti üzrə itin üstüne tullandı. Elə birinci dişləkdən qoca itin sağ qulağı parça-parça olub sallandı. Qəfil hückum qoca iti sarsılmışdı. Bu hückumun ardınca dərhal ildirrim sürəti ilə daha bir kədərlə mənzərə baş verdi: Beysik ayaqlarından vuruldu və boğazında dəhşətli yara əmələ gəldi. Qocaya qalxmağa aman verməyən canavar balası iki dəfə onun ciyinini yaraladı. İldirrim sürətli hückum dəhşətli idi. Beysik də Ağ Dişin üstünə atıldı. Amma, ağızı boşça çıxdı. Dişləri yalnız havada hiddətə şaqqlıdadı. Növbəti anda Beysikin burnu parçalandı. Və o, ləhləyə-ləhləyə geri çəkildi. Vəziyyət tamamilə dəyişmişdi. Sümüyün üstündə hiddətdən tükərini qabartmış Ağ Diş dururdu. Beysik hər dəqiqə qaçmağa hazır vəziyyətdə idi. Kənarda durub baxırdı. O, cavan, çevik rəqibi ilə boğuşmağa cürət etmədi. Bir daha kədərlə hiss etdi ki, qocalmışdır. Amma öz ləyaqətini itirməməyə çalışırdı. Buna görə də Beysik arxasını cavan itə və yerə düşmüs sümüyə döndərib sakitcə, şahanə addımlarla çıxıb getdi. Guya onu heç nə maraqlandırmırırdı. Gözdən itəndən sonra Beysik Ağ Dişin görə bilmədiyi bir yerdə uzanıb yaralarını yalamağa başladı.

Bu hadisədən sonra Ağ Diş özünə dəha çox inanmışdı. O özü ilə fəxr edirdi. İndi Ağ Diş qoca itlər arasında da arxayın-axayın gəzirdi. Heç kəsə aman vermirdi. Əlbəttə, şüluq salmağa bəhanə axtarmırdı. Amma itlərdən özüne nəhayətsiz dərəcədə diqqət tələb edirdi. O öz hüququ qoruyurdu. İtlərin qabağında əyilmirdi. İtlər onunla hesablaşmali idilər, vəssalam, heç kəs ona xor baxa bilməzdi. Ağ Diş küçük'lərin qənimi idi. Küçük'lər yaşlı itlərdən çəkinirdilər, onlara yol verir, hətta bəzən öz ət paylarını da qocalara qoyub əkilməyə məcbur olurlar. Yırtıcıya dönmüş, hamidan sərt və güclü qaçan Ağ Diş də özünü yaşlı itlər kimi aparırdı. Bu hüququ özü qazanmışdı. Qoşqu itləri tezliklə başa düşdülər ki, Ağ Dişə elə-belə baxmaq olmaz. Yaxşısı budur, onunla işləri olmasın. Ona heç iliq münasibət göstərməyə də cəhd

etmirdilər. İtlərlə bir neçə dəfə boğuşduqdan sonra Ağ Dişin hökmü bütün xila sirayət etdi.

Yayın ortalarında canavar balasının başına gözlənilməz bir hadisə gəldi. O, düşərgənin ətrafında sakit-sakit gəzirdi. Burada təzə bir daxmanı ələk-vələk etdi. Ağ Diş hindularla birlikdə sığın ovuna getmək istəyirdi, lakin birdən o, Kiççi ilə rastlaştı. Ayaq saxladı və Kiçciyə baxdı. O, anasını dumanlı şəkildə xatırlayırdı. Axır ki, yadına saldı. Amma Kiççi öz oğlunu unutmuşdu. O, hiddətlə oğlunun üstünə mırıldadı. Dişlərini şaqquşdatdı. Ağ Diş isə hər şeyi – anası ilə bağlı ötən günləri xatırladı. Ötən günlər və ananın bu nərəltisinin tanış mənası onun gözləri öündə canlandı. Allahlarla görüşməzdən qabaq onun anası Kiççi – Ağ Diş üçün əvəzolunmaz bir varlıq idi. Köhnə, doğma hissələr qayıdır onu bürdü. Ağ Diş anasına sarı yüyürdü, amma Kiççi dişlərini şaqquşdatmaqla onu qarşılıdı. Kiççinin dişləri sümüyə kimi oğlunun ciyinə sancıldı. Ağ Diş heç nə anlamadı. Bu görüşə məttələ qaldı. Özünü itirib, karıxmış vəziyyətdə geri çəkildi.

Kiçcidə günah yox idi. Ana canavarlar öz balalarını – birdən çox yaşı olan balalarını tez unudurlar. Kiççi də beləcə öz balasını yaddan çıxarmışdı. Ağ Diş onun üçün yad olmuşdu və bu müddət ərzində doğduğu yeni nəsil anaya azığınlıq etmək hüququnu verirdi. O, naməlum olan bütün itlərə qarşı quduzluq edirdi.

Ana canavarın balalarından biri Ağ Dişə tərəf süründü. Özləri də bilmədən heyvanlar qeyri-ixtiyari bir-birinə yanaşdılar. Ağ Diş küçüyü maraqla iylədi, Kiççi yenə onun üstünə sıyıb böyük oğlunun çənəsini yaraladı. Ağ Diş yenə də geri çəkildi. Onun içində yenicə oyanmış bütün köhne, şirin xatırələri ölüb məhv oldu. O öz təzə balasını yalayan Kiçciyə baxdı, ana canavar hərdənbir başını qaldırıb mırıldayırdı. İndi Kiççi Ağ Dişə lazım deyildi. O, anasız keçinməyi öyrənmişdi. Ananın necə əziz və qiymətli varlıq olduğunu da unutmuşdu. Onun yırtıcı dünyasında daha Kiçciyə yer yox idi. Kiççinin dünyası da Ağ Dişsiz qalmışdı.

Ele bil xatırələr heç olmamışdı. Bütün bu hadisələr Ağ Diş heyretləndirmiş, sarsılmışdı. Bu vaxt Kiççi üçüncü dəfə Ağ Dişin üstünə cumdu və onu qovdu. Ağ Dişin itaət etməkdən savayı yolu yox idi. Kiççi diş canavar idi və onun cinsinin qanununa görə, erkək canavarla diş canavar dalaşmamalı idi. Əlbəttə, bu qanun haqqında o heç nə bilmirdi. Bu qanunu həyat təcrübəsindən götürmüdü. Bu qanunu ona

instinkt piçıldayırdı. Elə bil instinkt ki, vaxtilə aylı-ulduzu gecələrdə onu ağızını göyə tutub ulamağa məcbur etmişdi. Bu instinkt onu ölümün caynaqlı pəncəsindən və naməlum qorxu hissindən çəkinməyə məcbur etmişdi.

Aylar bir-birini əvəz edirdi. Ağ Dişin gücü artmışdı. O, yekəlmış, çiyinləri genişlənmiş, xasiyyəti inkişaf etmişdi. Elə bil canavar balası palçıq kimi yumşaq bir materialdan hazırlanmışdı. Onun içində çoxlu keyfiyyətlər gizlənmişdi. Ətraf mühit bu palçıqdan istədiyi şeyi düzəldirdi. Ona müxtəlif forma verirdi. Əgər insanın qaladığı tonqal Ağ Diş özünə çəkməsəydi, yəqin ki, şimal cəngəlliyi onu əsl canavar edəcəkdi. Allahlar ona tamam başqa bir dünya bəxş etdilər. Canavar cinsindən olan Ağ Diş it olmuşdu. Hər halda, o, canavar deyildi, it idi. Beləcə ətraf mühitin təsiri ilə Ağ Dişin yarandığı elastiki material müəyyən bir şəkil almışdı. Bu, mütləq belə olmalı idi. Ağ Diş get-gedə daha sərt, zalim olur, öz həmcinslərindən gen qaçırdı. İtlər bu qərara gəlmüşdilər ki, Ağ Dişlə düşmənçilik etməsinlər, Qrey Biver isə Ağ Diş gündən-güne daha çox qiymətləndirirdi. Lakin yetkinlik çəği Ağ Dişin zəif bir cəhətinə hələ də ört-basdır etməmişdi: ona məsxərə ilə güləndə dözə bilmirdi. İnsanın kinayəli gülüşü Ağ Diş hiddətləndirirdi. Əlbəttə, adamlar öz aralarında gülüşə bilərdilər. O, buna heç əhəmiyyət də verməzdi. Amma ona lağ edib gülən adama nifretlə, həqarətle baxırdı. İtin ləyəqəti, təmkini coşub həddini aşmışdı. Həqarətli gülüş onu bərk acıqlandırırdı. Bu vaxt Ağ Diş xalis şeytana dönürdü. Belə anlarda onun cənginə keçən küçüğün işi bitməliydi. O, Qrey Biverin də acıqlı olmasına bələd idi. Qrey Biverin cəzaları şiddetli olurdu. Onun cəza qanunları Ağ Dişə bəlliydi. Qrey Biverə dəyənəklə ağılı kömək edirdi. Amma itlərin boş çölliyyə cumub can qurtarmaqdən savayı əlaci yox idi. Onlar hiddətlənmiş Ağ Diş görəndə tez aradan çıxırdılar...

Ağ Dişin üç yaşı tamam olmuşdu. Bu vaxt Makkenzi çayının sahilində yaşayan hindu düşərgəsinə acliq düşdü. Onlar yayda baliq tuta bilməmişdilər. Qışda isə marallar öz həmişəki məskənlərindən qaçıb getmişdilər. Sığın dəstələri nadir hallarda görünürdü. Dovşanlar isə, demək olar ki, qeybə çəkilmışdilar. Meşənin vəhşi heyvanları məhv olmuşdu. Vəhşilər acliqdan zəifləyib əldən düşmüş, bir-birlərini yeməyə başlamışdilar. Bu dəhşətli felakətdən yalnız güclülər salamat çıxırdı.

Ağ Dişin allahları ovçuluqla məşğul olurdular. Acliq düşəndən sonra qocalar və zəiflər bir-bir olməyə başladılar. Düşərgədə vay-

şivən qopmuşdu. Qadınlar və uşaqlar öz paylarını, son tıkələrini ariq-layib çöpə dönmüş ovçulara verirdilər. Çünkü ovçular bütün günü məşədə qurd-quş axtarırırdılar.

Aclıq allahları pis günə salmışdı. Onlar maral dərisindən düzəlt-dikləri mokasin ayaqqabalarını, əlcəklərini yeyirdilər. İtlər qosqu qayışlarına, qamçılara daraşib aclıq ehtiraslarını söndürdürlər. Bu, hələ harası id? İtlər bir-birinin etini yeyir, allahlar da itləri yeyirdilər. Sağ qalan itlər bütün bunları görür, təşvişə düşürdülər. Onları da belə bir acinacaqlı aqibət gözləyirdi. Ağlılı və cəsarətli itlər insanın qala-diğı tonqalı birdəfəlik tərk edib qaçırlar, meşəyə pənah aparırdılar; burada isə onları ya ölüm, ya da yırtıcı canavar cəhəngi gözləyirdi.

Belə acinacaqlı günlərin birində Ağ Diş də meşəyə tərəf qaçırdı. O, başqa itlərə nisbətən həyatdan daha çox baş çıxarırdı. Keçmiş həyat məktəbi ona yaxşı dərs vermişdi. Xüsusilə xırda vəhşilərin izinə ustalıqla düşə bilirdi. Ağ Diş ehtiyatla sincabların hər bir hərəkətini saatlarla izləyir, onların aqacdan yerə düşəcəyi fürsəti əldən vermirdi. Belə hallarda o, müstəsna dözüm nümayiş etdirirdi. Əlbəttə, bu dözüm onu üzən, aclıqla heç cür uyuşmurdu. Ağ Diş isə tələsmirdi. Bütün im-kanlarını ölçüb-biçəndən sonra dəqiq və düzgün hərəket etməyə çalışırdı. Yoxsa sincab yenə ağaça dırmaşıb əldən çıxa bilərdi. Sincab sürətlə qaçsa da, pusquda duran Ağ Diş gülə kimi onun üstünə sıçra-yıb qamarlayırdı.

Adətən sincab ovu uğurla başa çatırdı. Amma Ağ Diş doyunca yeyə bilmirdi. Çünkü sincablar nadir hallarda görünürdü. Buna görə də canavar daha xırda quşları tutmağa məcbur olurdu. Aclıq onu üzürdü. O, siçovulları yuvalarından qazib çıxarı, özü kimi ac olan gəlinciklə də döyüşə girməkdən çəkinirdi.

Şiddətli aclıq Ağ Dişi amansız caynaqları ilə sixmaq istəyəndə o, yenidən, xəlvət-xəlvət allahların qaladığı tonqala yaxınlaşdı. Ancaq lap yaxına getmədi. O, allahlarla bir daha görüşməkdən qaçırdı. Meşədə hərlənir, cələyə düşmüş tək-tük quşları oğurlayırdı. Bir dəfə isə Qrey Biverin qurduğu tələyə düşmüş dovşanı qamarladı. Sonra ovunu götürüb ləhləyə-ləhləyə qaçırdı. Bu vaxt Qrey Biver meşədə gəzirdi. Zəiflikdən güclə özünü saxlamış hindu dincini almaq üçün oturmuşdu. Birdən Ağ Diş yorulub əldən düşmüş, ayaq üstə güclə tab gətirən cavan canavara rast gəldi. Ağ diş ac olmasaydı, əlbəttə, ondan yan keçərdi. Bəlkə də ona qoşulub qaçırdı. Amma bu dəfə o, canavarı qovub

oldurdu, sonra da onu yedi. Görünür, tale Ağ Dişin tərəfində idi. Çünkü hər dəfəaclıq şiddətlənəndə, o, təzə ov qamarlayırdı. Hətta gücdən taqətdən düşdüyü günlərdə belə, xoşbəxtlik ondan üz döndərmirdi. Bir dəfə Ağ Diş vaşaq etindən iki gün doyunca yedi. Sonra canavar sürüsünə rast gəldi. Sonra uzun, amansız təqib başlandı. Ağ Diş canavarlardan daha möhkəm və güclü idi.

Buna görə də onlardan canını qurtara bildi. O, nəinki qaçırdı, böyük dövrə vururdu və geri qayıdanda yorulub taqətdən düşmüş canavarlardan birinin üstünə şığıyırırdı.

Tezliklə Ağ Diş bu yerlərlə vidalaşib öz keçmiş yurduna tərəf yola düşdü. O, doğma mağaranı axtarırı tapdı. Kiçini burada gördü. Kiççi də allahların qonaq sevməyən tonqallarını tərk edib gəlməmişdi. Balalamaq vaxtı o, mağaraya dönmüşdü. Ağ Diş mağaraya gələndə Kiççinin təzə doğulmuş küçüklerində yalnız biri sağ qalmışdı və bu balaca küçük də son günlərini yaşayırırdı. Körpələr aclığa çətin tab gətirirdi.

Kiççi böyük oğlunu – Ağ Dişi yaxşı qarşılamadı. Canavar balası buna əhəmiyyət vermədi, anaya möhtac deyildi. Ağ Diş soyuqqanlıqla ondan üz döndərib çayyxarı qaçırdı. Çayın sol qolunda haçansa, anası ilə birlikdə dalaşlığı vaşaq yuvasını tapdı, sakinləri didərgin düşmüş bu yuvada uzanıb bütün günü dincini aldı.

Yayın əvvəllərində – aclıq qurtaran vaxtı Ağ Diş qəfildən Lip-liplə rastlaşdı. Lip-lip də onun kimi meşəyə qaçmış, acinacaqlı həyat sürmüştü. Ağ Diş onu qəfildən gördü. Öyri sahilin çıxıntısından eks istiqamətə tərəf döndürdü. Onlar, demək olar ki, eyni vaxtda hündür təpənin dalından çıxıb üzbüüz dayandılar. Hər ikisi quruyub qaldı. Bu görüşdən hər ikisi qorxuya düşdü. Hər iki it gözlerini bir-birinə zillədi. Ağ Dişin əhvalı yaxşı idi. O, həftə ərzində yaxşı ov etmiş, çoxlu et yemişdi. Tox idi. Lip-lipi görən kimi tükləri dimdik qalxdı. Qeyri-ixtiyari olaraq tüklərini qabardan Ağ Diş əvvəller Lip-liple dalaşında belə vəziyyət alardı. Öz düşmənini görən Ağ Diş mirıldandı. Fürsəti əldən vermədi. Hər şey sürətlə baş verdi. Lip-lip dala çəkildi. Ağ Diş çıyın-çıyına sürünen birdən onun ayaqlarından vurdu. Sonra belinə tullanıb Lip-lipin damarı çıxmış boynunu cənginə keçirdi. Lip-lipi ölümqabağı titrəmə tutdu. Ağ Diş gözünü ondan çekmirdi. Bir müddət onun başına firlandı, sonra yenidən yola düşüb sahilin öyri döngəsində gözdən itdi.

Ağ Diş tezliklə meşə kənarına gəldi. Sonra ensiz ciğirlərlə Mak-kenzi çayına endi. O, əvvəller də buraya gələrdi. O vaxt bu sahildə heç

nə yox idi. İndi isə burada düşərgə görünürdü. Ağ Diş dayandı. Ağac-ların arxasına çekilib oğrun-oğrun pusmağa başladı. Düşərgədən gələn səsler və qorxular ona tanış idi. Lakin düşərgənin səs və qorxusunda nəsə bir təzəlik duyulurdu. Hürümə və ağlaşma səsi gəlirdi. Bu səsler sanki bolluqdan, naz-nemətdən xəbor verirdi. Bu vaxt Ağ Diş əsəbi qadın səsi eşitdi. Ona elə gəldi ki, bu cür əsəbiləşmək yalnız tox qarına mümkün olar. Havadan balıq iyi gəlirdi. Deməli, düşərgədə yemək vardi. Heyat qaynayırdı.

Açıq qurtarmışdı. O, məşədən çıxıb sürətlə düz daxmaya – məisət qayğıları ilə coşub-daşan daxmaya tərəf götürüldü. Evin kişisi yox idi. Amma Klu-kuç Ağ Dişi görən kimi sevincdən qışkırdı. Ona bütöv bir təzə balıq verdi. Balığı lezzətlə yeyəndən sonra Ağ Diş uzanıb Qrey Biverin yolunu gözlədi.

Dördüncü hissə

QADİR ALLAHLAR

1

DÜŞMƏN

Ağ Dişin təbietində öz cinsindən olan heyvanlarla yaxınlıq etmək istəyi yaranmışdı. O, qoşqunun başçısı olan kimi bu istək biryolluq məhv oldu.

İtlərin ondan zəhləsi gedirdi. Çünkü Mit-sah ona əlavə et atırdı.

Ağ Diş həmişə qoşqunun başında qaçırdı, bununla da yumşaq, tüklü quyuğunun görünməsi, iti qaçan, gözəgörünməz ayaqları ilə itləri özündən çıxarırdı.

Ağ Diş de itləre nifret edirdi. Başçı vəzifəsini yerinə yetirmək ona qətiyyən ləzzət vermirdi. Yalnız gücünə arxalanıb üç il onun hakimiyəti altında qalan itlərin hürüməsindən qaçmaq lazımlı gəlirdi. Bununla barışmalıydı, eks təqdirdə, onu ölüm gözləyirdi. Onun içində coşub-daşan həyat isə sönmək istəmirdi. Mit-Sah yerində tərəpənən kimi bütün qoşqu hiddətlə hürə-hürə Ağ Dişin dalınca yüyürdü.

O özünü müdafiə edə bilmirdi. Başını itlərə tərəf döndərən kimi Mit-sah onun ağız-burnunu qamçılayırdı. Ağ Dişin irəli, yalnız irəli

qaçmaqdan başqa əlacı qalmırı. Hürümən it xilinin hückumunu quyuğu və dal ayaqları ilə dəf edə bilmirdi. Belə silahlı amansız dişlər çoxluğunadan qorunmaq mümkün deyildi. Və Ağ Diş dördəyəq çaparaq, hər sıçrayışı ilə öz təbietini zorlayır, vüqarını sindirirdi. Beləcə bütün günü qaçmalı olurdu.

Zor işlətmek cəzasız qalmır. Əgər bədəndəki tük dərinin lap dibinə yeriyirsə, o da mütləq ağrı verəcək. Belə bir hadisə eynilə Ağ Dişin başına gəldi. O, bütün varlığıyla onu dabanbadaban izləyən itlərdən qaçmağa can atırdı. Amma allahların hökmünə qarşı çıxməq olmazdı. Onların hökmü maral bağırsaqlarından düzəldilmiş otuz funtluq qamçıyla daha da möhkəmlənirdi. Ağ Diş bütün bunlara dözürdü, vəhi, təkrarolunmaz əxlaqına mənsub nifret və qəzəbini gizlədərək dözürdü.

Ağ Diş itlərin qatı düşməni idi. O, heç vaxt aman istəməz, özü də heç kəsə rəhm etməzdi. Bədəndən yaralar və çapıqlar əksik olmazdı, öz növbəsində itlərdə də onun dişlərinin yeri qalırı. Digər başçıların əksinə olaraq (allahlara arxayın olan başçıların əksininin əksinə olaraq, Ağ Diş belə müdafiəyə məhəl qoyan deyildi), o, cəsərətlə düşərgədə hərlənir, onu gündüzər incitmış itlərlə gecələr haqq-hesab çəkirdi. Ağ Diş hələ başçı olmadığı vaxtlarda indiki qoşqu yoldaşları adətən ondan gen gəzirdilər. İndi vəziyyət dəyişmişdi. Səhərdən axşamadək çəkən təqib və Ağ Dişin bütün günü onların qabağına qaçmasına dözməyə nə vardi ki! Ağ Diş xılın arasında görünən kimi dava başlayırdı. Düşərgədə hərlənib gezəndə ulayır, dişlərini şaqıldadır, zingildəyirdi. Onun nəfəs aldığı hava da sanki nifret və qəzəble doluydu və bu, yalnız onun içindəki hiddət və qəzəbi gücləndirirdi.

Mit-sah qoşquya “dayan!” əmri verəndə Ağ Diş ona qulaq asırdı. İlk vaxtlarda bu dayanma itlərin qarmaqarışılığına səbəb olur, onlar nifret etdikləri başçının üstünə hückum çəkirdilər. Amma elə buradaca mənzərə dəyişirdi: Mit-sah qırmancını yellədərək Ağ Dişin dadına çatırıldı. Və nəhayət, itlər anladılar ki, əgər kirşələr Mit-sahın əmrinə görə dayanıbsa, demək, xılın başçısına toxunmaq olmaz. Ağ Diş özbaşına dayanırsa, demək, onun dərsini vermək olardı.

Tezliklə Ağ Diş daha əmrsiz dayanmadı. Belə dərslər tez mənim-sənilir. Ağ Diş onları mənim-səməyə bilməzdı. Əks təqdirdə o, həyatın onunçunun hazırladığı belə məşəqqətli mühitdən sağ çıxmazdı.

Amma bu dərslər itlərin vecinə deyildi. Onlar düşərgələrdə Ağ Dişə gün verib, işiq vermirdilər. Bütün qoşqunun xıl başçısına olan

nifreti gündüz təqiblərində, qəzəblı hürüşmələrdə özünü göstərir və qoşqunu ötən gecənin hadisələrini unutdurmağa məcbur edirdi: o biri gecə dərs təkrar olurdu və səhərə yaxın ondan əsər-əlamət qalmırıd. Bundan başqa, dəstənin Ağ Dişə olan düşmənçilik hissi bir vacib şəraitlə də bağlıydı: itlər Ağ Dişi yad cins kimi qəbul edirdilər, bu isə onların bir-birinə əks durmalarına tamamilə kifayət idi.

Onlar Ağ Diş kimi əhliləşdirilmiş canavarlar idı. Amma onların kökü bir neçə əhliləşdirilmiş nəsillə bağlıydı. Şimal cəngəlliyyinin canavara bəxş etdiyi çox vərdiş artıq itirilmişdi və itlər üçün şimal cəngəlliyyində yalnız naməlum bir şey gizlənmişdi; əbədi təhlükə və əbədi düşmənçilik. Lakin Ağ Dişin xarici görkəmi, vərdiş və xüsusiyyəti, instinktləri onun şimal cəngəllikləri ilə möhkəm əlaqəsindən xəbər verirdi: o, şimalın rəmzi və təcəssümü idi. Buna görə də itlər onun üstüne dişlərini qıçırdanda belə, öz ölümlərindən, meşənin alatoranlığında və insan tonqalları ilə hər tərəfdən əhatə olunmuş qaranlıqla gizlənən ölümlərindən özlerini qoruyurdular.

Beləliklə, itlər bir dərsi möhkəm öyrənmişdilər: birlikdə olmaq! Ağ Diş ən təhlükəli rəqib idi və heç bir it onunla təkbətək qarşılaşmağa cürət etmirdi. İtlər ona xılnan hücum edirdilər, əks təqdirdə, o, bir gecədə təkbətək onların işini bitirirdi. Ağ Diş hələ öz düşmənlərindən heç birinin işini bitirməmişdi. O, rəqibin ayağından vururdu. Dava ki başlandı, bütün qoşqu öz başçısının üstünə qalxırıd. İtlər həmişə bir-biriylə mirildanırdılar, vay o gündən ki, onlardan biri Ağ Dişə tutuşaydı, onda itlərin əvvəlki çəkişmələri, biri-biriylə tutuşmaları yaddan çıxardı.

Buna baxmayaraq, itlər var gücləriyle çalışsalar da, Ağ Diş parçalaya bilmirdilər. O, çox çevik idи, təhlükəli və ağıllıydı: araya düşməkdən qaçır və həmişə onu dövrəyə alan itlərin arasından məharətlə çıxırıd. Ağ Dişin ayağını sindirmək heç bir itin ağılna gəlmirdi. Özü həyata bağlanan kimi onun ayaqları da torpağa möhkəm bağlanmışdı. Buna görə də bütün xılnan apardığı mübarizədə yaşamaq, həyatını qorumaq onunçun birmənalıydı. Bu mənəni heç kəs onun kimi yaxşı başa düşə bilməzdı.

Beləliklə, Ağ Diş öz həmcinslərinin – insanın qaladığı tonqalın ətrafında qızınan canavarların, insan qüdretinin müdafiəsinə siğınmış bu canavarların ən qatı düşməninə çevrilmişdi. Onu həyat belə etmişdi. O, bütün itlərə qan davası elan etmişdi və elə amansızcasına intiqam alırdı

ki, hətta Qrey Biver də Ağ Dişin qəzəbinin qarşısını ala bilmirdi. O deyirdi: "Dünyada Ağ Diş kimi it yoxdur!" Və özgə düşərgələrin-dən gələn hindular da bunu təsdiq edir, Ağ Dişin onların itləri ilə necə haqq-hesab çekdiyini xatırlayırdılar.

Ağ Dişin artıq beş yaşı vardı. Qrey Biver onu yenə özüylə uzun bir səyahətə apardı və qayalı dağların ətəyində Makkenzi çayının sahilləri boyunca yerləşən düşərgələrdə Ağ Dişin itlərlə boğuşmasını uzun müddət xatırladılar. O, intiqamdan ləzzət alırdı. Özgə düşərgələrdən olan itlər hirsə Ağ Dişə yaxınlaşanda, o, vaxtı itirmədən gülə kimi onların üstünə şığıyır, boğazından tutub rəqibini öldürür, ona göz açmağa aman vermirdi.

Ağ Diş təcrübəli döyüşü olmuşdu. O, məharətlə dalaşırdı, heç vaxt döyüşü uzatmazdı. O şığıyırıd və dişİ boşça çıxanda, o dəqiqə geri sıçrayırdı.

Bütün canavarlar kimi Ağ Diş də rəqibiyələ münasibətdə olmaqdan qaçırdı. O, buna dözə bilmirdi. Belə münasibətin içində təhlükə gizləndirdi və bu, onu öz yolundan çıxardı. O, azadlıq istəyirdi. Şimal cəngəlliyyi öz zəncirli qucağından Ağ Diş buraxmırıd. Ona xas olan cəmiyyətdən, mühitdən ayrılmışı, uzaq düşməsi onun azadlıqqa çıxməq cəhdlərini gücləndirmişdi. Rəqiblə səmimi yaxınlıqda nəsə bir təhlükə gizlənmişdi. Ağ Diş belədə tələdən şübhələnirdi və bu tələnin qorxusu onu tərk etmirdi.

Özgə itlər onunla bacara bilmirdilər. Ağ Diş onların cənginə keçməkdən qorunurdu. O, itlərlə haqq-hesab çekib, döyüşdən qalib çıxırıd. Düzdür, müstəsnasız qayda yoxdur. Elə gün olurdu ki, Ağ Dişin üstünə birdən bir neçə rəqib hücum çəkirdi və o, qaçıb qurtara bilmir, boğuşurdu. Ancaq bu, nadir hallarda baş verirdi.

O, daha bir üstünlük qazanmışdı: vaxtı və məsafəni düzgün qiymətləndirə bilirdi. Əlbəttə, bütün bunları tamamilə şüursuz edirdi. Sadəcə, müşahidəsi heç vaxt onu aldatmırıd və Ağ Dişin başqa itlərə nisbətən daha yaxşı inkişaf etmiş bədəni dəqiq və cəld işləyirdi. O biri itlərdən fərqli olaraq, zehni və fiziki gücünün vəhdəti daha gözəl nəticə verirdi. Onun görmə siniri hərəkət edən hər hansı bir təsviri beyninə ötürürəndə Ağ Dişin şüuru dərhal məsafəni və vaxtı müəyyənləşdirirdi. Beləliklə, o, itlərin sıçrayışından, yaxud onların köpək dişlərindən qoruna bilirdi. Eyni zamanda öz rəqibinin üstünə sıçramaq üçün hər bir saniyədən istifadə edə bilirdi. Lakin buna görə onu mədh

eləmək də lazımdır: təbiət başqalarına nisbətən ona daha çox səxavət göstərmışdı. Vəssalam.

Ağ Diş Yukon fortuna gələndə yay idi. Qışın axırında Qrey Biver Makkenzi və Yukon çayları arasındaki suayrıcıını ötüb keçdi və bütün yazı qayalı dağların qərb yamaclarında ov etməyə başladı. Porkyupay çayının donu açılında isə Qrey Biver qayıq düzəltdi və çayla üzüsağı, onun Yukonla kəsişdiyi səmtə üzdü, burdan qütb dairəsi görünürdü. Burada Hudzon gölü şirkətinin fortu yerləşirdi. Fortda çoxlu hindu, azuqə və digər şeylər vardi. Hər yerdə canlanma gözə dəyirdi. 1898-ci ilin yayı idi. Minlərlə qızılaxtaran Klondayka, Dousona tərəf Yukon çayının yuxarı boyunca hərəkət edirdi. Səyyahların mənzil başına çatması üçün hələ yüz millərlə yol qət etməliydi, onların çoxu düz bir il idи ki, yollarda idi: beş min mildən az yol qət edən yox idi, bəziləri isə dünyanın lap o biri başından gəlməşdi.

Yukon fortunda Qrey Biver dayandı. "Qızıl yürüşü" haqqındaki şayiələr onun da qulağına çatdı. Özüylə bir neçə dolu kisə gətirmişdi və bu taylardan biri əlcək və mokasinlərlə doluydu. Əger onu bura çoxlu var-dövlət əldə etmək sövdəsi, ümidi gətirməsəydi, Qrey Biver ömründə belə uzaq yola çıxmağı özünə rəva görməzdə, cürət etməzdə. Ancaq burda gözlədiklərindən də çox şey gördü. O, hesablamışdı ki, dəriləri satdıqdan sonra yüz faiz gəlir götürəcək. Amma burada əmin oldu ki, lap çox qazanmaq mümkündür. Qrey Biver əsl hindu kimi təmkinlə hərəkət edərək qərara aldı ki, burada payiza kimi qalsın. Təki mali ucuz getməsin.

Yukon fortunda Ağ Diş ilk dəfə olaraq ağ dərili adamlar gördü. Hinduların yanında bu ağ adamlar başqa cinsdən olan varlıqlar kimi görünürdü.

Onlar Allah idilər və bu allahların hakimiyyəti daha böyük qüdrətə söykənmişdi. Bu inam Ağ Dişdə özbaşına yaranmışdı. Ona ağ dərili allahların qüdrətinə inanmaq üçün öz düşüncə və qabiliyyətini işə salmağa heç kəs ixtiyar verməmişdi. Bunu yalnız hiss edirdi, amma qeyri-adi bir güclə hiss edirdi. Hinduların qurduğu komacıqlar haçansa ona insanın nəhəngliyinin sübutu kimi görünmüdü. İndi isə onu möhtəşəm fort və yoğun şalbanlardan düzəldilmiş evlər heyrottəndirirdi. Bütün bunlar əzəmətdən, qüdrətdən xəber verirdi. Ağ dərili allahlar qüdrət sahibiyidilər. Onların hakimiyyəti Ağ Dişin əvvəlki allahlarının hakimiyyətindən daha güclüydü – hətta onlar arasında ən güclü

məxlüq sayılan Qrey Biverin hakimiyyətindən də üstün idi. Elə Qrey Biverin özü də ağ dərili allahların yanında məzəlum görünürdü.

Ola bilsin ki, bütün bunları Ağ Diş yalnız hiss edirdi və öz hissərinə duyğularına görə özüne aydın hesabat vermirdi. Amma heyvanlar hər şeydən əvvəl bu duyğuların əsasında hərəkət edirlər: indi Ağ Dişin hər bir hərəkəti də ağ allahların qüdrətinə inamı kimi başa düşüldü. Ağ Diş ağ dərili allahlara çox böyük ehtiyatla yanaşındı. Kim bilir, bəlkə onlardan yeni bedbəxtlik, gözə görünməz dəhşət gələ bilərdi. Ağ diş maraqla ağ allahları izləyirdi. O, ağ dərili adamlarla qarşılaşmağa qorxurdu. İlk saatlarda ağ allahları uzaqdan, xəlvətcə izləməklə kifayətlənirdi. Sonra görəndə ki, ağ allahlar öz itlərinə qarşı mülayimdirler, onları incitmirlər, yaxın gəldi.

Fortda Ağ Diş hamının diqqətini colb etdi: onun canavara daha çox oxşaması dərhal bilinirdi və adamlar onu bir-birlərinə barmaqla göstəridilər. Bu Ağ Diş ehtiyatlı olmağa məcbur edirdi. Ona yaxınlaşmaq istəyən adamlara dişlərini qıçırdı, yan qaçırdı. Ona əl vurmaq olmurdu. Yaxşı ki, əl vura bilmirdilər.

Tezlikcə Ağ Diş bildi ki, bu allahlardan bir neçəsi həmişə fortda yaşayır. Hər iki-üç gündən bir gəmi sahilə yan alırı (ağ adamların qüdrətini göstərən daha bir nəhəng sübut) və bir neçə saat körpünün yanında dururdı.

Allahlar gəmiylə gəlir, yenə də gəmiylə gedirdilər. Bu adamların sayı-hesabı yox idi. Birinci iki gün ərzində Ağ Diş bütün ömrü boyu gördüyü hindulardan dəha çox adam gördü. Onlar hər gün gəlib Fortda hərlənir, sonra yenə çayın yuxarı hissəsinə qayıdırıllar.

Ağ allahlar qüdrətli varlıqlar olsalar da, onların itləri bir şey deyildi. Ağ Diş öz sahibləri ilə sahildə hərlənən həmin itlərlə qarşılaşanda buna tam əmin oldu. Bu itlər bir-birlərinə oxşamırdılar. Və bu itlərin heç biri boğuşmayı bacarmırdı.

Öz cinslərindən olan bütün heyvanlara nifret bəsləyən Ağ Diş bu itlərlə də boğuşurdu. Bir neçə sıçrayışdan sonra o, dərin nifret hissili onların arasına girirdi: itlər o qədər yaziq, aciz görünürdülər ki! Onlar da Ağ Dişə birlikdə güc gelmək istəyirdilər. Amma Ağ Diş bütün məharətini və fəndlərini işə salırdı. İtlər ona hücum edərək hürür, Ağ Diş isə kənara sıçrayırdı.

İtlər onu gözdən qoyan kimi Ağ Diş yandan onlara şığıyır, ayaqlarından vurub boğazlarından yapışırı.

Bələ dişləklər tez-tez ölümlə nəticələnirdi. Onun rəqibi palçığın üstünə sərilib hindu itlərinin ayaqları altına düşdü. Hindu itləri də buna bənd idi. O saat bütün xil ilə yad itə daraşib onu tikə-tikə edirdilər. Ağ Dişin ağlına söz ola bilməzdi. O çoxdan dərk etmişdi ki, itlərini öldürəndə allahlar qəzəblənlərlər. Ağ allahlar da beleydi. Buna görə də, rəqibinin ayağından vurub boğazından bir diş götürdükdən sonra aradan çıxır, həmin itin işini bitirməyə xıla imkan yaradırdı. Bu vaxt ağ adamlar qaçıb gəlirdilər və öz hirslerini xılın üstünə tökürdülər. Ağ Diş isə sudan quru çıxdı. Adətən o, kənardan durub seyr edirdi. Onun həmcinslərini daşla, dəyənəklə, baltayla vurardılar. Əllərinə nə keçsəydi, itlərə atardılar. Ağ Dis beləcə ağılliyydi.

Amma onun qosqu dostları da nə isə öyrənmmişdilər: başa düşmüş-dülər ki, gəmi sahilə yan alanda əsl kef başlayır. Budur, itlər gəmidən çıxıb qaçdırıv və onlardan ikisi-üçü dərhal parça-parça edildi. Onda adamlar qalan itləri geri qovur və amansız haqq-hesab çekirdilər. Bir dəfə tula cinsli köpəyin gözü qabağında parçalandığını görən sahibi tapaçmasını çıxardı.

O, xıldan altı it güllələdi. Ağ Diş bu hadisəni uzun müddət unutmadı. Bu, adamların qüdərətinin daha bir nümunəsi idi.

İlk günler ağ adamların itləriyle döyüşmək sadəcə onu əyləndirirdi. Sonra o, bundan əməlli-başlı yapışdı. Onun ayrı işi olmazdı. Qrey Biver alverlə məşğul idi, varlanmışdı. Ağ Diş körpünü gözdən qoymurdu. O, hindu itlərinin azığın xılıyla birlikdə gəmilərin gəlməsini gözləyirdi. Gəmi sahilə yan alan kimi qiymət başlanırdı. Belə gözlnilməz görüşdən başlarını itirmiş ağ adamlar özlərinə gelince itlər hərəsi bir tərəfə qaçıb gedir və növbəti gəmini gözləyirdilər.

Lakin Ağ Dişi xılın üzvü saymaq olmazdı. O, xıla karışmırıdı, kənarda durur və heç vaxt öz müstəqilliyini itirmirdi.

Şuluqluq salmaq üçün heç də böyük əmək tələb olunmurdur. Ağ Dişin körpünün yanında olması bəs idi. Yad itlər sahilə çıxan kimi boğuşma başlayır, onlar Ağ Dişin üstüne cumurdular. İnstinkt ona beləcə hökm edirdi. İtlər Ağ Dişdə şimal cəngelliyini hiss edir, ona naməlum qorxu, əbədi təhlükə kimi baxırdılar: onlar Ağ Dişi qaranlıqda öğrenmiş gəzən bir heyvan kimi duyurdular. Bu xəlvəti cins insan tonqlarını əhatə etmişdi və itlər tonqla yaxın gələndə öz əvvəlki vərdişlərindən imtina edərkən şimal cəngəlliyindən – tərk edilmiş və atılmış şimaldan qorxurdular. Bu qorxu hissi, şimal cəngəlliyinin qorxusunu

İtlərə nəsilbənəsil keçmişdi. Şimal çölləri ölmələ hədələyirdi. Amma itlərin sahibləri, allahları onlara şimaldan gələn bütün canlıları öldürmək hüquq vermişdilər. Bu hüquqdan istifadə edərək onlar özlerini və allahlarını – onları öz aralarına buraxan allahlarını müdafiə edirdilər.

Buna görə də cənubdan gələn, Yukon çayının sahilinə düşən itlər Ağ Dişi görçək qızığın bir ehtirasla üstünə atılmaq və onu parçalamaq isteyirdilər. Gəlməş itlərin arasında şəhər itləri də vardı. Amma şimal cöllüyündən instinkтив qorxu hissi onlarda da vardı.

Günün günorta çağının onların rastına çıxan canavara oxşar vəhşiyə oecdadlarının gözüylə baxır və onlardan miras qalmış xatirə itlərə deyirdi ki, bu, canavardır. Və bu canavara onların cinsi əbədi düşmən kəsilibdir.

Bütün bunlardan isə Ağ Diş həzz alırdı. Əgər onun görkəmi itləri ona hücum etməyə məcbur edirdisə, çox yaxşıydı. Onlar Ağ Dişdə öz-lərinin layiqli ovunu görürdülər. Ağ Diş də onlara eynilə belə baxırıdı.

Ağ Diş tənha mağarada ilk dəfə dünya işığını əbəs yerə görməmişdi. İlk döyüslərində ağ kəklik, gəlincik və vaşaq kimi rəqiblərlə vuruşmuşdu. Onun uşaqlıq illəri Lip-lipin, bütün xılın kin-küdürütiylə nahaq yerə zəhərlənməmişdi. Əger həyat onu başqa cür böyütsəydi, bəlkə də tamam ayrı cür olacaqdı. Düşərgədə Lip-lip olmasaydı, Ağ Diş başqa küçüklərlə dostlaşardı, itə daha çox oxşayardı və öz həmcinslərinə qarşı mehriban olardı. Gərək Qrey Biver yumşaq və mərhəmətli adam olaydı. Bəlkə o, Ağ Dişdə məhəbbət və mərhəmət hissi oyada bilərdi. Amma belə olmamışdı. Əksinə, həyat Ağ Dişlə sərt refitar etmişdi. Və o, yırtıcı oldu, azğın bir vəhiyi dönüb öz həmcinslərinin düşməninə çevrildi.

2

DƏLİ ALİAH

Yukon fortunda ağ dərili adamlar çox deyildi. Onlar burada çoxdan məskən salmışdır və özlerini "qıcqırılmış xəmir" adlandırır, bununla fəxr edirdilər. Başqa yerlərdən bura gələnləri köhne sakinlər sevmirdilər. Gəmiylə gələn adamlar təzə adamlar sayılırdı və onlara "çəca-ko" (yəni "təzə") deyirdilər. Təzə gələnlər bu sözü heç xoşlamırdılar.

Onlar xəmiri quru maya ilə yoğururdular, bu da onlara yerli sakinlər arasında fərqli yaradırdı. İş burasında idi ki, yerli sakinlər çörəyi axçəmər ilə bişirirdilər, çünki maya yox idi.

Nə isə, bütün bunlar bir yana, fortun sakinləri gəlmə adamlara pis baxırdılar və hər dəfə onların başına pis bir iş gələndə, buna sevinirdilər. Xüsusilə onlar Ağ Dişin və bütün azığın xılın, qərib itlərin başına min oyun açğılarından xoşhallanırdılar. Gəmi sahilə yan alan kimi yerli sakinlər sahile tələsirdilər ki, qiyamətə tamaşa etsinlər. Onlar da hindu itləri kimi bundan həzz alır və Ağ Dişin döyüşlərdəki rolunu qiymətləndirirdilər.

Ancaq yerli sakinlər arasında lap çox ləzzət alan bir adam da vardi. O, sahilə yan alan gəminin fitini eşidən kimi, sahile götürüldü. Döyüş qurtarandan sonra it xılı dağlırdı. Bu adam da təəssüflənə-təəssüflənə körpüdən uzaqlaşdı. Bu adam didilmiş cənub itinin ölümqabağı zingiltisini eşidən, xılı onu tike-tikə edəndə sevincdən qışdırır, tullanırdı. Və hər dəfə o, Ağ Dişə hasəndlə baxırdı.

Yerli sakinlər bu adama "Biyuti" (yəni "Göyçək") deyirdilər. Və indiyə kimi heç kim onun əsl adını bilmirdi. Bu yerlərdə o, Göyçək Smit kimi tanınırdı. Düzü, onda gözəllikdən əsər-əlamət yox idi. Elə buna görə də, istehzayla "Göyçək Smit" çağırırdılar. O, həddindən artıq kifir idi. Təbiət onu yaradanda xəsislik etmişdi. Gödəkboylu bu adamin ölüvay bədənindən uzunsov başı sallanırdı. Uşaqlıqda yaşıdları onu "İynəbaş" çağırırdılar.

Smitin peysəri tamamilə yastıydı, ensiz alnı yondəmsizdi. Sonradan təbiət, yəqin, səxavətli olmuş və Göyçək Smitə bərəlmış gözlər bəxş etmişdi. Və onun gözləri elə aralı qoyulmuşdu ki, onların arasına əlavə bir cüt göz də yerləşə bilərdi. Qalan boş sahəni doldurmaq üçün isə təbiət ona ağır alt çənəsi bəxş etmişdi. Alt çənəsi az qala sinəsinə sallanmışdı. Ola bilsin ki, bu, belə görünürdü. Ya da belə ağır yükü üstündə daşımaq üçün Göyçək Smitin boynu həddindən artıq nazik idi. O, hər cəhətdən mənfur və yazılıq bir qorxaq təsiri bağışlayırdı. Tesvir daha tam və canlı olsun deyə, onu da əlavə etmək lazımdır ki, onun uzun, sarı dişləri vardı və nazik dodaqları arasından dişləri çöle çıxmışdı. Tükələr onun başında topa-topa yellənirdi, yanaqlarına sallananda isə dağlımış küleş topasını xatırladırdı.

Sözün qisası, Göyçək Smit kifir idi, amma bunda onun özünü günahlandırmak olmazdı. Dünyaya belə gəlməmişdi. O, fortun camaati

üçün xörək bişirir, qab-qacaq yuyurdu və hər cür işin qulpundan yapışırıldı. Fortda ona pis üz göstərmirdilər. Hətta ona, həyatda bəxti getirməyən adam kimi yazıqları da gəlirdi. Bundan başqa, Göyçək Smitdən qorxurdular. Bu amansız qorxağın əlindən nə desən gələrdi, arxadan atılan gülə, zəhər qatılmış qəhvə də gözləmək olardı. Axi kiməsə bişdüşlə məşğul olan adam lazımdı və Göyçək Smit də, bütün bu kəmkəsirlərinə baxmayaraq, öz işinin öhdəsində asanlıqla gəlirdi.

Ağ Dişin qoçaqlığına məftun olan bu adam belə idi. O, Ağ Dişə sahib olmayı arzulayırdı. Göyçək Smit Ağ Dişlə oynamaya başladı. İtona məhəl qoymadı. Smit daha inadla itə girişmək istəyəndə Ağ Diş dişlərini ona qıçırtdı, tüklərini pırıplılaşdırıb qaçıdı. Bu adam onun xoşuna gəlmirdi. Ağ Diş bu adamda nəsə bir qəddarlıq duyur və onu görmək belə istəmirdi. İt Smitin uzalı əlindən və qılıqlı səsindən qorxurdu.

Adı bir varlıq xeyirxahlığı və qəddarlığı sadə bir yolla qəbul edir. Xeyirxahlıq odur ki, iztirab vermir, özüylə azadlıq və həzz gətirir.

Xeyirxahlıq yaxşı şeydir. Pislik müsibətdir o, narahatlıq gətirir, iztirab verir, təhlükə törədir. Şüursuz, altıncı hiss üzvünün köməyiyle Ağ Diş hiss etmişdi ki, bu adamin içində nəsə bir yamanlıq gizlənib, adəmi ölümə hədələyir və ona nifret etmək lazımdır.

Göyçək Smit Qrey Biverin komasına geləndə Ağ Diş evdəydi. Addım səslerindən Ağ Diş başa düşmüşdü ki, kimsə gəlir və tüklərini qabartmışdı. Ona uzañmaq ləzzət versə də, Smit yaxına gələn kimi dərhal durdu, canavar kimi səssizcə kənara çəkildi. Ağ Diş bu adəmin Qrey Biverlə nə barede səhbət etdiyini bilmirdi. Yalnız sahibinin həmin adamlı danışdığını görürdü. Səhbət zamanı Göyçək Smit barmağıyla Ağ Diş göstərdi və Ağ Diş bu əlin lap yaxınında olduğunu biliib mirildandı. Göyçək Smit şaqqanaq çəkdi, Ağ Diş isə tez-tez çevrilib dala baxa-baxa qaçaraq məşədə gözdən itdi.

Qrey Biver iti satmağa razı olmadı. O varlanmışdı, hər şeyi vardi. Bundan başqa, axı, belə gözəl qoşqu itini və başçını haradan tapa bilərdi! Ağ Dişdən nə Makenzidə, nə də Yukonda var idi. Ağ Diş boğuşmanın ustasıydı. İt parçalamaq onunçun nə idi ki!.. İnsan milçəyi necə basıb öldürürsə, Ağ Diş de iti eləcə əzə bilirdi (Bu sözləri eşidəndə Göyçək Smitin gözləri parıldadı və o, acgözlükə nazik dodaqlarını yaladı). Yox, Qrey Biverə nə qədər pul versələr də, Ağ Diş satan deyil.

Lakin Göyçək Smit hinduları yaxşı tanıydı. O, tez-tez Qrey Biverə baş çəkməyə başladı və hər dəfə də gələndə qoltuğunda bir şüşə getirirdi. Viskinin çox böyük xüsusiyyəti var – o, ehtirası oyadır. Məhz Qrey Biverdə belə bir ehtirası oyandı. Onun könlü bu acı, lakin təsirlili mayeni gündən-günə daha çox istəyirdi. Və viskinin içəndən sonra özünü idarə edə bilməyən Qrey Biver həmin mayeni əldə etmək üçün hər şeyə hazır idi. Əlcək və mokasinlərdən qazandığı pullar yavaş-yavaş xərclənib qurtarırdı. Pul kisəsi nə qədər boşalırdısa, Qrey Biver də bir o qədər narahat olurdu.

Nəhayət, hər şey – pullar da, mallar da, rahatlıq da getdi. Qrey Biverin yalnız dəqiqəbədəqiqə artan ehtirası qalmışdı. Bu vaxt Göyçək Smit yenə Ağ Diş satmaq səhbətini saldı. Amma bu dəfə qiymət dollarla yox, viski şüşələri ilə müəyyən edildi. Qrey Biver təklifə diqqətlə qulaq asdı. Onun axırıncı sözü bu oldu:

– Tuta bilsən it sənində...

Viski şüşələri geldi. Lakin iki gündən sonra Göyçək Smit Qrey Biverə dedi:

– İti özün tut.

Axşam evə qayıdan Ağ Diş rahat nəfəs alıb daxmanın yanında uzandı. Qorxulu ağ allah yox idi. Son günlər o, Ağ Dişə daha çox sataşındı və it də evdən çıxıb getməyi üstün tuturdu. Ağ Diş bu adamda necə təhlükə gizləndiyini bilmirdi, o, yalnız nəsə bir pislik hiss etmiş və bu əllərdən gen dolanlığı qorara almışdı.

Ağ Diş uzanan kimi Qrey Biver valay vura-vura ona yaxınlaşıb boynuna qayış bağladı. Sonra o, Ağ Dişin yanında oturub bir əliyle qayışın ucundan tutdu. O biri əlində Qrey Biver şüşə tutmuşdu və viski şüşəsini ağızına tutub qurtaqurtla içirdi.

Bir saat keçdi və birdən kiminsə ayaq səsləri Ağ Dişin qulağına dəydi.

Qrey Biver oturub mürgü vururdu. Ağ Diş ehtiyatla sahibinin əlindeki qayışı dardı, ancaq barmaqlar möhkəm sıxıldıqından Qrey Biver oyandı. Smit daxmaya yaxınlaşıb Ağ Dişin yanında dayandı. Ağ Diş bu vahiməli varlığa yüngülce mırıldadı, gözlərini onun əllərindən çəkmədi. Əllərdən biri uzanıb onun başına tərəf sallandı. Ağ Diş daha bərkdən mırıldadı. Əl yavaş-yavaş enirdi, Ağ Diş isə hirsə baxır, hiddətindən az qala boğula-boğula daha da yerə qışılırdı. Birdən onun da dişləri ağardı və kəskin metal səsi çıxararaq havada şaqqlıdadı. Əl

vaxtında geri çekildi. Göyçək Smit qorxdı və qəzəbləndi. Qrey Biver Ağ Dişin başına bir yumruq ilişirdi və it yenə itaətlə torpağa qıṣıldı.

Ağ Diş hər iki adamın hərəkətlərinə göz qoyurdu. Smit getdi və çox keçmədi ki, əlində ağır bir dəyənəkə qayıtdı. Qrey Biver qayışı Smite verdi. Smit irəli yeridi, qayış dartıldı. Ağ Diş hələ də uzanmışdı. Qrey Biver iti durğuzmaq üçün kötəklədi. Ağ Diş cəsarət edərək düz yad adının üstüne tullandı, ancaq Smit elə bil bu hückumu gözlayırdı, dəyənək zərbəsi ilə Ağ Diş yərə sərdi. Qrey Biver güldü və başını tərpədib bəyəndiyini bildirdi. Göyçək Smit qayışı yenə dartdı və bu dəfə zərbədən birtəhər olmuş Ağ Diş güclə ayağa qalxdı.

İt daha tullanmadı. Ona birçə belə zərbə bəs idı ki, anlasın: ağ Allah dəyənəyi əlində boş yerə tutmayıb. Ağ Diş ağılliyyidir və tale ilə mübarizənin mənasız olduğunu görürdü. Quyuğunu qaldırıb, zingildəyə-zingildəyə Göyçək Smitin dəlinca getdi. Smit ondan gözünü çəkmirdi və dəyənəyi əlində hazır saxlamışdı.

Forta gələndən sonra Smit iti bərk bağlayaraq yixılıb yatdı. Ağ Diş bir saat gözlədi, sonra qayışı gəmirməyə başladı və heç on saniyə çəkmədi ki, o, azadlığa çıxdı. O, vaxtı boş yerə itirməmişdi: qayış elə bil bıçaqla kəsilmişdi. Ətrafa boydana-boydana Ağ Diş tükərini qabartdı və uladı. Sonra dönüb Qrey Biverin daxmasına tərəf qaçırdı. Bu yad və qorxulu Allaha itaət etmək istəmirdi. O, Qrey Biverə bağlanmışdı və heç kəs Ağ Dişə onun kimi sahib ola bilməzdı.

Bütün sonrakı hadisələr də eynilə təkrar olundu, amma bəzi dəyişikliklərlə. Qrey Biver yenə iti bağladı və səhər Göyçək Smitə apardı. Elə buradaca Ağ Diş fərq hiss etdi. Göyçək Smit onu yaxşıca kötəklədi. Bu dəfə daha möhkəm bağlanmış Ağ Diş qəzəbdən atılıb-düşür, kötəklənirdi. Göyçək Smit dəyənək və qamçını işə salmışdı. Ağ Diş ömründə belə kötəklər yeməmişdi. Hətta Qrey Biver də onu bu qədər dəhşətli döyməmişdi.

Göyçək Smit həzz alırdı. O öz qurbanına acgözlükə baxır, Ağ Diş ağırlardan ulayanda onun gözlərindən od çıxırı. Smit zalim adam idı. Yalnız qorxaqlar belə amansız olurlar. Bütün bu zərbələri və kötəkləri adamlardan itaətlə alan Ağ Diş öz hiddət və qəzəbini özündən zəif varlıqların başına tökürdü. Bütün canlılar hakimiyyəti sevir, əlbəttə, içi Göyçək Smit qarışqı.

Ağ Diş ne üçün döyüldüyünü bilirdi. Qrey Biver boynuna qayış keçirib onu Göyçək Smitə təhvıl verəndə, Ağ Diş başa düşmüştü ki,

allahı ona bu adamlı getməyi əmr edir. Smit forta gəlib onu bağlayanda da o bildi ki, Smit ona burada qalmağı əmr edir. Bununla belə o, hər iki Allahın hökmünə qarşı çıxmışdı və cəzaya layiq görüldü. O, əvvəller də yeni sahibinin yanından qaçan itlərin cəzalandırıldığını görmüşdü. Sahiblər itləri o ki var döyürdülər. Ağ Diş ağıllıydı, lakin onun içinde elə qüvvələr oyanmışdı ki, bu qüvvələrin qarşısında müdriklik aciz idi. Bu qüvvələrdən biri sədaqət idi. Ağ Diş Qrey Biveri sevmirdi – bununla belə, bütün qəzəblərinə, hökmünə baxmayaq, ona sədaqətliydi. O özüyle heç nə edə bilmirdi. O, belə doğulmuşdu. Sədaqət Ağ Dişin bütün əcdadlarının ləyaqəti, şərəfiydi və onu bütün başqa heyvanlardan fərqləndirən cəhət də bu ləyaqət idi. Canavar və iti insanın yanına gətirən, onunla dostlaşdırın da sədaqətdir. Ağ Diş kötəkləndikdən sonra forta qayıdı. Bu dəfə Goyçək Smit onu hindusayağı – dəyənəklə birgə bağladı. Bəli, öz Allahına qarşı çıxmak asan deyildi. Ağ Diş buna əmin olmuşdu. Qrey Biver onun üçün Allah idи və o, Qrey Biverdən el çəkmir, onun hökmünə qarşı çıxırı. Qrey Biver Ağ Dişi satdisa da, amma bunun əhəmiyyəti yox idi. Ağ Diş bütün varlığıyla Qrey Bivera bağlanmışdı. Onu sahibiylə bağlayan telleri qırmaq asan deyildi.

Bir gecə bütün fort yatandan sonra Ağ Diş bağlandığı dəyənəyi gəmirməyə başladı. Dəyənək quru və bərk idи. Və itin boynuna o qədər yaxın bağlanmışdı ki, dişləri çətinliklə ona çatırı. Dəyənəyi gəmirmək saatlarla vaxt tələb edirdi. Ağ Diş qədər heç bir it belə iş görməmişdi, amma Ağ Diş bunu etdi və sübh tezdən boynundan sallanan dəyənəkle birlikdə fortdan qaçı.

Ağ Diş müdrik it idi. Amma təkcə müdrik olsaydı, onu iki dəfə satan sahibi Qrey Biverin yanına təzədən qayıtmazdı. Lakin ondakı müdriklik sədaqətlə tamamlanırdı; Qrey onu üçüncü dəfə satdı. Ağ Dişin boynuna yenə qayış salındı və yenə Goyçək Smit onun dalınca gəldi. Bu dəfə də Ağ Diş xeyli kötek yedi. Qrey Biver isə ağ adamin qalxıb-enən qamçılarına sakit-sakit, laqeyd-laqeyd baxırdı. O, iti müdafiə etməyə cəhd göstərmirdi. Artıq it onunku deyildi. Bu kötəkləndən sonra Ağ Dişin salamat qalması lap möcüzəydi. Zərif cənub iti bu kötəklərə döze bilməzdi, amma Ağ Diş dözürdü. Onu sərt həyat məktəbi bərkitmədi. O, həddindən artıq yaşamağa qabil olan heyvan idи və onun həyatdan bərk-bərk yapışması başqa itlərə nisbətən qat-qat güclüydü. Amma indi Ağ Diş zorla nəfəs alırdı. Heç tərpənə bil-

mirdi və Goyçək Smit onu evə aparmaq üçün yarım saat gözləməli oldu. Sonra Ağ Diş durdu, səndirləyə-səndirləyə Goyçək Smitin dəlinca forta getdi.

Bu dəfə onu zəncirlə bağladılar. Zənciri gəmirmək olmazdı. O, şalbana pərçimlənmiş dəmiri sindirmağa çalışsa da, bütün cəhdləri boşça çıxırı. Bir neçə gündən sonra müflisloşmuş Qrey Biver özünə gəldi və Porkyupayn çayı boyunca Makkenziyə yola düşdü. Ağ Diş, insanlıq sıfətini tamam itmiş dəli bir adamın iti kimi Yukon fortunda qaldı. Bəs it dəlilik haqqında haradan bilir? Ağ Diş üçün Goyçək Smit tanrı olmuşdu – dəhşətli, qorxunc idи, amma hər halda, Allah idи. Bu, dəli bir Allah idи və Ağ Diş belə dəlilik haqqında heç nə bilmirdi. O, bircə bunu bilirdi: bu adamin əmrinə tabe olmalıdır, onun bütün şıltاقlıqları və nazıyla oynamalıdır.

3

NİFRƏT

Ağ Diş dəli Allahının əlində şeytana dönmüşdü. Allah fortun uzaq küçündə çəpər düzəldib Ağ Dişi zəncirlədi. O, iti hirslandırir, əzab-verici hücumlarla onu özündən çıxarırdı. Allah tezliklə müeyyən etdi ki, Ağ Diş məsxərəyə dözə bilmir. Buna görə də Smit adətən öz cəza tədbirlərini qulaqbatarıcı gülüşlə bitirirdi. O, Ağ Dişi təhqir edir, məsxərəyə qoyurdu, onu barmağıyla hədələyirdi. Belə hallarda it özünü tamamilə unudurdu və onu özündən çıxaran Goyçək Smitdən də artıq dəlilik edirdi.

İndiyə kimi Ağ Diş öz cinsindən olan varlıqlara nifrət edirdi, özü də yırtıcı nifrəti bəsləyirdi. İndi o, ətrafdə gördüyü hər şeyə düşmən kəsilmişdi. Smitin təhqirləri həddini aşmış, Ağ Dişi elə qəzəbləndirmişdi ki, o, hər şeyə, hamiya dəlicəsinə nifrət edirdi. Ağ Diş öz zəncirinə, adamlara – çəpərin arasından boyanıb ona baxanlara, onlarla gələn itlərə nifrət edirdi. O, mirildayan itlərə cavab vere bilmirdi. Ağ Diş çəpərin taxtalarına belə həqarətlə baxırdı. Lakin hər şeydən və hamidan çox Goyçək Smita nifrət edirdi.

Goyçək Smitin Ağ Dişlə belə rəftarında məqsədi vardı. Bir dəfə çəpərin yanına xeyli adam yığılmışdı. Goyçək Smit hasarın içinə girib Ağ Dişin yanına gəldi. Əlində dəyənək tutmuşdu. O, itin zəncirini

açıdı. Sahibi çıxan kimi Ağ Diş hasarın o küncündən bu küncünə vur-nuxdu, ona çöldən göz qoyan adamlara mırıldamağa başladı. Ağ Diş hirslenəndə daha gözəl olurdu. Onun uzunu beş fut, hündürlüyü isə iki futdan çox idi. Her hansı yaşılı canavardan daha yekəydi: çökisi doxsan funt olardı. İri it gövdəsi anasından gəlməydi. Bədənində piydən əsər-əlamət yox idi. Əzələləri, sümükləri, vətərləri – artıq çəkidi deyildi, gözəl formada olan döyüşçüyə yaraşan kimi ona yaraşdı.

Hasarın qapısı yenə açıldı. Ağ Diş dayandı. Nəsə məlum olmayan əhvalat baş verirdi. Qapı geniş açılmışdı. Birdən içəri zırrı bir it saldılar. Qapı o saat örtüldü. Ağ Diş belə heyvan görməmişdi. Bu, cins it idi. Amma itin əndazəsi, yırtıcı və quduz görkəmi az qala Ağ Dişi təşvişə salmışdı. O qarşısında ağaç yox, dəmir yox, canlı varlıq görürdü. Açığını naməlum itin üstünə tökə bilərdi. İt başını tərpədib xırıltılı hürüşlə Ağ Dişin üstünə cumdu. Ağ Diş o yan-bu yana tullanaraq özünü qorumağa çalışdı, qəflətən onu köpək dişləri ilə didməyə imkan tapdı və yenidən yana sıçradı.

Kənardan tamaşa edənlər qışqırı, alqışlayırdılar. Göyçək Smit isə fərehindən əsərək acgözlükə Ağ Dişi izləyir və onun rəqibiyələ haqq-hesab çəkdiyini gördü. Yoğun, ağır tərənişli cins it elə lap əvvəldən yaralandı və döyüş ona görə qırtardı ki, Göyçək Smit içəri girib dəyənəkə Ağ Diş qovdu. Yarımcan olmuş iti isə xərəkdə apardılar. Sonra mərcdə uduzanlar pullarını verdilər. Göyçək Smit pul qazanmışdı, pullar cingildəyirdi.

O gündən Ağ Diş hasarın ətrafına adamların yığışmasını səbirsizliklə gözləyirdi. Adamların yığışması davadan xəbər verirdi, dava isə indi onun üçün öz varlığının nəyə qadir olduğunu göstərməyə yeganə vasitə idi. Qıfil altında oturan Ağ Diş zəhər tuluguna dönmüşdü, acığından dəlilik edir və sahibi hasardan içəri it salanda hiddətini soyudur. Görünür, Göyçək Smit də Ağ Dişin gücünə bələd idi. Çünkü Ağ Diş belə döyüslərdən həmişə qalib çıxırı. Bir dəfə onun yanına bir-birinin dalınca üç it buraxdırılar. Bir neçə gündən sonra isə təzəcə tutulmuş yaşılı bir canavar saldılar. Üçüncü dəfə isə o, iki itlə birdən boğuş-malı oldu. Bu bütün döyüslərdən ən amansızı idi. O, hər iki rəqibini öldürsə də, özü döyüşün sonunda zorla nəfəs alırdı.

Payızda ilk qar düşdü. Çayın üstündə buz layları göründü. Göyçək Smit özü və Ağ Diş üçün gəmiyə bilet aldı və Yukon çayı ilə Dousona üzdü. Ağ Dişin şöhrəti hər yanı dolaşındı. O, "döyükən canavar"

adıyla məşhurlaşmışdı, buna görə də göyərtədə onun qəfəsi yanında həmişə çoxlu adam yığışırı. O, mırıldayıır, tamaşa edənlərin üstünə cumur, yaxud da sakitcə oturub soyuq bir ədəvətlə, kinlə adamlara baxırı. Bu adamlar görəsən onun nifretini qazanmışdırları? Görən bu adamlar onun nifretli baxışlarına layiq idilərmi? Ağ Diş özünə heç vaxt belə sual verməzdı. O, nifretdən başqa hiss tanımırdı və bütün varlığıyla bu mənfur hissə bağlanmışdı. Həyat cəhənnəm əzabıydı. İnsanın əlinə düşmüş hər hansı bir yırtıcı vəhşi kimi o da bağlı qala bilmirdi. Ancaq nə etmək olardı? Əsarətə dözmeliydi.

Avaralar Ağ Dişdən göz çəkmir, qəfəsə çubuq dürtürdülər: o mırıldayıır, onlar isə gülürdülər. İtə əsl işgəncə verirdilər. O yerdə ki heyvan ya ölçəkdi, ya da barışmalıydı, Ağ Diş şəraitə görə hərəkət edir, yaşayırı, öz qürurunu sindirmədan yaşayırı. Ola bilsin ki, Göyçək Smit kimi şeytanlar, axır ki, Ağ Dişin qürurunu sindirsən, amma hələ ki, onun bütün cəhdələri nəticə vermirdi.

Əgər Göyçək Smit allahın bələsiydisə, Ağ Diş ondan da betər idi və hər iki şeytan bir-biriylə müharibə edirdi. Əvvəllər Ağ Diş insana, əlində dəyənək tutan adama itaətkarlıq göstərirdi. İndi o, daha bu ağılın yiyəsi deyildi. O, Göyçək Smiti görün kimi azıgnlaşış özündə çıxırı. Onlar tutuşanda Göyçək Smit dəyənəyə əl atır, iti qəfəsin küncünə tullayırdı. Yenə də Ağ Diş mırıldanır, dişlərini şaqşıqdadırı. Onu qorxutmaq, toxtatmaq mümkün deyildi. Göyçək Smit istədiyi qədər Ağ Diş döyü bilerdi, onsuz da Ağ Diş boyun əyən deyildi. Sahibi onu döyüb yorulandan sonra qəfəsdən çıxan kimi, onun dalınca uları eşidilir, ya da Ağ Diş qəfəsin məhəccərlərinə cumur və kinli bir əsəblə ulayırdı.

Gəmi Dousona gəlib çatdı. Ağ Dişi qəfəslə birlikdə sahilə qoydu-lar. Amma Dousonda da o, qəfəsdən çıxmadı, bütün günü ətrafına avara adamlar yığışdı. Elə bil Göyçək Smit öz döyükən canavarını sərgiyə qoymuşdu. Adamlar Ağ Dişə baxmaq üçün ona əlli sent verirdilər. Ağ Dişin rahatlığı yox idi. Yatanda durğuzurdular, adamlar da vəhşiyidilər.

Ağ Diş mübarizəsinə davam edirdi. Onun rəqibləri isə o dünyalıq olurdu. O, heç vaxt məğlub olmurdu. Döyüşdə bərkimişdi. Uşaqlıqdan döyüş-döyüşə böyümüşdü. Onun Lip-liplə və it xılıyla olan boğuş-maları hədər getməmişdi. O, möhkəm idi, buna görə də yaşayırı, nefəs alırdı. Heç bir rəqib onu parçalaya bilmirdi. Öz əcdadlarının – canavarların qanını hələ də gəzdirən bəzi itlər döyüşə başlayanda

CAYNAQLI ÖLÜM

Göyçek Smit itin zəncirini açıb, geri çəkildi. Ağ Diş ömründə ilk dəfə olaraq döyüşə dərhal başlamadı. O, qulaqlarını şəkləyərək quru-yub qalmışdı və qarşısında duran bu qəribə məxluqa maraqla baxırdı. Belə it görməmişdi. Tim Kinnən itini qabağa itələyib dedi:

— Hə tut onu!

Buldoq çox zırpiydi, ləngər vururdu. O, dairənin ortasında səmtir-ləyərək gözlərini qırpdı, sonra Ağ Dişin qabağında dayandı. Tamaşa edənlər qışqırıldılar:

— Tut onu, Çerok! Necə lazımdı, dərsini ver onun, Çerok! Hə, di başla!

Görünür, Çerokun boğuşmağa heç həvəsi yox idi. O, başını döndərib qışqıran adamlara baxdı və yumşaq-yumşaq quyrığunun ucunu buladı. Çerok Ağ Dişdən qorxmurdur. Sadəcə boğuşmağa tənbəllik edirdi. Bundan başqa o, qarşısında durmuş itlə döyüşə girmək lazım olduğunu bilmirdi. Çerok rəqiblərlə görüşməyə adat etmişdi, yanına əsl döyükən, davakar it gətirəcəklərini gözləyirdi.

Tim Kinnən meydana girdi və buldoqun üstünə əyilib tüklərini eks tərəfə sıqallamağa başladı, sonra onu yüngüləcə qabağa itələdi. Bu hə-rəketlər Çeroku qızışdırımıydı. Çerok nəinki qızışdı, hətta cin atına mindi. Alçaqdan boğuq mirilti eşidildi. Timin əl hərəkətləri itin miriltisına səbəb olurdu. O, Çeroku qabağa itələyəndə it mirıldandı, sonra susdu. Əl ona yenə dəydi və dəyən kimi it yene mirıldanmağa başladı. Timin itin tüklərinə sığal çökən hər hərəkəti yüngül təkanla qurtardı. Elə bil itin boğazından çıxan miriltiya da zorla təkan verirdilər.

Ağ Diş bütün bunlara etinasız qala bilməzdi. Onun belindəki və başındakı tüklər dimdik qalxmışdı. Tim Kinnən axırıncı dəfə Çeroku qabağa itələyib geri çəkildi. Bir neçə addım ixtiyarsız irəli qaçan buldoq dayandı və əyri pəncələrini cəld ata-ata meydançanın ortasına cumdu. Elə bu an Ağ Diş onun üstünə şığıdı. Tamaşçılar həyecanla qışqırıldılar. Ağ Diş pişik cəldliyi ilə bir sıçrayışa özü ilə rəqibi arasındakı məsafəni qət etdi və bir göz qırpmında pişik kimi rəqibini dişləriyle cırıb kənara tulladı.

Buldoqun yoğun boynunda, lap qulağının dibində qan göründü. Çerok bunu hiss etmədi, heç zingildəmədi də. Dönüb Ağ Dişin dalınca

sevimli fəndlərindən istifadə edirdilər. Onlar qəflətən sıçrayıb rəqibə ya qabaqdan, ya da böyürdən hücum edir, bununla da çıyinlərinə zərbə vuraraq onu arxası üstə yixmaq isteyirdilər. Laykalar, qoşqu və qaban itləri bu fəndləri neçə dəfə işlətmüşdilər. Amma Ağ Dişə bata bilmirdilər. Ağ Diş müvazinətini heç vaxt itirmirdi. Adamlar bu barədə bir-biriylə danışır, hər dəfə onun mağlub olacağına ümid edir, amma Ağ diş onların umidlərini puça çıxarırdı.

Ağ Dişə onun misilsiz cəldliyi kömək edirdi. Rəqibinə üstün gəlməkdə məhz cəldlik kara gəldi. Ən təcrübəli rəqibi belə Ağ Diş kimisinə rast düşməmişdi. Ağ Dişin gözlənilməz hücumları daha təhlükəliydi. Bütün itlər boğuşmaq ərəfəsində eyni mərasimi keçirlər: dişlərini qıçırdı, pırıplazaşır və mırıldayırlar. Ağ Dişin dalaşlığı bütün itlər isə ayağından vurulur, özlərinə gəlməmiş parçalanıb ölürdülər. Bu, elə sürətlə baş verirdi ki, bəzən Ağ Dişi tutub saxlayır, döyüşə birinci başlamaq üçün o biri itə şərait yaradırdılar.

Amma Ağ Dişin ən üstün cəhəti təcrübəsiydi. Ağ Dişin döyüşdən yaxşı başı çıxırdı. O, rəqiblərindən daha çox dava görmüş, boğuşmuşdu. O, hər hansı bir hückumu dəf edə bilmirdi. Onun şəxsi mübarizə üsulları müxtəlif və zəngin idi, heç bir olavəyə ehtiyacı olmurdı.

Vaxt ötündü. Boğuşmalar yavaş-yavaş azalırdı. İt boğuşdurulanlar artıq Ağ Dişə layiq rəqib tapmaqdə çətinlik çəkir, umidlərini itirirdilər. Göyçek Smit isə Ağ Dişin canavarlarla döyüsdürməyə girişmişdi. Yalnız bu məqsədlə hindular tələ qurub canavar tuturdular. Ağ Dişin canavarla döyüşü isə xeyli tamaşaçı yiğirdi. Günlərin birində yaşı vaşaq gətirdilər. Bu dəfə də Ağ Diş mübarizədən salamat çıxdı. Sürət və çeviklikdə vaşaq ondan geridə qalmırdı. O, dəhşətli miyoltusu ilə birgə dişlərini və dirnaqlarını da işə salmışdı.

Beleliklə, vaşaqla döyüşdən sonra boğuşmalar qurtardı. Ağ Diş rəqibisən qaldı, Heç kəs onun yanına buraxmaq üçün layiqli rəqib tapa bilmirdi. O, baharacan qəfəsən qaldı. Baharda Dousona Tim Kinnən adlı birisi gəldi. Qumarbazın biriydi. Tim özüylə buldoq iti gətirmişdi. Bu itlə Ağ Dişin döyüşü, şübhəsiz ki, olacaqdı. Şəhər sakinlərinin bəziləri üçün qarşısındaki boğuşma bütün həftə ərzində söhbətin əsl mövzusuna çevrilmişdi...

qaçdı. Ağ Dişin cəldiyi və Çerokun inadı tamaşa edənlərin ehtiraslarını qızışdırıcı. Adamlar mərc geldilər, məzənnəni qaldırdılar. Ağ Diş buldoqun üstünə bir dəfə, iki dəfə tullandı, rəqibini yene dişləriyle didib geri sıçradı. Amma bu rəqib arxayın-arxayın onu qovurdu. Çerokun hərəkətlərində nəsə bir məqsəd vardı və bu məqsəddən onu heç nə döndərə bilməzdi. Onun bütün hərəkətləri, bütün yerişləri də bu məqsədlə bağlıydı. O, Ağ Dişi çəşdirmişdi. Ağ Diş hələ beləsinə rast gəlməmişdi. Çerokun tükləri tamam qisaydı. Xırda bir cırmaqdan onun bədənindən qan çıxırdı. Bəs hanı onun davaya mane olan yumşaq tükləri? Canavarın dişleri onun zərif bədənинe asanca batıb-çıxırdı və buldoq heç cür müdafiə oluna bilmirdi. Bəs niyə zingildəmir buldoq? Niyə bütün başqa itlər kimi hürmür? Boğuşq mırıltıları saymasaql buldoq bütün dişləklərə sakitcə dözürdü və elə hey rəqibini qovurdu.

Çerok zəif deyildi. O, dönüb qaça bilirdi, meydani firlana bilirdi. Amma Ağ Dişə çata bilmirdi, tutu bilmirdi. Çerok da karıxb qalmışdı. O da belə it görməmişdi. Ağ Diş onu yaxına buraxmirdi. Amma hər iki it bir-biriylə tutaşmaq niyyatindəydi. Ağ Diş hələlik məsafə saxlayırdı, dala-qabağa tullanaraq özünü qoruyurdu. Hətta Çeroku dişləyəndən sonra dərhal geri sıçrayır, çənələrini sixirdi.

Ağ Diş heç cür rəqibinin boğazından yapışa bilmirdi. Buldoq hədindən artıq cantıraq idi. Bundan başqa, ireli çıxmış dişləri onu yaxşı qoruyurdu. Ağ Diş onun üstünə atılır, sonra geri çəkilirdi. Bu hərəkətləri elə dəqiq və cəld edirdi ki, özünə xəter dəymirdi. Amma Çerokun bədənindəki yaralar getdikcə çoxalırdı. Onun sinəsi və başı artıq hər iki tərəfdən cırıq-cırıq olmuşdu. Qanı axırdı, buna baxmayaraq, Çerokun heç vecinə deyildi. O, inadla Ağ Dişi qovurdu və bütün bu müddət ərzində yalnız birçə dəfə dayanmışdı. Onda da anlaşılmaz nəzərlərə adamlara baxmış, sonra isə kəsik quyuşunu bulaya-bulaya bildirmək istəmişdi ki, baxın, mən döyüşü davam etdirməyə həmişə hazırlam.

Arada Ağ Diş Çerokun üstünə sıçrayıb onszu da tikə-tikə olmuş qulağını təzədən yırtdı, sonra cəld kənarə sıçradı. Çerok hırslınb yeni təqibə başladı. Meydançanın içində qaçan Ağ Diş isə buldoqun boğazından karlı bir dişdəm götürmək isteyirdi. Buldoq az qala Ağ Diş cənginə keçirəcəkdi, Ağ Diş vaxtında eks tərəfə tullanmasayı, yəqin ki, xətersiz olmayıacaqdı. Bu, tamaşa edənlərin alqışına səbəb oldu.

Vaxt ötündü. Amma Ağ Diş Çeroku birtəhər etmişdi, tullanıb diş götürür və cəld geri çəkilirdi. Buldoq dumanlı bir inadla təqibdən əl

çəkmirdi. Gec-tez o, Ağ Dişin boğazını sənginə keçirəcək və döyüşün sonu çatacaqdı. Hələlik Çerok öz rəqibinin bütün hücumlarına təmkinlə dözürdü. Onun qısa qulaqları sallanmışdı, sinəsində və ciyində yaralar vardi. Hətta dodaqları da qanamışdı. Bütün bunları Ağ Diş etmişdi. Bu hücumların qarşısını almaq mümkün deyildi.

Ağ Diş Çeroku ayağından vurub yixmağa çalışdı. Amma mümkün olmadı. Onların gövdələri arasında fərq böyük idi. Buldoq zırpydı, əndəzəliydi. Bu dəfə Ağ Dişin bəxti gətirmədi. Çerokun ətrafına firfirə kimi fırlanıb tullanın Ağ Diş birçə an gecikdi: rəqibi döna bilmədi və başını kənarə çəkərək ciyinini müdafiəsiz buraxdı. Ağ Diş irəli şığıdı, amma onun öz ciyini rəqibinin ciyinlərindən çox yüksəkdəydi. Ağrı boşa çıxdı, özünü saxlaya bilməyərək buldoqun belindən yel kimi sıçrayıb keçdi. İlk dəfə olaraq döyüşkən canavar müvazinatını saxlaya bilməyib yixıldı. O, pişik kimi göydə firləndi və yalnız bu, onu arxası üstə yerə düşməkdən saxladı. O, böyrü üstə yerə çirpildi və dərhal ayağa qalxdı, amma gec idi. Çerok artıq dişlərini onun boğazına batırılmışdı.

Tutaşma uğurlu deyildi. Çünkü sinədən aşağı yerləri didmək lazımlı gəldirdi. Ağ Diş o yan-bu yana vurnuxur, buldoqdan yaxasını qurtarmaga çalışırdı. Onun dalınca sürən bu ağırlıq onu özündən çıxartmışdı. Buldoq onun əl-qolunu bağlamışdı, azadlığını əlindən almışdı, elə bil o, tələyə düşmüşdü. Ağ Diş həyat eşqi bürümüşdü. Onun bədəni qətiyyətlə azadlıq tələb edirdi. Beyni və ağılı bu döyüsdə iştirak etmirdi, hər şey güc-qüvvətin ümidi qalmışdı. İndi güc-qüvvətin özündə həyat vardi.

Ağ Diş bir saniyə belə dayanmındı. Dala-qabağa tullanır, çapalayırdı. Əlli funtluq bu yükü özündən rədd etməyə çalışırdı; bu yük isə daş kimi onun sinəsindən asılmışdı. Amma buldoq üçün birçə şey əhemmiliyətli, vacib idi: çənələrini aralamamalıdır. Hərədən pəncələrini yerə toxunduranda Ağ Dişə müqavimət göstərmək istəyirdi və o dəqiqə də havada firlanır, dəlilik edən rəqibinin hər hərəkətinə tabe olurdu. İntinkt nə deyirdi, Çerok da o cür hərəkət edirdi. O bilirdi ki, düz hərəket edir. Çənəni aralamaq olmazdı və yeri geldikcə şövq-dən tüklərini ürpədirdi. Belə anlarda o, hətta gözlərini yumar, ağrını vecinə almayaraq Ağ Dişin gah sağa, gah sola firlanmağa məcbur edirdi. Bütün bunların mənası yox idi. Çerok üçün bir şey vacib idi, çənəsinin kılıdını açmasın və açmırı da...

Ağ Diş vurnuxmağı saxladı, o, tamam əldən düşmüşdü. O, daha heç nə edə bilmirdi və heç nə başa düşmürdü. Ömrü boyu belə şeyə rast gəlməmişdi. Əvvəller boğuşduğu itlər özlərini tamam başqa cür aparırdılar. Onlarla mübarizəyə girəndə gərək belə edəydi: yapışmaq, dişləriylə yırtmaq, geriyə sıçramaq, yeno yapışmaq, yırtmaq və geriyə. Ağ Diş zorla nəfəs alır, güclə ayaq üstə dururdu. Çerok dişlərini tam sıxmasa da ağırlığını onun üstünə salmışdı və Ağ Diş arxası üstə çevirməyə çalışırdı. Ağ Diş müqavimət göstərir və hiss edirdi ki, buldoqun çənəsi onun dərisini çeynəyə-çeynəyə daha dərinə irəlli-ləyir. Getdikcə onun çənəsi Ağ Dişin boğazına sarı gəlirdi. Buldoq nə etdiyini yaxşı bilirdi, o tutduğunu buraxmamağa çalışır, imkan düşən kimi daha çox yapışmağa cəhd edirdi. Ağ Diş sakitcə uzandı və Çerokun əlinə fürsət düşdü, amma Ağ Diş yırtmağa başlayanda, buldoq dərhal çənələrini sıxdı.

Ağ Diş Çerokun yalnız peysərinə toxuna bilirdi. O, dişlərini onun çiyninin üstünə keçirmişdi, ancaq dərini çeynəyə bilmirdi – bu üsul ona yad idi. Heç çənəsi də bu işin öhdəsindən gələ bilməzdi. O, Çeroku əsəbi halda didirdi və birdən ona elə gəldi ki, vəziyyət dəyişdi. Çerok onu dali üstə çevirdi və çənəsini sıxmamış üstüne çıxdı. Ağ Diş dal ayaqlarını əyib düşmənini iti dirnaqlarıyla cırmağa başladı. Çerokun qarnı yırtılmışdı, əgər bir az da gec kənarə tallansayıdı, xilas ola bilməyəcəkdi. Çerok düz Ağ Dişin böyrünə düşdü.

Bu döyüş ağlagəlməz döyüş idi və ondan can qurtarmaq çətin idi. Bu döyüş taleyin amansızlığıyla zəncirlənmışdı. Çerokun dişləri yavaş-yavaş yuxarı, damarlara sarı gəlirdi. Ağ Diş ölümündən qoruyan yalnız onun qalın dərisi və boynundakı tükərliydi. Çerok Ağ Dişin dərisini yırtmışdı, amma bu az idi, o bununla kifayətlənmir, daha dərinən tutmaq istəyirdi. O, Ağ Diş boğurdı və döyüşkən canavarın nəfəsi get-gedə kəsildi.

Mübarizə demək olar ki, başa çatmaq üzrəydi. Çerokun tərəfində olanlar sevincdən nə edəcəklərini bilmirdilər və külli miqdarda pula mərc gəlirdilər. Ağ Dişin azarkeşləri isə məyus olmuşdular və təkliflərlə razılaşmıldılar. Ancaq elə bir adam tapıldı ki, risk etdi; o birə qarşı əlli mərc gəldi. Bu, Göyçək Smit idi. O, meydançaya girib barmağını Ağ Dişə göstərdi və sonra kinayə ilə gülməyə başladı. Bu, öz təsirini göstərdi. Ağ Diş qəzəbindən dəli oldu. O, son gücünü toplayıb ayağa qalxdı. Ağ Diş əlli funtluq yüklə dairədə vurnuxdu, buldoq ondan əl

çəkmirdi ki, çəkmirdi. Birdən Ağ Dişin qəzəbi dəhsətə döndü. Yenə onu həyat eşqi, yaşamaq ehtirası culğadı. Ağlı, bədəninə istiqamət verən ağlı özünə gəldi. O, daire boyu qaçırdı, ləhləyir, yixılır və yenidən duraraq tükərini qabardır, düşmənini itələyirdi. Amma yenə də, caynaqlı, zəncirli ölümü özündən uzaqlaşdırmaq cəhdləri boşça çıxırı.

Nəhayət, Ağ Diş dali üstə çevrildi buldoq cəhəngi ilə onun dərisindən tutaraq boğazına çatmağa çalışıdı. Ağ Dişə nəfəsini dərməyə belə macal vermedi. Gurultulu alqış səsləri qalibi salamlayır, adamlar qış-qırıldır: "Çerok! Çerok!" Çerok həvəslə kəsik quyuğunu bulayırdı. Alqışlar ona mane olmurdu. Quyuğu və çənəsi tamamilə bir-birindən asılı olmayaraq hərəkət edirdilər. Quyuğu o yan-bu yana yellənir, çənəsi isə getdikcə daha çox Ağ Dişin boğazına işləyirdi. Bu vaxt azarkeşlərin diqqəti bu əyləncədən yayındı. Uzaqdan it qovanların hayküyü, zinqirovçuların zəng səsləri eşidildi. Göyçək Smitdən başqa hamı polisin gəlməsini bilib ehtiyatlandı. Amma çox keçmədi ki, yolda qoşquyla bir sırada qaçan iki adam göründü. Onlar şəhərə gedirdilər, yəqin ki, hansısa kəşfiyyat ekspedisiyasından qayıdırdılar. Yad adamlar camaati görüb itləri saxladılar. Yaxınlaşdırıldılar.

Onlardan biri hündürboylu cavan oğlan idi. Şaxtalı havada bərk qədidiyindən, təmiz qırılxımsız hamar üzü qızarmışdı. O biri isə alçaq-boy, bağlı bir kişiyydi.

Ağ Diş mübarizəni dayandırmışdı. Hərdənbir əsə-əsə vurnuxurdu, lakin indi onun müqavimətlərinin xeyri yox idi. Buldoqun rəhəmsiz çənəsi daha qüvvətlə onun boğazını sıxırdı. Hava çatışmadı. Nəfəsi getdikcə daralırdı. Əgər lap əvvəldən Çerokun dişləri onun sinəsinə bu qədər yaxın olsaydı, Ağ Dişin damarı çoxdan kəsilmişdi. Çerok ondan daha möhkəm yapışaraq boğazına yaxınlaşdı. Ancaq buna çox vaxt getdi. Çünkü onun ağızı Ağ Dişin çeynənmiş dərisiyle doluydu.

Bu vaxt Göyçək Smitin vəhşi hərəkətləri olan-qalan ağlını da sıxışdırıb çıxardı. O, Ağ Dişin açılıb-yumulan gözlərini görüb başa düşdü ki, döyüşü uduzmuşdur. Smit elə bil zəncirini qırmış it kimi Ağ Dişin üstünə şığırdı. Onu təpikləməyə başladı. Tamaşa edənlər qışqırıb fit caldılar. Göyçək Smit bu etirazlara məhəl qoymur, Ağ Diş döyürdü. Bu vaxt cavan oğlan camaati yara-yara qabağa çıxdı, hamını sağ-sola itələyə-itələyə irəli yeridi. O, meydana girəndə Göyçək Smit sağ ayağıyla növbəti zərbə endirdi. Bütün ağırlığını sol ayağı üstüne salan Smit müvazinətini itirmişdi. Elə bu an cavan oğlan onun sıfatını güclü

bir yumruq ilişirdi. Göyçək Smit özünü saxlaya bilməyib, yellənərək qarın üstüne sərələndi. Cavan oğlan adamlara üzünü tutub çımxırdı:

– Qorxaqlar! Əcləflər!

O, qəzəbindən özünü unutmuşdu. Bu qəzəb yalnız sağlam düşünsə sahibinə məxsus ola bilərdi. Onun boz gözləri gümüşü parıltıyla yanındı. Göyçək Smit durub qorxa-qorxa ona tərəf geldi. Naməlum adam onun niyyətini anlamırı. O, qarşısında duran adamın qorxaq olduğunu şübhə etmədi. Amma Smitin onunla dalaşmaq istədiyini bilib təzədən onu yerə sərdi. “Əcləf!” deyə təkrar etdi. Göyçək Smit başa düşdü ki, qarın üstündə uzanmaq daha təhlükəsizdir, buna görə də ayaga durmağa cəhd göstərmədi.

Yad adam onunla meydana girən kayura üzünü tutub dedi:

– Mətt, yaxın gəl, mənə kömək et.

Hər ikisi itlərin üstüne əyildi. Mətt Ağ Dişi Çerokun altından çəkib çıxartmağa hazırlaşdı. Cavan oğlan buldoqun dişlərini aralamağa başladı. Amma gücü çatmadı. Onun çənələrini ayırmaga çalışan adam elə hey təkrar edirdi. “Əcləflər!”.

Tamaşa edənlər narahat olmuşdular. Kimsə çağırılmamış qonaqların bu hərəkətinə qəti etirazını bildirməyə başladı. Lakin yad adam başını qaldırıb izdihama baxan kimi etiraz səsləri kəsilirdi.

– Əcləfsiniz hamınız! – deyə qışqırıb yenə işinə davam etdi.

Nəhayət, Mətt dilləndi:

– Əlləşməyə dəyməz, mister Skott... Onları beləcə heç vaxt ayıra bilmərik.

Onlar dikəlib bir-birinə sarılmış itlərə diqqətlə baxdılar. Mətt dedi:

– Qan az çıxıb. Boğazına hələ çatmayıb.

– Ona bir bax, cətacaq. Gördünüz? Lap yuxarıdan tutub.

Cavan adamın Ağ Dişin taleyi üçün qorxması və narahat olması getdikcə çoxalırdı. O, Çerokun başına bir-iki zərbə vurdu. Bu da kömək etmədi. Çerok kəsik quyrugunu bulaya-bulaya anlatmaq istəyirdi ki, bu zərbələrin mənasını yaxşı dərk edir. Amma o öz borcunu axıra kimi yerinə yetirəcək, Ağ Dişin boğazından qopmayacaq.

Skott əsəbi halda camaata üzünü tutub qışkırdı:

– Nə durmusuz? Kömək edin görək!

Amma heç kim yerindən tərəpənmədi. Tamaşa edənlər ona zəhərli sözər yağıdırmağa başladılar.

Mətt dedi:

– Bəlkə onun cəhənginə bir şey soxaq?..

Skott əlini kəmərindən asılmış tapança qoburuna atdı. Tapançasını çıxarıb lüləsini buldoqun dişləri arasına soxmağa çalışdı. Çox əlləşdi, hətta polad lülənin Çerokun dişlərinə dəyən taqqıltısı da eşidilirdi. O, kayurla birlikdə dizi üstə oturaraq itlərin üstünə əyilmişdi.

Tim Kinnən meydançaya girdi. O, Skotta yanaşın onun ciyinə toxundu və hədələyici səslə dedi:

– Hey, itin dişini sindırma!

Skott tapançasının lüləsini Çerokun cəhənginə dürtərək cavab verdi:

– Lap boyunu sindiracağım onun!

– Dədim ki, dişini sindırma! – Tim Kinnən yenə təkid etdi. Bu dəfəki səsində daha çox hədə-qorxu vardı.

Lakin o, Skottu qorxuda bilmədi. Skott tapançasıyla itin cəhəngini qurdalaya-qurdalaya başını qaldırıb soyuqqanlıqla soruşdu:

– Sizin itinizdi?

Tim Kinnən burnunun altında nəsə donquldandı.

– Onda itin dişlərini aralayın.

– Bura bax, mərhəmətli dost, – deyə Tim açıqla dilləndi. – Bu, bir elə asan iş deyil. Bilmirəm nə edim.

– Onda rədd olun! Mane olmayın! Görmürsünüz məşgulam?!

Tim getmədi, amma Skott da daha ona məhəl qoymadı. Skott birtəhər lüləni buldoqun dişləri arasına dürtdü. Nəhayət, Skott ehtiyatla, yavaş-yavaş buldoqun çənəsini aralamağa başladı. Mətt isə Ağ Dişin qırışmış dərisini buldoqun cəhəngindən çıxardı.

Skot Timə əmr etdi:

– İtinizi tutun!

Çerokun sahibi əmrə tabe olaraq əyilib ikiəlli itini tutdu.

– Hə, burax görün! – deyə Skot son dəfə güc verdi. İtlər bir-birindən ayrıldılar. Buldoq açıqlı-acıqlı müqavimət göstəridi.

– Aparın onu buradan! – deyə Skott əmr etdi və Tim Kinnən Çeroku camaat toplaşan yerə apardı.

Ağ Diş qalxmaq istədi. Ancaq gücdən düşmüş ayaqları sözünə baxmadı, büküldü. O qarın üstüne sərildi. Onun yarıyumulu gözləri dumanlandı, alt çənəsi sallanmışdı, dili çölə çıxmışdı... Boğulmuş it kimiyyidi. Mətt ona diqqətlə baxdı:

– Yarımcan olub, amma nəfəsi gelir.

Göyçək Smit qalxıb Ağ Dişə yaxınlaşdı.

Skott soruşdu:

– Yaxşı qoşqu it neçəyə olur, Mətt?

Diz üstə çökmiş kayur bir an fikirləşib cavab verdi:

– Üç yüz dollara!

– Bəs beləsi, yarımcən olanı? – deyə ayağını Ağ Dişə toxundurub soruşdu. Çarvadar dedi:

– Yüz əlliye!

Skott Göyçək Smitə Tərəf çonüb dedi:

– Eşitdiniz, vəhş? Mən sizin itinizi yüz əlli dollara alıram.

Skott pul kisəsini açıb pulları saydı. Göyçək Smit qollarını çarpazlayıb pulları götürməkdən imtina etdi.

– Satmiram, – dedi.

Skott təkid etdi:

– Satacaqsınız, dedim. Çünkü onu mən alıram. Alın pulu. İt mənimdi. Göyçək Smit əlləri qoynunda geri çəkildi. Skott onun üstünə yeridi və yumruğunu yellətdi.

Göyçək Smit başını ciyinə salladı və mızıldandı:

– İt mənimdi.

Skott onun sözünü kəsdi:

– Siz itin sahibi olmaq hüququnuzu itirmisiniz. Götürün pulunuzu, yoxsa bir yumruq da yeyərsiniz.

– Yaxşı, yaxşı, – Smit kəkəldi. – Ancaq siz məni məcbur edirsiniz.

Bu itin qiyməti yoxdu.

– Dündü, – deyə Skott pulları ona ötürə-ötürə cavab verdi. – Hə bir insanın öz hüququ var. Amma sizin yoxunuzdur. Siz insan deyilsiz, vəhşisiz, vəhşi.

– Göyçək Smit onu hədələdi:

– Dousona qayıda bilsəm, sizinlə orada haqq-hesab çekərəm.

– Kəs səsini! Bir də ağızını açsan, Dousona meyitin gedəcək.

Bildin?!

Smit dodaqaltı nəsə donquldandı.

Skott daha da qəzəbləndi. Qişqirdi:

– Anlamadın?..

– Hə, hə, başa düşdüm, – deyə Smit ondan aralanıb səndirlədi.

– Necə?

– Bəli, ser, – deyə Smit bağırdı.

Adamlar arasından kimsə qişqirdi:

– Ehtiyatlı ol! Özünü gözlə ha! O dişləyir! Qapır!

Camaatdan şaqqanaq qopdu.

Skott Göyçək Smitdən aralanıb hələ də Ağ Dişə elleşən kayura yaxınlaşdı.

Adamların bəzisi çıxbı getdi, bəziləri isə dəstə-dəstə yiğisib Skott-a göz qoyur və öz aralarında nəsə söhbət edirdilər.

Tim Kinnən dəstələrdən birini yaxınlaşış soruşdu:

– Bu hərif kimdi belə?

Kimsə dilləndi:

– Uidon Skottdur...

– Nə yuvanın quşudu?

– Mühəndisdi. Qızıl mədənlorının mühəndisi. O, yerli əhalidən özüne tanış tapıb. İstəyirsənə başın ağrısın, ona baş qoşma. Mədənin rəisi onun dostudu.

Tim kinnən dilləndi:

– O saat bildim ki, karlı adamdır. Yox, yaxşısı budur beləsindən gen gəzəsən...

5

İNADKAR

Uidon Skott ümidsiz halda dedi:

– Yox, belə alınmayıacaq!

O, yanını yerə basıb oturdu və özü kimi ümidsiz halda ciyinlərini çəkən kayura baxdı. İkişi də nəzərlərini Ağ Dişə yönəltdi. Ağ Diş tükərəni qabardıb mırıldanaraq zəncirdən dartinır, qoşqandan açılmış itlərə çatmaq istəyirdi. İtlər Məttdən necə lazımdı dərs almışdır – dəyənək dərsi və buna görə də Ağ Dişə baş qoşmamağı üstün tutdular. Onlar tamam kənarda uzanmışdır və adama elə gəlirdi ki, Ağ Dişaya salıdırlar.

Skott dilləndi:

– Hə... Xalis canavardı. Canavarı öyrətmək olar?

– Bilmək olmaz hələ... – deyə Mətt etiraz etdi. – Bəlkə canavardan çox itin tökdükərini yiğisidir? Nə isə... Amma mən bir şeyə qəti əminəm...

Kayur susdu və başını sırlı-sırlı Muzhayd dağlarına tərəf yırğaladı. Skott onun sözünü kəsib hirsə dedi:

– Məni hövsələdən çıxarma. Nə var, de gölsin...

Kayur çıyının üstündən baş barmağı ilə arxadakı Ağ Diş göstərib dedi:

– Onun canavar, ya it olması vacib deyil. Yalnız onu əhliləşdirmək istəyiblər.

– Ola bilməz!

– Deyirəm sizo ki, onu əhliləşdirmək istəyiblər, hətta qoşquda da olub. Gəlin, yaxından baxın. Sinoşindo xalta yerlorı var, sürtülüb.

– Düzdü, Goyçək Smitdən övvəl o, qoşqu iti olub...

– Gəlsənə, biz də qoşaq?

– Qoşaq deyirən, qoşaq da...

Amma az keçmədi ki, bu istək söndü və Skott başını yelləyib dedi:

– İki həftədə bizimlədi, deyəsən lap qoddarlaşış, azığınlaşıb.

Mott təklif verdi:

– Gəlsənə onu zəncirdən açaq. Görək nə olur, ho?

Skott inamsızlıqla ona baxdı.

Mott davam etdi:

– Düz deyirəm, vallah. Onsuz da siz onu bir dəfə buraxmaq istəmisiniz. Gəlin bir də yoxlayaq. Amma doyonoyi də götürün ha...

– Yaxşı, indi son gör bir şey edə bilirəm mi?

Kayur doyonok götürdü, bağlanmış Ağ Dişin yanına gəldi. Canavar balası doyonoya göz qoyurdu. Elə bil şir onu qovan adamın qırımcına baxırdı.

– Görün, gözlərini doyonoya necə zilləyib, – Mott dedi. – Bu, yaxşı əlamətdir. Demək, o qədər axmaq it deyil. Nə qədər ki əlimdə dəyənək var, üstümo tullanmaz. Səfəh-zad deyil ki...

Mettin əli Ağ Dişin boynuna yaxınlaşan kimi o, tüklərini qabardıb mırıldadı, sonra yerə qısqıldı. Gözlərini Mottdən çökmodən onun olin-deki deyənəyə də diqqətə baxdı. Mott cəld zənciri açdı və geri çökdidi. Ağ Diş azadlığa çıxdığına inanmadı. Neço ay idи ki, zəncirdəydi. Goyçək Smit onu alan gündən yalnız itlərə döyüşdüründən-döyüşdürünenə zəncirdən açırdı. Qalan günleri zəncirli qalırdı.

Bəs indi o, neyləsin? Bəlkə allahlar onun başına yenə növbəti bir oyun aćmaq isteyirlər? Ağ Diş ehtiyatla bir-iki addım atdı və hər doqı-qə hücum gözlədi. O nə etməyi, özünü necə aparmağı bilmirdi. Azad-

lığı yadırğamışdı. Hər halda yaxşısı budur, onu izleyən allahlardan bir az aralı dursun, komanın o biri küncünə çökilsin. Belə də etdi və hər şey yaxşı qurtardı.

– Qaçmaz ki? – deyə Skott soruşturdu.

Mott ciyinlərini çəkdi.

– Risk yaxşı şeydi!

– Yaziq! Hər şeydən çox, o, insan nəvazişinə möhtacdır, – Skottun itə yazılışı gəldi, o, komaya girdi, ot gotirib Ağ Dişə atdı. Ağ Diş kənara sıçradı və inamsızlıqla uzaqdan ot tikəsinə baxdı.

Birdən Mott qışqırdı:

– Dayan, Meyco!

Gec idi. Meyco otin üstüno cumdu, qamarlayıb götürəndə Ağ Diş sürətli şığıdı, onun ayaqlarından vurub yıldı. Mott irəli cumdu. Ağ Diş artıq öz işini görmüşdü. Meyco zorla qalxdı. Boğazından axan qan qarın üstünü qızartdı.

Skott təlosik söylədi:

– Heyif Meycədən, amma oءəb oldu onunçun!

Mott topiklə Ağ Diş vurmaq istədi. Lakin canavar balası bir-neçə sıçrayış etdi, dişlərini saqqıldatdı, çığırçıq opdu. Ağ Diş hiddətən ularıb geri çökdildi, Mott iso oyılıb dişlənmiş ayağına baxdı.

– Dişlədi axır ki... – dedi və cirilmiş şalvarını və alt palтарını göstərdi. Orada qan dairəsi vardi.

Skott sosini yavaşıdırıb dedi:

– Sənə dedim axı, bunun xeyri yoxdu. Bu itdən ötrü çox yanırdañ. İt monim də başımdan çıxmır. Nə olar, başqa yol yoxdur.

Bu sözlərdən sonra o, tapançasını çıxartdı, güllə dolu barabanı hərəkədi.

– Qulaq asın, mister Skott, – Mott yalvardı. – Bu itin başına Allah bilir nələr golub. Axi birdən-birə onu ram etmək olmaz. Ona vaxt verin...

– Meycə bir bax, – Skott dedi.

Kayur çolaq olmuş itə baxdı. İt qan içində qarın üstüno sorılmışdı və görünür son nofosi gedib-gəlirdi.

– Əءəb oldu onunçun. Mister Skott, siz özünüz belə dediniz. Özgə tikəsinə göz dikənən axırı faciəli olar. Belə də gözləmək olardı. Bircə qəpiyim də olsa, yeməyini döyüşsüz özgəsinə verən itə qiymaram.

– Özünüzə bir baxın, Mott. İtlərlə məsələ aydınlaşı, qurtarmaq lazımdı.

– Mənə də əcəb oldu, – deyə Mətt köksünü ötürdü. – Axı onu niyə vurdum? Siz özünüz dediniz ki, o, düzgün hərəkət edir. Demək, onu vurmaq lazımlı deyildi.

– Gəlsənə, bu iti güllələyək, savab iş görərik, – deyə Skott təkid etdi. – Onsuz da onu əhliləşdirən deyilik!

– Mister Skott, gəl bu yazığa vaxt verək. Qoy görək özünü necə aparır. Bizim olunca it nələr çəkib, nələr gəlib başına, bir Allah bilir. Gəlin sınaqdan keçirək. Əgər etimadı doğrultmasa, mən özüm onu güllələyəcəyəm.

– Elə mən də onu öldürmək istəmirəm, – deyə, Skott tapançasını yerə qoydu. – Qoy gəzsin, baxaq görək, xoşluqla onu ram edə biləcəyikmi? Bu saat bir də yoxlayım.

O, Ağ Dişə yaxınlaşdı və onunla mülayim-mülayim, astadan danışmağa başladı.

Mətt dedi:

– Dəyənək götürün, hər ehtimala qarşı!

Skott dəyənək götürmədi və Ağ Dişin etibarını qazanmaq məqsədilə onu dile tutmağa başladı. Ağ Diş təklənmişdi. O, bu Allahın itini yırtmışdı, dostunu da dişləmişdi. Onu ən ağır cəzadan başqa nə gözləyə bilerdi? Hər halda o, barışığa girmədi. Tükləri dimdik qalxdı, bədəni gərildi, hər şeyə hazır dayandı. Sonra dişlərini qıcadıb diqqətlə ona tərəf gələn Skotta baxdı. Skottun əlində heç nə yox idi və Ağ Diş onu özünə lap yaxın buraxdı. Allahın əli onun başı üstünə endi. Ağ Diş büzüşüb torpağı qıṣıldı. Bax, təhlükə də, satqınlıq da elə burada gizlənmişdi. Allah əllərinin məglubedilməz hökmranlığı ona yaxşı bəlli idi. Buna baxmayaraq tüküñə toxunmağa dözə bilmirdi. O, daha qəzəblə mirıldadı, lap yerə qıṣıldı. Əl isə aşağı enirdi. Canavar balası bu əli dişləmək istəmirdi, təhlükəyə mətanətlə dözürdü. O, hələ ki, instinctlə mübarizə apara bilirdi – həyatın ac ehtirasıyla mübarizə apara bilirdi.

Skott əmin idi ki, bir şey olsa, əlini tez çəkə biləcək. Amma bu gün ona bir şey məlum oldu: Ağ Diş qırılan ilan kimi sürətlə və dəqiq sıçrayıb sanca bilir.

Skott bu qəfil hücumdan çıçırdı və sol əli ilə dişlənmiş sağ əlini tutdu. Mətt ucadan söyüdü və onun yanına qaçıdı. Ağ Diş geri süründü və tüklərini pırıplazaşdırıb dişlərini şaqqıldatdı, hədəleyici baxışlarla adamları süzdü. Yəqin ki, onu indi daha dəhşətli kötəklər gözleyirdi. Göyçək Smitin kötəklərindən də dəhşətli kötəklər.

Skott birdən qışkırdı:

– Dayan, nə edirsən?

Mətt artıq komaya cumub tüfəngini götürmiş və astanada durmuşdu. O, yavaş-yavaş, arxayınca dilləndi:

– Söz vermişdim, yerine yetirməliyəm. Dedim iti güllələyəcəyəm, demək güllələyəcəyəm...

– Yox, əl saxla.

– Dedim ki, güllələyəcəyəm, vəssalam! Baxarsız!

İndi Skott Ağ Dişi müdafiə edirdi.

– Özün dedin ki, qoy yoxlayaqq, vaxt verək. Axı biz təzəcə başlamışq. Bir dəfəlik olmaz axı. Gör bir, bax ona!

Onlara baxan Ağ Diş ele qəzəblə mirıldayırdı ki, damarda qan donurdu. O, Skotta yox, kayura hiddətlənmişdi.

Mətt ucadan dilləndi:

– Hə, nə deyirsiz?

Skott tələsik cavab verdi:

– Bir gör, necə başa düşür! Bicin biridi, tüfəngi də bizdən yaxşı tanır. Belə ağıllı iti saxlamağa deyər. Silahı qoy yerinə.

– Yaxşı. Gözləyək də... – Deyə Mətt silahı kötüklərə dayadı. – Siz Allah, bir ona baxın.

Ağ Diş sakitləşib miriltisini kəsdi.

– Bir də götür tüfəngi, baxaq görək nə edir.

Mətt silahı götürdü. Ağ Diş yenə mirıldadı. Mətt tüfəngdən aralanan kimi Ağ Diş dişlərini gizlətdi.

– Hə, bir dəfə də elə. Çox maraqlıdı, vallah.

Mətt silahı götürüb yavaş-yavaş çıynına qaldırdı. Ağ Diş dərhal mirıldadı, Tüfəng yuxarı qalxdıqca onun miriltisi da güclənirdi. Mətt lüləni ona təref döndərməmiş Ağ Diş kənara sıçrayıb komanın dalında gizləndi. Mətt ağ qarı nişan almışdı – itin durduğu yer boş idi.

Kayur yavaş-yavaş silahı endirdi, dönüb öz sahibinə baxdı.

– Düz deyirsiz, mister Skott! İt çox ağıllıdı. Onu öldürmek olmaz, heyifdi...

MƏHƏBBƏT DƏRSİ

Uidon Skottun yaxınlaşdığını görən Ağ Diş tüklərini qabardıb mirildədi. Bununla demək isteyirdi ki, cəzaya dözməyəcək. Skottun dişlənmiş əli bintələ bağlanmışdı və o hadisədən bir neçə gün keçmişdi. Ağ Diş yadında saxlamışdı ki, allahlar bəzən cəzanı təxirə salırlar, indi o öz əməlinə görə cəzalanacağını gözləyirdi. Başqa cür ola da bilməzdə. O, naşükürlük edərək müqəddəs sayılan Allahın üzünə qayıtmışdı, toxunulmaz Allahı, özü də aq dərili Allahı dişləmişdi. Allahlarla uzun müddət münasibəti, oturub-durmasından qazandığı təcrübəyə əsasən biliirdi ki, onu ən ağır cəza tədbiri gözləyir.

Allah onun lap qabağında oturdu. Bu o qədər də təhlükəli deyildi. Adətən cəza verəndə allahlar ayaq üstə olurlar. Bundan başqa, bu Allahın əlində nə dəyənek, nə qamçı, nə də silah vardi. Ağ Diş özü azadlığa buraxılmışdı. Ona nə zəncir, nə dəyənəkli qayış bağlanmışdı. Allah ayağa durana qədər Ağ Diş götürülüb qaça bilərdi. İndi isə göz-ləmək lazımdı. Görək axırı na olacaq...

Allah tamamilə sakit-sakit oturmuşdu. Heç ayağa durmağa cəhd də göstərmirdi. Ağ Dişin qəzəbli mıriltisi yavaş-yavaş zingiltiyə əvəz olundu və sonra zingilti də kəsildi. Elə bu vaxt Allah danışmağa başladı. Ağ Dişin peysərindəki tüklər dimdik qalxdı, mırıldandı. Lakin Allah yenə sakit-sakit danışmağa başladı. Heç bir qəfil hərəkət etmədən canavar balasını dilə tutmağa başladı.

Ağ Diş də onun səsinin ahənginə uyğun olaraq mırıldanmağa başladı, sözlərlə mıriltı arasında qəribə bir ritm yarandı. Lakin insanın səsi kəsilmək bilmirdi. Hələ heç kəs Ağ Dişle bu adam kimi danışmamışdı. Yumşaq, sakitləşdirici səssə bir zəriflik vardı və bu zəriflik Ağ Dişin içinde nəsə iləq bir şey oyadırdı. O, instinctinin əleyhinə çıxaraq qeyri-ixtiyari öz yenə Allahına inam duymağa başlamışdı. Ağ Dişin içinde öz təhlükəsiz həyatına inam hissi baş qaldırılmışdı – insanların qarşılıqlı münasibətdə olduğu müddətdə bu inamı heç vaxt hiss etməmişdi.

Allah çox danışdı, sonra durub getdi. O, komanın qapısı ağızında dayananda Ağ Diş şübhəli nəzərlərlə ona baxdı. Onun əlində nə dəyənək, nə silah, nə də qamçı vardi. Sağlam əlini arxasında gizlətməmişdi. O, gəlib yenə Ağ Dişin bir-iki addımlığında oturdu və ona ət uzatdı. Qulaqlarını şəkleyən Ağ Diş şübhəyə ət tikəsinə baxdı, eyni

zamanda gözlərini allahdan da çəkməli – hər dəqiqə təhlükə gözləyən sərvaxtlığını itirmədi. Amma cəza tədbiri hələ də təxirə salındı. Allah hələlik yalnız ona ət, yemek verirdi. Ət de ki, qətiyyən qorxulu deyildi. Ağ Diş isə hələ də şübhə edir, ona uzadılmış ət tikəsini götürmürdü. Skottun əli isə lap onun burnunun yanındaydı. Allahlar müdrik olurlar. Kim bilir, ilk baxışdan xətersiz görünən bu bir tikə ət parçasında hansı məkr gizlənmişdir? Öz təcrübəsindən Ağ Diş yaxşı bilirdi ki, (bu, əsasən qadınlarla bağlıydı) ət və cəza tamamilə ayrı-ayrı şeylədir və onlar hardasa bir-biriyle gizlinə əlaqlıdır. Bu əlaqə yaxşı şey vəd etmirdi.

Nəhayət, Allah əti düz Ağ Dişin ayaqlarının altına, qarın üstüne tulladı. Canavar balası gözlərini Allahdan çəkmədən əti iylədi. Heç bir hadisə baş vermədi. Ağ Diş əti götürüb yedi. Allah daha bir ət parçası uzatdı. Bu dəfə də canavar balası onun əlindən əti almadı, Allah yenə qarın üstüne tulladı. Beləcə bu əməliyyat bir neçə dəfə tekrar olundu. Axır ki, bir dəfə Allah əti qarın üstüne atmaqdan imtina etdi və əlində saxlayıb inadla Ağ Dişə təklif etdi.

Ət dadlıydı, Ağ Diş isə acıdan ölürdü. O, yavaş-yavaş, ehtiyatla insanların lap yanına gəldi və əti onun əlindən aldı. Ağ Diş Skottan gözünü çəkmirdi, boynunu uzadıb sinəsini qısdı, peysərindəki tüklər qabardı, boğazından mırıltı səsləri çıxdı, elə bil insandan çəkinirdi və bununla demək isteyirdi ki, zarafat etmək yersizdir. Ağ Diş əti yedi və ona heç nə olmadı. Beləliklə tədricən o, bütün ət parçasını yedi. Deməli, cəza təxirə salılmışdı.

Ağ Diş üz-gözünü yalayıb duraraq bundan sonra nə baş verəcəyini gözlədi. Allah danışır. Onun səsində mərhəmət, nəvaziş vardi. Ağ Diş isə bu hissələrdən uzaq idi. Bu hissələr ona qəribə görünürdü. İnsan nəvazişini onun bütün vücudunu görünməz, bilinməz duyularla çulğamışdı. O, qəribə bir rahatlıq hiss edirdi. Varlığında, bütün daxilində nəsə bir ehtiyac, tələbat ödənirdi, nəsə, hansı bir boşluqsa dolurdu. Sonra yenə onda instinct oyandı, öten günlərin təcrübəsi ona yenə təhlükədən qorunmağı yada saldı. Allahlar kələkbazdı; öz məqsədlərinə çatmaq üçün hansı yolu seçəcəklərini qabaqcadan bilmək, tapmaq çətindir.

Bu belədir! Məkrli əl onun başının üstüne uzanır. Amma Allah yenə danışır. Onun səsində yumşaqlıq var, nəvaziş var. Əldə gizlənən təhlükəyə baxmayaraq səs inam oyadır. Səsin bütün zərifliyine baxmayaraq, əl qorxu, təhlükə vəd edir. Bir-birinə zidd duyğular, hissələr

Ağ Dişin içinde oyanmışdı və mübarizə aparırdılar. Elə bil bu saat düşmən qüvvələri onu parça-parça edib öldürməyə hazırlırdı. Ancaq öldürə bilməyəcəklər. Çünkü Ağ Diş onların qarşısını almaq üçün ağlaşılmaz güclə edəcəkdi.

Ağ Diş özüyle barişti: o mırıldayıb qulaqlarını şəklədi, amma Skott dişləmədi, ondan qaçmadı. Əl aşağı endi. Əl ilə Ağ Dişin başı arasında məsafə lap qısalmışdı. Budur, axır ki, Allahın əli onun dimdik qalxmış tüklerinə toxundu. Ağ Diş yerə qısqıldı. Əl də onun dalınca, daha möhkəm sıxlıdı. Ağ Diş büzüşüb, az qala titrəyirdi, amma özünü ələ aldı. Əlin ona toxunmasından əzab çəkirdi, bu əl onun instinktini zorlayırdı. Birçə günün içinde insan əlindən aldığı ağrıları ömrü boyu unuda bilmirdi. Lakin Allahın hökmü beləydi və o, hər şeyi etdi ki, canavar balasını öz hökmünə tabe etsin.

Əl qalxıb-enir, canavar balasını tumarlayır, sığal çəkirdi. Beləcə bir neçə dəfə qalxıb-endi və əl qalxan kimi Ağ Dişin tükleri də dimdik olurdu. Hər dəfə əl enəndə Ağ Dişin qulaqları büzüşür, o, yüngülə mirıldanırdı. Ağ Diş Allahı xəbərdar etmək məqsədile mirıldanır, hər an zərbəyə cavab verməyə hazır olduğunu bildirirdi. Kim bilir, Allahın həqiqi niyyətləri nə vaxt məlum olacaqdı?! Onun məlumat, zərif səsi hər an dəyişə, qəzəblı qışkırtı ilə əvəzlənə bilərdi, bu zərif və sığal çəkən barmaqlar isə yumula bilərdi, məngənə kimi sıxlıb Ağ Dişə göz açmağa aman verməzdı.

Lakin Allahın sözləri, danışıçı hələlik məlumat idi. Əli də qalxıb-enir, Ağ Dişin tüklerini sığallayırdı. Bu sığalda heç bir pis niyyət yox idi. İnstinkt belə hərəkətin əleyhinəydi, o hər cür rəftarı sıxma-boğmaya salırdı. Hər halda Ağ Diş fiziki ağrıları görmədi. Əksinə, bu sığallar ona ləzzət verməyə başladı. Tədricən Allahın əli onun qulaqlarına tərəf yaxınlaşır, ehtiyatla onların dibini qasıyırırdı. Xoş duyğular, hissələr daha da artır, çıxalırdı. Bununla belə, qorxu hissi də Ağ Dişdən əl çəkmirdi. O, yənə təşvişə düşür, nəsə bir şey olacağını düşünür, gah iztirab çəkəcəyini, gah da həzz alacağının gözləyirdi. Bu, hissələrin hanşının üstünə gələcəyindən asılı idi.

— Eh, lənət şeytana!

Mətt birdən dilləndi. O, əlində çirkab su ilə dolu ləyən komadan çıxdı və suyu qar üstünə atmaq istəyəndə Uidon Skottun Ağ Dişi sığalladığını gördü. Ağ Diş onun səsini eşidən kimi geriyə sıçrayıb qəzəblə mırıldadı.

Mətt öz sahibinə baxdı və etirazla başını buladı:

— Üzr istəyirəm, mister, — dedi. — Siz qurd ürəyi yemisiz, nədir?

Uidon Skott gülümsədi. Qalib gelmiş adamlar kimi durub Ağ Dişin üstüne əyildi. O, canavar balasını nəvazişlə dilə tutdu, sonra əlini yavaş-yavaş uzadıb onun başını tumarladı. Ağ Diş bu sığala təmkinlə dözdürdü, amma şəhvətlə baxırdı, özü də onu sığallayan adama yox, komanın qapısı ağızında duran Məttə baxırdı.

Kayur donquldandı.

— Mister Skott siz birinci dərəcəli mühəndis olsanız da, bəlkə də, həyatınızın yarısını itirmisiniz, gərək uşaq vaxtı evdən qaçıb sirkə gedəydiniz.

Ağ Diş mırıldadı, Məttin səsini eşidib qeyzləndi, amma bu dəfə geri sıçramadı...

Və bu, əvvəlki həyatın, böyük nifretin sonu, yeni həyatın başlanğıcı idi. Ağ Diş üçün yeni, möğlubedilməz, gözəl həyat başlanmışdı. Bu işdən ötrü Uidon Skott hədsiz dözüm və əmək sərf etdi. Ağ Diş isə instinktin hökmüne üstün gələrək öz təcrübəsinin ziddinə getmədi, həyatın ona öyrətdiyi hər şeydən imtina etməli oldu.

Keçmiş bütün yeniliyə təkcə mane olmurdu, onun öyrəndiyi indiki yeni həyatı həm də inkar edirdi. Sözün qisası, Ağ Dişdən onu əhatə edən mühitdən nəhayətsiz dərəcədə baş çıxarmaq məharəti tələb olunurdu. Bu, Göyçək Smitin hökmünə könüllü tabe olmaqdan, şimal cəngəlliklərindən gəlib ona boyun əyməkdən asan deyildi. O vaxt Ağ Diş olsa-olsa küçük idi, hələ bərkiməmişdi, həyatı qəbul edə bilmirdi. İndi hər şey başqa cür idi. Ötən günlər Ağ Dişə həddindən artıq sərt dərs vermişdi, əvvəlki həyat onu sərt, amansız etmişdi, onu yırtıcı, döyüşkən canavara çevirmişdi, bu canavar heç kasi sevmirdi və heç kəsin məhəbbətini qazanmamışdı. Yenidən doğulmaq isə çətin idi — gərək öz daxilində bütöv bir dönüş, dəyişiklik edəydi, bütün köhna adətlərindən, vərdişlərindən əl çəkəydi; indi ondan bu tələb olunurdu. Artıq gənclik illəri arxada qalmışdı. Çeviklik getmişdi, yumşaq dərisi bərkiliyib qartılmış, dəmir kimi düyünlənmişdi, dərtilmirdi, vərdişlər isə həmişəlik özünü aparmaq qaydalarını və tələbatını müəyyən etmişdilər.

Hər halda, yeni şəraitə düşmüş Ağ Diş yenə ona öz bildiyi kimi uyğunlaşmağa başladı. Şərait ondakı amansızlığı yumşaldıb yatırımiş, ona daha bir real forma vermişdi. Lap dəqiq desək, hər şey Uidon Skottdan asılıydı. O, Ağ Dişin lap dərin hissələrini dindirmişdi, canavar

balasının mürgüləmiş və oğurlanıb məhv edilmiş ən xırda, zərif hissələrini öz nəvazişi gücünə oyatmışdı. Ağ Diş sevginin nə demək olduğunu anlamışdı. Sevgi onun təəşşüq hissini əlindən almışdı – allahlarla ünsiyyətdə bu hiss onun ən iliq, ən məhrəm hissi sayılırdı.

Əlbəttə, məhəbbət bu günün işi deyil. Təəşşüq hissindən doğulmuş məhəbbət tədricən inkişaf edirdi. Yeni Allahi Ağ Dişin xoşuna gəlirdi, canavar balası ondan qaçmırıdı. O, indi azad gəzib-dolanırdı. Yeni Allahının yanında yaşamaq Göyçək Smitin qəfəsində can cürüt-məkdən qat-qat yaxşıydı. Bundan başqa, Ağ Diş tanrısız keçinə bilmirdi. İnsanın hökmünü başı üstündə hiss etmək onun üçün ehtiyaca çevrilmişdi. İnsandan asılı olmaq möhürü ona lap əvvəldən, şimal cəngəllikləri ile vidalaşlığı gündən vurulmuşdu. Həmin gün Qrey Biverin ayaqlarına sürünmüş, ona itaətkarlıq göstərməşdi. Bu pozulmaz möhür ikinci dəfə onaaclıqdan sonra şimal cəngəlliklərindən qayıdanda və Qrey Biverin qəsəbəsindəki balıq iyini duyanda yenidən vurulmuşdu.

Ağ Diş yeni sahibinin yanında qaldı, çünki o, allahsız keçinə bilməzdi. Çünkü Skott Göyçək Smitden yaxşıydı. O öz yeni Allahına sədaqət göstərmək naminə təsərrüfat şeylərini qorumağı boynuna götürdü. O, komanın ətrafında hərlənirdi. Belə hallarda qoşqu itləri yatarıldı və Uidon Skottun gecikmiş qonağı gələndə Ağ Dişle qarşılaşar, ev sahibi gelib çıxana qədər özünü dəyənəklə Ağ Dişdən qoruyardı.

Tezliklə Ağ Diş öğrencileri təmiz adamlardan ayırb seçməyi öyrəndi. Başa düşdü ki, gələn adamın hərəkətlərindən və özünü aparmasından çox şey asılıdır. O adam ki möhkəm addımlarla düz qapıya tərəf gəlirdi, həmin adama toxunmurdu. Bununla belə, ta qapı açılıb gələn qonaq ev sahibi tərəfindən qarşılanmayıncı onu gözdən qoymurdu. Amma kim ki, yavaş addımlarla, dolayı yolla, göze görünməmək üçün əğrun-əğrun gəlirdi, vəssalam. Ağ Diş ona aman verməzdi və həmin adam isə dabanına tüpürüb gözdən itənəcən qaçardı.

Uidon Skott bütün olub-keçənlərə sonsuz dözüm və mətanət göstədiyinə görə Ağ Diş mükafatlandırmağı qərara almışdı. Daha doğrusu, insanın onun qarşısındaki günahını yumaq istəyirdi. Bu, Skottun prinsipi idi, onun vicdanının səsiydi. O hiss edirdi ki, insanlar Ağ Dişə borclu qalıblar, bu borcu qaytarmaq lazımdı. Buna görə də o, Ağ Dişə daha çox nəvaziş göstərməyə çalışırıdı. O özünə öhdəlik götürərək hər gün Ağ Diş siğallayırdı, onu nəvazişli sözlərlə oxşayırıdı. İlk günlər bu nəvaziş Ağ Dişin cincənləndirir, şübhələndirirdi. Lakin tədricən canavar balası bu nəvazişdən

həzz almağa başladı. Amma bir vərdişindən Ağ Diş heç cür əl çəkə bilmirdi; insanın əli ona toxunan kimi mırıldamağa başlayırdı və Skott çıxb gedənə kimi səsini kəsmirdi. Lakin bu mırıldılarda təzə ahənglər əmələ gəlmışdı. Əlbəttə, yad adam bunu duya bilməzdi. Onunçun Ağ Dişin mırıldısı ibtidai vəhşinin nəriltisiydi və bu nəriltidən insanın damarlarındakı qan da donurdu. Ağ Dişin anasıyla birgə mağarada yaşıdlıqları vaxt, hiddət və qəzəbin ilk ehtirasları doğulduğu günlərdən indiyəcən onun boğazından çıxan mıriltı yoğunlaşmışdı və daha o öz hissələrini başqa cür ifadə edə bilmirdi. Buna baxmayaraq, Skottun həssas qulağı bu azığın nərədə yeni ahənglər ayırd etmişdi. Bu ahənglər yalnız Skotta piçildiyirdi ki, it həzz alır.

Günlər ötürdü. Təəşşüqdən doğulan sevgi gündən-günə güclənir, möhkəmlənirdi. Ağ Diş bu sevgini şüursuz surət olsa da hiss etməyə başladı. Məhəbbət özünü, öz boşluğunu doldurmaqdə ona kömək edirdi. Məhəbbət onun mənəvi tələbatına çevrilmişdi. O, özüyle həyəcan, ağrı gətirmişdi; bu həyəcan və ağrılar yeni Allahın siğalından sonra azalırdı.

Bu anlarda o sevgi sevinc gətirir, tükənməz bir sevinclə Ağ Dişin bütün vücudunu lərzəyə salırdı. Allah durub gedən kimi ağrılar, həyəcanlar başlayır və Ağ Dişin içində yenə boşluq yaranırdı. Bu boşluq sanki acliq ehtirasından doğurdu və bu ehtirası söndürmək tələb olundurdu.

Ağ Diş yavaş-yavaş özünə gəlirdi. Yaşının ahil çağına, həyatın verdiyi amansızlıq dərsinə baxmayaraq, Ağ Dişin xasiyyətində günbə-gün yeni əlamətlər yaranırdı. Onun içində qeyri-adi hissələr, oyanışlar baş qaldırmışdı. İndi özünü tamam başqa cür aparırdı. Hər seydən əvvəl, Ağ Dişin narahatlıqdan və ağrından zəhləsi gedir, hər vasitəylə onlardan gen durmağa çalışırıdı. İndi hər şey başqa cür idi, yeni Allahın xətrinə o, hər narahatlılığı və ağrıya döyürdü. Məsələn, səhərlər yemək axtarmaq əvəzinə, yaxud xəlvət bir guşədə uzanmaq əvəzinə o, Skottun gəlişini gözleyərkən saatlarla soyuq artırmada dayanırdı. Gecə yaridan keçəndə Skott evə qayırdı, bu vaxt Ağ Diş qar içində eşilmiş iliq yuvasından çıxar, sahibini qarşılırdı. Bütün bunlar yalnız xoş söz, mehriban nəvazişdən ötrüydü. O, hətta yeməyi unudardı. Yemək yadına da düşməzdi. Onun üçün Allahın yanında olmaq hər şey idi, bütün həyatının mənasıydı. Təki öz allahından xoş söz eşitsin, nəvaziş duysun və onunla birlikdə addımlasın.

İtaet öz yerini sevgiye vermişdi. Məhəbbət Ağ Dişdə elə dərin hissələr yaratmışdı ki, itaet heç vaxt bunu edə bilməzdi. Ağ Diş sevgiyə sevgiyə cavab verirdi. O, Allaha, təmiz, müqəddəs allaha rast gəlmişdi və bu allahın yanında günəşdən işq udan bitki kimi çiçək açmışdı. Ağ Diş öz hissələrini izhar edə bilmirdi. O, artıq cavan deyildi və bunun üçün çox ağırlaşmışdı. Uzun müddət tənha gəzməsi onu döyümlü və qəşqabaqlı eləmişdi. Onun qaraqabaq təbiəti çoxillik təcrübəsinin nəticəsiydi. Hürməyi bacarmırdı və öz sahibini, allahını hürməklə salamlamağı öyrənə bilmirdi. Ağ Diş heç vaxt sahibinin gözünü girməz, özünü şirin salmaq, məhəbbətinin izhari üçün atılıb düşməzdi. Heç vaxt sahibinin qabağına yüyürməzdi, bir kənardə durub gözlərdi. Amma həmişə, hər an gözləyirdi. Onun sevgisi lal-kar idi, bu sevgini ürəyində, canında məftunluqla gəzdirdi. Ağ Dişin səmimi hissələrini yalnız sahibinin hər bir hərəkətini izləyən gözlərindən oxumaq olardı. Skott ona baxıb danışanda Ağ Diş sıxlılar, bütün vücudunu çulğamış sevgi hissini ifadə etməyi bacarmazdı.

Ağ Diş yeni həyata alışmağa başlamışdı. O, başa düşmüdü ki, sahibinin itlərinə toxunmaq olmaz. Amma onun əsl xasiyyəti özünü göstərirdi. İtlər yeni başçının gücünə bələd olmuşdular. Buna görə, itlər Ağ Dişdən yan qaçırdılar. Ağ Diş xılın içində girən kimi itlər ona yol verir, itaet edirdilər.

O, Məttədə belə öyrəşdi. Uidon Skott Ağ Dişi nadir hallarda yedirdi. Bu iş Mətte tapşırılmışdı. Ağ Dişə məlum idi ki, yeyacəyi xörək öz sahibinin, Mətte itin qayığısını çəkməyi tapşırın sahibinin çörəyidi. Kayur bir dəfə Ağ Dişi başqa itlərlə birgə kirşəyə qoşmaq istədi. Baş tutmadı. Yalnız Uidon Skott işə qarışandan sonra Ağ Diş tabe oldu. Skott xaltanı onun başına keçirib qoşquya bağladı və özü də kirşədə oturdu. Ağ Diş başa düşdü ki, onun sahibi başqa itləri idarə edən kayurun onu da idarə etməyini isteyir.

Makkenziyə gedən kirşələrdən fərqli olaraq, Klondayk kirşələrinin ayaqları olur. Qoşqunun xüsusiyyəti burada tamam ayrı cürdür. İtlər bir-birinə yelpikvari bağlanırlar. Burada, Klondaykda, başçı həqiqətən başçıdır. Birinci yerde ən ağılli, başa düşən, güclü iti – bütün xılın qorxuduğu və qulaq aslığı iti bağlayırlar. Ağ Diş də tezliklə bu yerin sahibi oldu. Bu yeri Ağ Diş özü seçmişdi, Mətt söyməkdən çəkinməyib, ilk yoxlamadan sonra Ağ Dişin bu yerə layiq olmasını təsdiq etdi. Bütün günü qoşquda qaçan Ağ Diş gecələr sahibinin mülküni qorumağı da

yaddan çıxarmırdı. Beləliklə o, Skotta sədaqətlə, itaetlə qulluq edirdi. Buna görə də Ağ Diş qoşqudakı itlərin hamisindən qiymətliydi.

Bir dəfə hetta Mətt dilləndi:

– Mister Skott, siza deyim ki, bu itə yüz əlli dollar verməyiniz ləp əla oldu. Gökçək Smiti yaman həriflədiniz. Hələ ağızına da bir yumruq ilışdırınız...

Boz gözləri yenə qəzəblə parıldayan Skott hirsə donquldandı: “Əclafdı o!”

Yazda Ağ Dişə böyük kədər üz verdi, onun sahibi xəbərsiz-ətərsiz, qəflətən yoxa çıxmışdı. Dəqiq desək, xəbərdarlıq edilmişdi, amma Ağ Dişin bunu xəbərdarlıq kimi başa düşmek təcrübəsi yox idi. O öz şeylərini yiğib çamadana qoyan adamdan nə gözloya bilərdi axı? Sonralar ona məlum oldu ki, adamın yır-yığış edib şeyləri çamadana qyması onun səfərə çıxmاسını bildirir. Amma o vaxt Ağ Dişdə bir damcı da şübhə yeri qalmamışdı. Həmişəki kimi həmin gecə Ağ Diş sahibinin yolunu gözlədi. Gecə yarı külək qalxdı. Ağ Diş komanın arxasında soyuqdan daldalandı, tanış addım səslərini eşitmək arzusuyla burada uzanıb mürgü vurdu. Amma gecədən xeyli keçmiş onu narahatlıq bürüdü və komanın dalından çıxıb gözləmeye başladı.

Skott gəlib çıxmadı. Səhər qapı açıldı və Mətt artırmada göründü. Ağ Diş həsrətlə, intizarla kayura baxdı, sanki bununla soruşmaq isteyirdi ki, həni Skott? Günlər bir-birini əvəz edirdi, Skottdan isə xəbər-ətər yox idi. Ağ Diş, xəstəlik nə olduğunu bilməyən Ağ Diş xəstələndi. O, çox xarab olmuşdu. Axırda Mətt onu komaya gətirdi. Bundan başqa, Mətt öz sahibinə məktub yazıb Ağ Diş haqqında bir neçə kəlmə bildirdi. Yukon çayı sahilindəki Sirkəl şəhərində Skott oxudu:

“Lənətə gəlmış canavar işləməkdən boyun qaçırır. Heç nə yemir, ləp üzülüb. İtlər onunla yola getmir. Sizin hara getdiyinizi bilmək isteyir. Mən isə onu dilə tutmağı bacarmıram. Qorxuram ki, ölsün...”

Mətt hər şeyi düz yazmışdı. Ağ Diş darıxırdı, qəribəmişdi. Heç nə yemirdi. Ona hücum edəndə o, əks həmlə etmirdi. Komadakı peçin yanında uzanmışdı, yeməyə həvesi ölmüşdü. Məttə və dünyada hər şeyə qarşı marağı ölmüşdü. Mətt onunla nəvazişle danışmağa çalışırdısa da, ona heç nə təsir etmir, tutqun gözlərini ona tuşlayır, sonra başını yenə qabaq pəncələrinin üstünə uzadırıdı.

Lakin bir dəfə gecə vaxtı Mətt oturub dodaqlarını tərpədərək piçiltıyla, kəkələyə-kəkələyə nəsə dua oxuyurdu. Birdən Ağ Dişin

xəfif zingiltisi diqqəti cəlb etdi. Ağ Diş yerindən durub qulaqlarını şəklədi, qapıya boylanaraq diqqət kəsildi. Bir az sonra Mətt addım səsləri eşitdi. Qapı açıldı və Uidon Skott içəri girdi. Onlar görüşdülər. Skott ətrafa boylanıb soruşdu:

— Bəs canavar hanı?

Canavar peçin böyründə durmuşdu. O, qabağa qaçmadı, başqa itlər kimi özünü sahibinin əl-ayağına sürtmədi. Eləcə durub vəcdlə öz Allahına baxdı.

Mətt çımxırdı:

— Lənət şeytana! Onun quyruğunu bulamasına bax bir!

Skott otağın ortasına gəlib Ağ Dişi yanına çağırıldı. Ağ Diş onun üstüne yüyürmədi, amma çağırışa dərhal əməl elədi. Hərəkətlərində utancaqlıq vardı, gözlərindən isə nəsə təzə, anlaşılmaz bir ifadə oxunurdu: gözlərində dərin sevgi hissi alovlanırdı.

Mətt dedi:

— Siz gedəndən sonra mənə heç vaxt bu cür baxmayıb...

Lakin Skott heç nə eşitmirdi. O, Ağ Dişin qabağında dizləri üstə oturub onu oxşayırı, qulağının dibini qaşıyır, sinəsini, belini tumarlayır, yüngülce qidiqlayırdı. Ağ Diş astadan mırıldayıır, əvvəlkü günlərə nisbətən indi onun mırıldılarında daha yumşaq əlamətlər aydınca duyulurdu.

Bu hələ harasıydı! Zahirə çıxmaga can atan dərin məhəbbət hissini bildirməyə sevinc necə kömək edərmış! Ağ Diş boynunu uzadıb başını öz sahibinin qolu altına saldı. Beləcə özünü gizlədib mırıldısını kəsdi, sahibinə daha çox sığındı.

Hər iki adam bir-birinə baxdı. Skottun gözləri doldu.

Mətt heyrət içinde qışkırdı:

— Demədim sizə, ha?..

Az sonra Mətt özünə gəlib əlavə etdi:

— Mən bilirdim ki, bu, canavar deyil. Xalis itdir. Ona bax, ona bax!

Sahibinin sevgisinə öyrəşən Ağ Diş Skottun qayıtmasıyla özünə gəldi. Komada daha iki gecə qalib artırmaya çıxdı. İtlər onun şan-şöhərətini artıq unutmuşdular. Elə bilirdilər ki, Ağ Diş zeifləyərək vecsiz itə əvvəilib. Odur ki, Ağ Diş artırmada görünən kimi hər tərəfdən onun üstüne cumdular.

— Ay səni, zibil! — deyə Mətt özündən razı halda donquydandı və bu mənzəroni qapının ağzından izləməyə başladı.

— Onların nazi ilə oynaması. Hə, canavar, göstər görüm zorunu. Tez elə!!!

Ağ Dişin belə təsəlliyyə ehtiyacı yox idi. Sevimli sahibinin qayıdıp gəlməsi kifayət etmişdi. Damarlarında yenidən ecəzkar, coşqun həyat qaynamağa başlamışdı. O döyüşürdü və öz sevincinin yegənə ifadəsini döyüşdə tapmışdı.

Döyüşün sonu aydın idi: itlər qaçıb pərən-pərən düşdülər. Onlar komaya qayıdanda artıq qaranlıq düşmüşdü və sixila-sixila Ağ Diş öz itaətlərini bildirdilər.

Başı ilə sahibinə siğınmağı öyrənən Ağ Diş tez-tez öz hissələrini bu yolla bildirirdi. Bu, hədd idi və bu həddi aşmırıldı. O hər şeydən çox öz başını qoruyurdu və başına toxunanda dözə bilmirdi. Bəli, şimal cəngəlliyyi onu belə öyrətmüşdi: quyuya düşməkdən qorx! Hər şeydən — ağrı və xətər gətirən hər şeydən qorx! Instinkt ondan sərbəstlik tələb edirdi. İndi isə başını sahibinin qoltuğuna soxan Ağ Diş özü könüllü olaraq tamam köməksiz vəziyyətdə idi. Bununla sahibinə olan sonsuz inamını, hədsiz itaətkarlığını bildirirdi. Sanki bununla demək istəyirdi: "Sənin əlindəyəm. Nə istəyirsən mənimlə edə bilərsən".

Bir gün evə qayıdan Skott bütün gecəni Məttlə kart oynadı. Mətt sayırdı:

— On beş-iki, on beş-dörd, bu da iki...

Elə bu vaxt bayırdan çığırı və boğuşma səsləri gəldi. Onlar ani olaraq bir-birlərinə baxıb cəld qalxdılar. Mətt dedi:

— Canavardı... Kimisə parçalayır.

Dəhşətli inilti səsləri onları qapıya cummağa məcbur etdi. Artırmaya çıxan Skott qışkırdı:

— Fənəri yandır, bəri tut!

Mətt əlində lampa onun dalına düşdü, lampa işığında onlar arxası üstə qarın içərinə sərələnmiş bir adam gördülər. O, sifotini və sinəsini əlləriylə örtməşdi. Ağ Dişdən qorunmağa çalışırdı. Bu, ona kömək etmişdi. Ağ Dişin qəzəbi aşib-daşındı, yad adamin boğazından yapışmaq istəyirdi. Yad adamin geydiyi gödəkçənin qolları, göy köynəyi ilə birgə alt köynəyi də yırtıq-yırtıq olmuşdu, dişlənmiş əlləri qanlı idi.

Skott və Kayur bütün bunları bircə anda nəzərdən keçirdilər. Skott Ağ Dişin boynundan yapışib onu geri çəkdi. Ağ Diş mırıldıyla irəli cumdu, amma sahibini dişləmədi və onun sərt qışkırtısından sonra sakit oldu.

Mətt yaralanmış adama kömək elədi. O, ayağa qalxdı və əlini sıfotdən çökdü. Göyçək Smit idi. Kayur pərt halda geri çökildi. İşiqdan gözləri qamaşan Göyçək Smit üzünü çevirdi. Ağ Dişi görən kimi üzgü dəhşətdən-əyildi.

Bu vaxt kayur qar üstündə nəsə olduğunu gördü. O, lampasını yaxınlaşdırıb çəkməsinin ucuyla yero düşmüş polad zənciri və yoğun dəyənəyi tərpətdi.

Uidon Skott başını tərpətdi. Onlar dinib-danişmadılar. Kayur Göyçək Smitin çıynından tutub üzünü geri çevirdi. Hər şey aydın idi. Göyçək Smit var gücü ilə qaçmağa başladı.

Skott Ağ Dişi tumarlayıb dedi:

– Səni aparmaq istəyirdi, hə? Sən də razi olmadın? Hə, deməli bu cavan oğlan yanıldı...

– Yaxşıq elə bildi ki, bu cəhənnəm onun üst-başına tökülib, – deyə Mətt güldü.

Ağ Diş isə mırıldayırdı. Az sonra qabarmış tükləri yatdı... və bu hiddətlı mırıltı içinde az qala itib-batan səsinin zərif ahəngi daha aydın eşidilməyə başladı.

Beşinci hissə

ƏHLİLƏŞMİŞ CANAVAR

1

UZAQ SƏYAHƏT

Nəsə olacağını Ağ Diş qabaqcadan duymuşdu. Yaxınlaşan hadisənin xəbəri hansı gözə görünməz yollasa gəlib ona çatmışdı. Günah allahların özündə oldu, özlori Ağ Diş şübhələndirmişdilər. Canavar balası duyuq düşmüşdü. Əlbəttə, bu, allahların ağlına gəlmirdi, amma onların niyyəti artıq itə bəlli idi. Ağ Diş komanın artırmasına çıxmır, içəri girmirdi. Bilirdi ki, adamlar nəsə etmək istayırlar.

Şam yeməyi vaxtı kayur dedi:

– Eşidirsiz? Bu nə səsdir?

Skott qulaq verdi. Qapı arxasından astadan ağlamağı xatırladan heyəcanlı zingilti səsi gəldi. Sonra aydın oldu ki, Ağ Diş qapını iyələyir

və bununla arxayı olmaq istəyir ki, onun sahibi evdədir, keçən dəfəki kimi heç yero gizlicə getməyib.

Kayur dilləndi:

– Nəsə hiss edib deyəsən...

Uidon Skott Məttə yalvarıcı nəzərlərə baxdı, lakin dediyi sözərən gözlərinin ifadəsi ilə uyuşmadı.

– Kaliforniyaya canavar aparacağam?..

– Mən də elə onu deyirdim. Canavar hara, Kaliforniyaya getdi hara?

Amma bu sözərə Skottun ürəyinə yatmadı. Ona elə gəlirdi ki, Mətt onu məzəmmət edir. Dedi:

– Ağ dərili adamların itləri onunla yola getməyəcək. O, hamisini parçalayacaq. Pullarımı ancaq cərimə verməyə sərf etsəm də, polis onu məndən alacaq, onunla öz bildiyi kimi haqq-hesab çəkəcək.

– Vallah, o yırtıcının biridi... – deyə kayur təsdiq etdi.

Skott şübhəli-şübhəli onu süzdü. Sonra qötüyyətlə bildirdi:

– Bu, mümkün deyil!

– Əlbəttə, mister, mümkün olan iş deyil, – Mətt razılaşdı. – Gərək ona baxmağa da ayrıca adam tapasız...

Skottun bütün tərəddüdləri yox oldu. O, sevincə başını yellədi. Ətrafi bürümüş sakitlikdə Ağ Dişin zingiltisi eşidilirdi. O, qapını iyələyir, az qala, ağlamsınırıdı. Mətt dedi:

– O, sizə yaman öyrəşib, mister!

Skott birdən coşdu:

– Mətt, bəsdi çörənlədin! Özüm bilərəm!

– Mən bir söz demirəm ki. Ancaq...

– Nə ancaq, ancaq?!

– Ancaq, – kayur piçildədi, sonra birdən hırslı əlavə etdi. – Özü-nüzdən niyə çıxırsınız? Sizə baxan deyər ki, doğrudan da, başınızı itirmisiniz...

Uidon Skott bir an özüylə vuruşdu, sonra lap yumşaq tərzdə dedi:

– Düz deyirsən, Mətt! Heç özüm də bilmirəm nə edim. Bədbəxtlik də burasındadır... Yox, əşti, iti özümlə götürmək lap səfəhlik olar.

– Sizinlə tamamilə razıyım, – deyə Mətt təsdiq etdi, amma onun sözərəni bu dəfə də sahibinin ürəyinçə olmadı. Sonra elə bil heç nə olmayıbmış kimi Mətt sözünə davam etdi:

– Axı sizin getməyinizi o, haradan bilir? Bax, bunu başa düşə bilmirəm.

Skott qəmli-qəmli başını yelləyib:

– Elə mən özüm də başa düşmürəm, – dedi.

Səhərini gün Ağ Diş açıq qapıdan boylanıb sahibinin yola hazırlaşdığını, pal-paltarını həmin lənətə gəlmış çamadana yiğdiğini gördü. Sahibiyələ kayur komaya girib-çixırdılar və komanın sakit həyatı pozulmuşdu. Ağ Dişdə daha heç bir şübhə yeri qalmadı. O, çıxandan bu kədəri duymuşdu, indi isə məlum olmuşdu ki, ona bədbəxtlik üz verəcək. Allah yenə aradan çıxmaga hazırlaşırıdı. Birinci dəfə aradan çıxanda onu özüylə aparmamışdı, yəqin bu dəfə də belə edəcəkdi.

Bu gecə Ağ Diş lap canavar kimi ulamağa başladı. O, ağızını göyə, uluzlara tutub ulayırdı, uşaqlıqda olduğu kimi öz kədərini beləcə onlara bildirirdi. Bir dəfə də belə ulamışdı. O vaxt şimal cəngəlliyyindən qaçıb düşərgəyə gələndə Qrey Biverin daxmasının yerində bir yiğin zibil görmüşdü. Onda da beləcə ulamışdı.

Komada təzəcə yatmaq istəyirdilər. Mətt dilləndi:

– O, yenə heç nə yemir...

Uidon Skott nəsə donquldandı və adyali başına çəkdi.

– Keçən dəfə xiffətdən üzülmüşdü, bu dəfə, yəqin ki, ölücək...

O biri çarpayıda uzanan Skott adyalın altından çıxmırıldı:

– Bəsdi çərənlədin! Qoca arvadlar kimi elə hey deyinirsən!

– Tamamilə düzdür, – deyə kayur cavab verdi. Skottun ürəyinə damdı ki, kayur ona altdan-altdan gülür.

Ertəsi gün Ağ Dişin narahatlığı və təşvişi daha da artmışdı. O öz sahibini dababasma izleyirdi. Skott komaya girəndə Ağ Diş artırmaya cumdu. O, qapının arasından ortaya tökülmüş şeyləri gördü. Çamadan-dan başqa, bir yesik və iki böyük çanta da vardi. Mətt sahibinin adyalını və dəri paltarlarını kətan torbaya yiğirdi. Ağ Diş bunu görüb dişlərini qıçırmağa başladı.

Tezliklə komaya iki hindu gəldi. Ağ Diş onları da diqqətlə izləməyə başladı. Hindular şeyləri ciyinlərinə alıb Məttin dalınca təpədən aşağı düşdülər. Mətt çamadanı və kətan torbanı götürmüştü. Bir azdan Mətt qayitdi. Skott artırmaya çıxbı Ağ Diş komaya çağırıldı.

– Ay səni, yazıqcıǵazı! – deyə Skott nəvazışlı itə baxdı, sonra onun qulağının dibini qidiqladı, belini sıggalladı. – Hə, dostum, gedirəm. Səni belə uzaq yola apara bilmərəm. Di sağ ol, salamat qal, gəl vidalaşaq. Hə, mırilda görüm, mırilda...

Ağ Dişdən səs çıxmadi. Bunun əvəzində o, sahibinə kədərli, incik bir baxışla nəzər saldı, başını onun qoltuğunda gizlətdi.

– Vaxtdı, mister! Fit verildi, – deyə Mətt sahibini səslədi. Yukon çayından gəminin fiti eşidildi.

– Bəsdi vidalaşdırın! Qabaq qapıları bağlamağı unutmayın. Mən dal qapıdan çıxacağam! Tələsin!

Hər iki qapı eyni vaxtda örtülüdү ve Mətt komanın o biri böyründən çıxana kimi Skott artırımda gözlədi. Qapı arxasından yavaşdan zingilti eşidildi, bu, ağlamaq səsinə oxşayırıdı. Sonra Ağ Diş burnunu qapının astanasına dürtərək havanı dərindən sinəsinə çəkməyə başladı.

– Ondan müğayat ol, Mətt! – deyə Skott dərəni enəndə tapşırıdı. – Mənə onun haqqında yaz.

– Hökmən, – deyə kayur cavab verdi. – Dayanın!.. Eşidirsınız?..

Skott ayaq saxladı, Ağ Diş ulayırdı. O, sahibinin meyiti üstündə ulayan itlər kimi ulayırdı. Bu ularıda dərin kədər vardı. Bu uları gah qəlbini göynədən iniltiyə dönür, gah fəryad qoparır, gah da əvvəlki məhzunluqla təzədən başlayırdı.

“Avrora” gəmisi bu il ilk dəfə Klondaykdən yola düşürdü. Göyərtəsi sərnisişlə doluydu. Qızıl axtarmaqdan gələn bu adamlardan bəzilərinin bəxti getirmişdi. Bəzilərini isə “Qızıl yürüş” var-yoxdan çıxarıb məyus etmişdi. Bu adamların hamısı vaxtilə bu yerlərə can atdıqları kimi, eləcə də burdan çıxıb gedirdilər. Taxta körpünün üstündə duran Skott Məttlə vidalaşdı. Kayur sahile düşmək istəyirdi ki, birdən gözləri Göyərtənin içində nəyəsə sataşdı. O, əlini Skotta uzatmamış boylandı. Ağ Diş onlardan bir neçə addım aralı oturmuşdu, həsrətlə öz sahibinə baxırdı. Mətt astadan söyüdü. Skott heç nə anlamadı, itə təref qanrıldı.

– Siz qabaq tərəfdən qapını bağlamışdırın?

Skott başını tərpətdi və:

– Bəs dal qapını necə? – deyə soruştı.

– Əlbettə, bağlamışdım, – Mətt hırslındı.

Ağ Diş büzüşüb qulaqlarını şəklədi, amma yaxın gəlməyib kənarda oturdu.

– Çarəm nədi? Gərək özümlə aparı...

Mətt Ağ Dişə təref addımladı. İt kənara sıçradı. Kayur onun dalınca yüyürdü, amma Ağ Diş sərnisişlərin ayaqları arasından sıvışib keçdi. Canavar balası o yan-bu yana qaçıր, göyərtəni dolaşır, kayur

onu tuta bilmirdi. Skott çağrıran kimi Ağ Diş itaetlə ona sarı geldi. Kayur gileyləndi:

— Onu nə qədər yedirtmişəm! Gör heç mənə yaxın gəlir?! Siz onu yedirtmisiniz ki?! Pah atonnan, hardan bildi ki, sahib sizsiniz?!

Ağ Dişə sığal çəken Skott birdən əyilib onun ağızındaki təzə kəsikləri və gözləri arasındaki dərin yaraları göstərdi. Mətt əli ilə itin qarını yoxladı.

— Ay səni, pəncərəni yaddan çıxarmışq. Baxın, qarnı da kəsik-kəsik olub. Yəqin ki, pəncərəni sindirib qaçıb.

Uidon Skott eştirmirdi. Nəsə fikirləşdi. "Avrora" gəmisi axırıncı fitini fişildatdı. Sərnişinləri ötürənlər tələm-tələsik sahilə endilər. Mətt dəsmalını çıxarıb Ağ Dişin yaralarını sarımaq istədi. Skott onun əlindən tutub dedi:

— Salamat qal, Mətt! Əlvida. Görünür sənə canavar haqqında məktub yazmaq lazımlı gəlməyəcək. Mən...

— Necə? — kayur qışqırdı. — Yəni götürürsünüz onu?..

— Elədir ki, var... Dəsmalını qoy cibinə. Özüm onun haqqında sənə yazaram...

Mətt taxta körpünün üstündə dayandı.

— Oranın havasına dözə bilməyəcək! İstidə itin tüklərini qırxın haa!..

Taxta trəpi göyərtəyə çəkdilər. "Avrora" sahildən aralandı. Uidon Skott əlini yelləyib Məttlə sağıllaşdı, sonra üzünü yanında duran Ağ Dişə çevirdi.

— Hə, indi nə qədər xətrindi mırıldadı! Mırıldada dedim sənə, əclaf!

Bu sözləri deyə-deyə Skott Ağ Diş nəzərdən keçirə-keçirə qulaqlarının dibini qaşıyırıldı. Canavar balası sahibinin ayaqları arasına sıçmışdı...

2

CƏNUB TORPAĞINDA

Ağ Diş San-Fransiskoda gəmidən düşdü. O, heyvətə gəlmışdı. Onun təsəvvüründə Allahın surəti və qüdrəti birləşmişdi. Hələ heç vaxt ağ dərili adamlar ona bu qədər ecazkar görünməmişdilər. Bunu San-Fransiskonun sürüskən səkiləri ilə addımlayanda hiss etdi. Ətrafda dəri, kətan komalar əvəzinə nəhəng binalar ucalmışdı. Kü-

çələr müxtəlif növ təhlükəylə doluydu: uşaq arabaları, karetlər, maşınlar, faytonlara qoşulmuş böyük atlar... Enli yollarda qorxunc tramvaylar hərəkət edirdilər. Onlar elə bil, bərkdən uğuldayırlar, cingiltili səslər çıxarırdılar. Bu səslər vaxtilə Ağ Dişin şimal meşələrində rast gəldiyi vəhşi vaşaqların firxırtısını xatırladırdı.

Ətrafdakı hər şey nəhənglərdən xəbər verirdi. Bütün bunların arxasında hökmüli insanın varlığı hiss olunur, şeylər dünyasına hakimlik edən insanın qüdrəti duyulurdu. Bu mənzərə Ağ Diş heyvətə gətirmiş, mütəəssir etmişdi. O, vahimə içindəydi. Öz məzəlumluğun dərk edən Ağ Diş elə bil təzədən küçüyə dönmüş, şimal cəngəlliyyindən Qrey Biverin düşərgəsinə təzəcə düşmüdü. Burda nə qədər allah vardi, ilahi! Onları görən Ağ Dişin gözleri alacalandı. Küçənin səs-küyü onun qulaqlarında guruldayırdı.

Özünü itirmişdi. İlk dəfə hiss etdi ki, indi sahibindən daha çox asılıdır və Skottun dalınca düşüb onu addımbaaddım izlədi, allahını gözdən qoymadı.

Şəhərin xatırəsi uzun müddət Ağ Dişin yuxularında dolaşdı. Elə həmin gün Skott iti zəncirlədi və onu yük vaqonunun küncündəki çamadanların, yeşiklərin arasında bağladı. Burada enlikürək, güclü bir allah da vardi. O, cirılıyla sandıqları və çamadanları itələyir, vaqona daşıyır, yükleri bir-birinin üstünə yiğir, yaxud da qapının arxasında duran o biri allahlara tullayırdı. Ve burada, bu cəhənnəm xarabasında Skott Ağ Diş tərk etdi. Daha doğrusu, Ağ Diş sahibinin yüklerini görüb izləyənə qədər özünü yalqız hiss etdi. Yalnız bundan sonra o, Skottun yüklerinin keşiyini çəkərək arxayınladı.

Bir saatdan sonra Uidon Skott vaqonun yanında göründü. Enlikürək Allah donquldandı:

— Lap vaxtında gəlmisiniz.. Bu it məni sizin çamadanlara yaxın buraxmayıb...

Ağ Diş vaqondan düşdü. Onları araba gözləyirdi. Skotta bir kişiylə qadın yaxınlaşdı. Qadın əl-qolunu açıb sahibi qucaqladı... Bu, deyəsən düşməndi!.. Uidon Skott dərhal ondan aralanıb hiddətdən dəlilik edən, mırıldayan Ağ Diş tutdu.

— Qorxma, ana! — Skott dedi və Ağ Diş sakitləşdirməyə çalışaraq əlavə etdi. — Elə bilir siz mənə, nəsə xəter yetirmək istəyirsiniz. Bunu etməyə isə icaza verilmir! Qorxma, anakan, qorxma! O, tezliklə hər şeyi başa düşəcək.

Qorxudan rəngi-rufu ağaran missis Skott güldü.

— Demək, belə çıxır ki, mən öz oğlumla itin yanında görüşüb səhbət edə bilməyəcəyəm, hə?..

Qadın Ağ Dişə baxdı. İt mirıldanır, tüklərini qabardır, qadından gözünü çəkmirdi.

Skott dedi:

— Tezliklə başa düşəcək! Özünüz görecəksiniz, mütləq...

Sonra sahib Ağ Dişlə mülayim-mülayim danışmağa başladı, onu sakitləşdirəndən sonra ciddi torzdə dilləndi:

— Sənə dedim ki, otur! Uzan!

Bu sözlər Ağ Dişə tanış idi. Buna görə də əmrə könülsüz tabe oldu.

— Hə, anacan!

Skott gözlərini Ağ Dişdən çəkməyərək əlini uzatdı. Sonra yenə itə əmr etdi:

— Uzan!

Ağ Diş tüklərini pırpıqlaşdırıldı, qalxdı, dərhal yerinə oturdu. O, naməlum allahların düşməncilik hərəkətlərindən gözlərini çəkmədi. Buna baxmayaraq, nə sahibini qucaqlayan qadın, nə də kişi ona heç bir xətər gətirmədilər. Naməlum adamlar və Skott şeyləri arabaya qoydular, özləri də orada oturdular. Ağ Diş də onların dalınca yüyürməyə başladı.

Ağ Diş hərdənbir atlara yanaşıb sanki xəbərdarlıq etmək istəyirdi ki, o, atların sürətlə apardığı Allaha xətər toxunmasına yol verməyəcək.

Bir azdan fayton daş darvazadan içəri girdi və six qoz ağaclarıyla əhatə olunmuş xiyabanla irəlilədi. Xiyabanın hər tərəfi çəmənlik idi və adda-budda palid ağacları görünürdü. Qayçılanmış yaşıl otlığın üstüne günəşdən yanmış qızılı-çəhrayı zolaq düşmüşdü. Bir az irəlidə isə yamyasıl təpələr vardı, xiyabanın qurtaracağında alçaq təpəliyin üstündə üzün aynabəndi və çoxlu pəncərəsi olan ev görünürdü.

Bütün bunlara yaxşıca tamaşa etməyə ağ Diş macal tapmadı. Araba xiyabana daxil olan kimi onun üstüne hiddətlənmiş, qəzəbdən gözləri qızmış bir çoban iti cumdu. Bütün tüklərini qabartmış Ağ Diş təmkinlə, sakit-sakit sarsıcı zərbə endirməyə hazırlaşdı. Lakin tutuşma baş vermedi. Ağ Diş yarı yolda dayandı. Elə bil qurumuşdu, sonra çömbəldi. O, bircə dəqiqə bundan əvvəl ayaqlarından vurub yixmaq istədiyi itdən necə olur-olsun uzaqda qalmağa çalışdı. Bu, dişi it idi və

Ağ Dişin cinsinə mənsub olanların qaydasına görə dişiləre hücum etmirdilər. Dişi itə hücum etmək Ağ Diş üçün öz instinctinin hökmü əleyhine getmək idi. Amma dişi itə instinct tamam başqa şey deyirdi. Çoban iti şimal çöllərində qeyri-ixtiyari qorxurdu. Xüsusiə Ağ Diş kimi şimal itlərini görəndə vahimələnirdi. Ağ Diş çoban iti üçün canavar idi, ona düşmən idi. Və bu düşmən canavar hələ uzaq-uzaq zamanlarda onun əcdadlarının xilini möhv etmişdi. Buna görə də çoban iti Ağ Dişin üstünə şığıdı. Canavar balası könülsüz mirildədi. Ciynində keşkin diş yarası hiss edib zingildədi. Amma çoban itini dişləmədi. Təşvişlə geri sıçrayıb itin böyrünə keçməyə çalışdı. Ancaq bütün cəhdələri əbəs idi — çoban iti ona yol vermirdi.

Arabada oturmuş yad adamlardan biri çığrıdı:

— Hey, Kolli, gəl bura!

Uidon Skott güldü, dedi:

— Eybi yoxdu, ata. Qoy Ağ Dişə dərs olsun. O, hələ burada çox şey öyrənəcək. Qoy elə, bəri başdan öyrənsin. İşin olmasın, birtəhər keçinər.

Araba aralandı. Kolli isə hələ də Ağ Dişin qabağını kəsmişdi. Canavar balası onu ötüb qaçmağa çalışdı. O, yoldan dönüb otluğa cumdu, çoban iti isə bu biri tərəfdən qaçıdı. Ağ Diş yenə onun cənginə keçdi.

Canavar balası geri dönüb o biri otlugun içine girdi, amma bu da mümkün olmadı. Ev iti onun qabağını kəsmişdi. Araba isə canavar balasının sahibini, Allahını aparırdı. Ağ Diş arabanın ağacları arasında yavaş-yavaş gözdən itdiyini gördü. O, çıxılmaz vəziyyətdə idi. Çoban iti əl çəkmirdi. Bu vaxt Ağ Diş ona tərəf döndü. Köhnə fendlərini işlədib, əvvəlcə itin ciyindən, sonra ayaqlarından vurub yixdi. Çoban iti o qədər bərk qaçırdı ki, Ağ Dişin zərbəsi onu kəllə-mayallaq aşırıb bir neçə dəfə yerde firlatdı. İt dırnaqları ilə yerden yapışib dayanmağa çalışır, ucadan zingildəyirdi. O, təhqir olunmuş qürurundan hiddətlenmişdi.

Ağ Diş daha gözləmədi. Yol açıq idi və ona da elə bu lazım idi. Çoban iti isə vəngildəyə-vəngildəyə onun dalınca yüyürdü. Ağ Diş sürətlə qaçırdı. Çoban iti ona çata bilməzdi. O, hürə-hürə, haray-haşır sala-sala qaçıր, bütün gücünü yiğib sıçramağa hazırlaşındı. Ağ Diş isə sakitcə, arxayıncılıqla qaçırdı.

Eve gəlib çatanda Ağ Diş sahibinin faytondan düşdüğünü gördü. Canavar balası evin giricəyində dayandı. Bu vaxt ona hücum ediləcə-

yini başa düşdü. Onun üstünə şotland köpəyi şığıdı. Ağ Diş ona yaxşıca dərs vermək üçün hazırlaşmağa çalışdı. Lakin gec idi.

Şotland köpəyi yetişmişdi. Köpək yandan Ağ Dişin üstünə cumdu. Bu gözlənilməz zərbədən Ağ Diş şar kimi yerdə diyirləndi. Amma ayağa duranda onun görkəmindən cin yağırdı, qulaqlarını başına sıxmışdı, dodaqlarını və burnunu qəzəblə əsdirirdi o, az qala dişlərini şotland köpəyinin boğazına batıracaqdı.

Sahib köməyə yeridi. Amma o çatana kimi Kolli özünü yetirmişdi. Çoban iti şotland köpəyinin ölümçül yaralanmasına imkan vermedi. Kolli qasırğa kimi canavar balasının üstünə cumdu. Şimal cəngəlliyyindən gəlmış bu qonağa çoban itində nifrat oyanmışdı. Onun təhqir olunmuş ləyaqəti və ədavətli kini bu nifratı yalnız alışdırılmışdı. Cəngəllikdən gəlmış qonaq bic idi, çevik fəndlərlə onu ötüb keçmiş, hələ bir Kollini yerə də sərmışdı. Buna görə də, Ağ Diş şotland köpəyinin işini bitirmək istəyəndə Kolli onun üstünə şığıdı və ikinci dəfə onun ayından dişdəm götürdü.

Bu vaxt hadisə yerinə çatan Skott Ağ Dişi tutdu, atası isə itləri geri çağırıldı.

Skott Ağ Dişi sakitləşdirə-sakitləşdirə donquldandı:

– Arktikadan gəlmış bu bədbəxt canavara yaxşı qəbul düzəldiblər burda. Ömründə cəmi bir dəfə onun ayaqlarından vurublar. Burda isə bu bir dəqiqliğin içinde iki dəfə yazıçı kələ-mayallaq aşırıblar. Daha sözüm yoxdur.

Araba çıxbı getdi. Evdən naməlum allahlar çıxdılar. Onlardan bəzisi sahibdən bir az aralı durmuşdu. Amma iki qadın yaxın gəlib Skottu qucaqladı. Ağ Diş bu düşmənçilik hərəkətinə yavaş-yavaş, tədricən öyreşməyə başladı. Çünkü bu hərəkətlər sahibinə heç bir xəta göturmirdi, allahların ifadə etdikləri sözlərdə isə təhlükə hiss olunmurdı. Naməlum adamlar Ağ Dişə də yanaşmaq istədilər. Ancaq canavar balası mirıldadı, Skott isə adamları xəbərdar etdi. Ağ Diş öz sahibinin ayaqlarına qıslıdı, Skott onun başını nəvazişlə tumarlayaraq sakitləşirdi.

Şotland köpəyi əmr eşitdi:

– Dik! Gəl yerinə görüm!

Köpək pilləkənləri qalxıb aynabənddə uzandı, amma hürməyindən qalmayıb gözünü qonaqdan çəkmədi. Qadın allahlardan biri Kollinin boynunu qucaqlayıb onu oxşamağa başladı. Amma Kolli heç cür

sakit olmurdu, canavarın gelişinə həyəcanlanmışdı. O mırıldayıb, dişlərini qıcırdırdı. Kolliyə elə gəlirdi ki, canavar balasını it cinsinin içində buraxan allahlar böyük səhv etmişlər.

Allahların hamısı aynabəndə qalxdılar. Canavar balası sahibini bir addım belə gözdən qoymurdu. Dik yenə mirıldandı. Ağ Diş də tükərini qabardıb cavab səsi çıxartdı.

– Kollini evə aparın, – deyə Skottun atası dilləndi. – Bu ikisi isə qoy boğuşsun. Boğuşandan sonra barışb dost olarlar.

Skott güldü, dedi:

– Onda, dostluğunun Dikə sübut etmək üçün Ağ Diş onun yaşında mərsiyəçi rolunu oynamalı olacaq...

Ata tərəddüdlə əvvəlcə Ağ Dişə, sonra Dikə, daha sonra isə oğluna baxdı.

– Deyirsən yəni...

Skott başını tərpətdi.

– Düz deyirəm. Sizin it bir-iki dəqiqliyə məhv olacaq...

Skott Ağ Dişə döndü:

– Gedək, gəl gedək, zavallı canavar! Görünür, evə Kollinin yerinə səni aparmalı olacaqıq...

Canavar balası ehtiyatla pilləkənləri qalxdı və aynabəndə daxil oldu. O, quyuğunu qaldırmışdı, gözlərini isə Dikdən çəkmirdi, eyni zamanda evdə qarşılaşa bilecəyi gözlənilməz təhlükəyə də hazır durmuşdu. Amma evə girəndə heç bir hadisə baş vermedi.

Otağın künclərini diqqətlə yoxladı, təhlükə olub-olmadığını göz yetirdi. Sonra razılıqla mirıldanıb sahibinin ayaqları yanında uzandı. O, hər şeyə diqqət yetirir, ətrafdakı hadisələri izləyirdi. Ona elə gəlirdi ki, bu tələnin içinde, hardasa böyük bir dəhşət gizlənib və o, həmin dəhşətlə hər an döyüşə girişməyə hazır idi.

3

ALLAHIN MÜLKÜ

Bir yerdən başqa yerə köçmək Ağ Dişdə ətraf mühitə uyğunlaşmaq bacarığını inkişaf etdirmişdi. Bu bacarığı ona təbiət bəxş etmişdi. Bütün bunlar onda belə uyğunlaşmanın labüdülyünü möhkəmlətmüşdi. O, Siyera-Vistadakı həyata (hakim Skottun malikanəsi belə adlanırdı)

tezliklə uyğunlaşdı. Həmin gündən sonra itlərlə bir daha elə ciddi boğuşma olmadı. Burada, cənub şəhərində itlər, allahların adət-ənənəsinə ondan daha yaxşı bələd idilər. İtlərin başa düşdüyü görə, Ağ Dişin labüdüyü lazımdı və bu fakt onunla özünü doğrultmuşdu ki, allahlar canavar balasına evə girməyə icazə vermişdilər. Kolli və Dik indiyə kimi canavar görməmişdilər, canavarla döyüşməmişdilər. Bir halda ki, allahlar canavarı qəbul etmişdi, deməli, onlar da şəksiz tabe olmalyıdılar, vəssalam.

İlk günlər Ağ Dişle Dik arasında münasibətlər gərgin idi. Amma tezliklə Dik barışdı və o, canavar balasına Siyera-Vista malikanəsinin ayrılmaz tərkibi kimi baxdı. Əgər bütün bunlar təkcə Dikdən asılı olsayıdı, yəqin ki, onlar dost olardılar. Ancaq Ağ Dişin dostluq etməyə ehtiyacı yox idi. Canavar balası itlərdən onu sakit buraxmağı tələb edirdi. Bütün həyatı boyu o öz həmcinslərdən ayrı gəzib dolanmışdı və bu qaydanı pozmaq üçün heç bir həvəs göstərmirdi. Dikin sataşmaları onu zinhara getirmişdi. Ağ Diş bircə mırıldısıyla onu qovardı. Ancaq hələ şimalda olarkən Ağ Diş yəqin etmişdi ki, sahibinin itlərinə toxunmaq olmaz. Bu dərsi burada, cənubda da unutmurdu. Amma canavar balası öz inadkarlılığını, xudbinlik və qapalı olmasından əl çəkmirdi. Diki o dərəcədə inkar edirdi ki, axırdı bu xeyirxah it canavarla dostluq etməkdən əl çəkdi və ona məhəl qoymadı.

Kolli isə başqa cür hərəkət etdi. O, allahların canavarla münasibətini görüb tərəddüd edirdi. Kolli Allahın canavarı evə buraxmasında heç bir əsas görə bilmirdi və buna görə də Ağ Diş gözümçixdiya salmışdı. Onun yaddaşında saysız-hesabsız cinayətlər həkk olunmuşdu. Bu cinayətləri vaxtilə canavar və onun əcdadları töretmışdilər. Kollinin nəslü vaxtilə bu cinayətlərin qurbanı olmuşdu. Çoban itinə qəfildən basqın etməyi bir gündə unutmaq olmazdı. Nəinki bir gündə, heç uzun müddət yaddan çıxarmaq olmazdı. Kolli kin saxlamışdı və bu kin onu hər an intiqam almağa səsləyirdi. Kolli allahların hökmünə qarşı çıxa bilməzdi. Allahlar Ağ Diş qəbul etsələr də, Kolli canavar balasının gününü zəhərə döndərmişdi. Onların arasında əsrlik ədavət mövcud idi və Kolli bunu həmişə Ağ Diş xatırladırdı.

Öz cinsi üstünlüklerindən istifadə edən Kolli Ağ Dişi təqib edirdi. İnstinkt Ağ Dişi ona hücum etməyə qoymurdu. Amma Kollinin zəhl-tökənliliyinə laqeyd olmaq da mümkün deyildi. Çoban iti canavarın üstüne atılonda Ağ Diş qalın tüklü belini onun ağızına tərəf verir və

məharətlə kənarə sıçrayırdı. Bu da kömək etməsəydi, o, təmkinlə və darıxdırıcı tərzdə onun etrafında firlanır, başını itdən qoruyurdu. Amma Kolli fürsət düşən kimi fənd işlədib onun dal ayaqlarından dişləyəndə Ağ Diş öz vüqarı haqqında düşünməzdidi, bu vaxt sürətlə geri sıçramalı olurdu. Buna baxmayaraq, bu tutaşmaların əksərində Ağ Dişin ləyaqətli, məğrur və qalib görkəmi olardı. Canavar balası Kolliyə diqqət vermirdi, çalışırkı ki, onun gözünə görünməsin. Onun səsi, mırıldısını eşidən kimi durub həmin yerdən uzaqlaşırırdı.

Ağ Diş Siyera-Vista malikanəsində çox şey öyrənməliydi. Şimal-dakı həyat buradakıyla müqayisədə sadəydi. Ən əvvəl o, sahibin ailə üzvləri ilə tanış oldu. Amma bu, onun üçün təzə keşf deyildi. Mıtsahla Klu-kuç da Qrey Biverə məxsus idilər, onlar da ət yeyir, Biverin qaladığı tonqalın istisinə qızınır, onunla birgə yatırlar. Siyera-Vista malikanəsinin sakinləri də beləcə eynilə Ağ Dişin sahibinə məxsus idilər.

Amma bu malikanədə ciddi fərq hiss olunurdu. Siyera-Vista Qrey Biverin komasından qat-qat böyük idi. Burada çoxlu adam yaşıyırı və Ağ Diş onların hamisiyla qarşılaşırırdı. Malikanədə hakim Skott, arvadı, sahibin iki bacısı: Bet və Meri, iki uşağı – Uidon və Moud, xidmətçiləri vardi. Uşaqlardan birinin dörd, o birinin altı yaşı olardı. Əlbette, bu adamlar haqqında heç kəs Ağ Dişə məlumat verə bilmədi. Onların qohumluq əlaqələrindən, insani münasibətlərindən Ağ Dişin xəbəri yox idi. Hardan biləcəkdi axtı? Hər halda, o, tezliklə başa düşdü ki, bütün bu adamlar onun Allahına – Skotta məxsusdur. Sonralar onların hərəkətlərini izləyə-izləyə, söhbətlərinə qulaq asa-asə, səslərin-dəki ahəngi ayırd edə-edə tədricən hər birinin sahibinə nə qədər yaxın olduğunu dərk etdi. Ayırd etdi ki, sahibi onların hər birinə necə münasibət bəsləyir. Bütün bunlara uyğun olaraq Ağ Diş də öz münasibətini bildirir, yeni allahlarla ünsiyyətə girirdi: sahibinin qiymətləndirdiyi şeyi o da qiymətləndirirdi. Sahibi üçün əziz və qiymətli nə vardısa, onunçun də əziz idi. O, bu qiymətli, əziz varlıqları da qoruyurdu.

Evin uşaqlarına da münasibət bələydi. Ümumiyyətlə, Ağ Diş uşaqlarını xoşlamır, onunla oynamaq istəyən balacaların siltaşq hərəkətlərinə dözə bilmirdi. O, uşaqların amansız olduğunu unutmamışdı. Vaxtilə hindu düşərgələrində bu siltaşq hərəkətlərin amansız nəticəsini dadmışdı. Buna görə də, Uidon və Maud birinci dəfə ona yaxınlaşanda mırıldadı və qəzəbli gözlərindən od çıxdı. Sahibinin sərt qısqırığı və

yumruq zərbəsi onu məcbur etdi ki, uşaq nəvazisinə tabe olsun. Amma balaca uşaq əlli onu tumarlaşa da, mirıldanmağından qalmirdi və bu mıriltıda xoş ahəng duyulmurdu.

Lap sonralar isə Ağ Diş hiss etdi ki, balaca qız və oğlan sahibi üçün çox əzizdir. Bundan sonra əmrsiz və zorsuz uşaqları yaxın buraxdı.

Bütün bunlara baxmayaraq, Ağ Diş öz hissələrini ifadə edə bilmirdi. O, açıq-aşkar sahibinin uşaqlarına tabe olmuşdu, lakin onların sittaqlıqlarına dözə bilmirdi. Bu, əzabverici cərrahiyə əməliyyatına dözmək kimi bir şey idi. Uşaqlar onu zinhara gətirəndə isə o, qətiyyətlə çıxıb gedirdi. Tezliklə Uidon və Maud Ağ Dişi xoşlamağa başladılar. Amma Ağ Diş öz hissələrini bildirmirdi. O, heç vaxt uşaqlara özü yaxınlaşmazdı. Buna baxmayaraq, daha onlardan qaçmır, onları gözləyirdi. Sonralar böyükler hiss etdilər ki, uşaqları görəndə canavar balası iləq bir görkəm alır. Bu iləq gör - kəm isə uşaqlar ondan ayrılib gedəndə yüngülə pərişanlıqla əvəz olundı.

Ağ Diş çoxlu təzə şey öyrənməli oldu. Əlbəttə, bütün bunlar üçün uzun müddət vaxt lazım gəldi. Ağ Dişin qəlbində uşaqların yerindən başqa bir yer də vardi: Hakim Skottun yeri. Bu, iki səbəblə izah olunurdu: əvvəla, görünür, sahib onu çox yaxşı əzizləyirdi. İkincisi, hakim Skott səbirli, təmkinli adam idi. Ağ Diş onun ayaqları yanında uzanmayı xoşlayırdı. Belə vaxtlarda qoca Skott aynabəndə əyləşib qəzet oxuyardı. Ağ Diş müraciətə deyilən hər bir söz, yaxud mülayim baxış sanki ona piçildiyirdi ki, sahib səni sayır, səninlə xoş rəftar etməyi özünə əskiklik bilmir. Hərdən sahib harasa gedirdi. Qayıdan kimi elə bil Ağ Dişin çiçəkləri açılır, ona dünyani bağışlayırdılar.

Hakim Skottun bütün ailə üzvlərinə öyrəşən Ağ Diş onları yaxın buraxır, daha mirıldanmır. Amma öz sahibindən, Allahından başqa heç kəsə bu qədər yaxınlıq etmirdi. Onun mıriltisindəki sevgi və xoş duyğuların ahəngi yalnız sahibinin oxşamaları zamanı duyulardı. Skottun qohumları nə qədər çalışırdılsa, Ağ Dişin rəğbatını qazana bilmirdilər. Onun Allahına olan sevgisi, rəğbəti əvəzsiz idi, yeganəydi. O, Skottdan başqa başını heç kəsin qoltuğuna soxub xumarlanmadı. Skott onun sonsuz sədaqəti, Allahı, inam səcdəgahı idi. Daha doğrusu, Skottdan savayı ailə üzvləri onun üçün mülk kimiydi.

Tezliklə Ağ Diş ailə üzvləri ilə onun qulluqçuları arasındaki fərqi də sezdi. Qulluqçular canavar balasından qorxurdular. O isə öz növbəsində onlara hücum etmirdi. Çünkü qulluqçuları da sahibinin mülkü

hesab edirdi. Qulluqçularla Ağ Diş arasında yalnız neytral bir əlaqə mövcud idi. Onlar sahib üçün xörek bışirildilər, qab-qacaq yuyur və Klondaykda Məttin gördüyü bütün başqa ev işlərini göründülər. Qısası, qulluqçular Siyera-Vista malikanəsinin ayrılmaz tərkib hissəsiyidilər.

Ağ Diş malikanədən çıxanda da çox şey öyrəndi. Sahibin mülkü böyük idi, geniş idi, ancaq onların da sərhədi vardi. Malikanənin çölündə bütün allahların ictimai mülkiyyəti – yollar, küçələr, səkilər, vardi. Axi, şəxsi mülkiyyətlərin hamısı hasarlanmışdı! Bütün bunlar saysız-hesabsız qanunlar məcmuəsi ilə idarə olunurdu. Və Ağ Diş allahların dilini başa düşməsə də, ona özünü necə aparmağı bu qanunlar hökm etmişdi. O, allahların yazdığı qanunları yalnız hayat təcrübəsiylə mənimsməmişdi. Əvvəller, insanla ilk görüşündən qabaq instinctlə yaşmış, hərəkət etmişdi. O, insanla görüşlərindən sonra qanunu mənimsdəi və onu heç vaxt pozmadı.

Lakin Ağ Dişə ən çox təsir göstərən sahibinin səsindəki ciddi ahəngi və onun cəza verən əliydi. Ağ Diş öz Allahını dəli bir məhəbbətlə sevirdi və Allahının ciddiliyi onu elə ağrıdır, ona elə əzab verirdi ki, bu ağrı-əzabı nə Qrey Biver, nə də Goyçək Smit verə bilməzdi. Qrey Biverlə Goyçək Smitin verdiyi ağrı-əzablar yalnız bədəndə hiss olunurdu. Amma Ağ Dişin bütün canı, onun vüqarlı, əyilməz ruhu coşub-daşındı. Yeni sahibin zərbələri həddən artıq zəif idi. Bu zərbələr cismani ağrılar vermirdi. Amma bu zərbələr elə dərin hissələri lərzəyə gətirirdi ki, Ağ Dişin bütün ruhu əsirdi. Sahib Ağ Dişə olan narazılığını bununla bildirirdi. Elə bununla da o, Ağ Dişin qəlbini neştərləyirdi.

Əslində sahib Ağ Dişi o qədər də cəzalandırmırıdı. Canavar balası üçün Allahın səsi kifayət idi: bu səsə görə Ağ Diş düz, yaxud əyri hərəkət etdiyini mühakimə edirdi. Bu səsə uyğun hərəkət edir, nəfəs alırıdı. Bu səs onunçun kompas idi. Bu kompas onun həyat yolunu istiqamətləndirir, təzə şəhərin yeni dünyası ilə tanış edirdi.

Şimalda it yeganə əhliləşmiş heyvanı sayılırdı. Qalan bütün heyvanlar öz hökmüylə yaşıyır, zəiflər həmin itin qanuni ovu olurdu. Əvvəller Ağ Diş tez-tez ov edərdi, heç ağlına da gəlməzdi ki, cənubda başqa cür olacaq. Buna San-Diego şəhərinin yaxınlığında Santa-Klara vadisində olduğu ilk günler əmin oldu. Sübhədən evin həndəvərində gəzərkən o, hindən qaçmış toyuğa rast gəldi. Aydın məsələ idi ki, canavar balası toyuğu yemək istədi. Onun üçün birçə sıçrayış bəs idi, sonra da dişlərini şaqqıldadacaqdı, vəssalam. Hürkmüş toyuq qaqq-

qıldayacaqdı və bununla da iş bitəcəkdi. Toyuq kök idi, yağlıydı, yeməliydi. Ağ Diş ağızının suyunu yaladı və ovunu qamarlamağa hazırlaşdı. Elə həmin gün o, tövlənin yanında azan daha bir toyuğunu qamarladı. Mehtər toyuğunu xilas etmək üçün onun üstünə yeridi. Ağ Dişə bələd olmayan mehtər qorxutmaq üçün özüylə nazik bir qamçı da götürdü. Elə ilk zərbədən sonra Ağ Diş toyuğunu buraxıb həmin adamın üstünə cumdu. Dəyənək olsayıdı yenə canavar balasını saxlamaq mümkündü, amma mehtərin əlində qamçı vardı. İkinci zərbəni heyvan sakitcə qarşılıdı, heç ağrımıda da. Mehtər çıçırdı, sinesinə atılan canavar onu yerə sərdi, qamçını büküb əlləriylə boğazını örtdü. Nəticədə qolları dirsəyinəcən parçalandı. Mehtər bərk qorxmuşdu. Onu lərzəyə gətirən bu idi ki, Ağ Diş qəzəblənərək hücum edəndə nə hürdü, nə nərildədi, nə də mırıldadı. Mehtər saraya tərəf götürüldü, Kolli gəlməsəydi, mehtər canını qurtara bilməyəcəkdi. O, vaxtilə Diki beləcə ölümən qurtarmışdı. Özündən çıxmış çoban iti Ağ Dişin üstünə şığıdı. Kollinin şübhələri düz çıxmış, o yanılmamışdı. Kolli öz allahlarından ağılliydi, o, Ağ Dişdə səhv etməmişdi, canavar oğru, soyğunçu, vəhşıydi! O, köhnə adetlərini təzədən işə salmışdı! O, çətin düzəldərdi!

Mehtər tövləyə girdi, Ağ Diş isə Kollidən özünü qorumağa çalışdı. O, itin başına fırlanır, gah bir, gah da digər çıynını onun cənginə verirdi. Amma Kolli onu başa düşmüştü, təqibi saxlamırdı. Bu dəfə adı cəzaya kifayatlınməyəcəkdi. Onun təşviş və hiddəti get-gedə artırdı, nəhayət, Ağ Diş bütün ləyaqətini unudub düzənlilikə əkildi.

— O, daha toyuq yeməyəcək, — sahib dedi. — Ancaq əvvəl mən gərək onu cinayət üstündə yaxalayım...

İki gün sonra bu hadisə bir də təkrar olundu. Amma sahib bu cinayətin ölçüsünün böyük olacağını heç ağlına gətirməzdı. Ağ Diş quş hinini və toyuqları diqqətlə izləyirdi. Axşamçağı toyuqlar hində quşlar üçün qoyulmuş tarın üstünə oturdular. Ağ Diş bu yaxında həyətə gətirilmiş taxtaların üstünə dirmişib oradan toyuq hininin damına tullandı. Hinin damından içəri atıldı. Dərhal hində ölüm çaxnaşması başladı.

Səhərisi gün sahibkar artırırmaya çıxanda gözlərinə inanmadı: mehtər otun üstünə təxminən əlli dənə yumurtlayan ağ toyuq düzmüştü. Skott astadan fit çaldı. Əvvəlcə təccübəndi, sonra onu heyvət bürüdü. Onun gözlərinin qabağında həm də Ağ Diş dayanmışdı və canavar balası öz günahını başa düşmek üçün heç tükünü belə tərpətmirdi. O, vüqarla durmuşdu, elə bil tərifəlayıq şücaət göstərmişdi. Sahib dodaqlarını bir-

birinə sixib nə edəcəyini müəyyənləşdirirdikdən sonra o, cinayətkarla çox keşkin danışdı, Allahın səsində qəzəb vardı. Bundan əlavə sahib kəsilmüş toyuqları Ağ Diş göstərib ona bir yumruq ilişirdi.

O gündən Ağ Diş daha hincə girmədi. Toyuqlar qanunla qorunurdular və Ağ Diş bunu birdəfəlik başa düşdü. Tezliklə sahib onu quş damına da apardı. Canlı quş pırr edib Ağ Dişin düz burnunun üstündən uçanda canavar balası sıçrayışa hazırlanırdı. Bu, təbii hərəkət idi, ancaq sahibin səsi onu dayanmağa məcbur etdi. Onlar quş damında yarımla kimi hərləndilər. Hər dəfə Ağ Diş özünü unudub instinktə teslim olmaq istəyəndə, quşun üstünə atılır, amma sahibin səsi onu dayanmağa məcbur edirdi. Beləliklə, elə buradaca o, daha bir qanunu mənimsədi.

Səhər yeməyi vaxtı Skott Ağ Dişə verdiyi dərsi nəql edəndə atası:

— Belə vəhşi toyuq ovçularını əhliləşdirmək çətindi, — deyə başını yellədərək qüssələndi. — Belə vəhşiləri quş damına burax, bir balaca qanın dadını bildilər, vəssalam, — Hakim Skott yenə başını kədərlə buladı.

Amma Uidon Skott atasıyla razılaşmadı:

— Bilirsiniz nə edəcəyəm? — dedi. — Mən Ağ Dişin bütün günü toyuq hinicə salıb bağlayacağam.

Atası etiraz etdi. Dedi:

— Bəs toyuqlar? Onlar nə olsun?

Oğlu davam etdi:

— Bundan əlavə, mən hər öldürülmüş toyuğa qızıl dollar verəcəyəm...

Bett söhbətə qoşuldu:

— Onda ataya da bir cərimə düşür də...

Bacısı da Bettin tərəfini saxladı və stol arxasında oturanlar xorla bu təklifi bəyəndlər. Hakim etiraz etmədi.

Bir an duruxub fikirləşəndən sonra Uidon Skott dedi:

— Yaxşı! Əgər günün axırınacan Ağ Diş hində bir toyuğa belə toxunmasa, orada keçirdiyi hər on dəqiqəsinə görə siz təntənəli və ciddi şəkildə məhkəmədə hökm oxunan kimi deyəcəksiniz: "Ağ Diş, sən mənim düşündüyümdən də ağıllısanmış!"

Bütün ailə üzvləri oturmağa elə yer seçdilər ki, görünməsinlər. Sonra hadisəni izləməyə, seyr etməyə hazırlaşdırılar. Amma çox keçmədi ki, dilxor oldular. Sahib həyətdən çıxan kimi Ağ Diş yixılıb

yatdı. Sonra yuxudan durub tabaqdan su içməyə gəldi. O, toyuqlara heç gözücu da baxmadı, toyuqlar canavar balası üçün sanki mövcud deyildi. Axşamtərəfi o toyuq hininin damına tullandı. Hinin o biri tərəfindən yera düşüb yortma vura-vura evə sari qaçıdı. O, yeni bir qanunu mənimseməmişdi. Və hakim Skott aynabəndə yığılmış ailə üzvlərini məmənun etmək üçün tətənəli səslə on altı dəfə təkrar etdi: "Ağ Diş, sən mənim düşündüyümdən de ağıllı imişsen!"

Amma qanunların müxtəlifliyi Ağ Dişi çəşdirir, onu pis vəziyyətə salır. Nəhayət, o, qəti başa düşdü ki, özgə allahlara məxsus olan toyuqlara da toxunmaq olmaz. Eləcə də pişiklərə, dovşan və hind toyuqlarına da toxunmaq qadağandır. Düzü, bu qanunla ilk dəfə tanış olandan sonra onda belə təsəvvür oyandı ki, bütün canlı varlıqlar toxunulmazdır. Bildirçinlər düz onun burnunun altında pırr edib çəmənliyə qonur, xətersiz uçub gedirdilər. Ağ Dişin bütün bədəni əsirdi, bununla belə, instinct isteyinin qarşısını alır – quşları tutmaq arzusunu özündən uzaqlaşdırırı. O, allahların hökmünə tabe olmuşdu.

Amma bir dəfə o, çəmənlikdə Dikin dovşan üstünə düşdüyünü gördü. Sahib də bunu gördü, amma neinki mane olmadı, hətta Ağ Diş də dovşanı təqib etməyə qızışdırdı. Beləliklə, Ağ Diş bildi ki, təzə qanun dovşanlara aid deyil, bu qanunu dərhal mənimsemədi. Ev heyvanları ilə əmin-amanlıq şəraitində dolanmaq lazımdır. Əger onlarla dostluq etmək mümkün deyilsə, neytral olmaq lazımdır. Lakin başqa heyvanlar – sincablar, bildirçinlər və dovşanlar meşənin vəhşi həyatından ayrılmamışdır və insana tabe olmurdu. Onlar itlərin qanunu ovu idi.

Allahlar yalnız ev heyvanlarını, əhliləşmiş heyvanları qoruyurdular, onların bir-biriyle düşməncilik etməsinə yol vermirdilər. Allahlar öz təbəələrinin həyatına və ölümünə aqalıq edir və bu hakimiyyəti səylə qoruyurdular.

Santa-Klara vadisində həyat şimal cəngəlliyyindəki həyatdan heç də sadə deyildi. Buradakı mədəni həyat Ağ Dişdən düzüm və özünə rəhbərlik etməyi, sanki hörməcək torunda olan tarazlıq kimi hərəkət etməyi tələb edirdi. Bu hörməcək toru həm də polad kimi bərk idi. Burda həyatın min üzü, min rəngi vardı və Ağ Diş bütün bunların hamısıyla qarşılaşmalı olurdu. Belə ki, o, San-Xose şəhərinin küçələrində sahibinin mindiyi arabanın dalınca qaçanda, yaxud sahibini küçədə gözləyəndə onun etrafında həyat qaynayıb daşır və bu sonsuz həyat axını öz qanun-qaydalarına dərhal əməl etməyi tələb edirdi.

Demək olar ki, həmişə, hər an ondan öz təbii səs-küyü içinde batmayı tələb edirdi.

Şəhərdə et dükənlərini görürdü. Burada, düz onun ağızının yanında ət tikələri sallanmışdı. Amma ətə toxunmağa icazə verilmirdi. Sahibin getdiyi evlərdə pişiklər vardi. Onlara da toxunmaq olmazdı. İtlər isə hər yerdə rast gəlirdi. Ağ Dişə hürsələr də, onlarla boğuşmaq olmazdı. Üstəlik, səkilərdən saysız-hesabsız ötüb-keçən adamlar Ağ Dişə baxır, kimi dayanaraq heyrottə onu dostuna göstərir, kimi onu hər tərəfdən nəzərdən keçirir, onunla danışmağa çalışır, kimi də elini Ağ Dişə vururdu. Bu isə daha dözülməz idi. Özgə əllərinə təmkinlə dözməli olurdu. Ağ Diş artıq səbirli, dözümlü olmayı bilirdi. O, hətta öz ağır, ləngərli utancaqlığına son qoymuşdu, naməlum allahların ona yetirdiyi diqqəti vüqarla qarşılıyırı. Allahlar ona iltifat göstərir, o da cavab verirdi. Amma bununla belə, Ağ Dişin içinde allahlarla təklifsiz rəftərina mane olan hansı bir qüvvəsə vardi. Ötüb keçənlər onun başına sigal çəkir, sonra öz şücaətlərindən razı halda yollarına davam edirdilər.

Lakin asanlıqla canını qurtarmaq Ağ Dişə heç də həmişə müyəssər olmurdu. Sahibi gətirən arabə dalınca qaçarkən yolda oynayan oğlan uşaqları canavarı daşa basıldılar. Ağ Diş bilirdi ki, onları qovub tutmaq, yırtmaq olmaz. Öz instinctini içinde boğmaq lazımdır. Öz gəlirdi və boğa-boğa tədricən əhliləşir, mədəni dünyanın itinə əvriliridi.

Bütün bunlara baxmayaraq, insaf və ədalətin na demək olduğunu bilməsə də, işlərin bu cür gedisi Ağ Diş qane etmirdi. Amma hər bir canlı varlıqda müəyyən dərəcədə ədalət hissi vardır və Ağ Diş də bununla heç cür barışa bilmirdi ki, axı niyə onu oğlanlara dərs verməyə qoymurlar. O unutmuşdu ki, allahla bağladığı müqaviləyə görə sahib onun qayığını çəkməli, onu qorunmalıydı. Budur, sahibi bir dəfə arabadan düşüb qamçıyla dəcəl uşaqların dərsini verdi. Bundan sonra, uşaqlar Ağ Diş dəha daşa basıldılar və canavar balası hər şeyi başa düşüb arxayıncılıq hiss etdi.

Çox keçmədi ki, Ağ Dişin başına buna oxşar bir hadisə gəldi. Onun keçdiyi şəhər yoluñ üstündə həmişə üç it durardı. Bu itlər Ağ Dişə hücum etməyə hazırlaşırırdılar. Bu boğuşmaların nə ilə nəticələnəcəyini qabaqcadan bilən sahib yorulmadan Ağ Dişə boğuşmanı qadağan edən qanun öyrətmədi. Ağ Diş bu qanunu yaxşı mənimseməmişdi və hər dəfə şəhər yoluñ üstündəki həmin döngəni keçəndə özünü narahat hiss edirdi. Onun qəzəbli miriltisi dərhal itləri uzaqlaşdırırı. Amma

onlar təqiblərinə davam edir, arxadan hürür, Ağ Dişi təhqir edirdilər. Bir müddət belə oldu. Məhəllə sakinləri itləri Ağ Dişin üstüne həvəsləndirir, açıq-aşkar Ağ Dişi təkleyirdilər. Gündərin birində sahib arabanı saxladı və Ağ Dişə əmr etdi:

— Hə, sən də tut onları!

Ağ Diş qulaqlarına inanmadı. O, sahibinə baxır, sonra da itlərə tərəf dönürdü. Sonra yenə sualedici nəzərlərlə sahibinə baxdı. Onun baxışları həyəcandan yanındı. Skott isə təkrar etdi:

— Hə, qoca canavar! Tut onları! Özünü göstər görüm!

Ağ Diş daha tərəddüd etmədi. O, dönbə sakit-sakit düşmənlərinin üstüne cumdu. İtlər geri çəkilmirdi. Dava başladı. İtlər hürür, mirildayırlar, dişlərini şaqquşdadırdılar. Döyüş meydanını toz basmışdı. Və bir azdan iki it artıq yolun üstündə sərələnib ölümqabağı titreyişə qərq olmuşdu. Üçüncü it isə əkilib aradan çıxmışdı. Ağ Diş onun dalınca əsl canavar kimi tamam səssiz-səmirsiz qaçırdı. O, canavar süretiylə qaçıb düzənliyin ortasında ona yetişdi və işini bitirdi.

İtlərin üçünün də ölümü digər itlərin şıltaqlığına da son qoydu. Bu hadisə tezliklə bütün vadiyə yayıldı və adamlar öz itlərini canavarla döyüşdurməkdən, ona sataşmaqdan çəkindirdilər.

4

XEYİRXAHLIQ ÇAĞIRIŞI

Aylar su kimi axırdı. Cənub şəhərində nə qədər desən yemək vardi. Ağ Dişdən heç bir iş tələb etmirdiler. O, əməlli-başlı özünə gəlmış, firavan və şad-xürrəm yaşayırırdı. Cənub canavar üçün təkcə coğrafi qütb deyildi, həyat idi. İnsan nəvazışı günəş kimi onu isitmışdı.

Bununla belə, Ağ Dişla itlər arasında nəsə bir fərq sezilirdi. O, bütün qanunları hətta həmcins qardaşlarından yaxşı mənimseməmişdi. Başqa itlər onun düşdürüyü şəraitdə yaşamışdılar. Ağ Diş buradakı qanunlara daha dəqiq riayət edirdi. Buna baxmayaraq, yırtıcılıq onu tərk etməmişdi. Elə bil şimalda yaşayan canavar müvəqqəti olaraq mürşüldənmişdi.

Ağ Diş itlərlə dostluq etmirdi. O, həmişə tənha gəzirdi, bundan sonra da itlərdən aralı durmağı qərara almışdı. Ömrünün ilk çəqlarında Lip-liplə və küçük xilləri ilə düşmənciliyə görə, Göyçək Smitlə

birlikdə keçirdiyi aylarına görə Ağ Diş itlərə nifrət edirdi. Onun həyatı öz təbii axarından çıxmışdı, o, insanla ülfət bağlamış, öz cinsindən olan vəhşilərdən ayrılmışdı.

Bundan başqa, cənub itləri Ağ Dişə şübhəylə baxırdılar. O, itlərdə şimal cəngəlliyyindən qorxu instinkti oyatmışdı və bu itlər ona nifrətlə hürür, mirildayırdılar. O da öz növbəsində başa düşürdü ki, onları dışləmək heç də vacib deyil. Onun şaqquşdayan cəhəngi və qəzəbələ titrəyən dodaqları səhvsiz fəaliyyət göstərir və demək olar ki, hər hansı hiddətlənən iti həsləməyə məcbur edirdi.

Amma həyat Ağ Dişə bir bəla sınağı göndərməmişdi. Bu bəla Kolli idi. Kolli onu göz açmağa qoymurdu. Kolli üçün qanun Ağ Dişin təsəvvür etdiyi gücdə deyildi. O, sahibinin onları dostluğa çağırın bütün cəhdlərinə qarşı çıxırdı. Kollinin qəzəbli, tükürpədici mıriltisi Ağ Diş dabən-dabən izləyirdi. Kolli onu toyuqların başına gətirdiyi müsibətə görə bağışlaya bilmirdi, möhkəm inanırdı ki, canavar balasının bütün niyyətlərində cinayət vardır. O, hər yerdə Ağ Dişin “pis əməlini” görürdü. Ağ Diş addimbaaddım izleyə-izleyə onun gününü göy əskiyyətə düşünləmişdi. Elə bil Kolli polis idi. Ağ Diş göyərçinə, yaxud da bir toyuğa boylanıb baxan kimi, bir hürüşmə qoparırdı ki, gel görəsən. Ağ Diş ondan canını qurtarmaq üçün yalnız yerə uzanıb başını qabaq pəncələri üstünə qoyur, özünü yatmış kimi göstərirdi. Belə olanda Kolli o saat gözdən itib səsini kəsirdi.

Kollinin ona verdiyi narahatlıqdan başqa hər şey yağı kimi gedirdi. Ağ Diş özünü səbirlə aparmağı öyrənmişdi, qanunları möhkəmcə mənimseməmişdi. Onun xasiyyətində müsbət əlamətlər, sakitlik və müdrik bir mətanət əmələ gəlmışdı. Ətraf mühit daha onunçun ədavətli deyildi. Burda təhlükə, ağrı-əzab qorxusu, ölüm yox idi. Əvvəller onu izləyən o naməlum hissin dəhşəti də tədricən yox oldu. Həyat sakit və asan idi. Həyat qorxusuz-hürküsz, düz, hamar axırdı.

Burda qar görmürdü, amma Ağ Diş bunu başa düşmürdü. Yəqin ki, düşünə bilsəydi Ağ Diş belə düşünərdi: “Yay nə yaman uzun çəkdi?!?” Qara olan ehtiyac şüursuz, dumanlı şəkildə idi. Qızmar yay günlərində günəş şüaları yandıranda Ağ Diş şimal üçün yüngülə darixirdi. Bu həsrət yalnız onun narahat-narahat gəzməsiylə bilinirdi. Bu həsrətin səbəbini heç özü də anlamırdı.

Ağ Diş öz hissələrini heç vaxt açıq-aşkar bildirməzdı. O, sahibinə sığınib qalar, yüngülə mirıldanar və yalnız bu yolla öz məhəbbətini

bildirərdi. Amma tezliklə o, üçüncü yolu da tapdı. Allahların gülməyinə dözə bilmirdi. Gülüş onu özündən çıxarıır, açıqlandırır, qəzəbini coşdururdu. Amma öz Allahına hirsənə bilmirdi və bir dəfə Skott xeyrixah niyyetlə onunla zarafatlaşdır güləndə, Ağ Diş özünü itirdi. Onun əvvəlki hiddəti qalxdı, amma bu dəfə həmin hiddət məhəbbətə güc gələ bilmədi. O, hirsənə bilmədi. Nə etməliydi? O öz məğrur görkəmini saxlamağa çalışdı, amma Skott daha bərkdən güldü. Ağ Diş daha da məğrurlaşdı, sahib isə elə hey şaqqanaq çəkib gülürdü. Nəhayət, Ağ Diş teslim oldu. Onun üst dodağı tərpəndi, dişlərini sıxdı, gözlərində naməlum od parladi. Ağ Diş gülüşə dözməyi de öyrəndi...

Ağ Diş sahibiyle oynaması da menimsəmişdi. O, yorulub taqətdən düşmədi, arxası üstə çevrilib ayaqlarını oynatmayı, hər cür zarafatı qəbul etməyi öyrəndi. Belə vaxtlarda özünü guya qəzəblənmiş kimi aparır, mirıldanır, dişlərini havada şaqqıldadırı, guya sahibindən dişdəm götürmək istəyir. Əslində isə bunu etmirdi. Skottu dişleyə bilməzdi. Və belə əyləncəli oyunun axırında, zərbələr və dişlərin şaqqılıtı güclənəndə birdən itlə Allah bir-birindən aralanıb hərəsi bir tərəfə düşür, bir-birlərinə baxırdılar. Sonra birdən (elə bil coşan dənizin üstündə qəflətən günəş boyanırdı) hər ikisi güləmeye başlayırdı. Oyun qurtaranda adətən Skott canavar balasının boynunu qucaqlayır, Ağ Diş isə öz zərif, yumşaq miriltisiyla sanki sevgi nəğməsi oxuyurdu.

Lakin Skottan başqa heç kəs Ağ Dişlə belə oynamaya cürət etmirdi. Canavar balası buna nəşr etməzdi. Hünəri var, bir kimse onun ləyaqətini tapdalayayırdı, yaxud onunla belə zarafat edəydi. Ağ Dişin vahiməli miriltisi, tüklərinin dimdik qalxması həmin cəsarətli adamın oynamaya həvəsini də öldürürdü. Ağ Diş sahibinə onunla zarafat etməyə icazə verirdi, bu o demək deyildi ki, o, adı it kimi öz sevgisini sağa-sola paylayardı. O, yalnız bir nəfəri sevirdi və öz sevgisini xirdalamaqdən imtina etmişdi.

Skott tez-tez at belində gəzintiyə çıxardı və Ağ Diş belə gəzintilərdə sahibini müşayiət etməyi özünün birinci dərəcəli vəzifəsi sayardı. Canavar balası şimalda öz sədaqətini insanlara bildirmək üçün qoşquda gəzirdi, cənubda isə heç kəs kirşədə getmirdi, buradakı itləri yükləmirdilər. Buna görə də Ağ Diş həmişə belə gəzintilərdə sahibinin yanında olardı. Buna öz sədaqətini bildirmeyin yeni forması kimi baxardı. Bütün günü beləcə qaćmaq onunçun su içmek kimi bir seydi. O, heç bir gərginlik sərf etmədən qaçırdı, yorğunluq bilməzdi, lap

vaşaq kimi qaçardı və texminən əlli mil qaçandan sonra gəlib atın qabağına çıxardı.

Bu gəzintilər Ağ Diş öz hisslerinin izharında daha bir yol öyrətdi ki, o, ömründə ikinci dəfə bundan istifadə etdi. Birinci dəfə bu belə oldu. Uidon Skott dəliqanlı atın belində yəhərdən düşmədən darvazanı açıb-bağlamaq istəyirdi. O bir neçə dəfə darvazaya yan aldı, onu bağlamağa çalışdı, lakin hürkmüş at geri çəkildi, kənara tullandı. At getgedə coşur, şahə qalxırdı. Sahib atı mahmızlayanda və qabaq ayaqlarını yerə salmağa onu məcbur edəndə at şıllaq atmağa başladı. Ağ Diş onları həyəcanla izləyirdi. Axırda səbri çatmadı, atın üstüne cumub qəzəbələ mirıldadı bu nərliyi daha çox hürməyi xatırladı.

Bu hadisədən sonra Ağ Diş tez-tez hürməyə cəhd edirdi və Skott onun bu cəhdlərini qiymətləndirirdi. Amma o, cəmi bircə dəfə hüre bilmədi, o da sahibinin yanında olmamışdı. Növbəti hadisə isə buna əsas oldu: Skot yenə at belində düzənlikdə gəzirdi. Birdən at kənara tullandı. At düz ayaqları altından sıvişib qaçan dovşanı görüb hürkmüşdü, ayaqları dolaşib büdrədi. Skott yəhərdən yerə dəydi və ayağı əzildi. Ağ Diş qəzəbləndi və atın boğazından yapışmaq istədi, amma sahib qoymadı. Skott qışqırdı:

— Evə get! Tez, cum evə!

Ağ Diş onu tək qorumaq istəmirdi. Skott bir balaca kağıza nəşr yazmaq istədi, amma nə qələm, nə də kağız tapdı. Sonra o, Ağ Diş evə getməyi əmr etdi.

Ağ Diş kədərlə ona baxdı, bir-iki addım yeridi, sonra qayıdış yavaşdan zingildədi. Onun sahibi Ağ Dişlə yumşaq, amma ciddi tərzdə danışındı. Ağ Diş qulaqlarını şəkləmişdi, öz sahibinə həyəcanla diqqət kəsilmişdi.

Uidon Skott dedi:

— Özünü itirmə, qoca canavar, get evə! Tez xəbər ver evə, di qaç dedim sənə!

Ağ Diş "evə" sözü tanış gəlirdi. O, qalan sözləri başa düşmərdi, axır ki, sahibinin nədən danışdığını anladı. O, çevrilib könülsüz-könül-süz düzənliyə götürüldü. Sonra dayanıb tərəddüd edə-edə geri baxdı.

Yenə əmr eşitdi:

— Evə dedim sənə!

Bu dəfə Ağ Diş əmrə riayət etdi.

Canavar balası evə çatanda hamı artırmada oturub axşam havasıyla sərinləndirdi. Ağ Diş tamam toz içindəydi və ağır-agır nəfəs alındı. Skottun anası iti görüb dedi:

— Uidon qayıtdı deyəsən!..

Uşaqlar Ağ Dişi qışqıra-qışqıra qarşılıyb sevinclə onun üstüne yürüdülər. O, uşaqlardan aralanıb artırmanın uzaq küncünə çəkildi. Balaca Uidon və Maud onu lap artırmanın uzaq küncünə qovdular. Canavar balası mirıldadı, uşaqlardan canını qurtarmağa çalışdı. Skottun arvadı təşvişlə o tərəfə baxıb dedi:

— Uşaqlar Ağ Dişin yanında olanda, vallah mən ürək-göbəyimi yeyirəm. Bir gün o, uşaqları parçalayacaq...

Ağ Diş uşaqları yixib nərildəyə-nərildəyə qəzəblə tələdən çıxdı. Ana uşaqlarını yanına çağırıb sakitləşdirdi və Ağ Diş rahat buraxmalarını tapşırıdı.

— Canavar həmişə canavar olaraq qalacaq. Ona bel bağlamaq olmaz! Bet söhbətə qarışib dilləndi:

— Axı o, həqiqi canavar deyil...

Hakim etiraz etdi:

— Sən də Uidonun sözünü inanırsan? O deyir ki, Ağ Dişin qanı it qanıdır. Axı bunu elə-bələ, havadan deyir. Əslində isə...

Hakim sözünü tamamlaya bilmədi. Ağ Diş onun qabağında dayanıb qəzəblə mirıldadı. Skott çıxmırıldı:

— Get yerinə! Tez ol, get yerinə!

Ağ Diş sahibinin – Allahının arvadına döndü. Canavar balası dişləriylə onun paltarının əteyindən yapışb özünə sarı dartanda qadın qorxusundan qışkırdı. Zərif paltar yırtıldı. Elə həmin andaca Ağ Diş hamının diqqətini özünə yönəldti. O durub başını lap yuxarı qaldırmışdı, adamların üzüne baxırdı. Onun boğazı qurumuşdu, titrəyirdi, amma heç bir səs çıxmırıldı. O, nəsə demək istəyirdi, içini nəsə dağıdırıldı.

Uidonun anası dilləndi:

— Bəlkə quduzaşlaşıb?.. Mən elə Uidona deyirdim ki, şimal iti istiyə dözə bilməyəcək...

Birdən Bet heyretlə qışkırdı:

— Ora bax, nəsə daniş!

Bu an elə bil Ağ Diş dil açdı və ucadan hürməyə başladı. Skottun arvadı inamlı dedi:

— Uidona nəsə olub!

Hamı yerindən dik qalxdı. Ağ Diş isə pilləkənləri enib dala baxa-baxa götürüldü. Bununla adamları dalınca çağırıldı. O, ömründə ikinci və axırıncı dəfə hürdü və adamları anlatmağa nail oldu.

Bu hadisədən sonra Siyera-Vista sakinlərinin ürəyində Ağ Diş özünə isti yer elədi. Hətta bir vaxt əlini dişlədiyi mehtər belə etiraf edirdi ki, Ağ Diş canavar olsa da, ağıllı heyvandır. Hakim Skott da bu fikirlə şərik idi və ailənin digər üzvlərinin etirazına cavab vermək üçün, dediklərinin düz olduğunu sübut etmək məqsədilə, ensiklopediyadan və müxtəlif zoologiya kitablarından götürdüyü təsvirləri, cədvəlləri göstərirdi.

Günlər ötürdü. Santa-Klara vadisinin qızmar günəş şüaları daha da yandırırdı. Lakin qışın yaxınlaşmasıyla əlaqədar (bu, Ağ Dişin cənubda ikinci qışydı) canavar balası qəribə bir kəşf etdi: daha Kolli bərk dişləmirdi. Onun yüngül dişdəkləri isə daha ağrı vermirdi. Ağ Diş çoban itinin onu əvvellər incitdiyini unutmuşdu və çalışırdı ki, Kolli ilə oynasın, onlar elə oynaqlaşırıdilar ki, hətta yöndəmsiz, gülüncə vəziyyət alırdılar.

Bir dəfə Kolli çəmənlikdə çox hərləndi, sonra Ağ Dişin dalınca çəkib meşəyə apardı. Skott nahara kimi at gəzintisinə çıxmaga hazırlaşırıdı. Ağ Diş bunu duymuşdu. Yəhərlənmiş at qapının ağzında durmuşdu. Ağ Diş tərəddüd etdi. O özündə elə bir ehtiras duymuşdu ki, bu hiss öyrəndiyi bütün qanunlardan da güclüydü. Bu ehtiras bütün vərdişlərdən, sahibə olan məhəbbətdən də güclüydü. Bu ehtiras yaşamaq eşqindən də güclüydü. Və Kolli onu yüngüləcə dişləyib qaçanda Ağ Diş öz qətiyyətini toplayıb çoban itinin dalınca götürüldü. Həmin gün Skott gəzməyə tək çıxdı.

Ağ Diş isə meşəyə Kolli ilə böyürə-böyüre qaçırdı. Vaxtilə, neçə il bundan əvvəl sakit şimal cəngəlliklərində onun anası – Kiççi də tək-gözəl beləcə qaçmışdı.

5

YATMIŞ CANAVAR

Təxminən Həmin günlərin birində qəzetlər San-Kventin höbsxanasından zalim bir məhbusun qaçması xəbərindən yazılmışdır. Bu, elə bir şəxs idi ki, anadan olandan pozulub korlanmışdı. Heç bir kömək

yeri olmayan bu şəxs cəmiyyətin amansız əllərinə düşmüdü. Bu əller rət düşən adam isə nəyə desən dənə bilərdi. Bu, heyvan idi, insan cildində heyvan və onu vəhşidən, yırtıcıdan başqa heç nə adlandırmaq olmazdı.

San-Kventin həbsxanasında onu heç cür tərbiyə edə bilmirdilər. İnadını heç bir cəza sindirə bilmirdi. O, son nəfəsədək vuruşmağa qadır idi, qəzəbliydi, amma döyülmək və əzilmək istəmirdi. Nə qədər qəzəblə coşurdusa, cəmiyyət onunla bir o qədər amansız rəftar edirdi və bu amansızlıq yalnız onun qəddarlığını artırırdı. Aclıq, çəkişmə, vuruşma! Cim Holl heyatda bunlardan başqa bir şey görməmişdi. Cimlə uşaqlıqdan, lap körpəlikdən belə rəftar etmişdilər. O, sütül bir uşaq olanda San-Fransiskonun ucqar hissəsində yaşayırıd və bu vaxt cəmiyyət onu necə istəsəydi formalasdırıb ilərdi.

Həbsxanada üçüncü dəfə yatanda Cim Holl özü kimi zalim və yırtıcı bir gözətçiye rast gəlmışdı. Gözətçi onu hər cür təqib edir, ona nəzarətçilərin qabağında şər atırdı. Beləliklə, güzəştərindən də məhrum etmişdilər. Gözətçiylə Cim arasında fərq bunda idi ki, birinci cibində açar və tapança gəzdirirdi, Cimin əlində isə heç nə yox idi. Lakin bir dəfə o, gözətçinin üstünə atılıb cəngəlliklərə yaşıyan vəhşi kimi dişlərini onun boğazına sancıdı. Bundan sonra Cim Hollu təkədamlıq kaməraya saldılar. O, burada üç il qaldı. Kaməranın döşəməsi, divarları və damı dəmirdən idi. Bu müddət ərzində bir dəfə də olsun Cim kaməradan çölə çıxmadı, bir dəfə də olsun hava, günəş üzü görmedi. Gündüzlər kaməra ala-toranlıq olurdu, gecələr isə zülmət və sükünet. Cim Hollu diri-dirisi dəmir qəbrə qoymuşdular. O, insan üzünə həsrət idi. Heç kəslə kəlmə kəsə bilmirdi. Ona yemək ötürəndə Cim vəhşi kimi bağırırdı. O, bütün dünyaya nifret edirdi. O, qəzəbdən bütün günü, bütün gecəni hönkürtüylə ağlayırdı, sonra həftələrlə, aylarla susurdu, bu səssizlik zülmətində, onun qəlbini işləmiş zülmətin dəli süküntunda cincirini çıxarmırdı.

Sonra necə oldusa, gecələrin birində o qaçıdı. Nəzarətçi inad edirdi ki, bu, ağlagəlməz bir hadisədir, ola bilməz. Amma kaməra boş idi, onun qapısı ağızında öldürülmüş gözətçinin meyiti qalmışdı. Həbsxanadan çıxana kimi daha iki adam öldürmüdü və onların hamısını Cim Holl öz silahsız əlliye boğub öldürdü.

Cim Holl gözətçinin silahını götürüb dağlarda gizlənmişdi. Onun başı üçün külli miqdarda qızıl pul ayırmışdilar. Tamakkar fermerlər

əllərində silah onun dalınca düşmədülər. Onun qanının qiyməti hesabına oğlu-uşağı kollecə göndərmək, ya da girov kağızı almaq olardı. Guya vəzifə borcunu yerinə yetirmək məqsədilə əlisilahlı adamlar Hollu axtarmağa çıxmışdilar. Cinayətkarları axtarıb tapan itli dəstə də onun qanlı izinə düşmüdü. Adamların şikayətinə görə, axtarış qrupu telefonla zəng çalır, teleqramlar göndərir, xüsusi qatarlar sıfariş verir, öz axtarışlarını gecə-gündüz davam etdirildilər.

Hərdənbir Cim Holl öz təqibçilərinin görünə görünürdü. Bu zaman adamlar onu tutmaq üçün şücaət göstərir, yaxud da onu axtarmaq üçün hər yerdə səpələnirdilər. Bundan sonra bütün şəhər bu baredə qəzetlər vasitəsilə xəbər tuturdu. Adamlarla qarşılaşanda Cim Holl bir neçəni öldürür, yaralayırdı. Yaralanılanları xəstəxanalara aparırdılar, onların yerini isə digər insan ovu həvəskarları tuturdu.

Bundan sonra Cim Holl itdi. İtlər onun izinə düşdülər. Silahlanmış adamlar günahsız fermerləri tutur, onlardan pasport tələb edirdilər. Hollun başı üçün müəyyən edilmiş pulu almaq ehtirası ilə yanın adamlar dağlardan neçə dəfə onun "meyitini" tapıb getirmişdilər.

Bu müddət ərzində Siyera-Vista malikanəsində də qəzetlər oxunurdu. Bu xəbərləri maraqlanıb çox, həyəcanla izləyirdilər. Qadınlar qorxurdular. Hakim Skott xoruzlanıb onlarla məzələnirdi. Cim Holl məhkəmədə onun qarşısında dayanmış, öz ölüm hökmünü ondan dilləmişdi. Bu dəfə Cim günahkar deyildi. Onu ədalətsiz mühakimə edirdilər. Oğular və polislər arasında buna "məhbəslə diyirlənmək" deyirdilər.

Cim Hollu etmədiyi cinayətə görə həbsxanaya diyirlətdilər. Onun əvvəllər iki dəfə həbsdə olduğunu nəzərə alan hakim Skott əlli il həbs hökmü oxudu.

Hakim Skott işin nə yerdə olduğunu o qədər də bilmirdi və şübhə etmişdi ki, o, istər-istəməz, sübut dəlillərinin qondarma olduğuna görə, polislərlə əlaqqoyə girmişdi. Cim Hollun cinayətdə təqsiri yox idi. Cim Holl hakim Skottun bütün işlərdən xəbərdar olduğuna əmin idi və bu ədalətsiz hökmü ona kəsməklə Skott polisin əlindən tutmuşdu. Buna görə də, hakim hökm oxuyanda, Cim əlli il iş kəsəndə (ölüm ondan yaxşıydı) Cim Holl həyatın onunla bu qədər amansız olduğuna nifret etmişdi və bu vaxt hiddətlənin yerindən durmuşdu. O qədər hiddətlənmişdi ki, göy mundir geyinmiş düşmənləri axırda onu vurub yerə sərmışdilər. O, hakim Skottu ədalət pərdəsini yırtan təməl daşı hesab

etmiş, onu öldürməklə hədələmişdi. Sonra isə Cimi diri-dirə həbsxana kamerasında basıldılar... O isə burdan qaçıdı.

Ağ Diş bütün bunlardan xəbərsiz idi. Amma onunla sahibin arvadı Əlis arasında bir sərənəti vardi. Her gecə, bütün Siyera-Vista malikanəsi yatandan sonra Əlis çarpayıdan durub Ağ Dişi salona buraxırdı. Ağ Diş otağa öyrəşməmişdi. O, ev iti deyildi və evdə gecələyə bilmirdi. Sübh tezdən isə heç kəs yuxudan durmamış Əlis yerində səssizcə qalxıb canavar balasını həyətə buraxırdı.

Bələ gecələrin birində hamı yuxuya gedəndən sonra Ağ Diş ayıldı və yerində səssizcə uzandı. O, evdə naməlum bir Allahın olduğunu duydu. Addım səsleri eşitdi. Ağ Diş hürmədi. Bu, onun adəti deyildi. Naməlum Allah səssizcə addımlayır, canavar isə hənirsiz onu izləyirdi. Çünkü onun bədənинə ilisən paltarı yox idi. O, səssiz hərəkət edirdi. Şimal cəngəlliyyində ürkək quşları tutmaq müyəssər olmuşdu və o, quşu qəflətən qamarlamağın vacib olduğunu bilirdi.

Naməlum Allah pilləkənin yanında dayanıb qulaq verdi. Ağ Diş tərəfənmədi, durmuşdu, hərəkət etmirdi və səbirlə nə olacağını gözləyirdi. Pilləkən dəhlizə çıxırdı. Burda onun sahibinin otağı yerləşirdi və orada sahibin əziz və doğmaları yatırdılar. Ağ Diş tüklərini qabardı, amma səssiz-səmirsiz gözlədi. Naməlum Allah ayağını pillələrə qoyub yuxarı qalxmağa başladı.

Elə bu an Ağ Diş cumdu. O, bunu heç bir xəbərdarlıq etmədən gördü, heç mırıldamadı da. Onun bədəni havada ox kimi viyildədi və o, düz naməlum Allahın kürəyindən yapışdı. Ağ Diş onun çıyılın-dən sallanıb dişlərini boğazına batırdı. O, bütün ağırlığını naməlum Allahın üstünə salıb, bircə dəqiqədə onu arxası üstə yixdi. Hər ikisi döşəməyə sərənləndi. Ağ Diş kənara sıçradı, naməlum adam təzəcə ayağa qalxmaq istəyirdi ki, canavar balası yenə onun üstünə şığıdı, dişlərini yena onun boğazına batırdı.

Siyera-Vista mülkünün sakınları hövlnak yuxudan ayıldılar. Pilləkəndən gələn səs-küydən düşünmək olardı ki, orada böyük bir şeytan sürüsü döyüşür. Gülə açıldı: bir, iki, üç... Kimsə dəhşət və ağrından inildədi. Sonra dəhşətli mırıltı eşidildi. Və bütün bu səsler yixılan mebelin tarappiltisina və sinan şüşələrin cingiltisinə qarışdı.

Lakin səs-küy birdən qalxdığı kimi birdən de kəsildi. Bütün bunlar cəmi üç dəqiqə çəkmişdi. Sakınlər təşviş içində pilləkənin yuxarısına yığışdırılar.

Aşağıda qaranlıqdan xırıltılı səsler gəlirdi. Elə bil suyun üstündə hava köpüklenirdi. Tədricən xırıltı fisiltıyla əvəz olundu, lap fit səsini xatırlatdı. Amma bu səsler də tezliklə kəsildi, sanki kimse güclə hava udurdu.

Uidon Skott işığı yandırdı. Pilləkən və dəhliz işıqlandı. Sonra həkimlə oğlu əllərində tapança ehtiyatla aşağı düşdülər. Artıq gec idi. Ağ Diş öz işini görmüşdü. Yixilmiş, sinmiş mebelin arasında bir adam böyru üstə uzanmışdı, üzü əlləri ilə örtülüydi. Uidon Skott əyilib həmin adamın üzünü açdı. Boğazında qızaran yaralar onun ölümünün labüldüyünü sübut edirdi. Hakim Skott qısqırdı:

– Cim Holl!

Ata və oğul bir-birinə mənalı-mənalı baxdılar, sonra Ağ Dişə nəzər saldılar. Canavar balası da böyru üstəydi. Gözləri yumuluydu, amma adamlar onun üstünə əyiləndə kirpiklərini qaldırıb baxmağa çalışdı, quyuğunu zorla tərpətdi. Uidon Skott Ağ Diş tumarladı və sığallanan heyvan astadan mırıldandı. Amma bu mırıltı elə o dəqiqə kəsildi. Ağ Dişin kirpikləri qırılıb yumuldu, elə bil bütün bədəni boşaldı və döşəmənin üstünə düşdü.

Skott piçiltıyla:

- Zavallı, soninkı qurtardı... – dedi.
- Hələ bilmək olmaz – deyə hakim Skott telefona cumdu.

Ağ Dişin böyür-başını təxminən saat yarım nəzərdən keçirən cərrah dedi:

– Düzü, onun yaşamasına ümidi yoxdur, minden biri sağ qalır.

Pəncərədən düşən ilk günəş şüaları elektrik işığını avazitdi. Uşaqlardan savayı bütün ailə üzvləri cərrahın başına yığışmışdı. Görəsən, cərrah Ağ Diş barədə nə deyəcək?

Cərrah deyirdi:

– Dal ayaqları, qabırğalarının üçü sıñib, biri isə, deyəsən, yüngülə zədələnib, çox qan itirib. Ola bilsin ki, başqa daxili zədələri də var. Görünür, onu təpikləyiblər. Hələ güllələrin üçünən də deşib keçdiyini demirəm. Yox, vəziyyəti çətindir, ümid çox azdır. Bir faiz güman varsa, o da bəlkə çoxdur.

Hakim Skott ucadan dedi:

– O bir faiz ümidi itirmək olmaz! Nə qədər desəniz pul verəcəyəm. İşığa salın, nə lazımdı, edin... Uidon tez San-Fransiskoya telegram vur, doktor Nikols gəlsin. Siz Allah, inciməyin, doktor. Biz sizə inanrıq. Amma belə it üçün gərək mümkün olan hər şeyi edəsən.

— Əlbəttə, əlbəttə! Başa düşürəm. Bu it ona layiqdir. O, insan kimidi, qayğısına gərək qalasan. Xəsta usağa qulluq göstərdiyin kimi gərək ona baxasan. İstiliyini həmişə yoxlayın. Saat onda bir de gəlib baxaram.

Ağ dişə insan kimi baxır, qulluq edirdilər. Hakimin qızları xəstəyə baxan qadın çağırmağın əleyhinə oldular, onlar bu işi öz öhdələrinə götürdülər. Ağ Diş isə cərrahın ondan imtina etdiyi o yeganə ümidi həyatdan qopartdı. Əlbəttə, səhv etdiyinə görə cərrahı qınamaq olmaz. O, nərmənəzlik insan bədənlərini dəfələrlə sağalmış, neçə nəslin bədənində cərrahiyə əməliyyati aparmışdı. Ağ Dişlə müqayisədə həmin xəstələrin hamısı kövrək və zəif idilər və həyatdan yapışa bilmirdilər. Ağ Dişsə şimal cəngəlliyindən çıxmışdı. Bu cəngəllik heç kəsi kövrək və zərif etmir, bu cəngəllik zəifləri məhv edir. Nə onun ata-anasında, nə də əcdadlarında zəriflik əlaməti olmuşdu. Şimal çöllüyü ağ Dişə dəmir orqanizm bəxş etmiş, onu möhkəmlətmüşdi. O, bütün ruhu, canı, nəfəsiyle həyatdan bərk-bərk yapışmışdı. Bu inadkarlıq, yaşamağa ehtiras hər hansı canlı varlığa xas idi.

Ağ Dişi gipsə salıb möhkəm sarılmışdır. Tərpənə bilmirdi, heftələrlə ölmələ əlbəyaxa oldu. Çox yatırıldı, çoxlu yuxular görürdü və onun beynində bitib-tükənməyən şimalın xəyali canlanırdı. Ötən günlər təzədən oyanmışdı. Hər tərəfdən Ağ Dişə el uzadırdılar, o, yenə mağarada, Kiçci ilə yaşayırırdı, bütün bədənini əsdirərək Qrey Biverin ayaqları altında sürüñür, ona öz itaətkarlığını beləcə ifade edirdi, o, Lip-lipin təqiblərindən canını qurtarmağa çalışır, qaçıb aradan çıxdı...

Ağ Diş yenə sakit meşədə qaçırdı. Yenə aclarq içinde ov etməyə çıxmışdı, o yenə özünü kirşənin başında görür, Mit-sahin, Qrey Biverin qırmanlarının yelləndiyini, qışqırıqlarını, "Hoydu", "hoydu!" demələrini eşidirdi. Kirşələr dərəyə qoşqu bir-birinə dəyirdi. Ağ Dişin qarşısında onun Göyçək Smitlə bağlı günləri, məşəqqətlə həyatı, döyüsləri canlanırdı. Belə anlarda o zingildəyirdi, mirıldayırdı, yanında oturan adamlar isə deyirdilər ki, Ağ Diş, yəqin, yenə pis yuxu görür.

Amma hər şeydən əvvəl ən əzabverici şey hər gün təkrar olunan dəhşət idi; Ağ Diş yuxuda tramvay görürdü, onun cingiltili səsini eşidirdi. Bu tramvay dəhşətlə nərildəyə-nərildəyə, cırıldaya-cırıldaya onun üstünə gəlirdi, lap elə bil nəhəng, güclü vaşaq kimi gəlirdi. Budur, Ağ Diş kolluqda gizlənir, uzanıb sincabın ağacdan yerə düşməsini gözləyir. Bax o öz ovunun üstünə atılıb və... Sincab o saat dönüb olur vahiməli tramvay. Bu nəhəng maşın onun üstündə norildəyir, elə bil

üstünə dağ aşır, sonra uğuldayır, od püskürür. Qartal da onun kimi. O da göydən daş kimi yerə düşürdü və o da tramvaya döndürüd. Ağ Diş özünü yenə Göyçək Smitin qəfəsində hiss edirdi. Onun başına adamlar yiğisir və o bilir ki, tezliklə yenə vuruşma-boşuşma başlanacaq. Qapıya baxır, öz rəqibini gözlöyir. Bu vaxt qapı açılır və həmin dəhşətli tramvay yenə onun üstünə gəlir. Belə dəhşətli qarabasmalar hər gün təkrar olur, ona hər gecə yuxuda əzab verirdi.

Nəhayət, gözəl günlərin birində onun sarığısını açdlar, gipsini götürdülər. Bu gün necə də təntənəli gün idi! Bütün Siyera-Vista Ağ Dişin yanındaydı. Sahib, onun Allahı zavallı canavar balasının qulağının dibini qaşıyır, o isə yumşaq nərilti ilə öz canavar mahnisini oxuyurdu. Skottun arvadı Ağ Dişə "Misilsiz Canavar" adı qoydu. Bu təzə ad heyrətlə, sevincə qəbul olundu. Bütün qadınlar təkrar etməyə başlamışdır: "Misilsiz Canavar!".

Misilsiz Canavar ayaga durmağa çalışdı. Lakin səndirleyib yixıldı. Sağalmağa hələ vardı, əzelələri öz gücünü və çevikliyini itirmişdi. O öz zəifliyindən utanırdı. Elə bil allahların yanında günah işlətmişdi. Var gücünü toplayaraq, axır ki, pəncələrini üstə qalxdı, o tərəf-bu tərəfə silkeləndi. Qadınlar bir ağızdan qışqırıb dedilər:

— Misilsiz Canavar!

Hakim Skott təntənəli baxışlarla qadınları süzüb dilləndi:

— Sizin sözünüzdə həqiqət var! Mən həmişə bunu təsdiq edirdim. Heç bir it Ağ Diş kimi edə bilməzdii. O canavardır, əsl canavar!

— Bəli, misilsizdir, — deyə hakim razılaşdı. — Bundan sonra mən onu elə beləcə çağıracağam; Misilsiz Canavar!

Həkim dedi:

— O təzədən yeriməyi öyrənməlidir. Qoy elə inididən başlasın. Onu həyətə düşürün.

Ağ Diş həyətə düşdü. Siyera-Vista malikanəsinin bütün sakinləri ifixarla onun dalınca düşdülər. Zavallı canavar çox zəifləmişdi, çəmənliyə çatan kimi otun üstündə uzandı, bir az dincini aldı. Sonra əməliyyat davam etdi, hər addımdan sonra Ağ Dişə tədricən güc gəlməyə başladı. Damarlarındakı qan daha coşqun dövran edirdi. Tövləyə çatanda darvazanın ağızında Kollini gördü. Kollinin dörd yanında altı dənə sağlam küçük günəş şüaları altında xumarlanırdı.

Ağ Diş küçük'lərə anlaşılmaz heyrətlə baxdı. Kolli hiddətdən mirıldandı və Ağ Diş ona yaxın durmamağı qərara aldı. Skott çəmən-

liyin üstündə sürünen küçüyü ayağı ilə Ağ Dişə tərəf itələdi. Ağ Diş tükərini qabartdı, amma Allah onu sakitləşdirdi. Bet Kollini tutmuşdu. İt Ağ Dişdən gözünü çəkmir, mıriltısıyla bildirmək isteyirdi ki, arxayın olmaq hələ tezdir.

Balaca küçük Ağ Dişə sarı süründü. Ağ Diş qulaqlarını şəklayib maraqla ona baxdı. Sonra onlar burunlarını bir-birine toxundurdular. Və küçük öz isti diliylə canavarın çənəsini yalamağa başladı. Ağ Diş qeyri-ixtiyari olaraq özü də dilini çıxarıb küçüğün üz-gözünü yaladı.

Allahlar sevincək halda bir-birini təbrik edir, əllərini sıxırlar. Ağ Diş təəccübü, anlaşılmaz baxışlarıyla onlara göz qoyurdu. Bu vaxt özündə yenə zəiflik hiss etdi, yenə səndirləndi, uzanaraq başını yana əydi. O biri balaca küçüklər də onun yanına süründülər. Kolli narahat olsa da, Ağ Diş küçüklərin onun belinə dırmaşıb yumbalanmalarına məğrur-məğrur, ləzzətlə düzürdü.

Allahların əllərinin alqışı onu əvvəller olduğu kimi sıxırdı. Tezliklə bu hiss ötüb keçdi. Küçüklər oynaqlaşırdılar. Ağ Diş isə günəşin zərrin şüaları altında uzanıb mürgüleyirdi.

MEKSİKALI

1

Heç kəs onun keçmişini bilmirdi; Xuntada olan adamların da bundan əsla xəbərləri yox idi. Bu onların "balaca müəmməsi", onların "böyük vətənpərvəri" idi. Özü də gələcək Meksika inqilabı üçün özünəməxsus bir üsul ilə işləyirdi və onlardan az can yandırmırdı. Bu o qədər də tezliklə təsdiq edilmədi, çünki Xuntada onu xoşlamırdılar. O, birinci dəfə onların tünlik olan binasına gəldiyi üçün hamısı onun casus – Diasın muzdlu agentlərindən biri olduğundan şübhələnmişdi. Axı onların çox yoldaşları Birləşmiş Ştatların məlki və hərbi dustaqxanalarına səpolənmişdi! Onlardan bəzilərinin əl-ayaqları buxovlanmışdı; lakin onları elə buxovlanmış halda sərhəddən kənara çıxarıb, divar dibinə düzərək güllələyirdilər.

Bu oğlan ilk baxışda xoş təsir bağışlamırdı. Bu, doğrudan da, gənc bir oğlan idi; yaşı on səkkizdən çox olmazdı; özü də yaşına görə o qədər də boylu-buxunlu deyildi. O bildirmişdi ki, adı Felipe Riveradır, özü də inqilab üçün işləmək isteyir. Vəssalam, bundan artıq bir kəlmə də danışmamış, heç bir başqı izahat verməmişdi. O durub gözləyirdi. Dodaqlarında nə bir təbəssüm, gözlərində nə bir munis baxış vardı. Boy-buxunlu, iti hərəkəti Paulino Vera daxilən elə bil sarsıldı. Bu oğlan ona qaradınməz və qaraqabaq görünmüdü. Onun qara gözlərində nə isə ilansayağı, zəhərli bir kin və qəzəb alışib-yanırdı. Oğlan baxışlarını inqilabçılarından ayırib, xirdaca vücutlu Missis Setbinin işgūzar bir surətdə taqqıldatlığı yazı makinasına çevirdi. Onun gözləri bir an Setbinin üzərində durdu. O da bu baxışı duydı, onda nə isə naməlum bir hiss oyandı və öz işini dayandırdı. Qadın yenidən işin ahənginə uya bilmək üçün, çap etdiyi məktubu bir də oxumalı oldu.

Paulino Vera sualedici nəzərlərlə Arellano ilə Ramaşa baxdı, onlar da sualedici nəzərlərlə əvvəl ona, sonra da bir-birinə baxdılar. Onların üzərinin ifadəsindən qətiyyətsizlik və şübhə sezilirdi. Bu arıqca oğlan bir müəmma, həm də təhdidlə dolu bir müəmma idi. O, bütün inqilabçılar üçün anlaşılmaz bir tapmaca idi, onun Diasa qarşı, Diasın zülmünə qarşı coşqun nifrəti, nəhayət, yalnız sədaqətli vətənpərvərlərə məxsus bir duygu idi. Burada nə isə onların bilmədikləri başqa bir şey var idi. Lakin onların hamisindən həssas və qətiyyətli olan Vera sükütu pozaraq:

– Çox gözəl, – deyə soyuq bir əda ilə dilləndi, – sən deyirsən ki, inqilab üçün işləmək istəyirsən. Gödəkcəni çıxar. Odur, ordan as. Gedək, mən sənə vedrə ilə əsginin yerini göstərim. Görürsənmi, bizim döşəmə çırklıdır. Sən işə elə bununla başlarsan ki, əvvəl bu döşəməni, sonra da o biri otaqların döşəmələrini yaxşıca yuyarsan. Zibil qablarını da yaxşıca təmizləmək lazımdır. Sonra da pəncərələri silərsən.

– Bu inqilab üçündürmü? – deyə oğlan soruşdu.

– Hə, inqilab üçündür, – deyə Paulino cavab verdi.

Rivera şübhəli-şübhəli onların hamisini süzüb gödəkcəsini çıxarmağa başladı.

– Yaxşı, – deyə o dilləndi.

Daha heç bir şey söyləmədi. O, hər gün işə gəlir, silir-süpürür, təmizləyirdi. Sonra sobaların külünü atır, kömür və alışqan götürür, adamların içerisinde ən çox can yandırani gəlib öz iş yerində oturma-mışdan əvvəl, sobaları alışdırırdı.

– Mən gecəni burada qala biləremmi? – deyə o bir dəfə soruşdu.

Aha! Budur, Diasın caynaqları aşkarə çıxır. Xuntanın binasında gecə qalmaq – onun sırlarınə, adlar siyahısına və Meksikada olan yoldaşların ünvanlarını öyrənməyə yol tapmaq deməkdir. Onun xahişini rədd etdirər və Rivera daha bu barədə heç bir vaxt xahiş etmədi. Onun harda yatdığını bilmirdilər, harda və nə vaxt yedyini də bilmirdilər. Bir dəfə Arellano ona bir neçə dollar təklif etdi. Rivera rədd mənasında başını buladı. Vera işə qarışib onu dilə tutmaq istədikdə isə o dedi:

– Mən inqilab üçün işləyirəm.

Bizim zamanımızda inqilab etmek üçün çox pul lazımdır. Xunta da həmişə bu barədə sıxıntı içinde idи. Xunta üzvləri ac qalırdısa da, iş üçün öz qüvvələrini əsirgəmirdilər; ən uzun günlər onlara kifayət qədər uzun görünmürdü; amma bununla bərabər hərdən onlara elə gəllirdi ki, inqilabın baş tutub-tutmayacağı bir neçə dollardan asılıdır. Bir dəfə binanın kirayəsi birinci dəfə olaraq iki ay ərzində ödənəmediyindən binanın sahibi onları eşiyyə atmaqla hədələdikdə, elə həmin bu Felipe Rivera – əynində cindir, ucuz köhnə bir paltar olan döşəmə-yuyan oğlan Mey Setbinin stolunun üstünə almış qızıl dollar qoydu. Bu, sonralar da təkrar olundu. Maşında çap olunmuş üç yüz məktub (kömək üçün çağırış, fəhlə təşkilatlarına müraciətnamələr, hadisələri düzgün göstərməyən qəzet məqalələrinə etirazlar, Birləşmiş Ştatlarda

məhkəmələrin özbaşinalığına və inqilabçıların təqib olunmalarına qarşı protestlər) marka olmadığından gönderilməyib qalırdı. Veranın atasından qalma köhnə zengli qızıl saat satılıb işə sərf olunmuşdu. Mey Setbinin barmağında xirdaca, sadə qızıl üzük də satılmışdı. Vəziyyət çox ağır idi. Ramos ilə Arellano ümidsiz halda uzun bişərini di-dişdirirdilər. Məktublar gönderilməli idi, amma poçt nisəyə marka vermirdi. Onda Rivera şlyapasını başına qoyub çıxdı. O qayıdış gəldikdə, Mey Setbinin stolunun üstünə min ədəd iki sentlik marka qoydu.

Vera yoldaşlarına müraciətə:

– Görəsən, bunlar Diasın lənətə gəlmış qızılına alınmayıb ki?! – dedi.

Onlar qaşlarını dərtib heç bir cavab vermədilər. İngilab üçün döşəmə-yuyan Felipe Rivera sonralar lazım gəldikcə, Xuntanın ehtiyaclarına sərf edilmək üçün qızıl və gümüş gətirməkdə idi.

Bununla bərabər onlar özlərini onu sevməyə məcbur edə bilmirdilər. Onlar bu oğlunu tanımırlılar. Onun davranışını onlارından tamamilə başqa idi. O, ürəyini heç kimə açmırı. Onunla səhbətə girişmək üçün göstərilən bütün təşəbbüsleri rədd edirdi və onu sorğu-suala çəkməyə onların cürəti çatmırı.

– O, bəlkə də böyük və yovuşmaz bir ruhdur... bilmirəm, bilmirəm! – deyə Arellano aciz halda əllərini yellədi.

– Onda nə isə insana xas olmayan bir şey var, – deyə Ramos qeyd etdi.

– Onun qəlbində hər bir şey kütləşmişdir, – deyə Mey Setbi diləndi. – Elə bil ki, qəlbində işiq və gülüşü odla yandırıb-yaxmışlar. O öldürür, amma bununla bərabər onda nə isə qorxunc bir həyat qüvvəsi hiss olunur.

Paulino dedi:

– Rivera cəhənnəm əzabı çəkmışdır. Cəhənnəm əzabı çəkməmiş bir adam belə ola bilməz, çünkü o çox uşaqdır.

Amma bununla belə onlar Riveranı sevə bilmirdilər. O heç bir zaman səhbət etmir, heç bir zaman heç nə soruştur, öz rəyini söyləmirdi. İngilab haqqındaki mübahisələr şiddetləndiyi və qızığınlaştığı bir zamanda o, cansız bir cisim kimi heç tərəpnəmədən dayana bilirdi, bu vaxt yalnız gözləri par-par parıldayırdı. Onun gözləri odda qızarmış şış kimi danışanların üzlərinə sancılır, onları karixdırır və həyəcanlanırırdı.

– O casus deyil, – deyə Vera Setbiyə müraciət etdi. – O vətənpərvədir, mənim bu sözümü yadda saxlayın! Bizim hamımızdan yaxşı bir vətənpərvərdir! Mən bunu ürəkdən duyar, əqlimlə dərk edirəm, amma bununla bərabər onu əsla tanımiram.

Mey Setbi:

– Onun xasiyyəti pisdir, – dedi.

– Hə, – deyə Vera cavab verdi və diksinən kimi oldu. – O, bu gün mənə baxdı. Bu gözlər sevə bilməz, onlar hədələyir; o gözəl pələng gözləri kimi kinlidir. Mən bilirəm ki, əgər işimizə xəyanət etsəm, məni öldürər. Onun qəlbini yoxdur. O, polad kimi amansız, şaxta kimi sərt və soyuqdur. O, insanı tənha dağ təpəsində donduran qış gecəsinin ay işığı kimidir. Bütün qatillərlə birlikdə Diasdan qorxmuram, amma bu oğlanın qorxuram. O, ölüm nəfəsidir.

Amma bununla bərabər Vera özü yoldaşlarını inandırdı ki, Rivəraya məsul tapşırıq verilməlidir. Los-Anceles ilə Aşağı Kaliforniya arasında rabitə kəsilmişdi. Üç yoldan özləri-özlərinə qəbir qazmış və o qəbrin kənarında güllələnmişdir. Los-Ancelesdə iki başqa yoldaş Birləşmiş Ştatların dustağı olmuşdur. Federal qoşunların komandiri Xuan Alvarado xain çıxmışdır. O onların bütün planlarını pozmuşdu. Onlar Aşağı Kaliforniyadakı həm köhnə, həm də yeni inqilabçılarla rabitəni itirmişdilər.

Gənc Rivera lazımı təlimat alıb cənuba yola düşdü. O qayıdır gəldikdə rabitə bərpa edilmiş, Xuan Alvarado isə öldürülmüşdü; onu, köksünə dəstəyə qədər sancılmış bir bıçaq olduğu halda öz yatağında tapmışdilar. Bu, Riveraya verilmiş səlahiyyətdən artıq idi; amma Xunta da onun bütün hərəkətləri barəsində dürüst məlumat var idi. Ondan heç bir şey soruştular, o da heç bir şey danışmadı. Yoldaşlar bir-birinin üzüne baxıb, hər bir şeyi başa düşdülər.

Vera dedi:

– Mən size söyləmişdim. Dias hamidan çox bu gəncdən qorxmalıdır. O, amansızdır, cəza verən bir əldir.

Əvvəlcə Mey Setbinin müşahidə etdiyi, sonra isə hamının tösdig etdiyi kimi, Riveranın pis xasiyyətli olması sırf fiziki əynani dəlillerlə də sübut edildi. İndi onun tez-tez dodağı partlamış, qulağı şışmış, gözünün altı göyərmiş olurdu. Aydındı ki, o yeyib yatdığı və buradakı adamlara məlum olmayan yollarla veyllənin pul qazandığı həmin xarici aləmdə dava-dalaş salırdı. Bir qədər keçidkən sonra Rivera

Xuntanın hər həftə buraxdığı xirdaca inqilabi bəyannamələrin mətnini hərflərlə yığmağı öyrəndi. Ancaq bəzən elə olurdu ki, o, hərfləri yığa bilmirdi: gah baş barmaqları zədələnmiş olub işləmir, gah da bir qolu hərəkətsiz halda yanına düşüb yırğalanır və üzündə şiddətli ağrı olamotları görünürdü.

Arellano deyirdi ki: – O avaradır.

Ramos deyirdi: – Meyxanalar düşkünüdür.

Vera soruşurdu: – Bəs ona pul hardan? Bu gün xəbər tutmuşam ki, o, yüz qırq dollarlıq kağız hesabını ödəmişdir.

– Bu onun yox olmalarının nəticəsidir, – deyə Met Setbi qeyd etdi.

– Bu barədə o, heç bir şey danışmir.

– Onu güdmək lazımdır, – deyə Ramos təklif etdi.

– Mən onu güdən casus olmaq istəməzdəm, – deyə Vera cavab verdi. – Elə bilirəm ki, məni dəfn mərasimində başqa bir də heç bir zaman görə bilməzdiniz. O, nə isə coşqun bir ehtiras düşkünüdür. Özü ilə bu ehtirasın arasına girməyə heç Allaha da icazə verməz.

– Onun qarşısında mən özümü uşaq bilirəm, – deyə Ramo etraf etdi.

Arellano dedi:

– Mən ona ibtidai bir qüvvə olduğunu hiss edirəm. O, vəhşi bir canavardır, hücuma hazır olan gözlüklü ilan, zəhərli bir skolopen-dradır!

– O, inqilabin özü, onun nəfəsi onun alovudur, – deyə Vera söhbəti davam etdirdi. – O, amansız, səssizcə həlak edən intiqam timsalıdır. O, gecənin sakitliyində daim oyaq olan ölüm mələyidir.

Mey Setbi isə dedi:

– Mən onu düşünəndə az qalıram ağlayam. Onun dostları yoxdur. Onun hamidan zəhləsi gedir. O bizə yalnız ona görə dözür ki, biz öz arzularını yerinə yetirmək üçün bir vasitəyik. O təkdir, lap tək-tən-hadır... – Bu sözləri söylərkən Mey Setbinin səsi boğuq bir hıçkırtı ilə kəsildi və gözləri dumanlandı.

Riveranın vaxtını keçirməsi doğrudan da bir sərr ididi. Elə vaxt olurdu ki, o bir həftə ərzində gözə görünmürdü. Bir dəfə bir ay yox oldu. Həmişə belə hallarda o qayıdır gəldikdə heç bir izahat vermədən, Mey Setbinin stolunun üstüne qızıl pullar tökürdü. Sonra yenə bütün vaxtını, günlərini, həftələrini, Xuntaya sərf edirdi. Yenə qeyri-müəyyən fasılələrdən sonra bütün günü yox olurdu. Xuntanın binasına yalnız

səhər tezdən, ya da gecə vaxtı gəlirdi. Bir dəfə Arellano onu gecə yarısı hərflərlə bəyannamə yiğanda görmüşdü; onun barmaqları şişmişdi, partlamış dodağından isə qan axırdı.

2

Həlledici dəqiqələr yaxınlaşırıldı. Hər necə olsa inqilab Xuntadan asılıydı. Xunta isə çox sıxıntılı bir vəziyyətdə idi. Pula olan ehtiyac həmisişkindən daha kəskin hiss edilirdi, onu tapmaq isə daha da çətinləşmişdi.

Vətənpərvərlər bütün var-yoxlarını vermişdilər. Daha verməli bir şeyləri qalmamışdı. Mövsümlə işləyən fəhlələr – qacqın Meksika kəndliləri öz cüzi qazanclarının yarısını Xuntaya verirdilər. Amma pul lap çox lazım idi. Uzun illərdən bəri davam edən ağır zəhmət, pozucu, gizli fəaliyyət öz səmərəsini verməli idi. Vaxt gəlib çatmışdı. İngilab tərəzinin gözündə idi. Birçə təkan, son qəhrəmancasına bir cəhd də olsayıdı, bu tərəzinin əqrəbi qələbəni göstərəcəkdi. Xunta öz Meksikasını tanıydı. İngilab birçə dəfə alışsaydı, daha özü öz qayğısına qalacaqdı. Diasın bütün siyasi maşını kartondan qurulmuş bir evcik kimi sökülbən dağılacaqdı. Sərhəd boyundakı yerlər üsyana hazır idi. Sanki "Dünyanın sənaye işçiləri" təşkilatına mənsub yüzə qədər yoldaşı ilə sərhədi keçməyə və Aşağı Kaliforniya uğrunda mübarizəyə girişməyə yalnız əmr gözləyirdi. Ancaq onun silaha ehtiyacı vardır. Sosialistlər də, anarxistlər də, həmkarlar ittifaqının narazı üzvləri də, Meksikadan sürgün edilənlər də, köləlikdən qaçmış kəndlilər də, Ker d'Alen və Koloradonun darmadağın edilmiş mədənəniləri də, polis dustaqxanalarından canlarını qurtarmış və yalnız birçə şey – mümkün qədər amansız vuruşmaq arzusunda olanlar da, nəhayət, adice firıldaqçılar da, bəxtlərini sınayanlar da, quldurlar da – bir sözlə, bütün səfilər, şeytan əməli kimi mürəkkəb olan müasir dünyanın bütün töröküntüləri – hamı silaha möhtacdı. Xuntanın da bunlarla əlaqəsi vardı. "Tüfəng və patron, patron və tüfəng verin!" deyən, bu susmayan fasıləsiz fəryad Atlantik okeanının lap sahillərində yüksəlməkdə idi.

İngilabin qopması üçün, qəlbləri intiqam atəşilə yanan bu rəngarəng insan yiğinini sərhədin bu tayına keçirmək kifayət idi. Gömrükxana, Meksikanın şimal limanları ələ keçiriləcək, Dias müqavimət göstərə bilməyəcəkdi. O öz əsas qüvvələrini bunların üstünə göndər-

məyə cürət etməyəcəkdir, çünki cənubu əldə saxlamalıdır. Amma alov cənuba da keçəcəkdir. Xalq üsyana qalxacaqdır. Şəhərlərin müqaviməti qırılacaqdır. Ştatlar bir-bir onların əllərinə keçəcək və nəhayət? inqilabin qalibiyətli orduları Diasın son istinadgahı olan Mexiko şəhərini hər tərəfdən araya alacaqdır.

Bəs pulu neçə tapmalı? Onların silah işlətməyi bacaran səbirsiz və inadkar adamları vardı. Onlar silah satan və getirib təhvil verən tacirləri tanıydılar. Lakin inqilab üçün aparılan uzun hazırlıq Xuntanı varyoxdan çıxarmışdı. Axırıncı dollar xərclənmiş, axırıncı mənbə son damlasına qədər işlənmiş, acliq çəkən axırıncı vətənpərvərdən nə mümkünən alınmışdırısa da, böyük iş əvvəlki kimi yenə də tərəzinin gözündə enib-qalxmaqdadır. Tüfəng və patron lazımdır! Yoxsul batalyonlara silah çatdırılmalıdır. Amma nə sayaq? Ramos öz müsədirə edilmiş mülklərinin yasını saxlayır, Arellano gənc yaşlarında etdiyi israfçılıqdan acı-acı şikayətlənirdi. Mey Setbi düşünürdü ki, əgər Xuntanın adamları vaxtile bir qədər qənaətkar olsayırlar, indi bütün işlər yoluna düşmüş olardı.

– Bir işə bax ha, Meksikanın azadlığı andırı qalmış bir neçə min dollardan asılıdır! – deyə Paulino Vera heyratla bildirdi.

Hamının üzündə məyusluq ifadəsi vardı. Onların son ümidi Xunta yəni cəlb edilmiş Xose Amariloja idi; o, pul vəd etmişdi. Ancaq o, Ciuauada öz qasiendesində həbs edilmiş və öz tövəsının dibində güllənmişdi. Bu xəbər onlara lap yenicə çatmışdı.

Diz üstə döşəməni sürtməkdə olan Rivera gözlərini qaldırdı. Onun qolları çırmamış sabunlu əlində şotka donub qaldı.

– Beş minin işə xeyri olarmı? – deyə o soruşdu.

Hamının üzündə təəccüb əlaməti zahir oldu. Vera başı ilə təsdiq işarəsi edib çotinliklə köksünü ötürdü. O, danişa bilmədi, lakin bu anda qəlbində bir ümid alovu parladi.

– Onda tüfəngləri sıfariş edin, – deyə Rivera dilləndi. Sonra bütün bu müddətdə hamının ondan ilk dəfə eşitdiyi on uzun bir ifadə olan bu sözləri söylədi: – Vaxt qiymətlidir. Üç həftədən sonra mən sizə beş min gətirərem. Bu yaxşı olar. Havalar isinər və vuruşmaq asan olar. Bundan artıq əlimdən heç nə gəlməz.

Vera qəlbində qopmuş ümid alovunu söndürməyə çalışdı. Bütün bunlar heç həqiqətə bənzəmirdi. O, inqilab oyununa başlayandan bəri çox-çox ən qiymətli arzu və əməlləri puça çıxmışdı. O, inqilab üçün

döşəmə yuyan bu cir-cindirli oğlana inanır, eyni zamanda inanmağa cürət etmirdi.

- Sən dəli olubsan! – deyə o dilləndi.
- Üç həftədən sonra, – deyə Rivera cavab verdi. – Tüfəngləri sıfariş edin.
- O ayağa durub köynəyinin çırmamış qollarını aşağı saldı və gödəkçəsini geydi.
- Tüfəngləri sıfariş edin, – deyə o, təkrar etdi. – Mən gedirəm.

3

Kellinin kontorunda tələsmə, vurmuxma və ardi-arası kəsilmədən telefon danışçıları ilə höcətləşmədən sonra gecə müşavirəsi gedirdi. Kellinin işləri başından aşmişdi; həm də ki, yaxşı getirmirdi. Üç həftə bundan əvvəl o, Nyu-Yorkdan Denin Uordu getirib gəlmüşdi ki, onu Bill Karti ilə qarşılaşdırınsın; amma budur, indi iki gündür ki, Kartinin qolu sinnmişdir və o yatır; bunu da idman müxbirlərindən bərk gizlədirlər. Onu əvəz edəcək adam yoxdur. Kelli Qərbin yüngül çəkili boksçularına teleqramlar yağdırırırdı, amma onlar hamısı müqavilələr bağlamışdır, çıxış etməli idilər. İndi isə birdən, zəif də olsa, yenə də ümid yeri vardı.

– Hə, görünür ki, sən qorxan oğlan deyilsən, – deyə Kelli Riveraya ötəri bir nəzər salıb dilləndi.

Riveranın gözlərində kin və nifrət alovları yanındı, amma üzü laqeyd görünürdü.

O bircə bu sözü dedi:

- Mən Uordu döyərəm.
- Hardan bilirsən? Sən heç onun vuruşduğunu görübənmi?

Rivera dinmədi.

– Axı o səni gözüyümələ, tək bir əliylə basar!

Rivera çiyinlərini çəkdi.

– Sənə nə olub, dilin quruyub nədir? – deyə Maykl Kelli soruşdu.

Müdirin qardaşı olan Maykl “İellostoun”da totalizator saxlayırdı və boks döyüşmələri sayəsində az pul qazanmırıldı.

Onun cavabında Rivera yalnız qəzəbli bir baxışla dönüb baxdı.

İdmançı görkəminə malik olan gənc katib ucadan piqqıldadı.

– Yaxşı sən Roberts'i tanıyırsanmı? – deyə Kelli, birinci olaraq bu sıxıntılı sükütu pozdu. – Mən onun dalınca adam göndərmişəm. Bu saat gələr. Hərçənd görkəminə görə, heç bir ümid yoxdur, amma otur

gözlə. Mən camaatı aldada bilmərəm. Axı birinci cərgələrin hər bir biletini on beş dollara gedir.

İçmiş olduğu açıq-aşkar bilinən Roberts gəlib çıxdı. Bu, bir qədər veyl kimi yeriyən və ağır-agır danışan, ucaboylu ariq bir adam idi.

Kelli elə birbaşa iş barasında sözə başladı.

– Bura baxın, Roberts, siz bu xirdaca meksikalını keşf etməklə lovğalanırdınız. Siz bilirsiz ki, Kartinin qolu sinnmişdir. İndi budur, bu meksikalı küçük həyəszcasına iddia edir ki, Kartini əvəz edə bilər. Siz buna nə deyirsiniz?

– Hər şey öz qaydasındadır, Kelli, – deyə o, tələsmədən cavab verdi. – O, döyüşə bilər.

– Siz yəqin deyəcəksiniz ki, o, Uordu döyər, eləmi? – deyə Kelli acı-acı söz atdı.

Roberts bir qədər fikirləşdi.

– Yox mən bunu demərəm. Uord adlı-sanlı boksçudur. Rinqin kralıdır. Amma Riveranı çox asanlıqla basa bilməz. Mən Riveranı tanıyıram. O, sanki əsəbləri olmayan bir adamdır. Özü də iki əliylə yaxşı vuruşa bilir. O hər bir vəziyyətdə sizi vurub yera sərə bilər.

– Bütün bunlar boş-boş sözlərdir. Vacib olanı budur ki, görəsən o, camaatın rəğbətini qazana bilərmi? Siz bütün ömrünüz boyu boksçular yetirib, onlara təlim veribsiniz. Sizin mühakimənizə mən pərəstiş edirəm. Amma camaat öz pulunun müqabilində ləzzət almaq istəyir. Görəsən o, camaata bu ləzzəti vero biləcəkmi?

– Əlbəttə, hələ üstəlik Uordu yaman əldən salacaq. Bu oğlani siz tanımırınsız, amma mən tanıyıram. Onu mən keşf etmişəm. Əsəbsiz bir adamdır! Lap şeytan kimi bir şeydir! Uord bu anadangəlmə idmançı ilə tanış olduqda, ağızı açıla qalacaq, elə sizin hamınınız da ağızmanız açıla qalacaq. Mən iddia etmirəm ki, o, Uordu döyəcək, amma o sizə elə bir hünər göstərəcək ki! O, ucalan bir ulduzdur!

– Lap əla, – deyə Kelli öz katibinə döndü: – Uorda zəng vurun. Mən onu xəbərdar etmişəm ki, münasib bir şey tapsam onu çağıracağam. O, indi çox uzaqda deyil, “İellostoun”dadır. Orda camaatın qabağında ədabazlıq edib şöhrət qazanır, – deyib Kelli məşqçiyyə tərəf döndü. – İçmək istəyirsinizmi?

Roberts viskidən vurub, dili-ağızı açıldı.

– Mən hələ sizə danışmamışam ki, bu qoçağı necə keşf etdim. Birinci il bundan əvvəl bu oğlan təlim salonlarında peyda oldu: Mən Preyni Dilen ilə qarşılaşmağa hazırlaşdım. Preyn yaman kinli adamdır. On-

dan mərhəmət gözləmək olmaz. O öz təlim yoldasını möhkəm əzişdirmişdi və mən heç bir elə adam tapa bilmirdim ki, öz xoşu ilə onunla işləməyə razı ola. Vəziyyət ümidişz idı. Hamının əl-ayağına dolaşan bu ac meksikalı oğlan birdən mənim gözümə dəydi. Mən onun yaxasından yapışib əlinə əlcək geydirdim və işə saldım. Dabbağxanadan çıxmış gön kimi döyümlüdür, amma gücü çatışır. Boks qaydalarından da heç xəbəri yoxdur. Preyn onu əzib, kotletə döndərdi. Amma o, yarımcən da olsa, iki raund davam gətirib, sonra huşunu itirdi. – Acdı – vəssalam! Onu elə cybəcər kökə salmışdı ki, öz doğma anası da görsovayı, tanımazdı. Mən ona yarım dollar verib doyunca yedirdim. Gərək onun necə aşırığını görəydin! Belə məlum oldu ki, iki gün imiş ağızına heç dari dənəsi də dəyməyibmiş. Bəli, mən dedim ki, o daha bir də buralara üz çevirmez. Amma heç belə olmadı. Ertəsi gün o, bütün hər yeri gömgöy olduğu halda, ancaq yenə də yarım dollar pul və yaxşı bir nahar qazanmaq ümidi ləğib çıxdı. Vaxt keçdikcə o yaman möhkəmləşdi. Anadangəlmə döyüşçüdür, özü də inanılmaz dərcədə döyümlüdür! Onun sanki qəlbə yoxdur. Bir parça buzdur. Bu oğlancı-gazı tanıldıgım bütün müddətdə onun dalbadal on kəlmə danışdığını bircə dəfə də görməmişəm.

– Mən onu tanıyıram, – deyə katib dilləndi. – O, sizin üçün az iş görməmişdir.

– Bizim bütün məşhur boksçular onun üzərində öz güclərini sınayıblar, – deyə Roberts tösdiq etdi. – O da onlardan hər bir şeyi görüb götürmüştür. Mən bilirəm ki, bu oğlan onlardan çoxunu döyə bilerdi. Amma boks onun ürəyindən deyildir. Məncə, o heç bir vaxt bizim işimizi xoşlamamışdır. Mən belə güman edirəm.

Kelli dedi:

– Son aylar o, cürbəcür xırda klublarda çıxış etmişdir.

– Hə. Bilmirəm onu bu işə nə məcbur etmişdir. Bəlkə də birdən-birə qeyrəti cuşa gelmişdir? Bu müddətdə o çoxlarını döymüşdür. Deysən ona pul lazımdır: hərçənd geyiminə baxanda bunu bilmək olmur, amma o pis qazanmamışdır. Çox qəribə bir adamdır! Heç kəs bilmir ki, o nə ilə məşguldur və vaxtını harada keçirir. Hətta o, boks işinə girişəndə də, qurtaran kimi həmin saat yox olur. Hərdən həftələrlə gözə görürən. Məsləhətlərə qulaq asır. Kim ona menecer ola bilsə, yaxşı pul qazanar. Amma onu yola gətirmək mümkün deyil, bu oğlan bütün məbləği almağa çalışacaqdır.

Həmin bu dəqiqədə Denni Uord gəlib çıxdı. Bu, çox təntənəli surətdə tertib edilmiş bir gəlış idi. O öz meneceri və məşqçisi ilə birlikdə hər şeye üstün gələn bir mehribanlıq və şənlik qasırğası kimi içəri soxuldu. O, sağına, soluna salam göndərir, zarafatlaşır, atmaca atır, hamının üzünə gülümsünürdü. Düzdür, o qədər səmimi olmasa da, onun ədasi belə idi. Uord yaxşı bir aktyor idi, müvəffəqiyət qazanma oyununda mehribanlığı ən gözəl bir fənd hesab edirdi. Əslində o, ehtiraslı, soyuqqanlı bir boksçu və biznesmen idi. Qalan şeylər bir maska idi. Onu tanıyanlar və ya onunla bir iş görmüş olanlar deyirdilər ki, pul məsələsində bu qoçaq yaman tülüngü id! O, bütün işlərin müzakirəsində şəxsən özü iştirak edərdi və deyirlər ki, onun meneceri oyuncaqdan başqa bir şey deyildir.

Rivera tamam başqa sayaq bir adam idi. Onun damarlarında ispan qanından başqa, Amerika hindularının qanı da axırdı, o, künçə qılısbı, dinməz və hərəkətsiz oturmuşdu; yalnız qara gözləri gah onun, gah bunun üzünə zillənir, tamam hər bir şeyi görürdü.

– Hə, o budur! – deyə Denni sinayıcı bir baxışla vuruşacağı adımı nəzərdən keçirdi. – Günün xeyir olsun, köhnə dost!

Riveranın gözləri qəzəblə parlayırdı; o, Denninin salamına heç cavab da vermədi. Onun bütün qırıqlardan zəhləsi gedirdi. Bunu isə heç görməyə gözü yox idi.

– Bəs bu beləymiş! – deyə Denni zarafatyanaya menecərə müraciət etdi. – Yəni siz güman edirsiz ki, mən lal-karla vuruşacağam? – Gülüş sakitləşdikdən sonra o yenə bir atmaca atdı; əger sizin eşələyib tapdığınız ən yaxşı şey budursa, onda görünür ki, Los-Anceles yaman kasıblamışdır. Siz bunu hansı uşaq bağçasından götürübüsünüz?

– Denni, o qoçaq oğlandır, sözlərimə inan! – deyə Roberts barışdırıcı bir əda ilə cavab verdi. – Onun öhdəsindən gəlmək sənin güman etdiyin qədər də asan bir iş deyil.

– Bundan başqa, biletlerin yarısı artıq satılmışdır, – deyə Kelli şikayəti bir halda səsini uzatdı. – Sən buna razı olmalısan, Denni. Bundan yaxşısını heç cürə tapa bilmədik.

Denni Riverani bir də saymazvana nəzərlərle süzüb köksünü ötürdü.

– Gərək bir az yüngül vuram da. Yoxsa qorxuram elə birdən-birə canı çıxar.

Roberts piqqıldadı.

– Yavaş, yavaş, – deyə menecer Denninin könlünü almağa çalışdı.
– Tanımadığın hərifle həmişə bir əngələ düşə bilərsən.
– Yaxşı, yaxşı bunu nəzərə alaram, – deyə Denni gülümsündü.
– Möhtərəm camaata ləzzət vermək üçün mən əvvəlcə onun bir qədər nazını çəkməyə hazırlam. On beş raundla necəsən, Kelli?.. Sonra isə, onun üçün nokaut düzəldərəm!

– Yaxşı, – deyə Kelli cavab verdi. – Ancaq elə olsun ki, camaat bunun doğruluğuna inansın.

– Onda işə keçək, – deyə Denni bir qədər susub, fikrində haqq-hesab apardı. – Əlbəttə, Karti ilə olduğu kimi, ümumi məbləğin altmış beş faizi, amma başqa cür bölüşəcəyik, səksən faiz məni razı salar, – deyə o menecərə döndü: – Yaxşıdırımı?

O isə təklifi bəyəndiyini başı ilə təsdiq etdi.

– Başa düşdünmü? – deyə Kelli Riveradan soruşdu.

Rivera başını buladı.

– Eləsə qulaq as, – deyə Kelli izah etdi. – Ümumi məbləğ yığılan pulların altmış beş faizini təşkil edəcəkdir. Sən yeni başlayan bir boksçusan, səni heç kim tanımır. Denni ilə belə bölüşəcəksiniz. Səksən faiz onun, iyirmi faiz sənin. Bu, ədalətli bölgündür. Düz deyilmi, Roberts?

– Tamamilə ədalətli bölgündür, Rivera, – deyə Roberts təsdiq etdi.
– Axi sən hələ özünə ad qazanmayıbsan!

– Yığılan pulun altmış beş faizi nə qədər edir? – deyə Rivera soruşdu.

– Ola bilər ki, beş min, ola bilər ki, hətta lap səkkiz min olsun, – deyə Denni teləsik cavab verdi. – Buna yaxın bir şey ola bilər. Sənin payına min dollardan min altı yüz dollara qədər düşər. Mənim kimi adlı-sanlı bir boksunun səni döyməsinin müqabilində bu heç də pis deyil. Buna nə deyirsən?

Bu zaman Rivera onları lap karıxdırdı:

– Pulların hamısı qalib gələnin olsun, – deyə o, qəti bir surətdə təklif etdi.

Araya bir ölüm sükütu çökdü.

– Bax, buna varam! – Nəhayət, Uordun meneceri dilləndi.

Denni başını buladı.

O dedi:

– Mənim üzüm üzlər görüb. Mən nə hakimdən, nə də burada olanlarin heç birindən şübhələnmirəm. Mən nə bukmekerlərdən, nə də

hərdənbir olan cürbəcür firldaqlardan danışıram. Bircə söz deyə bili-rəm: bu mənə əl verməz. Mən işimi möhkəm tutan adamam. Kim bilir, birdən qolum sindi, hə? Ya da biri məni içirtdi, – o, əzəmetli başını dikəldi. – Qalib də gəlsəm, möglub da olsam, mən səksən faizi alma-liyam! Sizin fikriniz nədir, a meksikalı?

Rivera başını buladı.

Denni bərk qəzəbləndi və başqa cür danışdı:

– Di yaxşı, a Meksika köpoyi! İndi daha mən sənin başını partlat-malı oldum.

Roberts ağır-ağır ayağa qalxıb, onların arasına girdi.

– Bütün pulur qalib gələnin olsun, – deyə Rivera qaşqabaqlı halda təkrar etdi.

– Sən niyə bunda təkid edirsən? – deyə Denni soruşdu.

– Mən sizi döyücəyəm!

Denni paltosunu çıxarmaq istəyirmiş kimi hərəkət etdi. Onun meneceri bilirdi ki, bu yalnız komedyadır. Palto nədənsə Denninin əynindən çıxmırı və o, lütfə oradakılara icazə verdi ki, onu sakitleşdirsinlər. Hami onun tərəfində idi. Rivera tek-tənha qalmışdı.

– Bura bax, ay səfəh, – deyə Kelli sübüt etməyə başladı, – Sən kim-sən? Heç kim! Biz bilirik ki, axır zamanlar sən bir neçə yerli boksunu döyübsən, vəssalam. Denni isə adlı-sanlı bir döyüşçüdür. Gələcək çıxışında o, çempionluq adı uğrunda vuruşacaqdır. Səni camaat tanımır. Los-Anceles xaricində heç bir kəs sənin adını belə eşitməyibdir.

– Hələ eşidərlər, – deyə Rivera ciyinlərini çekib cavab verdi, – bu görüşdən sonra.

– Yəni sən bircə saniyəlik də olsa, ağlına gətirə bilirsən ki, mə-nimlə bacaracaqsan? – deyə Denni dözə bilməyib bağırdı.

Rivera başı ilə təsdiq etdi.

– Sən bir düşün, – deyə Kelli onu inandırmağa çalışdı, – bir düşün ki, bu sənin üçün necə bir reklamdır!

– Mənə pul lazımdır, – deyə Rivera cavab verdi.

– Sən mənimlə min il vuruşsan da, qalib gələ bilməzsən, – deyə Denni onu inandırmaq istədi.

– Onda bəs niyə razi olmursunuz? – deyə Rivera soruşdu. İndi ki, o pul özü sizin əlinizə gelir, niyə ondan boyun qaçırsınız?

– Yaxşı, mən razıyam, – deyə Denni ani bir qətiyyətlə çığrıdı.

– Əzizim, mən səni rinqdə ölüncəyə qədər əzisidirəcəyəm! Zarafat

etməyə adam təpib! Kelli, şərtləri yazın. Bütün pulları qalib gələn alacaq. Bunu qəzetlərde də dərc edin. Bunu da xəber verin ki, burada şəxsi haqq-hesab məssəlesi var. Mən uşaqcığaza göstərərəm ki, tərsliyin axırı necə olar!

Kellinin katibi yazmağa başlamışdı ki, birdən Denni onu dayandırdı:

— Dayan! — deyə o, üzünü Riveraya çevirdi. — Vəznimizi havaxt çəkdirəcəyik?

— Döyüşə çıxanda, — deyə Rivera cavab verdi.

— Heç elə şey yoxdur, həyasız uşağıın biri! İndi ki, pulların hamısı qalib gələnin olacaq, vəznimizi səhər saat onda çəkdirəcəyik.

— Onda pullar hamısı qalib gələnin olacaqmı? — deyə Rivera bir də soruşdu.

Denni başı ilə təsdiq etdi. Məsələ həll edildi. O, rinqə tamam hazır şəkildə çıxacaqdı.

— Vəznimizi burada, saat onda çəkdirəcəyik, — deyə Rivera diktə etdi. Katibin qələmi yenidən cirıldadı.

— Bu o deməkdir ki, Denni beş girvənkə artıq qazandı. — Roberts narazı halda Riveranı başa saldı. — Sən çox böyük güzəştə getdin. Döyüşü uduzmuş oldun. Denni öküz kimi güclü olacaq, sən səfəhsən! O, səni yəqin döyəcək. Sənin üçün hətta ən xirdəca bir ehtimal da qalmadı.

Cavab əvəzində Rivera ona soyuq, nifrətlə bir nəzərlə baxdı. O, hamidan yaxşı sandığı bu qrinqoya da nifrət edirdi.

4

Riveranın rinqə çıxmazı, demək olar ki, heç kimin gözünə görünmədi. Alqış əlaməti olaraq, yalnız bir neçə zəif əlçalma səsi gəldi. Camaat ona inanmırı. O, böyük Dunniyə parçalanmaq üçün verilmiş bir quzu kimi idi. Bundan başqa, camaat məyus olmuşdu. O, Denni Uord ilə Billi Kartı arasında coşqun bir vuruşma olacağını gözləyirdi, indi isə bu cılız, xirdəca, yeni başlayan boksçu ile kifayətlənmək lazım geləcəkdi. Camaatın onu xoşlamadığı bir də bununla ifade olunurdu ki, onun tərəfinə mərc tutanlar ikiyə, hətta üçə qarşı bir hesabında idi. Camaatın isə, kimin üçün pul qoyubsa, ürəyi də onun tərəfində olur.

Gənc meksikalı rinqin özünə aid küncündə oturub gözləyirdi. Dəqiqələr ağır-agır gəlib keçirdi. Denni camaatı gözləməyə məcbur edirdi. Bu, köhnə hoqqabazlıq idi, amma yeni başlayan döyüşülərə həmişə təsir edirdi. Yeni başlayan döyüşü bax, bu cür, öz qorxusu ilə və tütin tüstüsü içərisində boğulmuş laqeyd camaatla üz-üzə oturub qaldıqda, mənəvi müvəzinətini itirirdi. Lakin bu sınañmış hoqqabazlıq bu dəfə düz çıxmadı. Roberts haqlı idi. Rivera qorxu bilmirdi. Burada olanların içerisinde hər kəsdən artıq, mütəşəkkil, daha əsəbi və həssas olan o, bu qorxu duyğusundan bixəber idi. Onun məglub olacağını əvvəlcədən təxmin etmək havası ona təsir etmirdi. Onun sekundantları bu qanlı oyunun çirkin tullantıları, zir-zibili, namussuz, qabiliyyətsiz qrinqolar idi. Onlar inanmışdır ki, öz tərəfləri məglubiyyətə məhkumdur.

— Hə, indi ayıq ol, al! — deyə Spayder Nakerti onu xəbərdar etdi. Spayder baş sekundant idi. — Mümkün qədər çox dözməyə çalış, Kelli elə təlimat vermişdir. Yoxsa, bütün Los-Anceles kūy salacaqlar ki, bu da saxta bir oyundur.

Bütün bunlar ruh yüksəltməyə kömək edən şeylər deyildi. Amma Rivera bunları heç saymırı. Onun boksdan zəhləsi gedirdi. Bu, mənfur qrinqoların mənfur oyunları idi. Rivera bu oyuna təlim avadanlığı rolunda, yalnız acıdan öldüyüne görə başlamışdı. Onun guya boks üçün yaranmış olmasının özüne görə heç bir əhəmiyyəti yox idi. O bu məşgələyə nifrat edirdi. Rivera Xuntaya gelənə qədər pul üçün çıxış etməmişdi, amma sonra inanmışdır ki, bu, asan qazanc yoludur. Özünün zəhləsi gedən bir peşədə müvəffəqiyyət qazanan insan övladının o, birincisi deyildi.

Amma Rivera düşüncələrə dalmamışdı, o, möhkəm bilirdi ki, bu döyüşü qazanmalıdır. Başqa bir yol yox idi. Bu ağızına qədər dolub-dəşan zalda oturanların heç ağlına da gəlmirdi ki, onun arxasında necə böyük qüvvələr durmuşdur. Denni Uord pul üçün, bu pul ilə satın alınan yüngül həyat üçün vuruşurdu. Riveranın uğrunda vuruşduğu şey isə onun beynində alışb-yanırdı və o, rinqin bir küncündə oturub, öz hiyləgər rəqibini gözlədiyi müddətdə, gözqamaşdırıcı qorxunc xəyalalar, aşkarla olduğu kimi, onun geniş açılmış gözləri öündən gəlib keçirdi.

O, Rio-Blankoda hidrostansiyanın ağ divarlarını görürdü. Ac və taqətdən düşmüş altı min fəhləni görürdü. Bütün bu növbəni on sentə

işleyən yeddi-səkkiz yaşlı xirdaca uşaqları görürdü. Gəzən meyitlər olan boyaqçı fəhlələrin ölü üzü kimi solğun üzlərini görürdü. Onun yadındaydı ki, atası bu boyaqxanaları “özünü öldürənlər kamerası” adlandırırdı, – burada bir il işləmək ölüm deməkdir. O öz xirdaca həyatlarını, orada həmişə öz yoxsun təsərrüfatı ilə əlləşən, bununla bərabər öz oğlunu oxşamağa, sevməyə vaxt tapan anasını görürdü. O öz güclü, enlikürək, uzun bıgli atasını da görürdü: atası hamını sevirdi, onun səxavəti qəlbini məhəbbətlə dolu idi, atası həyətin bir küncündə oynayan xirdaca oğlunu da, onun anasını da çox sevirdi. O günlərdə onu Felipe Rivera deyil, Fernandes çağırırdılar; o, atasının və anasının familiyasını daşıyırıldı. Onun adı Xuan idi. Sonralar isə o, adını da, familiyasını da dəyişmişdi. Fernandes familiyası polis müdirləri və jandarmlarının həddən artıq nifrat etdikləri bir familiya idi.

Böyük, mehriban Xoakin Fernandes! Riveranın xəyalları içərisində o, böyük bir yer tuturdu. O zamanlar xirdaca uşaq heç bir şey anlamırıldı, amma indi dönüb geri baxdıqda, gənc hamisini başa düşür. O, sanki yenə də atasını, xirdaca bir mətbəədə hürufat kassası önünde və ya yazı stolu arxasında oturub tələsik sonsuz, qeyri-müntəzəm sətirlər yazan görürdü. O, yenidən həmin əsrarəngiz gecələri yaşayırdı ki, fəhlələr qaranlığın pərdəsi altında canilər kimi gizlincə onun atasının yanına yiğışar, bitmək, tükenmək bilməyən uzun söhbətlər edər, oğlan öz yatağında uzanar, amma yatmadı.

Haradansa, uzaqlardan o, Hakertinin səsini eşitdi.

– Heç bir halda birdən-birə yerə sərilmə. Təlimat belədir. Qazanacağın pul üçün kötək ye!

On dəqiqli keçdi, amma Rivera hələ də bir kündə oturmuşdu. Denni gəlib çıxmırıldı: görünür ki, o öz hoqqabaklılarından bacardıqca çox neticə almaq istəyirdi.

Riveranın gözünün önündə yeni xəyallar canlanırdı. Tetil daha doğrusu – lokayı, çünkü Rio – Blanko fəhlələri Puebloda tətil etmiş qardaşlarına kömək edirdilər. Onlar acları üzündən per – pencər, giləmeyvə yiğmaq üçün dağlara dırmaşır, mədə sancılarından əzab çəkəcəkə bunları yeyib dolanırdılar. Sonra isə dəhşət: Kompaniyanın dükəni önündəki boş düzə; minlərlə ac fəhlə; general Rosalo Martines və Porfirio Diasın Əsgərləri, ölüm saçan təfənglər... Sanki bu təfənglər heç bir zaman susmayacaqdı, sanki fəhlələrin günahları daim onların öz qanları ilə yuyulacaqdı! Bir də o gecə! Naqqa balıqları yem

olmaq üçün arabalar dolusu Vera – Krusa göndərilən meyitlər. İndi o, yenidən həmin qorxunc qalaqların arasılı sürüñür, atasını, anasını axtarır, onları didib parçalanmış, eybəcərləşmiş bir halda tapır. Xüssən anası onun yadında möhkəm qalmışdır; onun yalnız başı görünürdü, bədəni bir yiğin başqa meyitlər altında dəfn edilmişdi. Porfirio Diasın əsgərlərinin təfəngləri yenidən şaqqıldıyırı, oğlan yenidən yerə qızılıb, qovulan Amerika canavarları kimi sürünə-sürünə uzaqlaşır.

Onun qulağına dəniz gurultusuna bənzər bir uğultu səsi geldi və o, dövrəsində məşqçilər və sekundantlar dəstəsi olduğu halda mərkəzi keçiddən çıxmada olan Denni Yordu gördü. Camaat, qələbəsinə əvvəlcədən inandığı bu qəhrəmanı coşqunluqla alqışlayırdı. Onun adı dillərdə gəzirdi. Hamı onun tərəfində idi. Denni məharətlə kəndirin altına əylilib, rinqə çıxdığı zaman, hətta Riveranın sekundantları da şənləndilər. Denninin üzündə təbəssüm parıldayırdı, o gülümşündükde isə üzünün hər bir çizgisi, gözlerinin guşələri, hətta göz bəbəkləri də gülümşəyirdi. Dünya belə xoşal bir boksçu görməmişdi. Onun üzü yaxşı bir reklama, xoşallılıq, səmimi şənlik nümunəsi ola bilərdi. O hamını tanıydı. O zarafatlaşır, gülür, rinqdən öz dostlarına salam göndərirdi. Uzaqda oturub, ona öz heyranlığını izhar edə bilməyənələr uzaqdan çığırışırlılar: “Hey, hey, Denni!”. Coşqun alqışlar beş dəqiqəyə qədər davam etdi.

Riveraya heç diqqət yetirən yox idi. Elə bil ki, o heç mövcud deyildi. Spayder Hakertinin şışmiş kimi görünən sıfəti ona sarı əyildi.

– Özünü qorxutma, – deyə Spayder xəbərdarlıq etdi. – Təlimati yadında saxla. Son nəfəsə qədər döz, yerə yixılma, əger yerə sərilmış olsan, bizə tapşırıblar ki, sən paltar soyunan yerə döyək. Başa düşdünmü? Döyüşməlisən, vəssalam!

Zalı alqış səsləri bürüdü; Denni öz rəqibinə sarı yönəldi. O baş əydi. Riveranın sağ əlini iki əli arasına alıb səmimiyyətlə sirkələdi. Denninin gülümşəyən üzü, Riveranın üzünə lap yaxınlaşdı. Camaat bu əsl idmançı ruhunun təzahürünü gördükdə çığırışdı, çünkü o öz rəqibilə doğma bir qardaş kimi görüşürdü. Denninin dodaqları tərpəndi və camaat onun eşidilməyən sözlerini xoşbəxtlik arzulayan bir təbrik kimi izah edib, yenidən həyəcanlı nidalarla çığırışdı. Onun piçilti ilə söylədiyi sözləri yalnız Rivera eşitdi.

– Ey meksikalı siçovul balası, – deyə Denni gülümşünə-gülümşünə piçildədi, – bu saat sənin canını alacağam!

Rivera heç tərəfənmədi. Ayağa da durmadı. Onun kini baxışında torlanmışdı.

– Dur ayağa, köpək! – deyə kimsə yerindən çıçırdı. Camaat onun idmançıya yaraşmayan rəftarını pisləyərək fit çalmağa başladı, amma o, hərəkətsiz oturmaqdə davam edirdi. Denni qayıdıb yerinə gələrkən yeni bir alqış gurultusu onu tebrik etdi.

Denni soyunan kimi hər tərefdən heyranlıq nidaları eşidildi. Onun bədəni son dərəcə gözəl – çeviklik, sağlamlıq və qüvvət timsali idi. Dərisi qadın dərisi kimi ağ və hamar idi. Onda qəşənglik, oynaqlıq və qüdret canlanmaqdə idi. O bunu elə bir çox döyüslərdə də sübut etmişdi. Bütün idman məcmuələri tez-tez onun şəkillərini çap edirdilər.

Spayder Hakerti toxunma sviterini başından çıxartmaq üçün Rivəraya kömək etdikdə sanki bütün zaldan bir fəryad qopdu. Dərisinin qarabuğdaylığı onun bədənini daha da ariq göstərirdi. Onun da əzələləri var idi, amma rəqibinin əzələlərindən çox görkəmsiz idi, lakin camaat onun köks qəfəsinin genişliyinə lazımlıca diqqət yetirmədi. Camaat həmçinin onun hər bir əzələ hüceyrəsinin eks təsire bir anda necə hazır olduğunu başa düşməmiş, Riveranın yorulmaq bilmədiyini, onun bədəninin mükəmməl bir döyüş mexanizminə çevrilmiş olan əsəb sisteminin həssaslığını qiymətləndirə bilməmişdi. Cammat, bədəni hələ usaq bədəninə bənzəyən tutqun dərili on səkkiz yaşı bir gənc görürdü. Denni isə başqa şeydi! Onun iyirmi dörd yaşı vardi və onun bədəni kişi bədəni idi. Onlar ikisi rinqin ortasında yan-yanaya durub hakimin son təlimatlarını dinlədikləri zaman aralarındaki bu ziddiyət daha artıq göze çarpırdı.

Rivera müxbirlərin lap yaxınlığında arxada oturmuş Roberts'i gördü. O, həmisişkindən daha artıq sərxoş idi. Onun danışığı da həmin nisbətdə daha da ağırlaşmışdı.

Roberts səsini uzada-uzada dedi:

– Heç qorxma, Rivera, o səni öldürmeyecek ki, bunu yadında saxla. Birinci həmlədən heç qorxmaq lazımdır. Əvvəlcə özünü qoru, sonra klinçə get. O səni çox əzişdirməz. Elə bil ki, təlim zəlin-dasan.

Rivera onun sözlerini eşitdiyini bildirməyib, özünü heç o yerə qoymadı.

– Gör nə qaraqabaq şeytan balasıdır, ha! – deyə Roberts mırıldana-mırıldana öz qonşusuna müraciət etdi.

– Necə vardi, elə də qalib.

Amma Rivera artıq öz nifrət dolu adı baxışı ilə irəli baxmırıldı. Onun gözünə saysız-hesabsız cərgələrdə düzülmüş tüfənglər görünür və gözlərini qamaşdırırırdı. Qiyməti bir dollar olan, ta yuxarı yerlərdəki adamlara qədər, bütün zaldakıların sıfetləri onun nəzərində tüfəngə çevrilmişdi. O, gözləri qarşısında gündən yanılıb qovurulmuş məhsul-suz Meksika səhərasını göründü; bu səhra boyunca tüfəngə su kimi möhtac olan cir-cindir geyimli insan yığınları hərəkət edirdi.

O, ayağa qalxıb, özünə məxsus künçdə gözləməyə başladı. Onun sekundantları artıq iplərin altından keçib, brezent oturacaq stulu da aparmışdır. Rinqin qarşı küncündən Denni oturub ona baxırdı. Qonq uğuldadı və döyüş başlandı. Cammat həyəcandan nərə çəkirdi. Heç bir zaman belə təsirli döyüş başlangıcı görməmişdi. Qəzetlər doğru yazmışdı: burada şəxsi haqq-hesab var idi. Denni onu rəqibindən ayıran məsaflənin dörddəçəkünü bir sıçrayışla addayıb yaxınlaşdı, onun üzündə bu meksikalı uşağı yemək arzusu aşkar yazılmışdı. O öz rəqibinə bir yox, iki yox, on yox, tufan kimi sarsıcı zərbələr qasırğışı yağırdı. Rivera yox oldu. O, təcrübəli və son dərəcə mahir bir usta tərefindən hər guşədən və bütün vəziyyətlərdən yağırlı yumruq zərbələrinin axınları altında itib batmışdı. Bu zərbələr onu süpürləyib kəndirlərin üstünə atmışdı; hakim döyüşçüləri ayırdı, amma sonra Rivera yeno həmin saat kəndirlərin üstünə yixildi.

Bunu heç kəs döyüş adlandırmazdı. Bu döymək idi. Boks yarışlarından başqa hər bir tamaşaçı bunu gördükdə, elə ilk dəqiqlidə ruhdan düşərdi. Denni, şübhəsiz ki, nəyə qadir olduğunu göstərdi və bunu çox böyük məharətlə etdi. Camaatin yarışın nöticəsi haqqında inamı və həmçinin öz sevimlisinə olan tərəfçiliyi sonsuz idi; buna görə, meksikalının hələ ayaq üstündə durduğunu heç görə də bilmirdi. Riveranı yaddan çıxarmışdır. Onu zorla seçirdilər. Denni öz amansız həmləsi ilə onu kölgədə buraxmışdı. Bir-iki dəqiqli gəlib keçdi. Döyüşçülər bir-birindən ayrıldıqları vaxt camaat meksikalıya ötəri bir nəzər sala bildi. Onun dodağı partlamış, burnundan isə qan axırdı. O dönüb klinçə gir-diğdə, kəndirlərin izləri olan qanlı zolaqlar kürəyində aydın görünürdü. Amma köksünün müntəzəm enib-qalxdığını, gözlərinin isə həmisişki soyuq bir atəşlə parıldadığını cammat seçə bilməmişdi. Gələcək çempionluq adı qazanmaq iddiasında olanlar onun üzərində həddən artıq belə sarsıcı zərbələrini sınamışdır. O, bir dəfəsi yarım dollara və ya həftəsi

on beş dollara belə zərbələrə dözməyə öyrəmişdi, bu ağır bir məktəb idi, amma bunun ona xeyri oldu.

Sonra nə isə son dərəcə təsirli bir hadisə baş verdi. Zərbələr qasırğası birdən-birə kəsildi. Rivera rinqdə tək-tənha durmuşdu. Denni – o qorxunc Denni, arxası üstə yerda uzanmışdı. O, yırgalanmamış, yerə ağır-agır və tədricən yixilməmiş, birdən-birə sərilməmiş. Riveranın sol yumruğunun yandan burulan qısa zərbəsi onu ölüm kimi birdən-birə sarsılmışdı. Hakim Riveranı itələyib, indi yixilmiş qələdiatorun başı üstündə durub, saniyələri sayırdı.

Denni yavaş-yavaş huşa gəldikdə onun bədəni əsməyə başladı. Boks yarışmalarının daimi tamaşaçıları adət üzrə müvəffəqiyyətlə bir nokautu gurultulu alqışlarla qarşılıyıb öz coşqun həyəcanlarını ifadə edirdilər. Amma indi onlar susurdular. Bütün bu hadisə həddən artıq gözlənilməz halda baş vermişdi. Zaldakılar gərgin bir sükut içində saniyələrin sayılmasını dinləyirdilər ki, birdən-birə tətənəli səsi bu sükütu pozdu.

– Axı mən sizə demişdim ki, o hər iki əli ilə eyni dərəcədə yaxşı vuruşur.

Beşinci saniyədə Denni üzüqoylu çevrildi; hakim yeddini sayanda, o daha bir dizi üstə durub dincəlir və doqquz sayıldıqda, on rəqəmi deyilməmişdən əvvəl, ayağa qalxmağa hazır idi. Əgər on rəqəmi sayıldıqda, Denninin dizi hələ döşəməyə toxunmuş olsaydı, onu basılmış və döyüsdən çıxarılmış saymali idilər. Onun dizi döşəmədən ayrıldığı halda o “ayaq üstündə” sayılır; bu anda Riveranın onu yenidən vurub yerə sərməyə ixtiyarı var. Rivera risk etmək istəmirdi. O, Denninin dizi döşəmədən ayrıldığı saniyədən onu vurmağa hazırlaşmışdı. Rivera rəqibinin dövrəsinə hərləndi, amma hakim onların arasına soxuldı; bir də Rivera bilirdi ki, hakim saniyələri həddən artıq ağır-agır sayırdı. Bütün qırqolar, hətta hakim de Riveranın əleyhinə idi.

Hakim doqquzu sayıldıqda Riveranı bərk itələdi. Bu düzgün hərəkət deyildi, amma Denni ayağa qalxmağa macər tapdı və onun dodaqlarında yenidən təbəssüm göründü. O demək olar ki, tamamilə ikiqat əyilib, əllərlə üzünü və qarnını qoruya-qoruya məharətlə kirincə girdi. Qayda üzrə, hakim gərək onu dayandırayırdı, amma o bunu etmədi və Denni doğrudan-doğruya öz rəqibinə yapışib dincəlir və hər saniyə öz qüvvəsini bərpa edirdi. Raundun axırıncı dəqiqəsi qurtarmaq üzrə idi. Əgər o, axıra qədər davam getirə bilsə, özünə gəlmək üçün ixtiyarında tamam

bir dəqiqə vaxt olacaqdı. Vəziyyətinin son dərəcə ağır olmasına baxmayaraq, o, gülümşünə-gülümşünə davam getirə bildi.

Camaatdan kim isə:

– Amma hələ gülümşünər ha! – deyə çığrırdı və camaat xoşallanıb gülüdü.

Sekundantlar canfəsanlıqla Denniyə qulluq etdikləri müddətdə o, məşqçiye piçildədi: – Lənət şeytana, bu meksikalının çox qəribə zərbəsi var!

İkinci və üçüncü raundlar solğun keçdi. Hiyələr və çox təcrübəli bir rinq kralı olan Denni yalnız manevr edir, fırıldaq gəlir və birinci raundda yediyi qorxunc zərbədən özünə gəlmək üçün çox vaxt qazanmağa çalışırı. Dördüncü raundda o daha özünü düzəltmişdi. O, pozulmuş və sarsılmış olsa da, hər halda bədəninin və ruhunun gücü sayəsində özünə gələ bilmədi. Düzdür, daha o, sərt taktika işlətmirdi, meksikalı ona sarsıcı bir müşqavimət göstərirdi. İndi Denni özünün bütün təcrübəsini imdada çağırırdı. Bu böyük usta, mahir və bacarıqlı döyüşü rəqibinə qəti zərbə vurmağa gücү çatmadığından, onu metodik bir surətdə taqətdən salmağa başlamışdı. Riveranın hər zərbəsinə o, üç zərbə ilə cavab verirdi; bununla o, rəqibini nokauta yaxınlaşdırır, ondan intiqam alırı. Əsas təhlükə zərbələrin miqdarında idi. Denni hər iki əli ilə yandan qısa zərbələr vurmaq kimi təccübəli bir qabiliyyətə malik olan bu uşaqa qorxa-qorxa, ehtiyatla yanaşırdı.

Rivera müdafiədə rəqibi pərt edən sol əllə dəf etmək fəndindən istifadə edirdi. O, Denninin burnu və dodaqları üçün çox təhlükəli olan fənddən dalbadal istifadə edirdi. Amma Denninin fəndləri çox növbənöv idi. Elə buna görə də o, çempionluğa namizəd idi. O, vuruş-vuruşa döyüşün üslubunu dəyişməyi bacarırdı. İndi o, yaxından vurmağa keçmişdi. Bu üsulda o, xüsusilə dəhşətli idi və bu ona rəqibinin qorxunc dəfətəmə fəndindən canını qurtarmağa imkan verirdi. Denni meksikalını havaya qaldırıb sonra yerə səren çox gözəl aşağıdan zərbə işlədiyi üçün, bir neçə dəfə dalbadal camaatın coşqun alqışlarını qazandı. Rivera saniyə saymanın imkanı verdiyi qədər müddətdə diz üstə durub dincəlirdi; o bilirdi ki, hakim onun üçün saniyələri çox iti sayırdı.

Yedinci raundda Denni doğrudan da çox güclü aşağıdan zərbə işlədi, amma Rivera yalnız yırgalandı. Denni ona özünə gəlməyə macər verməyib, həmin saat ikinci qorxunc bir zərbə endirdi və onu kəndirlərin üstünə atdı. Rivera aşağıda oturmuş müxbirlərin üstüne yixildi. Onlar onu geri, meydançanın kənarına itələdilər. Hakim tələ-

sık halda saniyeleri saydığını müddetdə o, bir dizi üstə dincəldi, kəndirlərin o biri tərəfində rəqibi onu gözləməkdə idi. Hakim işə qarışmayı və ya Dennini kənara itələməyi heç ağlına da gətirmirdi. Camaat coşub özündən çıxmışdı.

Birdən çıçırtı geldi:

— Onun işini bitir, Denni, işini bitir!

Yüzlərlə səs canavar sürüsü kimi bu çıçırtıya qoşuldu.

Denni əlindən gələni etdi, amma Rivera doqquz yox, səkkiz sayılında gözlənilmədən kəndirin altından keçib klinçə girdi. Hakim yenə canfəşanlıq edib Riveranı elə ayırdı ki, Denni onu vura bilsin və tərəfgir hakimin əzizlədiyi bir döyüşçüyə verə bildiyi bütün üstünlük-ləri ona verdi.

Amma Rivera davam getirməkdə idi və beynindeki duman dağılı-mışdı. Hər bir şey öz qaydasında idi. Bu mənfur qırınqların son nəfərə qədər hamısı namussuz idi! Tanış xeyallar yenə də onun gözləri önündən gəlib keçdi; səhrada dəmir yolu, jandarmalar və Amerika polisləri; dustaqxanalar və polis zindanları, su çəkenlər yanındakı avaralar, onun Rio-Blankodan sonra keçirdiyi bütün o qorxunc, acı dərbəderlik və tetillər. Sonra o, ölkəni təntənə ilə gəzməkdə olan böyük qırmızı inqilabı bütün dəbdəbəsi ilə gördü. Tüfənglər! Budur, onlar onun qarşısındadır! Hər mənfur iz bir tüfəngdir! O bütün Meksika uğrunda vuruşur!

Riveranın davranışını camaati açıq-aşkar cırmatmaqdı idi. Axi o niyə özü üçün teyin edilmiş kötəyi yemir? Axi hər cür olsa, əvvəl-axır o döyülcəkdir. Bəs niyə belə tərslik edib, vaxtı uzadır? Riveraya müvəffəqiyyət arzu edənlər vardısa da, çox az idi. Hər bir yarışda mərc vaxtı tünd rəngli at üçün pul qoyanlar da olur. Onlar, demək olar ki, Denninin qalib gələcəyinə inandıqları halda, yenə meksikalının tərəfinə pul qoymuşdular: onun müqabilində dörd və üçün müqabilində bir. Doğrudur, bunlardan çoxu Riveranın neçə raundda davam getirə biləcəyinə pul qoymuşdu. Onun altıncı və ya yeddinci raundda qədər davam getirə bilməyəcəyinə yaman çox pul qoymuşdular. Bu mərci artıq udmuş olanlar, indi daha riskdən canları belə müvəffəqiyyətlə qurtardıqları üçün sevindiklərindən, onlar da hamının sevimlisini alqışlayırdılar.

Rivera döyülmək istəmirdi. Səkkizinci raundda onun rəqibi aşağıdan zərbəni təkrar etmək istədişə də, bir şey çıxmadı. Doqquzunu raundda Rivera yenə də camaati heyran qoydu. Klinç vaxtı o, yünl-

ül və iti bir hərəkətlə rəqibindən aralandı və bədənləri arasındaki dar məsafəyə sağ əlilə bir zərbə vurdu. Denni yixildi. Ümidi yalnız ağır saymanın onu xilas edəcəyinə idi. Camaat mat qalmışdı. Denni özü öz fəndinin qurbanı olmuşdu. Sağ əli ile vurulan aşağıdan zərbə indi onun öz başına gelmişdi. “Doqquz” sayılıqda, Denni ayağa qalxdı; bu vaxt, Rivera ona girişməyə cəhd etmədi. Hakim açıq-aşkar vuruşmanın qabağını almaq istəyirdi. Amma vəziyyət tərsinə düşdü. Rivera ayağa qalxmalı olduqda o, işə qarışmayıb kənarda durdu.

Onuncu raundda Rivera iki dəfə sağ əl ilə aşağıdan rəqibinin qurşağından çənəsinə doğru zərbə endirdi. Denni quduza döndü. Təbəssüm əvvəlki kimi onun üzündün əskik deyildi, amma o, öz amansız fəndlərinə el atıldı. Var gücü ilə üstünə düşdüyü halda, onun axırına çıxa bilmirdi; Rivera isə bu zərbələr tufanı arasında, bu qasırğanın içinde Dennini dalbadal üç dəfə məhərətə yera sərə bilmədi. İndi daha Denni çox tezliklə özünə gələ bilmirdi və on birinci raunda çatdıqda onun vəziyyəti çox ciddiləşmişdi. Amma bu andan başlayaraq, on dördüncü raunda qədər özünün bütün boksuluq vərdiş və keyfiyyətlərini nümayiş etdirib, gücünü qənaətlə işlətdi. Bundan başqa o, yalnız təcrübəli boksuya məlum olan alçaq fəndlər işlədir, hoqqabəliqlərdən son dərəcəyə qədər istifadə edirdi: o, guya təsadüfi olaraq, rəqibinin əlcəyini dirseyi ilə böyrünə sıxır, onun ağızını tixayır, nəfəs almağa qoymurdu, o klinçə girdikdə öz parçalanmış, lakin gülümşəyən dodaqları ilə Riveranın qulağına dözülməz və iyrənc həqaretlə söyüş yağırdı. Hakimdən tutmuş tamasaçılara qədər hamı bir nəfər kimi Denninin tərəfində idi, onun fikrindən nələr keçdiyini çox yaxşı bilir, ona kömək edirdi.

Denni belə gözlənilməz vəziyyətə düşdüydən, indi bütün ümidiyi tek bir zərbəyə bağlamışdı. O, əlində olan bu yegane imkan xatirinə ortaya atılır, hiylə işlədir, özünü zərbədən qaçırır, bütün qüvvətini toplayaraq bir zərbə vurmağa və bununla da təşəbbüsü rəqibinin əlin-dən almağa can atıldı. Özündən əvvəl daha məşhur bir boksunun etdiyi kimi o, sağdan və soldan qarın boşluğunadakı əsəb kəlefine və çənəyə zərbə endirməli idi. Denni bunu edə bildi də, çünki nə qədər ki o, ayaq üstündə durdurdu, qolları öz qüvvəsini mühafizə etməkdə idi.

Riveranın sekundantları raundlar arasındaki istirahət müddətində onun çox da qayğısına qalmırdılar. Onlar dəsmalları eləcə göstəriş üçün yelləyirdilər. Onun boğulmaqdə olan ciyərlərinə, demək olar ki,

heç hava vermirdilər. Spayder Hakerti cidd-cəhdə onun qulağına məsləhətlər piçıldayırdı, amma Rivera onlara əməl etmək lazımlı gəlmədiyini bilirdi. Hami onun əleyhinə idi. Onu xəyanət araya almışdı. On dördüncü raundda o, yenidən Denini vurub yixdi. Özü isə hakim saniyələri saydıgı müddətdə qollarını sallayıb durdu. Qarşidakı künçdə şübhəli bir piçıldışma eşidildi. Rivera gördü ki, Maykl Kelli Robertsə sarı yönəlib əyildi və nə isə piçıldadı. Riverannın qulağı vəhşi pişik qulağı kimi iti idi və bu danışığın bəzilərini eşitdi. Amma o, daha artıq eşitmək isteyirdi və rəqibi ayağa qalxdıqda Rivera elə bir manevr etdi ki, onunla lap kəndirlerin yanında vuruşmağa girişdi.

— Gərək elə olsun! — deyən Maykl Kellinin səsini Rivera eşitdi. Roberts başı ilə onun fikrini bəyəndiyini təsdiq elədi. — Denni gərək qalib gəlsin... yoxsa mən yaman çox pul itirərəm... Mən bu işə ətək-ətək pul qoymuşam. Əgər o, on beşinci raundda da dözsə, mənim evim yixıldı... O oğlan sizin sözünüzə qulaq asar, bir çare görmək lazımdır.

Bu dəqiqədən etibarən daha Riveranın diqqətini heç bir xəyal cəlb etmədi. Onlar onu aldatmaq isteyirdilər! O, yenə Dennini yerə sərib qollarını sallayaraq dincəldi. Roberts ayağa qalxdı.

— Hə, qurtardı — deyə o dilləndi. — Öz guşənə çəkil. — Roberts bu sözləri təlim məşğələlərində Riveraya dəfələrlə söylədiyi əmredici bir tərzdə dedi. Lakin Rivera Denninin ayağa qalxmasını gözləyə — gözləyə durub, ona yalnız nifrətli bir nəzərlə baxdı. Bundan sonrakı birdəqiqəlik fasılə zamanı Kelli Riveranın durduğu künçə yaxınlaşdı.

— Bura bax, şeytan balası, bu zarafatları bir yana qoy! — deyə o piçıldadı. — Rivera, yixil, sözümə qulaq as. Mən sənin gələcəyini düzəldərəm. Gələn dəfə Dennini sənə döydürərəm, amma bu gün sən basımlısan.

Rivera baxışı ilə bildirdi ki, onun sözlərini eşitmışdı, amma nə razılıq və nə də rədd işarəsi etmədi.

— Bəs niyə dinmirsən? — deyə Kelli açıqlı-acıqlı soruşdu. — Nə cür olursa-olsun sən uduzacaqsan, — deyə Spayder Hakertin səsi eşidildi. — Hakim səni qalib elan etməyəcək. Kellinin sözünə qulaq as, yixil.

— Yixil, ay oğlan, — deyə Kelli təkəd etdi. — Mən səni çempion edərəm.

— Düz sözümdür, elərəm! Amma indi sən mənim canımı qurtar.

Qonqun səsi Rivera üçün məşhur bir işarə oldu. Camaatin heç bir seydən xəbəri yox idi. O özü də həle təhlükənin nədən ibarət olduğunu

bilmirdi. Yalnız bilirdi ki, o yaxınlaşmaqdadır. Denninin özünə inamı sanki yenidən qayıtmışdır. Bu, Riveranı qorxudurdu. Onun üçün nə isə bir kələk qurmuşdular. Denni onun üzərinə cumdu, amma Rivera məharətlə özünü zərbədən qurtardı. Görünür ki, düzəldikləri kələk üçün bu ona vacib idi. Rivera geri çəkilir, qaçıb qurtarır, amma bilirdi ki, gec-tez nə klinçdən, nə də kələkdən yaxasını qurtara biləcəkdir. O, ümidsiz bir halda vaxt qazanmağı qət etdi. Özünü elə göstərdi ki, guya Denninin ilk hücumunda onunla vuruşmağa hazırlıdır. Bunun əvəzində isə onların bədənləri az qala bir-birinə toxunacağı anda Rivera kənarə sığradı. Bu vaxt Denninin güşəsindən çığıldalar: “bu düz deyil!” Rivera onları ələ salırdı. Hakim mütərəddid bir halda durdu. Onun dodaqlarından qopacaq səsler söylenməmiş qaldı. Çünkü cir uşaq səsi eşidildi:

— Kobud işdir!

Denni Riveranı ucadan söybə onun üstünə cumdu. Rivera geri çəkilməyə başladı. O, qərara almışdı ki, daha onun gövdəsinə zərbə vurmaşın. Doğrudur, beləliklə qələbə ehtimalının yarısını itirirdi, amma bilirdi ki, əgər qalib gəlsə, bu yalnız uzaq məsafədən şığıyb vurmaqla mümkün olacaq. Hamısı birdi, indi xırdaca bir bəhanə ilə onu vuruşmamaqda taqsırlandıracalar. Denni isə artıq hər cür ehtiyatdan əl çəkmişdi. Dalbadal iki raund idi ki, onunla yaxınlaşıb, vuruşmağa cürət etməyən bu uşaqçığazı amansız bir surətdə yumruqlayırdı.

Rivera zərbələri dalbadal qəbul edir, onları on-on alırkı, yalnız məhvədici klinçdən yaxasını qurtarmaq isteyirdi. Denninin bu əla həmlələri zamanı camaat ayağa qalxmışdı. Sanki onlar hamısı dəli olmuşdular. Heç kəs bir şey anlamırdı. Onlar yalnız bircə şeyi görürdülər: onların əzizi qalib gəlir.

— Döyüsdən qaçma! — deyə onlar quduz kimi Riveraya bağırdılar. — Qorxaq! Yerə səril, kükük! Yerə səril! Onun işini bitir, Denni! Sən udub durubsan.

Bütün zaldə sakitliyi mühafizə edən təkcə Rivera idi. Öz temperamenti, öz qanı etibarilə o, bunların hamisindən qızığın və coşqun idı, elə şiddetli həyəcanlarda bərkimişdi ki, camaatın dəniz dalğaları kimi coşub-daşan bu qızığın ehtirası onun üçün axşam nəsiminin yüngül nəfəsindən artıq bir şey deyildi.

On yeddinci raundda Denni öz məqsədini yerinə yetirdi. Onun zərbəsinin ağırlığından Rivera ikiqat büküldü. Qolları taqətsiz halda yanlarına düşdü. O, yırgalanı-yırgalanı geri çəkilməyə başladı. Denni bu

qərara gəldi ki, onun xoşbəxtlik ani çatmışdır. Uşaqcıgaz onun əlində idi. Lakin Rivera bu manevri ilə onun sayıqlığını kütləşdirib çənəsinə sarsıcı bir zərbə vurdu. Denni yixıldı və üç dəfə qalxmaq istədi. Rivera bu zərbəni üç dəfə təkrar etdi. Heç bir hakim bunu düzgün olmayan bir hərəkət adlandırmağa cüret edə bilmezdi.

— Bill! Bill! — deyə Kelli hakimə müraciətlə yalvardı.

— Mən neyləyə bilərəm? — deyə hakim həmin tonla cavab verdi. — Təkid etmeye heç bir bəhanə yoxdur.

Döyülmüş, amma qəti iradəyə malik olan Denni hər dəfə yenidənayağa qalxırdı. Kelli və rinqin lap yaxınlığında oturmuş adamlar polisi çağırmağa başladılar ki, bu döyməni dayandırsın, amma Denninin sekundantları onun basıldığını etiraf etməkdən boyun qaçıraraq, əvvəlki kimi dəsmallarını açıq tutmuşdular. Rivera gördü ki, yoğun bir polismen yönəmsiz hərəkətlə kəndirlərin altından keçdi. Bu nə deməkdir? Bu qrinqoların nə qədər müxtəlif kələkləri vardır? Denniayağa qalxıb, sərxoş kimi onun öündə ayaqlarını götürüb qoymaqda idi. Rivera son zərbəni endirdiyi anda, hakim ilə polismen, ikisi də bir vaxtda gəlib ona çatdırılar. Artıq mübarizəni dayandırmağa ehtiyac yox idi; çünki Denni daha ayağa qalxmadı.

— Say! — deyə Rivera xırıltılı bir səslə çıçırdı. Hakim sayıb qurtardıqda, sekundantlar Dennini qaldırb, öz guşəsinə çəkdilər.

— Qələbə kimindir? — deyə Rivera soruşdu.

Hakim könülsüz onun əlcəkli əlinən yapışib yuxarı qaldırdı.

Riverani heç kəs alqışlamadı. O, tek-tənha öz guşəsinə çəkildi. Sekundantlar onun üçün heç stul da qoymamışdilar. O, arxasını kəndirə söykəyib nifrətlə sekundantlara baxdı. Sonra nəzərlərini uzaqlara, daha uzaqlara çevirib, on min qrinqonu süzdü. Onun dizləri əsir, taqətsiz halda tövşüyürdü. Gözləri öündən nifrət dolu sıfətlər keçib gedirdi. Amma birdən-birə onun yadına düşdü ki, bunlar tūfənglərdir! Tūfənglər onundur! İnqilab davam edəcəkdir!

AĞIR ƏLCƏKLƏR

Birinci hissə

Onların karşısındakı döşəmə üstünə cürbəcür rəngli və ilməli xalçalar sərimişdi. İki Brüssel xalısı lap əvvəldən gözlərini tutmuşdu, ancaq başqa əlvan və xovlu xalılar da gəl-gəl deyirdi. Xalılardan uzaqlaşmaq çətin məsələydi, ancaq qiymətin bahalığı da onları qorxudurdu. Şöbənin müdürü onlara böyük ehtiram göstərmmiş, qulluqlarında özü dayanmışdı; lakin qız anlayırdı ki, bütün bunlar Conun xatirinə edilir, zarafat deyildi, hətta liftdə işləyən oğlan da ağızını ayıraq, onlar yuxarı mərtəbəyə qalxanacan heyrot dolu nəzərlərini Codan çəkməmişdi. Şəhərin şimalindəki məhəllələrində küçədə görünəndə də balacalı-böyüklü Coya o cürə baxırdı.

Şöbə müdirini telefonə çağırıdlar və qızın qəlbində bir-birilə toqquşan gözətgəlimli xalı almaq arzusu və çox pul xərcləmək qorxusunu öz yerini digər, daha həyəcanlı şübhələrə verdi:

— Başa düşə bilmirəm, Co, onda yaxşı olan nə görmüsən? — qız astadan, ancaq inadla soruşaraq, güman ki, başa çatdırımadıqları mübahisəyə qayıtdı.

Oğlanın hələ uşaqlıq əlamətləri silinib getməmiş çohrosı tutuldu, ancaq bu tutqunluq birçə an çəkdi, sıfətə zəriflik çökdü. O, çox gənc idi, lap uşaq idi, qız da ki, yeniyetmə — iki gənc varlıq öz yuvalarına xalı seçə-seçə birçə həyatın astanasında dayanmışdı.

— Heç qorxmağa, narahat olmağa dəyərmi? — oğlan dilləndi. — Axı, bugünkü axırıncı kərə olacaq, lap axırıncı.

Oğlan qız gülümsündü, ancaq bu təbəssümədə zorla sezilən təəssüf nidası oxundu, qızın ürəyi qıṣıldı. Sevgilisinə tam yiyələnmək əbədi qadınlıq istəyi ilə çağlayan qız, oğlanın həyatında o cür böyük yer tutan həmin şey barədə bir daha düşündü.

— Sən ki bilirsən, O'Neyl ilə görüşdən aldığı qonorarla anamın ev kirəsini verdim, — oğlan davam etdi. — Daha o barədə fikrim-zikrim yoxdur. Ponta ilə görüşdən isə yüz dollar alacağam, başa düşürsən, düz yüz dollar! Özün bilirsin ki, indi pul bizi hava, su kimi lazımdır...

Qız pul hesablamalarına girişmədi:

— Sən bu rinqdə nə görmüsən axı?

Oğlan öz fikrini sözlə ifadə edə bilənlərdən deyildi. İş vaxtı əlləri sözü əvəz edirdi, rinqdə isə bütün bədəni, əzələləri, yumruqları. An-

caq heç özü də deyə bilməzdi ki, onu rinqə belə bağlayan nədir. Lakin, hər halda, düşündüklərini izah etmək istədi, xırda-xırda, qarmaqarışlıq tərzdə qızə başa salmağa çalışdı ki, yarış vaxtı, xüsusiilə çox gərgin anlarda məhz necə sınaqla üzləşir.

— Sənə yalnız bircə şey deyə bilərəm, Cenevyeva, rinqdə dayanıb rəqibinin taleyinin sənin əlində olduğunu duymaqdən gözəl heç nə yoxdur. Bax, o gah sağдан, gah soldan zərbələr endirir, sən isə hər dəfə ya zərbənin qabığını bağlayır, ya da yana sıçrayırsan. Sonra birdən-birə ona eləsini iliştirirsən ki, o, ayaq üstə dura bilmir, ləngər vurur, yixilmamaq üçün sənə sarılır, buraxmaq istəmir, yeni klinçə girir, hakim birtəhər onu ayrında isə işini bitirmək asandır. Tamaşaçılar isə özündə-sözündə olmur, gəl uğultuya qulaq as. Bax, onda bilirsən ki, qələbə sənindir, vicdanla vuruşmusan, bütün qaydalara əsasən vuruşmusan və ona görə qalib gəlmisen ki, daha yaxşı vuruşa bilirsən. Başa düşürsən, mən...

Cox danışdığını və qızın baxışlarındakı qorxunu sezik dayandı. Cenevyeva diqqətlə Conu dinləyirdi və qızın sıfəti anbaan artan əzablı həyəcan ifadə edirdi. Öz peşəsinin ilahi anlarını qızə izah edən Co fikrən qarşısında dəqiq zərbədən səndirleyən rəqibini, rinqin işıqlarını, dəlicəsinə alqışlayan tamaşaçıları görürdü və Cenevyeva hiss edirdi ki, ona məlum olmayan həmin həyatın axını Conu qızdan uzaqlaşdırır. Bu qorxunc, qarşısalınmaz axın qarşısında qızın fədakar məhəbbəti belə aciz idi! Tanıldığı həmin Co qızın gözləri qarşısından uzaqlaşdı, əridi, itdi. Uşaqvari sevimli çöhrə, həlim baxışlar yoxa çıxdı. Qızın qarşısındaki oğlanın yaşı kimi sıfəti vardi, həmin sıfət poladdan tökülmüş kimi durğun və qəddar idi; dodaqlar tələnin polad ağızı təki bir-birinə sıxlılmışdı, geniş açılmış gözlərdən soyuqluq və sayıqlıq axırdı, orada quru parıltı vardi. Bu, əsl kisi sıfəti idi, Cenevyeva isə gənc oğlan sıfəti tanıydırdı. İlk dəfə idi ki, Conu belə görürdü.

Qızı qorxu bürüdü, ancaq daxilində zeif bir inamlı hiss edirdi ki, sevgilisi ilə fəxr edir. Onun mərdanə, həmişə qalib kışiliyi qızın qadınlıq aləmini ehtizaza gətirməyə bilməzdi, qadının etibarlı həyat yoldaşı axtarması hissini oyatmaya bilməzdi. Cenevyeva da gələcəkdə kişi qüvvəsinin daş hasarına söykənmək istəyirdi, ona güclü həyan lazımdı. Qız oğlanın vücuduna hakim kəsilmiş ehtirası başa düşmərdü, ancaq anlayırdı ki, heç məhəbbət də Conu sağaldala bilməz; lakin fikirləşəndə ki, qızə görə, məhəbbətlərinə görə Co geri çəkilir, qızın istəyinə boyun əyərək öz sevimli peşəsindən əl çəkir və bu axşam son dəfə rinqə çıxacaq, Cenevyeva şirin sevinc dalğalarında üzdü:

— Misses Silversteyn deyir ki, boksdan zəhləsi gedir, boksa heç nə yoxdur, — qız dedi. — Sən ki bilirsən, o, ağıllı qadındır.

Oğlan incikliyini gizlətməyə çalışaraq zorla gülümsündü; ən çox fəxr etdiyi o sahəni məhz qızın qiymətləndirməməsini düşünmək ağır idi. O, rinqdə uğur, şöhrət qazanmışdı, öz gücüylə qazanmışdı, gərgin əməyin bahasına qazandığı hər şey isə əliaçıqlıqla Cenevyevanın ayaqları altına atmışdı; qızın məhəbbətini qazananda, bütün varlığını ona qurban verməyə hazır olanda hər şeydən əl çəkmışdı. O öz bokşuluq məharetiində nəhəng və çox gözəl kişilik göründü, elə kişilik hər adama nəsib olmur və ona elə gəldi ki, Cenevyevanı başdan çıxaran, qızı məhz onunku edən həmin o kişilikdir. Ancaq qız onu o vaxt anlamamışdı, heç indi də anlamırdı və Co əməlli-başlı mat qalmışdı ki, görəsən, Cenevyeva onun nəyinə vurulub.

— Missis Silversteynin başına hava gəlib, nədir, — Co kin-küdürütsiz dilləndi. — Onun boksdan nə başı çıxır? İnan mənə, Cenevyeva, boksdan gözəl şey yoxdur. Sağlamlıq üçün də gərəklidir, — bir az düşübüñə əlavə etdi. — Sən bir mənə bax! Həmişə belə formada olmaq istəyirəm, gərək düzgün həyat tərzi keçirim. Mən missis Silversteyndən də, onun ərindən də, ümumiyyətlə, sənin tanidiqlarının hamisindən təmiz yaşayıram. Qayda gözləyirəm; vanna, masaj, gərgin məşq, kalorili yemək, içkisiz-zadsız. İcmirom, çəkmirəm, bir sözə, mənə ziyan olan heç nöyə məşğul olmuram. Mən səndən də təmiz yaşayıram, Cenevyeva, — qızın incik halda dodaqlarını büzdüyüni sezik əlüstü əlavə etdi. — Düz sözümüzdür. Özün bax, o, dirsəkdən yuxarı qızın qolunu ehtiyatla sıxıdı, sən pərqu kimi yumşاقsan, mən isə... Bir, əlinlə yoxla...

Qızın barmaqlarını daş kimi möhkəm biləklərinə sıxıdı, Cenevyeva ağrıdan ufuldadı.

— Mən başdan-ayağa beləyəm, oğlan davam elədi. — Möhkəm və düyünlü. Bax, bunu mən təmizlik adlandıram. Məndə natəmiz heç nə yoxdur, nə bir əzələ, nə bir damcı qan, nə də bir damar; sümüklərimə kimi hər şey tər-təmizdir, iliyim də təmizdir. Bu o demek deyildir ki, sabunla, su ilə tər-təmiz yuyunasın, o deməkdir ki, başdan-ayağa təmiz olasan. Səni inandırıram ki, mən bunu bütün əzələrlə hiss edirəm. Səhərlər yuxudan oyanıb işə gedəndə sanki bütün qanım, damarlarım qışqırırlar ki, onlar təmizdirlər. Eh bilsəydin ki...

Danişığını yarımqıq kəsib öz dilavərliyindən bərk utandı. Heç vaxt öz fikirlərini belə həyəcanla izah etməmişdi, əvvəller heç həyəcan-

lanmağa da əsası olmamışdı. Axi, Cenevyevanın boksdan xoş gəlmirdi, onu rədd edirdi, Co üçün isə həmin günə kimi boksdan daha gözəl heç nə yox idi. O gün ki, Co tamamilə təsadüfən Silversteynin dükanına girmiş, Cenevyevanın surəti gözlənilmədən onun həyatına daxil olmuş, hər şeyi kölgədə buraxmışdı. Dumanlı olsa da, Co indidən başa düşürdü ki, şöhrət ilə qadın arasında nə isə bir ziddiyət var, sevimli məşguliyyətlə qadının kişidən tələb etdiyi şey bir-birinə ziddir. Ancaq Co öz müşahidələrindən bir ağılli-başlı nəticəyə gələ bilmirdi. O, təkcə həqiqi, canlı Cenevyeva ilə rinq adlanan əsrarəngiz, təkraredilməz dünya arasındaki uçurumu biliirdi. Cenevyeva da, rinqdə öz hüquqlarını tələb edirdiler, onların hər biri Conu öz ağuşuna çəkirdi; Co onların arasında çapalayır, ancaq son qərarını verə bilmir, köməksiz halda günləri sovuşdururdu.

Cenevyeva Conun həyəcanlı sözlərini dinləyir, həm də istər-istəməz onun aydın sıfətinə, açıq gözlərinə, qızlardakı kimi hamar və zərif dərisinə heyranlıqla tamaşa edirdi. Qız Conun danışığında böyük həqiqəti yaxşı başa düşürdü, ancaq bu onu hövsələdən çıxarırdı. Qızın boksdan tamam zəhləsi gedirdi, çünki o lənətə gəlmış rinq Conu ondan ayırdı, Conun hansı hissəsinə oğurlayırdı. Rinq qız üçün elə bir rəqibə çevrilmişdi ki, onu heç cür bağışlamaq olmazdı, qız rinqdeki hikmətamız cazibəni dərk edə bilmirdi. Əgər Cenevyevanı Codan başqa bir qız ayırmaya çalışsaydı, onda Cenevyeva öz işini bilerdi, onda Cenevyeva öz aqlını, fərasətini, cazibəsini köməyə çağırardı. Ancaq rinq! Rinq elə dərkedilməz, elə alınmaz qaladaydı ki, qız onun haqqında heç nə bilmirdi, əl havasına, qarasına onunla mübarəzə aparırdı. Qız anlayırdı ki, Conun danışığında həqiqət çoxdur və bu hiss rinqi daha vahiməli düşmənə çevirirdi.

Birdən Cenevyeva öz gücsüzlüyünü hiss etdi, özünə yazıçı gəldi; qız istəyirdi ki, Co tamam-kamal onunku olsun, bunu onun qadınlıq təbiəti tələb edirdi, oğlan isə özünü yan verirdi, qızın açılmış qolları arasından sivişib çıxırdı.

Cenevyevanın gözləri yaşıla doldu, dodaqları titrədi... və məğlubiyət dərhal qələbəyə çevrildi: hər şeyə qadir Rinq fəth olunmayan qadın zəifliyi qarşısında geri çəkildi.

— Lazım deyil, Cenevyeva, ağlama, — Co, günahı olmasa da, günahkarasına yalvardı. Onun kişi ağılı qadının nədən qəhərləndiyini dərk edə bilmirdi, ancaq qız ağlayırdı və hər şey unuduldu.

Cenevyeva göz yaşları arasından ona gülümsündü. Co, nəmlı gözlərdən əfv edildiyini oxudu, təqsirini anlamasa da ürəyində yüngüllük duydu. O, qızın dirsəyini sıxmaq istədi, ancaq qız qolunu qaçırıp amiranə tərzdə dayandı. Lakin təbəssüm daha şəfəqlə onun çohresini işq-landırdı.

— Bu da mister Klauzen, — deyə qız yalnız qadılara xas olan məharətlə həyəcanını gizlədib quru, aydın gözləri ilə şöbə müdürüne baxdı.

— Sizi də gözləməyə vadar elədim, — Co, cəld yerişli, balaca gözlü və qalın bakenbardlı şöbə müdürü dilləndi, — hə, qərara gəldiniz? Hansını götürürsünüz? Bu xalçadan xoşunuz gəlir? Əla görünüşü var, elə deyilmə? Bəli, bəli, mən hər şeyi başa düşürəm. Həftədə cəmi-cümələtanı on dörd dollar donluq alanda özümə ev-eşik düzəltmişəm. Axi, adam öz evi üçün ən yaxşalarını seçmək istəyir, düz demirəm? Əlbəttə, əlbəttə! Vur-tut yeddi sent bahadır. Həm də yadda saxlayın ki, ucuz ətin şorbası olmaz. Bilirsiz nə var, Co, deyə müdir alicənablıqla səsini alçaltdı, mən sizdən ötrü qiyməti bir az sindirə bilərəm, ancaq sizdən ötrü daha iki sent aşağı düşürəm. — Qəsd hazırlayanlar kimi piçiltıyla əlavə etdi. — Amma sizdən artıq dərəcədə xahiş edirəm ki, neçəyə alıığınızı heç kimə deməyin.

Co ilə Cenevyeva məsləhətləşəndən sonra öz fikirlərini deyən kimi şöbə müdürü təzədən üyüdüb tökdü:

— Səliqəylə büküləcək, tikiləcək və evinizə gətiriləcək. Əlbəttə, bütün bunlar xalçanın qiymətinə daxildir... Yaxşı, haçandır bu xeyir iş? Haçan bir yastığa baş qoyacaqsız? Sabah? Günü sabah? Belə tez? Əladır, əla! — O, ləzzətlə gözlərini yumdu, sonra isə ata nəvazışı ilə gülümsündü.

Co şöbə müdürünin suallarına qısa cavablar verirdi, Cenevyeva isə yüngülər pörtmüsdü: bu söhbət hər ikisi üçün namənasib idi. Ona görə yox ki, müdir adı etikanı gözləmirdi, ona görə ki, kişi məhz bu iki cavana məxsus olan pünhan, ülvı hissələrə toxunurdu.

Mister Klauzen şirin-şirin gülümseyərək, xoş diləklərini bildirəbildirə onları liftə kimi örtürdü, xidmətçilər isə komanda alıblamış kimi düzülərək başlarını çevirib Conun əzələli bədəninə baxırdılar.

— Bəs bu axşamkı görüş? — Lifti gözləyərkən mister Klauzen qayğışılıklə soruşdu. — Özünüzü necə hiss edirsiz? Öhdəsindən gələ biləcəksiz?

– Şübhəsiz, – Co cavab verdi. – Özümü ləp əla hiss edirəm.
– Doğrudan? Sox gözəl. Hm, mən fikirləşdim ki... düşündüm ki, toydan qabaq, belə-bələ işlər... Ha! Ha! Ha! Bir balaca zəifləmək olar... əsəblərlə zərafat eləmək olmaz axı. Təəccübəlməyin, bir vaxtlar mən də nişanlı olmuşam. Ancaq siz ki, formadasız? Hər şey aydın-dır, heç soruşturmağa dəyməz, görünür ki, formadasız... Ha! Ha! Hə, uğurlar diləyirəm, oğlum! Şübə etmirəm ki, qələbə çalacaqsız, bir damcı da şübhə etmirəm. Siz udacaqsız.

– Bizi yaddan çıxarmayın. Həmişə şad olarıq, ürəkdən sevinərik.
– Xudahafiz, miss Priçard, – o, üzünü Cenevyevaya tutdu.
– Hami səni "Co" deyə çağırır? – qız liftdə ondan soruşdu. – Niye "mister Fleminq" demirlər? Məncə, heç yaxşı deyil.

Ancaq Conun baxışları liftçi oğlana zillənib qalmışdı, deyəsən, qızı heç eşitmirdi də.

– Sənə nə olub, Co? – Qız qeyri-adi səsilə soruşdu. Həmin o yumşaq, yapışqlı səsiyle ki, Conu həmişə özünə təslim edirdi.

– H-heç, elə-bələ... – Co dilləndi. – Sadəcə olaraq fikirləşirdim ki, nə yaxşı olardı...

– Nə, nə yaxşı olardı? – Qızın səsi qılıqlı idi, gözləri isə elə yapışqlı idi ki, belə baxışların qarşısında hər oğul tab getirə bilməzdə, ancaq Co kənara baxırdı. Sonra qətiyyətə qızın üzünə baxıb dilləndi:

– İstərdim ki, heç olmazsa bir dəfə məni rinqdə görəydin.

Qız ikrəhla çiyinlərini büzdü, oğlanın sıfəti kölgələndi. Qız təzədən düşündü ki, heybətli, güclü rəqib hələ də onların arasında dayanmışdır və Conu ondan uzaqlaşdırır.

– M-mən...məmnuniyyətlə... – qız tələsik dilləndi. Onun səsində ən güclü kişiləri belə ram edəcək qaynarlıq vardi.

– Doğrudan? Doğrudan razısan? – Co gözlərini qırpmadan qızı baxdı.

Cenevyeva onun həyəcanını başa düşdü: o, sanki qızı yarışa çağırır, onun məhəbbətinin gücünü sınayırdı.

– Bu mənim həyatımın ən xoş dəqiqəsi olardı, – deyə Co yavaşdan dilləndi.

Cenevyevanı belə gözlənilməz qərar çıxarmağa vadar edən neydi? Sevən ürəyin təlatümü, Conun onda axtardığı müştərəklidən boyun qaçırmamaq, öz rəqibi ilə üz-üzə dayanmaq ehtiyacı, üz-üzə dayanıb rinqin gücünü nədə olduğunu aydınlaşdırmaq marağı! Bəlkə də,

bəlkə də, ona məlum olmayan aləmin amiranə çağırışı qızın yeknəsəq həyatının dar çərçivəsinə daxil olmuşdu? Hər halda, qız daxilində nə isə axıntı sezdi və Co kimi yavaşdan dedi:

– Raziyam.

– Heç bilməzdim ki, razılaşacaqsan, yoxsa ağız açmazdım, – mağazadan çıxanda Co etiraf etdi.

– Olmaz bəyəm? – qız öz qətiyyətinin soyumasından qorxaraq həyəcanla xəbər aldı.

– Yox, mən düzəldə bilərəm. Ancaq heç ağlıma gəlməzdi ki, sən razı olacaqsan, ağlıma da gəlməzdi, – deyə tramvayda oturaraq bilet üçün cibindən xırda pul çıxaran, hələ də özünə gəlməyən Co təkrar etdi.

İkinci hissə

Yaşadıqları məhəllə adamları arasında Cenevyeva və Co bir növ kübar idilər. Ətrafdakı özbaşinalığa və şirkəbə baxmayaraq, onlar sağlamlıqlarını və təmizliklərini saxlaya bilmisdilər. Şəxsi ləyaqətlərini yüksək tutan bu iki gənc həyatlarının qeyri-adiliyinə görə onları əhatə edən adamlardan təcrid olmuşdu. Heç bir tanışlıq axtarmamışdı, nə oğlanın, nə də qızın yaxın, səmimi dostu olmuşdu, elə dost ki, bütün sirlərini onunla bölüşürsən. Ancaq onların hər ikisinin tənhalıqdan zəhləsi gedirdi, heç kimlə dostluq etməməklərinə səbəb isə bu idi ki, ətrafdakı adamlarla yaxınlığı təmizlik və tərbiyəlilik kimi sifətlərlə bir araya sığışdırıa bilmirdilər.

Cenevyeva kimi adamayovuşmaz, xarici aləmlə heç bir əlaqəsi olmayan ikinci bir satıcı tapmaq çətin idi. Xarici aləmin kobudluğu, hətta qəddarlığı Cenevyevaya toxuna bilməmişdi. Qız ancaq görmək istədiyini gördü – o ancaq yaxşları görmək istəyirdi və bütün eybəcər, çirkin hadisələrə çətinlik çəkmədən gözlerini yumurdu. Tənhalıqda uşaqlıqdan öyrəşmişdi. Ailənin yeganə uşağıydı və öz tay-tuşları olan qonşu uşaqlarla küçədə oynamaq, atılıb-düşmək əvəzinə xəstə anasına qulluq etməli olmuşdu. Dəftərxana işçisi olan ariq, çəlimsiz atası çox xeyirxah və evcanlı idi, anadangelmə utancaqlığına görə adamlardan gen gəzirdi. Onun ucbatından balaca ailədə həmişə sakitlik və bir-birinə qayğılı diqqət hökm sürürdü.

On iki yaşında Cenevyeva yetim qaldı. Atasının dəfnindən sonra o, Silversteyngilə köçdü və orzaq dükəninin üstündəki mənzildə yaşı-

mağa başladı; qocalar onunla yaxşı yola gedirdilər, yedirdir, geyindirdilər, o isə piştaxta arxasında qocalara əl tutdurdu. Silversteynlər bir də ona görə Cenevyevanın üstündə yarpaq kimi əsirdilər ki, qız hətta şəriətin işləməyi qadağan etdiyi şənbə günləri belə dükanda otururdu.

Və burada, bu dərixdırıcı dükanda onun həyatının altı ili axıb getdi. Demək olar ki, heç bir tanıştı yoxdu. Cenevyevanın rəfiqə tapmaqla arası yox idi – indiyəcən ürəyinə yatan qızı rast gəlməmişdi. On beş yaşına çatar-çatmaz məhəllə oğlanları ilə gəzən qızlar kimi gün keçirməyi də arzulamırdı.

“Üfürülmüş kuklanın biridir” – onun barəsində qızlar belə deyirdilər, ancaq Cenevyevaya hörmət də bəsləyirdilər; onun gözəlliyi və təkəbbürüyü isə çoxlarını açmırıldı. “Şaftalı” – cavan oğlanlar onu belə adlandırdılar, həm də öz qızlarının qorxusundan onun barəsində xisən-xisən danışıldılar; Cenevyeva ilə tanış olmaq heç bir oğlanın ağlına da gəlmirdi – onlar qızı ali varlıq kimi sitayış edir, onun sirlə və ələkeçməz gözəlliyi qarşısında baş əyirdilər.

Cenevyeva həqiqətən gözəldi. Əslən amerikalı olan bu qız kasib ailədən çıxsa da, gözlənilmədən çiçək kimi açılmışdı – müribit olmayan, artımsız torpaqda baş qaldıran nadir çiçək kimi! Onun hər şeyi gözəldi: Ona “şaftalı” ləqəbi götirmiş zərif yanaqları da, sıfət cizgilərinin tənasübü də, qızlıq məlahəti də. Sakit danışındı, hərəkətləri ləngərli idi, özünü sadə, həm də ləyaqətli aparırdı. Anadangəlmə zövqlü olan Cenevyeva gözəl geyinməyi də bacarırdı, özü də, nə geyinsaydı ona yaraşındı. Bütün bunlar azmış kimi, o həm də çox zərif, müləyim və qılıqlı idi; Cenevyevada gələcək arvad və ananın yandırıcı məhəbbət alovu indidən görünürdü.

Bir dəfə isti şənbələrdən birində Co dondurma yemək üçün Silversteynin ərzaq dükənə girdi. Başqa alıcı ilə başı qarışmış Cenevyeva ona diqqət yetirmədi: altı-yeddi yaşı bir oğlan uşağı piştaxta öönünde dayanaraq səhv edəcəyindən qorxa-qorxa şüşonin altındaki ağızı sulandıran şirniyyatdan hansını seçmək barədə baş sindirirdi.

Cenevyeva eșitdi ki, dükana təzə gələn adam “zəhmət olmazsa, sodalı dondurma verin” dedi, qız da soruşdu ki, “siz hansı dondurma dan istəyirsiniz?”. Soruşdu, ancaq bir dəfə də başını qaldırb alıcıya baxmadı. Cavan oğlanlara baxmaq ümumiyyətlə, onun adəti xilafıydı. Qızı elə gəlirdi ki, cavanlarda nə isə qəribəlik və anlaşılmazlıq var. Qız nədənsə cavanların baxışlarına tab gətirə bilmirdi; həm də,

onun nəzərində cavanlar kobud və nahamvar idilər. Bu da qızı onlardan gen saxlayırdı... indiyəcən Cenevyevanın diqqətini cəlb edəcək oğlan peydə olmamışdı. Qarşılaşmalı olduğu oğlanlar ona qətiyyən yapışmırıldılar və qız sadəcə olaraq onlara məhəl qoymurdu. Bir sözlə, əger Cenevyevadan xəbər alsayırlar ki, kişilər yer üzündə nə üçün mövcuddur, o, cavab vera bilmezdi.

Stəkana dondurma tökəndə o, təsadüfən Coya baxdı və oğlanın sıfeti dərhal xoşuna gəldi. Məhz həmin anda Co da qızı baxdı və Cenevyeva kirpiklərini endirib soda sifonuna yanaşdı. Qədəhi doldurarkən Cenevyeva qeyri-iradi çevrilib bir də cavan oğlana baxdı, ancaq bu bircə an çakdı, çünki oğlanın baxışları da qızın baxışlarını axtarırdı və onun sıfatında elə bir təbii heyranlıq həkk olunmuşdu ki, Cenevyeva tələsik başını çevirdi.

Qız təccübli görünürdü ki, hər hansı bir oğlan beləcə onun xoşuna gələ bilərmiş. “Əntiqə oğlandır” – qız sadələvhəlkə düşündü və onu cəzb eləyən qüvvədən uzaqlaşmağa çalışdı. Dondurmanın onun qarşısına qoyaraq pulunu alanda üçüncü dəfə oğlanın baxışları ilə qarşılaşan qız öz-özüne dedi ki, “ancaq yox heç də əntiqə deyil”. Qızın söz ehtiyati o qədər də zəngin deyildi, onları seçməyi də bir elə bacarmırdı, ancaq qarşısındaki cavan adamın enerjili, kişilik yağan çöhrəsinə baxanda anladı ki, “əntiqə” sözü burada keçməz, burada başqa söz gərəkdir.

“Deməli, o, qəşəng oğlandır” – qız başa düşərək təzədən oğlanın baxışları altında kirpiklərini aşağı saldı. Ancaq az-maz gözəgəlimli kişiləri qəşəng adlandırdılar və bu söz də qızın ürəyincə olmadı. Lakin oğlani necə adlandırmaq bir yana; ona beləcə baxmaq özü də çox xoş idi və Cenevyeva hiss etdi ki, oglana baxmamağa özünü zorla məcbur edir.

Bəs Co? O, piştaxta arxasındaki bu satıcı kimi qızla ömründə rastlaşmamışdı. Təbiətin qanunlarından daha yaxşı baş çıxaran Co Cenevyevanın əksinə olaraq fikirləşmədən cavab verərdi ki, qadınlar yer üzündə nə üçün mövcuddur, ancaq qadınlar hələlik onun həyatına daxil ola bilməmişdilər. Kişiər Cenevyevanın diqqətini nə dərəcədə cəlb edirdilərsə, qadınlar da Conun diqqətini bir elə cəlb edirdilər, vəssalam. Co heç vaxt ağlına gətirməzdı ki, qadın bir belə gözəl ola bilər; o, tilsimlənmiş kimi Cenevyevaya baxırdı və onların nəzərləri toqquşanda özünü itirir, nəzərlərini qaçırmayı istəyirdi, ancaq qız özü dərhal kirpiklərini aşağı salırdı.

Nəhayət, qız yavaş-yavaş kirpiklərini qaldırıb nəzərlərini düz oğlana dikəndə, oğlan gözlərini qaçırdı. Cenevyeva həyəcanlı olsa da, hissini gizləyə bilir, özünü o yerə qoymurdu. Düzdür, ürəyi indiyəcən ona məlum olmayan hissədən döyüntülərini artırımışdı, ancaq qız öz zahiri təmkinini saxlaya bilirdi. Co isə tamam özünü itirmiş, pis vəziyyətdə qalmışdı.

Məhəbbətin nə olduğunu nə qız bilirdi, nə oğlan, ancaq hər ikisi bir-birinə baxmağı arzulayırdı. Hər ikisi utancaq və həyəcanlı idi, Hansı sırlı qüvvəsə onları birləşmək istəyən iki kimyəvi element kimi qarşılaşınmaz və amiranə tərzdə bir-birinə tərəf dərtirdi. Çıxıb getməye özündə güc tapmayan Co uzun müddət əlindəki qaşığı oynadı-oynada, rəng verib, rəng ala-alə boş dondurma stekanının yanında dayandı. Utancaq nəzərlərlə döşəməyə baxa-baxa onunla sakit, zərif səslə danışan qız onu tamam tilsimləmişdi.

Ancaq boş dondurma stekanının yanında uzun müddət dayanmaq olmazdı, yenidən dondurma istəməyə isə cəsarəti çatmadı. Beləcə o, dükandan çıxıb sərsərilər kimi ətrafında heç nə görmədən addımlamağa başladı, şirin xəyallara dalan qız isə dükandaca qaldı. Cenevyeva bütün gün uzunu özüne yer tapa bilmədi və nəhayət, başa düşdü ki, vurulub. Co isə başqa cür düşünürdü. Bilirdi ki, qızı bir də görmək istəyir, onun çöhrəsinə tamaşa etmək istəyir, başqa heç nə haqqında düşünmürdü – həm də bu, təkcə düşünmək deyildi, arzuydu, anlaşılmaz bir arzu.

Co bu arzusunun xilafına gedə bilmədi, o arzu gecəbəgündüz onu izlədi: balaca dükən və piştaxta arxasındaki qız onun gözləri qarışından çıxılmirdi. Co həmin qarabasmadan uzaqlaşmağa çalışırdı. O, ərzaq dükənинə bir də girməyə həm xəcalət çəkir, həm də qorxurdu, öz-özünü sakitləşdirirdi ki, "sən ki qızbaz deyildin". Bir deyil, iki deyil, dəfələrlə bu sözləri özlüyünde tekrar etdi, ancaq əbəs yero. Heç üç gün keçməmiş o, axşam işdən sonra Silversteynin dükənəna baş çəkdi. Çalışırdı ki, içəri tam sərbəst və təbii tərzdə girsin, ancaq nədənsə, ayaqları sözünə baxmırıdı və yalnız gərgin cidd-cəhdən sonra özünü içəri girməyə məcbur etdi. Utancaqlığı və yönədməsizliyi əl-ayağını keçən dəfəkindən de betər bağlamışdı. Cenevyeva isə əvvəlki təki sakit idi, ürəyi öz yerində dəlicəsinə çapalasa da, zahirən sakit idi. Conun dili qırtığına ilişib qalmışdı, o, zorla danışa bildi:

– Zəhmət olmazsa, sodalı dondurma verin.
Tələsə-tələsə, tez-tez saatına baxa-baxa dondurmasını yeyib çıxıb getdi.

Cenevyeva az qala hirsindən ağlayacaqdı. Dördgünlük intizardan sonrakı mükafata bax! Axı, qız özünü inandırırdı ki, vurulub. Əlbəttə, o, yaxşı oğlandır, lap əla oğlandır, ancaq bir qədər çox otura bilməzdi? Bilməzdi?

Co isə tins çatan kimi qızın yanına qayıtmayı arzuladı. Onu bir də görmək istədi. O, məhəbbətə düşər olub-olmaması barədə baş sindirəmirdi. Məhəbbət? Qızla oğlan birlikdə gəzəndə məhəbbət yaranır. Co isə... Ceneveyəni yenidən görmək arzusu Conu əsl mətləb üstə gətirdi; məgər o, qızla birlikdə olmaq, ona tamaşa etmək istəmirdi? İkilikdə gəzinti vaxtı bütün bunlara çatmaq olmazdım? İşə bax... Deməli, cavanlar bundan ötrü cüt-cüt gəzirlər. Şənbə yaxınlaşdırıqca bu məsələ daha tez-tez onu düşündürdü. Əvveller ona əla gəlirdi ki, qızla gəzmək əla belə, şərti məsələdir, oğlanla qız evlənməzdən qabaq küçələri ölçürlər, vəssalam. İndi o özü bu adətin mənasını yaxşıca anlayırdı və ən nəhayət, başa düşdü ki, sevir. Beləliklə, yekdillik əldə olundu, düyünlər açıldı və bütün məhəllənin təccübünə səbəb olaraq Cenevyeva Conun müşayiəti ilə gəzməyə çıxdı.

Hər ikisi danışmağa xəsisdi, odur ki, yaxınlaşmaları çox zeif gedirdi, oğlanın ona qulluq göstərməsini Cenevyeva sakit qarşılıyordı, ancaq onun gözləri məhəbbət şöləsi saçılırdı. Əgər qız bilsəydi ki, gözləri keçirdiyi hissələri dilindən yaxşı bürüzə verir, həmin şöləni də söndürərdi. Onların bir-birinə "əzizim", "məhəbbətim" demələri də xeyli çəkdi – bu cür etiraflar hor ikisinə qeyri-təvazökar görünürdü; başqa sevənlərdən fərqli olaraq onlar bir-birlərinə olan hissələri barədə söz salmırlıdalar. Axşamlar ikilikdə gəzmək və şəhər bağındaki skamyada əyləşmək uzun müddət onlara bəs edirdi. Az danışır, ya da saatlarla heç danışmırlıdalar, gözlərini bir-birinə zilləyirdilər, vəssalam. Ulduzlu gecələrin zeif işığında gözlərdəki mənəni oxumaq mümkün deyildi, qələblərindəki sakitlik pozulmurdu, odur ki, uzun-uzadı baxışma vaxtı nə həyacanlanır, nə də sixıntı keçirirdilər.

Heç bir cəngavər öz xanımına Co qədər diqqət göstərə bilməzdi. Küçə ilə gedərkən Co həmişə səkinin kənarı ilə addımlayırdı – hardan-sa eşitməsi ki, qayda belədir. Co qızın çantasını götürürdü, bir dəfə

yağmurlu havada həttə çətirini də tutdurdu. Co bilirdi ki, ürəyinə yatan qızın çiçək dəstələri göndərmək adəti var, odur ki, çiçək əvəzinə meyva göndərirdi. Meyvə faydalıdır, xeyri dəyə bilərdi. Cenevyevanın saçlarında çiçək görənə kimi, çiçək barədə bir dəfə də düşünməmişdi. O, gözlərini qızın saçındakı qırmızımtıl çiçəkdən çəkə bilmirdi, çünkü çiçək Cenevyevanın saçına çox yaraşırıdı, o çiçəyi Cenevyeva özü seçib saçına taxmışdı. Bu səbəbdən Co həmin çiçəyə çox, ləp çox baxdı və birdən-birə onun hədsiz gözəlliyini sezdi. Çiçəyin gözəlliyinə olan heyranlığı Cenevyevanın gözəlliyinə qarışdı: qızın saçlarındakı solğun rəngli çiçək onların məhəbbətinə yeni mənə gətirdi. O gündən Co kimi çiçəklərə aşiq olan ikinci adam tapmaq olmazdı. Cəngavərlik həssaslığının yeni nümunəsi olaraq, Co qız üçün bir dəstə bənövşə göndərdi. Bunu o özü düşünmüştü. Heç vaxt eşitməmişdi ki, kişilər qadınlar üçün çiçək göndərərlər, ona elə gəlirdi ki, çiçək xeyir-şərdə mənzilləri bəzəmək üçündür, vəssalam. Co hər gün Cenevyevaya çiçək dəstəsi göndərirdi və möhkəm əmindi ki, indiyəcən heç kim belə düşünməyib və bu keşf yalnız ona məxsusdur.

O, Cenevyevanın qarşısında baş əyib diz çökürdü və Cenevyeva daha artıq hərarətlə onun məhəbbətini qəbul edirdi. Codan ötrü qız təmizlik mücəssəməsi, xeyirxahlıq timsalı idi. Cenevyevaya tay ola biləcək qız yoxdur; O, başqa qızlara qətiyyən bənzəmirdi. Co bunu düşünməkdən dehşətə gəlirdi ki, Cenevyeva da onun bacıları və başqa qızlar kimi qızdır. Cenevyeva gözəl qızdan da, qadından da artıq idi. O... o... bir sözlə, o, Cenevyeva idi – ali təbiətin məxluqu, yaranmışın təkraredilməz möcüzəsi olan Cenevyeva!

Cenevyeva da öz sevgilisinə mehz elə baxırdı. Düzdür, ara-bir xırda məsələlərdən ötrü o, Conu məzəmmət edirdi – Co isə kor-koranə məhəbbəti sayesində qızı məzəmmət etməyi ağlina belə gətirməzdı – ancəq qız Co barədə düşünəndə bütün xırdalıqlar unudulur, oğlan ona ali varlıq təsiri bağışlayırıdı; o, Cenevyevanın ömrünün mənəsi idi, qız onun üçün yaşadığını kimi, onun yolunda ölməyə də hazırlıdı. Arzuların alovlarında qız özünü Conun yolunda qurban gedən görürdü; yalnız öz ölümü ilə məhəbbətinin gücünü daha yaxşı, daha tam verə bilərdi.

Onların məhəbbəti alov kimiymi, səhər şəbnəmi kimiymi. Ürəklərində heç bir diləkleri yoxdu. Məhəbbətlərinin gətirib çıxaracağı intim yaxınlıq barədə düşünməyə belə cəsarətləri çatmadı. Ancəq

onlar qarşısılınmadan bir-birlərinə sarı gedirdilər; ani görüşməyin, ələ və ya ciyinə toxunmağın, qızın saçlarının oğlanın yanağına toxunmasının xoş temasından yaranan sevinci dərk edirdilər. Bunlar hamısı onların başına gəlirdi, amma nədənsə hər ikisi belə düşünürdü ki, bir-birinə toxunmaq, bir-birini əzizləmək nə isə günah işdir.

Arabir Cenevyeva oğlanı qucmaq, ona qısilmaq, öz məhəbbətinə azadlıq vermək istəyirdi, ancəq hər dəfə möminlik xofu qızın qabağını kəsirdi. Belə dəqiqələrdə Cenevyevaya elə gəlirdi ki, haradasa onun daxilində özüne də məlum olmayan ağır bir günah yuva salıb. Əlbəttə, qızın öz sevgilisinin boynuna sarılmaq istəməsi pisdir, çox pisdir, özüne hörmət edən heç bir qız elə addım atmaz, belə arzular qadınlara aid deyil. Bir də, əgər Cenevyeva elə etsəydi, Co onun haqqında nə düşüñərdi? Gəlib bu nəticəyə çıxandan sonra qız daxilən əzilir, qırılır, gizli xəcalətdən yanırı.

Coda da qəribə əlamətlər yaranmışdı, onlardan on anlaşılması bu idi ki, Cenevyevanın harasınısa ağırtmaq ürəyindən keçirdi. Uzun və dolanbac yollardan sonra nəhayət, qızın belini qucaqlamaq hüququ qazananda Co onu var gücüylə sıxıb qızı ağrından qışkırtmaq isteyindən özünü zorla saxladı. Kimisə incitmək onun təbiətinə yad idi. Hətta rinqdə də o həmin məqsədlə zərbə vurmurdı: o, rinqdə yarış iştirakçısı idi və elə etməliydi ki, rəqibi yixilib on saniyə ərzində ayağa qalxa biləsin. Co heç vaxt ağrı vermək məqsədiylə zərbə endirmirdi. Düzdür, məqsədə çatmaq üçün ağrısız keçinmək olmurdu, ancəq orada məqsəd başqayıdı. Ancaq indi burda, istəklisinin yanında oturmuş Co nədənsə onu incitmək, ağırtmaq isteyirdi. Yaxşı, nə üçün iki barmagiyla qızın bileyində yapışında elə sıxmaq istədi ki, onun sümükləri şaqquşlaşın? Nə üçün? Başa düşə bilmirdi və düşünürdü ki, daxilində indiyəcən heç özünün də xəbəri olmadığı kobudluq gizlənibmiş.

Bir dəfə Cenevyeva ilə xudahafızlaşəndə qızı qucaqlayıb ürəklə özünə sıxdı. Cenevyevanın qorxu dolu, şikayətli səsindən özünə gələn Co qollarını boşaltdı: xəcalotindən yere girməyə hazırlıdı, ancəq xəcalətlə birlikdə bədənində izahedilməz bir xoşbəxtliyin titrəyişi vardi. Eyni hali Cenevyeva da keçirirdi. Co öz güclü qollarıyla onu özünə sıxanda qız fiziki ağrı keçirdi, ancəq bu ağrı elə şirindi ki! Qız yenidən peşmançılıq keçirdi: o bilirdi ki, günaha batmışdır, ancəq anlamadı ki, məhz nədə günahkardır və nə üçün özünü günahkar sayır.

Lap tez, demək olar ki, tanışlıqlarının lap əvvəlində qoca Silversteyn öz dükənində Co ilə rastlaşı və oğlanı uzun-uzadı, heyrətlə süzdü. Co çıxıb gedəndən sonra isə Silversteynin arvadı öz analıq hisslerinə meydan açaraq ümumiyyətlə, bütün boksçuları söyüb əvvələşdirmək istəyirdi – axı, qadının əlindən deyinməkdən savayı heç nə gəlmirdi; ona analıq hissleri ilə yaşamaq çatırıldı, analıq hüquq isə yoxdur.

Qoca yəhudi qadının ağızından sel kimi axan söyüslərdən başını itirmiş Cenevyeva onun lənətlərinə və ittihamlarına cavab qaytarmadı, ancaq bir şeyi özü üçün kəşf elədi – onun sevgilisi yoldan ötən birisi deyildi, məşhur boksçu Co Fleming idı! Bu, qorxunc və ağlaşımaz idi, qızın heç inanmağı gəlmirdi. Cenevyeva ömründə boksçu görməmişdi, ancaq xəyalən belə hesab edirdi ki, boksçular hara, onun Cosu hara? Cenevyevaya həmişə elə gelirdi ki, boksçu pələng gözlü, meymun alınlı kobud bir heyvandır. Əlbəttə, Co Flemingin adı qızın qulağına çatmışdı. Qərbi Oklənddə onu kim tanımadı? Ancaq qız yatanda yuxusunda da görə bilməzdi ki, həmin Co elə onun Cosudur.

İlk dəhşətli zərbədən ayılanda Cenevyeva missis Silversteynin tükürpərdici qışqırığını eşitdi:

– Özünə adam tapdı da – peşəkar boksçu!

Sonra ər-arvad Silversteynlər höcətləşməyə başladılar: ər deyirdi ki, Co böyük şöhrət qazanıb, ancaq arvad etiraz edirdi ki, şöhrət iki cür olur – xeyirxah və bədxah.

– Co yaxşı oğländir, – Silversteyn inad etdi. – O, kalan pul qazanır və onu sağa-sola xərcleməkle arası yoxdur.

– Nə baş-qulağımı aparırsan? – Missis Silversteyn qışkırdı. – Yaman çox bilirsən! Heç olmazsa səsini kəs! Sən ancaq bu lənətə gəlmış boksçular üstündə mərc udumzığı bacarırsan. Hardan bilirsən? De də, de görüm hardan bilirsən?

– Bilirəm də, – qoca inadla dilləndi. Cenevyeva ilk dəfə görüdü ki, arvadı özündən çıxanda Silversteyn cəsarətə gəlib ona cavab qaytarır.

– Atası rəhmətə gedən kimi Co başladı Hensenin anbarında işləməyə. Özündən savayı ailəde altı uşaq vardi. Co onlara atalarını əvəz elədi. O, işləməkdən yorulmurdu. Uşaqlar üçün çörək də, ət də alırdı, ev kiresini də verirdi. Hər şənbə evə on dollar gətirirdi. Sonra Hensen onun donluğununu iki dollar da artırdı. Bəs Co nə edirdi? Bütün pulu gətirib

evdə anasına verirdi. Hensen onun pulunu iyirmi dollara qaldırdı. Bəs Co nə etdi? Pulları yenə də evə gətirdi. Kiçik bacı-qardaşları məktəbə gedirlər, yaxşı geyinirlər, ət, çörək yeyirlər, anası isə həyatından razıdır, üz-gözündən xoşbəxtlik yağır, oğlu Co ilə fəxr edir.

Gör o, necə də qəşəng oğlandır, bədəni elə bil tökmədir. Aman Allah, aman Allah, o öküzdən güclü, pələngdən cəlddir, başı isə həmişə ayıqdır, gözləri tükü-tükəndən seçir. O, əvvəlcə Hensenin anbarındakı oğlanlarla yumruqlaşırırdı, sonra mağazadakı oğlanlara girdi, axırdı isə klubda keçdi və orada Spayderin özünü nokauta saldı – bircə anda, zərbə və iş bitdi. Nokaut! Mükafat olaraq beş dollar aldı. Sonra nə elədi? Pulu evə gətirib anasına verdi.

O, klublarda tez-tez çıxış etməyə başladı, bütün mükafatlara sahib oldu – on dollar, əlli, yüz dollar! Necə fikirləşirsin, o nə etdi? Hensen-dəki işin daşını atdim? Başının adamları ilə eyyaşlığa başladımı? Qətiyyən yox! O, yaxşı oğlandır, yene də əvvəlki kimi işləyir, axşamlar isə klubda məşqindən qalmır. Bir dəfə mənə nə desə yaxşıdır: "Silversteyn" – deyir, "mənə nə düşüb ki, elə hey ev kirəsi verim?" Mən ona nə cavab verdimsə, öz işimdir, ancaq o gedib yaxşı bir mülk aldı, ailəsini də yiğdi içində. Şəssinin yanındakı işi də buraxmadı, boksdan da ayrılmadı ki, evin pulunu tamam-kamal verə bilsin. Bacıları üçün piano aldı, daha hansını deyim, divarlardan cürbəcür xalçalar, şəkillər asdı. Onu da deyim ki, o çox viedanlı boksçudur; özünü tamam mübarizəyə qoyur, elə boksçudan ötrü kiminlə mərc tutsan fərqi yoxdur, udacaqsan.

Bura çatanda missis Silversteyn içini çəkdi, kişi isə həddindən artıq çərənləməsi ilə baş apardığını sezib, özündən çıxmış arvadını sakitləşdirməyə çalışdı – and-aman eləyirdi ki, mərclə kalan pul udub.

– Nə udmuşamsa, Co Flemingə görə udmuşam, – kişi söhbətinə yekun vurdur. – Həmişə onun qalib gələcəyinə mərc tuturam və həmişə də uduram.

Ancaq Cenevyeva və Co bir-birləri üçün yaranmışdır və hətta bu qorxulu yenilik belə onları ayıra bilməzdi. Cenevyeva nahaq yerə. Coya qarşı qəddarlıq edirdi, əslində qız Co ilə deyil, öz məhəbbətiylə döyüşürdü. O, heyrət içinde anlayırdı ki, nə təhər düşünürse düşünsün, Conu təmizə çıxarmaq üçün minbir səbəb tapır, Co onunçun əvvəlki tek sevimli olaraq qalırdı. Nəhayət, qız əsl qadın kimi Conun həyatına daxil olmayı və öz istədiyi kimi onun taleyini dəyişməyi qərara aldı; onların gələcəyi qızə çox işqli görünürdü. Və qız ilk parlaq qələbəsinin

qazanmayı çok da sonraya saxlamadı; qızın yalvarışlarından sonra Co söz verdi ki, boksla vidalaşacaq.

Məhəbbətə düçər olmuş hər bir kişi kimi, arzularının şahı olan ilahi məxluqun vüsalına çatmaq üçün, Co qızın arzusu xilafina gedə bilmədi. Ancaq həmin vədi verdiyi anda belə dumanlı tərzdə, qəlbinin dərinliklərində hiss edirdi ki, rinqi tərk etmək qeyri-mümkündür; haçansa, hardasa, gec-tez o, mütləq rinqə qayıdasıydı. Onun gözləri qarşısından bir anlığa anası, qardaşları və bacıları keçdi, onların saysız-hesabsız ehtiyacları, vergilər, həmişə təmir istəyən ev-eşik, üstəlik, Cenevyevanın doğacağı uşaqlar barədə düşündü, sonra Hensenin anbarından aldığı pulun həcmini xatırladı. Ancaq o dəqiqdəcə bu qəməgin lövhəni özündən kənara qovdu, belə hallarda həmişə olduğu kimi, ağının səsinə qulaq asmadı. Co yalnız Cenevyevanı görürdü, hiss edirdi ki, qarşışı alınmadan qızı sarı gedir, qızın məhəbbəti bütün varlığına hakim kəsilmişdir, odur ki, düşünmədən, götür-qoy etmədən Cenevyevanın iradəsinə tabe oldu; Cenevyeva da çox baş sindirmədan oğlanın həyatı və iş-güci üzərində hakimiyyəti öz əlinə aldı.

Oğlanın iyirmi, qızın on səkkiz yaşı vardi – bu iki gənc doğum və artım bəşəri estafetini davam etdirmək üçün yaranmışdı. Çiçəklənən, güclü, yanaqlarında sağlamlıq qızartısı olan bu iki gənc, hətta dəniz kənarında naməlum adamlar arasında gəzəndə belə bütün baxışlar onlara dikildi. Conun kişilik əzəməti Cenevyevanın qızılıq məlahətindən geri qalmırıldı; qızın incəliyi oğlanın tökmə bədəninə yaraşındı. Həyat pilləkənində Codan qat-qat yüksəkdə dayanan çox qadın onun iri, açıq mavi gözlü, sadə çohrosına göz yetirirdi. Co özü bu baxışları görə bilmirdi, ancaq Cenevyeva görür və anlayırdı: Conun ona məxsus olduğunu, onun hakimiyyəti altında olduğunu düşünəndə coşqun sevinc hissi qızın bədənini ehtizaza getirirdi. Deñək lazımdır ki, kişilərin Cenevyevaya dikilmiş baxışlarını isə Co sezirdi və bu nəzərlər onu əsəbiləşdirirdi, ancaq Cenevyeva özü ondan qat-qat yaxşı bilirdi ki, həmin baxışların mənası nədir.

Üçüncü hissə

Cenevyeva Conun çəkələklərini ayaqlarına taxdı və uğunub gedə gedə ayaqlarını irəli uzatdı, hündürdən şaqqanaq çəkən Lotti aşağı əyilib onun şalvarını yuxarı dartdı. Lotti Conun bacısı idi və qardaşının

sirrindən xəbərdardı; o, anasını başdan çıxarıb qonşuya göndərmişdi və indi ev üçünün ixtiyarındaydı. Hər iki qız mətbəxdə onları gözləyən Conun yanına endi. O, Cenevyevanı görən kimi ayağa sıçradı, sıfətində məhəbbət və xoşbəxtlik ifadəsi oxundu.

– Tez ol, Lotti, onunçun yubka tap, – Co qışkırdı. – Tələsmek lazımdır. Belə yaxşıdır, keçər. Palto hamisini örtəcək, yalnız şalvarın balaqları görünəcək, vəssalam. İndi özümüz hər şeyə baxarıq. Mən Krissin paltosunu almışam. Oğuldur ha! Bir qarış boyu var, ancaq gəl ki... – Co paltonu Cenevyevaya geyindirə-geyindirə davam etdi. Palto qızın pəncələrinədək sallandı.

Co qızın başına papaq qoyub paltonun boyunluğunu qaldırdı. Boyunluq elə enliydi ki, papağın küncünədək qalxır və qızın saçlarını gizlədirdi. Co yuxarıdan düyməni və keçirici bağlayandan sonra isə boyunluğun ucları yanaqları, ağızı və buxağı örtdü. Yalnız diqqətlə baxanda Cenevyevanın kölgələnmiş gözlərini və burnunun solğun ucunu görmək olardı. Qız otaqda var-gəl elədi, gəzərkən paltonun altından arabır şalvarının balaqları gözə dəyirdi.

– Sadəcə olaraq, boks azarkeşinə soyuq dəyib və o, altdan geyinib üstən qifillanıb ki, halı daha da xarablaşın, – Co öz əməlinə gəndən baxıb güldü. – Yaxşı, sənin pulun var? Mərc gələk? On dollar qoyuram. Qalibin əleyhine mərc tutursan?

– Qalib kim olacaq ki? – Cenevyeva soruşdu.

– Əlbəttə, Ponta olmayıacaq, – deyə Lotti incik səslə cavab verdi və bununla anlatdı ki, dediklərinə şübhə etməmək olar.

– Hə, əlbəttə, elədir ki, var, – Cenevyeva əlüstü dilləndi. – Axi, mənim boksdan heç başım çıxmır.

Lotti cavab vermedi, ancaq onun sıfətinə baxan kimi anlamaq olardı ki, Cenevyevanın son sözləri daha çox xətrinə dəydi. Co saatına baxıb dedi ki, tərpanmək vaxtıdır, Lotti qardaşını bərk-bərk qucaqlayıb öpdü, sonra isə Cenevyevayla öpüdü. Co qolunu bacısının belinə doladı, qız onları doqqaza kimi ötürdü.

– “On dollar qoyuram”, nə deməkdir? – onlar küçəyə çıxanda Cenevyeva xəbər aldı.

– O deməkdir ki, mən mütləq qalib gələcəyəm, – Co cavab verdi. – Salondakı tamaşaçılar on dollara mərc gəlirlər, mən görüşü udacam, başqları isə altı dollar qoyurlar ki, uduzacağam.

— Yaxşı, indi ki, sən şəksiz qalıbsən, nə üçün əleyhinə də mərc tuturlar?

— Elə yarışın ləzzəti də orasındadır da, — Co güldü. — Fikir ayrılığı yaranır. Bundan başqa, rinqdə həmişə gözlənilməz, sərrast zərbəyə, təsadüfi qələbəyə ümid var. O qədər əhvalat baş verə bilər ki! — O, ciddi tərzdə elavə etdi.

Qız qorxudan büzüşüb sanki Conu təhlükədən qoruyurmuş kimi bərk-bərk oğlandan yapışdı, ancaq Co yenə sevincində güldü və yenə də gümrah və inamlı tərzdə dilləndi:

— Dayan, dayan bir, özün görəcəksən. Ancaq görüşün əvvəlində qorxuya düşməyəsən. Əvvəlki raundlar ağır olacaq, Ponta ilk raunddan hücumu keçməyi xoşlayır. O, qırqayış kimidir, adam deyil, burulğandır, burulğan, rəqibin üstünə kəl kimi yeriyb yumruqları ilə biçir, ilk randlarda haqq-hesabı çürütməyə çalışır. Mənim işim ancaq ondan ibarət olacaq ki, onun hücumuna davam gətirim. Sonra onun nəfəsi kəsiləcək. Bax, onda mən işə başlayacağam. Dıqqətlə tamaşa etsən, mənim haçan hücumu başlayacağımı özün başa düşəcəksən. Əlimdən qurtara bilməyəcək.

Onlar qaranlıq küçənin qurtaracağındaki binaya yaxınlaşdırılar; bura guya idman klubuydu, ancaq əslində burada yerli polis idarəsinin razılığı ile yalnız boks yarışları keçiriliirdi.

Co Cenevyevanı buraxıb əvvəlcə içəri keçdi, qız da onun arxasında yeridi.

— Əllərini cibindən çıxarma, — Co xəbərdarlıq etdi. — Darıxma, beşcə dəqiqəyə hər şey yaxşı qurtaracaq.

— Bu oğlan mənimlədir, — deyə Co polis nəfəri ilə mirt vuran qapıcıya mızıldandı.

Qapıcı da, polis nəfəri də Coya dostcasına baş əyib, onun yanındakı adama məhəl qoymadılar.

— Əgər onlar başa düşmədilərsə, daha heç kim başa düşməz, — pilələrlə ikinci mərtəbəyə qalxarkən Co piçildədi. — Lap bir şey anlasalar belə, mənim xətrimə səslərini çıxmazlar. Bir də, hardan biləcəklər ki, kimi gətirmişəm. Bura, bura keç.

Co darisqal bir otağın qapısını açıb, qızı söykənəcəyi laxlayan tozlu bir stula oturtdu və harasa getdi. Bir dəqiqədən sonra uzun çim-mə xalatında və parça başmaqlarda qayıtdı. Qorxudan əsən Cenevyeva ona qıṣıldı. Co bir əliyle qızı yüngülə qucaqladı:

— Mən səndən ötrü qorxuram, Co, — qız dilləndi. — Özümə nə olursun, fərqi yoxdur. Səndən ötrü nigaranam.

— Özün üçün qorxmursan? Mən elə bilirdim, sən yalnız özünü düşünürsən.

Qadin qəlbinin genişliyində riqqətə gələn Co heyrətlə qızə baxırırdı; Cenevyeva əvvəller də onu öz həssaslığı və hissələrinin dərinliyi ilə az valed etməmişdi. Həyəcanlı Conun dili əvvəlcə söz tutmadı, han-dan-hana danışa bildi:

— Məndən ötrü qorxursan? Sənin barəndə nə düşünürlərsə düşün-sünlər, fərqi yoxdur? Məndən savayı heç nə haqqında fikirləşmirsən? Heç nə haqqında?

Qapının bərk döyülməsi və “harda qaldın, ə?” — deyən gur səs Conu özünə getirdi.

— Tez ol, Cenevyeva, məni bir dəfə öp, — o piçildədi. — Bu gün son görüşümüzdür, ona görə də, əvvəlkilərdən qat-qat yaxşı döyüşəcəyəm: özün məni rinqdə görəcəksən.

Bir dəqiqə keçmiş, dodaqlarında hələ də Conun dodaqlarının həra-rötini hiss edən Cenevyeva basabas salan cavan oğlanların arasındaydı; deyəsən, heç kəs ona məhəl qoymurdu. Bəziləri heç pencək də gey-məmiş, köynəklərinin qollarını çırmamışdı. Onlar Cenevyevanı araya alıb onunla birlikdə dal qapıdan salona daxil oldular və yan tərəfdəki keçidə sari getdilər.

Böyük saraya bənzəyən alaqqaranlıq tamaşa salonu ağızınan adamla doluydu, qatı papiros tüstüsü arasından adamlar və əşyalar zorla seçilirdi. Cenevyevaya elə gəldi ki, o, indicə boğulacaq. Salonda kişi səslerinin qulaqbətirici uğultusu hökm sürdü, arabir qəzet və ya sodalı su satan oğlanların səsi ümumi uğultudan seçilirdi. Kim isə Co Fleminqin qələbə çalmasına on dollar qoyurdu. Həmin səs yeknəsəq və ümidsiz çıxırırdı. Cenevyevanın qələbi fərəhələ döyündü: bəs necə, kim ürək eləyib Conun əleyhinə mərc gələr?

Qızı təkcə Co ile fəxr eləmək həyəcanlandırmırırdı. Qadınların buraxılmadığı bu qalmaqallı yerə girəndən bəri qız başını tamam itirmişdi. Belə macəradan daha maraqlı nə ola bilərdi? Axi, bura öyrənilməmiş, sırlı və vahimli yerdi. Bir də, ömründə ilk dəfəydi ki, belə cəsarətli, iş tutdurdu, ilk dəfəydi ki, kasıblar məhəlləsinin sözgəzdirlərinin ittimamından qorxmayaraq, bəzi sərhədləri aşırıdı. Bir dəqiqə qabaq Co barədə düşünsə də, indi özü üçün qorxmağa başladı.

Salonun axırına çatıb bir neçə pillə qalxandan sonra balaca ayaq-yoluna haçan girdiklərini Cenevyeva hiss etmədi. Bura da kişilərlə doluydu və Cenevyeva düşündü ki, bütün bu adamlar hərəsi bir cür boksla əlaqədədirlər. Co çıxıb getdi. Ancaq qız özü üçün qorxmağa macal tapmamış, yanındakı oğlanlardan biri kobud tərzde dilləndi:

– Ey, səninləyəm, gəl ardımca.

Cenevyeva onun arxasında addımlayaraq qapıya sarı gedəndə bir nəfərin də onu arxadan qoruduğunu gördü.

Onlar tamaşaçıların üç sıra oturduqları hansı tərəfəsə çıxdılar və burada Cenevyeva ilk dəfə rinqi gördü. Qız rinq meydançası ilə eyni hündürlükde dayanmışdı və ona ela yaxındı ki, əlini uzatsayıdı, rinqin ətrafında dartılmış kəndirə çatardı. Rinqə brezent salınmışdı, arxası da, solu da, sağlı da sanki dumanlıqda əyləşmiş tamaşaçılarla doluydu.

Onların çıxdığı ayaqyolu rinqin bir küncünə səmt yerləşirdi. Öz bələdçişi ilə sıraların arasından keçən qız rinqin başqa küncünə yaxın olan darisqal bir otağa girdi:

– Sakitcə otur burda, ta mən arxanca gəlməmiş səsini çıxarma, – cavan oğlan divardakı deşiyi göstərib getdi.

Dördüncü hissə

Cenevyeva deşiyə yaxınlaşan kimi lap qarşısında rinqi gördü. Rinq elə bil qızın ovçundaydı. Ancaq tamaşa salonunun bir hissəsi görünmürdü. Meydança üzərindəki qaz lampaları parlaq işıq saçırı. İndi yanından keçdikləri birinci sırada karandaşlı-bloknottu adamlar əyləşmişdilər. Cenevyeva anladı ki, onlar yerli qəzetlərdən gəliblər. Əməkdaşlardan biri saqqız çeynayirdi. O biri iki sırada yerli komandanın olan yanğınsöndürənlər və bir neçə polis oturmuşdu. Birinci sıranın ortasında, iki qəzetçinin arasında çox gənc olan polis reisi əyləşmişdi. Cenevyeva rinqin o tərəfindəki tamaşaçılar arasında mister Klauzeni tanıdı. Ağbəniz, yumrusifet Klauzen bakenbardları da üstünde rinqin lap yanında, birinci sırada özünü boğub oturmuşdu. Həmin sırada bir neçə yer aralı Silversteynin həyəcandan pörtmüs, qırışlı sifəti görünürdü.

Tamaşaçıların gurultulu alqışları ilə müşayiət olunan bir neçə pençəksiz oğlan əyilib kəndirlərin arasından rinqə girdi; əllərində vedrələr, butulkalar və dəsmal vardi. Gələnlər rinqin Cenevyevaya üzbə-

üz olan küncünə sarı getdilər. Onlardan biri kətilə əyleşib belini kəndirə söykədi. Əyninə kip oturmuş ağ köynək geymişdi, ayaqlarında parça başmaqlar vardi.

Cavan oğlanların ikinci qrupu düz Cenevyevanın karşısındaki küncü tutdu. Alqışlar təzədən gurladı və Cenevyeva boylanıb Conu tanıdı; o, bayaqqı xalatında kətilə oturmuşdu, şabalıdı saçları qızın lap gözləri karşısındaydı.

Kraxmallanmış ağ köynək geymiş bir cavan oğlan rinqin o tasında dayanıb əlini qaldırdı:

– Hörmətli tamaşaçılardan xahiş olunur ki, papiros çəkməsinlər, – o, elan elədi.

Camaat onun xahişini möhkəm təpik və fit səsləriylə qarşılıdı. Cenevyeva yenə də lezzətlə papiros tüstüldən adamlara hiddətlə baxdı. Klub işçisi əlini qaldırıb xahişini edəndə mister Klauzen kibritini təzəcə alışdırılmışdı və onu yana-yana əlində saxlayıb oğlana qulaq asdı, sonra isə heç nə olmamış kimi papirosunu odladı. Cenevyeva mister Klauzeni hədsiz nifrətlə süzdü. Onun Conu belə tüstüdə necə vuruşacaqdı? O özü sakitcə otursa belə, nəfəs ala bilmir, qaldı ki, yarışasan.

Bayaqqı oğlan Coya yaxınlaşdı. Co ayağa durdu; cımmə xalatı sürüşüb onun ciyindən düşdü və o, təkcə parça başmaqlarda və ağ trusida rinqin ortasına sarı getdi. Cenevyevanın ağlı başından çıxdı. Qız içəridə təkdi, onu heç kəs görə bilməzdi, ancaq öz sevgilisini çılpaq görəndə kəskin xəcalət içində boğulduğunu hiss etdi. Vicdanı ona əzab versə də, yenidən oğlana baxdı. Bilirdi ki, belə baxmaq günahdır, ancaq baxdı. Həyəcanının artması da, onu oğlana tərəf itələyən ehtiraslı dalğa da günahdı! Ancaq bu, çox şirin günah idi və qız qəbul olunmuş qaydaları rədd edərək, nəzərlərini sevgilisindən çəkmirdi. Əzeli instinktlə, ilk günahabatma və hər şəyə qadir olan təbiət birləşərək öz sözlərini deyirdilər. Qızə elə gəlirdi ki, keçən minilliklərin analarının və hələ doğulmamış körpələrin sakit səslərini eşidir. Ancaq Cenevyeva bunu anlamadı, təkcə onu anlayırdı ki, günaha batıb və başını vüqarla dik tutaraq bütün tilsimləri özündən rədd edib, günahkarlıq badəsini axıracan içmək istədi.

Cenevyeva paltar altında gizlənmiş insan bədəni barədə heç düşünməmişdi. Onun nəzərində bədən yalnız əllərdən və sıfətdən ibarətdi. İnsanı həmişə paltarlı görmüş qız onu paltarsız təsəvvür edə

bilmirdi. O, insanları ikiayaqlı, əlləri və üzü çılpaq, başı tüklü bir varlıq hesab edirdi. Öz Cosu barədə düşünəndə qırımsaç oğlanın yanağına bənzər yanaqlarını, göy gözlərini xatırlayırdı. Co onun təsəvvüründə həmişə paltarlı olurdu. İndi isə, ilahi gözəlliyyə malik olan Co gur ağ işığın altında az qala çılpaq dayanmışdı. Birdən Cenevyeva düşündü ki, o Allahı da elə bu cür – buludların arxasında yaşayan lüt varlıq kimi təsəvvür edirdi. Öz sevgilisini allaha tay tutmaq fikri o gözə görünməzə ehtiramızlıq, əsl kafırlıq əlamətiydi və qız bu fikrindən ən ağır günahdan da betər qorxdı.

Cenevyevanın zövqü kortəbii formalışmışdı, ancaq gözəlliklə təbii təmas onun qulağına piçildiyarı ki, gözleri qarşısındakı varlıq əsl gözəllik mücəssəməsidir. Conun zahiri görünüşünü qız həmişə xoşlaşmışdı, ancaq bu zahirilik həmişə paltarla bağlı olmuşdu və Cenevyevaya elə gəlmışdı ki, Co adətən zövqəl geyindiyi üçün gözəgəlimli görünür. Qız yatsayıdı, yuxusuna da girməzdı ki, paltar altında necə kamil gözəllik gizlənə biler. Bu keşf qızın başını gicallandırdı. Conun dərisi qadınınkı kimi ağ və şumal, demək olar ki, tüksüzdü. Bunu Cenevyeva dərhal sezdi, yaxşı inkişaf etmiş bədəninin əzələlərinin əla tənasübünə, cizgilərin gözəlliyyinə isə qız aludəciliklə baxırdı. Conun bütün görünüşü təmizlik və incəliklə nəfəs alırdı. Təbəssümə bürünməş sifeti isə həmişəkindən daha cavan görünürdü.

Co ona görə gülümşəyirdi ki, klubun işçisi əlini onun kürəyinə qoyub üzünü tamaşaçılara çevirmişdi:

– Tanış olun: Qərbi Okləndin yaraşığı və fəxri olan Co Fleming! Tamaşaçılar dəlicəsinə alqışladılar. Ordan-burdan səslər eşidildi:
– Co! Bizim Co!

Co öz küncünə qayıtdı. Cenevyeva onu heç cür boksuya bənzədə bilmirdi. Conun elə həlim gözlərivardı ki! Nə baxışlarında, nə ağızının görünüşündə qəddarlıq vardı. Bədəni kövrək, dərisi incə və şümalı. hələ uşaqlıq əlamətlərini itirməmiş sifeti isə xeyirxahlıq və qayğıkeşlik ifade edirdi. Qızın təcrübəsiz gözləri güclü köks qəfəsini, rahat tənəffüsü, şumal dəri altından qabarən düyünlü əzələləri görə bilmirdi. Bütün bunlar darmadağın etmək üçün hazır olan əlamətlərdi. Qızın gözündə Conun bədəni çinidən tökülmüş heykəldi, onunla ehtiyatlı davranışmaq lazımdı, bircə kobud toqquşmadan tikələnib çılıçılık ola bilərdi.

İki köməkçi dartıb onun əynindəki sviteri zorla çıxarandan sonra Con Ponta da rinqin ortasında dayandı. Cenevyeva ona baxan kimi dəhşətdən canına titrətmə düşdü. Bax, bu, əsl boksuya oxşayırdı; hazır vəhşi heyvandı ki, durmuşdu. Alnı meymununki kimi dardı, qılıq qasılarının altından tum gözləri zorla seçilirdi, yastılanmış burnu və qalın, qırılmış dodaqları vardı. Cenevyeva onun dördkünc çənəsinə, kəl peysərinə, qaban yalına oxşayan qısa vurulmuş dik saçlarına qorxu içinde baxırdı. Bütün bunlar amansızlıq və qəddarlıq nişanələriydi. Qara rəngli dərisi dös və kürəklərdə it tükü kimi tüklə örtülmüşdü. Geniş sinənin, güclü ayaqların, nizamsız dikələn əzələlərin arasında heç bir gözəllik və ya tənasübənə əlamət yoxdu. O sanki başdan-başa damarlardan, düyünlərdən ibarətdi – fiziki qüvvənin çıxluğundan insani sıfətini itirmişdi.

– Uestbei idman klubunun nümayəndəsi Con Ponta! – deyə klubun işçisi elan etdi.

Tamaşaçılar onu soyuq qarşılıdlar. Onlar açıq-açığına Coya təref idilər.

– Ağna! Ye onu, Ponta! Ye onu! – sakitlikdə kiminsə səsi eşidildi.

Salonun hər tərəfindən məsxərə nidaları, nifrətli səslər eşidildi. Ponta qəzəblə dişlərini bir-birinə sıxdı və çevrilib öz küncünə yönəldi. O, tamaşaçıların xoş qəbuluna ümidi edə bilməzdi. Əlamətləri ən ibtidai vəhşiliyi çox gözəl hifz etmişdi – bu, hər bir mənəvilikdən uzaq, düşünməyə belə qadir olmayan bir heyvan, təhlükəli möcüzə idi, adamda pələng və ya ilan kimi qorxu yaradırdı.

Ponta anlayırdı ki, tamaşaçılar onun əleyhinədir. Ovçuların araya alıb təqib etdiyi vəhşi heyvansayağı o, nifrət dolu nəzərləriylə düşmənələrini süzdü. İndiyədək vəcdlə Conun adını qısqıran çəlimsiz Silversteyn bu baxışların altında lap balacalaşdı, sanki onu soyuq suya basdırılar və sözlər boğazında ilişib qaldı. Cenevyeva bunu gördü. Pontanın nəzərləri qızın nəzərləri ilə çarpazlaşanda o da geri çökildi, bədənini üzütmə tutdu. Sonra Ponta nəzərlərini Coya zillədi. Cenevyevaya elə gəldi ki, Ponta bilərkən camaatda özünə qarşı nifrət oyadır. Co rəqibinə açıq uşaq marağıyla baxırdı, ancaq onun sıfəti gərilmışdı.

Klubun işçisi daha bir adamı rinqin ortasına götürdü; o, pencəksiz idi, istiqanlı sıfəti vardı.

– Tanış olun: bugünkü görüşün hakimi Eddi Cons! – Klubun işçisi elan elədi.

– Eddi! Bizim Eddi! – Tamaşaçılar hakimi alqışlayaraq qışkırtışdılar və Cenevyeva anladı ki, deyəsən, hakim də onların istəklisidir.

Köməkçilər rəqiblərin əlcəklərini bağlayırdılar. Co geyimməmiş, Pontanın köməkçilərindən biri onun künçünə galib əlcəklərini yoxladı. Hakimin işarəsiylə hər iki boksçu, rinqin ortasına gəldi. Köməkçiləri onları müşayiət etdilər. Co və Ponta üz-üzə dayanmışdır, aralarında hakim durmuşdu. Əllərini bir-birlərinin ciyinlərinə qoymuş köməkçilər özlərini boğub dayanmışdır. Hakim nə isə deyir, hamı diqqətə qulaq asırdı. Sonra hərə öz yerinə çəkildi və klubun işçisi təzədən ortaya çıxdı:

– Co Fleminqin çəkisi altmış səkkiz, Con Pontanının yetmiş dörd kilodur. Bir əl boş olanadək döyüş davam edəcək, klinçdən çıxarkən rəqiblər ehtiyatlı olmalıdır. Tamaşaçılara xatırladıq ki, döyüş qələbəyəcən davam etdiriləcəkdir. Bizim klub heç-heçə yarışlar yeri deyildir.

Klubun işçisi əyilib kəndirin altından keçərək aşağı düşdü. Köməkçilər də kətilləri və vedrəleri götürüb öz künclərini tərk etdilər. Qonq səsi eşidildi. Rəqiblər cəld rinqin ortasına çıxdılar. Bir anlığa onların sağ əlləri görüşdü və Ponta dərhal vəhşicəsinə sağ və sol yumruqları ilə zərbələr endirməye başladı, ancaq Co geri sıçrayıb zərbələrdən yayındı. Ponta topdan atılan gülə kimi yenidən Conun üstünə cumdu.

Döyüş başlandı. Cenevyeva titrək əlini sinəsinə sixib döyüşü izləyirdi. Pontanın endirdiyi zərbələr burulğanının vahiməsi, qəddarlığı qızı dəhşətə salırdı. Cenevyeva əmindi ki, Ponta indicə Conu şikəst edəcəkdir. Arabir o, Conun sıfətini görə bilmirdi, tez-tez hərlənən əlcəklər sıfətin qabağını tutdurdu, ancaq qız boğuş zərbə səslərini eşidir və hər zərbədən sonra ürəyi ağızına gəlirdi. O bilmirdi ki, ya əlcək əlcəyə, ya da kürəyə dəyib səs çıxarırsa da, ağrı-zad vermir.

Birdən döyüş səhnəsi dəyişildi; rəqiblər bir-birinə sarılıb durmuşdular, heç biri zərbə endirmirdi. Cenevyeva anladı ki, Conun ona başa saldığı "klinç" elə budur. Ponta çıxməq istəyirdi; ancaq Co onu buraxmırıdı. Hakim qışkırtırdı:

– Ayrılın!

Co buraxmaq istəyəndə Ponta bir əlini çıxara bildi və Co zərbədən yayınmaq üçün təzədən rəqibini qucaqladı. Ancaq bu dəfə onun əlcəyi Pontanın çənəsinə və ağızına sixılmışdı, hakimin ikinci dəfə "ayrilan" komandasından sonra Co rəqibinin başını geri qanırb ondan uzaqlaşdı.

Sonra qız öz sevgilisini gördü, sol ayağını bir balaca qabağa qoymuşdu, dizlərini azca əymış, başını aşağı salmışdı, yuxarı qaldırıldığı ciyinləri başını müdafiə edirdilər. Yumruqlarını irəlidə tutmuşdu, həm hücum, həm də müdafiəyə hazırlı, bütün əzələləri gərilmişdi, Cenevyeva göründü ki, onun hər hərəkətindən sonra əzələlər sanki canlılaşmış kimi tərpənir, ağ dərinin altında sürüşürdülər.

Ponta təzədən hücuma keçmişdi. Co çətinlik çəkirdi. O daha da aşağı əyilib, gah küreklərini, gah dirsəklərini, gah da yumruqlarını irəli verərək zərbələri qarşılayırdı. Zərbələr isə dolu kimi yağırdı və Cenevyevaya elə gəldi ki, Co buradan salamat çıxa bilməyəcək. Ancaq Co tab gətirirdi, zərbələri əlcəkləriylə dəf edir, kürəyində sürüşdürürdü; küləyin yellətdiyi ağaç kimi geri çəkilir, ireli gedirdi. Yalnız tamaşaçılارın alqışlarını və "Əhsən, Co!", "Möhkəm dur!" qışkırlarını eşidən Cenevyeva mister Silversteyninin sevinc içinde yerində sıçramığa hazır dayandığını görüb anladı ki, Co neinkı məğlub olmur, əksinə, həm də yaxşı döyüşür. Ancaq Ponta geri çəkilmək bilmirdi və onun kəskin zərbələrinin girdabı arabir, yalnız arabir Cenevyevaya aman verirdi ki, sevgilisinin sıfətini görə bilsin.

Beşinci hissə

Qonq səsləndi. Conun söhbətlərindən hər raundun üç dəqiqə çəkdiyini bilsə də, Cenevyevaya elə gəldi ki, sanki yarım saat vaxt keçdi. Conun köməkçiləri kəndirlərin arasından meydancaya sıçrayıb onu bir dəqiqəlik müqəddəs istirahət üçün dərhal künçə apardılar. Onlardan biri Conun qarşısında sallağı oturaraq onun ayaqlarını öz dizləri üstə qoyub var gücüyle baldırlarını ovuşturdu. Başını arxaya əymış, qollarını geniş açıb kəndirlərin üstünə qoyaraq kətilə oturmuş Co köks dolusu nəfəs alırdı. Onun ağızı geniş açılmışdı və qarşısında dayanmış iki köməkçi əllərindəki dəsmallarla ona yel vururdular, başqa bir köməkçi isə onun üzünü və boyun-boğazının tərini silir, qulağına nəsə deyirdi.

Bütün bu əməliyyatlar təzəcə başa çatırdı ki, yenidən qonq səsləndi; köməkçilər vedrə və dəsmallarını süpürləyib kəndirlərin arasından bayırı sıçradılar, Co və Ponta isə yenidən rinqin ortasında idilər.

Cenevyeva heç vaxt bilməzdı ki, bir dəqiqə bu qədər qıсадır. Qızın ağılına nədənsə belə bir fikir gəldi ki, istirahəti bilərkədən qısaltıdlar, qız bir anlığa özü də bilmədən nədənsə şübhələndi.

Ponta birinci raunddakı kimi sağ və sol yumruqları ilə işləyərək güclü hücumu keçmişdi. Co zərbələri uğurla dəf etsə də, duruş getirə bilmədi və bir neçə addım geri çəkildi; müvazinətini saxlamaq üçün Co bir qolunu irəli uzatmış, başını azca qaldırmışdı. Ponta rəqibinin müdafiə olunmayan çənəaltısına zərbə endirmək üçün pələng kimi Conun üstünə atıldı. Ancaq Co suya baş vururmuş kimi hərəkət elədi və Pontanın yumruğu viyilə ilə peysərinin üstündən keçdi. Co özünü düzəldən kimi Ponta sol yumruğuyla düzüne zərbə endirdi. Bu zərbə Conu kəndirlərdən də o yana tullamalı idi. Ancaq Co yenidən rəqibini bir anlığa qabaqlayıb əyilməyə macal tapdı və Pontanın yumruğu onun küreyindən sürüşüb havadan asılı qaldı. Ponta zərbəsini sağ əliyle təkrar etdi, ancaq Co yenidən yayınıb rahatca klinçə girdi.

Cenevyeva yüngüllükə nəfəsini dərdi; qız bütün bədənində zəiflik hiss edir, az qala heydən düşürdü. Tamaşaçılar isə şövqlə alqışlayırdılar. Silversteyn başına hava gəlibmiş kimi ayağa qalxıb bağırrı, əllərini yellayırdı. Hətta mister Klauzen belə qonşusunun qulağına var gücüylə qısqıra-qısqıra nəsə deyir, görünür, valeh olduğunu başa salırdı.

Ancaq rəqiblər klinçdən çıxan kimi döyüş davam etdi. Co sıfətini gizlədir, geri çəkilir, zərbələrdən yayına-yayına meydançada yerini dəyişir, rəqibinin inadlı hücumuna tab gətirirdi. Özü hərdənbir zərbə endirirdi, çünki gözü tükü tükdən seçən Ponta müdafiə olunmağı da bacarırdı. Pontanın möcüzəli gücünün qabağını almaq üçün Conun heç bir imkanı yoxdu. Co bütün ümidiyi əvvəl-axır Pontanın nəfəsinin kəsilecəyinə bağlamışdı.

Sevgilisinin yalnız müdafiə olunması Cenevyevanı mat qoymuşdu; qız lap dilxor idi – Co gərək onun üstüna vəhşicəsinə hücum edən bu heyvandan qisas alaydı. Qızın inciməyə hazırlaşlığı həmin o anda Co girəvə tapıb Pontanın pələş dodaqlarına gözəl bir zərbə iliştirdi. Zərbə gözlənilməz və güclü idi. Pontanın başı əyildi, dodaqlarında qan göründü. Tamaşaçılar Conun zərbəsini qulaqbırıcı bağırtıyla qarşıladılar, qeyzindən özündə-sözündə olmayan Ponta isə təzədən irəli atıldı. Onun bütün əvvəlki hücumları bu qasırğanın yanında heç nəydi. Co daha zərbələrə cavab vermək haqqında düşünmürdü; o bütün gücünü səfərbər edib öz yaratdığı tufanın qabağında duruş getirmək istəyirdi: o, hücumun qabağını zorla alır, zərbələrdən yayınır, istirahət və xilası klinçdə axtarırdı.

Ancaq klinçdə də tam istirahət və təhlükəsizlik yoxdu, rəqibi sayıqlıqla güdmək lazımdı, klinçdən çıxarkən isə daha böyük təhlükəyə qarşılaşmaq olardı. Conun Ponta ilə yenidən bir-birinə sarıldığını görən Cenevyeva hətta yüngülə gülümsədi də. Ponta aşağıdan yuxarı zərbə endirənəcən Cenevyeva klinçdəki təhlükəni başa düşmürdü. Zərbə az qala Conun çənəsinin altından tutacaqdı. Növbəti klinçdə Conun artıq təhlükəsizlikdə olduğu qənaətinə gelən Cenevyeva təzəcə rahat nəfəs alırdı ki, Ponta gözlənilmədən sağ əlini çıxarıb var gücüylə Conun qarına zərbə endirdi. Tamaşaçılar öz sevimli-lərinin qeydində qalıb içlerini çəkdilər, Co isə ildirim sürətiylə rəqibinin dirseklərini birləşdirib, ikinci zərbənin qarşısını ala bildi.

Yenidən qonq səsləndi və bir dəqiqəlik fasılədən sonra döyüş davam elədi. Co heç öz küncündən çıxmaga macal tapmamış Ponta bütün meydançanı keçib onun üstünə atıldı. Conun qarın nahiyyəsinin ağ dərişi aldığı zərbədən ləkəli görünürdü; ləkə Pontanın əlcəyi boydaydı, Cenevyeva kədər içində həmin tünd qırmızı izə baxır, gözlərini ordan ayıra bilmirdi. Artıq növbəti klinçdə Ponta həmin öldürəcü zərbəsini Conun ciyər nahiyyəsinə endirmişdi. Bundan sonra Co daha ehtiyatlı tərəpənirdi, əlcəkə Pontanın çənəsinin altından basaraq başını geriyə əyir, demək olar ki, bütün zərbələrdən yayınmağa macal tapırdı, ancaq raund qurtarana kimi Ponta üç dəfə həmin üsulla hücum etdi və hər dəfə zərbə həmin zəif yerə dəydi.

Daha bir raund və bir dəqiqəlik fasılə rəqiblərin heç birinə üstünlük vermədi. Beşinci raundun əvvəlinde küncə sıxlımlı Co özünü klinçə girən kimi göstərdi, ancaq onu qucaqlamaq istəyən Ponta qollarını açmağa hazırlaşanda Co yüngülə geri çəkilərək müdafiə olunmayan səmtdən Pontanın çənəsinə karlı bir zərbə endirdi, sonra sağ və sol yumruqlarıyla ildirim sürəti dörd zərbə vurdu. Deyəsən, zərbələr çox möhkəm idi, çünki Ponta səndirlədi, ləngər vurdu; qolları boşalıb yanına düşdü, hamiya elə gəldi ki, indicə o ikiqat olub yixılaçaq. Rəqibinin müdafiəsiz durduğunu görən Co ona aman vermədən dodaqlarına zərbə endirdi, sonra təzədən çənəsini nişanladı, ancaq zərbə Pontanın yanağında tutdu və onu kənarə itələdi.

Tamaşaçılar başlarını itirmişdilər. Hami ayağa qalxaraq əl çalır, qısqırırdı. Cenevyeva səsler burulğanından sözləri zorla ayırdı: "İşin bitdi, Ponta, işin bitdi!" və qızə elə gəldi ki, arzuedilən sonluq yetiş-

mişdir. Qız da özünde deyildi, indi onun utancaqlığından ve insafından heç əlamət də qalmamışdı: sevgilisinin hər ölümcül zərbəsindən sonra Cenevyeva şadlığından özünü unudurdu.

Ancaq Pontanın gücü hələ tükenməmişdi. İndi daha o, hücum eləmirdi, indi Co onu rinq boyu qovurdu. O, yenidən rəqibinin çənəsinin altına zərbə endirdi, ancaq Ponta özünə gələ bilməşdi və zərbədən yayındı. Conun yumruğu havada qövs cızdı. Zərbə güclüydü ki, Co özünü saxlaya bilməyib böyrü üstə döndü. Ponta dərhal rəqibinin müdafiə olunmayan boynuna zərbə endirdi. Conun qolları taqətsiz tərzdə sallandı, o, irəli-geri səndirileyib yixildi. Hakim onun üstünə əyilib hündürdən saymağa başladı, hər sayda sağ əlini yuxarı qaldırırdı.

Salona ölüm sükütu çökmüşdü. Ponta tamaşaçılara tərəf çevrilib layiq olduğu qələbə üçün alqış gözleyirdi, ancaq qəbir sükutunu pozan tapılmadı. Ponta qəzəbindən boğulurdu. Heç ədalətli deyildi: rəqib bir zərbə vuranda və ya zərbədən yayınanda bütün salon alqışlayır, ancaq döyüşün əvvəlindən fəal vuruşan Ponta üçün bir nəfər də əl vurmurdı.

Pontanın gözləri qəzəblə işıldadı və o, məglub etdiyi düşməninin yanına qayıtdı. Conun üzərinə əyilib sağ yumruğunu hazır saxlayaraq, özünə gəlib qalxan kimi ona zərbə endirməyə sərvaxt dayandı. Hakim sağ əlinin hərəkətiylə sayır, sol əliylə Pontanı kənara itəleyirdi. Ponta hakimin arxasından keçmək istədi, ancaq hakim onu itəleyə-itəleyə döşəməyə sərilmis Coya yaxın buraxmadı.

– Dörd, beş, altı, – hakim sayırdı. Co çevrilib dizi üstə qalxmağa səy etdi. Əvvəlcə bir ayağını əydi, əlləriylə döşəməyə dayaq verib, o biri ayağını da dartdı.

– Hesabı, hesabı gözlə! – Salondan səslər eşidildi.

– Tələsmə! Hesabı gözlə! – Rinqin yanında dayanmış köməkçi qışkırdı. Cenevyeva cəld ona nəzər saldı; cavan oğlanın sıfəti kağız kimi ağarmışdı, o özü də hiss etmədən hakimlə birlikdə sayırdı. – Yeddi, səkkiz, doqquz...

Doqquzuncu saniyə qurtaranda hakim axırıcı dəfə Pontanı yana itəledi və müdafiəyə hazır olan Co ayağa qalxdı. O, zəifdi, ancaq çox sakit görünürdü. Ponta yenidən dəhşətlə onun üstünə atılıb düzünə və aşağıdan yuxarı bir-birinin ardınca iki zərbə endirdi. Co hər iki zərbədən yayındı, üçüncü zərbə də yan keçdi və dördüncüdən qorunmaq üçün bir addım kənara çəkildi, ancaq Ponta yeni zərbələr silsiləsi ilə onu künçə

sixişdirdi. Co açıq-aydın zəifləmişdi, dizləri bükülür, ayaq üstə zorla dəyanırdı. Ponta onu kəndirləre sixmişdi, dala çəkilməyə daha yer yoxdu. Ponta nəfəsini dərib sol tərəfə meyl edərək var gücünü sağ yumruğuna yığıdı. Ancaq Co klinçə girdi və bu onu xilas elədi.

Ponta var gücüyle klincdən çıxmaga çalışırdı, o, artıq məglub etdiyi rəqibinin axırına çıxmak istəyirdi, ancaq Co ona sarılmışdı və buraxmadı; Ponta az-maz azad olan kimi Co yenidən ona sarılırdı.

– Ayrıolin! – Hakim göstəriş verdi. Ancaq Co rəqibini daha da möhkəm sixdi.

– Onu məcbur edin! Lənət şeytana, niyə onu kənara dərtmirsınız? – Nəfəsi kəsilən Ponta hakimə qışkırdı. Hakim yenidən ayrılmak komandası verdi. Ancaq Co qaydaları pozmadığını bildiyindən ayrılmadı. Onun gücü anbaan bərpə olunur, fikri aydınlaşır, gözlerinin qabağını kəsən duman seyrəlirdi. Raund lap təzə başlanmışdı və nəyin bahasına olursa-olsun üç dəqiqəni duruş getirmək lazımdı.

Hakim bir əliylə Conun, digəriylə Pontanın ciyinindən yapışdır onları ayrılmaga məcbur edərək, ikisinin arasına girdi. Ayrılan Ponta, vəhşi heyvan öz qurbanının üstünə cuman təki, Conun üstünə sıçradı. Ancaq Co sıfatını gizlədib zərbəni dəf etdi və yenidən klinçə girdi. Yenə Ponta aralanmaq istədi, yenə Con buraxmadı, yenə hakim onları zorla ayırdı. Və Co yenidən zərbədən yayınıb klinçə girdi.

Cenevyeva anlayırdı ki, nə qədər ki, Co klinçədir o, təhlükədən uzaqdır. Yaxşı, bəs hakim onları niyə aralayı? Bu, insanlıq deyil! Eddi Cons növbəti ayrılmak komandası verəndə qız nifretlə onun yumru sıfətinə baxdı, ayaq qalxıb yumruqlarını elə qəzəblə sixdi ki, dirnaqları ətinə yeridi. Bütün raund boyu, qurtarmaq bilməyən üzücü üç dəqiqə ərzində rəqiblər ancaq bir-birinə sarılır, hakim onları aralayırdı. Ponta son, həlliəcisi zərbəsini bir dəfə də endirə bilmədi. Tamam gücən düşmüş, az qala məglub olmuş rəqibinin qarşısında gücəzləyünü hiss edən Pontanın qəzəbindən ağılı başından çıxdı. Bircə, tek bircə zərbə də bəs edərdi, ancaq Ponta həmin zərbəni endirə bilmirdi. Təcrübə və soyuq-qanlılıq Conu məglubiyətdən xilas edirdi. Ayaq üstə zorla dayanan, gözleri qaranlıq çalan Co var gücüyle rəqibinə sarılır, ta özündə yeni güc hiss etməyincə onu buraxmadı. Azğınlaşmış Ponta Conu qaldırıb yera çırpmaq istəyəndə Silversteynin hədələyici səsi eşidildi:

– Bəlkə onu bir dişləyəsən də!

Salonda elə sakitlikdi ki, bu sözləri hamı eşitdi. Sözlər gərginliyi azaltdı, öz istəkliləri üçün həyəcanlanmış tamaşaçılar uğunub getdilər. Hündürdən, dəlicəsinə şaqqanaq çəkib gülürdülər. Silversteynin zarafatı Cenevyevanı da güldürdü, qızın Co sarıdan qorxusu azaldı, ancaq o özünü zəif və xəstəhal hiss edirdi: rinqdə baş verənlər qızı dəhşətə gətirmişdi.

– Dişlə onu! Dişlə! – Salondan səslər eşidilirdi. – Qulağını dişlə! Eşidirsən. Ponta! Başqa cür ona qalib gələ bilməyəcəksən. Ye onu! Ye! Nə gözləyirsən?

Bələ məsxərə axınının təsiri altında Ponta özünü itirməyə başladı. Daha çox qəzəbləndikcə daha pis döyüşürdü. O boğulur, xırıldayı, gücünü nahaq işlərə sərf edirdi, soyuqqanlılıq və ağıllı düşüncə ona arxa çevirmişdi və Ponta nahaq yerə onların yerini qolunun zoruna doldurmaq istəyirdi. Ponta daha heç nə haqda düşünmək istəmirdi, düşmənini məhv etmək kor-koranəliyi onun varlığına hakim kəsilmişdi. Klinçdə siçovul tutmuş tələ kimi silkələnir, hövllə dartinir, əllərini azad etmək istəyirdi. Co isə ters kimi onu saxlayır, buraxmırı. Hakim əsl qəhrəmanlıq və vicdanla onları ayırmaga çalışırdı. Bu özü də asan məsələ deyildi və tər onun sıfətindən sel kimi axırdı. Rəqibləri ayırmak üçün o, var gücünü sərf etməli olurdu, ayıran kimi də Co yenidən klinç girir, hakimin bütün zəhmətini bada verirdi. Eddi hər şeyi yenidən başlamalı olurdu. Ponta nahaq yerə Conun qırqayış qollarının arasından qurtulmağa çalışırdı. O, rəqibindən çox aralı dayana bilməzdi, zərbə endirmək üçün yaxına gəlməliydi və hər dəfə Co onun hesablamalarını alt-üst edir, onu klinçin zənciriylə bağlayırdı.

Darışqal otağın divarındaki deşikdən hadisələrin gedisiñə göz qoyan Cenevyeva da ümidiñinin puça çıxdığını görür, stulda qurcalanırdı. Bu amansız ölüm-dirim döyüşündə o da maraqlanan tərəf idi. Axi, rəqiblərdən biri onun sevgilisi idi, onun Cosu idi. Ancaq tamaşaçılara hər şey ayındı, qızı isə yox. Bu amansız oyunun sırrı Cenevyevaya bəlli deyildi, qız onun mahiyətini anlamırdı. Rinq ondan ötrü yenə də böyük bir tapmaca olaraq qalırdı, qız rinqin insanlar üzərindəki hakimiyyətini başa düşmək istəmirdi. Co əzələlərin kobud gərginliyində, dəhşətli əlbəyaxada, dözülməz ağrı verən ölümsəcan zərbələrde nə görmüşdü, nə? Məgər boks qızın ona verə biləcəyi ləzzətli, işqli, həm də sakit sevincdən bələ yaxşıdır?! Conun qəlbinə hakim kəsilmək üçün Cenevyevə daha əliaçıqlıqla, daha bahalı daş-qas təklif

edirdi, həm də rinqlə. Qızı bağrına bassa da, əslində ona baxmır, sehrkar ağuşu qızı bəlli olmayan rinqin çağırışına gedirdi.

Qonq səsləndi. Raund Pontanın küncündə klinçdə başa çatdı. Bənizi ağarmış gənc köməkçi cəld meydançaya sıçrayıb Conu qolları üstə alaraq öz küncünə apardı, digər köməkçilər isə elimyandıyla onun qıçlarını ovuşturdular, qarın nahiyyəsini hövkələdilər. Cenevyeva ömründə qarınla belə dərindən, belə aramsız nəfəs almaq görməmişdi, qızı elə gəlirdi ki, o, hətta tramvay ardinca qaçsa da belə təngnəfəs olmazdı. Sonra qızın burnuna kəskin, gözlənilməz iy dəydi – Conun sıfətinə naşatır spirtinə batırılmış dəsmal sixmişdilər; başı açılsın deyə o, naşatırlı hava udurdu. Co ağızını yaxaladı, qarqara elədi, bir dilim limon sordu, bütün bu vaxt ərzində isə köməkçilər dəsmalla yelpik vura-vura onun ciyərlərinə oksigen verirdilər. Belədə qan təmizlənir, döyüş asan olurdu. Conun isti bədənini nəm dəsmalla silir, başına butulkaldan su tökürdülər.

Altinci hissə

Qonq altinci raundun başlandığını xəbər verdi və rəqiblər öz künclərindən çıxdılar. Bədənlərinde su damcıları işildayırdı. Ponta elə sürətlə irəli cumdu ki, onlar rinqin ortasında deyil, Conun küncünə yaxın yerdə qarşılaşdırılar. Rəqibi hələ özünə gelməmiş Ponta onuna haqq-hesabı çürütmək isteyirdi, ancaq Co sınağı tab getirmişdi – onun yenidən geri qayıtmış gücü anbaan çıxalırdı. Co rəqibinin ilk həmləsini dəf etdi, sonra özü güclü zərbə endirdi – zərbə Pontanı geriyə itələdi. Co sanki onu izləyirmiş kimi irəli yeridi, ancaq tez bu fikrindən daşınb sakitə Pontanın zərbələr burulğanını qarşıladı.

Döyüş yenə əvvəlki kimi davam edirdi: Ponta hücum edir, Co müdafiə olunurdu. Ancaq Ponta özündən razi deyildi – o özünü vəziyyətin sahibi hesab edə bilmirdi; hücumu necə dəhşətli olursa-olsun, rəqibi istənilən vaxt ona zərbə endirməyə hazırlırdı. Co öz gücünü mühafizə edirdi – Pontanın hər on zərbəsinə bircə sərrast zərbəylə cavab verirdi və həmin tək zərbə isə adətən hədəfə dəyirdi. Ponta hücumda Codan güclü olsa da, onun öhdəsindən gələ bilmirdi; Conun nadir, ancaq sərrast zərbələri isə onun çox tohlükəli rəqib olduğundan xəbər verirdi. Ponta bunu anlayıb bir az özünü yiğişdirdi. Daha o, əvvəlki

raundlarda başını aşağı salaraq irəli cuman, Conu bir zərbəylə yixmağa hazır olan Pontaya oxşamırdı.

Döyüşün mənzərəsi göz qabağında dəyişirdi. Doqquzuncu raund başlanan kimi tamaşaçılar, hətta Cenevyeva da bunu hiss etdilər. Co hücuma keçdi. İndi klinçde Ponta deyil, Co rəqibinin qarına güclü zərbələr endirirdi. O hər klinçdə bircə zərbə endirirdi, ancaq həmin zərbə çox kəskin olurdu. Klinçdən çıxarkən o, Pontanın sinəsinin altına aşağıdan, çənəsinə ya da, dodaqlarına düzüne zərbə endirirdi. Ponta özüne gəlib zərbələr yağıdıranda isə yayımb, əlcəklərini sıpər edirdi.

İki raund, sonra daha bir raund belə keçdi; yavaş-yavaş da olsa, Pontanın gücü tükənirdi. İndi Conun vəzifəsi ondan ibarətdi ki, Pontanın güc ehtiyatı tamam qurtaranacan uzun müddət zərbələr endirsin. Co Pontaya nəfəs almağa aman vermir, addimbaşı onu künç sixişdirirdi. Birdən o, pələng kimi cəld rəqibinin üstünə sıçrayır, bir və ya bir neçə zərbə endirib geri qayıdır, yenidən Pontanın üstünə yeriyirdi. Ponta da öz növbəsində hücuma keçəndə Co səylə müdafiə olunur, sonra yenidən inamlı irəli gedirdi.

Ponta yavaş-yavaş, ancaq qarşışılınmadan zəifləyirdi. Yarışın nəticəsi daha heç kimi şübhələndirmirdi.

— Co! Bizim Co! — Gənc boksçuya öz məhəbbət və heyranlıqlarını bildiren tamaşaçılar qışqırıldır.

— Adamın heç mərci udmağı gölmir! — Camaat ələ salırdı.

— Niyə onu yemirsən, Ponta? Ye, ye görək!

Növbəti raund qurtaranda Pontanın köməkçiləri ikiqat enerjiylə ondan yapışdırılar. Pontanın möcüzəli gücünə onların inamı laxlamışdı. Cenevyevanın gözü onlarda olsa da, qulağı bənizi ağarmış cavan köməkçisinin Coya verdiyi məsləhətləri dinleyirdi.

— Tələsmə, — o deyirdi. — Dündür, Pontanın canı boğazına yığılıb, ancaq sən tələsmə. Mən ki onu tanıyıram, axıracan onun hazır zərbəsi olur. Mən onun neçə dəfə döyüldüyünü görmüşəm, ələ bilirdim daha işi bitdi, ancaq o, son zərbəsini ehtiyatda saxlayır. Yadımdadır ki, Mikki Səlliven onu neçə sixişdirmişdi, nokdaun dalınca, altı dəfə dalbadal. Sonra Mikki ehtiyatsız terpendi və Ponta onun çənəsinə ələ zərbə endirdi ki, Mikki yalnız iki dəqiqədən sonra gözlərini açıb xəbər aldı ki, nə baş verib. Odur ki, gözün Pontanın üstündə olsun, özünə gü-

vənmə. Səndən ötrü mərc gəlmisəm, ancaq hələ də bilmərəm ki, pullar mənim cibimdədir.

Pontanın üstünə su əndərdilər. Qonq səslənəndə köməkçilərdən biri butulkani yenicə onun başına sarı əymışdı. Ponta rinqin ortasına yeridi, köməkçi də butulkadakı suyu əndərə-əndərə onu izlədi. Hakim köməkçinin üstünə qışqırıldı, köməkçi qaçaraq rinqdən çıxanda yarıyolda butulkani əlindən saldı; suyu hələ də axan butulka rinqlə diyrəldi, hakim töpiyi ilə şüşəni kəndirlərin o tayına atdı.

Şəhəraqı mebel dükənində boks haqqında danışarkən Conun sıfetində yaranmış ifadəni Cenevyeva heç vaxt görməmişdi. Raundların bəzisində onun sıfəti tamamilə uşaq çohrəsinə bənzəyirdi. Ponta ən kəskin zərbələrini endirəndə sıfət solğun və düyünlü, rəqibdən ikielli yapışb vaxt qazanmaq istəyəndə isə qəməgin görünürdü. Ancaq indi Co rəqibindən qorxmurdur: təşəbbüsü ələ almışdı. Və burada Cenevyeva onun boksçu sıfatını gördü. Gördü və səksəndi. Co ondan necə də uzaqdaydı. Qızı elə gəlirdi ki, Conu tanır, tamam-kamal tanır, o, qızın hakimiyəti altındadır – ancaq sanki poladdan tökülmüş sıfət, polad təki möhkəm dodaqlar, polad kimi soyuq parılılı gözlər tamam özgəydilər.

Ponta əvvəlki raundlardakı hücumlarını bərpa etmək üçün cəhd göstərir, ancaq Co onun dodaqlarına endirdiyi zərbəylə hücumunu saxlamır. İnadla, qarşışılınmadan, rəqibinə bircə anlıq belə rahatlıq vermədən Co onu izləyirdi. On üçüncü raund Conun gözəl hücumu ilə Pontanın künçündə qurtardı. Ponta cavab vermək istəyəndə elə zərbə yedi ki, dizi üsta düşdü, onuncu saniyədə qalxıb klinçə girmək istəyəndə Co onu dalbadal dörd zərbə ilə qarşılıdı, zərbələr hamısı sınaaltı nahiyyədə dəydi və qonq vurulanda nəfəsi kəsilən Ponta öz köməkçilərinin qolları üstə sərildi.

Co qaçaraq öz künçünə qayıtdı.

— Daha əlimdən qurtara bilmez, — o, köməkçisinə dedi.

— Hə, indi onu yaxşı əzişdirdin, — köməkçi razılaşdı. — İndi yalnız təsadüf sənin işini korlaya bilər, ancaq hər halda özünü Pontadan gözlə.

Co dizlərini azacıq bükərək irəli əyilib, yüngül atletlər sağa dayanaraq start komandasını gözləyirdi. Qonq səsi eşidilən kimi, o iki sıçrayışla hələ də köməkçilərinin arasında olan, indi-indi kətilindən qalxan Pontanın künçünə çatdı. Burada, köməkçilərinin arasında Co

sağ yumruğuyla Pontanı yerə sərdi. Ponta vedrələrin, kətil və köməkçilərin qarışılığından qalxan kimi Co onu yenidən yerə sərdi. Ponta öz küncündən çıxmamış üçüncü dəfə döşəməni qucaqlamalı oldu.

Co zərbələr yağıdırən qasırğaya çevrilmişdi. Onun sözləri Cenevəyanın yadına düşdü: "Yaxşı-yaxşı bax, mən hücuma keçəndə özün görəcəksən". Tamaşaçılar da bunu başa düşmüşdülər. Bütün salon ayaq üstəydi, hərə var gücüylə bağırdı. Kütlənin qanahəris qışqırığını eşidən Cenevyeva düşündü ki, yəqin ac qurdalar da bax bu sayaq ulayırdı. İndi öz sevgilisinin qələbəsinə şübhə yeri qalmayanda qızın ürəyində Pontaya mərhəmet üçün də guşə tapıldı.

Ponta nahaq yerə zərbələrdən yayınmağa, onları dəf etməyə, klinçə girməyə can atıldı, Co ona aman vermir, nokdaun ardınca gəldi. Ponta üzü üstə, böyrü üstə yerə sərənləndi, klinçdə də, üzbez duranda da zərbələr yeyirdi – güclü, öldürücü zərbələr. Hər zərbədən sonra beyni dumanlanır, əzələləri boşalır. Co onu künçə sıxışdırıb, yenidən oradan qovur, kəndirlər üstə salır, onun ayağı qalxmasını gözləyir, yenidən kəndirlər üstə salır. Pontanın yumruqları havada heroqliflər çizir, zərbələri boşluğa düşürdü. Onda insanlıqdan heç bir əlamət qalmamışdı – o nərildəyən, əsib-coşan, təqib olunan vəhi heyvandı ki, durmuşdu. O, dizləri üstə düşürdü, o dəqiqə, onuncu saniyeni gözləmədən, ləngər vura-vura ayağı qalxır, ancaq Co bircə zərbəyə onu bu dəfə kəndirlərin üstüne atrırdı.

Tamamilə əzişdirilmiş, əldən salınmış, ağızıyla zorla nəfəs alan, boğulan və xırıldayan, nəzərləri ölgünləşmiş Ponta rinqdə hələ də sürüñür, hələ də rəqibini udmağa ümid bəsleyirdi. O, gülünc görünürdü, eyni zamanda isə axıracan mübarizə aparmaq əzmi, məglub olduğunu boynuna almaması onun böyüklüyünə dəlalət edirdi.

Birdən yaş brezent üstündə Conun ayağı sürüşdü. Pontanın qanla örtülmüş gözleri bunu dərhal sezdilər və o anladı ki, hələ ümid vardır. Həmin andaca o, var gücünü toplayıb aşağıdan çənəaltı nahiyyəyə gözlənilməz və dəqiq zərbə vurdu. Co çul kimi düşdü. Yixılarkən onun bədəninin necə boşaldığını Cenevyeva gördü. Sonra qız peysərin brezent örtülü bərk döşəməyə dəyməsindən alının boğuq tappiltisini eşitdi.

Tamaşa salonundakı hay-küy və qara-qışqırıq dərhal dayandı. Əzilmiş bədən üstə əyilmiş hakim saniyələri sayırdı. Ponta zorla bir-iki addım atıb dizləri üstə düşdü. O, zorla qalxıb üzünü salona çevi-

rərək tamaşaçıları nifret dolu nəzərlərlə süzdü. Ayaqları əsir, dizləri bükülür, nəfəsi xırıltıyla gedib gəldi. O səndirlədi, geriyə getdi və yixilmamaq üçün əl havasına kəndirlərdən yapışb sallandı, tam əldən düşmüş halda ikiqat bükülərək başını aşağı saldı, öz bədəni üzərində nəzarətini itirdi.

Hakim lənətə gəlmış on saniyəni sayıb qurtardı və əlini Pontaya sarı uzatdı: bu o deməkdi ki, qələbə onundur.

Salonda bir nəfər də əl çalmadı və Ponta az qala sürüñərək kəndirlərin arasından keçdi, orada köməkçiləri onu əlləri üstə alıb bütün salondan keçirərək kənar qapiya sarı apardılar. Co isə əvvəlki təki hərəkətsiz düşüb qalmışdı. Köməkçiləri onu qaldırıb künçdəki ketilə oturdular. Tamaşaçılarından ən çox maraqlananları rinqə qalxmışdır, ancaq hadisə yerinə yetişən polislər onları pərən-pərən saldılar.

Cenevyeva bütün bunlara deşikdən baxırdı. Qız çox da həyəcanlı deyildi. Onun sevgilisi uduzmuşdu, məglubiyət Co üçün dilxorçuluq olacaqdı və qız onun halına yanacaqdı, vəssalam. Bəlkə də, belə yaxşıydı. Rinq satqıncasına Conu aldatdı, indi Co tamamilə Cenevyevaya məxsusdu. Qız nokautun nə olduğunu Conun özündən eşitmışdı; bəzən nokauta düşən boksçu hələm-hələm özünə gələ bilmir. Ancaq köməkçiləri təcili olaraq hakim tələb edəndə qızın ürəyi qorxudan sıxıldı.

Kömürçiləri Conu rinqdən çıxartılar, daha Cenevyeva deşikdən onları görmürdü. Sonra qapı açıldı və otağa bir neçə kişi girdi: onlar Conu getirib tozlu döşəmənin üstünə uzatdılar, köməkçilərdən biri onun başını tutmuşdu. Deyəsən, heç kim Cenevyevanın burada olmasına təəccüblənmədi. Qız Coya yaxınlaşıb diz çökdü. Conun gözləri yumulu, ağızı azca açıqdı. Qız onun əlindən tutub qaldırdı. Əl yaman ağır və cansızdı, bu, Cenevyevanı qorxutdu, o, gözlerini qaldırıb köməkçilərə və dövrələmə dayanmış başqa kişilərə baxdı. Ona elə gəldi ki, bütün bu adamlar nədənsə qorxurlar. Tək biri qorxana oxşamırdı; o, yavaşdan, qeyzlə söyürdü. Sonra Cenevyeva yanında dayanmış Silversteyni gördü, o da qorxana bənzəyirdi. Silversteyn mehribancasına əlini qızın ciyinə qoyub yüngüləcə sıxıdı.

Bu hərəkətdən qızı vahimə basdı. Fikirləri qarışıdı. Kim isə içəri girdi. Hami geri çekildi. İçəri girən qeyzlə dilləndi:

– Çıxin, çıxin! Hamınız çıxin! Otağı boşaldın!

Bir neçə kişi sakitcə çıxdı.

— Siz kimsiz? — O, gözlənilmədən Cenevyevadan soruşdu. — Bu ki, qızdır, lənət şeytana!

— Eybi yoxdur, qoyun qalsın, bu, Conun nişanlısıdır, — görüşdən qabaq Cenevyevaya bələdçilik eləmiş cavan oğlan dilləndi.

— Bəs siz? — Təzə gələn kişi Silversteyndən soruşdu.

— Mən qızımla gəlmisəm, — qoca meydan oxuyan tərzdə cavab verdi.

— Qızın atasıdır, — həmin cavan oğlan dedi. — Mən ki, dedim, hər şey öz qaydasındadır.

Həkim narazılıqla içini arıtlayıb diz çökdü, əlini Conun yaş başında gəzdirdi, yenidən içini arıtlayıb qalxdı:

— Burada mənlik heç nə yoxdur, — o dedi. — Təcili yardım maşını çağırın.

Sonra baş verənlərin hamısı Cenevyevaya əcaib yuxu təsiri bağışladı. Deyəsən, o, düşünmək qabiliyyətini itirmişdi, yoxsa Silversteynə nə düşmüşdü ki, bir qolunu onun belinə dolayıb yixilmağa qoymayayıdı? Çöhrələrin əvəzinə qızın gözlərinə qarmaqarışq ləkələr deyirdi; qızın qulağı səhbətlərin bəzi sözlerini zorla eşidirdi — ona bələdçilik etmiş cavan oğlan qəzet reportyorlarını yada saldı.

— Sənin adın qəzetlərə düşəcək, — qız Silversteynin haradansa uzaqlardan gələn səsini zorla eşidi və bir anlığa özünə gəlib etirazla başını yellədi.

Yəni adamlar göründü. Conu xəstəxana xərəyinə qoyub çıxardılar. Silversteyn Cenevyevanın kişi paltosunu düymələyib yaxalığını qaldırdı. Qız qaranlıq gecənin şaxtasını sıfətində hiss etdi, başı üstündə parlaq, soyuq uledzələri gördü. Onu harasa saldılar və o oturdu. Silversteyn də onun yanında əyleşdi. Co da buradaydı: onu soyundurub üstünə adyal salmışdır. Burada göy mundirli bir kişi də vardi və o, təəssüf hissiliq qızə nəsə deyirdi, ancaq qız heç nə anlamırı. At nallarının taqqılıtı eşidildi və Cenevyevani harasa qaranlıq gecəyə sarı apardılar.

Sonra yenidən işıqlığa çıxdılar, səslər eşidildi, yodoform iyi gəldi. "Bura yəqin ki, xəstəxanadır, — qız düşündü. — Bu da cərrahiyə stolu və həkimlər". Həkimlər Conu müayinə edirdilər. Onlardan biri — qaragözlü, saqqallı, zahirən əcnəbiyə oxşayanı qamətini düzəldib yanındakı həkimə dedi:

— Ömründə belə şeyə rast gəlməmişdim. Kəllənin bütün dal tərafı...

Cenevyevanın dodaqları odlu və quru idi. Əzablı qıcıqlar boğazını göynərdirdi. Ancaq nə üçün o ağlamır? O ağlamalıdır. Bilirdi ki, ağlamalıdır. Odur, Lotti dar çarpayının o başına dayanıb ağlayır (bu, qızın əcaib yuxusunda yeni mənzərəydi). Kimsə başın zədələnməsi və ölüm halı barədə nəsə danışındı. Bunu qara saqqallı həkim demirdi, başqası deyirdi. Ancaq kimin deməsinin Cenevyeva üçün qətiyyən fərqi yoxdu. İndi saat neçədir? Onun lal sualına cavabmış kimi pəncərəyə üfüqün solğun işığının haləsi düşdü.

— Bu gün bizim toyumuz olmalyıdı, — Cenevyeva Lottiyə dedi.

— Danışma! Danışma! — Conun bacısı coşub üzünü əlləriylə örtərək acı hönkürtlərə qərq oldu.

Hə, daha hər şey qurtardı: xalçalar da, mebel də, rahat yuva da yuxuya çevrildi; görüşlər, uledzələr gecələrdə gəzintilər, sevmek və sevilək səadəti daha qurtardı. Qurtardı... Bu rinq necə möcüzəli imiş! Rinqin kişilər üzərindəki hakimiyyəti barədə qız dəhşətlə düşündü, onun acı zarafatları və etibarsızlığı, ağır, haylı-küçülü döyüşündə gizlənmiş cazibə qüvvəsi barədə düşündü. Bu oyunun ucbatından qadınların qisməti necə də acınacaqlıdır: qadın kişinin bütün həyatını doldura bilmir, qadın kişi üçün yalnız əyləncə, qısamüddətli başaldatmadır. Kişilər qadına həssaslıq və incə qayı, ürək coşqunluğu və səadət dəqiqlikləri bəxş edirlər, yalnız dəqiqlirləri. Geca və gündüzlərini, bütün bacarıqlarını, ağıl və əzələlərinin gücünü, ən dözümlü keyfiyyətlərini və hərəkət ifadələrini isə onları tilsimləmiş və sehrləmiş boksa verirlər.

Silversteyn onun qalxmasına kömək etdi. Cenevyeva müqavimət göstərmədi. Yuxu hələ də əl-qolunu bağlamışdı. Qoca onun qoluna girib qapıya tərəf apardı.

— Niyə qardaşımı öpmürsən? — Qişqıran Lotti idи, onun zil qara gözlərində qəzəb şimşəyi çaxdı.

Cenevyeva itaetlə cansız bədənə tərəf əyilib, dodaqlarını Conun hələ də soyumamış dodaqlarına sixdi. Onun karşısındaki qapı açıldı və qız qonşu otağa keçdi. Orada missis Silversteyn dayanmışdı, o, hirsli nəzərlərlə Cenevyevaya baxırdı. Cenevyevani kişi paltarında görəndə qadının gözlərində qısam parıltıları oynasıdı.

Silversteyn yalvarış dolu baxışlarını arvadına zilləmişdi, ancaq qadın fikrini hündürdən deməkdən çəkinmədi:

– Hə, necəsən? Nə demişdim sənə? Nə? Yox bir, bizim gözəlcənin ürəyindən boksçu keçirdi. İndi bütün qəzətlər səndən yazacaqlar, döz görüm necə dözürsən. Rinqdə kişi paltarında görüblər, yazacaqlar. Utanmazın biri! Yaramazın biri, yara...

Ancaq qadının səsi qırıldı, gözlərindən yaş gilələndi və o, toppuş, kök əllərini irəli uzadaraq yöndəmsiz, gülməli tərzdə, müqəddəs analıq məhəbbətiylə şəfəq saç-a saça dinməz-söyləməz, heykəl kimi dayanmış Cenevyevaya sarı yeriyərək qızı bərk-bərk bağrına basdı. Ara vermədən, fikirləşmədən Cenevyevaya hansı əzizləyici sözlərisə piçildayır, ehmalca irəli-geri yırğalana-yırğalana qızın kürəyini öz böyük, nahamar əliylə sığallayırdı...



HƏYAT EŞQİ

Günlər ömrümüzdən keçmədi hədər
Baha başa gəldi oyunu udmaq.
Korşaldı on təmiz, on zərif hissələr,
Oyun yanın şama dəyordi ancaq.

Onlar əziyyət çəkə-çəkə; axsaya-axsaya, çotinliklə çayın sahilinə endilər. Cinqilliğa çatanda qabaqda gedən adam büdrədi, az qaldı yixilsin, lakin birtəhər özünü yiğisdirib yoluna davam etdi. Onların hər ikisi yorulub taqətdən düşmüşdü, yaman da zəifləmişdilər. Uzun müddət dəhşətli məhrumiyyətlərə dözməyə məcbur olduqlarından hərəkətlərindən və üzlərindən mütilik yağırdı. Dallarındaki ağır şələnin altında belləri ikiqat olmuşdu. Cındır adyla bükülmüş ağır şələnin üstündən çəkilmiş qayışlar ciyinlərini kəsirdi. Yalnız alınlarından keçən qayış az-çox ağırlığı azaldırdı. Hər ikisi tüsəngli idi. Onlar başlarını aşağı salıb, gözlərini yerə dikərək yeriyirdilər.

İkinci adam dedi:

— Kaş yolda anbarda gizlətdiyimiz patronlardan ikicəsi indi burada olaydı, dünyaya dəyərdi.

Onun sözləri təsirsiz, səsi isə zəif çıxdı. Qabaqda gedən birinci adam ona cavab vermədən axsaya-axsaya çaya girdi. Çayın daşlara dəyib köpüklənən suyu süd rənginə çalırdı.

Arxada gələn ikinci adam da onun dalınca çaya girdi. Çarıqlı-corablı olsalar da, buz kimi soyuq su ayaqlarını keyidirdi, topuqları üşüyüb, göynəyirdi. Bəzi yerdə su dizlərinə qədər qalxırdı; hər ikisi çayın dibini ayaqları ilə yoxlaya-yoxlaya, səndələyə-səndələyə irəlileyirdi.

Arxadan gələn adam az qaldı şumal daşın üstündən sürüşüb yixilsin, zorla özünü saxladı, ağrından bərk bağırdı, başı gicəlləndi, səndələdi, boş əlini yan-yörəsinə atdı, elə bil havadan yapışmaq istədi; özünü birtəhər düzəldəndən sonra qabağa yeridi, lakin təzədən səndələdi, bir dəfə də olsun dönüb geri nəzər salmadan yoluna davam edən yoldaşına baxdı.

Öz-özü ilə götür-qoy edirmiş kimi, bir dəqiqə dinməzcə hərəkətsiz dayanandan sonra qışqirdi:

– Bill, heç bilirsən nə oldu, büdrədim, ayağım topuqdan çıxdı...
Bill isə süd tak ağaran çayda ayaqlarını dalınca zorla çəkə-çəkə suyu şappıldadaraq irəliləyirdi; o, ətrafa nəzər belə salmırıldı. Arxada qalan adam onun uzaqlaşdığını görəndə. Üzü əvvəlki kimi heç nə ifadə etməsə də, gözləri yaralı maral gözləri kimi yaşıyırı.

Bill çayın o tayına çıktı, geriyə nəzər salmadan axsay-aaxsaya irəlilədi. Çayın ortasında dayanmış adam gözlərini Billdən ayıra bilmirdi. Onun qurumuş dodaqları uçundu, uzun cod bığları titrədi; dili ilə dodaqlarını islatdı.

– Bill! – o, var gücü ilə çığırdı.

Bu səs çığırtıdan çox fəlakətə düşüb tək qalmış insanın aman dilə-yən yalvarışlı fəryadı idi. Bill başını döndərib geri baxmadı. O uzaqlaşındı, çayın ortasında, dizəcən suda dayanıb baxan yoldaşı isə onu gözləri ilə yola salırdı. Bill axsay-aaxsaya, büdrəyə-büdrəyə alçaq dağa qalxırdı; o, xəzif mavi rəngə çalan üfüq xəttinə çatmağa can atırdı. Bill yalı aşib gözdən itənə qədər yoldaşı onun dalınca baxdı. Sonra çevrilib tənha qaldığı geniş, hüdudsuz, boş aləmi ağır-agır nəzərdən keçirdi. Bill yox idi; o getmişdi, hər yer, bütün kainat bomboş idi.

Üfűqün yaxınlığında zəif-zəif şölelənən günəş hüdudsuz, tutqun və qalın dumanın içərisində zorla seçilirdi. Yolcu bədəninin ağırlığını salamat qiçının üstünə salaraq, saatını çıxarıb baxdı. Saat dörd idi. İki həftəyə yaxın idi ki, nə ilin hansı fəslə olduğunu, nə də vaxtı bilirdi. Lakin indi günəsi səmanın şimal-qərb hissəsində gördükdə iyul ayının axırı, ya da ki, avqustun əvvəlləri olduğunu fikirləşirdi. Cənuba baxaraq Böyük Ayi gölünün haradasa uzaqlardakı qaramtlı, qorxulu dağların arxasında olduğunu güman etdi. Müdhiş şimal qütb dairəsi yolunun da həmin yerlərdən bomboş, məhsulsuz, dəhşətli ortasında dayandığı çay Koopermayın bir qolu idi. Bu nəhr özü də Şimal Buzlu okeanındakı Koopermayın körfəzinə töküldürdü. Yolcu oralarda olmasa da, bir dəfə bu yerləri Qudzon körfəzi ticarət şirkətinin xəritəsində görmüşdü.

O, tək qaldığı aləmi gözdən keçirdi. Mənzərə çox da xoşagələn deyildi. Hava tutqun idi. Alçaq, yastı təpələr, elə bil yera batmışdı; nə ağaç, nə kol-kos, nə də ot vardı. Göz işlədikcə boş, qorxunc düzənlilik uzanırdı. Gördüyü bu mənzərədən yolcu elə qorxdu ki, gözləri bir anlığa bərələ qaldı.

– Bill! – deyə iki dəfə piçildədi, – Bill! – O, qorxudan büzüşərək, süd rənginə çalan suyun ortasında oturdu: elə bil ucsuz-bucaqsız

düzənlilik özünün əzəmetli, tükənməz, müdhiş qüvvəsi ilə onun üstünə çökərək, amansız, dərin sükutu ilə onu boğurdu. O, birdən elə əsməyə başladı ki, tüfəngi əlindən şappılıtlı ilə suya düşdü. Bu əhvalatdan diksinib ayıldı; qorxunu boğdu, özünü yiğisidirdi, əllərini suya saldı, tüfəngi axtarış tapdı, sonra çıxmış topuğunun ağrısını azaltmaq üçün sağ ciynini yüngülə tərpədib şələni sol ciyninə tərəf sürüşdürdü. Ağrıdan üz-gözü qırışdı; ayağa durdu, ehtiyatla, səndələyə-səndələyə sahile tərəf getdi.

Yolcu dayanmadan irəliləyirdi. Ağrı və əziyyətlərə əhəmiyyət verməməyə səy edir, umidsız, lakin qəti, tələsik addımlarla Billin aşlığı dağa dırmasıdır. Onun indiki görkəmi ayaqlarını dalınca zorla sürüyən yoldaşı Billinkindən heç də az gülünc deyildi. O, dağ zirvəsinə çatanda ayaq saxladı, qabağa baxdı. Qarşında uzanan dayaz, boş dərədə heç bir həyat əlaməti yox idi. Qəlbini təzədən çulgalayan qorxunu birtəhər qovdu, şələsini bir az da sol ciyininə tərəf verib, axsay-axsaya döş ilə enməyə başladı.

Dərənin ortası bataqlıq idi, buradakı qalın yosun suyu lif kimi canına hopdurmmuşdu. O, addım atdıqca ayaqları altındaki yosun firçılardı. Yolcu yosun topalarının birindən digərinə sıçrayır, bataqlıq boyunca bu daşdan o daşa atlanır, Billin izi ilə getməyə çalışırı.

O, tək olsa da, azmazdı. Bilirdi ki, bir az da cəld tərpənsə, yerli əhalinin “Pöhrəlik” adlandırdığı cılız, yarımqurumuş küknar və şam ağaclarının araya aldığı balaca galib çıxacaq. Bu gölə suyu düpdurul balaca bir çay töküldürdü. Çayın hər iki sahilində qamış bitdiyini yaxşı xatırlayırdı, lakin bir dənə də olsun ağac yox idi. O bu çayın mənbəyinə qədər üzüyxərə və ordan qərbə axan başqa bir çayın kənarı ilə onun Diz nəhrinə töküldüyü yerə qədər üzüxağı gedəcək və orada ağızı üstə çeviririb üstünə daş qaladıqları qayıçı tapacaq; onlar bu qayığın altında, torpağın içində anbar düzəltmişdilər. Bu anbarda patron, tilov ipi, qarmaq, balaca bir tor və başqa ləvazimat var idi. Bu şeylərdən əlavə anbarda bir az un, bir parça qaxac edilmiş et və bir qədər də lobya var idi.

Yəqin ki, Bill onu orada gözləyəcək, sonra ikilikdə Diz nəhri boyunca cənuba, Böyük Ayi gölünə qədər gedəcəkdilər; gölü keçib, Makkenzi çatana kimi həmişə bir istiqamətdə cənuba tərəf irəliləyəcəkdilər. Qış yolcuları haqlamağa can atacaq, dallarınca düşüb onları addım-addım izleyəcək, iti axan çaylar donub buz zireh altında gizlənəcək, soyuq gündən-günə bərkisiyəcək. Yolcular isə daim cənuba

tərəf gedəcək, nəhayət, gəlib Qudzon körfəzindəki isti fraktiyalardan birinə cətəcaqlar. Burada qollu-budaqlı, uca ağaclar bitir, yemək üçün çox şey olur.

Bütün bunlar ayaqlarını dalınca zorla sürüyüb irəliləyən yorgun yolçunun düşüncələri idi. Yorğun-əzgin irəliləmək nə qədər çətin olsa da, Billin namərdiliyi ona ağır gəlirdi. O, anbarın yanında Billin oturub onu gözləyəcəyinə qəlbən əmin idi. Yalandan da olsa, yolcu özünü belə düşünməyə vadar etməli idi, yoxsa mübarizəyə heç bir lüzum qalmazdı, o, əl-ayağını uzadıb ölməli idi.

Boz dumana bürünmüş günəşin donuq kürəsi aramlı şimal-qərbə yuvarlanırdı. Yolcu qış girməmişdən Bill ilə gedəcəkləri yolu qarış-qarış xəyalən qət etməkdə idi. O, anbarda gizlətdikləri şeyləri xatırlayır, Qudzon körfəzində, ticarət şirkətinin anbarlarında olan külli miqdarda ərzəq haqında fikirləşirdi. İki gün idi ki, onun ağızına heç nə dəyməmişdi; qarnı çoxdan doymurdu. O, yol uzunu tez-tez əyilib bataqlıqda kollardan giləmeyvə dərib ağızına atır, çeynəyib udurdu. Kol yemişləri çox sulu olduğundan tez əriyib, onun ağızında yalnız acı bir dad, bir də bərk tumlar qalırdı. Yolcu giləmeyvənin adamı doydura bilməyəcəyini başa düşsə də, onları sebirlə, böyük bir ümidi çeynəyirdi: ümid başqa şeydir, o, gördüyüne inanmır, idrakla hesablaşdırır.

Saat doqquzda ayağının baş barmağı daşa dəyib zədələndi, zəiflikdən və yorğunluqdan səndələyib yixildi. Yixıldığı yerdə bir böyü üstə xeyli qaldı, tərpənə bilmədi... Haçandan-haçana şələnin qayışlarını birtəhər boşaldaraq yükü ciyindən saldı, çətinliklə dikəlib oturdu. Hava hələ tamam qaralmamışdı; o, daşların arasından çıxmış quru yosunlardan çəngə-çəngə yolub qucağını doldurdu, sonra ocaq qaladı. Ocağın istidən çox tüstüsü var idi. Yolcu qazançaya su doldurub onun üstünə qoydu.

Şələni açdı. Hər şeydən əvvəl, kibrıt çöplərini saydı. Altmış yeddi kibrıt çöpü qalmışdı. Tamamile arxayı olmaq üçün çöpləri üç dəfə saydı; sonra üç yera bələb, ayrı-ayrı sukeçirməyən yağılı kağıza bükdü. Bunlardan birini boş tənbəki kisəsinə qoydu, ikinci düyünçəni köhnəlmiş papağının astarında gizlətdi, üçüncüsünü isə qoynuna qoydu. Birdən onu dəhşətli bir qorxu bürdü. Təlaşla düyünçələri açdı, təzədən sayıb yoxladı. Altmış yeddi kibrıt çöpü vardi.

O, yaş çarıqlarını tonqalda qurutdu. Çarıqlar deşilmişdi, adyaldan düzəldiyi corablar da yırtılıb şəlpələnmişdi. Ayaqları qanamışdı.

Çıxmış topuğu yaman ağrıyırı, şişib baldırı yoğunluqda olmuşdu. Özü də götürdüyü iki adyalın birindən uzununa bir parça cırıb, topığunu möhkəm sarıdı, sonra bir neçə zolaq da cırıb corab və çariq əvəzinə ayaqlarına doladı. Bu işləri başa çatdırıdan sonra qaynar sudan içib bir qədər isindi, saatını qurdur, bürünərək uzandı.

O, ölü kimi yatmışdı. Gecənin zülməti tez gəlib keçdi. Şimal-şərqdən doğan günəş boz buludların arasında gizlənmişdi.

Yolcu saat altıda oyandı, o arxası üstə uzanmışdı. Ac olduğunu xatırladı. Büyü üste çevriləndə bir finxirti eşitdi, dikəlib səs gelən səmtə nəzər saldı, vəhşi və ürkək nəzərlərlə erkək bir maralın ona baxdığını gördü. Maralla onun arası əlli addımdan çox olmazdı. O də-qiqə tavada od üstündə cızıldaya-cızıldaya qızaran maral ətinin ətrini, sulu tikələrin ləziz dadını duydu. Qeyri-ixtiyari boş tüsəngi qaparaq maralı nişan aldı və çaxmayı çəkdi. Maral finxirib götürüldü; dırnaqları altından çıxan daşlar yan-yörəyə sıçradı.

O, boş tüsəngi yerə çırıp söyüdü. Ayağa durmaq istədikdə bərkədən zarıldı. Yanı üstə çevrildi və çox çətinliklə qalxdı. Elə bil, əl-ayağı, bütün oynaqları paslanmışdı. Oynaqlar çox böyük səy və dəhşətli iradə gərginliyi sayəsində bükülüb açılırdı. Qalxandan sonra ayaq üstdə durmaq üçün düz bir dəqiqə çalışdı.

Alçaq, yastı təpəyə qalxıb ətrafa göz gəzdirdi. Nə bir ağac, nə də kol-kos vardi; hər tərəf göz işlədikcə bomboz yosunluq idi. Bu yosun dənizindən baş qaldırmış tək-tək boz daş, eyni rəngli gölməçələr və bulaqlar tutqun mənzərəni tamamlayırdı. Asimanın özü də boz rəngə ələndi. Nə günəşdən, nə də onun al rəngli tellərindən əlamət vardi. Şimalın hansı tərəfde olduğunu təyin etmək mümkün deyildi; yolcu cəhətləri də qarşıq salmışdı; hətta dünən axşam gəldiyi yolu da bilmirdi, yadından çıxarmışdı. Bununla belə, azmamışdı. Bilirdi ki, tezliklə gedib Pöhrəliyə çıxacaq. Ora haradasa lap yaxında, bu yerlərdən soldadır. Bəlkə də, ikinci yastı təpənin dalındadır.

Yolcu təzədən geri qayıtdı, yola çıxməq üçün şələsini bağlamağa başladı. Kibrıt düyünçələrini bir də yoxladı, yerində olduğunu görüb, arxayınlıq hasıl etdi; amma bu dəfə çöpləri saymadı. Birdən gözləri maral dərisindən qayrılmış torpaq rəngli dağarcığa sataşdı, fikrə getdi. Qoşa ovuc irilikdə dağarcıq o qədər də böyük deyildi, lakin vəzndə şələdəki başqa şeylərin hamisində ağır idi. Yolcu çox yaxşı bilirdi ki, dağarcıq on beş girvənkədir, elə onu təşvişə salan da bu idi. Dağarcığı

əlindən yerə qoyub, şələsini bağladı. Birdən dağarcıga nəzər saldı, onu dəhşət bürdü, ona elə goldi ki, bomboş vadi bu saat qızılı onun əlindən alacaqdır. Təlaşla dağarcığı yerdən götürdü, meydan oxuyurmuş kimi qəzəble ətrafi gözdən keçirdi; ayaga qalxıb özünü düzəltdi, şələsini dalına aldı, yola düşdü; qızıl dağarcığı şələnin içində, möhkəm və etibarlı yerdə idi.

Səla dönüb qabağa addımladı; ayaq saxlayıb, bataqlıq yemişi dərib ağızına atıldı. Topuğu şışiyindən daha da bərk axsayırdı, lakin duyduğu ağrı boş və ac qarının yanında heç nə idi. Bu dözülməz, şiddetli ağrı onu sarsıdır, üzüb əldən salındı. İçi vəhşicəsinə gəmirilir, az qalırıldı ki, ağlını itirsin, hətta indi Pöhrəliyə necə gedəcəyini də bilmirdi. Yediyi bataqlıq yemişi onun duyduğu achiği, mədəsinin şiddetli ağrısını qətiyyən azaltmadı, əksinə, acı dadi ilə damığını və dilini daha da açılayır, əzabını qat-qat artırırı.

O gelib dayaz bir dərəyə çatdı, birdən daşların və yosun kollarının arasında qaqıldan kəklikləri gördü. Kəkliklər qanad çalıb, pırıldasa-pırıldasa göye qalxırdı. Qak!.. Qak!.. Qak!.. sədaları ətrafi doldururdu. Yolcu kəklikləri daşa basdı. Lakin heç nə çıxmadı, birini belə vura bilmədi. Şələsini yerə qoyub pişik sərcəyə yaxınlaşan kimi oğrun-oğrun quşlara tərəf süründü. Sivri daşlar köhnə şalvarını cirir, dizlərini qanadırdı. Sızılan qan torpağın üstündə iz buraxırdı. O isə heç bir ağrı hiss etmirdi: achiq bütün qalan duyğulara üstün golmişdi. Yaş yosunun üstü ilə süründüyü üçün paltrarı su içinde idи, soyuqdan üşüyürdü, elə bil indi donacaqdı. Qida tapmaq arzusu elə böyük idi ki, heç nə duymur, heç nə başa düşmürdü. Kəkliklər qanad çalıb pırıltı ilə onun ətrafında ucurdu, qaqıldayıb sanki onu qəsdən daha da hirsəndirmək isteyirdi. Onların qaqqıltısı yolcuya istehza kimi göründü. O, quşları qəzəblə yamsılayır, sədalarına həməhəng bir səsle qışkırb onları söyürdü.

O, hətta bir dəfə az qaldı ki, yuvasında yatmış kəkliyi tutsun. Kəklik yaxınlığında daşların arasından pırıltı ilə uçdu, az qaldı qanadları yolçunun üzünə dəysin. Təəssüf ki, o, quşu yalnız havaya qalxanda gördü. Kəklik çox iti qalxsa da ac adamın əli ona toxundu, lakin quş uçdu, yolçunun əlində yalnız üç lələk qaldı. Yolcu qanad çala-çala uzaqlaşan kəkliyi elə qəzəb, nifret və kin ilə baxırdı ki, sanki quş ona böyük pislik etmişdi. O qayıdib şələsini dalına aldı.

Xeyli keçmiş gelib bataqlıq bir dərəyə çıxdı. Burada çoxlu vəhşisi quş və ov heyvanıvardı. Elə bil onu cılndləndirmək üçün iyirmiyə yaxın

maral sürü ilə gəlib güllə mənzilində onun yanından keçdi. Ürəyində maralların dalınca qaçmaq, onları qova-qova yorub tutmaq arzusu oynadı. Bu vəhşə arzu o qədər güclü idi ki, yolcu yürüüb sürüyə çata biləcəyinə inanırdı. Qabağına qara bir tülük çıxdı; onun ağızında bir kəklik vardı. Yolcu var gücü ilə vəhşə heyvanın üstünə qışkırdı. Tülük bu vahiməli qışkıraqdan qorxub, kənara sıçradı, lakin şikarını ağızında buraxmadı.

Günortadan sonra gəlib kənarlarında seyrək qamış bitmiş bulanıq bir çəşmənin üstünə çıxdı. Bulaq boyu irəliləməyə başladı. İçərisində əhəng höll olduğundan suyun rəngi süd rənginə əlindi. O, bir qamışdan yapışış var qüvvəsi ilə dardı və onu kökündən çıxartdı. Sopana oxşayan kökü xırda mismarın başı boyda idi; özü də çox yumşaq idi, diş altında xırıltı ilə əzilirdi, adamı iştahaya gətirən lozzətlə dadi vardi. Lakin lifləri bataqlıq giləmeyvəsi kimi sulu və bərk idi; həm də adamı doydurmurdur. Yolcu şələsini yerə salıb iməkləyə-iməkləyə qamışlığa soxuldu, soğancıqları qoparıb gövşəyən heyvanlar sayağı çeynəməyə başladı.

O, yaman yorulub əldən düşməşdi, daha doğrusu, lap üzülmüşdü, istirahətə bərk ehtiyacı vardi: uzanıb dincəlmək, yatmaq istəyirdi; lakin acliq onu rahat qoymur, incidir, tələsdirirdi. O, gölməçəyə rast gəlmək və orada qurbağa axtarmaq isteyirdi, yeri qazib soxulcan gəzirdi, halbuki, çox yaxşı bilirdi ki, belə uzaq şimalda nə qurbağa, nə də soxulcan ola bilər.

Onun axtarışları boşça çıxdı. Nəhayət, hava qaralana yaxın çalaların birində xırda bir çay balığı gördü. Qolunu ciyinə qədər suya salıb nə qədər əlləşdi, heç nə əldə edə bilmədi, bütün cəhdləri boşça çıxdı; balıq yayınırdı; axırda yolcu balığı ikiəlli tutmağı qərara aldı, çalanın dibini qazıb palçıığı, lili alt-üst etdi, həyəcandan büdroyib yixıldı, qurşağacan islandı. Göləməçənin suyu elə bulanmışdı ki, balığı görmək olmurdu: o, suyun durulmasını gözləməyi qərara aldı.

Bir azdan təzədən işə girdi, su palçıqlı lehməyə dönənə qədər onu alt-üst elədi. Yenə də heç bir nəticə hasil olmadı: artıq dözə bilməyib, şələdən asdıığı balaca tənəkə vedrə ilə çalanın suyunu boşaltmağa başladı. Əvvəl suyu dəli kimi, üst-başını islada-islada boşaldırdı, ancaq kənara tökdüyü su yenə axıb çalaya qayıdırı. Bunu gördükə hövsələsini toplayıb tədbirli işləməyə başladı. Soyuqqanlı olmağa cəhd etdi, lakin zəiflikdən ürəyi şiddetlə döyüñür, əlləri əsirdi. Yarım saatdan sonra çala boşaldı, hətta bir fincan belə su qalmadı. Lakin... balıq

da yox idi. Yolcu birdən daşların altında zorla seçilən bir deşik gördü. Balıq bu deşikdən sıvíşib, bir az da iri olan o biri gölməçəyə qaçmışdı. Oradakı suyu nəinki bütün gecə ərzində, heç sabah axşamaca da boşaldıb qurtarmaq olmazdı. Bu gizli deşiyi vaxtında sezsəydi, ağızına bir daş tixayıb, yolu kəsər və balığı çox asanlıqla tutardı.

O bunu başa düşdükdə məyus bir halda yaşı torpağın üstünə uzanıb içün-için ağladı. Sonra birdən hönkürdü, elə bil bomboş, nəhəng, amansız düzənliyi yuxudan oyatmaq istəyirdi. Ağladıqca əsim-əsim əsirdi, gözlərindən yaş çıxmırıldı; göz yaşı da qurumuşdu.

Ocaq qaladı, su qaynatdı, iri tayqulp dolusu isti su içib qızışdı, sonra dünən gecə etdiyi kimi, qayanın sərt sinəsində, hamar daşın qoynunda özünə aldanacaq düzəltdi. Uzanmamışdan kibritlərinin quru qalıb-qalmadığını yoxladı, saatını qurdı. Adyalları nəm və soyuq idı. Topuğu ağrıydı. Lakin o, bircə şey duyur və onun haqqında düşüñürdü – o da aqlıq idı. Bütün gecəni narahat yatdı və bu narahat yuxuda təntənəli ziyaflət, təmtəraqlı kef məclisi, bol süfrə, növbənöv xörəklər, dadlı içkilər gördü.

Yuxudan ayılandan azarlamışdı, titrəyib əsnəyirdi. Günəş görünmürdü. Yer bomboz, göy daha da tutqunlaşmışdı. Soyuq külək əsirdi. Gecə qar yağmışdı. Bu ilk qar ətraf dağların zirvələrini ağ rəngə boyamışdı. Yolcu tonqal qaladı, həmişəkindən çox su qaynatdı, su qayna-yana qədər ətrafa tamaşa etdi, elə bil dağları örtmüş qarın təsirindən göyün rəngi ağarıb ölgünleşmişdi. Sulu qar yağırdı, yerə düşən kimi əriyirdi; lakin get-gedə qar daha bərk yağıdı və çox keçmədi ki, hər yer ağappaq ağardı. Elə bil bütün aləm aq libas geyindi. Yolçunun topladığı quru yosun islandı, tonqal söndü.

Bütün bunlar yolcuya xəbərdarlıq idı. O, dayanmaq vaxtı olmayığını anladı; şələsini yiğdi, lakin hara getdiyini özü də bilmirdi; bircə onu bilirdi ki, tanımadığı yerlərə köçmək zamanı çatmışdır. İndi onu nə Pöhrəlik, nə Bill, nə də Diz nəhri kənarındaki çinqilliq və köhnə qayığın altındaki anbar düşündürdü. Bütün varlığını çulgalayan bir dilək var idisə, o da bir şey təpib yemek idı. Acıdan ölürdü. Hara və hansı istiqamətə getdiyinə əhəmiyyət vermirdi. İkinci arzusu düz, hamar yolla yerimək idı. Sulu qar onu döyüclədikcə yeriyə-yeriyə qar altından kolları axtarır tapır, sulu çöl yemişlərini dərib ağızına atır, qamışları bir-bir qoparıb kökünü yeyirdi. Bu dadsız, ürəkbulandırıcı "qida"dan heç nə çıxmırıldı. Birdən qarın altından turşməzə bir alaqotu

tapdı. Hayif ki, bu ləzzətli ot az və seyrək bitmişdi, özü də dik qalxmırıldı, torpağın üstünə yayılmışdı. Onu tapmaq üçün qarı alt-üst etmək lazımdı; bu da asan iş deyildi. Yolcu bu otdan tapa bildiyi qədər yedi.

O bu gecəni tonqalsız və qaynar su içmədən keçirməli oldu. Adyalın altında büzüşüb, səhərədək, acqarına, əzab çəkə-çəkə, sək-səkəli halda yatdı. Qar yağışa əvəz olunmuşdu. Arxası üstündə yatdıñından üz-gözünə çilənən soyuq yağış onu dəfələrlə yuxudan oyatmışdı. Səhər açıldı, lakin günəş çıxmadı, hər yer bomboz idı. Yağış kəsdi. Yolçunun aqlıq duyğusu kütləşmiş, iştahası küsmüşdü. Qarnındakı göynədici ağrı indi onu o qədər də incitmirdi. Fikri bir az aydınlaşmışdı. Pöhrəliyi xatırladı, Diz nəhərinin sahilindəki sursat anbarı yadına düşdü.

Adyallardan birinin son qalığını zolaq-zolaq şəlpələdi, qanamış ayaqlarına sarıldı, bir parçası ilə zədəli topuğunu bağladı, beləliklə səfərə hazırlaşdı. Şələyə yaxınlaşdı, maral dərisindən olan dağarcığa uzun-uzadı baxdı və özü ile götürdü.

Gecəki yağış qarı əritmişdi. Yalnız təpələrin zirvələri ağarırdı. Günəş boz buludların arasından çıxdı. Yolcu fürsəti əldən verməyib, cəhətləri təyin etdi, başa düşdü ki, yolu azıb. Son günlər ərzində səmti itirdiyindən eyni yerdə hərlənib xeyli sola getmişdi. İndi düz yola düşmek üçün sağa dönəməli oldu.

Aqlıqdan indi əvvəlki tek əzab çəkməsə də, çox zəiflədiyini başa düşürdü. Tez-tez dayanıb bataqlıq giləmeyvəsi dərir, qamışları qoparıb kökünü toplayır, dincələ-dincələ yeriyirdi. Dili işişb qurumuşdu, elə bil dilində xırda, zərif tük bitmişdi; ağızı acı dadırı. Ürəyi ağrıyr, onu bərk narahat edirdi. Bir az çox və yeyin gedəndə ürəyi şiddetlə döyünməyə başlayırdı, elə bil yerindən qopub düşəcəkdi; o, amansız ağrıdan şiddetlə çırpınır, başı gicəllənir, az qalırdı yixılıb huşunu itirsən.

Günorta vaxtı iri bir gölməçədə iki xırda balıq gördü. Onları tutmaq mümkün deyildi. Yolcu təmkinlə balaca vədrəni işə salıb, balıqları tutdu. Hər biri çəçələ barmağı boyda olardı. O, çox da ac deyildi. Qarnındakı ağrı get-gedə kütləşirdi, elə bil mədəsi yuxuya gedirdi. İştahası olmasa da, diri qalmaq naminə balıqları ciy-ciyy, həvəssiz ceynəyərək uddu.

Axşamüstü üç balıq da tutdu, ikisini yedi, birini səhərə saxladı. Orda-burda görünən seyrək yosunları günəş qurutmuşdu, yolcu yosun toplayıb tonqal qaladı, su qaynadıb içdi, bir qədər qızışdı. O bu gün on

mildən artıq yol getmişdi; ertəsi gün üreyi ağrılarından asta-asta yeriməli oldu, yalnız beş mil məsafə qət edə bildi. Bu gün qarnı ağrıyb, ona əziyyət vermirdi.

Yolcu buralara nabələd idi, tez-tez marala rast gəlirdi. Arabir çox da uzaqda olmayan düzənlilikdə canavarlar ulaşırdı: hətta bir dəfə lap yaxın cığırda üç canavar gördü.

Gecə keçdi. Səhər yuxudan ayılan kimi o, fikrini bir yerə cəmləyib, xeyli götür-qoy elədi, sonra dağarcığı əlinə aldı, onun ağızına möhkəm bağlanmış nازik qayış bağı açdı. Dağarcıdan irili-xirdalı qızıl parçaları yerə töküldü. Yolcu qızılı iki bərabər hissəyə ayırdı, payın birini adyaldan kəsdiyi əsgiyə bükərək, bərk düyünlədi, qayada gizlədib yerini nişanladı; yerdə qalan ikinci payı təzədən dağarcığa doldurdu. Adyalın qalan hissəsini ayaqlarına sarıldı. O, Diz nəhrinin kənarındaki sursat anbarından gülə götürüb, heyvan və quş ovlayacağı ümidi ilə boş tüsəngini tullamadı.

Bu gün hava dumanlı və tutqun idi. Açıq təzədən baş qaldırmışdı. Həddindən ziyada zəiflədiyindən yolçunun başı gicəllənir, vaxtaşın gözlərinin qabağı dumanlanıb elə tutulurdu ki, heç nə seçmir, heç bir sey görə bilmirdi; tez-tez büdrəyib yixılırdı. Bir dəfə, hətta səndələyib kəklik yuvasının üstünə düşmüşdü. Yuvada yumurtadan təzəcə – ola bilsin bir gün əvvəl çıxmış dörd bala vardı, hərəsi bircə udumluq idi. Yolcu quş balalarını bir-bir ağızına atıb dişləri altında acgözlükə əzişdirərək yedi, quş balaları onun dişləri altında yumurta qabığı kimi xırçıdayırdı. Ana kəklik fəryad qopararaq, havada uçur, qəzəblə yolçunun başı üstünə dövrə vururdu. O, tüsənginin qundağı ilə quşu vurub salmaq isteyirdi, lakin bütün cəhdləri boşça çıxdı, kəklik onun zərbələrindən yayındı. O, quşu daşa basdı, nəhayət, qanadının birini vurub qırdı. Kəklik qırıq qanadı sallana-sallana uçur, canını götürüb qaçmaq isteyirdi. Yolcu isə ondan əl çəkmirdi.

Quş balaları onun acliğini azalda bilmədi, eksinə, mədəsini qıcıqlandırıb küsmüş iştahasını artırdı. O, böyük bir ümidi gah axsayaxsaya, gah topuğu çıxmış ayağını qaldıraraq, o biri ayağı üstə hoppana-hoppana kəkliyin dalınca qaçırdı, gah da quşu təzədən daşa basır, var gücü ilə böyüyürdü. Hər dəfə də yixılıb qalxır, qaşqabağını tökərək şikarının dalına düşürdü. Toxtamaq üçün tez-tez əlinin dalı ilə gözlərini ovuşdururdu: bu hərəkətlə həm də baş gicəllənməsini birtəhər dəf edir, ürkəkəcməsindən yaxasını qurtarırdı.

Kəkliyi qova-qova gəlib bataqlıq bir çökəkliyə çıxdı, yaş yosunların üstündə adam izi gördü. Bu ləpirlərin özünü olmadığını müəyyənləşdirdi. Çox güman ki, bunlar bu aralardan ötüb keçmiş Billin ayaq izləri idi. Yolcu ayaq saxlayıb, çox dayana bilməzdə: geciksəydi, qanadı qırıq ana kəklik qaça bilərdi; quş get-gedə ondan uzaqlaşırıdı. O, əvvəl kəkliyi tutmağı, sonra qayıdırəb ləpirləri yoxlamağı qərara aldı. Vaxtı itirmək olmazdı.

O, kəkliyi təntitmişdi, amma özü lap əldən düşmüdü. Kəklik böyrü üstə düşüb çətinliklə nefəs alırdı, yolcu ondan bir neçə addım aralı yixılıb tövşüyürdü, şikarına çatmağa taqəti qalmamışdı. Dincini alıb, özünə gələndə, kəklik pırıltı ilə uçdu... Yolçunun acgözlükə quşu tutmaq üçün irəli uzatdığı əli havada qaldı. Qovhaqov təzədən başlandı.

Çox keçmədi ki, axşam qanadlarını bataqlıq çökəkliyin üstüne sərdi, Kəklik də yoxa çıxdı. Yolcu yorulub taqətdən düşmüdü, bürəyirdi, heç vəchlə özünü ayaq üstə saxlaya bilmirdi, şələqarışq üzüstə yerə gəldi, yanağı daşa dəyib yaralandı. Xeyli vaxt tərpənə bilmədi, haçandan-haçana böyrü üstə çevrilib birtəhər saatını qurdı, sabaha kimi uzandığı yerdəcə qaldı.

Erəsi gün hər yeri duman basmışdı. Yolcu ikinci adyalını cirib, yarısını ayaqlarına doladı. Sonra Billin ləpirini nə qədər axtardısa tapa bilmədi, bir də, indi bunun əhəmiyyəti də yox idi. Açıq dehşətli bir inadla onu qabağı qovurdu.

Kim bilir, bəlkə... Bill də yolu azıbdır?! Günortaya azca qalmış o, gücdən elə düşdü ki, nəinki şələsindən, hətta öz canından da bezdi. Daşlığı qızılı yenə iki paya bölməli oldu: özü də payın birini elə oradaca yerə boşaltdı; axşamüstü isə ikinci payı da dağarcıq qarışq tulladı; ciriq adyalın parasını, tənəkə vedrəni, bir də tüsəngi saxladı.

Zəhlətökən qarabasma, hər an onu təqib edən müdhiş fikirlər əzab verməyə başladı. Nədənsə yolcu tüsəngdə bir güləsi qaldığına inanırdı. Özü də bu tüsəngin xəzinəsindən olmalı idi, tüsəngin dolu olması sadəcə olaraq gözündən qaça bilərdi. Digər tərəfdən o yaxşı bilirdi ki, tüsəng boşdur, xəzinədə patron yoxdur. Lakin xəzinədə gülələnin olması ehtimalı onu rahat qoymurdu; beyninə yerləşmiş bu fikirlə o, saatlarla vuruşurdu. Sonra tüsəngin xəzinəsini açıb yoxladı, onun boş olduğunu yəqin edir, məyus olurdu: lakin o təzədən xəzinədə patron olduğunu özünü inandırırdı.

Yarım saat keçmədi ki, dəhşətli qarabasma yenidən onu təqibə başladı. Nə qədər çalışırdısa, bu xəyalatı başından çıxara bilmir, təzədən tüsəngin xəzinəsini açırdı. Birdən-birə fikri haralara isə, çox-çox uzaqlara gedir, ağlı çəşir, özü bilmədən şüursuz halda avtomat kimi hərəkət edir, əcaib surətlər, qəribə xəyallar qurd kimi beynini gəmirirdi. Lakin tez də ağılı başına gəlirdi. Aclığın dəhşətli əzabı onu həqiqət aləmine qaytarırdı. Bir dəfə qəfildən gördüyü mənzərə onu ayıltdı: yolcu az qaldı ki, yixilsin: sərxoş adam kimi səndələdi, yırğalandı, özünü ayaq üstündə zorla saxlamağa cəhd etdi. Onun lap qabağında bir at durmuşdu. At! Yolcu gözlərinə inana bilmirdi. Birdən gözlərinə duman çökdü: tek-tek parlaq nöqtələr dumanı parçalayır, ətrafa səpələnirdi. Gözlerini ovuşdurub açdı, qarşısında at yox, bir iri boz ayı gördü. Vəhşi, yırtıcı heyvan onu tərs-tərs süzürdü.

O, dərhal çiyindəki tüsəngi qapdı, ancaq tez özünə gəldi. Tüsəngi yanına saldı, ov biçağını muncuq düzəlmüş qinindən çıxartdı. İndi onun qarşısında et və həyat dayanmışdı. O, yoxlayırmış kimi baş barmağını biçağın tiyəsinə çəkdi. Biçağın tiyəsi də, ucu da yaman iti idi: ayının üstüne atılıb öldürmək istədi. Ürəyi şiddetlə döyündü, sanki bu saat yerindən qopub çıxacaqdı, aramsız çırpındı, alınıni guya dəmir halqaya salıb bərk-bərk sıxdılar, başı gicəlləndi.

Nehayət, dalğalarla hücum edən qorxu duyğusu, mənasız cəsarəti yuyub apardı. Belə zeif, taqətsiz bir adam yırtıcı heyvana hücum etsəydi, əlindən nə gələrdi? Özünü mümkün qədər əzəmetli, cəsarətli göstərməklə ayını qorxutmaq üçün dikəldi, biçağı çıxarıb ciddi vəziyyət aldı, vəhşi heyvanın düz gözlerinin içine baxdı. Ayı ağır-agır iki addım qabağa yeridi, dal ayaqlarının üstünə qalxdı, meydan oxuyurmuş kimi qəzəble nərildədi. Yolcu qaçsaydı yəqin ki, heyvan dalınca düşüb onu təqib edəcəkdi; lakin o qaçmadı; qorxu onu cəsarətləndirdi. O da vəhşi heyvansayağı vahiməli bir səslə nərə çəkdi, bunu yaşamaq namına etdi. Bu cəsarətdən çox qorxu əlaməti idi, bu, həyatın bir-birinə sarılmış dərin rişələri idi.

Ayi qorxuya düşüb donquldana-donquldana kənarə çəkildi, sanki qarşısında dayanmış qorxu bilməyən əsrarəngiz məxluqa məttəl qalmışdı. Yolcu durduğu yerdən tərəpnirdi. Təhlükə sovuşub keçən kimi, üşümə-titrəmə keçirməyə başladı, əsə-əsə yaş yosunlarının üstünə sərildi.

Özünü ələ alaraq durdu, yeni qorxu və iztirab içinde yola düzəldi. Bu indi əl-ayağımı uzadıb acıdan ölmək qorxusunu deyildi: onu dəhşətə gətirən başqa şey idi – o, hələ canında azca da olsa həyat əlaməti olduğu bir vaxtda vəhşi heyvanların caynağında məhv olmaqdan qorxurdu. Ona ələ gelirdi ki, hər yer canavarla doludur. Səs-səsə verib ulaşırlar. Sanki havanın özü də başdan təhlükə ilə dolu idi. O, əllərini qaldırb, amansız təhlükə və dəhşətli qorxunu qovmaq üçün yellətdi; ələ bil, küləyə tutulmuş çadır əsirdi.

Canavarlar tez-tez, ikibir qabaqda, onun yeridiyi cığırдан gəlib-keçirdi. Amma ona yaxın gəlmirdiler. Canavarlar sayca çox deyildi. Bir də onlar maral ovlamağa alışmışdır, axı marallar onlara vuruşub müqavimət göstərmirdilər. Qəribə burası idi ki, lazımlı olanda bu əcaib məxluq iki ayağı üstünə qalxbı dırnaqlarını, dişlərini işə salırdı.

İkindi çığı yolcu orda-burda sür-sümüyə rast gəldi. Canavarların haqlayıb parçaladıqları bu maral balası, yəqin ki, bir saat əvvəl hoppana-hoppana oynayırmış, o ayaq saxlayıb tərtəmiz gəmirilmiş, çəhrayı rəngə çalan sür-sümüyə baxdı. Bu çəhrayı rəng, sümüklərin hüceyrələrində həyatın sönməyib, hələ də davam etdiriyini göstərirdi. Ola bilərdi ki, gün hələ başa çatmamış yolçunun özünün də bu cür sür-sümüyə qalacaqdı. Budur həyat? İztirab, əzab və işgəncələrlə dolu ötəri həyat! İnsani bütün əzablara dözməyə vadar edən həyat. Ölüm insana əzab vermir. Öləm röyaya dalmaqdır. Ölüm rahatlıq deməkdir. Madam ki, belədir, bəs o niyə ölmək istəmir?

O, çox da uzun-uzadı fəlsəfi mühakimə yürütəmədi, Yosunun üstündə çömbəlib, sümükləri bir-bir dişlərinə çəkə-çəkə, çəhrayı rəngin son həyat qalıqlarını sümürməyə başladı.

Uzaq bir xatırəni andıran etin şirin, ləziz tamı az qalrıdı onu dəli etsin. Çənəsinə güc verərək gəmirib qurtardığı sümükləri dişləri ilə sindirir, xırdalayırdı. Gah sümük sınırdı, gah da dişləri. Bəzən sümükləri daş altında ezişdirib toza döndərir, dəhşətli bir acgözlükle udurdu. Daş hərdən barmaqlarına dəyirdi. Aldığı zərbələrdən barmaqlarının niyə agrımadığını özü də məettəl qalrırdı.

Dəhşətli günlər başlamışdı. O, nə vaxt yatdığını və nə vaxt yuxudan qalxbı yola düşdüyüni artıq xatırlamırırdı. Gecəyə, gündüzə baxmırırdı, ələ hey yol gedirdi. Yaxılıb qaldığı yerdə dincəlir, canındakı sönməkdə olan həyat eşqi təzədən baş qaldırb balaca alovlandıqda ayaqlarını dalınca sürüməyə, yorulub əldən düşənə qədər irəliləməyə

çalışırdı. İndi təkcə insan kimi nicat axtarmırıdı, məhv olmaq istəməyən həyat onu qabağa qovurdu. Yolcu daha nə əziyyət çəkir, nə də ağrı duyurdu. Əsərləri keyiyib kütləşmişdi. Yorğun beynində qəribə xəyallar, cürbəcür röyalar oyanırdı.

Xırda qırıntılarına qədər toplayıb özü ilə götürdüyü maral balasının sümüklərini gəmirib sümürür, əzisdirib toza döndərərək udurdu. Təpələrə daha dırmaşır, suayırıcılarına qalxmır, geniş çay vadisi boyunca gedirdi. O, əvvəller nə bu çayı, nə də bu vadini görmüşdü. Gözlərinə indi heç nə görünmürdü. Bədəni ilə ruhu bir-birindən ayrılmışdı, gah yeriyir, gah da sürünürdü. Ruhla cismi birləşdirəm bağ son dərəcə incəlmışdı.

Hamar bir daşın üstündə üzüyuxarı uzandığı vaxt ağılı başına gəldi. Günəş ətrafa şəfəq saçırıdı. Uzaqda maral balaları mələşirdi. Aramsız yağan güclü yağış-qar, şiddetlə əsən soyuq küləklər yolçunun yadından çıxmışdı, bu dəhşətlərdən olsa-olsa onun yadında xəyala dönmüş uzaq, dumanlı bir xatırə qalmışdı. Pis havaların neçə gün sürüb ona nə qədər – iki gün müvəffəq olub, əzab verdiyini unutmuşdu.

O, bir müddət tərəpənmədi, uzandığı yerdə hərəkətsiz qaldı; səxavətli günəş şüalarını bol-bol səpələyib, onun cılız bədənini isidirdi “Nə gözəl gündür!” – deyə yolcu düşündü. Günəşə baxıb, harada olduğunu təyin etmək qərarına gəldi: bütün qüvvəsini toplayaraq böyrü üstə çevrildi. Aşağıda böyük, qıchaqıcla axan çay gördü və çəşib qaldı. O bu çayı əvvəller görməmişdi. Diqqətlə ona tamaşa etməyə başladı. Çay çılpaq, alçaq təpələrin arası ilə axırdı, təpələrin mənzərəsi yaman ürəksiz idi; yamaclar tutqun rəngə çalırdı. İndiyə qədər heç belə tutqun mənzərə görməmişdi, qabaqlar rast gəldiklərinin heç birinə də oxşamırdı. Yolcu qırırla-qırırla axıb gedən çayı uzun-uzadı seyr etdi. Onu baxışları ilə üfüqə, dənizlə göyun birləşdiyi yerə qədər yola saldı; onun günəş altında şəfəq saçıb, par-par parıldayan bir dənizə töküldüğünü gördü. Lakin heç də təəccübənlənmədi. “Çox qəribədir, – deyə maraqla düşündü – bu ya doğrudan da belədir, ya da ki, pozulmuş beynin məhsulu olan əcaib bir mənzərədir”. Günəş şüaları altında şöləlenib, xəsif-xəsif ləpələnən dənizdə bir gəmi lövbər salıb dayanmışdı. Yolcu bunu gördükdə onda bayaqdan bəri seyr etdiyi hər şeyin yalnız xəyal olduğu qənaəti daha da möhkəmləndi. Gözlərini bir anlığa yumub sonra açdı. Çox qəribə idi ki, gördükleri əvvəlki yerində idi. Əslində əcaib bir şey yox idi. O çox yaxşı bilirdi

ki, boş tūfəngində patron olmadığı kimi, bu bomboş, ölgün düzənlisinə nə dəniz var, nə də gəmi.

Arxa tərəfdən bir fısıltı eşitdi. Bu səs öskürəyə də, köks ötürməyə də, xırıltıya da oxşayırıdı. Yolcu duyduğu zəifliyə və bədənindəki keyiliyə güc gələrək, birtehər o biri böyrü üstə döndü. Yaxınlıqdə heç nə yox idi. Gözəlməyə başladı. Xırıltı təzədən eşidildi. O həmin səmtə diqqətlə baxdı. İyirmi addımlıqdakı dik, qoşa daşın arasından bir boz canavar başı görünürdü. Canavarın qulaqları sallanmışdı. Yolçunun əvvəller gördüyü başqa canavarın qulaqları kimi dik deyildi, onun qan çəkmiş gözlərində bir ələm, bir tutqunluq vardi: o gözlər ümidsizliklə baxır, kirpikləri tez-tez qırpinırıdı. O, sallaq başını zorla saxlayırdı. Sönük gözləri günəş şüalarından qamaşırdı. Canavar xəstə idi, tez-tez öskürür və xırıldayırdı.

“Nəhayət, bu həqiqətdir”, – deyə yolcu fikirləşdi və onu əhatə edən xəyallarla dolu, müəmmalı aləmi əməlli-başlı görə bilmək üçün çətinliklə o biri böyrü üstə çevrildi. Dəniz yenə olduğu yerdə durur, əvvəlki kimi günəş altında bərq vurur, mavi sulara lövbər salmış gəmi də açıq-aydın görünürdü. Doğrudanmı bunların hamısı həqiqətdir? Gözlərini yumub uzun-uzadı düşündü, axırdı həqiqəti kəşf edərək, hər şeyi başa düşdü. O, şimalı-şərqə getdiyindən Diz çayından uzaqlaşmışdı, gəlib Koppermayn vadisinə çıxmışdı. Bu geniş yataqlı, suyu çox ağır-ağır axan lal çay Koppermayn çayı idi. Qarşısında parıldayan dəniz Şimal Buzlu okeanı, gəmi işə balına ovlayan gəmilərdən idi. Görünür o, Makkenzi çayının dənizə töküldüyü yerdə xeyli şərqə uzaqlaşmışdı, indi də gəlib Koronasiya körfəzində lövbər salmışdı. Yolcu Qudzon körfəzinin ticaret şirkətində çoxdan gördüyü xəritəni yadına saldı və hər şey onun üçün aydınlaşdı.

O, dikəlib oturdu və ən təxirəsalınmaz işləri götür-qoy etməyə başladı. Adyaldan düzəltdiyi ayaq sarıqları didilib dağılmışdı. Çiy ətə oxşayan, formasız ayaqları sarğıdan heç də dala qalmırdı. Son adyali da ayaqlarına sarılmışdı. Tūfəngi ilə biçağını harada qoyduğu yadında deyildi. Astarında kibrıt çöpləri gizlətdiyi papağını da itirmişdi; lakin yağlı kağıza büküb tənbəki kisasına qoyaraq, qoynunda gizlətdiyi kibrıt çöpləri yerində idi, kibrıtlər nəm çəkməmişdi. Saata baxdı; saat işleyirdi. Əqrəbler on biri göstərirdi. Görünür, onu vaxtılı-vaxtında qururmuş.

Artıq sakitləşmişdi, huşu başında idi. Çox zəif olsa da, heç bir ağrı duymurdu. Ac deyildi. Yemək haqqında fikirləşməyi xoşlamırdı.

Əksinə, bu barədə düşünməkdən hətta acığı gəldi. Şalvarını dizə qədər cirib ayaqlarına doladı. Nədənse balaca vedrəni tullamamışdı. Əzab-əziyyətli yolu başa vurub gəmiyə çatana qədər bu vedrədə su qaynadıb içmək fikrində idi. Hərəkətləri ağır idi. Bədəni iflic olmuş adamların bədəni kimi əsirdi. Quru yosun toplayıb tonqal qalamaq istədi, ancaq ayağa qalxa bilmədi. Bütün cəhdləri boşça çıxdı. Axırda iməkləməyə vadar oldu. Sürüne-sürünə azarlı canavara yaxınlaşdı. Xəstə, vəhşi heyvan çətinliklə onun yolundan kənar çəkildi, ağızını zorla açaraq dilini çıxarıb ağız-burnunu yaladı. Yolcu onun dilində xəstə bir qızartı gördü. Canavarın sarımtıl dili qəliz bəlgəmlə örtülmüşdü.

Balaca vedrenin yarısından qaynadıq isti suyu içəndən sonra azca özünə gəldi, hiss etdi ki, indi ayaq üstündə dura bilər, hətta yeriə də bilər. Əlbəttə, bu yeris ölü yeri kimi bir şey idi. Addimbaşı ayaq saxlayıb dincini almалı olurdu. Addimları tek zəif, qeyri-adi idi.

Şəfəq saçan dəniz yavaş-yavaş gecənin qoynuna girib, zülmətə qərq olduqda yolcu başa düşdü ki, dənizlə onun arasında olan məsaflə ən çoxu dörd mildir.

O bütün gecəni azarlı canavarların ösküreyini, vaxtaşırı körpə maral balalarının məlaşməsini eşitdi. Onu hər tərəfdən həyat araya almışdı, bu, qüvvətli və sağlam, gözəl xoş və canlı bir həyat idi. Başa düşürdü ki, azarlı canavar, xəstə adamın birinci öləcəyi ümidi ilə onun ləpirinə düşüb, addim-addim izləyir. Səhərisi ayılıb gözlerini açanda canavarın dayanıb acgözlükə ona baxdığını gördü. Canavar quyrugunu qiçları arasına sixaraq üzülüb candan düşmüş köpəksayağı başını aşağı sallamışdı. Yolcu piçilti ilə onunla danışmağa başladı. Canavar şiddətli, soyuq sübh külüyindən tir-tir titrəyirdi; dişlərini yolçuya ağardıb qicadı.

Güneş doğdu. Yorğun yolcu şəfəq saçan dənizdə dayanmış gəmiyə tərəf yixila-dura irəlilədi. Gözəl hava idi. Şimal en dairəsində qisa sürən istilər başlanmışdı. O, bir həftə də davam edə bilərdi, bir-iki gün də.

Günortadan sonra yolcu, insan ləpirine rast gəldi. Bu ayaq üstündə yeriə bilməyib, gah iməkleyə-iməkleyə, gah da sürüne-sürünə irəlli-yənən adam izi idi. Ona elə gəldi ki, ləpirlər Billinkidir. Lakin bunu heç vecinə də almadı. Əslində duymaq, müteəssir olmaq, həyəcanlanmaq hissəleri onu çoxdan tərk etmişdi. Ağrı da duymurdu. Elə bil mədəsi və əsəbləri dərin yuxuya getmişdi. İndi cismində qalmış olan həyat onu irəli sürükləyirdi. Çox zəif düşsə də, canındakı həyat ölmək

istəmirdi. Həyat ölmək istəmədiyindən idi ki, yolcu hələ də çölyemişti axtarış tapıb, balıq tutub yeyir, su qaynadıb içir, azarlı canavarı bir ləhzə də gözdən qoymurdu.

Yolcu irəliləyərək gəlib izin qurtardığı yere çıxdı. Nəm yosunlarının üstündə gəmirilib, sümürülülmüş təzə sür-sümük və çoxlu canavar pəncəsi izi vardi. Görünür böyük canavar sürüsü şikarı parçalayanda buradakı yosunları tapdalamışdı. Bir kənara düşüb qalmış dağarcıq ona necə də tañış gəldi. Elə özünüküne oxşayırdı. Ağzına qədər qızılla dolu idi. Dağarcığın bir iki yerində iti diş yeri vardi. Onun taqətdən düşmüs zəif barmaqları bu ağır dağarcığı nəinki qaldırmaq, heç tutmaq iqtidarında deyildi. Lakin bilaixtiyar əlləri qızılla dolu dağarcığa tərəf uzandı və hətta özündə güclənmiş tapıb, onu qaldırdı. Bill dağarcığını ölünlədək tullamayıb, özü ilə aparmışdı. Ha-ha! O, Billə hələ güləcəkdi. Sağ qalacaq, onun qızılla dolu dağarcığını suları bərq vuran dənizdə dayanmış gəmiyə aparacaqdı. O, ölüm qədər dəhşətli və sönüklə, qarğı qarılıtlısını andiran bir xırılı ilə gülürdü: azarlı canavar da ona qoşuldu, ölgün, boğuq, matəmli bir səsələ, dərdli-dərdli uladı. Bunu eşidən kimi yolcu susdu. Əgər canavarların parçaladığı adam Bill imişsə, onu elə salmaq lazımlı idimi? Görəsən, tərtəmiz gəmirilmiş çəhrayı rəngə calan bu sür-sümük doğrudan da Billinkidir? Üzünü yana döndərdi. Elədir. Bill onu atıb getmişdi, amma o, Billin qızıllarını götürməyəcək, onun sümüklərini də gəmirib-sümürməyəcəkdi. “Əgər bu əhvalatlar tərsinə bas vermiş olsayıd, Bill indi mənim yerimdə olsayıd, qızıllarımı da götürürəcəkdi, sümüklərimi də yeyəcəkdi. Mütləq belə edəcəkdi”, – deyə yolcu dündü, başı gicəllənə-gicəllənə qabağı süründü.

O, balaca bir gölməçənin kənarına gəlib çıxdı. Əyilib gölməçədə balıq axtarmaq isteyəndə, diksinərək ilan çalmış adam kimi geri çəkilidi. Suda öz əksini görmüşdü. Görkəmi qorxunc və müdhiş idi, kütləşib çoxdan uyumuş ruhu yuxudan ayılmışdı. Göləməçədə üç balıq üzürdü. Balıqları əlindəki balaca vedrə ilə tutmaq istədi, lakin cəhdləri boşça çıxdı. Axırda bu fikrindən vaz keçdi. Olduqca zəifləmişdi, qorxurdu ki, gölməçəyə düşüb boğulsun. Bu qorxu və öz gücünə inamsızlıq onu sahildəki tirlərdən birinin üstünə çıxıb, üzə-üzə çayın o biri tayna keçməkdən də çəkindirirdi.

Bu gün özü ilə gəmi arasında olan məsafləni üç mil də azaltdı, sabahi gün isə yalnız iki mil sürünə bildi. O da indi Bill kimi arasında hələ yeddi mil məsaflə olduğunu təyin etdi: gündə bir mil də qət edə

bilmirdi. Hava yenə isti idi. Yolcu gah iməkləyir, gah sürünür, gah da huşunu itirib yixılırdı.

Sürünməklə bayılmaq növbələşirdi. Azarlı canavar da öskürə-öskürə onun dalınca süründürdü. Yolçunun dizləri də ayaqları kimi parçalanmış, onun qırımı qızılı et pırtayıb çıxmışdı. Köynəyi dizlərinə dolamağına baxmayaraq, yenə də arxasında yosun ve daş üzərində qırımı iz düşmüşdü. Bir dəfə dönüb arxaya nəzər saldıqda canavarın acgözlükə qanı yaladığını gördü. Birde canavarı öldürməzsə, öz aqibetinin necə olacağını bütün çılpalığı və dəhşəti ilə başa düşdü. Təxirə salmadan canavarı gəbərtməyi qərar aldı. Elə o andan siddətli, özü də faciənə ölüm-dirim vuruşu başlandı. İməkləyən xəstə insanla, axsaya-axsaya onu təqib edən azarlı canavar bir-birini parçalamaq istəyirdi. Onlar ölməkdə olan cəsədlərini boş səhrada zorla sürüyə-sürüyə bir-birini güdürdü.

Sağlam canavara qismət olsaydı, bu məsələyə o qədər də əhəmiyyət verməzdı. Lakin belə ölümcül əfələ yem olmaq, onun üfunətli gödənin düşmək onu dəhşətə getirir, ona ağır gəlirdi, hətta bu fikrin özündən belə iyrənirdi; bu hissədən birdən sərsəmləməyə, sayıqlamağa başladı. Qəribə şeydir, əcaib xəyallar onun sürürunu dumanlatdı. Qısa müddətə huşu başına qayıdır, sonra yene ağlım itirirdi.

Bir dəfə qulağının dibində nəfəs duyub ayıldı. Canavar axsaya-axsaya dala sıçradı, lakin taqətsizlikdən bündəyib yixıldı. Bu hal çox gülünc görünse də, yolcu gülümsəmədi, qorxmadi da. İndi qorxu da ona kar etmirdi. Bir anlığa ağılı başına geldi, uzanıb fikirləşdi. Gəmiyə çatmaq üçün dörd mil yol getməli idi. Gözlərini ovuşdurdu, gəminin yaxınlığında yelkəni açaraq günəş altında zümrüd kimi parıldayan suyu yara-yara üzən qayığı gördü. O, bu dörd mil məsafəni iməkləyə-iməkləyə qət edə bilməyəcəkdi. Başa düşürdü ki, heç yarım mil də sürünen bilməz. Amma yaşamaq istəyirdi. Bu qədər əzab-əziyyət çəkəndən sonra əl-ayağını uzadıb ölmək ağılsız olardı. Tale ondan həddindən artıq şey istəyirdi. Can verdiyi halda belə ölümə təslim olmurdu. Bu, xalis dəlilik olsa da, ölüm onu qamarlayıb, bağrına bassa da, o, ölümün qoynunda belə, ona meydan oxuyacaq, onunla vuruşacaqdı.

Yolcu gözlerini yumur, son dərəcə ehtiyatla var qüvvəsini topladı, onu qərq etmək istəyən ölüm yorğunluğuna təslim olmamaq üçün bütün iradəsini səfərber edib özünü əle aldı. Bayığlıq, doğrudan da, onu dənizdə batan adamı çulğayan kimi çulğayıb və batırmaq istəyirdi. O, yavaş-yavaş huşsuzluq firtinasında qərq olub, heçlik aləminə

gedirdi. Bu aləmdən üzə-üzə çıxmaga can atıldı, lakin öz ağırlığı altında daha dərinə yuvarlanırdı: amma canının və arzunun ecəzkar bir zərrəsini taparaq, ondan yapışb, yeni qüvvə ilə üzərək üzə çıxırdı.

Arxası üstə hərəkətsiz uzanıb, asta-asta yaxınlaşan xəstə canavarın xırıltısını eşidirdi. Bu zəif xırıltı get-gedə artır, daha aydın gəlirdi. Vaxt isə intəhəsiz uzanırdı, yolcu tərpənmirdi. Budur, azarlı canavar onun lap qulağının dibində xırıltı ilə zəif nəfəs alırdı. Canavarın quru, cod dili sumbata kimi onun yanağını daladı. Yolcu əllərini qaldırdı, barmaqları caynaq kimi yumuldu, lakin əlləri boşça çıxdı. Cəld və qəti tərpənməyə qüvvə lazımdı, onun isə gücü tükənmüşdi.

Canavarda tükənəməz səbir vardı, lakin bu məsələdə insan ondan heç də geri qalmırırdı. O, yarım gün ərzində bayılıb aylımiş, özünü xəstə yirticidən birtəhər qorumuşdu; bacara bilsəydi, canavarı özü yeyərdi. Vaxtaşırı bayığlıq onu çulğalayırdı, uzun-uzadı yuxu göründü. Bihü olanda da, yuxuda da, ayıqlıqda da həmişə zəif xırıltını eşidirdi, canavarın qaba, cod dili ilə üzünü dalaya-dalaya yalamasını gözleyirdi.

O, heyvanın nəfəsini hiss etmedi, kələ-kötür dil əlini yalayanda huşu başına gəldi. Gözlədi. Canavar dişlərini yavaşca basdı, təzyiq get-gedə artdı; sonra var qüvvəsini toplayaraq çıxdan bəri dalınca düşüb güddüyü şikarına dişlərini əməlli-başlı batırmaq istədi. Yolcu onu heç də ondan az gözləməmişdi. O, dişlənmiş əlini havaya qaldırb, canavarın çənəsindən yapışaraq sıxırdı. Vəhşi heyvan xilas olmaq üçün zəif-zəif çırpındı, elə bu vaxt o, vəhşinin boynunu qamarladı. Beş də-qıqqədən sonra bədənin bütün ağırlığı ilə canavarın üstünə çökdü. Canavari boğmağa əllərinin gücü çatmasa da üzünü onun boğazına dirəmişdi: ağızına xeyli tük dolmuşdu. Yarım saat keçməmişdi ki, onun boğazı ilə üzüaşağı iliq bir şey axdı, elə bil, mədəsinə ərimiş qurğunun tökürdülər: o, buna çox çətinliklə, yalnız iradəsini zorlamaqla dözdürdü. Sonra arxası üstə diyirləndi və oradaca yuxuya getdi.

Balina tutan "Bedford" gəmisində elmi ekspedisiyanın bir neçə üzvü vardı. Onlar gəminin göyərtəsindən baxanda dənizə tərəf ağırlaşır sürünen bir qaraltı sezdilər. Alımlar onun nə olduğunu təyin edə bilmədi: lakin alım marağ ilə qayığa minib, yola düşdülər. Onların gördükleri canlı məxluqu insan adlandırmaq çətin idi. O, nə görür, nə də bir şey başa düşürdü: yekə soxulcan kimi qum üstündə qırırlırdı, inadla etdiyi bütün səylər boşça çıxırdı. Qırırla-qırırla eşələnir, tükənəməz səylər sayesində saatda zorla bir qulac irəliləyirdi.

Aradan üç həftə keçmişdi. Yolcu balina tutan "Belford" gəmisindəki taxtlardan birində uzanmışdı. Göz yaşı sel kimi axırdı. O, kim olduğunu, başına nələr gəldiyini, nələr çəkdiyini nağıl edirdi. Anasından və güneşli Cənubi Kaliforniyadan, portağal ağaclarının və rəngarəng çiçəklərin aşuşuna aldığı xudmani evlərindən rəbitəsiz, dolaşq şəylər danışındı.

Çox keçmədi ki, o, gəminin kapitanı, alımlar və gəmi heyətinin başqa üzvləri ilə bərabər stol dalında əyləşdi. Cürbəcür yeməkə dolu bol süfrəyə baxmaqdan doya bilmirdi. Adamlar hər tikoni ağızlarına apardıqca heyfi gəlir, həyəcanlanır, təessüf edirdi. Ağızdolusu qida yoxa çıxdıqca onun dərin narahatlığı da artırdı.

Yolcu tamamilə sağalmışdı, ağlı da başında idi, amma yemək vaxtı stol dalında oturanları görməyə gözü yox idi; qorxurdu ki, yemək qurtaracaq. Anbardakı ərəağın miqdarı haqqında aşpaza, anbardara həsab verirdi. Hətta kapitanın özündən də uzun-uzadı soruşurdu. Onlar da yolçunu hər dəfə inandırırdılar ki, anbarlarda tükənməz qida ehtiyatı var. Amma o inana bilmirdi: şəxsən gedib anbara özü baxırdı ki, şəyləri gözləri ilə görsün.

Get-gedə onun kökəldiyi nəzərə çarpmağa başladı. Sanki gündən-güne sıçırdı. Alımlar təəccübə, mənalı-mənalı başlarını bulayıb, cürbəcür mülahizələr yürüdürlər. Yolçunun kökəlməyinin qabağını almaq üçün yeməyini azaltırlar: xüsusən qarnı nataraz bir görkəm alırdı.

Dənizçilər işin nə yerdə olduğunu bildiklərindən ona gülürdülər. Alımlar də ona diqqətle göz qoydunda məsələni başa düşdülər. Yolcu hər gün səhər çay-çörəyindən sonra göyərtəyə çıxıb matroslara dilənci kimi əl açır, pay istəyirdi. Bu və ya digər matros da ona gülə-gülə bir dəniz suxarısı verirdi. O da suxarını acgözlükla qapıb, xəsis adam qızılı baxan kimi ona baxır, sonra da cəld qoynuna dürtüb gizlədirdi.

Alımlar daha ehtiyatlı davranışa başladılar, yolçunu tək və rahat qoydular: lakin gizlicə gedib onun çarpayısını yoxladılar. Çarpayı suxarı ilə dolu idi. Döşeyinin içində belə suxarı doldurmuşdu. Kayutda olan bütün künclərə, bucaqlara, dəlmə-deşiklərə də suxarı yığmışdı. O, tamamile sağalmışdı.

Huşu da, ağlı da yerində idi. Yalnız ehtiyatlı davranışın, hər ehtimala qarşı, təkrar baş verə biləcək aclişa qarşı tədbir görürdü. Alımların fikrine görə, bu azar da keçəcəkdi. O, doğrudan da, keçdi; özü də "Bedford" gəmisi gəlib, San-Fransisko limanında lövbər salmamışdan qabaq keçdi.

TONQAL

O, Yukon çayının qalın buz bağlayıb qar basmış yatağı boyu salınmış əsas yoldan dik qayalığa ayrılan cığır burulanda dan yeri təzecə sökülürdü; hava soyuq idi, hər yer boz rəngə çalışdı. Şərqə uzanan cığır zorla seçilir, sıx küknar meşəliyində gözdən itirdi. Yoxusu qalxıb təpəyə çatanda ayaq saxlayıb dərindən nefəs aldı; nə qədər yorulub əldən düşsə də, yenə işgüzar bir əda ilə saatə baxdı. Doqquz idi. Hava saf, göyün üzü buludsuz olsa da, güneşden əsər-əlamət görünmürdü; hər şey tüstüyə oxşayan nazik pərdə altında gizlənmişdi, ele bil görünməyən şəffaf zülmət gündüz işığını udur, günüşi görünməz edirdi. Amma bunların heç biri günəşin olmamağına adət etmiş yolçunun vecinə deyildi. O, yaxşı bilirdi ki, çoxdan bəri görünməyən günəş bir neçə gündən sonra üzə çıxacaq. Bu dolu kürə cənuba səyahət əsnasında bir anlığa üfüqdən boyanıb gülümseyəcək, sonra yenə gözdən itəcəkdi.

Adam başını çöndərib ciyini üstündə, geldiyi yola baxdı. Eni bu taydan o taya bir milə bərabər olan Yukon çayını üç fut qalınlığında buz zirehi örtmüştü, onun üstündən də qar yağımdı. Göz işlədikcə hər yer dumrägidi. Yalnız küknar ağacları ucalan yerlərdə nazik, qara bir iz sezildi ki, o da adaya oxşayan ağaçlığı araya alıb sonra da haçalanır, burula-burula şimala ve cənuba tərəf uzanaraq gözdən itirdi. Bu, Yukon çayı boyunca salınmış yeganə cığır idi ki, min beş yüz mile qədər cənuba doğru uzanır. Qarlı, şaxtalı, günəşsiz, əsrarəngiz son-suzluğa gedən qeyri-adi, yad, vəhşi mənzərəli cığır, boş səma, aqappaq yer... Bunların da heç biri yolçunun vecinə deyildi. Onu heç nə qorxutmurdu. Əlbəttə, bu ona görə deyildi ki, o bu yerlərdə çoxdan yaşayır, ya da belə şəylərə adət etmişdi. Əksinə, bura geldiyi bir il idi, birinci qış idi ki, bu nəbeləd yerdə keçirirdi. Və bədbəxtlikdən bu adam heç bir təxəyyülə malik deyildi. Həyat hadisəsini yalnız görəndən sonra dərk edirdi. Hadisəni ancaq xarici cəhətdən qavraya bilirdi, daxili mahiyyəti isə anlamaqda, nəticə çıxarmaqda çox aciz idi. Bu saat şaxtanın sıfırdan əlli dərəcə aşağı olmadığını əsl mənasını bu adam başa düşmürdü, bircə onu bilirdi ki, yolda bərk soyuq olacaq, çətinlik çəkə bilər. Vəssalam. Nə özünü, nə də ümumiyyətlə, insan övladının zəif cəhətlərini, onun imkanlarının son dərəcə məhdud olduğunu anlayırdı, bir canlı kimi yalnız müəyyən temperatur şəraitində

yaşaya bilməsi, istiyə və soyuğa dözümü, çətinliyə tablaşması, kainatda tutduğu mövqə haqda heç bir anlayışı yox idi. Sifirdan əlli dərəcə aşağı şaxtada əzabverici və hətta öldürəcü, şiddətli soyuqdan qorunmaq üçün adam yaxşı yun əlcək, ona münasib qulaqlı papaq, isti mokasin və qalın yun corab geyməlidir. Yolcu üçün isə sıfırdan aşağı əlli dərəcə, beş rəqəmi və onun sağ tərəfində sıfırdan başqa bir şey deyildi. Əqlinə batan da bu idi.

Cığırla yeriye-yeriyə əyləncə üçün uzağa tüpürdükdə, eşitdiyi şaqqılıtdan diksindi, çox da təccüb etdi. Bir də tüpürdü. Üçüncü dəfə yuxarıya – havaya tüpürdü. Hər dəfə tüpürçək qarın üstüne düşməmişdən əvvəl havada xışıldayırdı. O, şaxta əlli dərəcə sıfırdan aşağı olduqda tüpürçeyin qar üstünə düşəndə şaqqladığını bilirdi, lakin indi isə havada şaqqlıdaydı. Şübhəsiz ki, bu hadisə havannın daha soyuq olduğunu göstərirdi. Lakin dəqiq deyə bilməzdi ki, neçə dərəcədir. Onun üçün bunu bilməyin o qədər də əhəmiyyəti yox idi. Arzuladığı bir şey vardısa, o da özünü Henderson çayının sol qirağında gözləyən yoldaşlarına çatdırmaq idi. Onlar Hind çayını keçib, birbaşa ora gəlməli idilər. Özü isə onlardan ayrılib Yukon çayı ilə yaz daşqını zamanı bu arada olan adamlardan ağaç-tır yola salmağın mümkün olub-olmadığını öyrənmək üçün dolanbac yollarda dövrə vura-vura ora gedirdi. Saat altıda, qaranlıq düşəndən bir az sonra düşərgəyə çatmalı idi. Bunun o qədər də əhəmiyyəti yox idi. O vaxta qədər yoldaşları ora çatıb tonqal qalayacaq, qazan asacaq, çay qoyacaq, oturub onu gözləyəcəkdilər. Belə cəhənnəm şaxtasında oturub bir yerdə şam edəcəkdilər. Nahar yeməyini isə qoynunda gizlətməşdi; əli qeyri-ixtiyari döşünün üstünə, kürkü balaca qaldırmış düyünçəyə tərəf getdi. Şaxta yeməyi dondurub zay etməsin deyə, əl yaylığına sarıyb, köynəyinin altında gizlətməşdi. Canına toxunan qidani üreyinin hərərəti ilə isidirdi. Bu, yeməyi qorumaq üçün yeganə çare idi. Ləzzətli qoğal düşündükdə üzünü xoş bir təbəssüm bürüdü, sifətindən, gözlərində razılıq yağıdı. Qoğalı iki yerə bölüb arasına qızardılmış yağılı döş eti qoymuşdu.

Meşəyə girdi. Six küknar ağacları yerə kölgə saldığından cığır zorla seçilirdi. Görünür, çoxdan bəri buralara nə insan, nə də vəhşi heyvan ayağı dəyməmişdi. Yerde təzə iz görünmürdü. Köhne ləpirləri isə bir fut qalınlıqda qar basmışdı. Yolcu kirşə ilə gəlmədiyinə sevindi; bu cığırda piyada getmek daha asan idi; özü ilə bircə nahar

yeməyi götürdüydən ona heç nə mane olmurdu. Soyuğun get-gedə bərkidiyini hiss etdikdə çox narahat oldu. Bu yerlərdə soyuqla zarafat etmək olmazdı. Şaxtanın şiddətdində göynəyən burnunu, yanaqlarını əlcəklə əli ilə ovmağa başladı. Uzun saqqalı və qalın bığı heç olmasa çənəsinin altını bir az isidirdi. İri burnu, almacıqları üzüyürdü. Yolçunun yanınca yerli cinsdən olan boz rəngli qılı bir it gedirdi. Şəraitə alışdıqlarından köpəklər çox dözümlü olur. İt hoppana-hoppana yeriyir, arabir də yolçunun ayaqlarına dolaşırı. İt rəngi, görkəmi və hərəketi ilə canavara oxşayırı: Şaxta bərkidikcə heyvanı yaman incidirdi. Hiss edirdi, belə havada yola çıxmazlar, heyvanlar sövq-təbii ilə təhlükəni mühakiməli insanlardan tez, daha düzgün müəyyən edir. Soyuq bu saat nə əlli olardı, nə altmış, heç yetmiş də deyildi, artıq yetmiş beşi keçmişdi. Melum olduğu kimi, franget termometri ilə su müsbət otuz iki dərəcədə donur. Bu hesabdan şaxta indi yüz yeddi dərəcəyə çatırıdı. İtsə nə bu hesabları bilir, nə də onun beynində insan beynində olduğu kimi termometr barədə anlayış və təsəvvür vardır. Lakin sövq-təbii onu xəbərdar edirdi, buna görə də heyvanı dumanlı bir qorxu çulğalımışdı, yanınca gedən adama şübhə ilə baxır, xırda bir hərəkətini belə gözdən qaçırıbmamağa cəhd edir, bir yerdə düşərgə salıb tonqal qalamağı səbirzsizliklə gözləyirdi. Belə soyuqda, alovlanıb közərən tonqalın nə olduğunu it yaxşı bilirdi. Belə bir tonqal indi həyat demək idi. Tonqal olmasa. Ölümən canını qurtarmaq üçün qarın altında gizlənib, bədənin istisi ilə özünü qızdırmaq istərdi. Sağ qalmaq üçün bu, yeganə çare idi. İt nəfəs alıqca burnundan və ağızından çıxan bug havada kristal toza dönüb üstüne səpilirdi. Elə bil onu qirov örtmüştü, ağappaq idi. Adımın isə ağız-burnu, qalın bığları və kürən saqqalı buz içinde itmişdi. Nəfəs alıqca da buz təbəqəsi qalınlaşırıdı. Dodaqlarının dövrəsində buzdan dairə əmələ gəlməmişdi; çeynədiyi tütünün suyunu uzağa tüpürə bilmirdi; tütünlü su donduqca alt dodağı aşağıya dərtlirdi; o, tüpürdükcə sarı rəngə çalan buz lüləsi böyükür, uzanırdı, nə qədər cəhd edirdi, çənəsinin altını təmizləyə bilmirdi; o nə bığına, nə də saqqalına əhəmiyyət verirdi. Tütün çeynəyənlərin heç birisi üçün bu heç də təəccübü deyildi. Yolcu qabaqlar iki dəfə şiddətli şaxtaya düşmüştü. Lakin onların heç biri bugünkü şaxtaya çatmadı; onda soyuq bu qədər bərk deyildi, belə dəhşətli əzab vermirdi. Birinci səyahət vaxtı civə sütunu spirt termometrində sıfırdan əlli dərəcə aşağı, ikinci dəfə isə əlli beş dərəcə aşağı idi.

Yolcu bir neçə mil meşənin içi ilə yol getdi, hər yer dümdüz idi, nə dərə vardi, nə də təpə. Gəlib geniş, hamar bir talaya çıxdı. Orda-burda qara-qonur ləkələr vardi. Qalanı arxada qoyub xırda bir çayın qırığına endi; bu, Henderson çayı idi, buz bağlamışdı. Yolcu bilirdi ki, yolayıcı buranın on milliyindədir. Saata baxdı, əqrəblərin hər ikisi on ikinin üstündə idi. Saatda dörd mil yol qət etmişdi; fikirləşdi ki, bu hesabla günortadan otuz dəqiqə keçəndə yolayıcına çatacaq. Yalı aşan kimi oturub nahar etməyi qərara aldı.

İt quyuğunu qıçları arasında qıṣib adamın dalınca gedir, arabir onun ayaqlarına dolaşındı. Cığırdağı kirşə izini on düyüm qalınlığında qar örtmüşdü, bu da onu göstərirdi ki, burdan bir aya yaxın nə kirşə keçmişdi, nə də buralara adam ayağı dəymışdı. Yolcu heç nə düşünmədən, mətanətlə irəliləyirdi; ümumiyyətlə, xasiyyətində belə şey olmadığından fikrə-xəyala dalmağı bacarmırdı. Hazırda onu məşğıl edən bir şey vardısa, o da yalı aşib nahar etmək, sonra da saat altıda özünü düşərgədəki yoldaşlarına çatdırmaq idi. Başını qarışdırmaq üçün yanında adam da yox idi ki, söhbat etsin. Ancaq olsayıdı da danışmaq mümkün deyildi, ağızının dövrəsi elə buz bağlamışdı ki, dodaqlarını tərpədə bilmirdi; o da vaxtı keçirmək üçün tütün çeynəyirdi.

Ömründə belə şaxta görməmişdi. Qeyri-ixtiyari gah bu, gah da o biri əlinin üstü ilə burnunu, yanaqlarını ovuştururdu, bir balaca əlini çəkəndə burnunun ucu, yanaqları göynəyir və get-gedə keyiyirdi. Hər ehtimala qarşı isti sarğı götürmədiyinə peşman idi. Götürsəydi yanağını, burnunu don vurmaqdan qoruya bilərdi. Bir də indi bu barədə düşünməyin nə mənası vardi. Eh, yanaqları, burnu şaxta vurmaq nə böyük şey imiş ki, onun dərdi də çəkilə, bir az ağrıyacaq, qurtarib gedəcək.

Yolcu gedə-gedə diqqətlə qabağa baxır, cığırın səmtinin hara burulduğunu, qarşidakı döngələri öyrənirdi, bundan məqsəd yay vaxtı, bu çayda tir axıtmagın mümkün olub-olmadığını öyrənmək idi. Axın zamanı ağacların haralarda ilişib tixac əmələ gətirə biləcəyini də öyrənir, ayaqlarını qoymağa münasib yer seçirdi. Yana burulanda qəfildən büdrəyib at kimi səndələdi. Bərk qorxdu, tez dönüb dala çəkildi, cığırın ortasında ayaq saxlayıb dərindən nəfəs aldı: Arktikadakı bütün çaylar kimi Yukon çayı da şaxtaya dözə bilməyib, buz bağlamışdı. Atta yolcu yaxşı bilirdi ki, sahil yamaclarındaki bulaqların bəzi-ləri heç bir şaxtadan donmur; qar, buz altında özlərinə yol açıb axır. Bu görünməz bulaqlar üç düyümden üç futa qədər dərinlikdə gizlənir,

gölməçə və göl əmələ getirir. Onların tehlikəli olduğunu yolcu çox gözəl bilirdi.

Bulaq göl bəzən üstdən nazik buz təbəqəsi də bağlayırdı. Arabir buzla su bir-birinə qarışırı. Ehtiyatsızlıqdan, ya da təsadüfən ayağını belə yerə qoyan adamlar ya o saat batır, ya da ki, ayaqları, bəzən də bədəni qurşağa qədər islanırdı. Yolçunu vahiməyə salıb bərk qorxudan da bu idi. Buna görə də dəhşətə gəlib səndələmiş və dala çəkilmişdi. Amma buzun sindiqini eşitməyi ilə ayağının batması bir olmuşdu. Belə havada ayağın islanması ölümə bərabər idi; adəmin çəkəcəyi əziyyəti deməklə başa gələn deyil. Dayanıb tonqal qalamalı, islanmış ayaqqabı və corablarını çıxardıb quruda-quruda yalnız ayaqlarını da qızdırırmalı idi ki, don vurmasın. Dayandığı yerdə çayın hər iki yamacını gözdən keçirdi; bulağın sağ tərəfdən axdığını təyin etdi. Burnunu və yanaqlarını ovuştura-ovuştura azca fikirləşib ehtiyatla sola döndü, pəncəsi ilə yerin etibarlı olub-olmadığını yoxlaya-yoxlaya addım-addım irəlilədi. İki saat ərzində bir neçə dəfə də az qaldı qar altında gizlənmiş “tələ”yə düşsün; lakin hər dəfə bundan məharətlə qaçırdı. “Tələ”ləri xarici görkəmindən tanıydı; qar bal kimi xarlanıb göz-göz, şan-şan olurdu. Astadan çox da ehtiyatla yeriməyinə baxmayaraq az qaldı yenə “tələ”yə düşsün, hər ehtimala qarşı iti qabağa saldı; belə şeylərdə köpəyin daha həssas, təhlükəni daha tez duyduğunu yaxşı bilirdi. Heyvan isə qabağa düşməyib dala çəkildi. Adam təpik gücünə iti qabağa saldı. İt qar dağılmayan yerlərdən hoppana-hoppana keçirdi. Nə qədər ehtiyat eləsə də, yenə qəfildən qabaq pəncələri qara batıb dörnə getdi. Canını xilas etmək üçün silkələnib qabağa tullandı, o dəqiqə də buz bağlamış pəncələrini yalamağa başladı. O, beləliklə buzu əritmək istəyirdi. Birdən qarın üstünə uzanıb dırnaqlarının arasında qalmış buzu dışlərilə sindirmağa cəhd etdi. Bu saat iti instinkt idarə edib başa salırdı ki, dırnaqlar arasında buz qalarsa, pəncələrini yara basar, işgəncə çəkə-çəkə olər. Heyvan bunu bilməsə də, xilqətin ona bəxş etdiyi ecəzkar hissələr ən xırda təhlükəni xəbər verir, hansı yolla qorunmağı hökm edirdi. Heyvan da bu hökmə tabe olurdu. İnsan övladı isə bu şeyləri əsrlər boyu gördüyü şəxsi təcrübə, düşüncə və mühakimə əsasında əldə etmişdir, buna görə də vaxtında lazımı tədbir görürdü. Yolcu əlcəyi çıxardıb itin dırnaqları arasındaki buzu sindira-sindira təmizlədi. Bir neçə saniyədə barmaqları elə keyidi ki, özü də məttəl qaldı. Bax buna əsl şaxta deyərlər, onunla

zarafat etmək olmazdı. Tələsik əlcəyi geydi, əlini bərkdən döşünə vurmağa başladı. Gündüz saat on ikidə hava aydınlaşdı. Qış səyahətinə çıxmış günəş üzünü üfüqdə azca göstərib, təzədən gözdən itərek uzaq cənuba yollandı. Elə buna görə də buludsuz, təmiz havada günortaçağı yerə kölgə düşmürdü. Yolcu nə bir dəqiqə tez, nə də gec, düz saat birin yarısında gəlib çayayıricina çatdı.

Bələ cəld piyada getməyinə sevinirdi. Sürəti azaltmayıb bu qayda ilə yeriyə bilsəydi, saat altında yoldaşlarının yanında olacaqdı. Kürkünün düyməsini açıb əlini köynəyinin altına saldı, yeməyi qoyundan çıxartdı. Bu əməliyyat heç on beş saniyə də çəkmədi, yolcu-nun barmaqları keyiyib dondu. Əlcəyi geyməyib barmaqlarını bərkdən dizinə-baldırına vura-vura qar basmış bir tirin üstündə oyləşdi ki, nahar etsin. Barmaqlarındakı ağrının keçib getməsi onu qorxutdu, yenə onları bərk dizinə vurdı, əlcəyi geyib, o biri əlindəki əlcəyi çıxardaraq yeməyi götürdü; yemək istədi, bacarmadı; dodaqları buz tutduğundan ağızını aça bilmedi. Xasiyyətca key olduğunu, tonqal qalayıb saqqalında, üzündə donan buzu əritmək ağlına belə gəlmədi. Hiss edirdi ki, sağ əlinin barmaqları keyiyib, amma ayaq barmaqları daha ağrımırdı, bunun nədən belə olduğunu yolcu anlaya bilmədi; bilmədi ki, bu istidəndir, ya keyiməkdən. Ancaq barmaqlarını ayaqqabının içində tərpədəndə, anladı ki, onlar keyiyib. Özünü itirdi, tez əlcəyi geyib, həyəcanlanmış qalxdı, ayaqları qızışın deyə bərkdən yera döyüd. "Şaxta ilə zarafat etmək olmaz" deyə düşündü. "Kükürdlü" bulaqda yaşayan, dünyagörmüş qoca doğru deyirmiş: "Bu aralarda bərk soyuq olur". "Dəhşətdir, soyuq deyil" deyə yolcu o vaxt qocanın dediyi sözlərə güldüyünü xatırladı. Adam heç vaxt lovğalanmamalı, özüne güvənib öyünməməlidir. İndi soyuq özünü ona göstərirdi. Barmaqlarını isitmək üçün xeyli var-gəl edib, ayaqlarını yera döyüd, əllerini oynatdı. Barmaqlarının isindiyini hiss etdikdən sonra azca sakitləşdi. Tonqal qalamağı qərara alıb, kibrıt çıxartdı; yazın daşqlarında sel gətirib sahile nə qədər quru kötük, şaxə və budaq çıxartmışdı. Yolcu balaca tonqal qalayıb ehtiyatla üstünə çör-çöp, şaxə və budaq ata-ata böyüdü, tonqalın istisi onu uzaqdan vurmağa başladı. O, çənəsində, üzündə olan buzu əritdi, tonqalın kənarında oturub qızına-qızına nahar etdi. Az müddətə olsa da, canı şaxtadan qurtardı. İt necə sevinirdi, az qalırdı tonqalın içində soxulsun. Özünü ocağa elə vermişdi ki, alovun dilləri bir balaca uzansa, sözsüz, yana bilordi. Bunu özü də hiss edir, qorxurdu.

Nahari qurtarandan sonra çubuğu doldurub ləzzətlə çəkməyə başladı. Əlcəkləri nizama saldı, qulaqlarını qulaqlığın altında gizlədib, şərfi boynuna sarıyb möhkəm düyünlədi, çayın sol kənarı ilə yola düzəldi. İt tonqaldan ayrılməq istəmir, narazılıqla zingildəyib geri çəkilir, az qalırdı odun içində girsin. Yolcu isə nə soyuğun fərqliə varır, nə də onun töredə biləcəyi fəlakəti başa düşürdü. Çox güman ki, onun ulu babaları da nəsildən-nəslə əsl soyuğun, şaxtanın sıfırdan yüz yeddi dərəcə aşağı düşməsinin nə olduğunu bilməyiblər. İt isə bilirdi, əslər üzünü onun cinsi bunu bilirdi: bu hiss ona ulu babalarından miras keçmişdi. İt bilirdi ki, belə soyuqda yola çıxmazlar, çöldə gəzməzlər. Belə havalarda it damında sərilib yatarlar, təsadüfən çöldə düşdükde isə yumrulanıb, qarın altında gizlənərlər. Yalnız soyuq, şaxta sovrulan hüdudsuz, əngin səmanın mavi rəngi dəyişəndə, göy üzünü başdan-başa boz buludlar örtəndə daldanacaqdan çıxarlar. Bu saat it ilə insanların arasında heç bir ünsiyyət, heç bir yaxınlıq yox idi. Köpək adamın bütün şıltəqlığına və zülmərinə dözən bir qul idi; göz açandan onun qırmancı və şallağının zərbələrinə davam gətirmiş, qışqırığına, söyüşünə adət etmişdi. Adam çox vaxt boğazının yoğun yerinə salıb onu söyə-söyə, hədə-qorxu gələ-gələ amansızca şallaqlayırdı. Bunnarın qorxusundan heyvan indi hiss etdiyi tehlükəni insana başa salmaq istəmirdi. İnsan övladının başına nə gələcəyi onun vecinə deyildi, o, yalnız canının qayığında idi; buna görə də tonqaldan ayrılməq istəmir, özünü ona tərəf verirdi. Yolcu fit çalıb qırmanc zərbəsinin dadını xatırladan bir səslə itin üstünə elə qışqırkı ki, heyvan cəld onun dalınca düşdü. Adam ağızına bir çımdık tütün atıb çeynəmeye başladı, elə bil təzədən buzdan zəfəran rənginə çalan saqqal düzəltmək istəyirdi. Nəfəsindən əmələ gələn qirov bir anda bigını, qaşlarını və kirpiklərini örtdü. Yarım saat ərzində Henderson çayının sol kənarı boyunca bir dənə də olsa bulağ rast gəlmədi, bu arada onlardan iz belə yox idi. Lakin bulaq əlaməti olmayan bir təpəni keçərkən, hamar bir yerde bir-dən yumşaq, qalın qara batdı; dərinə getməkdən qorxaraq, yolcu özünü yiğisdirib, zorla kənara tullandi. Dizə qədər işlanmışdı. Hiddətlənin taleyindən şikayətləndi, qara bəxtini söydü. O ümid edirdi ki, saat altıda düşərgədə, yoldaşlarının yanında olacaq, indi isə ayaqqabılarnı qurutmaq üçün dayanıb təzədən tonqal qalamalı idi. Buna da azi bir saat vaxt itirəcəkdi. Belə şiddetli soyuqda, məlum işdir ki, yaş ayaqqabında yerimək olmazdı; o, bunu yaxşı bilirdi; yamacla üzüyuxarı

dirmandı. Cavan küknar ağaçları olan yerde kolların arasında yaxşı quru yarpaq, şaxə, ötən ildən qalma ot, çör-çöp, çubuq vardi. Qalaya-cağı tonqal üçün münasib yer seçməli idi ki, qar əriyib ocağı söndüre bilməsin. Qarın üstünə bir neçə dənə yoğun şaxə qoydu; cibindən qov və kibrit bükümünü çıxardıb qovu alışdırdı, yoğun şaxələrin ortasına qoydu, üstünə quru ot, nazik çubuq, çör-çöp tökməyə başladı. Qəfil-dən ocaq sönməsin deye, çox ehtiyatla, astadan tərpənirdi. Ocaq get gedə alışır, yan-yörədən, alov baş qaldırıdıqca, ətrafa zəif isti yayılırdı. Yolcu ocağa daha iri budaq və şaxə atırdı. Onu da bilirdi ki, bu işdə çox da yubanmaq olmaz. termometr frangetlə sıfırın altında yetmiş beş dərəcə göstərdikdə, adamin ayağı islanarsa, vaxt itirmədən ocaq qalamalı, tez əlac etməlidir. Əger yarımcə mil ciğirlə qan dövranını bərpa edib canını xilas edə bilsəydi, o saat dabanına tüpürərdi; təəssüf ki, yetmiş beş dərəcə şaxtada gölməçədə suya batıb don vurmuş yaş ayaqda qan dövranını yüyürməklə qaydaya salmaq mümkün deyildi. Belə vaxtda adam nə qədər cəld qaçsa da əhəmiyyəti yox idi, əksinə, belə etdikdə islanmış ayaq daha tez və daha bərk donacaqdı.

Yolcu bunları bilirdi. "Kükürdlü" bulaqla yaşayan təcrübəli qoca hamisini hələ payızda ona demişdi. Əger qocanın o zaman verdiyi məsləhətə əmel etsəydi, indi canını birtəhər qoruyardı. Ayaqları bu saat keyimişdi. Yolcu hissətmə qabiliyyətini itirdiyindən heç nə duymurdu. Əlcəklərini çıxardı ki, ocaq qalasın, barmaqları bir anda keyidi. Saatda dörd mil yol qət etməkə o, üreyini var gücü ilə işləməyə vadar etmiş, damarların normal işləməsini qaydaya salmışdı. Adam ayaq saxlayan kimi qan dövranı zəiflədi. Şimal qütbünün şiddətli soyuğu var qüvvəsilə planeti qamçılayırdı. Aciz, yaziq, əlindən heç nə gələ bilməyən insan övladı bu dözülməz soyuğa davam gətirib mənzilbaşına çatmalı idi. Təəssüf ki, onun damarları sustalar, qanı soyuyardı. Qan adamin yanınca yeriyən it kimi canlı idi, o da it və bütün canlılar kimi amansız soyuqdan qorunmağa çalışırdı. Adam yeridikcə qanuna uyğun olaraq qan bədənin üst hissəsinə, əzaların qurtaracağına axırdı. Elə ki ayaq saxlayırdı, qan özünü qorumaq üçün bədənin üst hissələrindən qaçıb, daha dərində gizlənirdi. Əl və ayaq barmaqları qan axımının dayandığını birinci hiss etdi, islanmış ayaqları o anda şaxta vurdur, üryan əllər isə keyidi, lakin onları don həle vurmamışdı. Yanaqları, burnu da donmuşdu; qan dövranı kəsildiyindən dəri təpədən-dırnağa qədər üşüyürdü.

Lakin adam ümidi tamamilə kəsməmişdi. Güman edirdi ki, ocaq alışandan sonra ölümündən qurtaracaq, burnunu, yanaqlarını, əl-ayaq barmaqlarını donun vurması o qədər də qorxulu olmayıcaq. Ocağa daha iri budaqlar atıb yandırırdı, bir azdan isə qol, baldır yoğunluğunda şaxələr, daha sonra isə kötük yandırmalı olacaqdı. O vaxt o, islanmış ayaqqabısını çıxarıb ocağın qirağında oda yaxın qoyacaq, onlar quruya纳a qədər çılpaq ayaqlarını alovdan isidəcək. Həm də qarla, o ki var ovuşturacaq, bununla da hər şey düzələcəkdi: Tonqal anbaan qızışır, alov göylərə ucalırdı, ətrafa qıgilcım saçılırdı. Yolcu ölümündən qurtarmışdı. "Kükürdlü" bulaq olan yerde, dünyagörmüş qocanın sözlərini və məsləhətini xatırlayıb gülümsədi. Qoca çox sakit danişirdi. Lakin inadla tekid edirdi ki, şaxta əlli dərəcədən artıq olanda heç kəs Klon-daykdən tək yola çıxmamalıdır. İddia edirdi ki, bu, qanundur. Bəs qocanın o qanunu indi harada qaldı? Yolcu təkbaşına belə şaxtada buradadır. Başına əlli cür həngamə gələndən sonra, hələ də sağ-salamatdır, özü də ocaq qirağında oturub isinir. Təkbaşına, heç kəsin köməyi olmadan ölümü möglub edib. "Dünyagörmüş qocalar, - deyə o düşündü, - lap arvad kimi qorxaqdırlar. Adam özünü itirməsə, başına heç nə gəlmez. Əsl kişi, bundan da pis havada tək yola çıxar, hələ bir az da o yana gedər". Bu mülahizəyə baxmayaraq yolçunun burnu, yanaqları həyat əlamətini itirmişdi. Qətiyyən ağlına gətirməzdə ki, bu tezliklə barmaqları donub, işdən düşəcək. Onlar cansız idi, nə tərpənir, nə şaxəni tuta bilirdi, sanki bədənidə, varlığından ayrılib çox uzaqlara getmişdi. Şaxədən yapışanda onu tutduğunu hiss etmirdi, yalnız gözləri ilə gördükdə bu həqiqəti anlayırdı. Barmaqları ilə bədəni arasındaki əlaqə itmişdi. Bunun, hələlik, o qədər əhəmiyyəti yox idi. Tonqal gözü qarşısında anbaan güclənir, şaxələr yanib közərir, çör-çöp, nazik budaqlar çırtıldayırdı, yan-yörəyə qıgilcım sıçrayırdı. Alov dilləri asimana ucalırdı. Yolcu mokasinini soyunmağa başladı. Ayaqqabı buz bağlamışdı. Dizinin gözüne qədər çəkdiyi Almaniyada toxunmuş qalın yun corabı elə donmuşdu ki, baldırını darısqal, dəmir qəlib kimi sıxırdı. Mokasinin bağı isə oda düşdüyündən qarsalanıb büzüşmüş, korlanmış polad məftilə oxşayındı, yumağa dönümdü. Don vurmuş barmağı ilə bağlı yoxladı, lakin bunun mənasız olduğunu başa düşüb biçağı çıxartdı. Bağı hələ kəsməmişdi ki, gözlənilmədən fəlakət baş verdi. Buna da özü günahkar idi, daha doğrusu, hər şeyi dərindən dərk etmədiyindən

sehvə yol vermişdi. Tonqalı kükñar ağacının altında yox, açıq yerdə qalamalı idi. Ağacın altında ocaq qalamağın böyük faciəsi varmış. O, bunu ona görə etmişdi ki, yaxınılıqdakı kolluqdan quru çubuq və budağı qırıb birbaşa tonqala atmaq asan idi. Altında ocaq qalanmış kükñar ağacının qollu-budaqlı şaxələrini qalın qar basmışdı. Bir həftədən çox külək əsmədiyindən, yağan qarın hamisi yerə tökülməyib, şax-budaq və çubuqlarda üst-üstə yiğilib qalmışdı. Yolcu kollardan hər dəfə budaq və çubuq sindirdiqda kükñar ağacı astadan tərpənir, qar töküldü. Yolcu isə bunun fərqinə varmirdi. Əslində bu hərəkət o qədər zəif olurdu ki, qorxulu bir şeyin baş vera biləcəyi aqlına belə gəlmirdi. Yuxarıdakı budaqlarda olan qar lopaları birdən aşağıdakı budaqların üstünə düşüb onları elə silkələdi ki, ağacın gövdəsi, qol-budağı lərzəyə gəldi, yer-yerdən qar tökülməyə başladı, adam da, tonqal da qar uçqunu altında qaldılar; od söndü, bir az əvvəl tüstü və alov qalxan yerdə kövrək qar təpəsi ucaldı.

Yolcu dehşətə gəldi, öz ölüm hökmünü eşitmış adamlar sayıçı oturduğu yerde mixlanıb qaldı. Gözleri qar altında itmiş tonqala dikildi. Birdən özünü ələ almağa səy etdi. "Kükürdü" bulaq olan yerdə yaşayan qocaya indi haqq verdi. Yanında yol yoldaşı olsaydı, bu qədər çıxılmaz vəziyyətdə qalmazdı. Təzədən tonqal qalayardılar. Nə etmək olardı, istər-istəməz özü ocaq qalamalı idi, elə etməli idi ki, bir daha sehvə yol verilməsin. Tonqal qalaya bilsəydi də, əzalarını bərk don vuracaqdi. Ayaq barmaqlarının bir neçəsini, sözsüz, itirəcəkdi. Tonqal qalamaq da xeyli vaxt alacaqdi. Başından bu fikirlər keçə də, işə girişdi, təzə tonqal üçün ağacsız talada yer seçdi. Kolluqdan quru ot və nazik çubuq yiğdi. Barmaqları tərpənmədiyindən çubuq və quru otu ovucları ilə qamarlayıb daşdı. Onların arasında kara gəlməyen çürümüş budaq, yaş mamır parçaları da vardi. O indi yalnız bacardığını edir, dayanmadan əlləşir, hətta iri budaq, yoğun şaxə də yiğirdi ki, tonqal yaxşı alışanda ora atsin. İt isə kənardə oturub əsnəyə-əsnəyə ümidsiz nəzərlərle adama baxır, ocağın nə vaxt hazır olacağını gözleyirdi. Ocaq isə başa gələsi şeyə oxşamırdı.

Hər şey hazır olandan sonra adam qovu götürmək üçün əlini cibinə saldı. Bilirdi ki, qov cibindədir, barmaqları heydən düşüb, heç nə tutmurdu. Yolcu qurdalandıqca yalnız xişilti səsini eşidirdi; nə qədər cəhd edirdisə, qovu götürüre bilmirdi. Ayaqlarının anbaan donduğunu aydın duyurdu. Bu hissədən də qorxusu anbaan artırdı. O da qorxu duy-

ğusu ilə daxilən mübarizə aparır, öz-özünə təselli verirdi. Dişləri ilə əlcəkləri geyib var gücünü toplayaraq əllərini oynatdı, bərkdən böyür-lərinə, baldırlarına vurdu, bu yolla onları qızdırmağa cəhd etdi. Bu hərəkətləri əvvəl olduğu yerdə, sonra isə ayağa qalxaraq təkrar etdi. İt qarın üstündə çömbəlib, pəncələrini qılı qurruğu ilə canavar tək örtüb qızınırı; qulağını qabağa şəkləyib səs axtarır, eyni zamanda sərt baxışlı qurd gözlərini adama dikib diqqətlə onun hərəkətlərini izləyir, heç nəyi nəzərdən qaçırırmırdı. Yolcu qollarını oynayıb, ovuclarını baldırlarına vurduqca, bədənin dərinliklərindən istinin üzüyuxarı qaldığını, dərisinin altına yayıldığını aydın hiss edirdi. O, qılı dəridə, qarın üstündə arxayıncasına uzanmış köpəyə paxıllıq edirdi, təbii libası onu saxtadan yaxşı qoruyurdu.

Haçandan-haçana barmaqlarının ucunda zorla sezilən zəif bir gizilti duydu; çox uzaqlarda nə isə oyanırdı, gizilti çoxaldı, birdən şiddətli, dözülməz bir ağrı başladı; yolcu bunu duyuqda bərk sevindi; sağ əlinəki əlcəyi çıxarıb qovu cibindən götürdü. Üryan barmaqları bir ləhzədə keyidi, buna əhəmiyyət verməyib kibrıt bükümünü də götürdü. Barmaqlarındaki həyat söndüyündən nə qədər çalışısa, büküməndən bir çöp belə ayıra bilmədi, bütün cəhdləri boşça çıxdı, çox əlləşdiyindən kibrıt yerə, qarın içine düşdü, ha səy etdi ki, onu qaldırsın, bacarmadı, cansız barmaqları heç nə tuta bilmirdi. Adam təhəmməlünü itirməyib çox ehtiyatla davranırdı. O, donmuş barmaqları, burnu və yanaqları barədə düşünməməyə çalışırdı, ümumiyyətə, bu fikri başından qovmağa səy edirdi. Bütün fikri, diqqəti kibritin yanında idi; əlinin hərəkətini nəzərləri ilə izləyirdi, hiss etmək qabiliyyətini qeyb etdiyindən bütün duyğuları gözlərində cəm etmişdi; kibrıt bükümünü barmaqları arasında görəndə daha da bərk yapışmaq istədi. Təəssüf ki, barmaqları ona tabe olmadı, arzusu boşça çıxdı. Əlcəyi təzədən sağ əlinə geyib bərkdən baldırlarına vurmağa başladı. Aradan xeyli keçmiş kibrıt bükümünü bir lopa qarla bərabər qaldırıb dizinin üstünə qoydu; amma bu hələ çox az idi. Xeyli çalışandan sonra kibrıt bükümünü birtəhər bilekləri arasında sıxdı. Yavaş-yavaş ağızına yaxınlaşdırıldı, qeyri-insani bir səylə ağızını açanda şaqqlı ilə buz sindi. Alt dodağını qabağa uzatdı, üst dodağını əyərək üst dişlərilə büküməndən bir kibrıt çöpü ayırmaga çalışdı, zor-bəla ilə bu arzusuna müvəffəq oldu, lakin çöp dizi üstə düşdü, vəziyyəti təzədən ağırlaşdı; ha əlləşdi, çöpü qaldıra bilmədi. Axırda belə çıxış yolu tapdı; çöpdən dirsəklərile birtəhər

yapışmış dizine sürülməyə başladı. Bu hərəkəti iyirmi dəfə tekrar edəndən sonra yalnız çöpü zorla alışdırıa bildi. Alov qalxanda ağızını qova yaxınlaşdırıd; yanın kükürdüñ acı tüstüsü ağızına, burnuna dolub, ciyərlərinə getdi, onu öskürök boğdu, kibrıt qarın içini düşüb söndü, yolçunu dehşətli təlaş çulgaladı.

“Kükürdü” bulaqda yaşayan dünyagörmiş qoca, doğrudan da haqlı imiş. Yolcu həyəcanla fikirləşdi: “Şaxta sıfırdan əlli dərəcə aşağı olduqda, yola tek çıxməq olmaz. Yol yoldaşı götürmək vacibdir”. Əllərini təzədən balıqlarına nə qədər vurub döyüclədisə, bir daha hərəkətə gəlmədi. Dişləri ilə əlcəkləri çıxardıb üryan biləkləri ilə kibrıt bükümündən yapışdı; əzələləri hələ donmadığından onların köməyi ilə kibrıt bükümünü bərk sixdi, sonra çöplörin hamisini birdən şalvarına sürtdü. On yeddi kibrıt çöpü birdən alışb otrafa gözqamaşdırıcı alov saçıdı. Həvada onu söndürə biləcək meh yox idi; buna görə də yolcu narahat olmaya bilərdi. O, üz-gözü yanmamaq və acı, boğucu tüstüdən boğulmayıb, rahat nəfəs almaq üçün başını yana çevirdi, alınnmış kibrıt bükümünü qova yaxınlaşdırıd. Elə bu vaxt biləyinin yandığını hiss etdi, sanki od üstündə yanın kabab iyi onu vurdu. Yangının dəridə yox, harada isə içərilərdə, dərisinin altında baş verdiyini anladı. Dözlüməz ağrı başladı. Dişlərini qıçırdaraq, odsاقan kibrıt qabını yönəndəmsiz bir halda basdı, lakin əli alovun yolunu tutduğundan ocağına alışmasına mane oldu.

Axırda əli elə bərk yandı ki, dözə bilməyib biləklərini aralamaga vadar oldu. Alışib-yanan kibrıt bükümü qarın içini düşüb, cızıldı. Amma qov alovlandı, yolcu vaxt itirmədən quru ot və nazik çubuqları tez onun üstünə atmağa başladı. Barmaqlarını və əlini tərpədə bilmədiyi üçün qabağına gələni biləkləri arasına qamarlayıb ocağa tökürdü. Çubuqlara ilişmiş yaş yosun və iri ağac parçalarını dişləri ilə kənara atırdı. Yönündəsiz tərpənsə də, alovu çox ehtiyatla qoruyurdu. Alov və ocaq onun həyatı olduğundan, nəyin bahasına olursa olsun qorunmalı idi. Qan itirdiyindən bədəni qurşaqdan yuxarı, bərk üşüşüb, titrəyir, hərəkətləri anbaan məhdudlaşdırıd. Gözlənilmedən iri, yaşı bir yosun parçası təzəcə qızışan ocağın üstünə düşdü. Yosunu barmaqları ilə qaldırmaq istəyəndə əli titrəyib əsdi, elə dərinə girdi ki, Ocağı dağıdı; alışmış quru ot və nazik çubuqlar yan-yörəye səpələndi. Ha cəhd etdi, onları daha bir yerə toplaya bilmədi, bütün söyləri həder getdi, aramsız titrəyən əli balaca tonqalı daha da dağıdı. Otrafa səpalənmiş kəsəvələr

acı-acı tüstülənirdi. Adam ümidsiz bir nəzərlə tonqal olan yerə baxdı, dağılıb sönmüş ocağın qırığında, qar üstündə çömbəlmiş iti gördü; it belini donqarıb həyəcanla qurcalındı, pəncəsini qaldırıb-qoydu, nə isə olacaqmış kimi adama baxdı, onu gözdən qoymamağa çalışdı...

İti gördükdə admanın beynində vəhşi bir fikir oyandı. Çovguna düşmüş bir nəfərin yanındaki oküzü kəsib qarnına girməklə canını ölümündən xilas etməsi barədə eșitdiyi əhvalat yadına düşdü. O da iti öldürüb əllərini onun isti qarnına soxmaq, bununla da keyimiş barmaqlarını açmaq, sonra da təzədən tonqal qalamaq istədi. İti xoş dillə yani na çağırkı ki, aldadıb tutsun. Səsindəki iztirab dolu, qəribə ifadə heyvanı ürkütdü. İnsan övladı indiyə qədər bir dəfə də olsa onunla bu dildə danışmamışdı. Bu gözlənilməz xoş rəstər iti yaman şübhələndirdi, sövq-təbiə arada nəyin isə olduğunu, daha doğrusu, təhlükəli bir şeyin baş verə biləcəyini ona başa saldı.

Əsl təhlükənin nə olduğunu bilməsə də, beyninin haralarında isə, insana qarşı gizlənmiş, dumanlı qorxu oyandı. İt, admanın səsinin ehtizazından şokləndi, qulaqlarını daha da aşağı sallayıb əsəbiliklə qurcalındı, pəncələri üstə qalxıb özünü azca geri verdi, lakin yerindən tərpəmədi, adama yaxınlaşmadı. Yolcu bunu gördükdə yerə çöküb dizləri və əlləri üstündə itə torəf süründü. Bu qeyri-adı davranış heyvanı daha çox qorxutdu, şübhəsini daha da artırdı, özünü həyəcanla yana atdı.

Adam bir anlığa qar üstündə oturub özünü sakitləşdirməyə çalışıd. Sonra dişləri ilə əlcəkləri geyib qalxdı, ayaq üstə dura bilib-bilmədiyiğini görmək üçün yerə baxdı. Çünkü donub-keyimiş ayaqları heç nə hiss etmirdi. Admanın ayağa durduğunu gördükdə itin şübhəsi yoxa çıxdı. Adam həmişə etdiyi kimi hökmələ danışmağa başladı, bu zəhmli səs itə şallağı xatırlatdı, o dəqiqlik itət edib ona yaxınlaşdı. İt əl çatacaq məsəfədə olanda adam özünü itirib hərəkətlərini idarə edə bilmədi, əlləri qeyri-ixtiyari heyvana torəf uzandı; əllərinin yapışmaq, tutmaq qabiliyyətini itirdiyini gördükdə möəttol qaldı. Barmaqları qatlanmırıldı, elə bil oynaqları yoxa çıxmışdı, nə də onlarda bir hissəyyat qalmışdı. O unutmuşdu ki, barmaqları donub. Şaxta get-gedə daha dərinə, bədəninin daha içərilərinə işləyirdi. Adam birdən cəld hərəkətlə iti qamarlayıb qolları arasında elə saldı ki, heyvan göz açmağa, qaçıb qurtarmağa macal belə tapmadı. Bunların hamisi bir anda baş verdi. Adam qarın üstündə əyloşib, var qüvvəsi ilə iti bağırına basıb sixdi. Heyvan zingildəyə-zingildəyə çirpinaraq xilas olmağa can atırdı. Adam isə

onu buraxmaq fikrində deyildi. Lakin dərk edirdi ki, iti öldürməyə gücü çatmayacaq, bunu etməyə imkanı da yox idi. Nə gücdən düşmüş əli bıçağı heyvana sanca bilər, nə də dommuş əlləri iti boğa bilərdi. İstəməsə də, heyvanı buraxmağa məcbur oldu. O da quyrugunu qıçları arasına qışib, vəhşi bir qorxu ilə zingildəyib qaçıdı, bununla da ölüm-dən uzaqlaşdı. Yalnız qırx fut gedəndən sonra dayanıb qulaqlarını qabağa tərəf şəklədi, şübhə, qorxu dolu nəzərlərlə adama baxdı.

Adam yan-yörəsinə nəzər salıb gözlərilə əllərini axtardı, dirsək-dən bileyə qədər olan hissəni zorla sezə bildi, orda nə iso sallanmışdı; yerində olub-olmadığını görməyə ne qədər çalışdısa, bütün hissələrini gözlərinə cəm etdi, heç nə çıxmadı. Duymaq üçün gözlərinə möhtac qaldığını dərk etdikdə adam sarsıldı. Qollarını var qüvvə ilə oynatmağa, əlcəkli əllərini baldırlarına döyməyə başladı. Əllərini bu minvalla beş dəqiqə oynatmışdı ki, ürəyi var gücü ilə işləyib damarlar dolusu qanı bədəninin kənar hissələrinə yeritdi. Bununla yolçunu çulğalamış üzütmə-titrəmə keçib getməli idi. Amma bütün cəhdlərə baxmayaraq əlləri nə tərpənir, nə də bir şey hiss edirdi; adama elə gəlirdi ki, bileklərindən ağır daş sallanır. Nə qədər çalışdı ki, bu duygunu haradan goldiyini anlasın, heç nə çıxmadı, heç bir şey başa düşə bilmədi. Ölüm qorxusu dumanlı bir halda onu çulğaladı. Bu qeyri-müyyəyen qorxu bir anda işgəncəyə, ozabverici duyğuya çevrildi; məsələ indi artıq əl, ya ayaq barmaqlarını şaxta vurmaqla, yaxud əllərin-dən, ya ayaqlarından məhrum olmaqdə deyildi, həyatla ölüm üz-üzə durmuşdu, üstünlük isə hər cəhətdən ölümün tərəfində idi, xilas olmağa zərrə qədər ümidi yox idi. İşin bu yərə çatması onu dəhşətə go-tirdi, təlaşa dönüb çayın yatağındakı qar basmış, zorla seçilən cığırla qaçmağa başladı. İt də dalınca yürüdü.

Adam kor-koranə, tamamilə məqsədsiz, heç nə dərk etmədən qaçırdı; onu qaçırdan bir şey vardısa, o da indiyə qədər heç bir zaman dərk etmədiyi ölüm qorxusu idi; bu qorxu adamı sarsıdı, birdən gücü tükəndi, artıq qaça bilmədi, büdrəyə-büdrəyə, qara bata-bata, ətrafdakı şeylərə ürkək-ürkək baxa-baxa astadan yeridi, çayın hər iki kənarında – yerdə ağac, kötük kiplenib tixac əmələ götürmişdi. Meşəliyi, başının üstündəki göy qübbəsini zorla dərk edirdi. Bir az əvvəl yüyürməyi yaxşı nəticə vermişdi, azca özünü gəlmışdı, daha üşüyüttirəmirdi. Yüyürə bilsəydi, yəqin ki, ayaqları dirçələrdi; o da qaçıb, özünü düşərgəyə, onu orada gözləyən yoldaşlarına çatdırardı. Şübhə-

siz, sifetinin müyyəyen hissəsi ömürlük şikəst qalacaqdı. Düşərgədə yoldaşları tez tödbir töküb bədənin qalan hissəsini ölümdən xilas edərdilər. Eyni vaxtda başqa bir fikir beynində aramsız cərəyan edirdi, o da bu idi ki, heç bir zaman düşərgəyə yoldaşlarının yanına çatmaya-caqdı. Planının çatışmayan cəhəti o idi ki, bu arzunu həyata keçirməyə təqəti də qalmamışdı. Ayaqları tez-tez sürüşüb yerdən qaçı, büdrəyən qıçları bir-birinə dolaşırıdı, axırdı davam gətirə bilməyib, qarın üstünə sərildi. Hə cohd etdi ki, qalxın, bacarmadı. Azca dincəlməyi qorara aldı. Sonra qalxıb addım-addım yoluna davam edəcəkdi. Nəfəsini alanda ona elə gəldi ki, canı qızındı; dikəlib oturdu. Daha üzümürdü, hətta elə hesab elədi ki, xoş bir istilik əvvəl döşünə, sonra da bütün bədəninə yayılır. Yanağını və burnunu əlləşdirirdi, başa düşdü ki, onlar hissətənə qabiliyyətini itirib, qaçmanın onlara heç bir köməyi olmayıb. Bədə-ninin donmuş hissələrinin get-gedə şışib böyüyəcəyini fikirləşəndə az qaldı ağlıni itirsin. Bu fikri özündən uzaqlaşdırmağa, unutmağa, tamamılıq başqa şey barədə düşünməyə çalışdı; o, başa düşürdü ki, bu fikir onu öldüre bilər. Qorxurdu ki, onun təsiri altına düşər, özünü xilas edə bilməz. Fikir iso onu tərk etmirdi, get-gedə beynini deşirdi; bu fikir o vaxta qədər davam etdi ki, bədəni tamamılıq keyləşdi. Artıq hər şey bitmişdi. Lakin adam vəhşi bir soylə, dəlicəsinə təzədən cığırla qaçmağa cohd etdi, bacarmadı; addım-addım yeriməyə vadər oldu; donub tamamılıq qaxac olmaq qorxusu onu yüyürməyə məcbur etdi. Bu fikir onu qovurdu, gah yeriyir, gah da yürürdü. İt də insanı bir an belə gözdən qoymurdu. Adam ikinci dəfə yixılanda it golib onunla üzbüüz çömböldü, qabaq pəncələrini şələ quyrugu ilə örtdü, ehtiyatla və hom də diqqətlə gözlərini sahibino dikdi. Heyvanın isti dəri altında salamat qalması adamı bərk qəzəbləndirirdi. Açığından ağzına gələn söyüyü itə yağıdırmağa başladı; it günahkar kimi, üzr istoyırmış kimi qulaqlarını salladı. Elə bu vaxt adımı yenə üzütmə tutdu və anbaan şiddətləndi. Şaxta onu elə təntitmişdi ki, özündə deyildi. Soyuq var gücü ilə hər tərəfdən canına soxulurdu. Bunu başa düşükdə adam özünü qalxmağa, qabağa yüyürməyə məcbur etdi, lakin yüz fut qaçma-mışdı ki, sarsılıb kəlləsi üstə yərə gəldi. Bu, onu çulğalayan axırıncı və on dəhşətli vahimə idi. Nəfəsini dərib, birtəhər özünə gələndə dikəlib qarın üstündə əyləşdi, ölümü qürurla, kişi kimi qarşılıqlığı qorara aldı və buna hazırlaşdı. Əlbəttə, o bunu özüyündə bizim yazdığını ifadə-lərlə deyib-danişmirdi. Düşünürdü ki, bundan da böyük axmaqlıq olar

ki, başı kəsilmiş çolpa kimi o yan-bu yana qaçasan, heç nə də əlindən gelməsin; nədənsə bu müqayisə, indi ağlına gəlmışdı. Nə etmək olar, düz deyiblər, min fikir bir borcu ödəmir. Madam əcəl yetişib, donub ölmək də olar. Yaxşısı budur ki, ölümü mərdanə qarşılıyasan. Bu, fikir onu sakitləşdirirdi; yatmaq istədi, yuxusu da gəldi. Nə yaxşı olardı adam yatdığı yerde öleydi. Elə bil bihuşdari iyləmişdi. Donmaq heç də adamların düşündüyü qədər əziyyət deyildi. Bundan daha pis, daha dəhşətli ölümlər var.

Fikirləşdi ki, sabah yoldaşları axtarib onun meyitini tapacaqlar. Birdən ona elə gəldi ki, cığır düşüb yoldaşları ilə bərabər öz meyitini axtarmağa gedir. Yolu burulanda özünün qar üstündə uzandığını gördü. Öz-özündən ayrırlaraq yoldaşlarının arasında dayanıb yera sərilmış cəsədine baxırdı... Yaman soyuq idi, ona elə gəldi ki, şaxta daha da bərkir. Düşündü ki, şatlara qayıdanda əsl soyuğun necə dəhşətli olduğunu evdə olanlara nəql edəcək. Gözünə "kükürdü" bulaqda yaşıyan dünyagörmüş qoca göründü. Qoca kişi ocağın qirağında rahat oturub isinə-isinə ləzzətlə demisini tüstüldirdi. Adam ona müraciət edərək mızıldadı:

— Sən doğru deyirdin, qoca kaftar, haqlı imişsən...

Birdən elə rahat, şirin yuxuya getdi ki, ömründə belə yatmamışdı. İt gözlərini ona dikərək gözləyirdi. Qışın gödək günü başa çatmaqdı idı. Uzun gecənin xəbərcisi olan toranlıq yavaş-yavaş düşür, get-gedə tündləşərək hər şeyi və hər yeri zülmətə qərq edirdi. Tonqaldan əsər-əlamət qalmamışdı. İt öz həyatında indiyə qədər heç görməmişdi ki, insan oğlu boş-boşuna belə havada qar üstündə otursun, durub ocaq qalmasın. Qaranlıq kəsifləşdikcə, it az qalırdı huşunu itirsin. Gözləri ətrafda tonqal axtarır. Gərneşdi, narahatlıqla pəncəsinin birini qaldırıb o birisini qoyaraq astadan zingildədi, qulaqlarını şəkəldi ki, sahibi indi ona qəzəblə acıqlanacaq, üstünə qışqıracaq. O bunu gözləyirdi. İnsan isə susurdu. İt daha bərkdən zingildədi, özünü yiğisidir adama yaxınlaşdı, ona sığındı. Ölümün baş verdiyini anlayanda vahimə ilə geri çökildi; tükələri biz-biz olmuşdu; azca susub yana sıçradı, ulduzlara baxdı, bərkdən uladı; ulduzlar isə şəfəq saçsa parıldayıb sanki rəqs edirdi. İt birdən götürüldü, qar basmış cığırla düşərgəye tərəf qaçıdı. Orada ona yal və sıginacaq verəcək başqa adamlar vardi.

YOL AYRICINDA

Sevgilimin yaşadığı diyarı
Tərk etmək mənimcün çətində, çətin...
Svabiya¹ xalq mahnısı

Mahnı oxuyan adam əyilib ocaq üstündə piqqildən paxla qazanına azca su tökdü. Sonra dikəldi. Əlinde tutduğu tüstülənən kösövlə azuqə yesiyinin yan-yörəsində sülənən itləri qovdu. Üzü tərtəmiz qırılxılmış bu adamın mavi gözləri gülürdü. Sarışın, qızılı rəngə çalan saçları vardi. Bütün görünüşündən sağlamlıq və şuxluq yağırdı. Belə şux görkəmə baxdıqca baxmaq istəyirdin.

Ağ örپəye bürünmüş şam meşəsinin üstündən təzəcə boylanan ayın solğun işığı düşürdü. Meşənin qalın divarları balaca düşərgəni mühəsirəyə almışdı. Sanki böyük dünya burdan xəbərsizdi.

Yuxarıda aydın səma vardi. Hava şaxtalıydı. Elə bil göy üzündə bərəq vuran ulduzlar da üzüyürdülər və donmasınlar deyə sayılır, rəqs edirdilər. Cənub-şərqi tərəfdə zorla sezilən yaşılmıtlı işiq şimal qütb parıltısından xəbər verirdi. Ocağın yanında iki kişi uzanmışdı. Onların yatacağı yero döşənmiş şam ağacının budaqlarından düzəlmışdı. Yogen ağaclar qara basdırılmış və ayı dərisi ilə örtülmüşdü. Bürünçəklər kənara tullanmışdı. Qalın kətan örtük isə iki ağacın böyründən tarım çəkilmiş və yero bərkidilmişdi. Bu, adamları küləkdən qoruyub və eyni zamanda ocağın istisini çölə buraxmadı. İsti aşağıya, ayı dərisinin üstünə vururdu.

Ocağın lap böyründə itlərin qoşuluğu kirşənin üstündə bir adam da əyləşmişdi. Mokasin² ayaqqabılarnı təmizləyirdi. Sağ tərəfdə çoxlu donmuş torpaq vardi və ətrafa tullanmış dolamaçarx adama deyirdi ki, onlar bütün günü işləmiş, torpağı ələkdən keçirmişdilər. Sol tərəfdə dörd cüt xizək qara sancılmışdı. Adamlar bu xizəklər üstündə düşərgədən uzaqda axtarış aparmışdılardı.

Qəribə də olsa, soyuq şimal ulduzları altında şvab mahnısı kədərlə səslənirdi. Mahnı burda oturanların qəlbine narahatlıq götürirdi. Uzun, yorucu işdən sonra tonqalın ətrafında dincələn bu adamların qəlbə onsu biridir

¹ *Svabiya* – orta əsr alman hersoqluğu, şvablar – almanlara verilən qədim adlardan biridir

² *Mokasin* – Şimali Amerika hindularının maral dorisindən tikdikləri ayaqqabı

da kövrəkdi. Üstəlik mahni da uzaq, günəşli cənub üçün burunlarının ucu göynəyən adamların ağrularını, qəribədiklərini yada salırdı.

— Ziqmund, sən allah, sus! — deyə tonqalın yanında dirsəklənən adamlardan biri yalvarişla mahni oxuyana baxdı və agrıdan yumaga dönmüş əllərini ayı dərisinin büküsləri arasına soxdu.

— Axi, niyə? Niyə susmaliyam? Mən oxumaq isteyirəm, — deyə Ziqmund dilləndi. — Bəlkə mənim könlümdən oxumaq keçir?

— Sevinməli bir şey var ki, oxuyacaq?! Ətrafa bax. Gör bir, il boyu necə həyat sürmüşük? Allah bilir, nə yeyirik, amma at kimi işləyirik...

Sarışın saçılı Ziqmund sakitcə ağı canavara dönmüş itlərə və üstü-açıq çadırın içində oturan adamların nəfəsindən çıxan buxara baxdı. Güldü:

— Niyə sevinməyək, hə? — dedi. — Hələ ki, hər şey yaxşıdır. Mənim xoşuma gəlir. Deyirsən, yemək pisdir? Axi...

O barmaqlarını şaqqıldatdı və yüngülə çiyinlərini oynatdı.

— O ki qaldı donuz kimi yaşamağımıza, elə deyil. Məlumun olsun ki, yemək-içməyimiz lap ağayanadır. Hər torpaq layı yuyulub təmizləndikdən sonra iyirmi dollar verirlər, üstündə xirdası da ola bilər... Bunu hamımız bilirik. Cim Havəse bax, o ki, hər şeyi başa düşüb. Amma heç şikayətlənmir də. Hiçkok, bəs sən? Yenə mokasin ayaqqabılarını təmizləyirsən? Hiçkok da bilir ki, dözmək lazımdı. Amma sənin düzümün yoxdu. Bahara kimi sakitcə işləyə bilmirsin. Baxarsan, inşallah, biz də krallar kimi varlı olacaqıq. İstəyirsin evə — Amerikaya tez gedəsən? Hə? Elə bilirsən mən istəmirəm? Axi mən orada doğulmuşam. Amma səbirliyim, gözləye bilərəm. Çünkü hər gün yuduğumuz torpaq laylarının dibində qızıl saralır. Elə bil nehrədə sarı yağ görürsən. Sən də lap uşaqsan, sizildiyirsən. Hər nə olur, tez olsun, deyirsən. Yox, əzizim, məncə, elə ən yaxşısı oxumaqdı:

Vaxt ötər, üzümlər yetişər, onda
Qayıdır gələrəm, ay ana Vətən.
Sevgilim, sevgilim, gözlə məni sən,
Gözlesən, sənilə evlənərəm mən.

Vaxt ötür, ay keçir, il sona çatır,
Mən də günlərimi burda sayıram.
Sevgilim, gözlesən, gözlesən, sən
Əbədi səadət bağışlayaram.

Tükərini pırızlaşdırıran itlər mırıldana-mırıldana tonqala yaxınlaşdırılar. Bayırdañ ayaq xızəklerinin ahəngdar ciriltisi və qar üzərində xişildayan səsler eşidilirdi. Elə bil kimsə qənd xəkələrini əlkədən keçirirdi. Ziqmund oxumağı kəsdi və söyüş söyə-söyə itləri qovmağa başladı. Elə bu vaxt tonqalın işığında xəz paltolu hindu qızı göründü. O, ayaq xızəklerini çıxartdı. Dələ dərisindən olan papağını azca dala itələdi. Tonqalın ətrafinə yiğilan adamlara yaxınlaşdı.

— Salam, Sipsu!

Bələcə, həm Ziqmund, həm də ayı dərisi üstündə uzananlardan iki nəfər qızı salamladı. Amma Hiçkok dinməzcə kirşədə qız üçün yer elədi və ingilis dilində sözləri əzik-üzük edə-edə danışmağa başladı.

— İşlər necədi, Sipsu? Kənddə nə var, nə yox? Yenə aclıqdı? Mənim başım çıxmır, buralarda quşlar niyə azalıb? Sığınlar da çıxıb gediblər uzaq ölkələrə. Bəs, sizin cadugər hələ bunun səbəbini tapmayıb?

— Düzdür, quşlar azalıb. Biz tezliklə it oti yeyəcəyik. Amma cadugər, deyəsən, axır ki, bunun səbəbini tapıb. Sabah o, qurban kəsəcək və bu, bütün tayfanın üstündən qarğışları, lənətləri götürəcək.

— Bəs, Allahlara kimi qurban verəcəklər? Körpə uşağı, yoxsa əldən düşmüş qarını? Adamlara yük olan qoca qarı yaxşıdır. Canı qurtarar.

— Yox, bu dəfə cadugər başqa cür yozub: Allahlar çox qəzəblənlərlər. Buna görə də qurban gedən yalnız tayfa başçısının qızı, yəni mən olmalıyam.

— Lənət şeytana! — Hiçkok hiddətləndi. Özü də, sözləri təəccüb və heyrotlə dedi. Amma qız astaca piçıldı.

— Hə, görürsən, yollarımız ayrılır. Mən də gəldim ki, son dəfə görüşüb vidalaşaq.

Sipsunun yaşadığı aləmin ibtidai qanunları, adətlərivardı. Qız həyatı olduğu kimi qəbul etməyə öyrəşmişdi və ona elə gəlirdi ki, özünü qurban vermək adicə bir işdir. Bu qanundur. Gecə ilə gündüzü, çayları, dənizləri, bütün külli aləmi idarə edən qüvvələrin — baharın golişini xəbər verən, tumurcuqları göyərdən, payızda yarpaqları saraldan bu qeyri-adı qüvvələrin — onların da qəzəbi olur. Onlara da canını qurban vermək lazım gelir. Axi, yeri-göyü idarə edənlər də rəhmə golməlidii, ya yox? Sipsu belə hesab edirdi ki, ölümlər müxtəlif olur: ya insəni sel aparır, ya da buz layları çatlayır. Adam suya düşüb boğulur. Yaxud da günlərin bir günü ayı pəncəsinə keçirən. Və yaxud öz ocağının başında üzücü xəstəliyə tutulursan, o qədər öskürürsən ki,

nəfəsin təngiyir, sonra da ölürsən. Bəzən allahlar beləcə insanın ölü-münə fərman verirlər. Cadugər də heç vaxt səhv etmir. O, allahların arzusunu əvvəlcədən nəzərə alıb. Bir də ki, axı burda çətin bir iş yoxdur. Ölüm müxtəlif yollarla gəlsə də, hər halda, bir məqsədə xidmət edir: müqəddəs və gözəgörünməz qüvvələrin hökmüne.

Sipsudan fərqli olaraq, Hiçkок ayı aləmin adamıydı. Başqa cür tərbiyə almışdı. Ona elə gəlirdi ki, dünyada adətlər sadəliyinə və mürəkkəbliyinə görə seçilir. Amma hər şeyin ölçüsü olmaliydi. Ona görə də dilləndi:

— Yox, Sipsu, bu düzgün deyil. Axı, sən cavansan. Hələ hayatın nəşəli günləri qabaqdadır. Sizin cadugər lap axmaqdır. Dəlinin biri dəli. Belə şey olar? Gör nə fikirləшиб? Buna yol vermək olmaz.

Qız xəfifcə gülümsündü və dedi:

— Eh, Hiçkок... Həyat sərtdir, əzizim. Nə vaxtsa bizi yaradıb. Düzdür, birinə ağ dəri, digərinə qırmızı dəri geydirib. Bunu sadəcə, ona görə edib ki, yolumuz ayrılsın. Biz birləşməyək. Görürsən də, ayrılmırıq. Bu, təbii axardır və təbii axarları dəyişməyə gücümüz çatmaz. Yadimdadı, bir dəfə yenə allahların qəzəbli vaxtına düşmüşdü. O vaxt sənin qardaşların da bizim kəndə gəlmİŞdilər. Üç nəfər idi. Çox güclü adamlarıdı. Onlar da elə beləcə dedilər: buna yol vermək olmaz: Noldu bəs? Üçü də həlak oldu. Gördünmü, olacağa çara yoxdu...

Hiçkок anlayırmış kimi başını tərpətdi, sonra yoldaşlarına tərəf döndü, səsini qaldırdı.

— Eşidirsınız mı? Kənddə deyəsən hamı dəli olub, nədi? Sipsunu öldürmək istəyirlər? Hə, nə deyirsiz?

Haves və Deyv Verts susurdular. Ziqmund başını aşağı salıb dizləri arasındaki itin tüklərini siğallayırdı. Bu iti lap uzaqdan gətirmişdi və ona xüsusi qulluq edirdi. Sırr deyildi: Ziqmund şimala gələndə iti ona sevdiyi qız bağışlamışdı. Və o da elə bütün günü hey bu qız haqda düşünürdü. Sevgilisinin şəkli sinəsində gizlətdiyi medalyonun içindəydi və hər gün ordan boylanıb Ziqmunda baxırdı, ona ilham verən də bu idi.

— Hə, nə deyirsiniz? — Hiçkок yenə təkrar etdi.

— Bəlkə bu, belə deyil? Bəlkə elə Sipsu bir az da üstünə qoyur? — Haves dedi.

— Bunun məsələyə dəxli yoxdu! — deyə Hiçkок yoldaşlarının biganəliyinə əsəbiləşdi və hirsindən onun rəngi bozardı. — Deyirəm, əger Sipsunun dedikləri düz çıxsa... Biz nə etməliyik?

— Məncə, bu məsələyə qarışmağın mənasi yoxdu, — Verts dedi. — Özləri bilər. Tutaq ki, lap belədir. Axi, biz kimik? Öz adətləridi, dindar adamlarıdı. Etiqad edirlər. Yox. Gel bu işə girişməyək. Bizə nə lazımdı? Çoxlu torpaq yumaq, qızıl toplamaq. Birçə xaraba qalmış bu kənddən çıxıb tez getsəydik... vallah, bura vəhşilərin məskənidir. Bu qırmızı dərili adamlar da heyvan kimi bir şəydirər. Yox, əshi... Məncə, bu, bizim tərəfdən ehtiyatsız addım olar.

— Mən də bu fikirdəyəm, — deyə Haves onun sözünə qüvvət verdi. — Cəmi dörd nəfərik. Burdan Yukon çayına təxminən üç yüz mil olar. Yaxınlıqda isə bir nəfər belə ağ dərili adama rast gəlməzsən. De görmə, əlli pinduya cavab vermək olar? İşdi, onlarla aranı sərinlətsək, gərək dabanımıza tüpürüb əkilək. Yox, əlbəyaxa olsaq, vallah bizi öldürərlər, xəsimiz çıxar həm də axı, biz daha qızılın məskənini də tapmışıq və... Əh, lənət şeytana, mən bu işə burnumu soxan deyiləm.

— Düz deyir, — verte də ona qoşuldu.

Ziqmund pəsədən oxuyurdu:

— Vaxt ötər, vaxt ötər, üzümlər də yetişər.

Mən dənərəm Vətənə...

Nəhayət, Ziqmund dilləndi:

— Demək belədir, Hiçkок, mən də bu fikirdəyəm. Əgər hindular onlar əlli nəfərdən çoxdur — Sipsunu öldürməyi qərara alıblarsa, biz heç nə edə bilmərik. Üstümüzə cumalar, bizi xurd-xəsil edərlər. Bunun nə xeyri? Onsuz da qız onların əlində qalacaq. Yerli əhalinin adətinə qarşı çıxmək olar? Ya gərək həddindən artıq qüvvətli olasan, ya da...

— Güc bizdə... — deyə Hiçkок onun sözünü kəsdi. — Dördümüz bir-ləşsək, dörd yüz hinduya dəyərik. Bəs, yaziq qızın taleyi haqqında düşünmək lazım deyil?

Ziqmund dalğın-dalğın iti siğallayırdı. Dedi:

— Elə mən də qız haqda düşünürəm. Amma onun gözləri yay səması kimi mavi, təbəssümü yay dənizi kimi mülayimdi. Saçları da sarışındı, lap mənim sevgilimki kimi. Qalın hörükleri ciyinlərinə tökülib. O, günəşli diyarda bu saat məni gözleyir. Lap çoxdan. İndi özün fikirəs, arzularına çathaçatda öz həyatımı təhlükə qarşısında qoya bilərəmmi?

— Amma sənin yerində olsaydım, o mavi gözlü gözəlin gözlərinə rahat baxa bilməzdəm: və ömrüm boyu mənim vicdanımı qorxaqlığım ucbatından məhv olan bu hindu qızının qara gözləri gəmirərdi, — deyə Hiçkок acı-acı gülümsədi.

Hickok təbiətcə xeyirxah, ədalətli adamdı. O, kortəbii və təmən-nasız hərəkətlər etməyə öyrənmişdi. Amma əməllərinin nə ilə nəticə-lənəcəyi barədə heç vaxt düşünməzdı. Ziqmund başını buladı.

– Dəlisən, nadir? Mən səndən ötrü səfəh hərəkətlərə yol vermə-rəm. Hər halda, ağılnan düşünmək lazımdı, şəraitə uyğun hərəkət etməliyik. Mən axı əylənməyə gəlməmişəm. Əger bilmək istəsən, açığı, hinduların işinə qarışmağımızın faydası olmayacaq. Sipsu hər şeyi düz desə də, neyləmək olar? Halına yanmaqdan başqa əlimizdən nə gelər? Bu tayfanın adəti belədi. Guya bilmirsən ki, biz bura təsa-düfən gəlib çıxmışq? Amma hindu tayfası yəqin ki, min il qabaq da belə edib, bundan sonra da edəcəkdi, lap dünyanın axırına kimi. Bu adamlar bizim tayımız deyil. Hickok, elə qız özü də. Yox, qəti sözüm-dür: Verts və Haves tamamilə düz deyir, vəssalam...

Bu vaxt itlər zingildədi və dəstə ile hürüsməyə başladı. Ziqmund səsini kəsib, qulaq verdi: qaranlıqdan xızək xısaltısı gəldirdi. Çiyinlö-rinə xəz dəri salmış bir neçə hündür boylu, sərt və sakit hindu tonqalın işığında göründü. Onların kölgəsi qarın üstündə əcaib fiqurlar yaradırdı. Hindulardan biri yəqin ki, cadugər idi. O, Sipsuya üzünü tutub boğuq səslə nəsə dedi. Onun sıfəti əcaib, vahiməli tərzdə rənglənmişdi. Çiyin-ninə canavar dərisi atmışdı. Ağaran dişləri bu hindu cadugərini daha qorxunc şəklə salmışdı. O biri hindular isə səssiz-səmirsiz dayanmış-dılar. Qızılaxtaranlar da susurdular. Sipsu qalxdı, xızəklərini geyinib Hickoka baxdı:

– Əlvida, əziz dost! – dedi. Amma kimə deyirsən, Kırşənin üstün-də oturan Hickok elə bil bu sözləri eşitmədi. Başını belə qaldırmadı. Hindular isə bir-bir qaranlıq gecədə gözdən itdilər.

Bu yerlərə gələn bir çox kişilərdən fərqli olaraq Hickok şimal qa-dınları ilə yaxın əlaqədə olmağı arzulamışdı. O, həmişə özünü evdəki kimi hiss edir, hamıya eyni gözlə baxırdı. Belə bir istek baş qaldır-sayıdı, yəqin ki, o öz həyat fəlsəfəsinin əleyhinə getmiş olardı. Sadəcə olaraq, Hickok ömründə heç vaxt şimal qadını ilə münasibətdə olmağı istəməmişdi. Bəs, Sipsyla necə? Hickok ocağın başında bu qızla çənə vurmağı xoşlayırdı. Amma o, Sipsuya kişinin qadına olan münasibəti kimi deyil, sadəcə uşaq kimi baxırdı. Belə xasiyyətli adamlar üçün, əlbəttə, bu, təbii idi. Buna görə də onların dostluğu düşərgədəki can-sixıcı günləri azca da olsa qisaldırdı. Hickok təpədən dırnağa kimi

yankı¹ idi və Amerikada böyümüşdü. Şübhəsiz, onun da canında kişilik ehtirasının isti qanı axırdı və bəzən cəngavərlik göstərmək ona yad deyildi, amma bu dəqiqələrdə həyatın işgūzar siması onun üçün əhə-miyyətini itirmişdi və bu, onun qəlbinin lap dərin hissələrinin belə tər-pədə bilmirdi. Hickok dinməzcə oturmuşdu. İçində nəsə bir təlatüm qaynayırdı və bu təlatüm onun özündən də güclü idi. Yəqin ki, onun dədə-babasında heç vaxt belə təlatüm olmamışdı. Haves və Verts hər-dən altdan-altdan Hickoku süzür və onların narahatılığı apaydin hiss olunurdu. Ziqmund isə özündə deyildi. Qızılaxtaranlara bəlliyydi ki, Hickok güclü adamdır. Bu bir ildə dəfələrlə onun zorunu görmüşdülər. Əlbəttə, təhlükəli anlar az olmamışdı. Buna görə də hamı narahatılıqla, bir az da qorxu hissi ilə gözləyirdi: görəsən Hickok nə edəcəkdi? Hickok isə susurdu. Vaxt ötürdü, tonqal sönmək üzrəydi. Verts əsnədi, qollarını açıb gərnəşdi. Yatmaq istədiyini bildirdi. Elə bu an Hickok durdu, hiddətlə çımxırdı:

– Görüm sizi cəhənnəmin dibinə düşəsiniz! Quş ürəkli öküzlər! Sizinlə qurtardım...

Bu sözləri sakitcə desə də, hər kəlməsində əyilməz mərdanelik duyulurdu. – Daha bəsdi! Gəlin hesablaşış ayrılaq. Qızılı isə necə istə-yirsiniz bölün. Müqaviləyə görə mənim payımı dördəbəri düşür. Tərəzini götürün. Ziqmund, sən də mənim payımı düşən azuqəni çək. İtlərdən dördü mənimdir... Amma dörd dənə də əlavə istəyirəm. Əv-e-zində öz sursatımı saxlayıram. Bundan əlavə yeddi qram qızıl və tü-fəngimi də verirəm. Hə, necədi?

Ziqmund, Haves və Verts küçə çəkilib piçıldırlar. Sonra geri döndülər. Ziqmund dedi:

– Bura bax, Hickok, biz hər şeyi ədalətlə bələcəyik. Onsuz da sən nə az, nə çox, ümumi payın dördəbərini alacaqsan. Sonrasını özün bilərsən. Amma itlər bizi də lazımdır. Dördü bəsindir. O ki qaldı azu-qəyə, sursata, patronlara, özün bilərsən. Lazımdırsa götür, lazım deyil-sə saxla, öz işindi.

– Deməli belə, nolar, mən razı. Amma tez olun. Mən burda qalmaq istəmirəm. Sizdən zəhləm gedir.

Daha heç bir izahat verilmədi. Bölgü qurtarandan sonra Hickok özünə lazım olan avadanlıqları kirşəyə yiğdi, itlərdən dördünü seçib

¹ Yankı – avropalıların Birleşmiş Ştatlarda doğulmuş amerikalıları verdikləri ad

qoşquya bağladı. Sursata və patrondaşa el vurmadi. Amma it boğazına keçirmek üçün əlavə olaraq altı qayış götürüb kirşeyə tulladı. Son dəfə yoldaşlarını sualedici nəzərlərle süzdü. Amma onun bu hərəkətinə heç kəs etiraz etmədi. Və hamı lal-dinməz məşədə gözdən itənə kimi Hiçkokun dalınca baxdı.

Qarın üstüylə bir adam süründürdü. Onun hər iki tərəfində maral dərisi ilə örtülmüş hindu komaları qaralırdı. Orda-burda ac itlər ulaşır və yəqin ki, hırslı bir-birinə mırıldanırdılar. İtlərdən biri sürünen adama yaxınlaşdı. İt lap yaxına gəldi. Əvvəlcə ətrafi iyəldi və ehtiyatla qəribə adama yaxınlaşdı. Qaranlıq düşənə qədər itə qəribə görünən bu şey qarın üstündə yox idi. İt burnunu ona toxundurdu. Birdən Hiçkok dikəldi, bir andaca qüvvətli əlləri ilə itin tülübü boğazından yapışdı və sıxıdı. İt onun polad qolları arasında boğulub ağ qarın üstünə düşdü. Hiçkok irəli sürünməyə başladı. O, tayfa başçısının komasına qədər süründü. Aradan xeyli keçdi. Hiçkok qarın üstündə uzanmışdı. İçəridən gələn qarmaqarışlıq səslərə diqqətlə qulaq asır və bu səslər arasında Sipsunun səsini tanımağa çalışırdı. Görünür, komanın içində çoxlu adam vardi. Buradakı söhbatların gedisindən məlum olurdu ki, onlar çox heyəcanlı, həm də təlaş içindədirler.

Nəhayət, o, qızın səsini tanıdı və komanı dolanıb düz Sipsu olan tərəfə gəldi. Özüne rahat bir yer seçdi. İndi onunla Sipsunu komanın maral dərisindən olan nazik divarı ayırdı. Hiçkok qarı qazımağa başladı və ehmalca başını komanın dəri divarları altına saldı. Burdan isti ev havası vururdu. Amma o, heç nə görmürdü. Tərəpənməyə də qorxurdu. Yəqin ki, sol tərəfə çoxlu dəri tökülmüşdü. İy gəlirdi. Hər ehtimala qarşı, ehtiyatla bunu yoxladı. Onun üzü yüngülçə kiminsə xəz paltarına toxundu. Yəqin ki, bu Sipsu idi. Amma Hiçkok qızın səsini eşitmək isteyirdi.

Tayfa başçısı ilə cadugər nə üstündəsə qısdın mübahisə edirdilər. Hardasa körpe ağlayırdı. Görünür, acıdan ağlayırdı. Hiçkok böyrü üstə çevrildi. Ehtiyatla başını qaldırdı, onun üzü bu dəfə də xəz dərili paltara yüngülçə toxundu. İnsan nəfəsi hiss etdi. Bu, qadın nəfəsiyidi. Hiçkok həyatını tehlükə qarşısında qoymuşdu. Ehtiyatla qadından yapışdı və hiss etdi ki, o da səksəndi. Elə yerindəcə donub qaldı. Bu vaxt kiminsə əli Hiçkokun başında gəzdi. Qıvrım saçlarını tutdu və ehmalca üzün döndərdi. Bu, Sipsu idi.

Sipsu özünü o yerə qoymadı. Oturduğu yerdə sakitcə qurcalandı və əvvəlcə üst-üstə yiğilmiş xəz dərilərə dirsəkləndi. Paltarının ətəyi ilə Hiçkokun başını gizlətdi. Sonra guya təsadüfən dirsəyini Hiçkokun ciyinine qoydu və başını aşağı endirib qulağını onun ağızına yaxınlaşdırıldı.

– Fürsət düşən kimi kənddən çıx, – Hiçkok piçıldadı. – Düz küləyin istiqamətinə, çayın sahilinə gel. Yol凹iricında şam ağaclarının yanında mənim itlərim və qoşqum hazır vəziyyətdədir. Elə bu gecə Yukona gedəcəyik. Tez aradan çıxmaliyiq. Əlinə keçən itləri də özünlə çayın sahilinə getir.

Sipsu etirazla başını tərpətdi. Amma qızın gözləri sevincdən yaşarmışdı. Sən demə, ondan ötrü də narahat olan adam varmış. Qız bununla öyündürdü. Öz xalqının qadınları kimi, Sipsuya da elə gəlirdi ki, onun taleyi və bütün qisməti kişiye təbe olmaqdır. Hiçkok təkidlə təkrar etdi:

– Mütələq gəl!

Qız cavab vermədi. Amma Hiçkoka gün kimi aydın idi ki, qız gələcək.

– Azuqə üçün narahat olma, – əlavə etdi. – Tələsmək lazımdı. Vaxt azdı...

Yarım saatdan sonra Hiçkok öz kirşəsinin yanında idi. Hava çox soyuq olduğundan üzüyürdü. Ayaqlarının birini qoyub o birini götürdü. Birdən Sipsunu gördü. Sipsu özü ilə iki it gətirirdi. İtləri görən kimi Hiçkokunkular da elə bil farağat komandası alırdılar. Hiçkok itləri sakitləşdirmək üçün qamçını götürdü. Kənd külək əsən tərəfdə yerləşirdi və xırda bir səs Sipsugilin yanında olmasını xəbər verə bilərdi.

– İtlər çoxalıb, yaxşıdı, – deyə Hiçkok kirşeyə bağlamış baltasını götürdü. – Sipsu, hansını fırlatsan kirşəyə qoş, amma diqqəti ol...

O, bir-iki addım irəli gəldi və iki şam ağacı arasında durdu. Kənddən it hürüşməsi eşidildi, yəqin ki, indicə köpək sürüsü görünəcək. Tezliklə tutqun qar düzəngahında yaxınlaşan qaraltı görünməyə başladı. Bu, köpək idi. O, canavar kimi ulaya-ulaya böyük bir köpək sürüsünü də ardınca gətirirdi. Hiçkok gizləndi. Köpək onun qarşısına çatanda cəld tullanıb köpəyin qabaq pəncələrindən yapışdı və heyvan kelle-mayallaq aşaraq qarın üstünə düşdü. Sonra Hiçkok itə möhkəm zorbə endirib, onu Sipsuya tulladı. Qız da tez itin boğazına qayış saldı. Hiçkok isə əlindəki balta ilə köpək sürüsünün qabağını kəsmişdi. Tükərləri pırtlaşıq köpəklərin gözləri qızmışdı və onlar düz Hiçkokun ya-

nında mirıldanırdılar. Sipsu cəld işləyirdi. İtin birini kirşeyə qoşandan sonra, Hiçkок o birini də tutdu və dərhal qızı tulladı Beləliklə, qoşquya artıq on it bağlanmışdı.

— Daha bəsdir! — Hiçkок qışqırdı.

— Kənddən onlara tərəf hindular gəlirdi. Qabaqda gənc hindu oğlan qaçırdı. O, köpək sürüsünün içində girdi və onları vura-vura Hiçkoka tərəf tələsdi. Elə bu vaxt Hiçkok tüfəngi işə saldı. Hindu oğlan arxası üstə yerə yıxıldı. Onun dalınca qaçan cadugər bunu gördü.

Hiçkok Sipsuya dedi ki, yola düşsün. Qız elə “Çuk” deməyini gör-dü. Qudurmuş itlər yerdən elə götürüldü ki, az qala qız yixılacaqdı. Görünür, allahlar cadugərə də qəzəblənmışdır. Yoxsa o, yolun tən ortasında durmazdı. Tayfa başçısı xizəkla onun üstüne gəlirdi. Və bütün qonşu kirşoyla birlikdə sürətlə cadugərə dəydi. Cadugər yıxıldı və tez də ayağa qalxdı. Əlbəttə, onunçun bu gecə ölümlə də qurtara bilərdi. Gullə kimi gedən Sipsu uzun qamçı ilə cadugərin üzünə möhkəm bir zərbə endirdi. Buna baxmayaraq, yenə yolun tən ortasında dayanmış cadugər ufuldayındı. Bu an Hiçkok onun üstünə cumdu və cadugərə karlı bir yumruq ilişdirdi. Sonra cəld Sipsunun sürdüyü kirşeyə atıldı. Bu əhvalatdan sonra ilahiyyatçı cadugərin şüuru həm də ağ dərili adamın güclü yumruq zərbələri ilə dolmuşdu. Elə buna görə də cadugər tayfa başçısının komasına qayıdan kimi bütün ac dərili adamların dalınca möhkəm söydü.

* * *

— Hə, tənbəllər, qalxin! Vaxtdı. Ayaqqabınızı geyənə kimi səhər yeməyi hazır olacaq.

Deyv Verts üstünə saldığı ayı dərisini kənara tulladı. Durdu və əsnədi. Haves gərnəşəndə hiss etdi ki, əli keyləşib. Yuxulu-yuxulu əlini ovuşturmağa başladı. Sonra soruşdu:

— Görəsən, Hiçkok harda gecələyib?

Ayaqqabınızı götürdü. Onlar bütün gecəni qurumuş ağaca dönmüşdülər. Verts ayaqyalın ehmalca tonqalın yanına qaçırdı. Ayaqqabınızı da ocağa tutdu ki, donu açılsın.

— Şükür Allaha, Hiçkok çıxbı getdi. Amma gəlin boynumuza alaq ki, o yaxşı işləyirdi.

— Di gəl, özündən razıydı. Həmişə öz sözünü yeritmək istəyirdi. Onun bədbəxtliyi də bunda idi. Sipsuya yaman yazığım gəlir. Bura bax, doğrudan qız onun xoşuna gelirdi?

— Eh, inanmiram. Bilirsən, Hiçkokun tərs damarına düşmüştü, vəssalam. O, belə hesab edirdi ki, hindular düz eləmir. Əlbəttə, düz deyil. Amma bize nə var axı? Qarışsaydıq, o dünyalıq olardıq...

— Doğrudur. İnadkarlıq da, tərslik də yaxşıdı. Amma hər şeyin öz vədəsi var. Alyaskaya gəldin, gərək tərsliyini evdə qoyasan. Düz demirəm, Ziqmund? — deyə Verts də ocağa yaxınlaşdı.

— Sən nə deyirsən? Biz düz elədik, yoxsa yox?

Ziqmund etirazla başını tərpətdi. Əlbəttə o, başqa şeyin hayında idi: qəhvə qaynayıb az qala qabdan daşlanırdı, tavada qızaran donuz piyini də çevirmək lazımdı. Bütün bunlardan əlavə, ziqmund öz sevgilisi haqqında düşünürdü. Dəniz kimi mavi gözlər haqqında... və elə beləcə də astadan zümzümə edirdi. O, birilər gülümşünə-gülümşünə bir-birinə göz vurur, bir kəlmə belə danışmirdilar. Saat yeddiyi. Amma səhərin açılmasına hələ üç saat qalırdı. Şimal qütb parıltısı daha görünmürdü. Gecənin zülmətində bu balaca düşərgə xırda işq adasını xatırladırdı. Ocağın işığında üç adamın kölgəsi apaydın düşürdü. Ortaya sükut çökmişdü. Ziqmund səsini qaldırdı. Zilə keçdi və köhnə mahnısının son bəndini oxudu:

Vaxt ötər, il keçər, Üzümlər də yetişər...

Gecənin sükutunu qulaqbatırıcı gullə səsləri pozdu. Haves uful-dadi. Cənub dikəlmək istədi, amma guppultu ilə yerə səreləndi. Başından yaralanan Verts böyrü üstə yıxıldı, xırıltılı səslər çıxardı. Onun ağızından qan fışqırırdı. Sarışın saçlı Ziqmundun nəgməsi yarımcıq qaldı. Əllərini havada yellədərək düz ocağın üstünə yıxıldı.

Hindu cadugərin göz bəbəkləri qəzəbdən az qala hədəqəsindən çıxacaqdı. Üz-gözünü turşutmuş bu adam tayfa başçısı ilə Vertsin tüfəngi üstündə dalaşmışdı və hətta tələb etmişdi ki, ağ dərili adamların kisəsindən ona daha çox paxla versinlər. Bütün bunlarla gözü doymamışdı. Düşərgədə ayı dərisini də qamarlamış və bu da tayfanın o biri kişiləri arasında narazılığa səbəb olmuşdu. Yenə ürəyi soyumamışdı. Cənublu qızın Ziqmunda bağışladığı iti öldürmək istəmişdi.

Amma it qaçıb aradan çıxmışdı və o öz sahiblerinin qızıl yataqları tapmaq üçün qazdıqları quyuya düşmüş, daşlara deyərək əzilmişdi.

Düşərgə tamamilə darmadağın edildi və hindular öz evlərinə qayıtdılar. Hindu qadınlar yaman sevinirdilər. Çox keçmədi ki, onların obasında siğın dəstələri görünməyə başladı. Hindu ovçuların üzü güldürdü. Beleliklə, cadugerin şöhrəti daha da artdı. Hətta kənddə danışıldır ki, guya o allahlarla məsləhətləşir.

Cənublu qızın Ziqmunda bağışladığı it viran edilmiş düşərgəyə qayıtmışdı. Bütün gecəni uladı. Səhəri gün də uladı. Ele bil ölenlərən ağlayırdı. Və o, bundan sonra bir daha buralarda görünmədi.

İllər ötdü. Çox sonralar bu şam meşələrində qəribə canavarlar peyda oldu. Onların rəngində qeyri-adı, açıq ləkələr gözə dəyirdi. Hindu ovçusu belə canavarlara heç vaxt rast gəlməmişdi.

TƏZƏ QAN¹

— Altı dənə ikiqat, isti adyal verirəm, altı dənə də uzun və möhkəm mişar; Qudzon şirkətində düzəldilmiş altı ədəd iti, uzun biçaq, Moqumun öz əlinənən çıxmış iki qayıq da üstəlik — Moqum böyük ustadır; on dənə qoşqu iti, güclü və dözümlü itlərdir, üç dənə də tūfəng verirəm; düzdür, tūfonglardan birinin çaxmağı sinib, ancaq çox qiyamət tūfəngdir, çaxmayı düzəltmək olar.

Kiş susub qarşısındaki adamların təhdidəcisi sıfətlərinə göz qoydu. Balıq ovunun vaxtı yetişmişdi və Kiş Qnobdan onun qızı Sunsunun əlini istəyirdi. Yüz minlərlə ərazidə yaşayan bütün hind qəbilələri bura, Yukondakı müqəddəs Georgi torpağına yığışmışdı. Onlar şimaldan, cənubdan, şərqdən və qərbən, hətta Toçikakata və uzaq Tana-naudan gəlmişdilər.

— Qulaq as, Qiob. Sən Tana-nau qəbiləsinin başçısınan, mən isə Tlunget qəbiləsinin başçısı Kişin oğlu Kişəm. Əgər sənin qızının bənnində mənim toxumlarım yaşasa, bizim qəbilələr arasında dostluq yaranacaq, böyük dostluq, ondan sonra tana-naular və tlungetlər uzun dövrlər boyu qan qohumları olacaq. Mən sözümü dedim və ona əməl etməyə hazırlam. Buna sən nə deyirsən, Qnob?

Qnob başını mənali tərzde tərpətdi. Onun əzeləli, qırışlarla örtülü sıfətindən bir şey anlamaya mümkün deyildi, ancaq dar bəbəkləri arasında gözləri yaman işildayındı, sonra o, ucadan, xırıltılı səsə dedi:

— Bu hələ bəs deyil.

— Daha nə lazımdır? — Kiş soruşdu. — Məgər az başlıq təklif edirəm? Heç sizin Tana-nau qəbiləsində elə qız olub ki, ondan ötrü bu qədər vermək istəyən tapılsın? Kimdir elə qız?

Oturulanların sıfətindən qəribə bir təbəssüm oxundu və Kiş anladı ki, hamının gözündən düşüb.

— Yox, yox, əzizim Kiş, sən məni başa düşmədin, — Qnob əlini qaldırdı. — Yaxşı qiymət qoyursan. Lap siniq çaxmağa da razıyam. Ancaq bu, hamısı deyil. Hamısı deyil. Adam özü necə adamdır.

— Hə, hə adam necədir? — oturanlar yer-yerdən dilləndilər.

Qnobun xırıltılı səsi yenə də o birilərini üstələdi:

¹ Əserin orijinaldakı adı "Kişin oğlu Kiş"dır.

– Deyirlər, guya Kiş öz atalarının yoluyla getmir. Qulağıma çatıb ki, o, başqa allahın əteyindən yapışib, özü də qorxaqdır.

Kişin çöhrəsi tutuldu.

– Bu yalandır! Kiş heç kimdən qorxmur, – o qışqırdı.

– Bir də deyirlər ki, – qoca Qnob davam elədi, – deyirlər ki, o, Böyük Evdən gəlmış ağ adəmin danışığına qulaq asır, o ağ adəmin allahına itaət edir, ağ adəmin allahı isə qan tökməyi qadağan sayır.

Kiş başını aşağı saldı, yumruqları düyümləndi. Oturanlar ələsalıcı tərzdə hırıldasdılar və qəbilənin cadugəri Madvan əyilib Qnomun qulağına nəsə piçildədi. Sonra Madvan tonqalın işığından qaranlığa cumdu, oradan qamətli bir oğlanı darta-darta gətirərək Kişlə üzəvəz saxladı və Kişi əlinə bıçaq verdi.

Qnob irəli oyıldı:

– Kişi! Ay Kişi! Adam öldürməyə hünərin çatar? Bu oğlana bax. Bu mənim qulum Kişi-nudur. Ona əl qaldır, Kişi, göstər ona zorunu.

Zərbə gözləyən Kişi-nu titrəyirdi. Kişi oğlana baxır, fikrində isə mister Braunun nəsihətləri səslənirdi; Kişi öz qarşısında mister Braunun təsvir etdiyi cəhənnəmdeki odu, alovu görürdü. Bıçaq yerə düşdü. Oğlan dərindən köks ötürüb qıçları əsə-əsə tonqalın işiq dairəsindən çıxdı. Qnobun ayaqları yanında uzanaraq ağ dişlerini göstərən it Kişi-nuya hücum etməyə hazırlıdı. Ancaq cadugər ayağıyla Qnobu dümsük-ləyib onun yadına təzə fikir saldı.

– Qulaq as, Kişi. Sənin başına bax belə müsibət getirsəyilər, nə edərdin? – Qnob qurumuş balıq tikəsini Ağ Dişin ağızına yaxınlaşdırıldı, ancaq it tikəni qapmaq istəyəndə, Qnob onun burnu üstünə ağaclarla karlı bir zərbə endirdi. – Bütün bunlardan sonra sən bu it kimi hərəkət edədimmi, Kişi?

Torpağa qıslılmış Ağ Diş Qnobun əlini yalayırdı.

– Qulağın məndə olsun, – deyə Qnob Madvanın qolundan yapışaraq ayağa durdu. – Mən çox qocalmışam. Qocalıb əldən düşdürüümə görə də, bax gör sənə nə deyirəm: sənin atan Kişi böyük adam idi, onun döyüşən bildirçin nəğməsindən xoşu gələrdi, ancaq mənim gözlərim onu da görüb ki, sənin atan nizəni necə tullardı, elə tullardı ki, onun düşmənlərinin başı bədən üstə qalmazdı. Sən isə elə deyilsən. Sən Qarğadan üz döndərib, Canavara itaət edən gündən bəri qandan qorxursan, özün də ona çalışırsan ki, sənin camaatın da qandan qorxsun. Bu, heç yaxşı deyil. Mən Kişi-nu kimi cavan olanda bu ərəfələrdə bir nəfər də ağ adam yoxdu. Ancaq onlar, o ağ adamlar bir-birinin ardiyaca

gəldilər, indi hara baxırsan, ağ adam görürsən. Bunlar çox murdar məxluqdur. Qarınlarını doyurandan sonra onlar tonqal başında sakitcə dinc almırlar, heç düşünmürlər ki, sabah yeməyə eti hardan tapacaqlar. Onlar sanki lənətə gəliblər, elə hey işleyib məşəqqət çəkməlidirlər.

Kiş şaşırımsıdı. Yadına mister Braunun haçansa yaşamış Adəm haqqında danişdiqları düşmüdü. Deməli, mister Braun düz deyirmiş.

– Bu ağ adamlar hara gəldi burunlarını soxurlar, gözlərinə dəyən hər şeyə əl uzadır, tamah salırlar, gözlərinə isə hər şey dəyir. Gündə gün də artırlar, çoxalırlar və biz əli qoynunda oturub baxsaq, onlar bütün ölkəmizi tutacaqlar və Qarğə qəbiləsi üçün bir qarış da torpaq qalmayıacaq. Ona görə də, biz ağ adamlarla döyüşməliyik, hamisının canını almaliyiq, bircəciyini də sağ buraxmaq olmaz. Onda bütün torpaqlar bizimki olar, onda bizim uşaqlar, bizim uşaqların uşaqları bolluq içində yaşayar, onların sümüyünün üstü yağılanar. Canavar və Qarğə üz-üzə gələndə böyük döyüş olacaq, ancaq Kişi həmin döyüşə getməyəcək, öz camaatının başında dayanmayacaq. Bax buna görə də, mən öz qızımı ona ərə vermək istəmirəm. Mən belə qərara alıram, mən, Qnob, Tana-nau qəbiləsinin başçısı!

– Ancaq ağ adamlar xeyirxah, həm də güclüdürələr, – Kişi cavab verdi. – Onlar bize çox şey öyrədib. Ağ adamlar bize adyal, bıçaq və tūfəng veriblər, biz bütün bunları düzəldə bilmirik. Onlar gələnəcən necə yaşadığımızı yaxşı xatırlayıram. O vaxt mən hələ doğulmamışdım, ancaq atam mənə hər şeyi danişmişdi. Ovdə gərek biz uzun müdət sürünen böyrünə nizə sancayıdıq. İndi bizim əlimizdə ağ adəmin verdiyi tūfəng var, indi biz uşaq çıqtıtı çatmayan məsaflədən heyvani öldürürük. Biz balıq, ət və giləmeyvə yeyirdik, başqa şey yoxdu, hər şeyi duzsuz yeyirik. İndi sizin aranızda eləsi tapılar ki, balığı, ya da əti duzsuz yesin?

Bu sözlər çoxuna kar edər, inandırıcı, ancaq araya süküt çökəmiş Madvan yerində sıçradı:

– Qabaqca mənim bir sualıma cavab ver, Kişi. Böyük Evdən gəlmış ağ adəm sənə deyir ki, öldürmək olmaz. Məgər biz bilmirik ki, ağ adamlar özləri də öldürür? Məgər biz Koyokukda və Nuklukaytodağı böyük vuruşları unuda bilərik? O döyüşlərdə üç nəfər adam Toçikakat qəbiləsinin iyirmi adəmini qırmışdı. Sən elə bilirsən ki, biz ağ adəm Meklrotun Tana-nau qəbiləsindən öldürdüyü üç hindunu yaddan çıxarımışıq? İndi mənə de görüm, Kişi, nə üçün cadugər Braun səni öyrədir ki, öldürmək olmaz, ancaq onun öz adamları bir ucdan öldürürərlər?

– Yox, yox, sənin cavabın bize lazım deyil, – kişi həmin suala cavab vermək istəyəndə Qnobun xırıltılı səsi eşidildi. – Hər şey çox sadədir. Sənin xeyirxah Braunun bizim Qarğanı bərk-bərk tutmaq istəyir ki, başqları rahatca onu yolsunlar. – Sonra o, səsini qaldırdı. – Ancaq ta Tana-nau qəbilesindən bircə adam qalanacan ki, zərbə vura bilər, bir qız qalanacan ki, oğlan uşağı doğa bilər, Qarğanın lələkləri toxunulmaz qalacaq.

Qnob üzünü tonqal yanında oturmuş ucaboy, güclü oğlana tutdu:

– Sən nə deyə bilsən, Makamuk, sən axı Su-sunun qardaşsan.

Makamuk ayağa durdu. Sifətindən uzun bir çapıq keçirdi, sanki təbəssüm içinde dərtilmiş üst dodağı gözlərindəki vəhşi parlıtı ilə heç tutmurdu. O, birbaşa cavabdan yan keçdi:

– Bir gün mən tacir Meklrotun komasının yanından keçirdim. Qapı ağızında günsə gülümşünən bir uşaq gördüm. O uşaq mənə Meklrotun gözləriyle baxıb qorxdı. Anası onun yanına qaçıb, uşağı sakitləşdirmek istədi. Onun anası Tlunget qəbilesindən olan Ziskadır.

Onun sözləri qəzəblı qışkırtı içinde əridi, ancaq Makamuk əlini qeyzla qaldıraraq barmağını Kişə tuşlayıb, hamını susmağa məcbur etdi.

– Bax belə! Siz, tlungetlər öz qadınlarınızı başqlarına ötürüb, bizim, Tana-naunun üstüne gəlirsiz. Ancaq bizim qadınlar özümüzə lazımdır, Kişi, çünkü bize kişi gərək olacaq, çoxlu kişi böyütməliyik. Qarğa ilə Canavar döyüşündə meydana çoxlu kişi çıxmalıdır.

Razılıq nidaları arasından Qnobun gur səsi eşidildi:

– Bes sən nə deyirsən, Nossobak, sən axı Su-sunun istəkli qardaşsan?

Nossobak ucaboy, qamətli oğlandı, əsl hindu kimi nazik. Sivri burnu, geniş alı vardi, ancaq bir gözünün bəbəyi qəribə tərzdə titrəyir, sanki o, göz vururdu. İndi də o, ayağa duranda bəbəyi titrəyib gözünü bağladı. Ancaq bu dəfə Nossobaka baxanlardan heç titrəyib gözünü bağladı. Ancaq bu dəfə Nossobaka baxanlardan heç biri gülmədi. Hamının sıfəti ciddi idi.

– Mən də tacir Meklrotun koması yanından keçirdim. – Nossobak bacısının səsine oxşayan qız səsiyle başladı. – Və mən orta hinduları gördüm. Sifətlərindən tər axırdı, yorgunluqdan qıçları titrəyirdi. Ağzında deyirəm ki, mən hinduları gördüm; onlar tirlərin ağırlığı altında inildiyirdi; tacir həmin tirlərdən özüne anbar tikdirir. Öz gözlərimlə gördüm ki, onlar odun doğrayırlar, həmin odunlu cadugər Braun şaxtalı uzun gecələrdə öz Böyük Evini qızdıracaq. Bu, arvad işidir və

Tana-nau camaati heç vaxt belə iş görməyəcək. Biz kişilərlə qohum olmağa hazırlıq, ancaq tlungetlər kişi deyillər, arvaddırlar.

Dərin süküt çökdü. Hamı Kişi baxırdı. O, tonqal başında dövrə-lənmiş adamlara bir-bir nəzər saldı.

– Belə... – O, sakitcə dilləndi. – Belə-belə işlər... – deyib çevrildi və daha heç nə demədən qaranlıqda itdi.

Yerdə iməkleyən uşaqların və hirsə hürən itlərin arasından keçən Kişi nəhayət, tonqal yanında oturmuş qızı gördü. Qız yabanı bitki köklərindən oyırılmış sapla nəsə toxuyurdu. Kişi uzun müddət pırtlaşıq sap qomundan səliqəli şey toxuyan qızın mahir əllərinə tamaşa etdi. Uşaq doğmaq üçün yetişmiş bu qabarıq sinəli, yumru ciyinli, güclü qızın gördüyü işə baxmaq ləzzət verirdi. Sifətində tonqal alovundan düşən qırmızılıq vardı, saçları tünd qaraydı, gözləri almaz dənələri kimi parlayırdı.

– Salam, Su-su. – Nəhayət, Kişi dilləndi. – O günlər sən mənə çox şəfqətlə baxırdın, o günlər indi arxada qalsa da, lap bu yaxınlarda olmuşdu...

– Mən sənə ona görə şəfqətlə baxırdım ki, sən tlunget qəbiləsinin başçısısın, – qız dərhal cavab verdi. – Çünkü sən böyük və güclü idin.

– Bəs indi?

– Axı bu çoxdan olub, onda balıq ovu təzəcə başlanmışdı. O vaxt hələ cadugər Braun sənin beynini doldurub özgə yola salmamışdı.

– Axı mən sənə demişəm ki...

Su-su əlini qaldırdı və onun hərəkəti Kişi yadına Qnobu saldı.

– Biliyəm ki, hansı sözləri demək istəyirsən, Kişi. Sənə cavab verirəm. Əzəldən belədir ki, suda balıq, meşədə heyvan özünə oxşayanı əmələ gətirir. Bu çox yaxşıdır. Qadınların da işi belədir. Qadınlar özüne oxşayanları doğmalıdır və hətta qız hələ ərə getməmiş analığın minbir əziyyətini hiss edir, döşlərində ağrı hiss edir, totuq uşaq qollarının boynuna dolandığını duyar. Və günün birində bu hiss onun bütün varlığına hakim kəsiləndə, qız xəlvəti özünə ər seçir, elə bir ər ki, onun uşaqlarının atası ola bilsin. Mən də sənə baxanda belə düşünür-düm, görürdüm ki, böyük və güclüsən. Bilirdim ki, sən ovçu və döyüşçüsən, gələcəkdə mən iki nəfərin əvəzinə yemək istəyəndə, mənə hər şey verməye qadir olacaqsan və ya, mənim köməksizliyim çoxalanda müdafiə edə biləcəksən. Ancaq bu, qabaqlar olmuşdu, sonra isə cadugər Braun bizim diyara gəlib səni öyrətdi...

— Düz deyil, Su-su. Mən ondan ancaq xeyirxah kəlamlar eşitmışom...

— ...ki öldürmək olmaz? Bilirdim ki, belə deyəcəksən. Onda özün kimi olanları doğuzdur, eləsini ki, öldürə bilməsin, bundan ötrü bizim Tana-tay qəbiləsinə gəlmə, sənə deyildi ki, vaxt gələcək, Qarğı Canavarla tutuşacaq. Bunun haçan olacağını mən bilmirəm — bunu bilmək kişi işidir, ancaq mən onu bilirəm ki, o vaxtacan mən çoxlu döyüşü doğmalyam.

— Mənə qulaq as, Su-su...

— Kişi olsaydin, məni ağacla döyər, özünə tabe edərdin, — Su-su nifrət dolu səslə güldü. — Sən isə... al, götür. — Qız sap qomunu Kişin ovçuna basdı. — Mən özümü Kişə verə bilmərəm, ancaq qoy o, sapi götürsün. Bu ona yaraşır. Əsl arvad işidir.

Kiş sap qomunu tulladı, hirsində sıfətinin bürünc rəngi qaraldı.

Su-su davam edirdi:

— Gör sənə nə deyirəm... Qədim bir adət var, onu sənin atan da qəbul etmişdi, mənim atam da. Döyüşdə uduzmuş adamın baş dərisini qalib çıxarı, saxlayırdı. Bu çox yaxşıdır. Ancaq qarğadan üz döndərdiyinə görə, sən daha da artıq etməlisən: sən mənə baş dərisi yox, başın özünü götirməlisən, iki baş götirməlisən. Onda mən sənə sap qomu yox, bəzəkli kəmər və qını üstündə olan uzun rus biçağı verərəm. Onda mən yena də şəfqətlə sənə baxaram və hər şey yaxşı olar.

— Belə... — Kiş düşüncə içinde dedi. — Belə...

Sonra çevrilib qaranlıqda yox oldu.

— Yox, Kiş! — qız onun arxasında qışkırdı. — İki baş azdır, aşağısı üç baş gətir.

Ancaq Kiş öz yenini inamından dönmədi: qabaqkı kimi yaşayır və öz qəbiləsinin adamlarını keşiş Cekson Braunun öyrətdiyi nəsihətlərə əməl, etməyə çağırıldı. Nə qədər ki, balıq ovu davam edirdi, o, Tana-nau adamlarına mehəl qoymur, başqa qəbile qadınlarının təhqir və məsxərəsini eşitməzliyə vururdu. Balıq ovu başa çatandan, duzlanmış və qurudulmuş balıq ehtiyatını toplayandan sonra Qnob öz qəbiləsiyle Tana-nau çayının yuxarılarına ova getdi. Kiş onların yola necə hazırlaşdığını görürdü. Ancaq ibadət prosesinin incəliklərini yerinə yetirir, dua edir, xorda güclü, tünd bas səsiyle oxuyurdu.

Müqəddəs Cekson Braunu bu tünd bas səs və Kişin digər keyfiyyətləri riqqətə getirirdi, müqəddəs ata onu ətrafdakıların hamisindən etibarlı sanırdı. Bir dəfə Meklrot buna şübhə ilə yanaşdı: o, dua

edənlərin müraciətinə inanmırı və düşündüyüni ucadan deməyə də utanmırı. Ancaq mister Braun geniş düşünən adamdı və bir uzun payız gecəsi o, ağız dolusu öz düzgünlüğünü sübuta yetirdi, axırda tacir Meklrot təslim oldu:

— Daha sözüm yoxdur, Braun, ancaq, əgər Kiş ikinci il də tab gedirəsə, onda mən de qatı xristiana çevriləcəyəm.

Əlinə düşən giroveni fövtə vermək istəməyen mister Braun müqəviləni kişiyana el sıxmaqla təsdiq etdi və ölümdən sonra Meklrotun ruhunun hara gedəcəyi Kişin davranışından asılı vəziyyətə düşdü.

Ancaq bir dəfə, yerə ilk qar düşəndə müqəddəs Georgi torpağına təzə xəbər yayıldı. Tana-nau qəbiləsindən patron almağa gəlmış adam səhbət elədi ki, Su-su cəsür gənc ovçu Nikuya meyl edir. Ni-ku qoca Qnobun ocağı başında qızdan ötrü kaklan başlıq qoyub. Məhz bu vaxt müqəddəs Cekson Braun çaya aparan meşə ciğirində Kişə rast gəldi. Kiş qoşquya ən yaxşı itlərini keçirmişdi, kirşədə bir cüt ən uzun və gözəl xizək vardi.

— Hara belə gedirəsən, Kiş? Ova? — mister Braun hindu ləhcəsində soruşdu.

Kiş bir neçə anlıqə nəzərlərini onun gözlərinə zillədi, sonra itləri terpətdi. Ancaq bir az sonra o çevrilib, diqqətli baxışlarını təzədən müqəddəs ataya zillədi:

— Yox, mən düz cəhənnəmə gedirəm.

* * *

Balaca sahədə yarıyacan qara bələnmiş üç viqvam vardi. Mürgülü meşə hər yandan viqvamları dövrəyə almışdı. Viqvamların üstündə mavi göyə sarı tənbəl-tənbəl tüstü qalxırırdı. Nə külək, nə bir səs-səmir vardi; qardan və sükutdan savay heç nə yoxdu. Yurd yerində adı uğultu da nəzərə çarpırmırdı, ovçular maral sürüsüne rast düşmüş. Ov uğurlu olmuşdu. Uzun süren qənaətdən sonra bolluq yaranmışdı və indi, gündeñ günorta çığı ovçular maral dərilərindən düzəldilmiş viqvamlarında bərk yuxuya getmişdilər.

Girəcəyində beş cüt xizək olan viqvamın karşısındaki tonqal yanında Su-su oturmuşdu. Başını dələ dərilərindən düzəldilmiş örtükle sariyaraq, uclarını bərk-bərk boynuna dolamışdı. Əlcəksiz əlləri isə öyrəncəli tərzdə dəri kəmərə son naxışlar salırdı.

Viqvamların arxasında hardasa bərkdən it hürdü, dərhal da səsini kəsdi. Su-sunun arxasındaki viqvamda atası yuxuda xoruldayıb inildədi.

"Pis yuxu görür, – deyə qız düşünüb gülümsündü... – Atam qocalır, onszu da çox yemişdi, gərək axırıncı maral qışını ona verməyəydim".

Qız kəmərə daha bir muncuq tiki, ətrafinı bəzədi, tonqala çırpı atdı. Sonra uzun müddət nəzərlərini oda zillədi və bərk qar üstündə xırçıltı eşidib başını qaldırdı.

Qarşısında belinə atlığı kisənin ağırlığından azacıq əyilmiş Kiş dayanmışdı. Kisə maral dərisine bükülmüşdü. Kiş elindəkini biganə tərzdə qar üstə atıb, tonqalın yanında oturdu. Uzun müddət sakitcə bir-birlərinə baxırdılar.

Nəhayət, Su-su dilləndi:

– Sən uzaq yol gəlmisən, Kiş. Müqəddəs Georgi torpağından, uzaq yol.

– Eledir, – Kiş mizildandı, o, kəmərə baxır, gözəyarı onun ölçüsünü aydınlaşdırırdı. – Bəs biçaq hanı?

– Budur, – qız gödəkcəsinin altından çıxardı, alovun işığında biçağın tiyəsi bərq vurdu. – Yaxşı biçaqdır.

– Ver bura, – Kiş emredici tərzdə dedi.

– Yox, Kiş. – Su-su güldü. – Bəlkə onu gəzdirmək sənin qismətin deyil.

– Dədim, ver bura, – Kiş bayaqkı səsiylə dedi. – Mənim qismətimdir.

Su-sunun baxışları oğlanın yanındaki bükülüyə dikildi və qız kisənin altındaki qarın yavaş-yavaş qızardığını gördü.

– Bu qandır, Kiş? – qız xəbər aldı.

– Hə, qandır. İndi mənim kəmərimi və uzun rus biçağımı ver.

Birdən Su-su qorxdı, ancaq Kiş qaba bir hərəkətlə dərtib kəməri alanda qızı sevinc dolu bir hiss çuğladı. Qız şəfqətlə oğlana baxdı, döşlərində ağrı hiss etdi və totuq uşaq qolları sənki boynuna dolandı.

– Kəmər ariq adam üçündür. – Kiş tutqun tərzdə dedi və belinə dolayıb, dəmir barmaqlığı birinci dəliyi keçirtdi.

Su-su gülümsündü, gözləri daha da qılıqlı oldu. Qız yeniden boyununa dolanan totuq qolların xoş təmasını hiss elədi. Kiş gözəl oğlandı, kəmər isə çox dar tikilmişdi; axı o, ariq adam üçün nəzərdə tutulmuşdu. Nə fərqi vardı ki? Qız bundan sonra o qədər kəmər tiksin ki!..

– Bəs qan? – qız ümidi içinde çırpına-çırپına soruşdu.

– Bəs qan, Kiş? Axı bunlar... bunlar... başdır?

– Hə.

– Görünür, təzəcə kəsmisən, yoxsa qan donardı bu saxtada.

– Çox da soyuq deyil indi, qan isə təzədir, lap təze.

– Ah, Kiş! – Qızın cöhrəsindən sevinc əlinirdi. – Sən onu mənim-çün getirmişən?

– Hə, səninçün.

Kiş maral derisini qaldırıb silkelədi və başlar qarın içində düşdü.

– Üç? – oğlan batqın səslə piçildədi. – Yox, azi dörd dənə olmalıdır.

Ancaq Su-su sanki daşa dönmüşdü. Başlar qızın karşısındaydı: Ni-kunun nazik sıfəti, Qnobun qoca, qırışmış üzü, üst dodağı sanki tebas-süməndən dərtilmiş Makamuk və nəhayət, sanki həmişə göz vuran Nos-sabok. Tonqal işığında onların altındakı qarın qırmızı dairəsi get-gedə böyüyürdü.

Qnobun başı altındakı qar əridi və baş canlıyımış kimi Su-Sunun ayaqları altına diyirlərində. Ancaq qız qumıldanmadan oturmuşdu, Kiş də tərpenmirdi, baxışları inadla qızı zillənmişdi.

Hardasa meşədə şam ağacı üstündəki qar yükündən azad oldu, yerə dəyən ağır qarın səsi dərədə batqın bir əks-səda verdi. Ancaq onlar hełə də səssizcə oturmuşdular. Ağ Diş tonqalın yanına qaçanda qısa gün başa çatır, yurd yerinə kölgə sürünləndi. İt qovulub-qovulma-yacağını anlaması üçün aralıda dayandı, sonra yaxın gəldi. Ağ Dişin bədəni nədənsə gərildi, belindəki tükü biz-biz dayandı. İt səhvəsiz tanış qoxuya sarı gedib sahibinin başı yanında durdu, ehtiyatla iylədi və uzun, qırmızı diliylə onu yaladı. Sonra yera uzanıb, çənəsini göydəki ilk tutqun ulduza sarı qaldıraraq canavar kimi uzun-uzadı uladı.

Su-su özünü gəldi. Qız kişə baxdı, oğlan rus biçağını qinindən çıxararaq, inadla Su-suya göz qoyurdu. Kişin sıfəti kəskin və amansız idi. Oradan Su-su öz taleyini oxudu. Başını açaraq qalxdı. Sonra ətrafına uzun-uzadı nəzər saldı – meşənin ətəyinə, göydə göz vuran ulduzlara, yurd yerinə, qar içindəki xizəklərə – bütün bunlar onun həyatıydı. Zəif külək qızın saçının bir çəngəsini ayırib oynatdı. O, dərindən köks ötürərək başını çevirdi və açıq sıfətini küləyə tutdu.

Sonra Su-su bundan belə heç vaxt doğa bilməyəcəyi balaları haqqda düşünüb, Kişə yaxınlaşdı və dedi:

– Mən hazırlam.

YADDAN ÇIXMAYAN ADAM

La Perl içini çəkə-çəkə qarın üstüyle qaçırdı. O, tövşüyə-tövşüyə öz taleyinə, Alyaskaya, Nom şəhərinə, qumara və bir də, bir də indicə bıçaqla vurub öldürdüyü adama lənət oxuyurdu. Barmaqlarındakı insan qanı artıq soyumuşdu. Amma o dəhşətli mənzərə hələ də gözləri öündən getmirdi: stolun küncündən yapılan adamın yavaş-yavaş dəşməyə yixiləşməsi, ətrafa səpələnən fişkalar¹, dağılmış kartlar, içindəkilərin qorxudan tir-tir əsməsi, xəzinədarların çəşqin-çəşqin baxması, dəmir pulların ölü sükütu, camaatın təlaşı və nəhayət, köməyə çağırın dəhşətli, əturpədici bağırtı. Məhz bu bağırtı onu aradan çıxmaga məcbur etdi. Və bundan sonra bütün şəhər ayağa qalxıb bir-birinə dəydi.

“Şeytanlar cəhənnəm zəncirini qırdılar!” deyə o, istehzayla güldü, gecənin zülmetində gözdən itdi və sahile tərəf qaçı.

Qapılar taybatay açıldı. İçeridən gələn işıq səli ətrafi büründü. Adamlar otaqlardan, çadırlardan, rəqs salonlarından çıxıb qışqırışa-qışqırışa qatılı qovmağa başladılar. Camaatın hay-küyü, itlərin hürüməsi onu var gücübə qəçməgə məcbur edirdi. Arxadan gələn səslər yavaş-yavaş azalırdı. Yəqin ki, təqib edənlər axtarışlarının boşça çıxdığını görüb əsəbileşmişdilər. Amma kiminsə kölgəsi xəlvətcə və inadla onu izləyirdi. Geriyə boylandı. Həmin kölgə göründü. Kölgə gah ağ örpeyə bürünüş açıq düzəndə tutqun qaraltıya dönür, gah da qarlı havanın qalın duman yorğanı içində əriyib yox olurdu. Elə bil kölgə hardansa, yaxın bir yerden çıxmış və düz onun dalınca yüyürmüşdü. La Perl astaca donquldandı. Səsində yorulub əldən düşmüş qadın heysizliyi vardı. Buna baxmayaraq, o, buz dolanbacların daha dərinliklərinə, qızıllaxtaranların qazdığı quyulara tərəf yürüdü. Birdən ayağı yera basdırılmış yöndəmsiz payalara və bir yığın kəndire dəydi, yixildi, rəngi-ruhu qaçıdı. O, sira ilə düzülmüş və buz bağlamış ağacların üstüne düşmüştü. Başı gicəlləndi, üräyi guppultu ilə döyünməyə başladı. Nəfəsi də təngişdi. Az sonra ona elə gəldi ki, nəhayət, təqibdən canı qurtardı. Addımlarını yavaştırdı. Amma gecənin qaranlığında həmin tanış kölgə yenə də göründü. La Perl dərhal yerindən götürüldü. Qəflətən beyninə bir fikir girdi: bu, onun xofunu sərinlətdi. Ona, qumar oynayan bir adama, kölgənin qətiyyəti, inadkarlığı sərsəm bir

ışarə kimi göründü. Ona elə gəldi ki, dilsiz-ağızsız bu kölgəni lap tale özü göndərib. Məğlubiyyət və ya qələbelərə xitam verməkçün son oyununu gözləyir. Xoşbəxt La Perl işıq ucu görünən anlara çox nadir hallarda inanır. Bu vaxt ağıl və kamal zamanı da qabaqlayıb, öz çərçivəsindən çıxıb əbədiyyət üzərində dalgalanır və öz gələcəyini tosa-düfürn aćdıgi səhifələrdə oxuyur. Şübhəsiz, indi yalnız bu anların vaxtıydı. Buna görə də o, sahildən uzaqlaşdı. Ağ örpeyə bürünüş addabudda meşə zolağına tərəf qaçı, yaxınlaşan və lap aydın görünən kölgə onu daha qorxutmadı. Amma taqətdən düşmüdü. Talaciqda dayandı və qəfildən geri döndü. Sağ əlindeki əlcək sürüşüb düşdü. Ulduzların solğun işığında tapançası parıldadı.

— Atmayın, mən silahsızam...

Kölgədən adam səsi gəldi. La Perlin dizləri əsməyə başladı. Hiss etdi ki, hətta topuqları da yüngülce titrəyir.

Əlbəttə, əgər “Eldorado” restoranının dəmir oturacaqlarından birində əyləşən və bu hadisəni öz gözləri ilə görən Uri Bramın tapançısı üstündə olsayıdı, bəlkə də həmin gecə hər şey başqa cür olacaqdı; yoxsa ona nə düşmüdü ki, özünə tamamilə bab olmayan bir adamın dalınca bu qədər yol qaçın. Amma nə fərqi var, ya elə, ya belə?! Bram bir də təkrar etdi:

— Atma, görürsən ki, mən əliyalınam.

— Bəs onda məni niyə qovursan? — deyə qumarbaz tapançanı aşağı saldı. Uri Bram ciyinlərini çəkdi.

— Bunun nə dəxli var? İstəyirəm ki, mənimlə gedəsən.

— Hara?

— Bax, düşərgənin o başındakı komaya. Mənimkidi.

La Perl yerindən tərpənmədi və ürəyində bütün gözə Görünməz qüvvələri şahidliyə çağırıldı. Yalnız və yalnız ona görə ki, gəlib Uri Bramın sərsəmliyinə tamaşa etsinlər, doyunca gülsünlər. Nəhayət, soruşdu:

— Axı, sən kimsən? Məni nə hesab edirsən? Elə bilirsən tələyə düşəcəyəm? Ay-hay...

— Bura bax, mən Uri Bramam. Komam isə ordadı, düşərgənin başında. Səni tanımiram. Amma sən canlı bir adamin bağırsaqlarını tökdün, əllərin hələ də qanlısı. Sən qatilsən və hamı səni axtarır. Gizlənməyə də yerin yoxdu. Mənim komam var, heç olmazsa...

— Yaşamaq isteyirsənsə, səsini kəs — deyə La Perl onun sözünü ağızında qoydu. — Yoxsa sənin də işini bitirəm. Xəbərsiz-ətərsiz. Vallah

¹ Fişka – müxtəlif qumar oyunlarında işlənən daş, marka

oldurərəm səni! Koma-zad qulağıma girmir. Görmürsən məni bütün şəhər təqib edir? Onlar məni yerin deşiyindən də olsa tapıb çıxaralar. Burdan əkilmək istəyirəm! Əclaflar! Ax, dəli şeytan deyir qayıt geri. Get bir-ikisinin də bağırsaqlarını tök yere! Görüm onları lənətə gəlsin! Vallah, qarşıma çıxanın bağırsağını tökəcəyəm, köpək uşağı! Həyat bə nədi? Budu da – murdar bir oyundu. Onsuz da bezmişəm həyatdan!

Birdən onu vahimə basdı, qorxusundan səsini kəsdi. Yalqızlığını hiss etdi. Uri Brama da elə bu lazımdı. Dərhal vəziyyətdən istifadə etməyə çalışdı. Bu adamın sən deyən gözəl və qeyri adı nitqi yox idi. Və o, ömründə indiki kimi uzun danışmamışdı. Yalnız bircə dəfə uzun bir əhvalat danışacaq, vəssalam. Onu da burda yox, başqa yerde.

– Elə isə, gedək mənim komama. İnan, səni elə gizlədərəm ki, heç kəsin aqlına gəlməz. Yemək də çoxdu, nə qədər istəyirsən. Yoxsa aradan çıxa bilməzsən. Nə itin var, nə da sursatın. Dəniz də buz bağlayıb. Yaxınlıqda bircə Sent Maykl Fortudur¹. Amma yəqin ki, bu xəbər oradakı Anvik şəhərinə səndən daha tez çatacaq. Özün bil, başqa yolun yoxdur. Bir az gözlə. Qoy ara sakitləssin. Bir ay keçər, bəlkə də lap tez. Heç səni yada salan olmayıacaq. Baş qarışacaq, hamı Yorka qayidacaq. Sən lap camaatin içində gizlənəcəksən. Heç kəs bundan şübhələnməz. Qorxma, mən ədalətli adamam və ədalet haqqında öz mülahizələrim var. Səni elə vermək niyyətim də yoxdu. Mən axı onlar kimi düşünmürəm. Öz ağlıma nə gəlib?

Uri qatilin cibindən dua kitabını çıxartdığını gördü və susdu. Şimal qütb parıltısının göy qübbəsinin şimalı-şərq tərəfindən düşən sarımtıl işığında La Perl Uri Bramı papağını çıxartmağa və müqəddəs kitaba and içməyə məcbur etdi. Bram bu müqəddəs andı heç vaxt pozmamışdı. Pozmadı da...

Qumarbaz qapının kandarında bir an ayaq saxladı. Qəflətən onu xilas etmək istəyən adamdan şübhələnməyə başladı. Bu adamın qəribə hərkətləri qatili təəccübəldirmişdi.

Şəmin tutqun işığında otağa göz gəzdirdi. Burda yad adam yox idi və otaq kifayət qədər rahat görünürdü. Ev sahibi qəhvə hazırlayana kimi o, cəld papiros bükdü. Otağın istisi qonağın əzələlərini boşaltdı və o, laqeyd-laqeyd arxasını stula söykeyib ev sahibinin sifətini papirosun əyri-üryü tüstüsü arasından diqqətlə süzməyə başladı. Bu, güclü

bir insan sıfətiydi və bu gücün arxasında sonsuz insan səbri gizlənmişdi. Və o, yəqin ki, bu gücü boş yerə sərf etməzdi. Sifətindəki dərin qırışlar çapıqları xatırladırdı. Görkəminə diqqətlə baxan adamlar orada xeyirxahlıq, yaxud üzüyolalıq əlaməti görməzdilər. Qalın qaşları altından boz gözlərinin soyuq baxışları adamı üzüdürdü. Çuxura düşmüş yanaqlarından sallanmış sümükleri sıfətini bir az da eybəcərləşdirmişi. Çənesinin quruluşu bu adamın kor-koranə sərtliyindən, ərköyünlüyündən xəbər verirdi. Alnı geniş deyildi və bu, onun yeri gələndə amansız olduğunu göstərirdi. Səsində, sıfətindəki bütün cıgilərdə – burnunda, dodaqlarında və alnındaki qırışlarda həddindən artıq kobudluq vardı. Ömrü boyu tək yaşamağa adət etmiş adamlar belə ola bilərdi. Bu adam da heç vaxt özgə sözü ilə oturub durmamış, heç kəsdən də kömək ummamışdı. Uzun, qaranlıq gecələrdə beynindəki fikirlərlə mübarizə aparanda belə gündüzlər üz-gözündə gecəki düşüncələrdən əsər-əlamət görməzdi. Dünyagörüşü dar olsa da, məqsədi həmişə aydın idi. Təbiətə yüngül xüsusiyyəti La Perl Uri Bramdan baş aça bilmirdi. Düzü baş açmağa heç halı da yox idi. Əger Uri oxuyub şənlənsəydi, yaxud ah çəkib kədərlənsəydi, bəlkə də onu asanlıqla başa düşmək olardı. Hətta La Perl onun "tapmaca cizgilərini" də açar və nə yuvanın quşu olduğunu söyleyirdi.

– Mister, mənə kömək edin, – deyə Uri əmr etdi. – Gərək çağınılmamış qonaqları da qarşılımağın hazır olaq.

Yalnız bundan sonra La Perl özünü ev sahibinə təqdim etdi və dərhal işə kirişdi. Urinin taxtı otağın uzaq küncündə, divarın dibindəydi. Taxt yönəmsiz şalbanlardan düzəldilmişdi. Üstünə mamır döşənmişdi. Ayaqları da necə gəldi kəsilmiş qeyri-bərabər ölçülü şalbanlardan düzəldilmişdi. Taxtin divar tərəfindən Uri mamırları və şalbanların üçünü söküb çıxartdı. Uclarını mişarladı və təzədən yerinə elə qoydu ki, taxtin küncündə boş yer qalsın. La Perl anbardan bir-iki kisə un getirdi. Onları divarın yanında döşəməyə düzüb taxtin altına itəldi. Uri bu un taylarının üstünə əlavə iki dənə də uzun kisə saldı, üstünə mamır döşədi. Sonra adyalı onların üstünə çəkdi. La Perl bunun üstündə yatmaliydi. Taxt başdan ayağa kimi dəri ilə örtülmüşdü və heç kəsin aqlına gəlməzdii ki, onun altında kimsə gizlənib.

Bir neçə həftə ərzində hökumət orqanları gərgin axtarış apardı. Nomda ev qalmadı. Hər yeri ələk-vəlek elədilər, amma La Perli tapa bilmədilər. Doğrusu, Uri Bramın komasına heç kəs bir elə əhəmiyyət

¹ Sent Maykl Fortu – Npton körfezi sahilində yerləşir

vermədi. Kimin ağlına gələrdi ki, Con Randolphun qatili məhz burada gizlənmişdir.

Axtarışlar çoxdan qurtarmışdı. La Perl bütün günü komada var-gəl edir, elə hey kartları düzür, saysız-hesabsız papiros çekirdi. O, sabit adam deyildi. Şən-zarafatçıl səhbətləri xoşlaşa da, tez bir zamanda Urinin qaradınməzliyinə alıdı. Uri ilə səhbət adətən çox qısa olurdu. Ya təqibçilərdən, ya da yolların vəziyyətindən, yaxud da itlərin qiymətindən qısaca danışardılar.

La Perl kartda udmağın yollarını tapmağa möhkəm girişmişdi. Bütün günü kartları qarışdırıp paylayırdı. Müxtəlif əməliyyatları, öyrəndiyi firıldaqları qeyd edirdi. Yenə kartları qarışdırır, təzə bir fənd axtarış tapırırdı. Nəhayət, bu məşgülüyyət də onu təngə getirdi. Başını stolun üstünə qoyub yadına şəhərin səsli-küylü qumarxanalarını saldı. Xəyalında qumar otaqlarında kart paylayan oyuncuların coşqunuğu, gözətçilərin növbə ilə oyunlara ac gözlükə tamaşa etməsi, diyirlənən ruletka şarı canlandı. Belə anlarda o öz yalqızlığını daha çox hiss edir, uğursuzluğu haqqında düşünürdü. Və çox vaxt hərəkətsiz halda oturub gözlərini bir nöqtəyə zilləyirdi. Bəzən içində coşan amansızlıq onun hiddətli ehtiraslarını daha da qızışdırırdı. Heyat çox vaxt onunla sərt rəftar etmişdi, buna görə də həyatı sevmirdi.

– Heyat çirkin bir oyundu.

Hər dəfə bu sözləri təkrar edə-edə La Perl taleyindən, qismətin-dən gileyənlərdi.

– Bəxtim yoxdu. Əlim heç vaxt götərmir. Məni anadan olandan aldadıblar. Hətta ana südündə də aldanmışam. Bir vaxt anam nişanlanmış kartlarla oynamaya məcbur edilib. Guya mənim ayağım düşməyib, anamın məglubiyyətinə səbab mən olmuşam. Məgər mənim günahım var? Axi niyə mənə uduzulmuş kartlar kimi baxıb? Onun uduzmasında mənmi günahkaram? Axi niyə anam mənə elə bir qüvvət verməyib ki, heç olmasa qumarda bir dəfə udum? Bəs, başqaları niyə bu imkani əldən vermir? Axi mən niyə Sitle gəldim? Nə üçün göyərtədə veylləndim? Hardan gəlib çıxdım? Lap donuz kimi yaşayıram. Görürsünüz, hər şey və hamı elə bil mənə qarşı yönəldilib? Az qala bankı udacaqdım. Ömrümdə bu qədər pul görməmişdim. İndi bildim nə üçün? Elə buna görə də, Con Randolph kart atdı və eyni vaxtda fişkaları qabağa itələdi. Əcəb oldu onunçün. Cəhənnəm olsun qoy! Dilini qarnına soxayıd. Heç olmasa, mənə də bəxtimi sınamağa imkan verəydi. O bili-

di ki, bankı udacağam. Axi, niyə son anda özümü ələ ala bilmədim? Niyə, hə?

La Perl hirsindən döşəməni yumruqladı və hər şeyə lənət yağırdı.

Adətən onun belə sarsıntılı dəqiqələrində Uri Bram səssizcə, hərəkətsiz dayanıb bu mənzərəni izləyirdi. Yalnız boz gözləri qaralır, baxışları dumanlanırırdı. Sanki bu hərəkətiylə La Perlin deyinməsinin maraqsız, boş bir şey olduğunu bildirirdi.

La Perlə bəlliyydi ki, onunla Urini heç bir ümumi cəhət birləşdirmir. Bəs necə oldu ki, Bram onu xilas etdi, təqibdən qorudu? Bu, onu çox təəccübəldənirdi. Amma vaxt da yetişmişdi. Adamların ürəyindəki intiqam hissi onların qızılı olan məhəbbətini söndürə bilmirdi. Beleçə Con Rondolfun ölümü artıq şəhər tarixinin arxivinə düşmüdü. Əlbəttə, qatil tapılsayıdı, şübhəsiz, camaat öz işini bir kənara qoyub ədalət məhkəməsinin hökmünü gözləyərdi. Təəssüf ki, qatili axtarış tapmaq daha onlar üçün birinci dərəcəli vəzifə ola bilmədi. Çayın dibində qızıl yatırıldı. Sahildəki qumlar hələ öz qiymətini itirməmişdi. Dənizin donu açılanдан sonra isə adamlar öz kisələrini ciyinlərinə salıb o yerlərə gedəcəkdilər. Burada onları dünyanın bütün naz-neməti gözləyirdi.

Bir gecə La Perl Uri Bramla birlikdə itləri kirşəyə qoşdu və onlar ağ qarla örtülmüş cığırla cənuba yollandılar. Daha doğrusu, Sent Maykl Fortuna çatmamış sahilboyu şərqə təref üz tutdular. Alçaq sira dağları. Təpəlikləri aşış Anvik çayının yanından ötdülər və düz Yukona gedib Koyukuk, Tanan və Minuk şəhərlərini arkada qoyaraq iki dəfə qütb dairəsini keçib böyük bir düzənliyə çıxdılar və burdan cənuba döndürlər. Bu, həddindən artıq üzüçü bir səyahət idi. Və La Perl heç cür başa düşə bilmirdi ki, Uri Bram niyə onu bura özüylə getirib. Nəhayət, Uri dedi ki, düzənliyin o tayında – İqlidə onun öz sahəsi var və orada adamlar işləyirlər. İql şəhəri düz sərhəddə yerləşirdi. Onun bir neçə milliyində yerləşən Kyudaxi istehkamlarının kazarma-ları üstündə Britaniya bayraqları yellənirdi. Bundan sonra Douson, Pelli, Beşbarmaq, Vindi Arm, Linderman, Cilkut və Dayya gəlirdi.

Onlar İql şəhərini də ölüb dayandılar. Bu, onların son dayanacağıydı və burda ayrılmalyırdılar. La Perl arxayıñ id. Ətrafdan baharın iyi gəlirdi. Günlər ərazisi ilə mənzil başına gedib çıxmaliydi. Sanki azadlıq lap qulağının dibində idi. Hər təzə gün gəldikcə o da təzə həyata yaxınlaşırırdı. Dünya geniş dünyayı və gələcək yenə ona işqli görüñürdü. Səhər yeməyi zamanı La Perlin keyfi lap durulmuşdu. Fit çalır,

astadan mahni oxuyurdu. Uri itləri qoşquya qoşdu və yola düşməyə hazırlaşdı. Hər şey hazır idi. Amma La Perl yola düşməyə hazırlaşanda Bram sönmüş odun parçalarını tonqala yaxın getirdi, üstündə oturub soruşdu:

– Sən heç Ölü Atlar Yolu haqqında eşitmisənmi!

Onun baxışları qayğılarla dolu idi. La Perl suali başa düşmədi və ciyinlərini çekdi.

– Bəzən həyatda elə adamlar olur ki, onları yaddan çıxartmaq, unutmaq çox çətindir, – deyə Uri astadan, tələsmədən səhbətə başladı. – Mən belə bir adamla görüşmüşəm. Bax, dediyim həmin Ölü Atlar Yolunda. 1897-ci ildə qarlı dağ aşırımlarını keçmək çoxlarının həyatı bahasına başa gəlib. O vaxtdan bu aşırımların adı beləcə qalıb. Bir vaxt buralarda atlar buz heykəllərə dönüb və Skaquyadan Bennet¹ qədər dağlarda bütöv at cəmdekləri sıralanıb. Qarlı aşırımları keçərkən yük dolu bu atlar sürüşüb dərələrə düşmüş, tike-tikə olmuşlar. Bəziləri isə uçurumlarda can vermiş, dolu kisələrin ağırlığına tab götirməyib bataqlığa düşmüş, lehməli sularda boğulub ölmüşlər. Mən dəhşətli mənzərələrin şahidi olmuşam. Adamların bu dilsiz – ağızsız heyvanlara necə əziyyət verdiklərini, onları ölüne kimi qovduqlarını gözlərimlə görmüşəm. Atlar ucuruma düşəndən sonra heyvanların sahibləri təzədən sahilboyuna qayıdır təzə atlar alırdılar. Bəziləri hətta bu yaxıq heyvanları öldürmək üçün əziyyət də çəkmirdi. Onları elə beləcə taleyin hökmünə buraxırdılar. Amma bu aşırımdan keçməzdən əvvəl atların yəhərlərini və nallarını çıxarıb saxlayırdılar. Qarlı dağ aşırımlarından keçən bu adamların ürəyi elə bil daşdan idi, onlar azgınlışmışdılar.

Belə günlərin birində məhz orada böyük bir ürək sahibinə rast gəldim. Yaxşı və vicdanlı adam idi. Elə bil lap peyğəmbər övladıydı. Dincəlmək vaxtı gələndə o, atların belindən yüksəkleri boşaldı, bu zaman heyvanlar rahat nəfəs alırdılar. Atların yeminə yüzlərlə dollar xərcləyən bu adam heyvanların sürtülübü yara olmuş bellerini yorğanla örtərdi. Amma o biri sahibkarların atlarının belinə baxanda adam dəhşətə gəlirdi. Yəhərlərin altında dərin yaralar irin bağlamışdı. Nalları sürtüb təmizlədikdən sonra bu adamlar yaxıq heyvanları dırnaqlarından qan axana kimi qovardılar, amma mənim rast gəldiyim adam isə cibindən son dollarını belə nalların mismarına verərdi. Biz onunla bir

¹ Skaqua, Bennet – sal qayalı dağlarda şəhər adları

yorğan altında yatırdıq, bir qabdan çörək yeyirdik. Beləcə, dediyim bu yolda qan qardaşı olduq. Bu yollar ağillarını itirmiş və tanrınlı lənetləyə-lənetləyə ölü həmin adamların yoludur. Həmin adamlardan fərqli olaraq, mənim unuda bilmədiyim dostum bütün günü yorulsa da, həmişə yüyeni boşaldır, tapqırı çəkməyə vaxt tapırı. Göründüm ki, tez-tez o, bu sonsuz əzab dənizinə baxırdı. Gözlərindən acı yaşlar axırdı. Dağ aşırımlarında yaxıq atlar şahə qalxaraq imdad istəyirdilər. Qabaq ayaqlarını divarına direyirdilər. Elə bil pişiklər divara dırmaşırdı. O vaxt bütün yollar sıldırırm dərəyə düşən atların sümükleri ilə örtülmüşdü. Bu cəhənnəm yolunda mənim dostum heyvanlara o qədər nəvaziş, o qədər qayğı gösterirdi ki, atlar ruhlanırdı. Atlardan biri yixilsaydı, o, dərhal karvanı saxlayırdı. Həmin atı qaldırıb çıxartmalı idi. Belədə heç kəsin ona etiraz etməyə cəsarəti çatmadı. Qarlı aşırımı keçəndən sonra təxminən əlli yəqədər at qovub öldürən bir adam təzədən at almaq fikrinə düşdü. Biz bir ona, bir də dönüb öz atlارımıza baxdıq. Bizim atlarımız poni cinsli atlar idi. O, bize beş min dollar təklif etdi. Cibimizdə isə siçanlar oynasırdı. Amma yadımıza dağ yamaclarındaki zəhərli otlar, qarlı dağ aşırımları düşdü. Qardaşdan artıq hesab etdiyim dost isə bir kəlmə belə danışmadı. Sakitcə atlarını ayırdı. Sonra mənə baxdı. Biz bir-birimizi başa düşdük. Mən onun atlarını qovdum, o da mənimkiləri. Beləliklə, biz öz atlarımızın hamısını güllələdik. Öz əlli atını öldürən sahibkarın ürəyi az qala partlayacaqdı. Güllə səsləri və atların dəhşətli hayqırıları at almaq istəyəni özündən çıxarmışdı. Bizə ağızına gələni dedi. İndi bildin Ölü Atlar yolunda rast gəldiyim və özümə qan qardaşı hesab etdiyim həmin adam...

– Bildim, Con Randolph! – deyə La Perl onun sözünü tamamladı, dodaqları dartıldı.

Uri başını tərpədib dedi:

– Şadam ki, başa düşdün.

Amma La Perl qüssəliydi.

– Mən hazır – deyə o, bildirdi. – Gəl keçək əsas məsələyə, amma cəld ol.

Uri Bram ayağa durdu:

– Ömrüm boyu Allaha inanmışam, – dedi. – Bilirəm ki, tanrı ədalətli tanrıdır. Yəqin ki, indi yuxarıdan bizə baxır və taleyimizi həll etmək isteyir. Onu da bilirəm ki, o gözögürməz qüvvə bax, mənim bu sağ əlimin onun hökmünü yerinə yetirməsini isteyir. Mən Allaha o qə-

dər ürəkdən inanıram ki, hətta səninlə bərabər şərtlərlə atışmağa razıyam. Qoy o gözəgörünməz ilahi qüvvə son hökmü də özü versin.

Bu sözlərdən sonra La Perlin ürəyi sevincdən döyündü. O, Urinin itaat etdiyi gözəgörünməz qüvvəyə yox, yalnız təsadüfə inanırdı. Bu, həmin təsadüf ididir ki, indiyə kimi ondan öz köməyini əsirgəməmişdi; sahilboyu qar təpəcikləri arasında gecənin zülmətinə qaçanda da.

— Axı bizim birçə tapançamız var, — deyə La Perl etiraz yoxladı.

— Növbə ilə atacağıq, — deyə Uri Bram bəxti üzdə olan adamın xüsusi sistemli tapançasını çıxardı ve onu diqqətlə yoxladı.

— Onda gəl belə edək. Kimin birinci atacağını qoy kart desin!

Bəxti üzdə olan adamın bədəni istiləndi. Ürəyində kart oyununu götür-qoy etdi. Və o, Urinin sakitcə razılaşdığını görüb kartını cibindən çıxardı. Ona elə gəldi ki, bu dəfə də təsadüf mütləq ona kömək edəcək, günəş yenə də ona gülümsəyəcək. Cəld kartlardan birini çıxardı. Bunu ona görə etdi ki, sıfır paylayan adamı müəyyənləşdirsin. Bəxti getirdi. Sevincdən əsdi. Cəld kartı qarışdırıldı. Sonra payladı. Uri valet pik kartını çəkdi. Oynamaya başladılar. Urinin əlində heç bir kozır yox idi. Amma bəxti üzdə olan bu adamın iki tuzu, iki kozırı vardı. Həyat bu dəfə də onun üzünə gülmüşdü. Beləliklə, onlar əlli addım ölçüb məsafəni müəyyənləşdirdilər.

Uri dedi:

— İşdi, sən məni öldürsən, itləri də, sursatı da götür. Cibində onlara aid rəsmi mülki kağızları da var. Onları da götürərsən.

O çıyinlərini düzəldib dik ayağa qalxdı. Əlli metrlik məsafənin kənarında dayandı, və beləcə düz qəribinin üzünə baxdı. La Perl gözlərini qiydi. Arxasını şüaları ilə okeani yuyan günəşə çevirdi və nişan aldı. Teləsmirdi. Yaz yelinin ani viyiləti iki dəfə şam ağaclarını titretti və o, silahı aşağı saldı. Birdən dizi üstə çökərək tapançanı hər iki əli ilə bərbər tutub atəş açdı. Uri addım atıb əllərini yellətdi. Səndələyib qarın üstüne yığıldı. Gülə onun ürəyinə dəymədi, yoxsa elə oradaca qalardı.

Uri var gücünü toplayıb ayağa qalxdı. Tapançanı istədi, La Perlin könlündən ikinci dəfə atəş açmaq keçdi. Amma elə o dəqiqə bu fikri beynindən çıxardı. Belə hesab edirdi ki, onszu da təsadüf onun tərəfindədir. Əgər bu dəfə də hiyələ və firildaqlı işlətsə, sonra cavab verməli olacaq. Yox, o, bu oyunu vicdanla oynayacaq. Axı Uri ağır yaralanıb. Çətin ki, əlində bu ağır tapançanı saxlaya bilsin. Bəlkə heç dəqiq nişan ala bilməyəcək?!

La Perl kinayə ilə güldü və tapançanı yaralıya uzadıb dedi:

— Hə, bə deyirdin Allah var? Hanı, hardadı o?

— O, hələ son sözünü demeyib. O sözü eşitməyə hazırlaş...

La Perl Bramla üzbəüz dayandı. Sonra geri döndü. Hətta məsafəni uzatmaq da könlündən keçdi. Uri sərxoş adamlar kimi yırgalanırdı. Tapança çox ağır idi. Qorxurdu ki, onu saxlaya bilməsin. La Perl də elə bu fikirdə idi. Uri Bram tapançanın dəstəyindən yapışib əlini başı üstüñə qaldırdı. Sonra onu yavaş-yavaş gözünün önüne çəkdi. Bəxti üzdə olan adamın düz ürəyini nişan alıb çaxmağı çəkdi. La Perl hərəkətsiz qaldı, dərhal onun San-Fransisko haqqındaki arzuları dumalandı və söndü. Ayağının altında günəş işığına qərq olmuş bəyaz qar birdən qaraldı. O, bu dəfə piçilti ilə təsadüfü qarğıdı. Son dəfə belə kobut səhv buraxdığı bu amansız oyunu lənətlədi.

AĞILDANKƏMLƏR PALATASINDA SÖYLƏNMİŞ ƏHVALAT

— Mən? Yox, mən dəli deyiləm. Burada assistantlik edirəm. Heç bilmirəm, mən olmasaydım miss Kelsi və miss Cons nə günə düşərdilər. Bizim palatada iyirmi beş ağildankəm var, özü də, bunlardan daha betəri ola bilməz. Yaxşı, mən olmasaydım, onları kim yedirdərdi? Deliləri yedirtməkdən yaman xoşum gelir. Onlar heç bir əngəl törətmir, heç tördə də bilmirlər. Hərəsinin ya əlinə, ya ayağına nəsə olub, danişa da bilmirlər. Vəziyyətləri yaman ağırdır. Mən isə yeriyə bilmirəm, danişa bilmirəm, kefim çəkən hər şeyi edirəm. Ağildankəmlərlə gərək ehtiyatlı olasan, onları tələsik yedirmək olmaz. Belədə boğula bilərlər. Miss Cons bu sahədə böyük təcrübə qazandığımı söyləyir. Hər dəfə xəstəxanaya təzə dayə gələndə, dəliləri yedirtməyi mən başa salıram. Təzə dayə onları yedirdəndə ay gülürük ha! Dayə ağıldankəmi elə ləng, elə ehtiyatla yedirdir ki, ağızına səhər yeməyi qoşyanda şam yeməyinin vaxtı yetişir. Hə, bax onda mən dayəni başa salmağa çalışıram, təcrübəm çoxdur axı. Doktor Dalrimpl özü belə deyir, o isə ağızının sözünü bilən adamdır. Hər şeyi yerli-yataqlı eləsən, başı-havalı iki dəfə sürətlə içəri ötürə bilər.

— Adım Tomdur. İyirmi səkkiz yaşım var. Bizim binada mən hamı tanırı. Bura xüsusi binadır axı! Kaliforniya ştatında yerləşir, yerli siyasetbazlar onu yola verirlər. Hə, hə, bilirom. Mən lap çoxdan burda yaxıram. Mənə etibar edirlər. Dəqiqəbaşı mənə iş tapşırırlar və əgər mən ağildankəmlərlə məşgül deyiləmə, binada elədən-belə, elədən-elə qaçıram. Dəliləri çox sevirəm. Onlarla birlikdə olanda orasını fikirləşmək mənə lezzət verir ki, nə yaxşı, özüm başıhavalı, ağildankəm deyiləm.

Bura, bizim bu ev yaman xoşuma gəlir. Burdan savayı heç yeri xoşlamıram. Bir dəfə çıxıb getmişdim, özüm qayıtdım və mən təzədən bu binaya qəbul elədilər. Çox sağ olsunlar. Evdə yaşamağı xoşlayıram, bundan yaxışını isə əliçırraqlı axtarasan, tapa bilməzsən. Özüm də heç ağildankəmə oxşamıram, düz sözümdür. İlk baxışdan bunu anlamaq olar. Mən assistantəm. Başıhavalı üçün bu, böyük işdir. Kimdir başıhavalı? Kim olacaq, dəlilər. Elə bilirdim, sizə yaxşı məlumdur. Burda biz hamımız dəliyik.

Ancaq mən başqalarına bənzəmirəm. Hətta doktor Dalrimpl deyir ki, bizim bina üçün mən çox ağıllıyam,ancaq özüm bu barədə heç

kimə bir kəlmə də deməmişəm. Məncə, burda hamımıza xoşdur. Məni heç vaxt keçmə tutmur, başqa ağildankəmləri isə məlum məsələdir. Ağacların dalındakı o evi görüsüz? Orada ən pis keçməlilər yaşayır. Onlar öz evlərini klub adlandırır və and-aman edirlər ki, azadlıqda yaxşanılar kimi gün görürlər, bir balaca nasazdırılar, vəssalam. Oradakılari heç xoşlamıram. Keçmələri tutub yerde çapalayanda heç, başqa vaxtlar məni ələ salırlar. Əh, mənimcün dəxli yoxdur. Məni ki, keçmə yerə sərələmir, mən ki, başımı divara çırpmıram. Bəzən isə onlar dəli kimi ora-bura cumur, otağı ələk-vələk edib oturmağa yer axtarırlar. Ancaq ay oturdular ha! Ümidsiz keçməlilər lap zəhlətökəndirlər, bir az yolayaxınları isə quru bəylər kimi şəstlə gəzişirlər. Özümün keçməli olmadığıma elə sevinirəm ki! Keçməlidə xoşa gəlesi heç nə yoxdur. Boş yerə çənə döyməkdən savayı əllərindən heç nə gelmir.

Miss Kelsinin deməyindən belə çıxır ki, mən də çənədən boşam. Ancaq mən ağlabatan şeylərdən danışıram, məlum məsələdir ki, dəli belə danişa bilməz. Doktor Dalrimpl deyir ki, mənim çox bəlağətli danışığım var. Bunu özüm də bilirom. Bir qulaq verəyiniz ki, mən öz-özümlə, ya da ağildankəmlərlə necə danışıram. Arada mənə elə gəlir ki, siyasi xadim olsayıdım yerinə düşərdi, sonra düşünürəm ki, yox, çətin olar mənə. Siyasetbazların hamısı çərənqidir, çərənləməyi ilə də qarınlarını otarırlar.

Bizim binada dəli yoxdur. Sadəcə olaraq hamisinin başı havalıdır. Arabir kefaçan əhvalatlar olur. Qulaq asın bir. Aramızda qızlar da var, on-on iki nəfər olarlar, nadir hallarda keçmələri tutur, hə, bu qızlara tapşırılıb ki, yeməyə süfrə açsınlar. Arabir onlar vaxtından qabaq işlərini görüb dairə vurur, çənə döyürlər. Mən isə yavaşça qapıya yaxınlaşıb qulaq asıram. Ay danışırlar ha, az qala adam qarnını tutub qəşs eləsin. Bilirsiz onlar nədən danışırlar? Əvvəlcə xeyli oturub, ağızlarına su alırlar. Sonra biri deyir "Şükür Allaha ki, mənim ağlım başımdadır". O biriləri razılıqla başlarını tərpədir. Yenə ağızlarına su alırlar. Bir az keçmiş başqa qız deyir: "Şükür Allaha ki, mənim ağlım başımdadır" və bütün qızlar başlarını tərpədirler. Bax beləcə onlar növbəylə eyni sözü təkrar edirlər. Gördünüz? Dəlidirlər, ya yox? Mən də başıhavalıym,ancaq şükür Allaha ki, onlar kimi deyiləm.

Arabir mənə elə gəlir ki, ümumiyyətlə, mən başıhavalı deyiləm. Orkestrdə çalışıram, not oxuya bilirom. Elə bilirlər ki, orkestrdə dirijordan savayı hamı dəlidir. Əslində dəlinin yekəsi elə dirijorun özüdür. Hamı-

miz belə fikirləşirik, ancaq heç kimə heç nə demirik, yalnız öz aramızda danışırıq. Biz bilirik, onun işi siyasetlə bağlıdır, istəmirik ki, işsiz qalsın. Mən barabanda çalıram. Mənsiz binamız keçinə bilməz. Bunu dəqiq bilirəm. Bir dəfə xəstələndim. Məttəl qaldım ki, mən boksda yatıb sağalanacan nə əcəb binada hər şey kəlləmayallaq getmedi.

Eh kefim çəkən vaxt mən burdan çıxıb gedə bilərəm. Ancaq o qədər də səfəh deyiləm ki, allıma belə şey girsin. Burada günüm pis keçmir. Bir də, mənsiz burda hər şey tərs-məzhəb gedər. Bircə ondan qorxuram ki, günün birində onlar fikirləşər ki, mənim ağlım yerindədir, burdan qovarlar, düşərəm azad aləmə, onda gərək özüm özüm dolandıram. Azad aləmin nə olduğunu yaxşı bilirəm və ondan zəhləm gedir. Burada lap yaxşı dolanıram, artıq şey də könlümdən keçmir.

Arabir mənim sıfətimdəki təbəssümü görüsüz də... Ha istəyirəm, yaxamdan el çəkmir. Bəzən isə bile-bile gülümsünürəm. Ancaq mən eybəcər deyiləm. Tez-tez güzgüdə özüme baxıram. Cox güləmələ ağzım var, dodaqlarım sallanır, dişlərim çürüyüb. Başıhavalını tanımağa nə var ki, ağızına və dişlərinə baxsan hər şey məlum olar. Ancaq mənim görkəmim dəliliyim dəlalət eləmir. Sadəcə olaraq, dəlilərə oxşamağında mənimki götürüb.

O qədər şeylər bilirəm ki! Bildiklərimin hamısını danışsam təecübən quruyub qalarsız. Ancaq nəyisə başa düşmək istəməyəndə, ya da üreyimcə olmayan bir işi görməyə məni məcbur eləyəndə dərhal dodaqlarımı sallayıb, hırıldayıb, mələyirəm. Keçməlilərin mələməsini o qədər eşitmışəm ki, onların oyununu çıxarmağa nə var! Belədə kimi istəsəm barmağımı dolaya bilərəm. Hər cürə mələyə bilərəm. Bu günlərdə miss Kelsi məni idiot adlandırdı. Mən özümü dəliliyə vurub o arvadı aldada bildim və Kelsi yaman əsib-coşdu.

Bir kərə miss Kelsi məndən soruşdu ki, "niyə ağıldankəmlər haqqında kitab yazmırsan?". Onda mən Kelsiyə məsləhət gördüm ki, balaca Albert necə anlamaq lazımdır. Balaca Albert ağıldankəmdir, onun sol gözünün səyriməsindən nə istədiyini dərhal anlayıram. Bax bunu miss Kelsiyə başa salanda o özündən çıxdı, sən demə, bu barədə heç ne bilmirmiş. Ancaq haçansa mən o kitabı yaza da bilərəm. Amma yazımağın qayğısı çoxdur, danışmaq isə su içmək kimi asandır.

Siz heç mikrocefal görmüsüz? Başı yumruq boyda cumbulu olan uşaqlara deyirlər mikrocefal. Bir qayda olaraq, elələri ağıldankəm olur, ancaq çox yaşayırlar. Hidrocefallar arasında isə dəlisi az olur. Onların

başı yekə, ağılları yerində olur. Ancaq onlar az yaşayır, həmişə ölürlər. Bələsine baxır və düşünürsən ki, çox çəkməz, gedər fəleyin dəmənə. Arabir tənbəllik yaxamdan yapışanda və dayə üstümə deyinəndə təssüflənirom ki, ağıldankəm deyiləm; elədə məni işləməyə qoymaz, yeməyi özləri qaşıqla ağızına aparardılar. Yox, elə bu cür qalmagın yaxşıdır, nə qədər kefim çəkir, danışram özümçün.

Dünən isə doktor Dalrimpl mənə dedi: "Sənsiz mən nə edərdim, Tom?". O nə danışdığını gözəl bilir. Zarafat deyil, iki il ərzində onun əlindən min cürə dəli keçib. Ondan qabaq burda doktor Uotkom işləyirdi. Həkimləri bura təyin edirlər. Hamısı siyasetdir. O qədər həkim görmüşəm ki! Mən bura onların hamısından əvvəl gəlmışəm. İyirmi beş ildir ki, buradayam. Yox, yox, şikayət eləmirəm. Burdan yaxşı yeri hardan tapacağam?

Başıhavalı olmaq səfəh işdir. Doktor Dalrimplə baxın bir. Vəziyyəti çox çətindir. Hər şey siyasi ədəvətin gedisindən asılıdır. Siz heç təccübənməyin ki, biz siyaset haqqında da mirt vururuq. Siyasetin cikini də bilirik, bikini də, bu isə pisdir. Bizim bina kimi yerlərə gərək siyaset baş soxmaya. Doktor Dalrimplə baxın bir. İki ildir bura geldiyi, ancaq çox şey öyrənib. Ancaq günlərin birində hansı siyasi kəlkədən sonra onun başını buradan əkib, yerinə təzə həkim yollayaqlar, o zavallının isə bizim işimizdən heç başı çıxmayacaq.

Mənim burda olduğum müddətdə neçə-neçə dayə dəyişilib. Onları bir çoxu lap kefin istəyəndir. Ancaq dayələr gəlir və çıxıb gedirlər. Çoxları ərə gedir. Arabir mən də fikirləşirəm ki, evlənəseydim pis olmazdı. Necə oldusa, bu haqda doktor Uotkomla danışdım, ancaq o dedi ki, təəssüflər olsun, başıhavalılara evlənməyə icazə verilmir. Bir dəfə əməlli-başlı vurulmuşdum Dayə. Adını çəkmək istəmirem. Mavi gözləri, sarışın saçları, zərif səsi vardı, özü də, mən onun xoşuna gəlirdim. Özü bu haqda mənə demişdi. Həmişə mənim qılığımı girirdi ki, yaxşı və üzüyələ olum. Bir vaxtəcan mən onun hər sözünə qulaq asırdım... Sonra mən qaçıb getdim. Bilərsiz, o məni atıb ərə getdi. Mənə bu barədə bircə kəlmə də demədi.

Mənə elə gelir ki, evlənmək göründüyü kimi da xoş hadiso deyil. Doktor Enqlinlə arvadı tez-tez dava-dalaş salırlar. Özüm görmüşəm. Bir dəfə isə öz qulaqlarımıla eşitdim ki, arvadı onu dəli adlandırdı. Bundan sonra doktor Enqlin az qala həqiqətən dəli olacaqdı. Ancaq burada çox tab gətirmədi. Yenə hansı siyasi firıldaq baş verdi və Enq-

linin başını əkdilər. Doktor Mandevill onun yerinə gəldi. Subay idi. Bir dəfə onun mühəndislə danışığını eşitdim. Doktor Mandevill mühəndisə dedi: "Şadam ki, əl-qolumu arvad tumanıyla bağlamamışam". Tuman arvad geyimidir. Bir azca başıhavalı olsam da, Mandevillin nəyi nəzərdə tutduğunu anladım. Ancaq heç kimə heç nə demədim. Adam dilini dinc saxlayanda o qədər maraqlı şeylər eşidir ki!

Başında o qədər qəza galib ki, danışsam qurtarmaz. Bir kərə nə təhər olmuşdusa, mən Bopp ailəsi götürüb, dəmir yolu ilə qırx mil apardı. Onların ferması vardı. Doktor Enqlin onları başa salmışdı ki, mən güclü və zirək adamam, mən də elə olmağa çalışırdım ki, bu ailə məni təribyi eləsin. Piter Bonn vəd etdi ki, mənimcün hər şərait yaradacaq və hüquq işçiləri bütün kağız-kuğazları doldurdular.

Ancaq lap tezliklə anladım ki, ferma heç də mənim arzuladığım yer deyil. Nədənsə missis Bopp məndən qorxurdu və evdə yatmağıma icazə vermirdi. Mənimcün taxta-tuxtadan həyətdə bir qutu düzəldib, orada yatmağa məcbur edirdilər. Gərək səhər saat dördə durub atları yedizdirə, inəkləri sağa, südü qonşulara paylayaydım. Guya ki, adıçə bir iş idi, əslində isə sübh tezdən geca yarıyacan nəfəs almağa amanım olmurdu. Odun doğrayırdım, hın təmizləyirdim, bostan belləyirdim, daha nə, nə edirdim. Nə istirahət vardı, nə də boş vaxt.

Görün nə deyirəm. Mənə qalsa, sübh tezdən inək sağımaqdansa, ağıldan kəmlərə südlü sıyıq vermək yaxşıdır. Missis Bopp məni uşaq-larına yaxın buraxmır, qorxurdu. Elə özüm də qorxurdum. Heç kim baxmayanda uşaqlar mənim oyunuñu çıxarıır, məni lunatik adlandırdılar. Adımı da Lunatik Tom qoymuşdular. Qonşu uşaqları isə məni daşa basırdılar. Burda, bizim evimizdə isə belə şey heç vaxt olmur. Ağıldankəmlər daha yaxşı təribyə alıblar.

Missis Bopp məni çımdıklayır, saçlarını çəngələyirdi, guya ki, mən tənbəllik edirəm, mən isə cavabında gic-gic hirildiyirdim. Arvad neçə dəfə demişdi ki, guya mən onun axırına çıxacağam. Bir dəfə mən quyunun qapağını örtməyi yaddan çıxartmışdım, tərs kimi dana ora düşüb boğuldı. Piter Bonn vəd etdi ki, məni kötəkləyəcək. Sözünün üstündə də durdu. Şallağı götürüb mənim üstümə yeridi. Dəhşətdi. Məni heç vaxt döyməmişdilər. Bizi bu evdə heç kim döymür. Ona görə deyirəm ki, mənə burada yaşamaq sərf eləyir.

Qanundan başım çıxır, bilirmə ki, Boppun məni kötəkləməyə ixitiyari yoxdu. Bu amansızlıqlı, kağızlarında isə yazılıb ki, mənimlə

amansız rəftar etməyə onun ixitiyari yoxdur. Ancaq mən ona heç nə demədim. Sadəcə olaraq gözleyirdim və təkcə bu gözlədiyimə əsasən demək olar ki, mən başıhavalıyam, ya yox. Cox ləng işləyir, elə hey gözləyirdim ki, məni geri qaytarsınlar. Gic-gic hirildiyir, mələyirdim. Ancaq məni evə göndərmirdilər. Bir dəfə, ay təze başlanananda missis Braun adlı qonşumuz Piter Bonn çatası üç dollar pulu mənə verdi – satdığım südün haqqıydı. Səhər çəgidi. Axşam çığı missis Brauna çatası südü apardım, gərək Piter Bonnun qəbzini də verəydim ki, üç dolları alıt. Ancaq mən elə eləmədim. Getdim dəmiriyol vağzalına, bilet aldım, mindim qatara, qayıtdım geri. Bax mən beləcə ipləməyəm.

O vaxtancın artıq doktor Enqlin işdən çıxmışdı, yerinde Mandevill işləyirdi. Düz onun kabinetinə yollandım. Məni tanımadı. "Salam, – dedi. – Bu gün qəbul günü deyil". "Mən qəbula gəlməmişəm. Adım Tomdur. Buranın adamıyam". O öz təccübünü gizlətmədən fit çaldı. Hər şeyi ona danışdım, şallağın yerlərini göstərdim, Mandevill əsəbiləşdi və dedi ki, bu işi beləcə qoymayacaq.

Eh, bir görəydiz ağıldımkəmlər mənim qayıtməğimə necə sevinirdilər.

Düz onların palatasına getdim. Balaca Alberti təzə dayə yedizdi. "Dayanın, – ona dedim. – Belədə heç nə əmələ gəlməz. Görmürsüz onun sol gözü necə atır? Qoy göstərim ki, onu necə yedirmək lazımdır". Deyəsən, təzə dayəyə elə gəldi ki, mən təzə həkiməm və itaətlə qasığı mənə uzatdı. Mənə elə gelir ki, mən çıxbı gedəndən bəri balaca Albert belə iştahayla yeməmişdi. Tehərini bilsən, ağıldımkəmlərlə işləmək çox asandır. Bir dəfə öz qulaqlarımıla eşitdim miss Cons miss Kelsiyə deyir ki, ağıldımkəmlərlə işləmək üçün mənim xüsusi istedadım var.

Günün birində gərək doktor Dalrimplle danışam ki, mənə başıhavalı olmadığım barədə arayış versin. Sonra ondan xahiş edəcəyəm ki, məni ağıldımkəmlər palatasına həqiqi assistantliyə qəbul etsin, öz stolum olsun, ayda da qırx dollar maaş versinlər. Daha sonra isə miss Consla evlənərəm və biz kefimiz istəyən kimi yaşayarıq. Yox, əgər miss Cons sözümüz yerə salsa, onda ya miss Kelsiyələ, ya da başqa tibb bacısıyla evlənərəm. Onların çoxu ər üçün əldən gedir. Heç vecimə də deyil ki, əgər günlərin bir gündə arvadım əsəbiləşib özündən çıxar və mənə dəli deyər. Dexli yoxdu. Başdan xarablarla işləməyə öyrənəndən sonra bir arvadın öhdəsindən gəlməyə nə var ki!

Sizə hələ danışmamışam ki, bir dəfə burdan necə qaçmışam. Yatsaydım heç yuxuma da gəlməzdi ki, burdan qaçım, ancaq Çarlı ilə Cou məni işə saldılar. Hər ikisi epileptikdir. O gün hansı işdən ötrüsə doktor Uilsonun kabinetinə getmişdim, dala qayıdanda gördüm ki, Çarliyə Coy gimnastika zalının küncünə qisılıb mənə işarə edirlər. Yaxınlaşdım.

- Salam. – Cou dedi. – Sənin ağıldankəmlərin necədir?
- Əla, – cavab verdim. – Bəs sizin keçməlilərdə təzə nə var?
- Cin vurdub onların təpələrinə, mən isə heç nəyi vecimə almadan uzaqlaşmağa başladım. Daldan çağırıldılar:
 - Tom, biz qaçmaq istəyirik. Birlikdə qaçaq?
 - Niye? – soruştum.
 - Dağın başına qalxacağıq, – Cou ləzzətlə dedi.
 - Orada qızıl çadırı tapacağıq, – Çarli əlavə elədi. – Biz daha keçməli deyilik. Sağalmışıq.
 - Yaxşı, – dedim.

Biz gimnastika zalının yanından sovuşub həyətə çıxdıq.

Onca dəqiqə keçməmiş mən dayandım.

- Hə, nə oldu? – Cou soruştı.
- Gözləyin, mən geri qayıtmalıyam.
- Niye? – Cou əl çəkmədi.
- Balaca Albert üçün.

Onlar əsəbiləşib dedilər ki, qayıtmayım. Ancaq mən heç vecimə də almadım. Bilirdim ki, qayıtmayım. Ancaq mən heç vecimə də almadım. Bilirdim ki, mütləq gözləyəcəklər. İyirmi beş ildir ki, burada yaşayıram, dağdakı çığırları ovcumun içi kimi əla tanıyıram. Çarligil isə tanımlırlar. Ona görə məni də özleriylə qaçırmınaq istəmişdilər.

Balaca Albertin dalyica qayıtdım. Albert nə yeriə bilirdi, nə də danişa, mələmkəndən savayı əlindən heç nə gəlmirdi. Onu qucağıma alıb getdim. Lap əzaqdakı çəmənliyi də keçdik. Tezliklə meşə və kol-kos elə sıxlasdı ki, mən çığrı itirdim, biz inəklərin suvarılmağa aparıldığı yolla gedib hasarı aşdıq və yaşadığımız ərazinin hüdudlarından çıxdıq.

İnəklərin su içdiyi çayı adlayıb dağa dirişmağa başladıq. Dağın yamaclarında yekə ağaclar bitmişdi, yaxşı ki, koğuşluq yoxdu. Dik üzüyüخارı qalxırdıq, yerə tökülmüş yarpaqların üstündə tez-tez sürüşüb aşağı yumbalanırdıq, it əzabı çəke-çəkə qalxırdıq. Get-gedə lap çətinləşirdi. Yol uçurumun üstüylə gedəndə işimiz lap ağırlaşdı, ayağın

sürüssəydi hündürlüyü min, bəlkə də yüz fut olan uçuruma aşacaqdın. Yixılmağına yixılmayaçaqdın, elə hey sürüşüb gedəcəkdi. Qucağında Albert birinci mən ikinci keçdim. Cou ardımcı gəlirdi. Çarlı isə yoluñ yarısına çatıb qorxdı.

- İndi mənim keçməm tutacaq. – Çarlı deyib yeri qucaqladı.
- Ola bilməz, – Cou dedi. – Onda sən yeri qucaqlamazdin. Ürək-keçmən tutanda sən həmişə ayaq üstə olursan.
- Keçmədən keçməyə fərqli var, – Çarlı dedi.

O, var gücüylə əsməyə başladı, bütün bədəni dərtlirdi, ancaq bütün cidd-cəhdinə baxmayaraq, bir damcı da keçməsi tutmurdu.

Cou özündən çıxb Gül ağzını açdı. Köməyi dəymədi. Onda mən yumşaq və qılıqlı səslə danişdım. Ağıldankəmləri yalnız nəvazişə yola getirmək olar. Özündən çıxdımı hər şey mayallaq aşacaq. Bir dəfə öz başına gəlmİŞdi axı. Az qala miss Boppun bağrını çatlatmayaçaqdımmi? Miss Bopp dilini-əlini dinc qoymurdu axı!

Gün batırdı və mən başa düşmürdüm ki, dayana bilmərik. Üzümü Couya tutdum:

- Alberti saxla, yava-yava da danışma. Mən Çarlini gətirrəm.
- Getdim getirməyə. Ancaq qorxudan Çarlinin ayaqları elə əsir, başı elə hərəlenirdi ki, o, yalnız iməkləyə bildi, mən isə onun yanıla yeriyir, aşağı yumbalanmağa qoymurdum. Çarlini uçurumun üstündən adladıb Alberti təzədən qucağıma alandan sonra kiminsə gülüşünü eşidib aşağı boylandı. At üstündə bir kişi və qadın gördüm. Kişinin yehərinə tūfəng keçirilmişdi, qadın hündürdən gülürdü.

– Onların burda nə ölümü var? – Cou qorxmuş halda udqundu. – Bəlkə bizim dəlimizcə göndəriblər?

– Yox, əshi, – dedim. – Bu kişi ranço sahibidir, kitablar yazır. Necəsiniz, mister Əndikot? – mən aşağıya qışqırdım.

- Salam, – Əndikot cavab verdi. – Burda neyniyirsiz?
- Qaçmışıq xəstəxanadan.
- Uğur olsun, – o dedi. – Ancaq şər qarışmamış qayıtmaga çalışın.
- Axı biz həqiqətən qaçmışıq.
- Ər-arvad qaqqanaq çəkdilər.

– Hə, o başqa məsələ. Uğur olsun! Ancaq göz-qulaqda olun ki, gecə vaxtı sizi vaşaq, ya da ayı basmarlayıb yeməsin.

Onlar çapılıb getdilər. “Gərək vaşaq və ayı söhbətini salmayıylar”, düşündüm.

Təhlükəli yerdən sovuşan kimi mən dərhal cığırı tapdım və biz sürtələ getməyə başladıq. Çarlı daha özünü keçməliliyi vurmaq istəmirdi, elə hey gülür, qızıl çadır haqda çorənləyirdi. Ən çətini Alberti daşımaqdı. Onu balaca adlandırmaga öyrəşsem də Albert çıxdan böyüdü. Elə də ağırdı ki, mən zorla Cougili izleyə bilirdim. Yorğunluqdan ayağım ayağıma dolaşdı və teklif elədim ki, Alberti növbəylə aparaq, ancaq onlar etiraz etdilər. Mən də dedim ki, onları atacam, onlar isə meşədə azib qalacaq, vaşağ'a, ya da ayiya yem olacaqlar. Çarlı sanki yenidən keçməliliyini yada salıb titrəməyə başladı, Cou isə dedi: "Ver onu bura". Bundan sonra biz Alberti növbəylə aparmağa başladıq.

Elə hey dağa qalxırdıq. Deyə bilmərəm ki, orada qızıl çadır vardı, ancaq yolu azmasaydıq, qaranlıq düşməsəydi və Alberti daşlığımız yorulmasaydıq, bəlkə də həmin çadırda rast gələcəkdik. Keçməlilərin çoxu qaranlıqdan qorxur, Cou dərhal dedi ki, indicə onun keçməsi tutacaq. Ancaq tutmurdu. Belə də bəxtikəm adam olarmı? Özünü keçməliliyi vurmaq istəyir, ancaq heç nə alınmırıldı. Bir başqası üçün bu, su içmək kimi asandı.

Qaranlıq qovuşandan sonra yemek istəyirdik, ancaq ocaq qalaya bilmədik. Məsələ burasındadır ki, ağıldankəmlərə kibrit vermirlər və soyuqdan titrəməkdən savayı əlimizdən heç nə gəlmirdi. Kim deyə bildi ki, biz yemek istəyəcəyik? Axi ağıldankəmlər üçün hər şeyi hazır saxlayırlar. Bax buna görə də, yaxşısı budur dəli olasan ki, sənə hər şeyi hazır versinlər, nəinki özün özünə nəsə qazanasan...

Sakitlik idi. Ən qorxuluşu da bu sakitlikdi. Gecə sükütfəndən qorxuluşu isə gecə xışlıtlarıdır. Dörd bir yanda sükut idi, bir də xışltı, xışltı, bir də sakitlik. Bəlkə də dovşanlardı, ancaq xışltı zırrı vəhşi heyvan xışltısına bənzəyirdi. Əvvəlcə Çarlinin keçməsi tutdu, bu dəfə doğru-doğru keçməydi. Onun daliyca Cou yera sərələndi. Mən ürək-keçmənin əleyhinə deyiləm, ancaq o, xəstəxanada, dörd təref adamlı dolu olanda tutmalıdır. Ancaq meşədə, zülmətdən göz deşiləndə, keçmə kimin nəyinə lazımdır? Mənim məsləhətim qulaq asın: epileptiklərlə birlikdə heç vaxt qızıl çadır axtarışına çıxmayın.

Çox dəhşətli gecəydi! Ürəkkeçmələri tutmayan qısa fasılələrdə də Cou və Çarlı özlərini elə göstərirdi ki, indi tutacaq, bir dəqiqədən sonra tutacaq; onlar soyuqdan əsir, mən isə qaranlıqda bunu ürəkkeçmə kimi başa düşürdüm. Mənim də dişim dişimə dəyirdi, elə bilirdim

özümü də keçmə yaxalayacaq. Balaca Albert elə acımıdı ki, yanaya mələyirdi. Onu belə pis vəziyyətdə heç görməmişdim. Sol gözü elə hiddətlə dərtildirdi ki, qorxurdum partlayıb düşsün. Əlbəttə, qaranlıqda onun gözü görünmürdü, ancaq ufultusundan və mələrtisindən anlayırdım ki, məhz dediyim kimidir. Cou kol dibində çapalaya-çapalaya aramsız söyürdü, Çarlı isə mızıldanır, geri qayıtməq istəyirdi.

O gecə hər halda heç birimiz ölmədik, səhər açılan kimi dinməz-söyləməz öz evimizə qayıtdıq. Balaca Albert bir az tamaşa edəydiniz! Doktor Uilsonun özündən çıxmasına kaş tamaşa edəydiniz! O dedi ki, mən bu binada ən rəzil, ən özbaşına dəliyəm. Onun sözündən belə çıxırdı ki, Çarlı və Cou da elə mənim taylorımdı. Ancaq ağıldankəmlər palatasının o vaxtı dayəsi miss Strayker məni qucaqladı və sevindiyindən ağladı. Düşündüm ki, bəlkə miss Straykerlə evlənməm. Ancaq heç bircə ay keçməmiş Strayker ərə getdi. Özü də kimə? Bizim lazaretin su trubasını dəyişməyə şəhərdən gətirilmiş çilingərə. Balaca Albert isə elə əldən düşmüşdü ki, düz iki gün sol gözü dərtildi.

Təzədən qaçası olsam, düz həmin o dağa qalxacağam. Ancaq iki dünya bir olsa da, özümlə epileptik götürmərəm. Onlar hər vaxt sağalmır, həyəcanlınlardır, ya qorxsalar dərhal keçmələri tutur. Balaca Alberti isə özümlə apararam. Onu ata bilmərəm. Düzüne qalandı isə, mən buradan qaçmaq istəmirəm. Əger burda kefim sazdırsa, qızıl çadır mənim nəyimə lazımdır? Özü də, eşitməşəm ki, təzə dayə gələsidi. Balaca Albertin boyu isə mənimkindən də artıqdır, daha onu qucağımda dağa qaldıra bilmərəm. O isə elə hey böyük, günbəgün, saatbasat uzanır. Lap məettəl qalmalı işdir.

İNSANI ÖLDÜRMƏK

İçerini ölgün gecə lampaları zorla işıqlandırsa da, qadın özünə yaxşı tanış olan büyük otaqlarda və geniş salonlarda sərbəst dolanır, yarımcıq qoymuşluq şeirlər kitabını axtardı; axşamtərəfi kitabı harasa qoymuş, indi isə xatırlamışdı. Qonaq otağına girib işığı yandırdı. Qadının çılpaq boynu və çiyinləri kənarları krujevalı, solğun qırmızı rəngli ipək donun içinde üzürdü. Gecədən keçməsinə baxmayaraq, qadının barmaqlarındaki üzük'lər bərəq vururdu, qızılı saçları səliqəyə yığılmışdı. O çox məlahətli, ince hərəkətli, zərif qadındı. Al dodaqlı yumru sıfətində mavi gözləri xəzif parıltı saçırı; gözlər gah bakıro qız sadəlövhüyü ilə geniş açılır, gah da qəddar, boz və soyuq olurdu, bəzən isə orada nəsə vəhşi, amiranə və inadkar əlamət sezilirdi.

Qadın qonaq otağının işığını keçirib dəhlizə çıxaraq başqa otağa üz tutdu. Qapının yanında dayandı; nəsə onu ehtiyatlı olmağa vadar edirdi. Hardansa onun qulağına zəif səs dəydi, yüngül bir xışlıydı, ya nöydi, sanki hardasa kimsə yeriyirdi. Qadın and içə bilərdi ki, heç nə eşitməyib, ancaq nəsə özünü ələ ala bilmirdi. Gecənin sükütu pozulmuşdu. Qadın öz-özündən soruşturdu ki, gecənin bu çağı xidmətçilərdən kim otaqlarda gəzə bilər? Xidmətçilərin başçısı ola bilməzdə: o kişi erkən yatmaq vərdişini nadir hallarda dəyişirdi. Kəniz də ola bilsəzdə: qadın özü o qızı bir gecəlik icazə vermişdi.

Yemək otağının yanından keçəndə qapının bağlı olduğunu gördü, Qapını nə üçün açdığını və içəri girdiyini qadın başa düşmədi. Bəlkə də fəhmlə hiss etmişdi ki, qulağına dəyib onu həyəcanlandırmış səs məhz buradan gəlməmişdi? Qaranlıqda, qadın əlhavasına işığın düyməsini təpib burdu. İşıq yanmış kimi qadın qapıya sarı çəkilib astadan içini çekdi.

— Ah, bağışlayın, — qadın dilləndi. — Qorxuzduz məni. Sizə nə lazımdır?

— Burdan tez rədd olub getmək, — kişi dodaqlarını əyib dedi.
— Sizin bu saysız-hesabsız otaqlarda əməlli-başlı azmişsam, əgər siz müsaidə edib yolu göstərsəz, mən dərhal çıxıb gedərəm.

Onunla üzbəüz, işıq düyməsinin yanındaki künçə qisılmış bir kişi tapançmasını qadına tuşlamışdı. Qorxu içinde olsa da, qadın tapançının qara rəngini və çox uzun olduğunu gördü. “Kolt”dur, düşündü. Kişi bəstəboydu, pis geyinmişdi, gün altında yanib qaralmış sıfəti və qonur gözləri tamamilə sakitdi. Tapança onun əlində titrəmirdi düz qadının sinəsinə tuşlanmışdı.

— Bəs bura necə düşmüsüz? — qadın soruşdu, onun səsində həmişə amırliyə öyrəşmiş adamın kəskinliyi sezildi.

— Sadəcə olaraq, sizdən nəsə oğurlamaq istəyirdim, miss, vəssəlam. Bura qalxdım ki, görüm götürüsi bir şey varmı? Əmin idim ki, evdə yoxsunuz, çünkü siz qocaya birlikdə maşına minən görmüşdüm. Yəqin ki, atanızdı, siz isə miss Setlisiz, hə?

Miss Setlisin sehvini anladı, sadəlövh komplimentini qiymətləndirdi, ancaq naməlum adamı hələlik çəşinqılıqda saxlamağı qət etdi.

— Sizə kim dedi ki, mən miss Setlisəm — qadın soruşdu.
— Bu ki qoca Setlisin evidir?

Qadın təsdiq mənasında başını tərpətdi.

— Mən heç bilmirdim ki, onun qızı var. Hm, indi, indi əgər çətin deyilsə, zəhmət olmasa, yolu göstərin, çıxım gedim, sizə minnətdar olaram.

— Necə yəni, çıxım gedim? Axi siz quldursuz, oğrusuz.

— Bu işdə naşı olmasaydım, barmaqlarınızdakı üzük'ləri çıxarar, sizinlə də vaxt cürütəməzdəm, — kişi mizildəndi. — Ancaq mən qoca Setlisə əl gəzdirməyə gəlmədim, qadın soymağa yox. Qapının qabağında çəkilsəniz, yolu özüm taparam.

Miss Setlisin ağlı iti işləyirdi. Dərhal başa düşdü ki, bu adamdan qorxmağa dəyəməz. Kişiinin peşəkar cinayətkar olmadığı aydınlaşı, orası da aydınlaşı ki, şəhər adamı deyil. Kişi idən hətta nəhayətsiz çöllərin təmiz havasının iyi vururdu.

— Mən qışqırsam necə? — qadın maraqlandı. — Köməyə çağırısam necə? Məgər siz məni güllələyə bilərsiz?.. Qadına əl qaldırasız?

Kişinin baxışlarındakı tutqun çəşinqılıq qadının gözündən yayır madi. O, düşüncəli tərzdə, yavaş-yavaş, sanki çətin problemi həlli edirmiş kimi danışdı:

— Güman ki, sizi boğardım, ya da şikəst edərdim.

— Qadını?

— Adam məcbur olanda edər, — kişi dedi və qadın onun dodaqlarının bir-birinə sıxıldığını gördü. — Əlbəttə, siz köməksiz bir qadınsız, ancaq məsələ burasındadır ki, miss, mən həbsə düşə bilmərəm. Heç cür düşə bilmərəm. Dostum məni qərbədə gözləyir. Bədbəxtliyə düşər olub və onun dadına çatmaliyam. Mənçə, bir elə ağrı vermədən sizi boşa da bilərəm, kişiyə baxırdı.

Qadın gözlərini geniş açıb uşaq sadəlövhüyü ilə kişiyə baxırdı.

— Ömrümüzdə quldur görməmişdim, — o dedi. — Siz heç təsəvvür edə bilmezsiz ki, mənimcün necə maraqlıdır... sizinlə kəlmə kəsmək.

– Mən quldur deyiləm, miss... Deyirəm, yəni əsl quldur deyiləm, – qadının açıq inamsızlıqla baxdığını görüb tez əlavə elədi. – Hə, əlbəttə, madam ki, özgəsinin evinə soxulmuşam, elə düşünmək olar... Ancaq birinci dəfədir bele iş... Mənə mütləq pul lazımdır. Bir də, mən yalnız onu götürmək istəyirəm ki, o mənə çatasıdır.

– Heç nə başa düşmürəm, – qadın şirin-şirin gülümsündü. – Oğurlamağa gəlmisiz, oğurluq məger sizə çatası şeydir?

– Həm elədir, həm də yox... Hm... mən çıxıb getsəm yaxşıdır.

Kişi qapiya sarı addımla, ancaq qadın onun yolunu kəsdi. Özü də, necə canlar alan maneə idi! Kişi sol əlini uzadıb sanki onu qucaqlamaq istədi, ancaq tərəddüd içində dayandı. Aydın görünürdü ki, qadının məsumluğu və gözəlliyi kişinin əl-qolunu bağlayır.

– Görürsəm, – qadının qalibanə səsi eşidildi, – bilirdim ki, mənə toxunmazsız.

Kişi əməlli-başlı özünü itirmişdi.

– Ömründə qadın ürəyi sindirməmişəm, – o dedi. – Asan deyil qadını incitmək. Ancaq siz qışqırsanız, mən buna məcbur olacaq.

Qadın inadla dilləndi:

– Bir az da qalın. Söhbət eləyek. Elə maraqlıdır ki! İstəyirəm öyrənim, nə üçün oğurlamaq size çatacaq payı götürməkdir?

Kişi heyran nəzərlərlə ona baxırdı:

– Mənə həmişə elə gelirdi ki, qadınlar oğrulardan qorxular, ancaq deyəsən, siz elələrindən deyilsiz.

Qadının şən gülüşü eşidildi.

– Bilirsiz, oğrudan oğruya fərq var. Mən sizdən qorxuram, çünkü başa düşürəm ki, siz qadın qəlbinə toxunan adamlardan deyilsiz. Gəlin səhbət edək. Heç kim bizə mane olmaz. Evdə təkəm. Atam gecə qatarı ilə Nyu-Yorka gedib, xidmətçilər isə yatırlar. Sizi nəyəsə qonaq etmək istəyirəm, axı, qadınlar həmişə tutduqları oğruları nəyəsə qonaq edirdilər, hər halda, romanlarda belə yazılır. Ancaq heç bilmirəm yeməyi hardan tapım. Bəlkə nəsə içmək istəyirsin?

Kişi tərəddüd içində dayanıb dillənmədi. Qadın onun xoşuna gəldiyini və bu istəyin anbaan artdığını yaxşı anlayırdı.

– Qorxursuz? – o soruşdu. – Sizi zəhərləmərəm, düz sözümüzdür. Sizi əmin etmek üçün, özüm də içərəm.

– Siz qeyri-adi dərəcədə gözəl qızsız! – kişi deyib ilk dəfə tapançasını aşağı saldı. – Bundan sonra dünyasında inanmaram ki, şəhər qızları qorxaq olurlar. Bax siz, zərif, balaca qadınsız, cəsarətiniz isə

başdan aşır. Ən əsası isə, adamı inandırırsız. Görəsən, silahlı quldurla sakitcə səhbət edə bilən qadın çoxlu tapmaq olar? Lap elə kişi də.

Sözlərin sehri altında qadın şirin-şirin gülümsündü, ancaq təzədən danışanda səsi yenə ciddiyidi:

– Ona görə ki, mənim xoşuma gelirsiz. Siz tamamilə düz adama oxşayırsınız, oğruya oxşatmaq olmur siz. Atın daşını oğurlugun. Bəxtiniz getirmirə, iş axtarın. Yaxşı, bu zibil tapançanı bir qıraqa qoyacaqsız, ya yox? Gəlin işdən danışaq. Hər şeydən qabaq, sizə münasib iş tapmaq lazımdır.

– Bu şəhərdə ay tapdır ha, – kişi acı-acı dedi. – Mən axtarmaqdan zara gəlmisəm. Sözün düzü, çox da pis adam deyildim ta... ta... Ta işsiz olana qədər.

Kişinin əsəbi sözləri şən gülüşlə qarşılındı, gülüş onun ürəyinə yağ kimi yayıldı, qadın isə bunu derhal anlayıb giriəvəni əldən vermək istəmədi. Qapıdan aralanıb bufetə sarı yeridi.

– Mən bufetdən bir şey tapanacan hər şeyi yerli-yataqlı danışın. Nə içirsiz? Viski?

– Bəli, madam, – hələ də əlində tapança sıxlımsız kişi açıq və heç kimin qorunmadığı qapiya sarı baxaraq qadının arxasında yeridi.

Qadın stekana viski süzdü.

– Sizinlə içəcəyimə söz vermişdim, – qadın sözləri seçə-seçə danışdı. – Ancaq mən viski xoşlamıram. Çaxıra üstünlük verirem.

Qadın çaxır şüşəsini qaldırıb icazə istəyirmiş kimi kişiye baxdı.

– Əlbəttə, əlbəttə, viski kişi içkisidir. Sözün düzü, qadınların viski içməsini xoşlamıram. Çaxır isə başqa məsələ, çaxır olar.

Qadın süzgün və qılıqlı baxışlarını kişiye zilləyib stekanını onun stekanına vurdu.

– Sizin uğurlarınız naminə. Arzu edirəm, münasib bir iş tapasız...

Kişinin çohrəsində nifret və təccüb sezon qadın qəflətən səsini kəsdi. Kişi bircə qurtum içib stekanı yerə qoydu.

– Nə oldu? – qadının qayğılı səsi eşidildi. – Viskidən xoşunuz gəlmir? Bəlkə səhv salmışam?

– Qəribə viskidir. Tüstü iyi verir.

– Gör bir necə səfəhəm. Sizə şotland viskisi süzmüşəm, siz isə, əlbəttə, yerli viskiyə öyrəşmişiz. İndi dəyişərəm.

Az qala ana qayğısı ilə qadın stekanı dəyişdirib lazımı butulkanı tapdı.

– Hə, bu necə, xoşunuza gəlir?

– Bəli, madam. Ondan tüstü qoxusu gəlmir. Əsl mən deyən viskidir. Bir həftədir dilimə bircə damcı da dəyməyib. Bu günəbaxan viskisidir. Dərhal görünür ki, temizdir, qatışığı yoxdur.

– Cox içənsiz?

– Yox, madam, elə deməzdim. Əvveller həddimi aşan çaglarım olub, onda da ildə-ayda bir kərə... Bəzən bircə qədəh viski çox yerinə düşür – lap indiki kimi. Hə, madam, xeyirxahlığınız üçün çox sağ olun, mən daha tərəpnim.

Ancaq miss Setlif öz oğrusunu belə tezliklə buraxmaq istəmirdi. Demək olmazdı ki, o, macəra romantikliyinə meyl edirdi, yox, miss Setlif yüngül söz-söhbət dalınca qaçan qadınlardan deyildi. Bu kişidən nəsə həyəcanlandıran qeyri-adi bir şey vardi və qadının marağı da onun ucbatındandı. Üstəlik, indi tam əmindi ki, qorxmağa dəyməzdidi. Kobud çənəsinə, qəddar baxışlarına baxmayaraq, bu adam təccübülü dərcədə sözəbaxan idi. Hardasa qadının qəlbinin dərinliklərində baş qaldırmış həvəsi ona piçildiyirdi ki, tanışları eşidəndə onunla necə fəxrlı edəcəklər, ona necə həsəd aparacaqlar... Belə girəvəni əldən buraxmaq olmazdi.

– Siz heç izah elemədiniz ki, nə üçün oğurlamaq sizə çatası nəyişə götürmək adlanır? – qadın dedi. – Bax burda, stolun arxasında oturun və bu barədə danışın.

Qadın özü da kişiylə üzbeüz oturdu. Sərvaxtlıq hələ də kişini tərk etməmişdi: gözləri diqqətlə dörd tərəfi müşahidə edirdi, sonra o baxışlar sakit bir heyranlıqla ani olaraq qadına dikilir, qadın danışanda isə onun səsindən çox kənar səslərə diqqət kəsilirdi. Bir an da olsun stolun üstünə, sağ əlinə səmt qoyduğu, indi əslində ikisinin arasında olan tapançası yadından çıxmırıldı.

Kişi özüne tanış olmayan, özgə evinə dəyərdi. O, qərb tərəflərin oğluydu, onun qulaqları və gözləri daimi keşkdəydir, meşələrdə və çöllərdə cəsarətli axtarışları vaxtı qulaqları və gözləri onun dadına çatırdı, indi isə bilmirdi ki, stolun altında, üzbeüz oturduğu qadının ayaqları yanında elektrik çənginin zənginin düyməsi vardır. Kişi heç vaxt belə kəşf haqqında eşitməmişdi, onun sərvaxtlığı və ehtiyatlılığı burda kara gəlmirdi.

– Bilirsizmi, miss, – qadının israredici sualına cavab verməyə başladı, – haçansa qoca Setlif mənə kələk gəldi. Bir işimiz vardı. Hə, kələk gəlib bütün var-yoxumu elimdən aldı. Kimin ki cibində yüz mil-yonlar pulu var, o nə edirsə-etsin, hər şey qanunidir. Hər şey də onlayla-

nın əllerindən gəlir. Mən sədəqə diləmərəm və atanızdan intiqam almaq fikrim də yoxdur. O mənim barəmdə heç vaxt eşitməyib və əlbəttə, qətiyyən bilmir ki, məni dilənciyə çevirib. Axı o, əlində milyonlar oynadan vacib şəxsiyyətdir, mənim kimi qarışqadan onun nə xəbəri olacaq? O, işbaz adamdır. Onun istifadəsində yüzlərlə müxtəlif mütəxəssis var; bu adamlar onun əvəzinə düşünür, onun əvəzinə işləyirlər. EşitmİŞEM ki, onların bəzisi Birləşmiş Ştatların prezidentindən çox maaş alır. Mən isə sizin atacağınızın məhv etdiyi minlərdən yalnız biriyəm.

Bilirsizimi, madam, mənim bircə at gücünə malik hidravlik qurğusu olan balaca idarəm vardı. Ancaq Setlif və onun şərikleri bütöv Aydaho torpaqlarını ələ keçirəndən, ərinti təsərrüfatını təzədən qurandan, Tuin Payns yaxınlığında nəhəng hidravlik qurğunu yaradandan sonra, əlbəttə, mənim işim bitdi, mən heç öz işimə qoyduğum mayanı çıxara bilmədim. Mitilimi atıclar bayırı. Ona görə də, bu gecə cibimdə bircə qəpiyim də olmayanda və dostumun necə ehtiyacı olduğunu biliendə bura gəlib sizin atacağınızın əmlakına azaciq əl gəzdirmək qərarına gəldim. Mənə pul lazımdır, ona görə də, əgər atanızdan mənə çatışa nəsə qopara bilsəm, bu, Allah yanında günah sayılmaz.

Miss Setlif etiraz etdi:

– Bütün dedikləriniz həqiqət olsa belə, oğurluq oğurluq olaraq qalır. Məhkəmədə bundan ötrü sizə bərəet verməzler.

– Bilirəm, – kişi qısaca razılaşdı. – Ədalətli olan hər şey çox vaxt qanuni olmur. Bax ona görə də mən indi burda sizinlə narahat oturub söhbət edirəm. Bu heç də o demək deyildir ki, sizinlə oturmaq ürəyimcə deyil. Əsla! Siz mənim çox xoşuma gəlirsiz, ancaq mən heç cür polisin cənginə keçə bilmərəm. Yaxşı bilirəm ki, onlar mənim başıma hansı oyunu açarlar. Keçən həftə bir oğlanın belinə beş il zolladılar, özü də nəyin üstündə? Küçədə bir nəfərdən iki dollar səksən beş sent pul çırçıpdırdığına görə. Bu barədə özüm qəzətdə oxumuşam. İş olmayan çətin vaxtlarda insanlar ümidsizləşir, qəddarlaşır və girinə keçən hər kəsin başında bu qəddarlığı partlatmağa imkan axtarır. Əgər bu dəqiqə tutulsam, on ildən aşağıya ümid bəsləyə bilərəm. Ona görə, tez çıxıb getmək istəyirəm.

– Yox, dayanın, – qadın əlinin hərəkətiylə onu saxlamağa çalışdı, eyni anda ayağını elektrik zənginin düyməsindən götürdü, neçə dəfəydi ki, o zəngi basırdı. – Siz heç demədiz ki, adınız nədir.

Bir anlıq tərəddüddən sonra kişi dedi:

– Məni Deyv çağırı bilərsə...

– Məsələ burasındadır ki... Deyv, – qadın istəkli bir utancaqlıqla güldü, – sizin nəsə elemək lazımdır. Siz hələ cavansız hesab edəcəyiniz hər şeyi götürsəniz, sonralar elə öyrəşəcəksiz ki, heç payınıza düşməyənləri də çırılıdıracaqsız. Bütün bunların axırı bilirsiz necə olur? Yaxşısı budur, sizin nümunəsi iş tapaq.

– Mənə pul lazımdır, özü də, bu dəqiqə lazımdır, – kişi inadla dil-ləndi. – Özüm üçün istəmirəm, dostumdan ötrü deyirəm, bayaq dedim sizi. O, təhlükə altındadır, əgər dərhal kömək olunmasa, getdi fələyin...

Qadın cəld danışdı:

– Mən sizin iş tapa bilerəm... Qaldı sizin dostunuzun məsələsi... Bilirsiz nə var? Sizə borc verərəm, göndərərsiz ona. Sonra öz maaşınızdan mənim pulumu qaytararsınız...

– Üç yüz dollar bəs edərdi, – kişi sakitcə dedi. – Hə, üçcə yüzə o, canını qurtarar. Bundan ötrü, bir də adıca sup, hə, bir də tütün üçün bir-iki sent pula bir il nəfəs dərmədən işləməyə hazırlam.

– Ah, siz papiroş çəkirsiniz? Heç ağlıma gəlməyib.

Qadın tapançanın üstündən əlini uzadıb siqaret çəkənlərin barmaqlarında olan məlum sarı ləkələrə işarə etdi və həm də, nəzərləri ilə silahacan olan məsafəni ölçüdü. Cəld hərəkətə tapançanı götürmək eh tirası onu təlatümə gətirdi. Qadın əmindi ki, silahı götürə biler, ancaq yenə də tərəddüd edirdi. Nəhayət, özünü birtəhər saxlayır əlini çəkdi.

– Çəkmək istəyirsiniz?

– Bağım çatlayır lap.

– Mən etiraz etmirəm, çəkin, buyurun çəkin. Birisi çəkəndə mənim xoşum gelir, əlbette, siqaret çəkəndə.

Kişi sol əlini yan cibinə salıb əzik-üzük bir siqaret kağızı çıxaraq, onu sağ əlinə səmt olan tapançanın yanına qoydu. Təzədən əlini cibin dürtüb iri, qırırmış tənbəkini kağızın üstünə tökdü. Sonra hər iki əlini tapançanın üstünə qoyub siqara bükəməyə başladı.

– Bu iyrənc silahdan elə yapışmısız ki, sanki məndən qorxursuz, – qadın coşqunluqla dedi.

– Sizdən qorxmoram, madam, ancaq nəsə bir az narahatam.

– Mən isə sizdən qorxmadım.

– Siz nədən qorxasıydınız ki?

– Bəs canımdan qorxmayım? – qadın etiraz etdi.

– Hə, elədir, – kişi dərhal razılaşdı. – Ancaq qətiyyən qorxmadım.

Bəlkə mən özümü çox müti göstərirəm?

– Qorxmayım, məndən heç bir pislik görmezsiz, – qadın bu sözləri deyə-deyə ciddi və səmimi nəzərlərini kişiye dikmişdi, ayağını isə tə-

zədən elektrik zənginin düyməsi üstünə basmışdı. – Görürəm ki, adamları yaxşı tanımırızsız. Xüsusilə qadınları. Çalışacam ki, cinayət aləminin daşını atıb, ağıllı bir işin qulpundan yapışasız, siz isə...

Kişi qeyrət boğdu.

– Cox-cox üzr isteyirəm, madam, – kişi mizildəndi, – hm, şübhəyə düşməyim heç insafdan deyil.

Sağ əlini tapançanın üstündən götürüb papiroşuna bir-iki qullab vurdur, sonra silahı dizi üstünə qoydu.

– İnandığınız üçün çox sağ olun, – qadın az qala piçiltiyə dedi və gözlərini tapançadan çəkib bir daha zəngin düyməsini basdı.

– Bu üç yüz dolları isə günü bu gün qərbə göndərə bilerəm, – kişi dedi. – Əvəzdə isə bir il işləməyə razıyam, təkcə yeməyim verilsə...

– Daha da çox qazanacaqsınız. Sizə vəd edirəm ki, ayda yetmiş beş dollardan az almayıacaqsınız. Əlinizdən mehtərlik gelir? Atlarla aranız necədir?

Kişinin tutqun sıfəti açıldı, gözlərində qıçılcım parıldadı.

– Cox gözəl, ya mənim, ya da atamın yanında işlərsiz. Dəxli yoxdur, onsuz da xidmətçiləri adətən mən götürürəm. Mənə ikinci bir arabaçı lazımdır...

– Frak geyinəcəm? – kişi kəskin tərzdə onun sözünü kəsdi, qərbin azad oğlunun səsində və təbəssümündə nifrat vardi.

Qadın şəfqetlə gülümsündü:

– Deməli, ürəyinizcə deyil. Qoyun fikirləşim... Dayçalara baxa bilərsiz?

Kişi başını tərpətdi.

– Bizzət cins atlar zavodu var və orada sizin üçün iş tapılar. Nəcədir?

– Necədirmi, madam? – kişinin səsində sevinc və təşəkkür birləşmişdi. – Deyin görüm, hardadır o zavod? Günü sabah başlamağa hazırlam. Bir şeyi sizə vəd edə bilerəm, madam, heç vaxt təessüflənməyəcəksiz ki, bədbəxtliyə düşər olmuş Hyuq Lyükə kömək əli uzatmışınız.

– Siz gərək ki, adınızın Deyv olduğunu demişdiz, – qadın incə məzəmmətlə barmağını yellədi.

– Elədir, madam, yalan demişdim. Əsl adım Hyuq Lyükdür. İndi mənə desəniz ki, cins at zavodunuz hardadır və yolpulu versəniz, səhər tezdən düz ora yollanacam.

Bütün bu söhbət uzunu qadın fasıləsiz olaraq zəngin düyməsini basırdı. O, müxtəlif işaretlər verirdi: üç qısa və bir uzun, iki qısa və

uzun, axırda isə dalbadal beş dəfə. Sonra isə çoxlu qısa zənglərdən bəzib, üç dəqiqəyi ki, ayağını zəng düyməsindən çəkmirdi. Ya div yuxusuna getmiş xidmətçilərin başçısını yamanlayır, ya da zəngin işləməməsindən şübhələnirdi.

— Sizin razı olmanıza elə sevinirəm, elə sevinirəm ki, — qadın dilləndi. — İşə düzəlməyiniz çətinlik töretməz. İndisə icazə verin, qalxım yuxarı, pulqabını gətirim.

Kişinin baxışlarında şübhə əlaməti sezib əlüstü əlavə elədi:

— Mən ki size üç yüz dollar pul etibar edirəm.

— Sizə inanıram, madam, — kişi ehtiramla dilləndi. — ancaq hər cür özümü ələ ala bilmirəm.

— Yaxşı, pul üçün yuxarı qalxa bilərəm?

Kişi cavab verməmiş qadının qulaqları hardansa xərif bir səs aldı. Bu hardasa açılan qapı ciriltisiydi, ancaq bu səs o dərəcədə zəif idi ki, daha çox yüngül hava axınına bənzeyirdi və əgər qadın var gücüylə həmin səsi dinləməsəydi, qətiyyən eşitməzdı. Ancaq Hyuk Lyük də o səsi almışdı.

— Nədir o? — kişi təlatüm içinde soruşdu.

Cavab əvəzinə qadın cəld sol əlini uzadıb tapançanı qamarladı. Onun hərəkəti Lyük üçün tamamilə qəfil idi və qadın məhz buna ümid bəsleyirdi. Bircə an sonra kişinin əli bayaq silahı qoyduğu boş yeri cırmaqladı.

— Oturun! — qadın ele sərt səslə əmr etdi ki, kişi bu səsi hələm-hələm tanımadı. — Tərəpənməyin! Əllərinizi stolun üstünə!

Kişinin tapançanı necə tutmasını qadın yaxşı yadında saxlamışdı. Ağır tapançanı irəli uzanmış əlinde saxlamamaq üçün, qadın dirsəyini stola dayayıb, kişinin başını yox, sinəsini nişan almışdı. Kişi sakitcə oturmuşdu ve tapançanı almaq üçün cəhdin qətiyyən olmadığını, ya da açılacaq atəşin yan getməyəcəyini anlayaraq, qadının bütün əmrlərini itaetlə yerinə yetirirdi. Kişi tapançanın da, onu tuşlamış əlin də əsmədiyini görür, sinəsində açılacaq yaranın ölçülərini təsəvvüründə canlandırırırdı. İndi kişi qadına deyil, tapançanın çaxmağına baxırdı; qadın barmağını yüngülce tətiyi basmış, çaxmaq hədələyici tərzdə gərilmişdi.

— Siz allah, yadda saxlayın ki, silahın tətiyi çox həssasdır. Bərk basmayıñ, yoxsa bədənimdə yunan qozu boyda dəlik açarsız.

Qadın barmağını azaciq boşaltdı.

— Bax belə yaxşıdır, — kişi dedi. — Lap yaxşı olar ki, ağzını yana döndərəsiz... Çox həssas silahdı. Lazım gəlse, yüngülce tətiyi çəkmək

onu kükredib qaldıracaq və aşağı salacaq, sizin güzgü kimi işildayan döşəmənizin üstündə qan yaranacaq.

Kişinin arxasındaki qapı açıldı və o, kiminsə içəri girdiyini eşitdi. Kişi heç qılmadanmadı da, o, yalnız qarşısındaki qadına baxır və tamamilə başqa adamın çöhrəsini görürdü: bu çöhrə qəddar, soyuq, amansız eyni zamanda ifrat dərəcədə gözəldi. Qadının gözləri də amansız olmuşdu və indi soyuq alov saçırı.

— Tomas, — qadın əmr etdi, — zəng vurun polisə. Bu qədər vaxtı hardasınız?

— Mən zəng səsini eşidən kimi gəldim, madam.

Oğru bir an da gözünü qadından çəkmirdi, qadın da kirpik vurma-dan ona baxırdı. Zəng harda danışılanda oğrunun baxışlarında nəsə bir anlaşılmazlıq oxundu.

— Bağışlayın, madam, — qulluqçuların başçısı dilləndi, — bəlkə yaxşı olar ki, mən də silah götürüb nökərləri oyadım?

— Yox, polisə zəng vurun. Bu adamı özüm burada saxlaram. Gedin, cəld dediklərimi əməl eləyin.

Qulluqçuların başçısı məstlərini sürüyə-sürüyə otaqdan çıxdı, üzüzə oturmuş kişi və qadın isə bir-birindən göz çəkmirdi. Beynində dolmuş fikirlər indidən qadına həzz verirdi; indi o, tanışlarının təntənəli təriflərini eşidirdi, gözəl miss Setlifin təkbaşına silahlı qulduru tutması haqqında qəzetlərdəki xəbərləri oxuyurdı. Qadın əmindi ki, bu ehvalat mütləq sensasiyyaya çevriləcək.

— Məhkəmədə siz dediyiniz o hökmü oxuyanda, — o, soyuq səslə dedi, — daha doğrusu, oxuyandan sonra sizin düşünmək üçün xeyli vaxtnız olacaq; onda oturub fikirləşərsiz ki, başqasının əmlakına göz dikəndə və qadının üstüne silah çəkəndə necə səfəhlik eləmisiz. Bu dərsi yadda saxlamaq üçün xeyli vaxtnız olacaq. İndi mənə düzünü deyin, axı, sizin köməyinizi ehtiyacı olan heç bir dostunuz yoxdur, elə deyilmi? Özü də, dediklərinizin hamısı yalandır, ağı yalan.

Kişidən səs çıxmadı, qadına dikilmiş baxışlarından da heç nə oxumaq mümkün deyildi. Sanki onun gözleri qarşısına hansı dumansa pərdə çəkmişdi və bu pərdə arxasından üzbeüz oturmuş qadın zorla seçilirdi; o dumanlıqda günəş şəfəqlərində cimən qərbin nəhayətsiz çölləri görünürdü, şərqiñ çürük şəhərlərinin sakinlərindən mənən qat-qat uca olan qadınlar və kişilər görünürdü.

— Niyə susursuz? Nə üçün təzəden nəsə quraşdırmaq istəmirsiz? Niyə xahiş etmirsiz ki, sizi buraxım gedəsiniz?

– Xahiş edirdim, – kişi qurumuş dodaqlarını yalayıb dedi, – xahiş edirdim əgər...

– Əger nə? – Qadın hökmələ soruşdu.

– Mən sizin yadına saldığınız söz barədə düşünürəm. Əgər siz ləyaqətli qadın olsaydınız, mən xahiş edərdim.

Qadının bənizi ağardı:

– Ehtiyatlı danışın! – O, xəbərdarlıq etdi.

– Oh, məni öldürməyə sizin cəsarətiniz çatmaz! – Kişi nifretlə gülümsündü. – Bizim bütün bu aləm cinayət yuvasıdır, ancaq sizin kimilər orada meydan sulayanda gərək bilələr ki, dünya o qədər də ayaq altına atılmayıb ki, mənim kimisini o dünyaya göndərəndə sizi cəzasız buraxınlar. Siz alçaq və yaramaz qadınsınız, ancaq bədbəxtliyiniz orasındadır ki, zəifsiniz. İnsanı öldürmək o qədər da çətin deyil, ancaq sizin buna cəsarətiniz çatmaz. O ürəyin sahibi deyilsiz.

– Ağzınızın sözünü bilin! – Qadın qeyzlə dedi. – Sizi xəbərdar edirəm, axırı pis olar! Mənim əlimdədir. Size sərt, ya yumşaq cəza veriləcəyi məndən asıldır.

Kişi birdən coşdu:

– O necə allahdır ki, sizin kimilərə hər cür əcləfliq eləməyə imkan verir?! Heç başa düşmürəm ki, zavallı bəşəriyyəti ələ salıb alcaltımaq allahın nəyinə gərəkdir?.. Mən allah olsaydım...

Qulluqçuların başçısının gəlişi onun söhbətini yarımcıq kəsdi.

– Telefonə nəsə olub, madam, – o dedi. – Ya naqillər qırılıb, ya da nəsə başqa şey. Stansiya cavab vermir.

– Nökerlərdən birini oyadın, – qadın əmr elədi. – Göndərin polis dalınca, özünüz isə qayıdin bura.

Onlar təzədən tək qaldılar.

– Mənim bir sualıma cavab verərsinizmi, madam? Sizin xidmətçi bayaq zəng haqqında nəsə dedi. Bütün vaxtı mən size göz qoyurdum, haçan zəng vurdugunuza görmədim...

– Zəng düyməsi stolun altındadır, səfəhin biri! Mən onu ayağımla basırdım.

– Teşekkür edirəm, madam. Mənə elə gəlirdi ki, sizin kimi adamlarla əvvəller qarşılaşmışsam, indi əminəm ki, belədir. Sizə inanıb, qəlbimi, ürəyimi açdım, siz isə bütün vaxt ərzində məni əclafcasına aldadırmışsınız.

Qadın istehzayla güldü:

– Davam edin. Nə istəyirsinizsə, danışın. Çox maraqlıdır.

– Siz mənim gözlərimi bağladınız, özünüüz xeyirxah və məlahətli göstərdiniz, şalvar yox, yubka geyindiyinizdən məharətlə istifadə edərək məni barmağınıza doladınız. Və bütün bu vaxt ərzində ayağınızla zəng düyməsini basdırınz. Nə eybi, bunun özündə bir təskinlik vardır. Sizin kimi olmaqdansa, mən kasib Hyuq Lyük kimi on il həbsdə yatmağa üstünlük verirəm! Sizin kimi qadınların yeri isə cəhənnəmdədir, madam.

Sükut çökdü, kişi bir an da gözünü qadından çəkmirdi. Sanki qadını daha dərindən öyrənmək, sonra qərar vermək istəyirdi.

– Davam edin, – qadın inad göstərdi. – Yenə nəsə deyin.

– Bəli, madam, deyərəm. Mütləq deyərəm. Bilirsiz mən nə eləməyə hazırlaşıram? İndi yerimdən qalxıb qapıya tərəf gedəcəyəm. Sizdən tapançamı ala bilərdim, ancaq birdən səfəhlik edib tətiyi basarsız. Eybi yoxdu, qoy tapança sizdə qalsın. Hayif, gözəl silahdı. Hə, mən qapıya tərəf gedəcəyəm. Siz isə atəş açmayıacaqsız. İnsanı öldürmək üçün cəsaret lazımdır, sizdə isə o yoxdur. Hə, indi isə hazırlanın, baxaq görək siz atəş aça bilərsinizmi? Mən size heç bir ziyan vurmadan qapıdan çıxıb gedəcəyəm. Mən gedirəm.

Qadından gözünü çəkmədən stolu itələyib qalxdı. Tapançanın çaxmağı dikəldi. Hər ikisi tapançaya baxırdı.

– Bərk basın, – kişi məsləhət verdi. – Çaxmaq heç yarıyacan qalxmayıb. Hə-hə, insan öldürməyə bir cəhd göstərin görək. Onun bədənində yumruq boyda bir deşik açon görək, qoy onun beyni parçalanıb sizin döşəməyə səpələnsin. Bax, adam öldürmək budur.

Çaxmaq yavaş-yavaş qalxırdı. Kişi arxasını qadına çevirib aram addımlarla qapıya sarı getdi. Qadın tapançanı qaldırıb Lyükün belini nişan aldı. Çaxmaq iki dəfə qalxdı, sonra tərəddüb içində yerinə qayıtdı.

Qapı arxasında görünməz olmazdan qabaq Lyük bir də çevrildi. Nifret içində gülə-gülə, sakitcə, sözləri bir-bir seçə-seçə, bu qadına olan bütün nifretini cəmləşdirib iyrənc bir söyüş söydü.

BƏYAZ SÜKUNƏT

— İkicə güne Karmenin canı çıxacaq.

Meyson ağızındaki buz parçasını tüpürerek tutqun halda zavallı heyvana baxdı, sonra yenidən itin pəncəsini dodaqlarına yaxınlaşdırıb onun barmaqları arasında düyünlənmiş buzu dişlədi.

— Harda ki adı gözəl olan it görmüşəm, hamisini vecsiz görmüşəm, — işini qurtarır iti kənara itələdi. — Yanlarından yel keçdimi, böyürlərini yerə qoyur, gəbərirlər. Heç görmüsən ki, adı sadəcə Kasyar, Sivas və ya Haski olan itin başına bir iş gəlsin? Heç vaxt! Elələrinin canı bərk olur. Bu Şukuma bax bir, o...

Birdən zəifləmiş it gərilib açıldı, onun ağ dişləri az qala Mesonun böğazında kilidlənəcəkdi.

— Sənin iştahandan nə keçir?

Qulağının dibinə qamçı dəstəyilə dəyən zərbədən it qar üstünə sərələndi, hırslı çapaladı, dişlərindən sarı köpük axdı.

— Deyirəm ki, Şukuma bax bir, Şukumun heç vecinə deyil. Səninlə mərc tutaram ki, həftənin axırınan o, Karmeni yeyəcək.

Tonqalın odunda yaş çörəyi qurudan Meylmüt Kid dedi:

— Mən isə səninlə mərc tutaram ki, bir yerə gedib çıxmamış özümüz Şukumu yeyəcəyik. Düzmü deyirəm, Ruf?

Hindu qızı ərpi kofenin dibinə yatırmaq üçün, qaba buz tikəsi ataraq əvvəlcə Meylmüt Kidə, sonra ərine baxdı, lakin heç nə demədi. Düz sözün təsdiq ehtiyacı yoxdu. Başqa çıxış yolları qalmamışdı. İnsan ayağı dəyməmiş yerlərlə hələ iki yüz millik yolları vardi, yemək isə altı günə zorla çatardı, itlər üçün isə heç nə qalmamışdı.

İki kişi və bir qadın tonqala yaxın oturub kasıb süfrədən nahar etdilər. Qısa gündüz dayanacağı idi, itləri qoşqudan açmamışdır, ac heyvanlar həsrətlə adamların yeməsinə tamaşa edirdilər.

— Sabahdan səhər yeməyinin daşını atrıq, — Meylmüt Kid dedi. — Gözümüz də gərək itlərin üstündə olsun, lap əldən düşüblər, əllərinə girəvə keçə, lap özümüzü yırtarlar.

— Eh!.. Haçansa mən metodiki cəmiyyətin başçısı olmuşam. Bazar günü məktəbində dərs də demişəm...

Meyson heç özü də bilmədi ki, bu sözləri niyə dedi, təəssüf içində nəzərlərini bugu qalxan şalvarına zillədi. Ruf ona bir fincan kofe uzadıb düşüncələrini qirdi.

— Allaşa şükür olsun ki, heç olmazsa isti çayımız var. Mən evdə, Tennessee ştatında çay plantasiyasını öz gözlərimlə görmüşəm. Ah, bircə tıkə isti qarğıdalı kökəsindən ötrü bütün var-yoxumu verərdim!.. Darixma, Ruf, bir az döz, daha heç vaxt acliq çəkməyəcəksən, belə kobud mokasin də geyinməyəcəksən.

Sözlər qadının qaşqabağıni açdı, baxışlarında ağ ərina — sahibinə məhəbbət işaretisi göründü; bu adam Rufun tanıldığı yeganə ağ adamdı ki, qadına vəhşi və ya qaramala baxan kimi baxır, onu adam hesab eləyirdi. Əri onun başa düşə biləcəyi sadə dildə danışındı:

— Hə, Ruf, tezliklə bu cəhənnəmdən qatarıq, ağ adamın qayığına oturub Şor Suya çatarıq. Hə, pis sudur, burum-burum axan pis su. Hər tərəf sudur və biz uzun müddət üzüb getməliyik. On dəfə yatıb duracağıq, iyirmi dəfə, qırx dəfə yatacağıq, — arvadını başa salmaq üçün günlərin sayını barmaqları ilə göstərirdi, — bütün bu müddətdə isə hər yanda pis su! Sonra biz böyük bir kəndə çatacağıq, orada çoxlu adam var, lap yay çağının ağaçqanadı kimi çox adam. Onların viqvamları bilirson necə hündürdü? On, iyirmi şam ağacı hündürlükdə...

O, daha söz tapa bilməyib səsini kəsdi və yalvarıcı baxışlarını Meylmüt Kidə zillədi, sonra isə əllərinin hərəkətiylə iyirmi şam ağaçının hündürlüyünü arvadına başa salmağa çalışdı. Meylmüt Kid qəribə tərzdə gülümsündü. Rufun gözləri isə təəccübündən və xoşbəxtliyindən geniş açılmışdı. O, ərinin zarafat etdiyini düşünürdü, ancaq adı zarafat da qızın zavallı qəlbini sevindirirdi.

— Sonra isə... sonra isə oturarıq qutuya və füüst-gedərik! — Başa salmaq üçün Meyson boş kofe qabını yuxarı tullayıb havadaca tutdu və qışqırdı. — Bax, füüst və biz artıq çatmışıq! Ah, sehrkar cadugərlər! Sən Yukon Fortuna gedirsən, mən isə Arktik-sitiyə, aralarında iyirmi beş yatılıq yol var. Bu uzunluqda məsafədən ip keçir, mən həmin ipin bir başından yapışb deyirəm: “Allo, Ruf. Necəsən?” Sən isə soruşursan: Bu sənsən, mənim ərim? Mən deyirəm: “Özüdür”. Sən isə deyirsən: “Çörək bişirə bilmirəm, sodamız qurtarıb”. Mən cavabında deyirəm: “Anbardakı un tayının altına bax. Hələlik!” Sən anbara gedib kefin istəyən qədər soda götürürsən. Bütün ili sən Yukon Fortunda olacaqsan, mənsə Arktik-sitidə. Görürsən de möcüzəni!

Bu sehrli nağıla Ruf ele sadəlövhilək gülümsəyirdi ki, kişilər uğunub getdilər. Boğuşan itlərin səsi uzaq əllərin möcüzələri haqda söhbəti yarımcıq qoydu, kişilər itləri ayıranan Ruf qoşqunun iplərini bağlaya bilməşdi, hər şey hazırlı, tərəpnəmk olardı.

– Hə, Dazbaş! Hə, irəli!

Meysonun qırıncı havada şaqqıldı, itlər yavaş-yavaş hərəkətə gəlib, başları üstə asılmış istiqamət oxunu əsas tutaraq kirşəni dərtib apardılar. İkinci qoşquda Ruf oturmuşdu. Meylmüt Kid arxada gelirdi. Güclü, həm də kobud olsa da, bircə zərbəyə öküzü yixa bilən kid zavallı itlərə qiymir, imkan daxilində insaflı tərpənirdi – qoşqu sürənlər arasında beləsi az olurdu. Bəzən itlərin pis gününə baxan Meylmüt Kid hönkürtüsünü zorla boğurdu.

– Hə, axsaqlar, çolaqlar, tərpənin görək! – ağır kirşəni tərpətmək istəyən Kid deyindı.

Axır ki, onun səbirliliyi öz bəhrəsini verdi, ağrından qırılan itlər qabaqdakı kirşələrin ardınca götürdü.

Söhbət kəsildi. Ağır yol söhbətə aman vermir. Şimalda yol getmək isə ağır, məşəqqətli işdir. Xoşbəxt o adamdır ki, bütün gün uzunu sükkut bahasına belə yolu başa vurur, kiminsə açlığı yolla gedir.

Yol açmaqdan daha çətin heç nə yoxdur. Hər addımda enli xizək batır, adam dizəcən qara girir. Sonra ehtiyatla ayağı qardan çıxarmalısan, şaquli duruşunu azacıq pozsan, qurtardı, kəllə-mayallaq qara yixılacaqsan; sonra zorla qalxıb, qarış-qarış irəli getməlisən. İlk dəfə yol açanlar uzağı yüz yarddan sonra yorğunluqdan yixılıb qalırlar. Hər şey yaxşı getsə də, bir ayağındakı xizəklə o biri ayağını basmasan da, altında minbir kələk gizlədən qar sənin başına oyun açmasa da, yorulub əldən düşəcəksən. Gün ərzində heç olmazsa bircə dəfə yumbalanıb itlərin ayağı altında yixılmayan hər bir adam təmiz qəlb və böyük sevinc içində axşam yataq kisəsinə gire bilər. İyirmi yuxu ərzində böyük şimal ciğirləriyle getmiş adama allahlar özü də qibə edə bilər.

Axşam yaxınlaşırıdı, bəyaz Sükunətin nəhəngliyinin sıxdığı yolçular sükut içində gedirdilər. İnsanın axırının ölümlə qurtaracağına töbiət müxtəlif üsullarla ona başa salır: qabarma və çəkilmələrin əvəzlənməsi, dağlıcı qasırgalı, dəhşətli zəlzələlər, səma artilleriyasının ildirim atəşləri! Ancaq Bəyaz Sükunət onların hamisində güclü və dağlıcıdır. Bəyaz sükunətin duyğusuzluğu, biganəliyi! Heç nə tərpənmir, açıq səma aşılanmış mis kimi işildayıb, adıca piçaltı adama müqəddəs bəyaz səhrasıyla gedən adam yeganə canlı kimi öz inadkarlığından dəhşətə gəlir, anlayır ki, onun həyatı bir tükənən asılıdır. Qəribə, müdhiş fikirlər öz-özündən hücum çəkir, bütün aləmin sirləri öz təzahürünü axtarır. İnsanı ölümqabağı vahimə bürüyür, Allah qabağın-

da, bütün dünya qabağında qorxu və bu qorxunun içinde dirilmə və yaşamağa ümidi də olur, əbədilik həyat üçün əbəs cəhdler edir və məhz bu vaxt insan Allahla tekbatək qalır.

Hə, gündüz öz yerini gecəyə verməyə tələsirdi. Çayın məcrası qəflətən dönürdü və kəsə yolla getmək istəyən Meyson öz qoşqusunu dar dərənin içiyle sürdürdü. Ancaq itlər dikdiri qalxa bilmədi. Ruf və Meylmüt Kid arxadan itələsələr də, kirşələr geri sürüsdülər. Daha bir qeyri-adı cəhd. Zavallı, heysiz və acliqdan taqətsiz heyvanlar son gücərini vururdular. Hündürə, daha da hündürə və kirşələr uca sahilə qalxdılar. Ancaq lap qabaqda bağlanmış it kirşəni sağa dartdı və qoşqu Meysonun xızəklerinin üstünə çıxdı. Nəticəsi acınacaqlı oldu – Meyson yerə sərildi. İtlərdən biri kəndirlərə dolaşib yixıldı və çapaladı, kirşələr təzədən xəndəyə sürüsdülər.

Şart! Şart! Qamçı havada vizildamağa başladı, ən çoxu yixılan iti döyürdü.

– Bəsdir, Meyson! – Meylmüt Kid dilləndi. – Onsuz da zavallı itin son nəfəsidir. Əl saxla, indi mənim itlərimi qoşarıq.

Kid sözünü deyib qurtaranan Meyson gözlədi, sonra uzun qamçı təzədən günahkar itin bədəninə dolandı. Bu, Karmen idi, o, şikayət edirmiş kimi ulayıb özünü qara soxdu, böyrü üstə çevrildi.

Yolcular üçün ən ağır dəqiqəydi: itin canı çıxır, iki yoldaş mübahisə edir. Rufun qayğılı baxışları gah ona, gah buna dikilirdi. Ancaq gözlərindən acı hiddət oxunan Meylmüt Kid özünü saxladı, itin üstünə əyilib ipləri kəsdi. Heç birindən səs çıxmadı. Qoşuları təzələyib dikdiri qalxdılar və kirşələr təzədən yola düşdü. Son gücünü toplayan Karmen arxadan qarabaqara gəlirdi. Nə qədər ki, it yeriə bilir, onu gülлəmirlər və heyvanın sağ qalmaq üçün son imkanı yaranır: dayanacağan birtəhər çatmaq lazımdır, bəlkə orada adamlar maraldanzaddan ovladılar, bir şey yeyib gücə gəldin...

Öz hərəkətindən peşman olan, ancaq tərsliyindən o haqda bir kəlmə də etiraf eləməyən Meyson qabaqda gedir və yaxınlaşan təhlükə barədə heç nə bilmirdi. Onlar six kolluqların arasıyla düzənliyə çıxmaga çalışırdılar. Əlli fut aralıda qocaman şam ağacı ucalırdı. Əsrər boyu o ağac burada dayanmışdı və taleyi əsrlər uzunu ona bu cür ölüm hazırlamışdı – ona və bəlkə de Meyson'a.

Meyson ayaq saxlayıb mokasının boşalmış kəmərini bərkitmək istədi. Qoşqu dayanan kimi itlər qara oturdu. Ətrafda saf bir sükut vardi,

şaxta və sükunət ürəkləri dondurur, təbiətin tərpənmək istəyən hər şeyinin əl-qolunu bağlayırdı. Və neçə illərin yükü və qarın ağırlığı altında tab gətirməyən nəhəng ağac faciəsində öz son rolunu oynadı. Meyson təhdidəcidi çirtültini eşitdi, kənara sıçramaq istədi, ancaq heç qımlıdanmağa macal tapmadı, ağac çıynından vurub onu altına saldı.

Qəfil təhlükə, ani ölüm – Meylmüt Kid bunların hər ikisiylə o qədər qarşılaşmışdı ki! Hələ şam ağacının iynə yarpaqları titrəşirdi, ancaq Kid qadına bəzi göstərişlər verib xilasetmə işinə başlamışdı. Hindu qızı özünə əl qatıb mənasız yerə göz yaşı tökmədi – onun yerinə hər hansı bir aq qız olsayıdı məhz belə edərdi. Meylmüt Kidin ilk sözü ağızından çıxan kimi qız bütün ağırlığını ağacın gövdəsi altına keçirilmiş uzun-pazın üstünə salaraq, ərinin iniltisine qulaq asa-asə, ağırlığı xeyli azaltdı. Meylmüt isə baltayla ağacı kesməyə girdi. Donmuş gövdəyə dəyən polad cingildəyir, hər balta zərbəsi Meylmüt Kidin uzun, hündür əhəltisiylə müşayiət olunurdu.

Nəhayət, Kid bir qədər bundan qabaq sağ-salamat olan adamın xurd-xəşil bədənini qarın üstünə uzatdı. Ancaq yoldaşının əzablarından daha çox qadının çohrəsindəki lal hüzn qorxunc görünürdü; Rufun baxışlarında ümid və məyusluq birləşmişdi. Cox az söz deyildi, şimalda yaşayanlar boş danışmaqdansa, iş görməyin vacibliyini dərhal hiss edirlər. Altmış beş dərəcəlik şaxtada insan qar üstündə çox uzana bilməz. Kirşələrin qayışını qırıb bədbəxt Meysonu heyvan dərilərinə bükərk şax-şəvəldən hazırladıqları yerə uzatdılar. Tonqal alovlandı; bədbəxtliyə bais olmuş həmin ağacı yandırdılar. Tonqal üstünə əldəqayırma örtük tutdular, belədə tonqalın hərarəti dərhal itmir, onun yanında oturanlara vurur: təbiətlə təmasda olan hər kəs bunu yaxşı bilir.

Ölümle tez-tez əlbəyaxada olanlar onun hənititini yaxşı tanıyırlar. Meyson yaman bərk əzilmişdi. Bunu dərhal başa düşdülər. Sağ qolu və qıcı, beli sınmışdı, ayaqları qic olmuşdu; güman ki, daxili orqanları da əzilmişdi. Yalnız arabir inildəməsindən anlamaq olurdu ki, o hələ sağıdır. Heç bir ümidi yoxdu, daha heç nə eləmək olmazdı. Amansız gece xırda-xırda gəlirdi. Ruf onu öz xalqına xas olan heyratımız sakitlikle qarşılayırdı. Meylmüt Kidin sıfətində bir neçə qırış da çoxalmışdı. Əslində hamidən az əziyyət çəkən Meysondu, o indi Qərbi Tennessee, Böyük Dumanlı Dağların etəyindəydi və yenidən öz uşaqlığını yaşayırırdı. Cənub tərəfinin çoxdan unudulmuş mahnısı qəribə səslənirdi, bu mahni altında Meyson göllərdə çimir, yenot

ovuna çıxır, qarpız oğurlayırdı. Bu səslər Rufa anlaşılmaz inilti təsiri bağışlayırdı, Kid isə başa düşür və hər sözün peşmançılığını keçirirdi; uzun illər boyu mədəni aləmlə heç bir əlaqəsi olmayan hər adam o sözləri başa düşərdi.

Can verən adam səhər özünə gəldi, onun piçiltisini anlamaq üçün Meylmüt Kid aşağı əyildi.

Yadindadır, biz Tananada necə görüşdük?.. Yaxın vaxtlarda dörd ili tamam olacaq... buzlar əriyəndə... Onda o qızı bir elə sevmirdi, sadəcə, o çox yaxşı qızdı... bağlandım ona ...Sonra isə ayrıla bilmədim. O mənə yaxşı arvadlıq edir, çətində həmişə dadıma çatırdı. Bizim gör-düyümüz işə qalınca, özün yaxşı bilirsən ki, onun tayı-bərabəri yoxdur... Yadindadır, o Maral Buynuzu gölünü necə üzüb keçdi və bizi qayanın başından apara bildi? Dörd tərəfdən də güllə yağırdı, suyun üzü çopur-çopurdu... Nuklukaytodakı acliq da yadindadır? Bəs arvadım bize xəbər çatdırmaq üçün buzların arasında necə qaçırdı? Hə, Ruf mənə yaxşı arvadlıq eləyib, qabaqından çox-çox yaxşı... sən bilmir-din ki, mən evli olmuşam? Sənə deməmişdim məgər?.. Hə, bir dəfə evli olmağa cəhd göstərməmişdim... Birləşmiş Ştatlarda, evdə olarkən... Onun ucbatından da buralara gəldim. Axi, birlikdə böyümüşdük. Çixib getdim ki, boşanmaq üçün onun əlinə bəhanə verim. Boşandı.

Ruf isə başqa aləmdir. Burda işlərimi qurtarıb gələn il onunla getmək istəyirdim. Ancaq indi bu barədə danışmağın mənəsi yoxdur. Kid, Rufu öz qəbiləsinə qayıtmağa qoyma. Orada onunçun çox çətin olar. Özün fikirləş, az qala dörd ildir ki, Ruf bizimlə birlikdə min cüra şey yeyir, bütün bunlardan sonra təkçə balıq və maral etini necə yesin? Bizim xeyli yüngül olan həyatımızı tanışın, öyrəssin, təzədən köhnə aləmə qayıtsın? Ruf üçün çətin olar. Kid, onun qayğısına qal... Niyə sən özün ona... eh, yox, sən həmişə qadınlardan gen gəzirsin. Heç anlamadım ki, sən bu tərəflərə nə dərtib gətirib... Rufa qarşı insaflı ol və imkan daxilində tez onu Ştatlara göndər. Yox, işdir öz vətəni üçün darixsa, kömək elə qoy getsin...

Uşaq... o bizi daha da yaxınlaşdırıb, Kid. Kaş oğlan uşağı olaydı!.. Sən bir fikirləş, Kid! Mənim belimdən gəlmış uşaq! Qoyma onu bu yanlıarda qalmağa. Əgər qızım olsa... Yox, yox, belə ola bilməz!.. Mə-nim dərilərimi satarsan, güman ki, beş minə gedərlər, bir o qədər də mənə şirkətdən çatmalıdır. Öz işlərinlə birlikdə mənimkini də yoluna qoy. Elə bilirom, bizim sıfariş özünü doğruldacaq... ogluma yaxşı təh-

sil verərsən... qoy oxusun... Ən başlıcası isə, Kid, qoyma onu bu tərəflərə gəlməyə. Bu yanlar ağı adamlar üçün deyil.

Mənim işim bitib, Kid. Uzağı üç-dörd günlük ömrüm qalıb. Siz isə gərək gedəsiniz. Siz getməlisiniz. Yadında saxla, bu mənim arvadım, mənim oğlumdur... İlahi! Kaş oğlan olaydı! Daha mənim yanımı kəsdirib durmayın. Sizə əmr edirəm ki, gedəsiniz. Çixin gedin! Can verən adamın sözünü yerə salmayın.

— Qoy üç gün gözləyim, — Meylmüt Kid yalvardı. — Bəlkə halın yaxşılaşdı. Hələ bilmək olmaz...

- Yox!
- Üçəcə gün.
- Çixin gedin!
- İki gün.

— Söhbət mənim arvadımdan və oğlumdan gedir, Kid. Üz vurma.

— Bir gün necə?

— Yox! Mən əmr edirəm!

— Qoy bircə gün gözləyək. Yeməyə bir şey taparıq. Nə bilmək olar, bir də gördüm nəsə vurdum.

— Olmaz!.. Yaxşı, raziyam, bir gün qalın, ancaq bir dəqiqə də artıq olmaz! Qulaq as, Kid, meni tək-tənha can verməyə qoyma. Bircə atəş lazımdır, bircə dəfə tətiyi çək, vəssalam. Başa düşdün? Yadında saxla! Unutma... Eh, öz belimdən gələsi balamı görməyəcəyəm... Rufu yanına çağır. Onunla vidalaşmaq istəyirəm... tapşıracam ki, oğlumdan müğayat olsun və mənim ölümümü gözlemədən çıxıb getsin. Mən tapşımasam, Ruf səninlə getməz. Əlvida, dostum, əlvida! Dayan, Kid qulağın məndə olsun... yuxarıları qazmaq lazımdır. Oralarda torpaqdan həmişə nəsə tapmaq mümkündür. Bir də, Kid...

Meylmüt can verənin son, zorla eşidilən kəlmələrini eşitmək üçün bir az da əyildi – ölüm tehlükəsi Meysonun qürur hissini boğmuşdu.

— Bağıشا məni, dostum... özün bilirsən nəyə görə... Karmendən ötrü bağısha məni...

Ağlayan arvadı ərinin yanında qoyaraq isti gödəkcəsini geyindi, xızəklərini ayağına keçirdi, tüfəngini götürüb meşədə gözdən itdi. Kid şimalın sərt qanunları ilə yaxşı tanıdı, ancaq belə çətinliklə üz-üzə gəldiyi ilk dəfəydi. Ağlı başında oturub, fikirleşsəydi, üç adamın həyatı bir nəfərdən asılıydı, həmin bir nəfərin də heç bir çıxış yolu yoxdu. Ancaq Meylmüt tərəddüd edirdi. Meysonla ömrünün beş ilini birlikdə

keçirmişdi; dayanacaqlarda və qızıl mədənlərində, çaylar və cığırlarla millər arxada qoymanda, birlikdə ov edəndə qarşılaşıqları ölüm təhlükəsi, su daşqını vaxtı çəkdikləri acliq... onları bir-birinə bağlanmış, dosta çevirmişi. Bu dostluq elə möhkəmdi ki, əvvəllər onların arasına giren Rufa da Kid qısqanırdı. İndi həmin o dostluğun Kid öz əlleriylə qırmalı, torpağa tapşırmalıydı.

Meylmüt meşənin dərinliklərinə gedə-gedə Allaha yalvarı, rastına bir maral çıxarmasını ondan xahiş edirdi, ancaq gözünə heç nə dəymirdi, sanki bütün heyvanları bu yanlardan ərşə çəkmüşdilər. Şər qarışında gücü-qüvvəsi tükənən Kid boş əllə və ağır ürəklə geri qayıtdı. İtlərin qulaqbatarıcı hürüşü və Rufun əturpərdici çığartısı eşidi-lirdi, Kid addımlarını yeyinlətdi.

Ruf əlindeki baltayla özünü hücum çəkən itlərdən qoruyurdu. İtlər öz sahiblərinin dəmir intizamını pozmuş, qalan son ərəzin üstüne atılmışdır. Kid özünü qızın dadına çatdırıldı, tüfənginin dabani ilə itlərin harası gəldi vurmağa başladı və ta qədim zamanlardakı qəddarlıqla insan və vəhi arasında ölüm-dirim döyüşü başlandı. Tüfəng və balta tez-tez qalxır, bəzən heyvana dəyir, bəzən yan gedirdi, itlərin elastik bədəni eləsinə-bələsinə əyilir, dərtlirdi, gözlərində vəhi bir işilti vardi, daşa dönmüş cəhənglərindən köpük axırdı. İnsan və heyvan var gücüyle hökmranlıq uğrunda döyüşürdü. Nəhayət, döyülmüş, əldən salınmış itlər tonqaldan aralarını yalamağa, ağızlarını ulduzlara tutub ulamağa başladılar.

Qurudulmuş balığın bütün ehtiyatı məhv edilmişdi, qarşidakı iki yüz millik yol üçün altı-yeddi ovuc un qalmışdı. Ruf ərinin yanına qayıtdı. Kid isə kəlləsini baltanın dağıtdığı iti soyub, hələ isti olan əti doğradı. Əti etibarlı yerdə gizlədəndən sonra dərini və içalatın tör-töküntüsünü o biri itlərin qabağına atdı.

Səhər öz yeni qayğılarıyla gəldi. İtlər bir-birinə hücum çəkdilər. Sonra isə bütün heyvanlar ayaq üstə zorla dayanaraq var gücüylə həyatdan yapışmış Karmenin üstüne tökülmüşdülər. Baş-gözlərinə yağan qamçı zərbələri onlara qətiyyən kar etmirdi. İtlər dartsış, sonra yenidən yera cumurdular, nəhayət, onlar ətrafa səpələnəndə Karmendən heç bir əlamət qalmamışdı – nə sümükləri vardı, nə dərisi, nə də tükü...

Meysonun sayıqlamalarına qulaq verən Kid işindən qalmırdı. Meysonun xəyalları yenə də Tennessidəydi, yenə də gənclik çağının dostlarıyla çılgın mübahisə gedirdi.

Şam ağaçları yaxın dayanmışdı və Meylmüt Kid öz işini tez qurtardı; ovçular öz ərzaq ehtiyatını yırtıcılarından və itlərdən qorumaq üçün asılmış balaca anbar düzəldirdilər – Kid də eləsini hazırladı. Ruf dayanıb tamaşa edirdi. Sonra Meylmüt iki şam ağacının başını yerəcən əyib onları maral dərisində hazırlanmış kəmərlə bir-birinə bağladı. Sonra o, harınlamış itləri qamçı gücünə kirşə qoşqusuna keçirib. Meysonun büründüyü dərilərdən savayı hər şeyi ora yüklədi. Meysonu isə kəmərlə sariyib, əyilmiş şam ağacına bağladı. Təkcə ovçu bıçağı ilə ağaçları yerdə baş-başa saxlayan kəməri kəsmək qalırıldı; həmin kəmər kəsilən kimi şam ağacı başını Meyson qarışq gøyə qaldıracaqdı. Meyit əlçatmadır hündürlükde olacaqdı.

Ruf ərinin vəsiyyətinə itaətlə əməl edirdi. Qızı heç nəyə məcbur etməyə ehtiyac yaranmırıdı. Hələ balaca qız iken öz qəbiləsinin bütün arvadlarından öyrənmişdi ki, qadın yer üzərində olan bütün canlılardan daha çox öz ərinə itaət etməlidir, o da edirdi. Ruf ərini öpəndə böyük dərdinin hönkürtülərə çevriləşsinin qabağını ala bilmədi, Kid isə mane olmadı, axırdı o, Rufu qoşquya tərəf aparıb xizək geyinməsinə kömək etədi. Ruf kor kimiydi, sanki qarşısında heç nə görmürdü, qeyri-iradi istiqamət ağacından yapışdı, qamçısını yelləyib itləri tərpətdi.

Sonra Meylmüt Kid dostunun yanına qayıtdı. Meyson huşunu itirmişdi. Ruf gözdən itənəcən Kid onun arxasında baxdı. Sonra tonqalın yanında oturub Meysonun ölümünü gözlədi. Allaha yalvarırdı ki, ölməy yubatmasın.

Bəyaz Sükunətin qoynunda acı düşüncələr içində təkbətək qalmışdır. Sükunət zülmətə meyllidir, o, sanki insanı qoruyur, onu öz zülmətinin əsiri edir – səmanın maviliyi altında Bəyaz Sükunətin şəffaf təmizliyi və şaxtası çox qəddardır.

Bir saat keçdi, iki saat keçdi, ancaq Meyson hələ ölməmişdi. Günortağı üfüqdə görünməsə də, günəş səmanı qırmızımtıl rəngə boyadı və tezliklə göyün rəngi tutuldu. Meylmüt Kid qaldı, zorla Meysonu yaxınlaşmağa özünü məcbur etdi və dörd tərəfə baxdı. Sanki Bəyaz Sükunət onu ələ salırdı, Kidi qorxu bürüdü. Atəş açıldı, ağacların başına bənd edilmiş kəmər kəsildi və Meysonun meyiti yuxarı sıçrayaraq öz hava qəbiristanında dayandı. Meylmüt Kid kirşeyə sıçrayaraq itləri nəhayətsiz qar səhrasıyla qovmağa başladı...

BALIQÇI PATRULUNUN HEKAYƏLƏRİ

AĞLAR VƏ SARILAR

San-Fransisko körfəzi elə genişdir ki, çox vaxt körfəzdə cövlən edən qasırğalar okean gəmisi üçün okeandakı ən dəhşətli pis havalar dan da təhlükəli olur. Bu körfəzdə hansı balıqdan desən tutmaq olar. Ona görə də dəlisov qoçqlardan ibarət hər cür balıqçı gəmiləri onun sularını o yana-bu yana yarib keçir. Balığı bu cür cürbəcür tör-töküntülərdən qorumaq üçün çoxlu ağıllı qanunlar var, xüsusi balıqçı patrulu bu qanunların hökmən yerinə yetirilməsinə göz qoyur. Patrul dəstələrinin taleyi narahat və dəyişkən olur: onlar tez-tez möglüb olub geri çəkilir, hətta ölümə də məruz qalırlar, tor atan yerdə yaxalayıb öldür, qələbə ilə qayıdırırlar.

Balıqçılar içərisində krevetka¹ ovlayan çinlilər ən təhlükəli adamlar idil. Krevetkalar, adətən, dənizin dibi ilə saysız-hesabsız sürü şəklinde sürünlərlər, ancaq özlərini şirin sulara çatdıranda tələsik geri döñürərlər. Çinlilər suyun qabarma və çəkilməsindən istifadə edərək körfəzin dibinə toxunma tor kisələr atırlar. Əslində bunun elə də bir pis cəhəti yoxdur, ancaq bədbəxtlik bundadır ki, torun gözləri elə bala-cadır ki, küründə təzəcə çıxmış uzunluğu dörd-dəbir düyündən az olan körpələr belə bundan can qurtara bilmir. Çinli balıqçıların qəsəbələri yerləşən Pedro və Pablo burnuna – bu gözəl sahillərə yaxın düşmək mümkün deyil. İylənmiş balıq üst-üstə yiğilir, üfunət havanı korlayır. Balıqçı patrul dəstəsi də balığın belə mənasız şəkildə tələf edilməsinə qarşı çıxməli olur.

On altı yaşım var idi, yelkənli gəmini çox yaxşı idarə edirdim, körfəzə beş barmağım kimi bələd idim, balıqçılıq şirkəti mənim "Şimal maralı" şlyupumu² icareyə götürəndə hələlik patrul dəstəsinin köməkçilərindən biri olmalı idim. Yuxarı körfəzdə və ona tökülen çaylarda azğınlıq edən, bir şey olan kimi bıçağa əl atan, üstlərinə tapança çəkiləndə təslim olan yunan balıqçıları ilə çox əlləşib yorulmuşduq ki, bizi azğınlıq edən saysız – hesabsız krevetka ovlayanları sakitləşdirmək üçün Aşağı körfəzə göndərəndə sevincək oldum.

¹ Krevetka – xırda dəniz xərçəngi (İzahlar tərcüməcimindir)

² Şlyup – yelkənli gəmi növü

İki gəmide altı nəfər idik, şübhə oyatmayaq deyə axşamdan yola düşüb Pinol burnunun nəzərə çarpmayan sildirim sahilərində lövbər saldıq. Şərqdə dan yeri təzəcə sökülürdü ki, lövbəri yiğişdirib sahil kileyinin çəpinə gedərək körfəzdən keçib Pedro burnuna üz tutduq. Ətrafdə göz-gözü görmürdü, suyun üstünə şübhə çağının soyuq dumani çökmüşdü, donmamaq üçün isti qəhvə içdiq. Bundan sonra çox xoşa-gəlməz bir işlə məşğul olmağa başladıq. "Şimal maralının" içində dolmuş suyu boşaltmağa girişdiq, gəmi nədənsə deşilmişdi. Demək olar ki, bütün gecəni vurnuxduq, ballastları¹ ora-bura daşıdiq, oyuqlara baxdıq. Ancaq ha əlləşdiksə bir nəticə hasil olmadı, suyun hardan dolduğunu tapa bilmədik. Su get-gedə artırdı, biz də ister-istəməz darış-qal kokpitdə² belimizi əyərək suyu boşaltmaq məcburiyyətində qaldıq.

Qəhvə içəndən sonra üçümüz Kolumbiya çayındaki başqa yelkenli qayıga keçdiq – onda əvvəller qızıl baliq ovlayırdılar, üç nəfər isə "Şimal maralında" qaldı. Gəmiler ikisi də üfüqdən günəş görünə-nəcən yanaşı üzürdü. Günəşin isti şüaları görünməz dumani dağıdı, qarşımızda o ucundan bu ucunacan üç mil olan geniş yarımdaire şəklində düzülmüş xeyli Çin konkasi³ göründü, hər conka əkme torun siqnal üzgəcine⁴ idi. Sanki həyatdan əsər-əlamət yox idi.

Biz o dəqiqə işin nə yerdə olduğunu başa düşdük. Çinlilər ağır torları sudan qaldırmagın asan olacağı vaxtı gözləyərək conkalarında yixilib yatmışdılar. Bu bizim ürəyimizdən xəbər verdi, hücum planını bir anın içində hazırladıq.

Çay yelkenli qayığından Le Qrant mənə piçilti ilə dedi:

– Uşaqlara əmr elə, conkaya atılsınlar. Üçüncü conkaya özün yaxınlaş. Biz də belə hərəkət edərik, mənə elə gəlir ki, heç olmasa altı conka tutarıq.

Biz iki yerə bölündük. "Şimal maralını" o biri qalsa⁵ keçirdim, külək tutan tərəfdən conkalardan birinin böyründən ötüb keçdiq,

¹ Ballast – gəminin tarazlığını saxlamaq üçün götürürlərə göyərtəni qabaq hissəsində üst açıq kayutlara yolu olan yer

² Kokpit – kiçik yelənlə gəmilərdə, motorlu və katerlərdə göyərtənin qabaq hissəsində üstü açıq kayutlara yolu olan yer

³ Conka – yelkenli gəmi

⁴ Üzgəc – dəniz üzüçü nişan

⁵ Qals – yelkenlərin gülek döyen uclarının bərkidildiyi burza, gülek yelkenə sağ tərəfdən dolursa, deyirlər ki, gəmi sağ qalsla gedir, sol tərəfdən dolursa, sol qalsla.

qrotu¹ küləyə tərəf çevirib, sürəti azaltdım. Conkanın lap böyründən, özü də ela yavaşça ötdüm ki, patrullardan biri çətinlik çəkmədən conkanın içində tullandı. Bu vaxt "Şimal maralı"nı bir kənara çəkib yelkenə külək doldurdum, şlyupu qonşuluqdakı conkaya yönəldim.

İndiyədək sakitlik idi. Kolumbiya çayının yelkenli qayığının patrulunun zəbt etdiyi birinci conkadan hay-küy eşidildi. Kim isə bərkdən qışqırdı, tapançadan atəş açıldı, sonra yenidən çıçırtı səsləri eşidildi.

Mənim yanımda kokpitde olan Corc dedi:

– Hər şey məhv oldu. Onlar özünükülləri xəbərdar edirlər.

Biz artıq conkaların arasında idik, həyəcan səsləri çox süretlə yayıldı. Yuxulu, yarıçılpaq çinlilər göyərtəyə sıçradılar. Sakit suların üzərində xəbərdaredici qışqırıqlar və lənət səsləri eşidildi, kim isə ucadan baliqqulağını üfürüb çaldı. Mən sağdakı conkada başçının balta ilə burrazları kəsdiyini, komanda heyətinə nehəng, qəribə bir yelkeni dikəltməkdə kömək etdiyini gördüm. Ancaq solda, o biri conkadakı çinlilər başlarını təzəcə çölə çıxarmışdır ki, şlyupu döndərib ona elə yaxınlaşdım ki, Corc göyərtəyə atıla bilsin.

Bütün conkalar qaçmağa üz qoydular. Yelkenlərdən əlavə onlar uzun avarlarını da işe salıb bütün körfəz boyu səpələndilər. Mən "Şimal maralı"nda tək qaldım, hansı conkanı ələ keçirəcəyimi götür-qoy edir, həyəcanla boylanırdım. İlk təşəbbüsüm heç bir nəticə vermədi, çünki çinlilər burazları açğından, conkanın göyərtəsinə keçə bilmədim. Conka küləyin səmtinə "Şimal maralı"ndan yarımdruma çəpəki durdu, ister-istəməz yönəmsiz görünən balaca gəmiyə hörmətim artdı, ondan əlimi üzdüm, qalsı dəyişdim, qrat-şkotu² boşaldım, rast küləkələ göyərtənin külək tutmayan tərəfindən düz conkanın üstünə yeridim ki, üstünlüyümdən istifadə edim.

Hədəfə alduğum conka özünü ora-bura cirpdı, ancaq bərk toqquşmadan qurtara bildim, onu abordaja götürmək üçün yüngül bir qövs cıxdım, conka birdən istiqamətini dəyişib yelkeninə külək doldurdu, kənara atıldı. Hiyətəsi asiyalılar var gücləri ilə avar çekerək, birdən qışqırı-qışqırı özlərinə ürək-dirək verirdilər. Ancaq bu yer dəyişmə-

¹ Qrot – bir dorlu gəmilərdə dor ağacında qaldırılan ən əsas böyük yelken

² Şkotlar – yelənlərin aşağı uclarını idarə etmək üçün lazım olan burazlar Şkotun adı hansı yelkeni idarə etməsindən asılıdır. Məsələn rot-şkot, kler şkort və başqları.

ini gözləmədiyimdən bir saniyə belə vaxt itirmədən şlyupun üzünü küləyə tərəf çevirdim. Sükəni külək tərəfə çevirdim, bütün ağırlığımı rumpelin üstüne saldım. Qroş-şkotu iki əlimlə boşaltdım ki, zərbəni mümkün qədər yüngülləşdirdim. Conkanın sağ kənarında qoşa avar iki yerə bölündü, bizim gəmilər bərk cırıltı ilə bir-birinə toxundu. “Şimal maralı”nın nehəng ələ bənzer buşpriti¹ conkanın qabarıq yelkənini nahamvar dor ağacı ilə birləşdə qopardı.

Conkada bir hay-həşir qopdu ki, damarlarında qanım dondu. Başına sarı ipək yaylıq bağlanmış qəzəblə sıfəti çıçək xəstəliyindən çopur-çopur çinli qarmağa mənim şlyupumun burnuna ilişirdi ki, ondan uzaqlaşın. Kliver² fali³ açıdım, “Şimal maralı”nı axın bir qədər arxaya aparsın, əlimdəki burazlarla conkaya atıldım, şlyupu conkaya yanaşdırıldım. Başına sarı yaylıq bağlanmış çopur çinli qəzəblə üstümə cumdu, ancaq əlimi şalvarın cibinə saldım, o nə edəcəyini bilməyərək ayaq saxladı. Silahım yox idi, çinlilər həyatı təcrübədən bu cibdən ehtiyat edirlər, mən də bu vasitə ilə dəstə başçısını və onun dəli-dolu adamlarını özümdən aralı saxlamaq istəyirdim.

Ona əmr etdim burun tərəfdəki lövbəri salsın, bunun müqabilində dedi: “Mənimki bilmir”. Qalanlar da belə deyib dururdular. Onlara işarələrlə nə etmək lazımlı olduğunu başa salsam da onlar inad edib dururdular ki, məni başa düşmürələr. Onlarla ağız-ağıza verməyin mənasız olduğunu gördüm. Özüm conkanın burun tərəfinə keçdim, burazı açıb lövbəri saldım.

Onlara:

– Sizlərdən dördünüz də marş dalımcı şlyupa! – qışqırıb barmaqlarımla onları başa saldım ki, dördü gərək dalımcı gəlsin, beşinci isə conkada qalsın. Sarı Yaylıq tərəddüd elədi, ancaq əmrimi qəzəblə təkrar etdim (əslində bir o qədər əsəbiləşməsəm də), yenə də əllərimi cibimə saldım. Sarı Yaylıq qorxdu, mənə qəzəblə baxa-baxa, öz adamlarından üçünü “Şimal maralı”na apardı. O dəqiqə burazları yiğdiq, kliveri qaldırmadan şlyupu Corcun atıldığı conkaya yönəldim. Ona yaxınlaşanda rahat nəfəs aldım, çünkü indi biz iki nəfər idik, bir də ki, çoxa çox qalandı Corcun tapançası var idi. Bu conkada birincidə

olduğu kimi etdik, çinlilərdən dördünü şlyupa götürüb, birini gəmidə gözətçi qoyduq.

Sonra üçüncü conkadan da dörd çinli götürdük. Bu vaxt yelkənlə çay gəmisi də on iki əsir alıb, içərisi sərnişinlə dolu biziə yaxınlaşdı. Tərslikdən bu gəmi elə balaca idi ki, çinlilərin dövrəyə aldığı patrullar əl-qollarını tərpədə bilmirdilər, əsirlər qiyam qaldırsayıdlar, patrullar bu əsirlərinə qarşı gücsüz olacaqdılar.

Le Qrant dedi:

– Dostlar, dadımıza çatın.

Kayuta doluşan və budkanın damına çıxan öz əsirlərimi gözdən keçirdim.

Dedim:

– Üçünü biz götürə bilərik.

Le Qrant xahiş elədi:

– Dördünü götür, hesab düz gəlsin. Billi isə mənə ver (B⁴’l “Şimal maralı”nın üçüncü gözətçisidir). Burda tərpənməyə yer yoxdur, davادalaş qopsa hər iki çinliyə bir parul bas elər.

Belə də etdik, bundan sonra Le Qrant yelkənləri dikəltdi, onun gəmisi körfəzlə San Rafael çayının bataqlıq mənsəbinə doğru yollandı. Kliveri qaldırib onun dalınca yola düşdüm. Bizim əsirləri hökumət dairələrinə təhvil verməli olduğumuz San-Rafael şəhəri körfəzdə qabarma zamanı gəmi üzə bilən çayla bağlı idi. İndi qabarmanın qurtarırdı, gərək tələsəydik ki, o biri qabarmanın yarım gün gözləməli olmayıyadıq. Ancaq günəş üfüqdən qalxdıqca sahil küləyi lap yavaşıyırıldı, külək indi hərdən bir ani şiddətlə əsib yatırıldı. Le Qrantın gəmisi avarlarla hərəkət edirdi, tezliklə bizi çox arxada qoydu. Çinlilərdən bir neçəsi kokpitdə göyərtənin lyukuna¹ doluşub dayanmışdır, bir dəfə kokpitin tutacağının üstündən kliver-şkotu yiğmaq üçün əyiləndə kiminsə tələsilik mənim cibimi yoxladığını gördüm. Bunu sezdiyimi bildirmədim, ancaq gözümün ucu ilə Sarı Yaylıqın necə sevindiyini gördüm, o əmin oldu ki, onu qorxudan cib boş imiş.

Tərslikdən conkaların dalınca düşəndə biz şlyupun suyunu boşaltmağı yaddan çıxartmışdım, indi su kokpitə dolurdu. Çinlilər barmaqları ilə suyu mənə göstərir və sual dolu baxışlarını üzümə zilləyirdilər.

¹ Lyuk – anbar ağızı

² Kliver – iрелиде qoyulan üçbucaklı çəpəki yelkən

³ Fal – gəmidə yelkənləri, siqnal bayraqlarını dikəltmək üçün buraz

Dedim:

– Hə, əger səninkilər suyu boşaltmasa, biz tezliklə suyun dibinə gedərik. Başa düş!

Yox, onlar başa düşməz, buna baxmayaraq özlerinin hədəren-pədəren dillerində çox bəlağətlə danışır, başlarını qətiyyətlə tərpədir-dilər.

Mən üç-dörd taxta, ərzaq sandığından iki dənə vedrə çıxarddım, tamamilə aydın işarələrlə çinliləri başa saldım ki, işə girişsinlər. Ancaq onlar mənim üzümə gülüb lap sakitcə kayuta qayıtdılar və təzədən budkanın damına dırmaşdılar.

Cinlilərin gülüşü yaxşı bir şey bildirmirdi. Bu hədə kimi səslənirdi, onlar bizi nifratlı baxırdılar. Sarı Yaylıq mənim silahsız olduğumu biləndə lap həyasızlaşdı, əsirlər arasında gəzişərək onları üstüstdən nəyəsə təhrük edirdi. Pərtliyimi gizləyərək, aşağı kokpitə düşdüm. Özüm suyu boşaltmağa başladım. Ancaq mən əlimə vedrəni alan kimi başımın üstündə kik¹ səsi eşidildi, gəmi birdən başqa istiqamətə keçdi, orta yelkənə külek doldu, şlyup yana yatdı. Bu dənizdən əsen külək idi. Corc əsl quru adamı idı, ona görə də vedrəni atıb təzədən rumpeldən yapışmalı oldum. Külək uca dağların dövrəyə aldığı Pedro burnu tərəfindən əsirdi, ona görə də məkrli və şiddətli idi; yelkənlər gah küləklə dolur, gah da reylərdə² yaxalanırdı. Corcdan heç bir fayda yox idi, mən ömrümde belə aciz-avara adam görməmişdim. Hər şeydən əlavə onda vərem xəstəliyi var idi, onu suyu boşaltmağa məcbur eləsəydim, sinəsindən qan açıla bilərdi. Su isə get-gedə artırdı, ləngitmək olmazdı. Mən çinlilərə təzədən əmr elədim ki, vedrələri götürüb işə başlasınlar. Onlar həyasız-həyasız qəhqəhə çəkdilər, kayutda topuğunacan suyun içinde olanlar dəmin üstündə oturmuş həmtayfaları ilə bərkdən danışmağa başladılar.

Corca dedim:

– Tapançanı çıxarıb onları işləməyə məcbur et.

Ancaq o başını tərpətməkle yox cavabı verdi, mən başa düşdüm ki, o qorxur. Cinlilər də bunu başa düşdülər, onların həyasızlığı həddini lap aşdı, kayutdakı içində ərzaq olan yesikləri sindirdilər, daxmanın

¹ Kik – fırlanan üfüqi dor ağacı, qabaq tərefinin ucu dor ağacına yelkənin aşağı ucu buna bənd edilir

² Rey – gəmide yelkənlərin asılması üçün üfükü ağaclar

damında oturanlar aşağı atıldı. Hamısı birlikdə bizim qaletləri və konservləri yeyib kef eləməyə başladılar.

Corc titrek səslə dilləndi:

– Əşı, yeyirlər-yesinlər də, cəhənnəmə ki.

Qəzəbdən boğulurdum:

– Onlar itaətdən çıxsalar, gec olar. Yaxşısı budur onları o dəqiqə yerlərində oturdaq.

Su isə get-gedə artır, sahildə əsən daimi küləyin şiddəti get – gedə artırdı. Əsirlərimiz həftəlik azuqəmizin axırına çıxb külək sakitləşən kimi gəminin bir kənarından o birisinə qaçıր, şlyup ləngər vurur, suyun üzündə yumurta qabığı kimi atılıb-düşürdü. Sarı Yaylıq mənə yanaşib kəndləri yerləşən Pedro urnu sahilini göstərib dedi ki, o gəmini o tərəfə döndərib, sahildə onları düşürsəm, onlar suyu boşaldalar. Kayutda su çarpayılara çatmışdı, döşəkağılar islənmışdı. Kokpitdə suyun dərinliyi bir futa çatırdı. Buna baxmayaraq təklifdən tamam boyun qaçırdım. Corcun sir-sifətindən narazılıq yağırdı.

Ona dedim:

– Kişi ol, yoxsa onlar bizi suyun içində tullarlar. Yaxşısı budur, tapançanı bəri ver.

O qorxaqcasına dilləndi:

– Onları sahilə çıxarsayıdıq, yaxşı olardı. Düzü bu əclaf çinlilərin ucbatından batmaq istəməzdim.

Mən də coşqunluqla dedim:

– Düzü, mənim də batmamaqdan ötrü həyatımı bu əclaf çinlilərə etibar etməyə heç bir həvəsim yoxdur.

O zarıdı:

– Axı sən “Şimal maralı”nı onlarla birlikdə biz də içində batırsan. Başa düşmürəm ki, bunun nəyi yaxşıdır...

Onun sözünü yarımcıq kəsdim:

– Nə eləmək olar.

O susdu,ancaq canına titrətmə düşdүүнү gördüm. Çinlilərin hədəsi, suyun get-gedə çoxalması onun olan-qalan qoçaqlığını da əlinəndə aldı. Mən bilirdim ki, o canını xilas etmək üçün heç bir şeydən çəkinməz. Mən Corcun şlyupun arxasında buksirdə gələn balaca yalıka həsrətlə baxdığını görüb, küləyin şiddəti bir azca yatan kimi yaliki şlyupun yanına dartdım. Corcun gözlərində ümidi parıldadı, ancaq o

mənim niyyətimdən baş açınca yalıkin nazik dibini balta ilə böldüm, yalıq¹ tamamilə suyun içinə yatdı.

Dedim:

– Batanda birlikdə batarıq. Tapançanı bəri ver, mən onları məcbur edərəm suyu göz açıb-yumunca boşaldarlar.

Corc zarımağa başladı:

– Axi gör onlar nə qədərdir! Öhdələrindən heç cürə gələ bilmərik.

Qəzəblə arxamı onlara çevirdim. Le Qrantin yelkənli gəmisi Marin arxipelaqı adı ilə məşhur olan balaca arxipelaqın dalında görünməz olmuşdu, ondan kömək gözləməyin mənəsi yox idi. Sarı Yaylıq heç şeydən çəkinmədən mənə yaxınlaşdı, kokpitdəki su onun ayaqlarını yalayırdı. Onun görkəmindən xoşum gelmirdi. Üzünə xoşagələn təbəssümlü ifadə vermək istəsə də, onun bədxahlığıni hiss etdim. Ona elə zəhmli səslə dayanmayı əmr etdim ki, itaət elədi.

Qişqırdım:

– Bir addım belə atma! Mənə yaxınlaşmağa cəsarət elemə!

O, narazılıqla soruşdu:

– Niye elə deyirsən? Mənim ingilis dilini çox-çox bilir.

Narazılıqla qişqırdım:

– İngilis dilini bilir! – O Corcla mənim aramdakı söhbəti yəqin ki, yaxşı başa düşüb. – Yalan deyirsən, heç nə bilmir.

O dişlərini ağartdı.

– Yox, mənimki çox-çox bilir. Mənim namuslu çinlidir.

Dedim:

– Yaxşı. İndi ki, bilirsən, bil. Gəl suyu boşalt, sonra danışarıq.

O başını tərpətdi, yoldaşlarına işarə etdi:

– Heç cür olmaz. Pis adam, çox pis adam, hə, hə...

Onun əlini qoltuğunun altına apardığını, şlyupdan atılmağı hazırlaşdığını görüb qişqırdım:

– Yerindən tərpənme.

O, karıxb kayuta qayıdı, orda özünüklərlə nə barədəsə qır-qır qırıldatdı, görünür, özünüklərlə məsləhətləşirmiş. “Şimal maralı” suya möhkəm oturmuşdu, ağırlaşmışdı, sükanı heç cürə tabe olmurdu. Bir balaca qarmaqarışlıq düssəydi, o hökmən suyun dibinə gedərdi, ancaq külək zəif idi, o suyun üzünü bilesən-bilməyəsən qırışdırıldı.

¹ Yalıq – iki və ya dörd avarlı qayıq

Corc birdən dedi:

– Bura bax, gəmini sahilə döndərsək yaxşı olar, – səsinin ahəngindən başa düşdüm, qorxduğundan qətiyyətli olub.

Dilləndim:

– Heç vəchlə.

O məni təhdid edərək dedi:

– Sənə əmr edirəm.

Cavabında dedim:

– Əsirləri San-Rafaelə aparmağı mənə əmr ediblər.

Biz, demək olar ki, qışqıra-qışqıra danışındıq, çinlilər sözleşdiyi-mizi eşidib göyərtəyə çıxdılar.

– Sahilə döndərirsən, ya yox?

Corc bu sözləri deyə-deyə tapançanın lüləsini mənə tuşladı, bu qorxaq tapançanı çinlilərə tuşlamağa qorxdu, indi isə onunla yoldaşını qorxuzurdu.

Sanki gecə qaranlığında ildirim çaxdı. Corcun rüsvayçı qorxaqlığı nəticəsində məni nələr gözlədiyini aydınca təsəvvürümə gətirdim, əsirlərsiz biabircasına geri qayıdırıam, Le Qranat və başqa yoldaşlarla rastlaşırıam, özümü birtəhər təmizə çıxarıram...

Gözümün ucu ilə gördüm ki, anbarın ağızına toplaşan çinlilər sevinə-sevinə biz tərəfa baxırlar. Siz ölüsiniz, siz deyən olmayacaq!

Tələsik oturdum, əlimlə tapançanın lüləsini cəld yuxarı elə itələdim ki, güllə düz başının üstündən viyiltilə keçdi. Bir əlimlə Corcun bileyindən tutub, o biri əlimlə tapançadan yapışdım. Sarı Yaylıq öz adamları ilə üstümə atıldı. Həlledici an gəlib çatdı. Var gücüm top layıb Corcu bərkdən itələdim, tapançanı əlindən alaraq onu özümdən kənara atdım. O, Sarı Yaylıqın ayağı altına yıxıldı. Sarı Yaylıq büdrədi, onların ikisi də taxtaları çıxardıǵım çalaya düşdülər. Elə bu an tapançanın lüləsini çinlilərə tuşladım, ağlımı itirmiş əsirlər bir an içində bürübüy geri çəkildilər.

Ancaq tezliklə başa düşdüm ki, hücuma keçən adamlara atəş açmaqla itaət etmək istəməyənlərə atəş açmaq arasında böyük fərq var imiş. Vedrənin üst-üstdən onlara göstərsən də dediyimi heç cürə həyata keçirmek istəmirdilər. Tapança ilə onları hədələyirdim, onlar isə su basmış göyərtədə, budkanın damında oturub qalmışdilar.

On beş dəqiqə eləcə keçdi. “Şimal maralı” get-gedə suyun dərinliklərinə otururdu. Külək əsmirdi, orta yelkən sallanıb suya toxunurdu.

Sonra gördü ki, Pedro burnu tərəfdən üstümüze nə isə qara bir zolaq gəlir. Bu mənim böyük səbirsizliklə gözlediyim sahil küləyi idi. Çinliləri səslədim, qara zolağı onlara göstərdim. Onlar mənə sevincək çıçırtı ilə cavab verdilər. Bu vaxt mən yelkəni, suyu, batan şlyupu göstərib işarələrlə onları başa saldım ki, külək yelkənə dolanda biz çevriləcəyik. Onlar yaxşı bilirdilər ki, şlyupu küləyə tərəf aparıb, fəlakətin qarşısını almaq üçün yelkənlərin küləyini boşaldıb qrot şotu aça bilərəm.

Ancaq mən qərar qəbul etmişdim. Bir fut keçəndən sonra iki qrot-şot seçib küreyimi rumpelin üstünə saldım. İndi mən bir əlimlə yelkəni idarə edə bilərdim, o birisilə tapançanı tutmuşdum. Qara zolaq yavaş-yavaş yaxınlaşırıdı. Çinlilərin narahatlıqlarını gizlədə bilməyərək gah qara zolağa, gah da mənə baxdıqlarını gördürüm. İndi kimin ölümün düz gözünün içini baxmağa ağılı, iradəsi, səyi çatacağı, qorxub geri çəkilməyəcəyi müəyyənləşməli idi.

Budur, şlyupun üstüne külək gəldi. Qrot-şotu dərtildi, bloklar cırıldadı, kil əyildi, yelkənə külək doldu, "Şimal maralı" get-gedə yana əyilməyə başladı. Külək tutan tərəfdə tutacaqlı kutuların illüminatorları suya batdı, su kokpitə doldu. Şlyup yanakı elə əyildi ki, kayutdakı adamlar çarpayının üstünə yan-yana yixildilər.

Külək get-gedə yavaşıyırıdı. "Şimal maralı" demək olar böyrü üstə əyilmişdi. Fikirləşirdim ki, xilas yolu yoxdur, külək bir də belə əssə şlyup çevriləcək. Qrot-şotu hələ boşaltmaq istəmirdim. Tərəddüd edirdim, mübarizə aparmağınə dəyərdim ya yox, çinlilərin özləri aman dilədilər. Onların qışqırığı mənim üçün şirin musiqiyə çevrildi. Ancaq bundan sonra şlyupu küləyə tərəf çevirib qrot-şotu açıb buraxdım. "Şimal maralı" yanını qaldırmaq istəyirdi, ancaq o suya elə çökmüşdü ki, xilasına heç inanmağım gəlmirdi.

Çinlilər kokpitə atıldılar, suyu vedrələrlə, güvəclərlə, qazanlarla - əllərinə nə keçdi onunla boşaltmağa başladılar. Suyun çaya boşaldılmışından yaxşı nə ola bilərdi. Nəhayət, küləyin qovduğu "Şimal maralı" təzədən vüqar və ehtişamla suyun üzəri ilə üzərək ən axırıncı dəqiqədə dayaz bataqlıq yerdən keçib çayın mənsəbinə girdi.

Çinlilər ruhdan düşdülər, onlar San-Rafaeli görəndə özləri göyərtəyə tökülmüşdülər, burazları əllərində hazır tutdular. Sarı Yaylıq hamdan qabaqda idi.

Corca gelince bu onun axırıncı basqını oldu. O bizi dedi ki, belə iş ürəyincə deyil, sahildə kontorların birində xidmət eləsə bundan yaxşıdır. Biz də onun dedikləri ilə tamamilə razılaşdıq.

YUNANLARIN KRALI

Balıqçı patrul dəstəsinə bir dəfə də olsun Böyük Aleki tutmaq qismət olmamışdı. O lovğalanıb deyirdi ki, heç kəs onu sağ tuta bilməz, bu adamın keçmişindən məlum idi, onun ölüsünü də ələ keçirmək müvəffəqiyyətsizliyə uğramışdı. Belə deyirlər ki, onun ölüsünü ələ keçirmək isteyən, patrul dəstəsinin iki üzvü həyatına əlvida deməli olmuşdu. Bununla bərabər heç kəs balıq ovu qanununu Böyük Alek qədər pozmurdu.

Bədənəcə həddindən artıq yekəpər olduğundan ona Böyük Alek deyildilər. Boyu altı fut üç düyüm, buna uyğun olaraq həddindən artıq enlikürək idi. Polad kimi möhkəm, qüvvətli əzələləri vardı. Bitib-tükənməyən qüvvəsi barədə balıqçılar arasında saysız-hesabsız əfsanələr dolaşırıdı. Qoçaqlığı, ipə-sapa yatmaması fiziki qüvvəsindən geri qalmırıdı, buna görə də ona bir "Yunanların kralı" ləqəbini vermişdilər. Əksəriyyəti yunan olan balıqçıların çoxusu ona hörmətlə yanaşır, dəstə başçısı kimi onun sözü ilə durub otururdular. Böyük Alek başçı kimi balıqçıların mənafeyini müdafiə edir, onların üstündə dolaşır, balıqçılar həbs ediləndə onları qanunun pəncəsindən xilas edirdi.

Balıqçı patrulu dəfələrlə Böyük Aleki tutmaq istəmişdi, ancaq cəhdlərinin heç biri nəticə vermediyindən axırdan-axıra bu fikirdən daşınmışdı; bu qəhrəmanın Benişiyaya göldüyini eşidəndə onu görmək üçün əldən-ayaqdan getdim. Cox axtarmalı olmadım. Həmişəki kimi həyasızlıqla özü gəlib bizi tapdı.

O vaxtlar biz - Çarlı Le Qrantla Karmintel adlı rəisimizin rəhbərliyi altında patrul dəstəsində idik, üçümüz növbəti keçidə hazırlanırdıq ki, Böyük Alek təşrif getirdi. Karmintel görünür ki, əvvəllər də onunla tanış idi, çünki onlar ən yaxın tanışlar kimi bir-birilə əl tutub görüşdülər, Alek mənimlə Çarlıyə heç gözünün ucu ilə də baxmadı.

O, Karmintelə dedi:

- Mən bura iki aylığına nərə balığı tutmağa gəlmişəm.

Onun baxışları həyasızcasına parıldadı, patrul dəstəsi rəisinin nəhərlərini aşağı saldığını gördük.

Karmintel alçaqdan dilləndi:

- Yaxşı, Alek. Sənin zəhləni tökməyəcəyəm. Kayuta gedib orda danişaq, - deyə o əlavə etdi.

Onlar kayuta girib qapını dallarınca bağladılar. Çarlı mənə baxıb mənalı-mənalı göz vurdu. Mən hələ çox gənc idim, adamları yaxşı ta-

nimirdim, bəzi hərəketlərindən yaxşı baş açmirdim, ona görə də işarəni başa düşmədim.

Onlar danışmaqlarında olsun, biz də Çarlinin təklifi ilə yalikə minib Böyük Alekin üzən evinin yerləşdiyi Kohnə gəmi körpüsünə yollandıq. Bu balaca, çox tutumlu, Yuxarı körfəzin balıqçılara torlar və qayıqlar kimi çox gərkli olan barka¹ idi. İkimiz də Böyük Alekin barkasına tamaşa etmek istəyirdik. Çünkü deyilənlərə görə bu barka bir çox qızgın döyüslərin meydani olmuşdu, başdan-başa düşmə gülələrindən dəlma-deşik edilmişdi. Taxta tixaclar keçirilmiş, üstdən rənglənmiş dəlmə-deşikləri gördük, ancaq bunlar o qədər də çox deyildi. Çarlı mənim məyusluğumu görüb güldü, ürəyimi ələ almaq üçün üzən evin dövrəsində onun iyiyəsi yunanların kralını sağ tutmaq, ya da ki, heç olmasa ölüsünü ələ keçirmək üçün keçirilən reyddə başına gələnləri olduğu kimi mənə danişdi. Altı saatlıq döyüşdən sonra patrul dəstəsinin üzvləri zədəli qayıqlarda yoldaşlarından birini itirib, üçü yaranmış halda geri çəkildilər. ERTESİ gün çoxlu adam götürüb gələndə onlar Böyük Alekin barkasından ancaq dirəklər üstündə tikilmiş körpü qaldığını gördüler.

Soruşdum:

– Bəs onu niyə qatılık üstündə dar ağacından asmadılar. Birləşmiş Ştatların mən bilən onu məsuliyyətə cəlb etməsi üçün imkanı var.

Çarlı cavab verdi:

– O özü hökumət dairələrinə təslim olmuşdu, məhkəmə də oldu. Bu üçün əlli min dollar zərərə düşdüsə də, ştatın ən yaxşı vəkillərinin köməyi ilə, hər cürə prosessual fəndgirliklə uddu. Çayda balıqçılıq edən bütün yunanlar Böyük Alekə yardım etdilər. Böyük Alek onlar üçün vergi təyin etdi, əsl kral kimi vergiləri yiğdi. Əzizim, Birləşmiş Ştatlar bəlkə qüdrətlidir, ancaq fakt faktlığında qalır. Böyük Alek Birləşmiş Ştatların ərazisində torpaqları, təbəələri olan kraldır.

– O buralarda nərə balığı ovlayanda nə edəcəksən? Axı o “çin tilov ipi” ilə ovlayacaq.

Çarlı çıyılınlarını çəkib mənalı-mənalı dedi:

– Sağlıq olsun, görərik.

Çin tilov ipi çınlilərin icad etdiyi çox fəndgir bir qurğu idi. Suyun altında altı düyündən başlamış futa qədər hündürlükdə qarovullar

qursaların, lövbərlərin köməyi ilə hər bir tilov ipinə minlərce qarmaq iləşdirilir. Bu qurğuda qarmaqlar ən gərkliidir. Qarmaq diş-diş deyil, onun uzun konus şəkilliyi iyne kimi iti ucu var. Qarmaqlar bir-birindən bir neçə düyüm aralıda asılır, minlərce qarmağı olan belə bir saçaq düz suyun dibinə iki yüz sajınlıq sahədə asılı qalandı o aşağıdan yuxarı üzən balıq sürüsü üçün dəhşətli manəs töredir.

Nərə balığı kimi balıq burnu ilə donuz kimi suyun dibini eşə-eşə üzüb gəlir, bəzən buna görə də ona “donuz balıq” deyirlər. Gövdəsinə qarmaq toxunan nərə balığı dəhşət içorisində özünü kənara atır, onlarca başqa qarmaqlara ilışır. Bu vaxt balıq özünü itirib ora-bura çırpinır, qarmaqlar bir-birinin dalınca onun zərif gövdəsinə ilışır, qarmaqlar ta balıq tamam gücdən düşüncə bədbəxt balığı dörd tərəfdən dövrəyə alır. Yer üzündə elə nərə balığı olmaz ki, bu qurğudan can qurtara bilsin, balıq ovu qanununda buna tələ deyirlər, balığın bu yolla ovlanması nərə balıqlarının möhviniə aparır çıxarır, bu qanunsuz sayılır. Biz Böyük Alekin məhz belə qurğu quracağına, qanunu əclafcasına, açıq-açıqına tapdalayacağına əmin idik.

Yunan kralının gəlisiindən sonra bir neçə gün keçdi, bu vaxt ərzində Çarlı ile mən ona möhkəm nəzarət edirdik. O, öz barkasını buksırlə Solan körpüsündən Terner tərsanəsi yaxınlığında böyük körfəzə dərtib gətirdi. Bu körfəz nərə balıqlarının sevimli yeri idi, biz arxayın idik ki, Yunanların kralı elə bu yerdəcə fəaliyyətini genişləndirəcək. Qabarma və çəkilmə vaxtlarında su sanki dəyirman novundan axırdı, ona görə də “Çin tilovunu” suya salmaq, qurmaq ancaq su çəkilində mümkün idi, ona görə də Çarlı ilə mən körpüdən körfəzə hökmən göz qoyurdum.

Dördüncü gün dərədən o tayda gün altında uzanmışdım ki, gördüm lap uzaq sahildən yalı aralanıb körfəzə yol aldı. Elə bu vaxt durbin gözümüz qabağında idi, mən də yalıkin hər bir hərəkətinə göz qoyдум. Yalıkdə iki nəfər var idi, aramızdakı məsafə bir mildən artıq olsa da onlardan birinin Alek olduğunu gördüm. Yalıq sahilə qayıtmaga macal tapmamışdı ki, mən yunanın tilovlarını yena atlığına möhkəm əmin oldum. Çarlı Le Qrant elə o gün Karmintelə məlumat verdi:

– Böyük Alek körfəzdə Terner tərsanəsi yaxınlığında Çin tilovu atıb.

Patrul rəisinin üzündən narazılıq yağıdı, o, fikirli-fikirli təkcə “doğrudanmı?” sualını verdi.

Çarlı özünü güclə saxlayaraq dodağını dişlədi, dabanı üstdə fırlanıb eşiye çıxdı. Axşam biz “Şimal maralı”nın göyərtəsini sürtüb təmizləyəndən sonra yatmağa hazırlaşanda soruşdu:

¹Barka – yüksək daşımaya üçün yastı dibli göyortesiz böyük çay gemisi

– Hə, oğlum, risk edək?

Nəfəsim təngidi, ancaq başımı tərpətdim, Çarlinin gözləri qətiyyətlə parıldadı:

– Bilirsən nə var, biz özümüz – mən, sən Böyük Aleki tutarıq, Karmintel istədi-istəmədi biz bunu etməliyik. Razisanmı? – Sözünə ara verdikdən sonra əlavə etdi: – Asan iş deyil, ancaq biz onun öhdəsindən gələrik.

Mən tələsik onun sözünə qüvvət verdim:

– Əlbəttə, gələrik.

Bir-birimizin əlini sixib yatmağa getdik. Hə, biz öhdəmizə asan iş götürməmişdik. Adamı brakonyerlikdə təqsirləndirmək üçün onu gərək cinayət başında yaxalayasan, tutasan, qarmaqlarını tilov iplərini, balıq ovladığı bütün əşyavi-dəllilləri zəbt edəsən. Bu o demək idi ki, biz Yunanların kralını açıq dənizdə, ona yaxınlaşanda, bizi görəndə, bizi də hamının qarşılılığı top-tüfənglə qarşılıyanda tutmalı idik.

Bir dəfə Çarlı səhər-səhər dedi:

– Biz onu aldada bilmərik. Ancaq qayıqlarımız bir-birinə yaxınlaşsa qüvvələrimiz bərabər gələr. Bunu sinaqdan keçirməkdən başqa ayrı əlacımız yoxdur. Gedək, oğlum!

Biz istridiyə ovlayan çinlilərə basqın edilən Kolumbiya çayından yelkənli qayıqla yola düşdük. Su çəkilmişdi. Solan körpüsündən dövrə vurub üzəndə Böyük Aleki iş başında gördük, o tilovlara baş çəkir, balıqları seçirdi.

Çarlı əmr verdi:

– Yerlərimizi dəyişək. Düz qayığın dal tərəfinə sür, özünü elə göstər ki, guya biz tərsanəyə yollanırıq.

Mən rumpeldən¹ yapışdım, Çarli orta skamyada oturub tapançanı yanına qoydu.

Çarlı xəberdarlıq etdi:

– Əgər o atəş açmağa başlasa, qayığın dibinə uzan, qayığı ordan elə sür ki, ancaq əlin görünüsün.

Başımı tərpətdim, susduq, qayıq suyun üzəri ilə yavaşca üzüb Yunanların kralına lap yaxınlaşıdı. Artıq onu açıq-aydın görürdük, onun dəstəli çəngəli nərə balıqlarına ilişdirib çıxartdığını, balıqları qayıga yığıdığını, köməkçisinin isə tilov ipləri boyunca yeriyib qarmaqları

suya atmazdan qabaq təmizlədiyini gördük. Biz ancaq onlardan beş yüz yard aralı olardı ki, nohəng balıqçı bizi səsləyib qışqırdı:

– Ey, sizinləyəm! Sizə burda nə lazımdır?

Çarli piçıldadı:

– Qayığı saxlama, özünü elə göstər ki, guya eşitmirsən.

Sonrakı bir neçə an çox narahatlılıq çəkdik. Hər saniyə ötdükcə biz onlara lap yaxınlaşırıq, o isə bizi sinayıcı baxışlarla süzüb, düz gözümüzün içində baxırdı.

O, birdən sanki bizim kim olduğumuzu və niyə bura gəlib çıxdığımızı başa düşüb qışqırdı:

– Canımızə heyfiniz gəlirsə, buralardan rədd olub gedin! Yoxsa əlimdən sağ qurtara bilməzsınız.

O, karabını ciyinə qoyub məni nişan aldı. Böyük Alek tələb etdi:

– Hə, nə oldu, rədd olub gedirsiniz?

Çarlı narazı-narazı köksünü ötürüb piçiltıyla mənə dedi:

– Qayığı döndər, bu dəfəlik bəsimizdir.

Sükandan əlimi çəkdim, şkotu¹ boşaldım, bizim qayıq beş-altı rumb² döndü. Böyük Alek gözünü bızdən çəkmirdi, biz uzaqlaşanda qayıdır işini görməyə başladı:

Karmintel ele o axşam, əsəbi-əsəbi dedi:

– Böyük Alekslə yaxşısı budur işiniz olmasın.

Çarlı mənalı-mənalı soruşdu:

– Nə olub ki, sənə şikayət edib?

Karmintel qıpqırmızı qızardı:

– Böyük Alekslə yaxşısı budur ki, işiniz olmasın, – o yenə təkrar etdi. – O qorxulu adamdır, onunla haqq-hesab çəkməyin mənası yoxdur.

Çarlı özünü ələ alaraq dilləndi:

– Əlbəttə, əlbəttə, mən eşitmışəm, onda işimiz olmasa bizə xeyri dəyər.

Bu-açıq aydın Karmintelə söz atmaq iddi. Karmintelin üzünün ifadəsindən başa düşdük ki, zərbə hədəfə dəyib. Yunanların kralının dalaşqan olduğu hamiya məlum olduğu kimi, çox həvəslə rüşvet verdiyini də bilirdilər. Son vaxtlar çox patrul dəstəsinə pul verib razılığa gəlmİŞdi.

¹ Şkot – gəmi yelkəninin aşağı küncünə bağlanan ip

² Rumb – kompasın 32 bölgüsündən biri.

Karmintel qəzəblə dedi:

- Sən demək istəyirsən ki... - Çarlı onun sözünü ağızında qoyub dedi:
- Mən heç nə demək istəmirəm. Sən mənim nə dediyimi eşitdin,

amma soğan yeməmisənsə için niya göynəyir?..

Çarlı ciyinlərini çekdi, Karmintelsə ağızını açıb bir söz demədi, ona ancaq qəzəbli bir nəzər saldı.

Bir dəfə də biz yunanların kralına səhər alaqqaranlıqdan yaxınlaşmaq istəyəndə gülə-barana tutulduq. Bundan sonra Çarlı mənə dedi:

- Bilirsən, zirək tərpəne bilmirik.

Mən bir neçə gün baş çatlatdım. Fikirləşib elə şey tapmaq istəyirdim ki, onun köməyilə biz ikimiz gecə-gündüz yanında silah olan, tüfəng-tapançanın dilini yaxşı bilən açıq dənizdəki adamı tutaq. Böyük Alek hər dəfə su dayaz olanda günün günortağığı Çin tilovu ilə nərə balığı tuturdu. Hər şeydən çox bizi yandıran o idi ki, Benişyadan tutmuş Vallexova qədər bütün balıqçılar onun bizi saya almadığını bilirdilər. Karmintel də bize rahatlıq vermirdi, o bizi hər dəqiqədən bir siyənek tutanların özbaşılıq etdiyi San-Pabloya qovurdu, ona görə də Yunanların kralı ilə məşğul olmağa vaxtimız qalmırıldı. Çarlinin arvad-uşağı Benişyada olurdı; bizim qərargahımız orda yerləşirdi, biz daima ora qayıdırıq. Heç nə əldə edə bilmədiyimiz bir neçə həftədən sonra dedim:

- Bilirsən, biz nə edə bilərik? Suyun dayazlaşmağını gözləyək, Alek balığı götürüb sahilə yollananda, körfəzə girib onun tilovlarını götürək. Yeni tilovlar düzəltmək üçün ona pul, vaxt gərəkdir, sonradan da yeni düzəltdiyi tilovunu necə ələ keçirəcəyimizi fikirləşərək. Özünü tuta bilməsək də heç olmasa köpünü ala bilərik ki. Mən deyəni başa düşdün?

Çarlı başa düşmüştü, dedi ki, pis fikir deyil, fürsəti əldən verməyib, su çəkiləndə Yunanların kralı balığı yihib sahilə üz tutanda, biz də yelkənli qayığımızda yola düşdük. Sahildəki işarələrdən biz tilovun harda olacağını bilirdik, onu asanlıqla tapacağımıza şübhə etmirdik. Qabarma təzəcə başlamışdı, zənnimcə tilov atıldığı yerə çatmışdı. Lövbər salladıq. Lövbər çayın dibinə çatar-çatmaz, onu dalımızca tilovla ilişincə yavaş-yavaş sürüdüük, qayığımız yerində donub qaldı.

Çarlı qışkırdı:

- Burdadır! Bura gəl, tilovu çıxarmaqda mənə kömək elə.
İkilikdə lövbərin çengəllerindən birinə ilişmiş nərə balığı ovlanan alətləri çekib çıxardıq. Lövbəri təmizləyəndə onacan dəhşətli qarmaq qarşımızda parıldayırdı, ancaq kəndir boyu üzbeüzdəki qarmaqlara

tərəf yeridik ki, onu da çıxaraq, qayığımıza dəyən güclü zərbə qarşımızı aldı. Dönüb baxdıq, heç bir şey görməyib işimizlə məşğul olduq. Bir dəqiqədən sonra yenə belə bir zərbə eşidildi. Çarlı ilə aramdağı planşir¹ xirdalanıb töküldü.

Çarlı fikirli-fikirli dedi:

- Oğlum, bu gulləyə çox oxşayır. Böyük Alekdir, - Çarlı bizdən bir mil aralidakı sahili diqqətlə gözdən keçirib əlavə dedi: - Onun tüstüsüz barıt var. Gülə səsini ona görə eşitmədik.

Mən də sahile baxdım, ancaq Yunan kralının izi-tozu da göze dəymirdi, biz açıqlıqdaydıq, o isə görünür ki, körfəzdə, qayanın dalında gizlənmişdi. Üçüncü gülə suya dəyib yana sıçradı, viyitli ilə başımızın üstündən keçib arxamızda suya düşdü.

Çarlı sakit-sakit dedi:

- Əlimiz-ayağımız sağ-salamat ikən aradan çıxsaq yaxşıdır. Sonin fikrin nədir, oğlum?

Mən də bu fikirdə idim, dedim:

- Cəhənnəm olsun bu tilov.

Yelkənin sprintini² qaldırıb yerimizdən tərpəndik. Atışma kəsildi, biza elə gəldi ki, Böyük Alek biza gülür.

Bu azmiş ki, ertəsi günü balıqçıların gözü qabağında bizə sataşdı, bizi ələ salmaqdən çəkinmədi. Çarlı qəzəbindən qapqara qaraldı, ancaq özünü ələ aldı, amma Böyük Alek söz verdi ki, gec-tez onu həbsxanaya saldıracaq. Yunanların kralı lovğalanıb deyirdi ki, indiyədək heç bir balıqçı patrul dəstəsi onu tutmayıb, tutmayacaq da, balıqçılar da onun sözünü təsdiq edib deyirdilər ki, bu doğrudan da belədir. Onlar elə həyəcanlanmışdılardı, sanki bu dəqiqa dava-dalaş düşəcədi. Ancaq Böyük Alek öz kral hökmü ilə onları sakitləşdirdi.

Karmintel də Çarliyə gülürdü, ona acı-acı sözlər deyirdi, hər vəchlə zəhləsini tökürdü. Ancaq Çarlı hırsınlı, nə olur-olsun Böyük Aleki hökmən tutacaq.

O dedi:

- Nə edəcəyimi bilirom, ancaq mən bunu hökmən edəcəyəm. Adımın Çarlı Le Qrant olmasına şübhə etmədiyiniz kimi buna da şübhəniz olmasın. Qorxma, vaxtında ağlıma yaxşı bir fikir də gələcək.

¹Planşir – qayığın yuxarı yanlarının üstündən keçən tir

²Sprint – yelkəni dartmaq üçün uzun ağac

Doğrudan da aqlına yaxşı bir fikir geldi, özü də bu gözlədiyimiz vaxtda gəldi. Bir ay biz yorulmaq bilmədən çay boyu yuxarını, aşağıını əldən saldıq, körfəzi o baş-bu başa əlek-vələk elədik, Terner gəmi emalatxanasının yanındakı körfəzdə Çin tilovu ilə nərə balığı ovlayan balıqçını tutmağa vaxtımız olmadı.

Bir dəfə günorta üstü patrol dəstəsi ilə gəzərkən Selbiy metal əridilən zavoda yaxınlaşanda bu vaxt çoxdan gözlədiyimiz fırsat olə düşdü. Bu heç kəs tərəfindən idarə edilmeyən yaxta idi, çünki onun sənişinlərinin hamisini dəniz tutmuşdu. Sözsüz ki, qayığın bizim dadımıza çatacağını çox çətinliklə müəyyən edə bilərdik. Bu böyük yaxta şlyup¹ idi, o heç idarə olunmurdur, tufanlı passatlar² əsirdi, qayıqda heç bir ağıllı-başlı dənizçi yox idi. Biz selon körpüsündən böyük maraqla yaxtanın lövbər ataraq, qayığı suya salıb sahilə yollanmaq cəhdlərinə tamaşa edirdik. Əyninə çirkli parusin şalvar geyimi acınacaqlı görkəmi olan bir kişi qayığı az qala coşqun dənizdə batırı-batırı falını³ biza verib çətinliklə körpüyü qalxdı. O elə yırğalanırdı ki, elə bil ayağının altında yer titrəyirdi, başına gələn bədbəxtçilikdən, yaxtasına nə olduğunu danışdı. Aralarındaki təcrübəli dənizçini teleqramla San-Fransiskoya çağırmışdılar. Onlar da onsuz yollarına davam etdiklərindən San-Pablo körfəzindəki tufanlı bərk dalğalarla bacara bilmədilər. Hami xəstə idi, Heç kəs heç nə bacarmırdı, onlar birtehər metal əridilən zavoda yaxınlaşdırıllar, qərara aldılar ki, yaxtanı burda qoyub, bir adam tapsınlar onları Benişiyaya aparsın. Bir sözlə, dənizçilərdən elə adam tapa bilmərik ki, bizim yaxtanı Benişiyaya aparsın?

Çarlı mənə baxdı. "Şimal maralı" lövbər salıb sakitcə dayanmışdı. Biz gecə yarısınan patrul xidmətindən azad idik. Arxadan külək əsirdi, fikirləşdik ki, iki saatə Benişiyaya çatar və bir neçə saat sahildə dayanıb axşam qatarı ilə qayıda bilerdik.

Çarlı bacarıqsız yaxta sahibinə dedi:

— Kapitan, hər şeyi yoluna qoyarıq, — Yaxtsmen⁴ kapitan sözünü eşidəndə könülsüz-könülsüz gülümsündü.

O izahat verdi:

¹ Şlyup — yelkənləi gəmi

² Passat — Tropiklərlə ekvator arasında əsən quru külek

³ Falın — qayığı körpüyü, sahilə bağlamaq üçün kəndir

⁴ Yaxtsmen — Yaxtada su idmanı ilə məşğul olan adam

— Mən ancaq yaxta sahibiyəm.

Biz onu yaxtasına sağ-salamat çatdırıldıq. Sənişinlər əldən düşmüşdülər. Yaxtada on ikiyəcən kişi, qadın var idi, dəniz onları elə tutmuşdu ki, biz galib çıxanda belə hallarına təfavüt eləmədi. Yaxta möhkəm yırğalanırdı, yiyəsi ayağını göyortəyə qoyan kimi tirtap sərələnib, yerdə qalanların gününe düşdü. Sənişinlərin heç biri biza kömək etmək iqtidarında deyildi, ona görə də Çarli ilə ikimiz dolaşq düşmüş takelaci¹ açmalı olduq, yelkəni dikəldik, lövbəri qaldırıldıq.

Səyahətimiz çox çəkməsə də əziyyətli oldu. Karkinez körfəzi qayan qazana bənzəyirdi. Six duman ətrafi bürümüşdü. Biz küləyi gah da nərəsinə göylərə çatdırırırdı. Ancaq adamlar bunu hiss etmirdilər. Onlar heç nə görmürdülər. Yaxtanın sahibi də daxil olmaqla iki-üç nəfər klubrikdə² uzanıb qalmışdı, yaxta dalğanın yalına qalxıb aşağı — suyun dərinliklərinə düşəndə hərdənbir qüssə ilə sahilə baxırdılar. Qalanlar isə kayutda yan-yana balışların arasında, döşəmə üstündə uzanıb qalmışdılar. Arabir onların arasından inilti səsi gelirdi.

Budur, irəlidə Terner tərsənəsi göründü və Çarli körfəzdə sakitlik olduğu üçün yaxtanı ora verdi. Artıq Benişiya görünürdü. Biz nisbətən sakit sularda üzürdük, birdən qabağımızda, düz yolumuzun ortasında qara bir nöqta — yalıq atılıb düşməyə başladı. Su çəkilmişdi. Çarli ilə baxışdıq. Ağzımızı açıb bir söz demədik, ancaq yaxta özünü çox qəribə şəkildə aparmağa, istiqamətini tez-tez dəyişməyə, axınla üzməyə başladı, sanki sükan arxasında lap naşı dənizçi durmuşdu. Yəqin əsl dənizçi görsəydi gülməyi tutardı. Kənardan baxana elə görünürdü ki, bütün körfəz boyu var gücü ilə qızışmış yaxta sürətlə irəli cumur, ancaq hərdənbir kimso sükandan tutub onu saxlayır, çalışır ki, onu Benişiyaya istiqamətləndirirsən.

Yaxta sahibi dənizin onu tutduğunu yaddan çıxarıb narahat-narahat bizi baxırdı. Yolumuzun üstündəki yalıq get-gedə böyüyürdü, biz kryuya keçirilmiş nərə balığının tilovu üstünə oyilmiş Böyük Aleki və dostunu gördük. Onlar bizə gülmək üçün əllərini işdən çəkmişcılər. Çarli başındakı dənizçi papağını gözünün üstünə çəkdi, hərçənd ki,

¹ Takelac — gəminin ipləri

² Klubrik — gəmidə alt göyorto

onun nə edəcəyini, niyyətini həyata necə keçirəcəyini bilməsəm də mən də onun kimi hərəkət elədim.

Suyu köpükləndirərək yaliki getdiyi istiqamətə perpendikulyar döndərib onlara elə yaxınlaşdıq ki, Yunanların kralının və köməkçisinin böyük nifratlə bizi söyüyüni eşitdik; əsl dənizçilər, həvəskarlar özlərini səfəhliyə vuranda belə edirlər.

Tufan vaxtı birdən qopan şiddətli külək kimi dənizçilərin böyründən ötüb keçdi, ancaq heç bir şey olmadı. Çarlı mənim pərt olduğuma nəzər salaraq istehza ilə gülümsünüb qışqırdı:

— Qrot — şkotu döndər.

O, gəminin sükanını döndərdi, yaxta itaətlə döndü. Qrot-şkot zəiflədi, sallandı, qıy çəkərək başımızın üstündən keçib cirilti ilə raks¹ — bugelin² üstündə uzanıb qaldı. Yaxta həddindən artıq yana əyildi, demək olar ki, yanı üstə düşdü, kayutdan dəhşətli inilti səsi gəldi, xəstə sərnisinlər bütün kayut boyu yan-yana sağ tərəfdəki çarpayılara tərəf gilləndilər. Ancaq bizim onların hayına qalmaga halımız yox idi. Yaxta yerini dəyişdirib küleyin dolduğu yelkənlərlə düz küleyə qarşı üzüb gilin üstüne çıxdı. Biz təzədən irəli üzdük; yalik indi düz qarşımızda idi. Mən Böyük Alekin özünü suya necə atdığını, köməkçisinin isə bizim dən necə yapışdığını gördüm. Bu vaxt bizim yaxta yalıklə toqquşdu, cirilti səsi eşidildi, yalik bizim yaxtanın altında qalandı zəbələr, təkanları eşidildi.

Böyük Alekin suda olub-olmadığını müəyyən etmək üçün özünü göyərtəyə atan Çarli piçıldadı:

— İndi onun karabını atmaz.

Külək və dalğalar bizim irəli hərəkətimizi dayandırdı, axın bizi indicə yaliki gördüyüümüz yerə apardı. Qarasaç, qarabuğdayı yunanın başı, lap yanımızdaca sudan çıxdı, biz onu yaxtaya dərtib saldıq. Onun heç nədən xəbəri yox idi, “həvəskarlara” bərk acığı tutmuşdu. Bu yönəmsiz hərəkətləri ilə onu az qala batıracaqdılar, onu məcbur etmişlər ki, gilə toxunub əzilməsin deyə çayın dibinə cumsun və suyun altında çox qalsın.

Bir dəqiqədən sonra Çarli Yunanların kralının üstüne çıxdı, yaxta yiyəsi dəhşət içində mat qalmışdı, mən də Yunanların kralının əl-qo-

¹ Raks — öndəki yelkənləri saxlayan balaca metal halqa

² Bukel — dor ağaclarının, gəmidəki yelkənlərin asılması üçün üfqı ağacların metal halqaya tutulması

lunu kəndirlə sarımaqda ona kömək edirdim. Yaxtanın sahibi həyəcanla dövrəmizdə atılıb-düşür, nələr baş verdiyini soruşur, bu vaxt Alekin dostu buşpridən yaxtanın daş tərəfinə sürüşdü, tutacaqdan nələr baş verdiyini anlamaq üçün kubrikə baxırdı. Çarli elə bu an onun peysərindən yapışip Böyük Aleklə yanaşı arxası üstdə uzatdı.

Çarli qışqırdı:

— Yenə kəndir ver!

Mən də onun istəyini yerinə yetirməyə tölösdim.

Sinmiş yalıq bir az aralıda ahəstəcə yellənirdi, yelkənləri qaydaya saldım, Çarli yaxtanı yalıqə doğru surməyə başladı. Sonra özündən çıxmış yaxta sahibini başa saldı:

— Belə adamların yeri əsl həbsxanadır. Onlar islahedilməz brakonyerlərdir. Siz gördünüz ki, biz onları cinayət başında yaxaladıq, sizi də, söz yox ki, şahid kimi ştatın məhkəməsinə dəvət edəcəklər.

Bu vaxt dalınca kəsilmiş gəmi ipləri sürünen yalıqə yaxınlaşdıq. Çarli iti qarmaqlarına cavan nərə balığı ilmiş qırx-əlli metrlik ipi çəkib yaxtanın içine qoydu, sonra öz bıçağı ilə bu ipdən kəsib onu kibrıkə, tutulan əsirlərin yanına atdı.

O sözünə davam etdi:

— Bax, bu da maddi dəlil, bir nömrəli dəlil. Diqqətlə baxın ki, məhkəmədə taniya biləsiniz, cinayətkarların harada, nə vaxt yaxalanmışlarını yadda saxlayın.

Biz daha dörd tərəfimizə dövra vurmadan böyük aramla Benişiyyaya getdik. Əl-ayağı sarılmış Yunanların kralı kubrikdə uzanıb qalmışdı, ilk dəfə idi ki, balıqçı patrulunun çənginə düşmüdü.

İSTİRDİYƏ OVLAYAN DƏNİZ QULDURLARINA BASQIN

Çarli Le Qrantla mən belə hesab edirdik ki, patrulluq elədiyimiz dövrlərdə ən yaxşı rəisimiz Neyl Partington olub. Namuslu, qoçaq Neyl Partington bize çox dostcasına yanaşırdı, düzdür, öz göstərişlərinin dəqiq yerinə yetirilməsini tələb edirdi, heç bir rəisin vaxtında Neylin vaxtında olduğu kimi özümüzü sərbəst hiss etmirdik, siz də bu hekayəni oxuyanda buna əmin olacaqsınız...

Onun ailəsi Aşağı körfəzin sahilindəki San-Oklenddə, San Fransiskodan altı mil aralıda yaşayırırdı. Bir dəfə biz Pedro burnu

yaxınlığında çinlilərin krevetka ovladıqları yerdə patrulluq eləyəndə Neyl arvadının xəstələndiyi xəberini aldı. Bir saat keçməmişdi ki, şiddətli şimal-şərqi küləyinin qarşısına qatib qovduğu "Şimal maralı" Oklendə tələsdi. Biz Oklend limanına daxil olub lövbər saldıq, Neyl sahildə olduğu günlərdə "Şimal maralı"nda takelacları bərkidir, ballastları yoxlayır, göyərtəni qaşıyıb, gəmini əməlli-başlı qaydaya salırdıq.

İşlərimizi görüb qurtarandan sonra bekarçılıqdan lap darixirdiq. Neylin arvadının xəstəliyi qorxulu idi, xəstenin vəziyyəti ancaq bir həftədən sonra dəyişildi, bu da bizi məcbur edirdi gəmini körpüyə bağlayıb boş-bekar duraq. Çarli ilə mən tərsanələrdə başımızı nə ilə qatacağızımı fikirləşir, veyllənirdik. Oklend şəhər körpüsündə birdən istirdiyə ovlayan gəmi dəstəsinə rast gəldik. Bunların çoxusu yaxşı, təmiz, sürətli üzən, qasırğalı havalarda belə möhkəm şlupkalar idi, körpünün qirağında oturduq ki, onlara yaxşıca tamaşa edək. Çarli hər şlyupkanın göyərtəsində böyüklüyünə görə üç qalaq şəklində yiğilmiş istirdiyələrə işaret edərək dedi:

— Görünür, ovları pis olmayıb.

Seyyar satıcılar öz arabalarını körpünün qirağına söykəyərək həlqələrlə möhkəm çənə-boğaz edirdilər, söz-söhbətdən istirdiyələrin satış qiymətini öyrəndik.

Mən hesabladım:

— Bu şlyupkanın yükü iki yüz dollarlıqdan az olmaz. Bilmək istədim ki, onu ovlamaq üçün nə qədər vaxt sərf olunur.

Çarli dilləndi:

— Üç-dörd gün. İki adama pis qazanc deyil: hərənin gününə iyirmi beş dollar düşür!

Dıqqətimizi cəlb edən şlyupkanın adı "Kabus", komanda heyəti iki adamdan ibarət idi. Onlardan biri qorillanın qolları kimi həddən artıq uzun qolları və enli kürəyi olan pota boy və güclü idi; ikincisi isə, əksinə, ucaboy, qədd-qamətli, açıq göy gözlü, sıx qara saçlı adam idi. Onun saçları ilə gözlərinin rəngi elə qeyri-adi və qəribə idi ki, Çarli ilə mən körpüdə həmişəkindən çox ayaq saxladıq.

Yaxşı da elədik. Kök, yaşılı görkəmindən və geyimindən iri taciro oxşar biri də aşağı – "Kabus"un göyərtəsinə boylanmağa başladı. Onun sanki nəyəsə acıqı tutmuşdu, aşağı baxdıqca daha çox hirslenirdi.

Nəhayət dilləndi:

— Bu mənim istirdiyələrimdir. Möhkəm əminəm ki, mənimkidir. Siz gecə basqın edib məni qarət etmisiniz.

"Kabus"da yekəpər və pota yuxarı baxdı. Sonra həyasızcasına heç bir şeydən çəkinmədən dilləndi:

— Salam, Taft! – (Uzun qollarına görə körfəzdə onu "Qırxayaq" çağırırdılar). Salam. Taft! – O yenə sırtıqcasına təkrar etdi. – İndi nəyə görə deyinirsən?

— Dediym odur ki, bunlar mənim istirdiyələrimdir.

Qırxayaq istehza ilə dilləndi:

— Ah, yaman ağıllısan. Buna bax a, istridyələrin özünükü olduğunu müəyyənləşdirib.

Yekəpər səhbətə qarışdı:

— Mənca istirdiyə harda tapılmasından fərqli olmayaraq hər yerdə istirdiyədir. Mister Taft, biz sizinlə dalaşmaq istəmirik. İstəyimiz ancaq odur ki, bizə nahaq böhtan atmayasınız, hamiya deməyəsiniz ki, bunlar sizin istirdiyələrdir, sübutunuz-dəliliniz yoxdursa deməyəsiniz ki, biz oğru və soyğuncuyuq.

Mister Taft xırıltılı səsle dilləndi:

— Başımla söz verirəm ki, bunlar mənim istidiyələrimdir.

Cox yaxşı üzgүү olduğundan "Delfin" ləqəbi qazanmış Yekəpər tələb etdi.

— Sübut edin!

Mister Taft ciyinlərini faşır-faşır çəkdi. O nə qədər əmin olsa da istirdiyələrin onunku olduğunu sübut edə bilməzdi.

O qışqırıldı:

— Sizi həbsxanaya saldırmaq üçün min dollarımdan keçərdim. Sizin hamınızı tutub ifşa edənə hər tutulan adam üçün əlli dollar verərdim.

Qayıqlardan qəhqəhə səsləri eşidildi, başqa dəniz qudlurları səhbətə qulaq verdilər.

Delfin onun sözünü kəsdi:

— İstirdiyələrdən daha çox qazanmaq olar.

Hırslenmiş mister Taft dönüb getdi. Çarli gözünün ucu ilə onun hara getdiyinə göz qoydu. Bir neçə dəqiqədən sonra mister Taft tini döñəndə Çarli yerində tənbəl-tənbəl qalxdı, biz küçənin o biri tərəfinə üz tutduq.

İstirdiyə ovlayan gəmidəkilərin gözündən uzaqlaşan kimi Çarli piçilti ilə dedi:

– Qaçdıq! Tez ol!

Biz bir göz qırpmında istiqaməti dəyişdik, döngələrdə gizlənə-gizlənə gözəgəlimli mister Taft irəlidə nəzərə çarpinca yan küçələrdə dolaşdıq. Biz istirdiyə ovlanan dayaz yerlərin sahibinə özümüzü çatdıranda Çarlı mənə dedi:

– Mən onunla mükafat barədə danışmaq istərdim. Neyl hələ bir həftə burda olacaq, niyə biz bu vaxt ərzində, bir qədər pul qazanmayaq? Sənin buna nə sözün var?

Çarlı özünü təqdim edib məqsədini açandan sonra mister Taft dediklərini tösdinq etdi.

– Əlbəttə ki, əlbəttə. Bu oğrular ildə mənim min dollarlıq istiridiymi oğurlayıblar, onların axırına çıxmak üçün mənim pula heyfim gəlmir, düz sözümüzür, ser, heyfim gəlmir. Mən, dediyim kimi, tutulan hər adam üçün əlli dollar verrəm, belə hesab edirəm bu ucuzdur. Onlar mənim dayaz yerlərimdə soyğunuluq edirlər, fərqləndirici nişanları çıxarırlar, gözətçiləri qorxuzurlar. Hər şeyi gecəyarı edirlər. Gözətçini öldürmüdürlər, ancaq heç bir dəlil-sübut yox idi. Xəfiyyələr heç bir iz tapmadılar, heç kəs bu adamların öhdəsindən gəlmir. Onlardan heç birini tuta bilmədik. Hə, məsələ belədir, mister... Adınız nə oldu?

Çarlı cavab verdi:

– Le Qrant.

– Hə, iş belədir, mister Le Qrant. Mənə kömək etmək istədiyiniz üçün çox minnətdaram. Sizə bu işdə yardım etmək üçün şad olardım. Gözətçilərim, qayıqlarım ixtiyarınızdadır. Nə vaxt istəsəniz San-Fransiskodakı kontoruma gəlin, ya da mənim hesabımı telefonla zəng çalın. Pula heyif silənməyin. Nə qədər xərcə düşsəniz sözsüz ki, ölçüsündə pulunu verrəm. Vəziyyət get-gedə dözləməz olur, başa düşə bilmirəm ki, istirdiyə olan dayaz yerlərin sahibi mənəm, ya bu quldur dəstəsidir!?

Mister Taftı San-Fransisko qatarına yola salandan sonra Çarlı dedi:

– İndi Neylin yanına gedək.

Neyl Partington tehlükəli niyyətimizi həyata keçirməkdə nəinki bizi maneçilik elədi, hətta köməyimizə yetdi. Çarlı ilə mənim istiridiyə ovundan başımız çıxmırıldı, onun kəlləsi isə bu sahədə əsl ensiklopediya idi. Hələ üstəlik o bir saat keçməmişdi ki, istirdiyə ovlayan dəniz quldurlarının bütün fəndigirliyinə yaxşıca bələd olan yunan oğlunu çağırtdırib bizimlə tanış etdi.

Yeri gəlmışkən bir şeyi də deyək ki, baliqçı patrol dəstəsində Çarlı ilə mən könüllü idik. Neyl Partington ştatda olan patrol kimi müəyyən miqdarda maaş alırdı, Çarlı ilə mən onun köməkçiləri kimi qazancla dolanırdıq, yəni baliq ovu qanunu pozanlara kəsdiyimiz cərimənin müəyyən faizini, ya da ki, layiq olanda mükafat alırdıq, Mister Taftdan alacağımız pulu Neylla bölüşəcəyimizi deyəndə o belə səhbəti heç eşitmək belə istəmədi. Dedi ki, ona bu qədər yaxşılıq etmiş adamlara kömək edə bildiyinə görə özünü xoşbəxt sayır.

Xeyli hərbi məşvərət keçirdik və belə hərəkət planı müəyyənləşdirdik. Aşağı körfəzdə nə məni, nə də Çarlini üzdən tanımadılar, ancaq “Şimal maralı”nın patrol gəmisi olduğu hamiya məlum idi. Ona görə də belə qərara aldılar ki, mən, yunan oğlan – unun adı Nikolas idi, – Asparaqus adasına şübhə doğurmayan başqa qayığda yollanaq və istiridiyə ovlayan gəmilər dəstəsinə qoşulaq, Nikolasın təsvirindən dayaz yerlərə və basqın üsullarına yaxşı bələd olduğumuz dəniz quldurlarının başının üstünü istirdiyoləri uğurlayanda kəsdirib tuta biləcəyimizi fikirləşdik Çarlı, gözətçilər və polis dəstəsi bizi sahildə gözləyəcəkdir, lazımi anda özlərini köməyə yetirəcəklər.

Neyl sözünün axırında dedi:

– Mən belə bir qayığın yerini bilirom. Tiburonun o biri sahilində köhnə, çox köhnə bir şlyup var. Sənələ Nikolas barədə o biri sahilo üzərsiniz, qopik-quruş verib şlyupu icarəyə götürərsiz. Ordan düz bir-başa dayaz yerlərə üzərsiniz.

İki gündən sonra Neyl xudahafızlaşdırıldı:

– Uşaqlar, sizə uğurlu yol arzulayıram! Bir şeyi yaddan çıxarmayın ki, bunlar qorxulu adamlardır, ayıq olun.

Nikolasla mənə, demək olar ki, su qiymətinə şlyupu icarəyə verdilər. Yelkəni dikəldəndo gülə-gülə dedik ki, qayıq bizi təsvir ediləndən də köhne və pis imiş. Bu iri, yastı dibli, transi¹, dal tərəfi olan yelkənlə təchiz edilmiş yondəmsiz, etibarsız gəmi idi. Onun dor ağacı əyilmişdi, burazları çəkilməmişdi, yelkənləri dəlmə-deşik idi, takeləci çürümüşdü. Gəmidən iyrənc daş kömür qatranının qoxusu gəlirdi, gəminin burnundan arxasına qədər kayutun damından çıxarılan kilo qədər bulaşqı idi. Üstəlik onun hər iki konarında bu ucundan o biri ucunadək nəhong ağ hərflərlə: “Daş kömür qatran”ı “Meqqi” yazılmışdı.

¹ Transi – taxta gomilərdə, şlyupkalarda üfüqi, köndolon düzülon, gominin dal torosunu omolo gotiron tirlər

Yolda – Tiburodan ertəsi gün gəlib çatdığımız Asparaqus adasında – bizə gülənlər çox olsa da hər şey salamat qurtardı.

İstirdiyəni vəhşicəsinə ovlayan çoxlu şlyupkalar dəstə ilə “Tərk edilmiş dayaz yerlərdə” lövbər salmışdı. Bizim “Meqqi” çox sürelə, şappılıtlı ilə dəniz qudlurlarının arasına soxuldular, onlar bizə tamaşa etmək üçün göyərtəyə töküldürlər. Nikolasha mən bizim gəminin xasiyyətinə bələd olduğumuzdan şlyupkanı bacardıqca necə gəldi süründük.

Kim idisə qışqırdı:

– Bu görən nədir belə?

O birisi dilləndi:

– Bundan heç kəs baş aćmaz.

“Kabus”un göyərtəsindəki Qırxayaq söz atdı:

– Mərc gəlirəm ki, bu Nuhun gəmisidir.

Zarafatcılardan biri də qışqırdı:

– Ey, bilmədiniz, bu ki kliperdir¹. Hansı limana təşrif aparırsınız?

Atmacalara fikir vermədən özümüzü səriştəsiz adam yerinə qoyaraq, elə göstərirdik ki, guya başımız tamamilə bizim “Meqqi”yə qarışır. “Kabus”un külek dəyən tərəfindən dövər vurub keçdi. Nikolash qabağa qaçı ki, lövbər salsın. Hamı gördü ki, zəncirimiz düyün düşüb, lövbər suyun dibinə çatmir. Biz hamının gözü qarşısında xeyli əlləşdik, çalışdıq ki, zənciri açıb buraxaq. Hər nə isə dəniz qudlurlarını yaxşıca aldatdıq, işimizin rast getirməməsi onların həddindən artıq sevincinə səbəb olurdu.

Zəncir açılmaq nə olduğunu bilmirdi. Atmacalar və bədxah məsləhətləri eşidə-eşidə geri çəkildik, “Kabus”la toqquşduq, onun buşpriti bizim orta yelkəni desib anbar qapısı boyda deşik açdı. Qırxayaq və Delfin göyərtədə gülməkdən uğunub gedirdilər, biz də qorxa-qorxa, çəkinə-çəkine işləri yoluna qoymağa başladıq. Axırdan-axıra, biz bir qədər bacarıqla hərəket etməsək də, zəncir açıldı. Suyun dərinliyi on futa güclə çatsa da zənciri üç yüz fut açıb buraxdıq. Bu bizə imkan verirdi ki, “Meqqi” altı yüz fut diametri olan çevrə boyunca hərəket etsin, bu çevrədəki gəmi dəstənin heç olmasa yarısını tutə bilərdi.

Qısa burazları olan gəmilər bir-birinin böyründəcə dayanmışdılar, hava sakit idi, istirdiyə ovlayan dəniz qudlurları bizim cahillik üzündən lövbər zəncirini açıb bu qədər uzun dərinliyə buraxmağımıza ucadan

etiraz etdilər. Onlar nəinki etiraz etdilər, bizi məcbur etdilər ki, zənciri ancaq otuz futda saxlayaq. Onların bizim təcrübəsizliyimizə möhkəm inandığını görüb Nikolosla şam yeməyi hazırlamaq üçün göyərtəyə düşüb bir-birimizi təbrik etdik. Təzəcə yeyib qab-qacaq yumuşduq ki, “Meqqi”nin böyrüne bir yalıq yaxınlaşdı, göyərtədə ağır uzunboğaz çəkmələrin tappiltisi eşidildi. Sonra anbarın ağızında Qırxayağın iyrənc sıfəti göründü, o Delfinin müşayiəti ilə göyərtəyə düşdü. Onlar çarpayının üstündə oturmağa macal tapmamışdilar ki, ikinci, sonra üçüncü, daha sonra dördüncü göründü, bütün heyət kayuta töküldürlər.

Baxışları kinli, meksikaliya oxşayan qılı, alçaqboylu kişi soruşdu:

– Bu köhnə ləyənçəni hardan cirpişdirmisiniz?

Nikolas dəniz qudlurlarını bizim “Meqqi”ni oğurladığımıza möhkəm inandırmaq üçün onlara cavabı o tərzə verdi:

– Heç yerdən. Lap elə cirpişdirmişq, nə olar?!?

Meksikaliya oxşayan istehza ilə gülümsündü:

– Heç nə, ancaq zövqünüzə söz ola bilməz. Mən sahildə qalıb çürüyərdim, ancaq bu əl-ayağa dolaşan ləyənə tamah salmadım.

Nikolas sir-sifətinə məsum ifadə verib soruşdu:

– Axı onu suya salmasayıdış, necəliyini hardan bilərdik. – Hamı gülməkdən uğunub getdi. O tələsik əlavə edib soruşdu:

– Siz istirdiyələri necə tutursunuz? Bizə bir qalaq, istirdiyə lazımdır, ona görə də bura gəlməmişik.

Delfin sorğu-suala keçdi:

– Nəyinizə lazımdır?

Nikolas söz tapdı:

– Necə ki, nəyinizə lazımdır. Dostlarımıza hədiyyə verməyə. Sizə də yəqin ki, buna görə lazımdır.

Cavab eşidiləndə dəniz qudlurları yenidən qəhqəhə çəkdilər; qoçaqlar get-qedə lap mehribanlaşdırılar. Onların bizdən şübhələnmədiyinə tamamilə inanıb və nə məqsədlə gəldiyimizi duymadıqlarını görüb arxayınladıq.

Qırxayaq birdən soruşdu:

– Bu günlərdə Oklend körpüsündəki sən deyildin?

– Mən idim, – deyə cəsarətlə cavab verib qətiyyətlə hərəket etdim. – Mən sizə göz qoyurdum, fikirləşirdim ki, əməliyyata baş qoşmağa dəyərmi. Belə qənaətə gəldim ki, bu sərfəli işdir, biz də işə girişdik. – Tələsik əlavə etdim, – əlbəttə ki, sizin razılığınızla.

¹ Kliper – iti gedən yelkonlu gəmi

O bildirdi:

– Bir şey deyim, həmişəlik qulağınızda sırga eləyi saxlayın. Gərək özünüüz zəhmətə salıb başqa yaxşı şlyupka alasınız. Biz qoymarıq ki, belə təknə ilə bizi biabır edəsiniz. Bildiniz?

Cavab verdim:

– Əlbəttə. Bir qədər istirdiyə satıb, lazımı şəkildə hazırlaşarıq.

Qırxayaq sözünə davam etdi:

– Əgər özünüüz düz aparsanız, bize qoşulun. Olmasa, – ciddiyətə və hədə ilə dilləndi – işiniz bitdi. Yadınızda yaxşı saxlayın. Aydırın?

Cavab verdim:

– Gün kimi aydınındır.

Bir neçə dəqiqə də dəniz quldurları bize bu üsulla nəsihət verib qorxuzdular, sonra isə səhbat ümumi şəkil aldı, bu səhbatdən öyrəndik ki, onlar elə bu gecə dayaz yerlərə basqın etmək isteyirlər. Bir saatdan sonra quldurlar yola düşməyə hazırlaşanda bize basqında iştirak etməyi təklif etdilər. Kim isə dedi: "Adam çox olanda kef olur".

Onlar uzaqlaşdıqdan sonra Nikolas soruşdu:

– Sən bu meksikalıya oxşar kişiyyə fikir verdinmi? Adı Berçidir. O, Arsızlar quldur dəstəsinin üzvüdür, yanındakı Skilliqdir. Onların ikisini də beş min dollarla zamına buraxıblar.

Mən Oklendin aşağı məhəllələrinin sakinlərini dəhşətə salan yalançı şahidlilikdən, seckilər vaxtı bülletenləri dəyişən firıldaqcılardan tutmuş adam öldürünlərə qədər hər cürə nadirüştərdən ibarət olan, üzvlərinin üçdə ikisi daima yerli həbsxanalarda yatan "Arsızlar" quldur dəstəsi barədə çox şey eşitmışdım.

Nikolas sözünə davam etdi:

– Onlar ümumiyyətlə, istirdiyə oğurlamırlar. Onlar bura şuluqluq törətmək və pul qazanmaq üçün gəliblər. Ona möhkəm göz qoymalıyıq.

Saat on birdə kubrikdə oturub planımızı müəyyənləşdirirdik ki, "Kabus" tərəfdən ahənglə suya salınan avarların səsi eşidildi. Biz öz yalikimizi hərəkətə gətirib ora bir neçə kisə atdıq, "Kabus" a tərəf üzdü. Qayıqların hamisinin ora yiğişdığını gördük, çünkü dəniz quldurları dayaz yerlərə hamı – hamılıqla hücuma keçmək qərarına gəlmışdilər.

Təəccübə lövbəri on fut açıb buraxdıqımız yerdə dərinliyin indi güclə bir futa çatdığını müəyyənləşdirdik. İyun ayı idi, ay göydə

bədirlənmişdi, suyun həddindən artıq qabardığı vaxt idi, çəkilməsinə isə saat yarım qalmışdı, mən bir şeyi bilirdim ki, su çəkiləndə bizim lövbər saldıqımız yer quruda qalacaq.

Mister Taftın dayaz yerləri üç millik məsafədə idi, biz gah çayda batıb qalaraq, gah da ki, avarları çayın dibinə toxundura-toxundura uzun müddət dinməz-söyləməz başqa qayıqların dalınca getdik. Axırdan-axıra iki düyümədək suyu olan lilli yerdə batdıq. Bundan o yana qayıqlar üzə bilməzdi. Buna baxmayaraq soyğunçular bir göz qırpmında özlərini suya atdılar, özlərinin yasti dibli qayıqlarını itələyərək çəkib apardılar, biz ara vermədən irəli üzürük.

Bədirlənmiş ayı hərdənbir hündür buludlar örtüdü, buna baxmayaq dəniz quldurları bu yolu dəfələrlə keçib getmiş adamlar kimi hərəkət edirdilər. Biz qayıqlarımızı yarımlıəcon lillə sürüyüb apardıq, sonradan isə qayıqlara təzədən minib hər iki tərəfindən istirdiyə parlidayan dayaz yerləri olan dərin kanala daxil olduq. Nəhayət, istirdiyə yığılan yerə çatdıq. Dayaz yerlərin birində iki gözətçi biza qışqırıb çıxıb getməyimizi tələb etdi. Qırxayaq, Delfin, Berçi və Skillinq irəli çıxıb düz gözətçilərin üstüna yeridilər. Biz də başqları ilə bərabər – on qayıqla otuzacan adam olardıq – onların dalınca yollandıq.

Berçi dəhşətlə qışkırdı.

– Nə qədər ki, başınız-gözünüz salamatdır, rədd olub gedin, yoxsa qayıqlarınıza o qədər qurğuşun doldurarıq ki, heç patokanın¹ üzündə də duruş gətirə bilməz.

Düşmən qüvvələrinin çoxluğunu görəcək gözətçilər ağıllı tərəpanərək geri çökildilər, öz qayıqlarını kanal boyu sahilə tərəf döndərdilər. Bizim plana görə onlar geri çəkilməli idilər.

Qayıqlarımızın burnunu böyük dayaz yerin kənarına sürdük. Hərəmiz bir tərəfə dağılışdıq, istirdiyələri kisələrə yiğmağa başladıq. Hərdənbir ayın qabağını tutan buludlar çəkilir, gözümüzün qarşısında iri qalaq vurulmuş istirdiyələri yiğirdilər. Nikolosla mən tez-tez qayıqlara yaxınlaşırdıq, hər dəfə də ora gedən və geri qayıdan dəniz quldurları ilə toqquşurdıq.

Nikolas dedi:

– Qəm çəkmə. Niyə tələsək. İstridiyələrin dalınca nə qədər uzağa getsək, kisələri daşıməq üçün bir o qədər artıq vaxt sərf ediləcək. Bu

¹Patoka – patka, şəkərləşməmiş nişastadan ibarət qəliz maddə

vaxt onlar dolu kisələri yerdə qoyub gedəcəklər ki, su qabaranda qayıqlarda gəlib onları aparsınlar.

Yarım saatdan çox vaxt keçmişdi, su get-gedə çoxalırdı, bu vaxt biz işə başladıq. Soyğunçuları iş başında qoyub gizlincə qayıqlara yaxınlaşış onları bir-birinin dalınca suya salıb yönəmsiz gəmi dəstəsini tələsik yan-yana düzdü. Öz yalikimizi – axırını suya itələyəndə dəniz qudlurlarından biri yaxınlaşdı. Bu Berçi idi. Düz üstümə atıldı, ancaq biz onu bərk itələyib irəli cumduq. O, suya düşdü. Dayaz yerə sürünb çıxan Berçi tez qışkıraq salıb yoldaşlarını təhlükədən xəbərdar etdi.

Biz var gücümüzə avar çəkirdik, ancaq buksirdə çoxlu qayıq olduğundan ləng hərəkət etməyə məcbur idik. Dayaz yerdən atəş səsləri – biri, ikinci, üçüncü eşidildi, getdikcə sanki əsl güclü top atışına çevrildi. Güllələr ətrafımıza viyiltilə düşürdü, ancaq sıx buludlar ayın üzünü tutduğundan bulanıq qaranlıqda atışma səsləri nizamsız idi. Bize təsadüfən gülə dəyə bilərdi.

Nəfəsim təngiyə-təngiyə pıçıldadım:

– Kaş bizim buxarla işləyən katerimiz olaydı.

Nikolas ağır-ağır nefəs alaraq dilləndi:

– Heç olmasa ay çıxmayıyadı.

Tələsmədən üzürdük, ancaq hər avar səsi bizi dayaz yerdən daha uzaqlara aparır, sahilə yaxınlaşdırırırdı. Nəhayət, atışma səsləri kəsildi, ay təzədən buludların arasından boylananda təhlükədən kəsildi, ay təzədən buludların arasından boylananda təhlükədən uzaq idik. Tezliklə bizi sahildən səslədilər, hərəsinin göyərtəsində üç avar çəkən iki admiral şlyupkası sürətlə bizi doğru gelirdi. Çarlı şən-şən gülümşünür, əllərimizi sıxaraq qışkırdı:

– Aferin! İkinizə də əhsən!

Biz gəmi dəstəsini sahile apardıq, o dəqiqə mən, Nikolas və gözətçilərdən biri admiral şlyupkasına keçib avar çəkməye başladıq. Çarlı də gəminin arxa tərəfinə keçdi. İki başqa şlyupka dalımızca gəlirdi, indi ay yaxşıca işıq sallığından çətinlik çəkmədən uzaq dayaz yerlərdəki istiridiyə ovlayan dəniz qudlurlarını çətinlik çəkmədən axtarış tapırdıq. Ancaq biz yaxın gələn kimi, dəniz qudlurları öz tapançalarından atəş açmağa başladılar, tez-tezəsik təhlükəsiz sahəyə çökildik.

– Bizim tələsməli yerimiz yoxdur. Su sürətlə artır, su boğazlarına çatanda atışma yadlarına düşməyəcək.

Qabarma öz işini görünce avarları qurudurduq. Dəniz qudlurlarının vəziyyəti pisleşirdi. Su möhkəm çəkilmədən sonra artır, sanki dəyirmən daşının novundan sürətlə geri qayıdır, dünyanın ən mahir üzgülərə belə axına qarşı üç mili üzə bilməzdi. Sahilə olan yolu biz kəsmişdik, qaça bilməzdilər, çünki qayıqlarımız sahillə dayaz yer arasında idi. Su bu ara dayaz yerləri sürətlə doldururdu, bir neçə saatdan sonra su dəniz qudlurlarının hökmən boğazından yuxarı qalxacaqdı.

Möhkəm sakitlik idi; ayın bərəq vuran ağ işığında durbinlə dəniz qudlurlarına göz qoyurduq. Çarlıyə “Meqqi”də üzməyimizdən danışındıq. Gecə saat bir, ya iki olardı; soyğunçular dayaz yerin ən uca nöqtəsinə yığılb qurşağacan suda dayanmışdır.

Çarlı dedi:

– Yadda saxla, fərasətli olmaq yaxşı şeydir. Neçə illərdir Taft çalışırkı, onları ələ keçirsən, ancaq hey götür-qoy etmədən iş göründü, heç bir noticəsi də olmurdu. Biz isə kəllə işlədik...

Bu vaxt suyun şappiltisi eşidildi, əlimi qaldırıb işarə etdim ki, sussunlar, dönüb suyun ləpələnən yerini göstərdim, su iri dairələr şəklində yayılırdı. Bu bizim demək olar ki, əlli funtlugumuzda baş verirdi. Sonradan nələr olacağını gözləyərək yerimizdə donub qaldıq. Bir dəqiqə keçmişdi, suyun üstü altı futlugumuzda aralandı, ay işığında qara baş və ağ ciyinlər göründü. Kimdən təccübələ donquḍandı, ciyərlərindəki havanı buraxdı, bir göz qırpmında baş və ciyinləri suyun altında görünməz oldu. Avarları bir neçə dəfə suya salıb-çixarmaqla irəli düşdü, axınla üzdük. Dörd cüt göz suyun səthinə zilləndi, buna baxma yaraq suyun üstündə nə dairələr, nə qara baş, nə də ağ ciyin göründü.

Nikolas dedi:

– Bu delfindir. Onu günün günorta çağrı belə tutmaq çətin işdir.

Üçə on beş dəqiqə qalmışdı ki, dəniz qudlurları zəiflədiklərini ilk dəfə bürüzə verdilər. Biz köməyə çağırın səslər eşitdik, o dəqiqə Qırxayağı səsindən tanıdıq, yaxına gələndə daha bizi atəşə tutmurdular: Qırxayağın vəziyyəti, doğrudan da, çıxılmaz idi. Axın onları yixmasın deyə bir-birindən yapışmışdılar, təkcə başları və ciyinləri sudan yuxarıda idi, bir iş vardı ki, Qırxayağın qıçları suyun dibinə çatmırı, o, demək olar yoldaşlarının ciyinlərindən asılı qalmışdı.

Çarlı şən-şən dedi:

– Hə, uşaqlar, bu dəfə ələ keçmisiniz. İndi daha qaçıb canınızı qurtara bilməzsınız. Müqavimət göstərsəniz siz burda qoyub çıxıb gedə-

cəyik, su axırınıza çıxacaq. Sözə qulaq assanız sizi gəmiyə mindirərik, sözsüz ki, növbə ilə mindirərik. Hami xilas olar. Buna nə sözünüz var?

Soyuqdan dişləri bir-birinə dəyən quldurlar xorla, xırıltılı səslə dilləndilər:

- Raziyə.
- Onda bir-bir yaxınlaşın, əvvəlcə balacaboylular.

Hamidən əvvəl Qırxayağı gəmiyə mindirdik, polis nəfəri əlini qandallayanda etiraz etməyə başlasa da, həvəslə qabağa düşdü. Sonra suda çox qalmaqdan fağırlaşış lap itaətkar olan Berçini dərtib gəmiyə saldılar. On nəfəri qayığa mindirib uzaqlaşdıq, dəniz quldurları ikinci şlyupkaya dırmaşmağa başladılar. Üçüncü şlyupkaya ancaq doqquz əsir düşdü, bütün qənimətimiz iyirmi doqquz adamdan ibarət idi.

Qırxayaq sevincək dilləndi:

- Delfini ki, tuta bilmədiniz, - guya Delfinin qaçıb aradan çıxmazı bizi müvəffəqiyətimizi heçə endirirdi.

Çarlı güldü:

- Arxayın ol, gördük. Donquldanırdı, sahilə üzürdü, axtalanmış donuz kimi xortuldayırdı.

Soyuqdan tir-tir titrəyen fağırlaşmış quldur dəstəsini sahildən istirdiyə anbarına gətirdik. Çarlı qapını dəyən kimi qapı taybatay açıldı, içəridən ürəklərə yayılan isti gəldi.

Hamımız ora dolusanda Çarlı dedi:

- Üst-başınızı burda qurudub isti qəhvə içə bilərsiniz.

Əlində buglanan qəhvə ilə dolu parç olan Delfin ocağın qırığında sakitcə oturmuşdu, Nikolasla mən Çarliyə nəzər saldım.

O şən-şən gülüb dedi:

- Bu da fərasət isteyir. Bir şeyə baxanda gərək hərəkətfli nəzər salasan. Yoxsa xeyri olmaz. Mən sahilə baxdim, ona görə də orda iki polis nəfəri qoydum ki, nəzarət eləsinlər.

“LANKAŞİR KRALİÇASI”NIN MÜHASİRƏYƏ ALINMASI

Çarlı Le Qrantla mənim balıqçı patrul dəstəsində xidməti dövrü müzdə iri dörd dolu ingilis gəmisini mühasirədə saxlamağımız on müşkül iş idi. Axırdan-axıra bu bizim üçün həlli çətin məsələyə çevrildi, ancaq təsadüf bize bu məsələnin də həllini tapmaqda kömək etdi.

İstirdiyə ovlayan dəniz quldurlarının dərsini verəndən sonra Oklendə qayıtdıq, ancaq Neyl Partinqtonun xəstə arvadı təhlükədən sovuşunca iki həftə də keçdi. Beləliklə, bizim “Şimal maralımız” ancaq bir aydan sonra Benişiyada göründü, At ölüb, itlərin bayramıdır; bu bir ay ərzində balıqçılar lap cızıqlarından çıxmışdır, qanunu çəkinmədən pozurdular. Biz Pedro burnunun yanından ötəndə istirdiyə ovlayanlar içərisində canlanma hiss etdik, San-Pablo körfəzi Yuxarı körfəzdən üzüb gəlmış, bizi görəndə sudan torpaqlarını çəkib çıxaran, yelkənləri qaldıran balıqçı barkasları üzüb kecidilər.

Bütün bunlar bizi şübhəyə salmaya bilməzdi. Ordaca təhqiqata başladıq, ələ keçirdiyimiz yeganə qayıqda siyənek balığı ovlamak üçün qadağan olunmuş tor gördük. Qanuna görə torun ilgökələri arasındakı məsafə yeddi yarım düyündən az olmamalı idi. Halbuki bizim ələ keçirdiyimiz torun ilgökələri arasındaki məsafə üç düyüm idi. Bu, qanunun islahedilməz pozulması idi, qayıqdakı iki balıqçını höbs etdik. Onlardan birini Neyl Partinqton “Şimal maralı”nın göyərtəsinə götürdü ki, o bizi patrul dəstəsinin rəisinə gəmini sürməkdə kömək etsin, Çarlı ilə mən ikincini özümüzlə apardıq.

Bu ara siyənek balığı ovlayan qayıqlar var gücləri ilə San-Pablo körfəzindən keçib Petaluma sahillərinə yol aldı, biz daha bir də balıqçı görmədik. Əsirimiz gündən qaralmış saqqallı yunan qaşqabağını sallayaraq torunun üstündə oturmuşdu, biz isə onun gəmisini sürdük. Bu qızıl balıq ovlamak üçün qayırılmış Kolumbiya çayı barkası idi, görür ki, ilk dəfə idi səfərə çıxmışdı, bu gəmini idarə etmək adama ləzzət verirdi. Əsirimiz ağızını açıb bir söz demədi. Çarlı onun barkasını tərifləyəndə belə, sanki bizi görmədi, tezliklə onunla daha maraqlanmadıq, belə qərara gəldik ki, o həddindən artıq qaradınməz adamdır.

Karkinez boğazını keçdik, dənizin sakit olduğu Terner tərsanəsi yanındaki körfəz girdik. Orada, Böyük Alekin tutulduğu həmin yerdə, biz qəflətən nərə balığı tutmaq üçün Çin tilovu və içərisində iki italyalı olan bir yalıklə və yeni məhsulun buğdasını gözlayən bir neçə dəmir korpuslu ingilis yelkən gəmisi ilə qarşılaşdıq. Bu tamamilə bizim üçün də, onlar üçün də gözlənilməz oldu; onlar heç özlərinə gəlməmişdilər ki, başlarının üstünü kəsdiydi. Çarliyə qayığı küləyə tərəf döndərmək, onların dalına keçmək nəsib oldu. İrəli qaçıb burazı atdim, əmr etdim ki, ləngitmədən onu bərkitsin. İtalyalılardan biri burazı taxta mixa sarımaşa başladı, mən də teləsik yelkəni yığdım. Barkas yalıki ardınca dartaraq geriyə can atdı.

Çarlı geminin burun terefinə keçdi ki, əsir tutduğumuz gəmiyə atılsın, ancaq mən yaliki yaxına çökmek üçün burazdan yapışanda italiyalılar qaçmağa üz qoydular. Su bizi külək tutan yerə atdı, bu ara onlar bir cüt avar tapıb özlərinin yüngül gəmilərini düz küləye qarşı sürdülər. Bu hərəket əvvəl bizi çasdırdı, çünki biz özümüzün iri, ağır yüklenmiş qayığımızda onlara çata bilməzdik. Birdən əsimiz dərimizə çatdı. Onun qara gözləri parıldadı, özünü ələ almağa çalışsa da sifəti pörtmüsdü. O siyirtmə gili¹ aşağı saldı, bir sıçrayışla özünü gəminin burnuna verib yelkəni dikəldi.

Çarlı güle-gülə dedi:

— Nahaq demirlər ki, yunanların italiyalıları görən gözü yoxdur, — belə deyib özünü gəminin dal tərefindəki rumpelə tərəf atdı.

Əvvəller ömrümde görməmişdim ki, bir nəfər bizim əsir kimi bu təqib vaxtı başqasını tutmaq istəsin. O ələ coşmuşdu ki, sənki gözləri hədəqəsindən çıxacaqdı, burun pərələri qəribə bir tərzdə açılıb örtüldü. Çarlı sükanı, o isə yelkəni idarə edirdi. Çarlı pişik kimi əldən iti, əcəvək olsa da yunan hövsələsizliyinin qarşısını çətinliklə alırdı. İtaliyalılar sahile çıxa bilməzdilər, on azı bir milecən yolları qalmasıdı. Onlar birbaşa sahile üz tutsayıllar, biz də onların dalınca düşsəydi, çəpəki külək əsəndə, onlar bu yoluñ sekkizdə birini başa çatdıranda sahilə çatardıq. Yox, onların ağılı başındaydı, heç belə bir cəhd etmirdilər ki, küləyə qarşı "Lankahto koadtçası" adlı iri gəminin sağ göyərtəsi boyu səylə avar çekirdilər. Gəminin dalında o bir tayacan eni iki milə çatan açıq su zolağı uzanırı. İtaliyalılar ora da keçməyə cəsarət etmirdilər, biz sözsüz ki, onları haqlayardıq. Onlar "Lankaşir kralıçası" gəmisinin burnuna çatanda, italiyalıların gəminin yanından dövrə vurub ötməkdən, küləyin istiqamətində sol göyərtə boyu gəminin arxa tərefinə üzüb keçməkdən və üstünlüyü bize verməkdən başqa əlacları qalmadı.

Çarlı sükanı küləyə tərəf tutdu, biz "Lankaşir kralıçası"nın sol göyərtəsi boyunca üzdüük, sevincdən bədxahlıqla gülümsünən yunan şkotu boşaltmağa başladı. İtaliyalılar gəminin uzununun yarısına çatmışdılar ki, onlar avar çəkə-çəkə üzənəcən arxadan əsen bərk sahil küləyi sürətimizi artırdı. Biz yalikə lap yaxınlaşmışdıq. Gəminin burnuna keçdim ki, yaliki qarmaqlayam, birdən o, "Lankaşir kralıçası"nın enli dal tərefinə keçdi.

¹ Gil — gəmi gövdəsinin alt hissəsinin əsasını təşkil edən və gövdə uzununa qoyulan tir

Təqib sanki təzədən başlandı. İtaliyalılar avar çəkə-çəkə gəminin sağ göyərtəsi boyu üzürdürlər, biz isə yelkənlə gəminin üzdүyü istiqamətin əksini tutub yavaş-yavaş "Kralıçadan" uzaqlaşırıq, çalışırıq, çalışırıq ki, birtəhər küləyin səmtinə çıxaq. Sonra yalik özünü gəminin burnu altına verdi, onun sol yanınca üzdü, biz o biri qalsa keçdik, gəminin burnu tərefdən qabağını kəsdik, küləyin əsdiyi istiqamətdə dallarınca düşdük. Təzeçə yalikin dalınca düşməşdük ki, o gəminin arxa tərefinə keçib görünməz oldu. Biz dövrə vurduqca italiyalılar hər dəfə təhlükə başlarının üstünü alanda canlarını qurtara bilirdilər. Bu ara gəminin sərnişinləri nələr baş verdiyindən xəbər tutdular, başımız üstündən təqibə maraqla göz qoyan tamaşaçıları gördük. Gəminin arxa tərefindəki yalik bizdən yaxa qurtaranda onlar sevinclərindən hayhəşir salır, özlərini "Lankaşir kralıçası"nın o biri tərefinə atır, bizim üzü küləyə qarşı yaliki necə təqib edəcəyimizə tamaşa edib ləzzət alırdılar. Onlar bizə, italiyalılara söz atır, məsləhət verir, bizim yunani ələ əsəbilişdirirdilər ki, biz hər dövrə vurduqca yumruğunu düyndləyib onları hədələyirdi. Sərnişinlər bu hərəkəti gözləyir, coşqun sevinclə qarşılıyırıdlar.

Onlardan biri qışqırıldı:

— Lap əsl sirkə oxşayır!

İkinci onun sözlərinə qüvvət verdi.

— Dənizdə ippodrom olduğuuna şübhə edirdiniz. Bu ippodrom deyil, nədir?

Üçüncü dilləndi:

— Altıgönlük qaçışdır, bilin, kim deyir ki, italiyalılar udmayacaqlar?

Gələn dəfə gəminin üzünü küləy döndərəndə yunan Çarlıyə təklif elədi ki, yerlərimizi dəyişək. O, xahiş etdi:

— İcazə verin qayığı mən sürüm. Onlara hökmən çataram. Onları yeqin ki, tutaram.

Bu Çarlinin bir mütəxəssis kimi qəlbina dəydi, çünki o, dəfələrlə yelkənlə gəmi sürməsi ilə fəxr etmişdi. Buna baxmayaraq o, rumpeli əsirə verdi, yelkənin yanından onun yerini tutdu. Üç dövrə də vurdुq, yunan əmin oldu ki, barkasını Çarlıdən artıq süretlə süre bilməz.

Yuxarıdakı dənizçilərdən biri məsləhət görüdü:

— Bu niyyətinizdən əl çəkin.

Yunan qəzəblə qaşqabağını töküdü, yumruğu ilə əvvəlki təki onları hədələdi. Bu ara möhkəm baş sindirdim, axırdı ağlma yaxşı bir fikir geldi.

Dedim:

– Çarlı, bir dövrə də vuraq.

Biz o biri qalsa keçib üzü küləyə gedəndə, mən bir parça buraz götürüb barkasın içindəki balaca dördpəncəli qarmağa bağladım, burazın o biri ucunu burun tərəfdəki halqaya bərkitdim, qarmağı gizlətdim, əlverişli vaxtda onu işə salım. Yalik təzədən “Lankaşir kralıçası”nın sol kənarına, külək əsən tərəfə keçdi, biz yenə də küləyin istiqamətində yalıkin arxasında düdüük. İtalyalılara lap yaxınlaşdıq, özümüzü elə göstərdik ki, əvvəlki kimi onları tutmaq istəyirik. Yalıkin arxa tərəfi bizim altı funtluğumuzda idi, italyalılalar bu vaxt həyəsizcasına gülüb gəminin arxa tərəfinə keçib gizləndilər. Mən isə bir göz qırpmında qəddimi düzəldib qarmağı atdım. Plan yaxşı nəticələndi, qarmaq yalıkin planşirinə ilişdi, dərtilan buraz balaca gəmini gizləndiyi yerdən düz birbaşa bizim barkasın burnuna tərəf çəkdi.

Gəmidən, yuxarıdan, matrosların yiğisidəyi yerdən təəssüflü inilti səsi gəldi, inilti birdən sevincli hay-küylə əvəz olundu, çünki italyalılardan biri uzun qatlama bıçağı çıxarıb burazı kəsdi. Ancaq biz onları təhlükəsiz yerdən çıxarmışdıq, şkotun yanında oturmuş Çarlı irəli əyildi, yalıkin arxa tərəfindən yapışdı. Bütün bunlar bir saniyə içərisində baş verdi. Birinci italyali burazı kəsəndə, Çarlı yalıkdən yapışdı. İkinci italyali avari onun başına vurdur. Çarlı əlini qənimətdən çəkdi, zərbədən gicəllənib qayığın içinə sərləndi. İtalyalılar avarlara güc verib gəminin arxa tərəfindən yoxa çıxdılar.

Rumpeldən və şkotdan yapmış Yunan “Lankaşir kralıçası”nın ətrafında təqibini davam etdirir, mən də başında yumru əmələ gələn Çarlı ilə məşğul olmağa başladım. Tamaşaçılarımız sevindiklərindən coşmuşdular, hamı bir nəfər kimi qaçıb aradan çıxan italyalılara ürəkdirək verirdi. Çarlı qalxıb oturmuşdu, əli ilə başını tutub təəccübətə rəfina boyanırdı.

Çarlı tapançasını çıxarıb dedi:

– İndi onlara qaçıb aradan çıxmaga heç cürə imkan verməyəcəyəm. İkinci dövrəni vuranda Çarlı tapançasını qaldırıb italyalıları hədələdi, onlar hallarına təfavüt etmədən böyük sürətlərini saxlayaraq, silaha heç fikir vermədən avar çəkirdilər.

Çarlı qəzəblə qışkırdı:

– Dayanmasanız, atəş açacağam!

Ancaq hədənin heç bir neticəsi olmadı, bir neçə gülə onların yanlığından ötüb keçəndə belə onlar təslim olmaqdan boyun qaçırdılar. Onlara bizdən yaxşı məlum idi ki, Çarlı silahsız adamlara atəş açmaz, onlar əvvəlki kimi inadla gəminin dövrəsinə fırlanırdılar.

Çarlı qışkırdı:

– İndi ki belədir, onları əldən salariq! İlan dili çıxarıb yalvararlar. Biz onların axırına çıxarıq.

Beleliklə təqib davam edirdi. İtalyalıları iyirminci dəfə də “Lankaşir kralıçası”nın başına dolanmağa məcbur etdi, axırdan-axıra gördük ki, onların dəmir əzələləri zəiflədi. Onlar lap əldən düşdülər, bir neçə dəfə dövrə vursayırlar, iş başqa şəkil almasayı, lap əldən-dildən düşərdilər. Hər dəfə üzü küləyə gedəndə onların vəziyyəti biziñkindən yaxşı olurdu. Sonuncu dəfə “Lankaşir kralıçası”nın burun tərəfindən dövrə vuranda gördük ki, italyalılar gəmidən sallanan pilləkənlə yuxarı qalxırlar. Bu, görünür ki, kapitanın razılığı ilə dənizçilərin təşəbbüsü idi, çünki biz yaxınlaşanda pilləkəni yuxarı çəkmışdilər. Yalik havada gəmi şlup-balkalarının¹ üstündə yellənirdi.

Kapitanla sonrakı danışığımız qısa və aydın oldu. Kapitan biza “Lankaşir kralıçası”nın göyərtəsinə qalxmağı qadağan etdi. İtalyalıları təhvıl verməkdən tamamilə boyun qaçırdı. Bu vaxt Çarlı də bizim yunan kimi özündən çıxdı. O, uzun çəkən və mənasız təqibdən nəinki müvəffəqiyətsizliyə uğramışdı, hələ üstəlik əlimizdən çıxan bra-konyerlər başına zərbə iləşdirib gicəlləndirmişdilər.

O yumruğunu düyünləyib o biri əlinin ovcuna vurub qətiyyatla dedi: – Bu iki nəfər qaçıb məndən yaxa qurtarsalar qoy məni assınlar! Mən nə qəder ki, burdayam, icazəm var, onların keşiyini çəkəcəyəm, onları əzrayılə can verməmişdən əvvəl tutmasam, heç Çarlı Le Qrant deyiləm.

Beleliklə də həm balıqçıların, həm də balıqçı patrulunun tarixi “salnaməsində” qeyd olunan “Lankaşir kralıçası”nın mühasirəsi başlandı. “Şimal maralı”nın siyənek balığı tutan qayıqların mənasız təqibindən sonra Benişiyaya qayıdanda Çarlı Neyl Partinqtondan xahiş etdi ki, qızıl balıq ovlayan qayığın içərisinə adyallar, ərzaq ehtiyatı və soba qoyub bizə göndərsin. Qayıqlarımızı günəş batanda dəyişdik, qanunu pozduğu üçün Benişiyada həbsxanada yatmalı olan bizim yu-

¹ Slyubalka – qayıqları gəminin bortuna qaldırmaq və ya endirmək üçün qurğu

nanla xudahafızlaşdı. Çarlı ile mən şamdan sonra səhər açılana qədər növbə ilə dörd saat növbə çəkdik. Bu gecə balıqçılar qaçıb aradan çıxmışa cəhd etmədilər, ancaq gəmidən sahilə kəşfiyyat məqsədi ilə qayıq göndərildi.

Ertəsi günü müntəzəm olaraq gəminin mühasirəyə aldıq, rahatlığımızı da yaddan çıxarmayı işlərimizi müyyənləşdirdik. Benişiyadan bir qədər aşağıda yerləşən Solan körpüsü adlanan dokun¹ bizə yaxşı köməyi dəydi. Demə ki, "Lankaşır kralıçası", Terner tərsanəsi və Solan körpüsü iri, müxtəlif tərəflə üçbucağ əmələ götürmiş. Üçbucağın bir tərəfi gəmidən sahildək olan məsaflədir, bunu italyalılar qət edə bılardılar, bu tərəf, italyalılar sahilə çıxa bilməsinlər deyə – bizim keçəcəyimiz məsaflə Solan körpüsündən sahilə qəderdi. Ancaq yelkənlə gəminin sürəti avarlı gəmidən artıq olduğundan italyalılar üçbucağın o tərəfinin yarısını qət etməyə imkan verib sonradan dallarınca düşmək olardı. İtalyalılara imkan versəydik, yolun yarısından çıxunu keçsinlər, onlar sahilə bızdən tez çatardılar, onlar yolu yarı eləməmiş dallarınca düşüb təqib etsəydik, bızdən qaçıb gəmidə gizlənə bilərdilər.

İtalyalıların sahilə üz tutacağı üçbucağın o tərəfini xəyalən iki yerə böləndə, sərhədin körpünün axırından bir qədər sahildən o tərəfdə yerləşən yel dəyirmanına uzandığını müyyənləşdirdik. Bu xətt bizə imkan verdi ki, təqibə başlamazdan əvvəl onların ora çatmasına imkan verək. Günlərlə durbinle italyalıların yolun yarısındaki nöqtəyə çatanacaq tələsmədən, avar çəkmələrinə də göz yetirir, onların dəyirmanın yaxınlığında üzdüyünü görən kimi bir göz qırpmında öz qayığımıza atılır, yelkənləri dikəldirdik. Ancaq bizim təqibə hazırlaşdığınıza görən kimi onlar qayığı döndərir, tələsmədən geri "Lankaşır kralıçası"na tərəf üzür, bilirdilər ki, onları haqlaya bilmərik.

Küləksiz günlərdə yelkənlə qayıq semərəsiz olanda avarları içəri qatlanmış pərli yüngül yalıkdən istifadə edərdik. Bu zaman italyalılar gəmidən aralanan kimi körpünü tərk edirdik. Gecələr gəminin bilavasitə yaxınlığında keşik çəkir, Çarlı ilə mən hər dörd saatdan bir birbirimizi əvəz edirdik. Ancaq italyalılar günün günorta vaxtı qaçıb aradan çıxmışı lazımlı bildilər, gecələr oyaq qalmağımız əbəs imiş.

Bir dəfə Çarlı dedi:

² Dok – gəmi təmir olunan yer

– Hər şeydən artıq məni bir şey dəli edir ki, halal yuxumuza haram qatmışıq, bu həyəsiz brakonyerlər isə gecələr rahatca yatırlar. Ancaq onlardan bunun əvəzini çıxmış mənə borc olsun! – deyib onları hədələdi. Onları bu gəmide o vaxtadək saxlayacağam ki, kapitan onlardan mənzil və yemek haqqı alsın! Nərə balığı naqqa balığı olmadığı kimi bu sözündə də yalan yoxdur.

Çarlı onları nə yolla tutacağını çox götür-qoy etdiyindən lap əldən-dildən düşmüşdü, bir fərasətsizlik edirdik. Görünür, səbirlə göz-ləməkdən başqa əlacımız yox idi. Bu oyun idi, onu daha çox hövseli olan udacaqdı. İtalyalıların sahildəki dostları ağıllı-başlı siqnalizasiya düzəltmişdilər, onun köməyile italyalılarla danışındılar, bu bizi xüsusi ilə əsəbiləşdirirdi, bizə bir an da olsa mühasirəni zeiflətməyə imkan vermirdi. Bundan başqa, Solan körfəzində daima iki-üç şübhəli balıqları dolaşındı, bizə göz qoyurdu. Biz – Çarlı demişkən – "üzdə gülürdüksə, içimizdə ağlayırdıq". Eyni zamanda mühasirə bütün vaxtimizi əlimizdən alır, başqa bir işlə məşğul olmağımıza imkan vermirdi.

Günlər keçirdi, ancaq vəziyyət əvvəlki kimi idi. Ona görə yox ki, italyalılar onu dəyişmək istəmirdilər. Bir dəfə gecə yarısı onların sahildəki dostları, hətta yalıkdə dənizə çıxdılar ki, bizi aldatsınlar və qaçmaqdə onlara kömək etsinlər. Bu cəhd ancaq ona görə baş tutmadı ki, şlyupbalkaların blok¹ tali² yaxşıca yağılmamışdı. Bizi tanımadiğım yalıkin dalınca düşməkdən, şlyupkaların ciriltisi uzaqlaşdırıldı, biz "Lankaşır kralıçası"na tərəf o vaxt qayıtdıq ki, italyalılar öz yalıklarını suya salırdılar. Ertəsi gecə də dövrümüzdə nə az, nə çox altyaçan yalı var idi, biz isə zəli kimi gəminin arxa tərəfinə yapışıp qalmışdıq, ona görə də onlar axırdan-axıra hirslenib, bizə söyüş yağıdırmağa başladılar. Çarlı qayığın içində oturub öz-özünə gülürdü.

O mənə dedi:

– Bu xeyirliyədir. Adamlar söyüsməyə başlayanda deməli sabirlərini itiriblər, səbrini itirən də onun dalınca başını itirir. Sözlerimi yadında saxla, biz hövseləsizlik eləməsək, günlərin birində onlar ehtiyatı əldən verəcəklər, bu vaxt da axırları çatacaq.

Ancaq onlar ehtiyatı əldən vermədilər, Çarlı boynuna aldı ki, bu bütün əlamətlərin özünü doğrultmadığı yeganə haldır. Deyəsən itali-

¹ Blok – qarqara yüksəldirən maşın

² Tali – yüksəldirən mexanizm

yalıların da hövsələsi bizimkindən geri qalmırıldı, mühəsirənin ikinci haftası əvvəlki kimi yeknəsəq keçirdi ki, birdən sanki Çarlinin mürgü vuran fərasəti oyandı.

Benişiyaya təzə, tanımadığımız patrul dəstəsinin üzvü gəldi, biz onu planımızın iştirakçısı etdik. Var qüvvəmizlə çalışırdıq ki, bu niyyətimizi gizli saxlayaqq, ancaq sahildəki italyalılar nə isə hiss edib mühəsirəyə alınanlara tapşırıdlar ki, ayıq olsunlar.

Niyətimizi heyata keçirmək istədiyimiz gecə mənlə Çarlı avarlı qayıqda həmişəki kimi "Lankaşir kralıçası"nın arxasında öz yerimizi tutduq. Hava tamam qaralandan sonra Piter Boylen davamsız, sinq-salxaq, balaca, lap qoltuq altına vurulub aparılan bir qayıqda dənizə çıxdı. Onun tappılıtlı ilə avar çəkdiyini eşidəndə bir qədər uzaqlaşış qaranlıqda dayandıq. "Lankaşir kralıçası" gəmisinə yaxınlaşan Piter lövbərin yanında növbə çəkən dənizcidən taxıl yükü gözleyən gəminin "Şotland başçısı" gəmisinə yaxınlaşan Piter lövbərin yanında növbə çəkən dənizcidən taxıl yükü gözleyən gəminin "Şotland başçısı" gəmisinin harda dayandığını bic-bic soruşub, yönəmsiz hərəkət edərək qayığını aşındı. Növbədə dayanan adam pilləkənlə qaça-qaça aşağı düşüb Piteri sudan çıxartdı. Piterə də elə bu lazımdı, indi o ümidi edirdi ki, onu gəmiyə aparacaqlar, kayutda qızışar, üst-başını qurudar. Ancaq kapitan onu pilləkənin aşağısında saxladı, ayaqları suya toxunurdu, soyuqdan diş-i-dişinə elə dəyirdi ki, davam getirməyib qaranlıqdan çıxıb onu öz qayığımıza götürdük. Yuxudan ayrılan komanda heyətinin zərafatları, atıncaları söz yox ki, bizi dilxor etdi, hətta hər iki italyalı da tutacağa dırmaşıb, qəhqəhə çəkərək qəzəblə bize gülürdülər. Çarlı yavaşça, elə yavaşça dedi ki, bu sözü təkcə mən eştidim:

— Eybi yoxdur, cücəni payızda sanarlar. Oğlum, düz demirəm?

Sonra o, mənim kürəyimi şappıldatdı, mənə elə gəldi ki, onun səsində ümidiñən çox qətiyyət var.

Sözsüz ki, qabaqcadan polisin razılığı ilə ingilis gəmisinin göyərtəsinə hökumət dairelərinin göstərişi ilə qalxa biledik. Ancaq Balıq ovçuları komissiyasının təlimatında deyilirdi ki, patrullar məsəlonu mürəkkəblədirməsinlər, yüksək hökumət daireləri işə qarışsayıdlar, bu hadisə beynəlxalq münaqişə ilə nəticələnərdi.

Mühəsirənin ikinci həftəsi başa çatmaq üzrə idi, ancaq şəraitin dəyişəcəyini göstərən heç bir əlamət nəzərə çarpmırıldı. Buna baxma-yaraq on dördüncü günün səhəri vəziyyət həm bizim üçün, həm də

hökmen həbs etmək istədiyimiz adamlar üçün ən gözlənilməz və qəribə şəkildə dəyişdi. Çarlı ilə gecəni "Lankaşir kralıçası"nın arxa göyərtəsində növbətçilikdə keçirdik. Çarlı təəccübə qışkırdı:

— Ey! Sən öz insafın, düzünü de görüm, bu nədir belə? Belə bir əcaib gəmi görmüsənmi?

Hə, əslində də təəccübənlənməli idi, çünki körpüdə əvvəllər, doğrudan da, rastıma çıxmamış bir barkas var idi. Ona əslində barkas da demək olmazdı, ancaq o əslində başqa gəmilərdən çox barkasa benzəyirdi, onun uzunluğu yetmiş fut olardı, ancaq çox ensiz gövdəsi var idi, heç bir üst tikilisi yox idi, ona görə də əslində olduğundan balaca göründü. Onu poladdan qayırmış və qara rəngə boyamışdır. Ortasında bir-birindən xeyli aralı barkasın arxasına tərəf əyilmiş üç tüstü borusu var idi, barkasın uzun və bıçaq kimi iti burnundan bilinirdi ki, o böyük sürət götürə bilər. Barkasın arxa tərəfindən keçəndə yanında xırda hərflərlə yazılmış "Ox" sözünü gördük. Maraq bizi götürdü. Bir neçə dəqiqədən sonra barkasın içindəydi, göyərtədə dayanıb günəşin batmasına tamaşa edən mexaniklə səhbət edirdik. O bizim marağımızı həvəslə təmin etdi, tezliklə öyrəndik ki, "Ox" dünən axşamdan xeyli ötmüş San-Fransiskodan gelib. Bu gəlişi sınaq saymaq olar, gəminin sahibi Kaliforniya mədənləri sahibi gənc milyoner Sayles Teytdir, o iti sürətli yaxtalırin dəlisidir. Sonra turbinli mühərriklərdən, buxardan istifadə olunmaqdən, porsen, ştok¹, krivoşipindən², bir sözlə mənim baş açmadığım şeylərdən danışdır, mənimse yelkənli gəmilərdən başım çıxırı. Ancaq mexanikin axırıncı sözlərini çox yaxşı başa düşdüm.

O fəxrələ dedi:

— İstəyirsiniz inanın, istəmirsiniz yox, ancaq "Ox"un gücü dörd min at qüvvəsində, sürəti saatda qırx beş mildir.

Çarlı həyəcanla dilləndi:

— Dostum, bunu tekrar edin! Təkrar edin!
Mexanik mehribanlıqla gülümşünüb təkrar etdi:

— Dörd min at qüvvəsi və saatda qırx beş mil!

Çarlı vəcdə soruşdu:

— Onun sahibi hardadır? Onunla səhbət eləmək olar?

Mexanik başını yelləyərək cavab verdi:

¹ Ştok — lövbər qolu

² Krivoşipin — çarx qolu maşınının valını hərəkət etdirmək üçün manivelə

– Deyəsən yox. O hələ də yatır.

Bu vaxt öyninə sürməyi gödəkçə geymiş cavan bir oğlan göyərtəyə qalxdı, barkasın arxa tərəfinə keçib göyə tamaşa eləməyə başladı.

Mexanik dedi:

– Bax, bu da mister Teyt.

Çarlı barkasın dal göyərtəsinə keçib onunla danışmağa başladı. O, nə barədəse əl-qolunu ölçə-ölçə danışdı, barkasın cavan sahibinin sir-sifetindən bilinirdi ki, onun danışığı xoşuna gəlib. Görünür ki, o Terner tərsənəsi yaxınlığında suyun nə qədər dərinliyi olduğunu sorusub. Çünkü mən Çarlinin əl-qol hərəkəti ilə onu başa salmağa çalışdığını gördüm. Bir neçə dəqiqədən sonra əhvali-ruhiyyəsi yaxşılaşan Çarlı qayıdır geldi.

O mənə dedi:

– Gedək oğlum. Körpüyə gedek. İndi bizdən yaxa qurtara bilmezlər.

Nə yaxşı ki “Ox”u tez tərk etdik, çünki bu vaxt bize göz olan balıqların biri göründü. Çarlı ilə mən körpüdə – “Ox”dan bir qədər qabaqda “Lankaşir kralıçası”na göz qoymaq mümkün olan yerdə, qayığımızın yanında yerimizi tutduq. Saat doqquzuzan sakitlik oldu, sonra italyalıların üçbucağın öz tərəfindən sahilə yollandıqlarını gördük. Çarlı çox sakitcə oturmuşdu, italyalılar yolun dördəbərini qət etmişdilər ki, o həyəcanla piçıldadı:

– Saatda qırx beş mil... Onlar xilas ola bilmezlər... Onlar əlimizdədirler.

İtalyalılar tələsmədən avar çəkir, demek olar ki, yel dəyirmanının xəttinə çatmışdır. Biz adətən bu an qayığımıza atılır, yelkenləri dikeldirdik, yalıkdəki iki nəfər bizim indi hərəkət etmədiyimizi görüb görünür ki, mat qaldılar. Durbinlə onların yalıklarında bizim nə edəcəyimizi bilmək üçün ayağa durduqlarını gördük. Yanımızdakı körpüdə oturmuş casusu da fikir götürmüdü. O bizim niyə yerimizdən tərəpənmədiyimizdən baş açmırıldı. İtalyalılar lap yaxına gəldilər, təzədən ayağa durdular, diqqətlə sahilə tamaşa etməyə başladılar, sənki biz orda gizlenmişdik. Bu vaxt sahildə bir nəfər göründü, əlindəki yaylığı yelleyiş etdi ki, yol açıqdır. Bu vaxt italyalılar qəti qərara gəldilər. Onlar avarlara güc verib irəli cumdular, ancaq Çarli hələ də gözləyirdi. Onlar “Lankaşir kralıçası” ilə sahil arasındaki məsaflənin dördəüç hissəsini ötəndə, sahilə dördəbər mildən bir qədər çox qalandı Çarlı əlini ciyinimə vurub qışkırdı:

– Girə keçdilər! Girə keçdilər!

Bizimlə “Ox”arasındaki məsafləni biz bir neçə addimla keçib onun göyərtəsinə atıldıq. Bir an içinde onun burun və arxa tərəfindəki ipler açıldı, “Ox” sürətlə irəli cumdu. Körpüdə qalıb bize göz qoyan casus tapançasını çıxarıb nəfəsini dərmədən havaya beş güllə boşaltdı. İtalyalılar başa düşdülər ki, onlara xəbərdarlıq edirlər, dəli kimi əkildilər.

Onların dəli kimi qəcdığını desək, bəs bizim hərəkətimizə nə kimi ad vermək olardı? Biz, demək olar ki, qanad açıb uçurduq. Bizim barkas suları dəlicəsinə elə sürətlə övdürdü ki, gəminin yanlarının hər iki tərəfdən köpüklenərək üç qüvvəli dik dalğalar axırdı, arxadan isə üstümüzə sanki hər an gəmimizin üstüne tökülb onu məhv etməyə hazır olan daraq şəkilli dalğa gəldirdi. “Ox” titrəyir, əsir, canlı bir varlıq kimi nərə çəkirdi. Qaldırıldığı külək tufanı – süreti saatda qırx beş milə çatan qasırgaya bənzeyirdi. Üzümüzü bu tufana tərəf tuta bilmirdik, nəfəsimizi güclə alırdıq. Bu külək boruların ağızından çıxan tüstünü düz geriyə – gəminin hərəkətinə düzbucaq şəkildə dağıydı. Ekspress sürətılı üzürdük. Çarlı sonradan deyirdi: “Biz ox kimi uçurduq”. Hərəkətimizi bundan daha dəqiq şəkildə təsvir etmək olmazdı.

Yalıkdəki italyallara gelince mənə elə gəldirdi ki, körpüdən aralanın kimi onları haqladıq. Onlara yanaşmamışdan əvvəl barkasın hərəkət sürətini azaltmalı olduq, buna baxmayaraq “Ox” onların böyründən qasırga kimi ötdü, italyalılarla sahil arasında dövrə vurub geri qayıtmalı olduq. İtalyalılar ara vermədən avar çəkirdilər. Onların böyründən sürətlə ötəndə Çarlı ilə məni tanıdlar. Bu, italyalıları lap çasdırdı, onların qoçaqlığından əsər-əlamət qalmadı. Onlar avarlarını sudan qasqabaqla çəkib çıxartdılardı. Həbs olunmağa icazə verdilər.

Sonradan körpüdə qələbə əldə etməyimizdən danışanda Neyl Partington dedi:

– Çarlı, bütün bunlar öz yerində, ancaq mən bir şeyi başa düşə bilmirəm ki, sənin tərifi göylərə qaldırılan fərasətin bu dəfə nədə imiş.

Ancaq Çarlı bu dəfə də özünü itirmədi, soruşdu:

– Fərasət? – “Ox” a işarə edib dedi: – Bu gəmiyə bax! Yox, sən bir yaxşı-yaxşı bax! Əgər belə gəminin ixtirası fərasətin məhsulu deyilsə, bəs nədir? Söz yox ki, bu dəfəki fərasət mənim deyil, ancaq o, öhdəsinə düşən işi gördü.

ÇARLİNİN BİCLİYİ

Bizim balıqçı patrulu qəzəblənmiş balıqçı dəstəsini bir göz qırılında həbs edərkən ən gülməli və ən qorxulu işini görüb qoçaqlıq göstərmişdi.

Çarlı bu müvəffəqiyyəti zəngin balıq ovu, Neyl Partington isə biclik adlandırdı, mən bilən Çarlı bunların arasında elə bir əsaslı fərq görmürdü, belə hesab edirdi ki, ikisi də bizim müvəffəqiyyətimizdir. Brakonyerlərlə bu çarpışma balıqçılar üçün əsl Waterloo döyüşü, balıqçı patrulunun onlara yerində vurduğu ən ağır zərbə idi, çünkü onlar qanunu açıq-aydın, həyəsizcasına pozurdular. Necə deyərlər, "mövsümün açıq" vaxtı balıqçılar qabaqlarına nə qədər çıxdı, qayıqları nə qədər tutdu, qızılbalıq ovlaya bilerlər. Ancaq işdə möhkəm və mühüm bir məhdudiyyət var. Şənba günü günbatandan bazar ertəsi gün çıxana qədər tor atmaq qadağandır. Bu Balıq ovu komissiyasının ağıllı qərarıdır, çünkü balıqların kürü tökməsi vaxtı qızıl balıqlara çay yuxarı üzməyə və kürünün mayalanmasına imkan vermək lazımdır. Konserv zavodları və bazarda satmaq üçün qızılbalıq ovlayan yunan balıqçıları bu qanuna bir dəfədən başqa həmişə ciddiyyətlə əməl edirdilər.

Bir dəfə bazar günü Çarlinin dostu Kollinsvildən telefonla zəng çalıb xəbər verdi ki, bütün balıqçı qəsəbəsi dənizə çıxbı tor atır. Çarlı ilə o dəqiqə qayığa atılıb hadisə baş verən yerə yollandıq. Arxadan əsən yüngül küleklə Karkinez körfəzini, Syucan limanını keçib Şip-Aylend mayakının böyründən dövrə vurub keçdi, bütün balıq ovlayan gəmi dəstəsini iş başında gördük. Əvvəlcə icazə verin onların nə kimi üsullarla balıq tutduqlarını izah edək. Onlar, necə deyərlər, qəlsəməli tor atırdılar. Bu bomb şəklində halqalı adı tor idi, onun hissələri arasındakı məsafə yeddi yarım düymədən artıq olmamalı idi. Belə torların uzunu beş yüzdən yeddi yüzədək, hərdən də sekkiz yüz futa qədər, eni isə bir neçə fut olur. Bu torları bir yerə bənd etmirler, axır boyu üzür, yuxarı ucu qarovulların vasitəsilə suyun üzündə olur, aşağı ucunu isə qurğuşun qursalar suyun dibinə çəkir.

Belə quruluşu olan tor axınının qabağını şaqulı kəsir; çaya ancaq ən xırda-xuruş balığı buraxır. Qızılbalıq, adətən, yuxarıda üzür, baş tərəfdən halqaya-kəməndə düşür, kök olduqlarına görə tordan keçə bilmir, geriyə də çəkiləndə isə halqlarala ilisən qəlsəmələri onlara mane olur. Belə tor atmaq üçün iki balıqçı bəs edir, biri avar çəkir, o

biri isə qayığın arxa tərəfində ayaq üstdə dayanaraq tələsmədən suya tor atır. Kondələninə çaya tor atan balıqçılar torun bir ucunu qayıga bağlayıb onunla axın boyu üzürler.

Qanunu pozan balıq ovlayanlara yaxınlaşanda onların torpaqları bir-birindən iki yüz, üç yüz yard aralıda atılmışdı, çay isə gözişlədikcə başdan-başa qayıqlarla dolu idi.

Çarlı dedi:

— Oğlan, bir şey pisdir ki, mənim min əlim yoxdur ki, onların həmisini birdən tutum. Beledə isə bir qayıqdan artıq tuta bilmərik; başımız qatışınca qalanlar torlarını yiğib aradan çıxacaqlar.

Yaxına gəldik, həmişəki kimi nə narahatlılıq, nə də qarmaqarışılıq hiss etdik. Əksinə, bütün qayıqlar öz torlarının yanında sakitcə durmuşdular, balıqçılar bizə heç məhəl qoymadılar. Çarlı mızıldandı:

— Qəribədir. Bəlkə bizi tanımadılar?

Cavab verdim ki, ola bilməz, Çarlı mənimlə razılaşdı. Bizi yaxşıca tanıyanların gəmiləri qarşımızda cərgələnib durmuşdular, buna baxmayaraq balıqçılar bizim qayığa elə laqeyd baxırdılar ki, sanki ot daşyan şalanda¹ ya da ki, oylenəcə yaxtası idik.

Ancaq tora yaxınlaşanda vəziyyət bir qədər dəyişildi, onun sahibləri qayığı açıb tələsmədən sahilə doğru avar çəkməyə başladılar. Ancaq qalan balıqçılar əvvəlki kimi heç narahat olmadılar. Çarlı dedi:

— Doğrudan da qəribədir. Hər na isə biz toru müsadirə edə bilərik.

Yelkənləri yiğdiq, torun ucundan yapışib onu qayığa çəkməyə başladıq. Əlimizi tora uzadan kimi böyrümüzdən gülə viyiltili ilə keçdən suda şappıldadı, uzaqdan atılan tüsəng atəşi ətrafa yayıldı. Sahilə çıxan dənizçilər bizə atəş açırdılar. Təzədən əlimizi tora uzatdıq, yenidən gülə viyildadı, bu dəfəki gülə, çox yaxından keçdi. Çarlı torun ucunu avar yerinə keçirdib oturdu. Gülə səsləri kəsildi. Ancaq o, əlini tora uzadan kimi yenə atışma başlayırdı.

— Heç nə eləmək olmaz. Uşaqlar, görünür, tor sizə bizdən daha çox gərəkdir, alın, sizinki olsun.

O biri qayığa tərəf üzdüük. Çarlı bir şeyi müəyyən eləmək istəyirdi görüsün, doğrudanmı bu qanunun mütəşəkkil pozulmasıdır, ya yox?!

Yaxına gələndə qayıdqadı balıqçılar da torları açıb sahilə yollandılar, əvvəlki iki nəfər qayıdış atlığımız toru qayığa bağladılar. İkinci

¹ Salanda – dibi yastı barja

tordan yapışan kimi üstümüzə yenə güllələr yağıdı, ancaq geri çəkiləndə atışma kəsildi, üçüncü qayığın yaxınlığında da həmin hadisə təkrar olundu.

Tam müvəffəqiyyətsizliyə uğrayandan sonra cəhdlerimizdən əl çəkib yelkənlərimizi dikəldik, qayıçı külək əsən istiqamətə keçirib geriyə Benişiyaya qayıtdıq. Bir neçə bazar günü keçdi, balıqçılar hər dəfə qanunu açıq-aydın pozurdular. Silahlı soldatlarlaş heç nə edə bilməzdik. Balıqçıların bu yeni ixtirası ürəklərindən idi, onlar bundan var qüvvələri ilə istifadə edirdilər, biz isə onların öhdəsindən nə cür gələcəyimizi bilmirdik.

Bu ara Neyl Partington bir neçə həftə olduğu Aşağı körfəzdən qayıdı. İstirdiya oğurlayan dəniz quldurlarının üzərinə basqın edən cavan yunan Nikolas da onun yanında idi, onlar ikisi də bize kömək etməyi qərara aldilar. Hərəkət planımızı dəqiq müəyyənledirdik, sözü bir yero qoymuş ki, onlar sahildə pusqu düzəldərlər, Çarlı ilə mən torları çıxarmağa başlayanda qayıdan çıxıb gülleyə tutan balıqları həbs edərlər.

Plan çox yaxşı idi. Hətta Çarlı də onu təqdir etdi. Ancaq yunanlar düşündüyüümüzdən de hiyələr imişlər. Onlar bizi qabaqladılar, özləri sahildə pusqu düzəldtilər. Neyllə Nikolası əsir aldlar, Çarlı ilə mən torları yığmaq isteyəndə dövrəmizdə gullələr keçən dəfəki kimi viyılı saldı. Yenə geri çəkilməli olduq, bu vaxt balıqçılar Neyllə Nikolası o dəqiqə azad etdilər. Onlar çox pərt halda yanımıza qayıtdılar. Çarlı çox amansızcasına onlara sataşdı. Ancaq Neyl də söz altda qalmadı, Çarlıdən istehza ilə soruşdu ki, onun tərifi göylərə qaldırılan fərasətinə nə oldu, niye o indiyədək heç nə fikirləşməyib.

Çarlı söz verdi:

– İmkən ver, fikirləşərəm.

Neyl razılaşdı:

– Hər şey ola bilər, ancaq bir şeydən qorxum var ki, o vaxtadək qızılbalıq qalmasın, sənin fərasətinin de heç kəsə xeyri dəyməsin.

Baş verən hadisədən qanı qaralmış Neyl Partington təzədən Nikolası da özü ilə götürüb Aşağı körfəzə yola düşdü. Çarlı ilə təzədən tek qaldıq. Bu o deməkdi ki, bazar günü Çarlinin ağlına yaxşı bir fikir gəlməyinə balıq ovu qaydasında davam edəcəkdi. Mən də yunanları tutmaq üçün baş sindirdim, sinaqdan puç çıxan minlərcə plan qururdum.

Yunanlar burunlarını dik tutaraq yeriyir, özlərinin qələbələri ilə hər yerdə öyünrdülər, bu bizi daha artıq acıqlandırıldı. Tezliklə hiss etdik ki,

balıqçılar arasında bizim nüfuzumuz açıq-aydın düşür. Məglub olmuşduq, balıqçılar bizə sataşırdılar. Çarliya "Qoca arvad", mənə də "Südəmər" deyirdilər. Vəziyyət get-gedə lap çıxılmaz olurdu. Bu nüfuzu əvvəlki zirveyə çatdırmaq üçün yunanlara qəti zərbə endirmək lazım idi.

Bir sehər ağlımiza yaxşı bir fikir gəldi. Çay gəmilerinin lövbər saldıqları körpüde dayanmışdıq, ayağında uzunboğaz dənizçi çəkməsi olan üz-gözü şışmiş bir cavan oğlan yükdaşıyanlara və avaralara bəşinə gələn qəzalardan danişirdi. Bu həvəskar balıqçı özünün dediyinə görə Berkli yaxınlığında balıq ovlayırmış ki, yerli bazarda satsın. Berkli Aşağı körfəzdə Benişyanın otuz milliyində idi. Keçən gecə o, tor atıb öz qayığında mürgü vururmuş. Səhər yuxudan oyanar, gözlərini açar, görər ki, onun qayığı yavaşça Benişyadakı gəmi körpüsüne toxunur, "Apaş" paroxodu gözünün qabağındadır, iki dənizçi onun torunun qalıqlarını paroxodon çarxından açır. Demək, o, yuxuya gedəndə qayığının fənəri sönübümiş, "Apaş" düz onun torunun üstündən keçibmiş. Tor parça-parça olsa da paroxodon çarxına möhkəm ilmiş, qayığı dalınca otuz mil sürüyüb dartıbmış.

Çarlı böyrümə bir dürtmə vurdu. O dəqiqə onun fikrindən keçənləri başa düşüb etiraz etdik:

– Axı paroxod icarə götürə bilmərik.

O, cavab verdi:

– Heç istəmirəm də. Gəlsənə, Terner tərsanəsinə bir baş çəkək. Ağlıma bir fikir gəlib, bəlkə gəroyimiz oldu.

Tərsanəyə yollandıq, Çarlı orda məni sudan çıxarılib təmizlənmək və təmir üçün slipin¹ üstünə qoyulmuş "Meri-Rebekka"ya təref apardı. Yüz qırı ton yük qaldırın yastı dibli paroxoda yaxşı belə idik, körfəzdə heç bir şxunun yelkənlərinin ümumi sahəsi bu qədər deyildil.

Çarlı göy köynəkli qrot-qafelə donuz piyi sürtən zorba şvedə müraciət etdi:

– Ole, işlər necədir?

Ole nə isə mızıldadı, işdən ayrılmadan qəlyanını tüstületməyə başladı. Körfəzdə şxun sürən kapitan da dənizçilərindən geri qalmaq üçün möhkəm işləməli olur.

Ole Eriksen Çarlinin zənnini təsdiq etdi, təmir işləri qurtaran kimi "Meri-Rebekka" San-Xoakin çayı ilə yuxarı Stoktona bugda daşımağa

¹ Slip – gəmiləri şaldırıb kenara çəkmək üçün qurğu

yollanacaqdı. Bu vaxt Çarlı xahişini bildirdi, ancaq Ole Eriksen başını qətiyyətlə tərəzədi.

Çarlı onu dile tutdu:

— Bir qarmaq, tekce yaxşı bir qarmaq.

Ole Eriksen cavab verdi:

— Yox, bunu mən bacarmaz. "Merri-Rebekka"nın qarmağı hər lənətə gəlmış dayaz yer ilişib qalar. Mən "Meri-Rebekka" itirmək istəməz. Olan-qalan bu.

Çarlı onu inandırıldı ki:

— Yox, elə deyil, yox. Qarmağın ucunu qayıqın dibindən keçirərək, içəridən qayka ilə bərkidərik. İşimizi qurtarandan sonra anbara düşüb, qaykanı açıb, qarmağı itələyərik. Sonra deşiyə taxtadan qayrlımiş tixac taxarıq, şxunun tam qaydasında olar.

Ole Eriksen uzun müddət dediyindən dönmədi, biz onu yaxşıca nahara qonaq etdik, axırdan-axıra yola götirdik.

O, nəhəng yumruğunu ovcunun içinə çırıp dedi:

— Hə, nə edir et, sizi ildirim vursun! Bu qarmağı tələsik düzəlt. "Meri-Rebekka" bu gecə suya gedər.

Şənbə günü idı, Çarlı tələsməli idi. Tərsanənin yaxınlığındakı demircixanaya yollandıq. Orda Çarlinin göstərişi ilə bizim üçün nəhəng, möhkəm əyilmiş polad qarmaq düzəldtilər. Sonra biz tez "Meri-Rebekka"ya qayıtdıq. Çıxarılan gilin keçdiyi iri gil quyusunun arxasında deşik açdıq. Bayırdan ora qarmaq keçirtdim, Çarlı içəridən onu möhkəm qayka ilə çəkib bağladı. İşimizi qurtaranda qarmaq şxunun dibindən bir futacan çıxmışdı.

Axşama yaxın "Meri-Rebekka"nı suya saldılar, yola düşmək üçün hər bir iş görülmüşdü. Çarlı və Ole axşam səmasına diqqətlə baxırdılar görsünlər, sabah külək olacaq, ya yox, sahil küləyi əsməsəydi planımız baş tutmayacaqdı. Onlar ikisi də belə nəticə çıxardılar ki, bütün əlamətlər adı gündəlik sahil küləyinin yox, güclü qərb küləyinin demək olar ki, qasırganın başlanacağını göstərir.

Ertəsi gün onların dedikləri yerini aldı. Günəş parlaq işıq saçırı, ancaq Kanginez körfəzində qasırga küləyi əsirdi, "Meri-Rebekka" qrotunda iki rif¹, bir fokla² səfərə çıxdı. Körfəzdə və Syunsan lima-

nında bizi gəmi möhkəm atıb-tutdu, ancaq tezliklə külək tutmayan yerə keçdi, külək əvvəlki kimi yelkenlərə yaxşı dolsa da sakitlik oldu.

Sip-Aylend mayakını keçəndə rif vasitosi ilə gəmi yelkenlərini yığıdırırdıq. Çarlinin göstərişi ilə iri balıqçı stakseli¹ dikəltmək üçün hazır idı, dor ağacının başına bağlanmış fok tapseli açıb elə qoymuşduq ki, istədiyimiz vaxtda qaldıra bilərdik.

Yelkenləri kəpənək kimi açıb staksel sağ tərəfimizdə qrot, solmuzda küləyin istiqaməti ilə sürətlə gedirdik, tezliklə qabaqda balıqçıların dəstəsini gördük. Bütün çay göz baxdıqca keçən dəfəki kimi bize kələk geldikləri gündə olduğu kimi başdan-başa geniş açılmış torlarla dolu idi. Biz sözsüz ki, bu ensiz yerdən keçməli idik, ancaq sükanın arxasında durmuş Çarlı "Meri-Rebekka"nı düz torların üstüne sürdü. Bu balıqçıları narahat etmədi, çünki çay yuxarı gedən gəmilərin gilinin üstündə adətən "alılıqlar" qalır, bunlar da torun üstündən sürübü gedir, onlara işləmir.

Torların uzun sıra ilə düzülmüş qursalarının üstündən keçəndə Çarlı dedi:

— İşləri bitdi! — Bu qursaların bir ucunda balaca bir çəllək-sıqnal üzgəci, o birisinin içinde iki balıqçı olan qayıq var idi. Çəlləklə qayıq birdən sürətlə bir-birinə yaxınlaşmağa başladı, balıqçılar bizim onları dalımızca sürdüyüümüzü görüb ucadan qışkırmışa başladılar. İki-üç dəqiqə ötmüşdü ki, ikinci, dalınca üçüncü toru dartdıq, gəmi destosının ortası ilə hərəkət edərək torları bir-birinin dalınca qarmağa iləşdirirdik.

Özünü itirmiş balıqçılar çəşbaş qalıb bizə baxırdılar. Tora ilişincə onun iki ucu da — sıqnal üzgəci da, qayıq da — bir-birinə yaxınlaşır, biziş şxunun dalınca hərəkət edirdi, bütün bu qayıqlar və sıqnal üzgəcələri dalımızca elə sürətlə cumurdular ki, balıqçılar bir-birinə toqquşmamaq üçün qayığı güclə idarə edirdilər. Yunanlar boğazlarını yırtarıta bizzən tələb edirdilər ki, gəmini dayandıraq, onlara elə gəlirdi ki, bu sərxiş dənizçilərin şən zarafatıdır, onların ağlına da gəlmirdi ki, şxunda balıqçı patrulu var.

Bir toru dartıb sürümək çətin işdir. Çarlı ilə Ole Eriksen belə qəra-ra goldılər ki, arxadan külək əssə də "Meri-Rebekka" on dənədən artıq toru çəkib apara bilməz. Ona görə də biz onacan toru iləşdirib

¹ Staksel — üçbucaq çap yelken

¹ Rif — gəmi yelkenində ip keçirilən halqa, ilmək

² Fok — gəminin qabaq dorunda olan alt yelken

îçerisində iyirmi balıqçı olan on qayığı dalınca sürüyüb aparan gəmi dəstəsini arkada qoyub Kollinsvilə yola düşdük. Sevinirdik. Çarlı sükanın başında elə durmuşdu ki, sanki yarışlarda qəlebə çalmış yaxtanı evə aparırdı. "Meri-Rebekkanın" cəmi-cüməltənə iki dənizçidən ibarət ekipajı zarafatlaşır, dişlərini ağardırdılar. Ole Eriksen uşaq kimi sevincək idi, nəhəng əllərini ovuşdururdu. O elə təzəcə ağzını açıb:

— Mən bildim, sizin balıqçı patrul Ole Eriksenin şxununda kimi heç vaxt belə uğur qazanmaz, — demişdi ki, gəminin arxasında atəş səsi eşidildi, gülə katuyun təzəcə rənglənmiş örtüsü üstündən çırtılı ilə mixa dəyib viyiltili ilə konara sıçradı.

Bu Ole Erikseni özündən yaman çıxartdı. Yeni örtüyün zədələndiyini görüb ayağa sıçradı, balıqçıları yumruğu ilə hədələdi, bu vaxt ikinci gülə başının üstündə altı düyümlükdə keçib katuyun divarına dəydi. O, təzcənə göyərtədə tir çəkib, uzandı, gəminin arxasında gizləndi.

Balıqçıların hamısının silahı var idi, indi onların hamısı birdən atəş aćmağa başladılar. Hərəmiz bir tərəfdə gizləndik, hətta Çarlı belə sükanı əlindən buraxmalı oldu. Arxamızda sürünen ağır torlar olmasaydı, yəqin ki, qəzəblənmiş balıqçıların əlinə düşərdik. Ancaq "Meri-Rebekka"nın altına bərk dolaşmış torlar, onun dal tərəfini küləyə tərəf itəleyir, o əvvəlki istiqamətini dəqiq saxlaya bilməsə də üzürdü.

Göyərtədə uzanmış Çarlı əlini sükan çarxının aşağı oxlarına çatdırı bilsə də şxunu belə idarə etmək narahatdı. Bu vaxt Ole Eriksenin yadına düşdü ki, anbara iri polad təbəqə var. Bu yaxınlarda Qızıl darvaza yaxınlığında qəzaya uğramış "Nyu-Cersi" paroxodunun kənar örtüyünün bir parçası idi, "Meri-Rebekka" onun xilasında iştirak etmişdi.

İki dənizçi, Ole, mən ehtiyatla göyərtə boyu sürünüb iri ağır polad təbəqəni dərtib yuxarı getirdik, onu gəminin dal tərəfindən sükanı balıqçılarından qorumaq üçün qalxan kimi ucaltdıq. Gullələr şaqqlıdayır, viyildayırlar, zəng kimi guruldayan qalxana dəyib danqlıdayır, Çarlı gizləndiyi yerə gülümsünür, sükanı sakitcə idarə edirdi. Beləliklə arxamızda qəzəbdən fəryad qoparan bir dəstə yunan, qabaqda Kollinovil, ətrafımızda isə fit çalan, qaynaşan gullələr irəliləyirdilər.

Çarlı birdən zeif səslə soruşdu:

— Ole bilmirəm, indi nə edek?

Ole gəminin lap kənarında arxası üstdə uzanmışdı, göyə baxıb gülümsünürdü, böyrü üstə çevrilib Çarliyə baxdı.

O cavab verdi:

— Mən elə bilir ki, əvvəl istədim Kollinsvilə gedərik. Çarlı inildədi:
— Orda dayana bilmərik. Dayana bilməyəcəyimizi heç təsəvvürü-mə getirmirdim.

Ole Eriksenin enli sıfətindən özünü tamamilə itirdiyi bilinirdi. Əfsus ki, bu həqiqət idi. Arxamızda arı yuvasına çöp uzatmaq kimi bir şey idi. Dənizçilərdən biri şən-şən dedi:

— Bu lənətə gəlmış yunanların hamısının tūfəngi var. İkinci dilləndi:

— Hələ balıqlarını demirsən.

Bu vaxt Ole Eriksen inildədi. O öz-özünə mızıldandı:

— Mən isveçliyə, nə lazım özgə işlərinə meymun kimi qarış. Gullə gəminin arxa tərəfinə dəyib şaqqlıdadı, sağ tərəfdən keçib hirsənmiş arı kimi vizildədi.

Şən dənizçi dedi:

— Təkcə sahilə yan almaq. "Meri-Rebekka"nı qoyub qaçmaq qalır. Ole Eriksen təsvir edilmez dəhşətlə səsləndi:

— Necə yəni "Meri-Rebekka"nı qoyub qaçmaq?! Dənizçi cavab verdi:

— Özünü bilirsiniz. Bu oğlanlar gəminin içində doluşanda Allahdan istərdim ki, burdan min mil aralıda olaydım. — O, dəlumizca dərtib sür-düyümüz özündən çıxmış yunanları gösterdi.

Suyu köpükləndirə-köpükləndirə Kollinsvilə təzəcə çatmışdıq. Çarlı bizim əsirlərə gözaltı baxaraq dedi:

— Ümidim bir şeyə qalıb, külək kəsməsin. Ole qəmgin-qəmgin soruşdu:

— Küləyin bizə nə xeyri?! Tezliklə çaydan... çaydan keçmək olmaz, onda... onda...

Biz çayın mənbəsinə çatanda nələr olacağını götür-qoy edəndə Ole, şən dənizçi əlavə etdi:

— Onda biz əlcətməz yerlərə gedib, yunanların cənginə düşərik.

Çayın iki qola ayrıldığı yerə çatdıq. Soldakı Sakramento, sağdakı San-Xoakin çayının mənbəsi idi. Şən dənizçi irəli sürünüb foku aşağı saldı. Çarlı sükanı sağa döndərdi, biz sağa — San-Xoakin çayının mənbəsinə döndük. Bizi irəli, düz gilin üstünə qovan külək indi gəminin sağ tərəfindən əsdi, "Meri-Rebekka" birdən sola elə əyildi ki, adama elə gəldi ki, bu dəqiqə çevriləcək.

Buna baxmayaraq irəli cumurduq, balıqçılar da dalımızca düşmüşdür. Onların torlarının dəyəri balıq ovu qanunu pozduqları üçün edilən cərimədən çox-çox artıq idi, onlar istəsəyidilər qayıqlarını açaraq qaçıb aradan çıxa bilərdilər, belədə onların heç bir qazancı olmayıacaqdı. Bundan başqa, dənizçi gəmisini atıb getmədiyi kimi onlar da torlarını instinkтив olaraq atıb getmirdilər. Ən başlıcası isə balıqçıların intiqam hissi cuşa gelmişdi, möhkəm arxayın idik ki, lap dünyanın o başına gedib çıxsayıdıq, onları da özümüzlə sürüyüb aparsayıdıq gedərdilər. Atışma kəsildi, gəmidən boylanmağa cəsarət elədik, baxmaq istəyirdik görək əsirlərimiz nə edir. Onların qayıqları müxtəlif məsafələrdə bir-birindən aralı dalımızca üzürdü, ancaq dörd qabaqdakı qayıq bir-birinin yanına idi. Qabaqdakı qayıq görünür dalınca gələnin burazını açıb buraxdı. Qayıqlar burazlarını tutub torlarından ayrılır, bir sıraya düzülünce bir-birinə yaxın gəlirdilər. Ancaq elə süretlə gedirdik ki, bu işi görmək bir o qədər də asan deyildi. Bəzən bütün səylərinə baxma-yaraq onlar bir düyüm də qabaqda gedənlərə yaxınlaşa bilmirdilər, bəzən də onlar böyük süretlə hərəkət edirdilər.

Dörd qayıq bir-birinə elə yaxınlaşdı ki, bir qayıqdan o birinə adam atıla bilərdi, üç arxadakı qayıqdan qabaqdakına bir yunan keçdi, hərə də özü ilə bir tüfəng götürdü. Beləliklə, qabaqdakı qayığa beş adam yığışdı, biz o saat başa düşdük ki, onlar bizi abordaja götürmək isteyirlər. Ancaq niyyətlərini həyata keçirmək üçün möhkəm çalışmalı, qursaları olan kəndirdən tutub dartmalı, bütün vaxtı qamarlamalı idilər. Onlar çox yavaş hərəkət etsələr də, tez-tez nəfəslərini dərmək üçün dincəlsələr də, yavaş-yavaş bize yaxınlaşa bilirdilər.

Çarlı onların səylərinə baxaraq gülümsəyib dedi:

– Ole, topseli dikølt!

Güllelerin viyiltili dor ağacının başındaki qaytan yerini parçaladı, şkot, qals bərk çəkilmişdi, yanı üstdə möhkəm əyilmiş "Meri-Rebekka" daha artıq sürətlə üzməyə başladı.

Ancaq yunanlar təslim olmurdular. Qayıq belə sürətlə üzəndə onu əllə idarə edə bilməyən yunanlar yelkənlərinin bloklarını çıxarıb dənizçilərin xvat-tali¹ dedikləri bir şey düzəltdilər. Dənizçilərdən biri qayığın burnunda uzanır, yoldaşları ayaqlarından tutub saxlayırlar, o da bacardıqca suya tərəf uzanıb bloku torun qırığına bərkidirdi. Yunanlar

¹ *Xyat-tali* – əllə yüksəkaldıran mexanizm.

hamısı birden yükaldıran bloklar üst-üstə düşüncə talidən tutub dardırdılar. Bu manevri təzədən təkrar edirdilər. Çarlı dedi:

- Stakseli qaldırmalı olacağıq

Ole ErikSEN gerginlikdən tır-tır titrəyən "Meri-Rebekka"ya baxıb başını buladı.

O dedi:

– Onda dor ağacları ucar

Çarlı etiraz etdi:

- Yoxsa ki biz şxundan uçmalı olacağım

Ole narahatçılıqla dor ağaclarına, sonra silahlı yunanların olduğu qayıga baxıb razılaşdı.

Beşəcən yunan qayığın burnuna yiğmişdi. İri balıqçı stakselini qaldırsaq onların halının necə olacağını müşahidə edirdim o marsel-dən¹ çox böyükdür, yüngül sahil küləyi əsəndə qaldırılır. "Meri-Rebekka" ildirim sürəti ilə ireli cumanda qayığın burnu suya batdı, adamlar dəli kimi bir-birindən yapışaraq qayığı batmaqdan qorumaq üçün özlərini onun içərisinə atdlar.

Carli dedi:

— Eybi yoxdur, bu onların hikkəsini soyudar. — Mən onun qüvvəsindən artıq yelkən aparan "Meri-Rebekka"nın hərəkətinə göz qoymadığını, narahatçılıqla baxdığını gördüm.

Şen denizçi dəmiryol konduktoru kimi məlumat verdi:

— O biri dayanacaq Antioxdur. Ondan sonra Mermuezer gelir.

Carli məni çağırdu:

— Tez buru gal.

Sürünüb ona yaxınlaşdım, polad təbaqənin böyrüne qııldım.

O dedi-

—Əlini cibimə sal, qeyd dəftərçəmi çıxart. Belə. Təmiz bir səhifə cir, nə desəm yaz.

Yazdum.

"Meriuezerə, şerifə, konsteblə, ya da məhkəmə sədrinə zəng çalın. Xəbər verin ki, onların yanına gəlirik. Qoy onlar bütün şəhəri ayağa qaldırıb adamları silahlaşdırınsınlar. Qoy hamını körpüyə getirib qarşılaşınlar, yoxsa məhv olarıq".

Marsel – dördkünclü düz yelkən

– İndi kağızı dörd büküb payaya bağla, elinde hazır tut ki, sahilə atasan.

Mən o dediyi kimi etdim. Bu ara Antioxa yaxınlaşdıq. Külek gəmi iplərinə dəyib viyiləti qoparır, demek olar ki, böyüru üstə əyilən “Meri-Rebekka” iti sürətli okean gəmisi kimi irəli şütüyürdü. Dənizçilər belə küləklə hərəkət etdiyimizi görüb, işin nə yerdə olduğundan baş açmaq üçün körpüyə tələsirdilər.

Şxunun hərəkətini yavaştımadan sahilə elə yaxın gəldik ki, bizlər-dən hər birimiz körpüyə atıla bilərdik. Bu vaxt Çarlı mənə işarə etdi, payanı atdim. O guppultu ilə taxta döşəmənin üstünə düşdü, on beş-iyirmi fut yana sıçradı, özünü itirmiş tamaşaçılar onu götürdüler.

Bütün bunlar bir göz qırpmında oldu. Antiox geridə qaldı, San-Xoakinlə çayın axarı boyu altı mil yuxarıda yerleşən Mernuzerə yönəldik. Çay şərqə döndü, yelkənləri kəpənək kimi açıb stakseli sağ-tərəfə keçirib külək istiqamətində gedirdik. Ole Eriksenin sanki dəvə-ləri batmışdı. Çarlı və qalan iki dənizçi isə, əksinə, yaxşı ki, hələ də ümidişlərini itirməmişdilər. Mernuezerdə əsasən kömürçühanalar olurdu, ümid etmək olardı ki, bazar günü onların hamısı şəhərdədir. Bir tərəfdən də kömürçixaranlar yunan balıqçılarını heç xoşlamırdılar, ar-xayın ola biledik ki, onlar bize çox möhkəm kömək edəcəklər.

Şəhəri görmək üçün çox diqqətlə uzaqlara baxırdıq, onu görən kimi sanki üstümüzdən dağ götürdü. Körpüler adamlı dolu idi. Yaxına geləndə adamların əsas küçə ilə ya əllərində, ya da ciyinlərində tüfəng-əşyayı düşdüklerini gördüm. Çarlı dönüb balıqçılara baxdı, onun üz-gözündən qaliblər kimi razılıq yağırdı. Əvvəller onda belə şey görməmişdim. Yunanlar silahlı izdihamı görüb özlərini itirdilər, tüfənglərini gizlətdilər.

Topseli, stakseli yiğdiq, qrot-fal¹ yavaş-yavaş açıb buraxdıq. Əsas körpüyə çatanda qrotu aşağı saldıq. “Meri-Rebekka” küləyə tərəf döndü, əsir balıqçıların qayığı onların ardınca enli bir dövərə cizdi, hə-rekəti yavaşıdıb, burazları açaraq körpüyə yanaşıb bağlayanda özlərini bize çatdırıldılar. Kömürçixaranların sevincək qışqırığı altında körpüyə yan aldıq.

Ole Eriksen köks dolusu nəfəs aldı. O, etiraf etdi:

– Mən elə bildim, arvadı heç görə bilməz.

¹ Fal – gəmilərdə yelkənləri, siqnal bayrağını qaldırmaq üçün ip

Çarlı etiraz etdi:

– Niyə? Bizi heç bir təhlükə gözləmirdi. Ole inanmayaraq ona baxdı.

Çarlı üst-üstən dedi:

– Düz sözümüzdür, gözləmirdi. Biz hər an qarmağı çıxarıb ata bilər-dik, bax, indiki kimi, yunanlar da öz torlarını yiğisidirildər.

O, elində qayka açarı anbara endi, qaykanı açdı, qarmaq suya düşdü. Yunanlar torlarını yiğisidirib qayıqlarını qaydaya salanda biz balıqçıları əlbəəl silahlı vətəndaşlara təhvil verdik, onlar həbsxanaya yollandılar.

Ole Eriksen dedi:

– Deyəsən mən özümü axmaq yerinə qomyşdum.

Ancaq şəhərin heyran qalan sakinləri onun əlini sıxmaq üçün şxuna qalxanda əldən-ayaqdan zirək reportyorlardan bəzisi “Meri-Rebekka”ni və onun kapitanının şəklini çəkəndə o bu fikrini dəyişdi.

DEMETRİOS KONTOS

Yunan balıqçıları barədə danışığımızdan belə çıxmışın ki, onların hamısı canı idı, heç də yox. Yunanlar ayrıca koloniya halında yaşayan, təbiatla mübarizədə çörek pullarını qazanan adamlar idı. Yunan balıq-çıları qanunla hesablaşmış, onu zorakılıq, istibdad əlaməti sayıb qanu-nun nəyə görə olduğundan hər cür baş aça bilmirdilər, xüsusilə balıq-ovu qanunu onlara qəddar görünürdü. Yunan balıqçıları, sözsüz ki, ba-lıqçı patrul dəstəsinini özlərinin düşməni sayırdılar.

Yunan balıqçılarını təhdid edir, ruzularını əllərindən alırdıq, bu ikisi də elə bir şey demək idı. Biz onların çoxlu pul verib bir neçə həftəlik zəhmətdən sonra hazırladıqları torları, qarmaqları müsadirə edirdik. İldə dəfələrlə, bəzən də bütöv bir mövsüm onlara balıq ovlamalarını qada-ğan edir, qazancdan məhrum edirdik, biz olmasaydıq onları belə məh-rumiyyətlər gözləməzdik. Yunan balıqçıları elimizə keçəndə, onları məhkəməyə verirdik, məhkəmə də onları məhkəm cərimə edib çoxlu pul alırdı. Bax, buna görə də onların bizi görən gözü yox idi, çalışırıdlar ki, bizdən intiqam alsınlar. İt pişiyin, ilan insanın düşməni olduğu kimi patrul dəstəsinin üzvü də balıqçının düşməni idi.

Amma oxular elə bilməsin ki, balıqçılar ancaq bərk nifrat bə-ləməyi bacarırdılar, yox, onlar yeri gələndə alicənəbliq da göstərirdi-

lər, bu sübuta yetirmək üçün mən Demetrios Kontosun əhvalatını danişmaq istəyirəm. Demetrios Kontos Vallexoda yaşıyirdi. O, Böyük Alekdən sonra yunanlar arasında ən qoçaq, ən nüfuzlu adam idı. O, bizi heç narahat etmirdi, qızılbalıq tutmaq üçün yeni qayıq düzəltməsəydi, bizimlə yəqin ki, çox çətin toqquşaydı. Bu qayıq bütün fəlakətlərin səbəbi oldu. Demetrios adı qızılbalıq ovu qayığını bir qədər dəyişdirib yeni formada düzəltmişdi.

Bir şey məlum idi ki, yeni qayıq çox sürətliydi – körfəzdə, körfəzə tökülen çaylarda işləyən qayıqların ən iti süətlisi. O vaxtdan Demetrios lovğalanmağa, öyünməyə başladı. Bazar günü qızılbalıq ovlayan balıqçıları “Meri-Rebekka”nın köməyi ilə qorxuzanda o bizə, Benişiyaya yerli balıqçıların birinin köməyi ilə xəbər göndərdi. O bizə meydan oxuya-oxuya bildirdi ki, gələn bazar günü Demetrios Kontos Valexodan çıxıb bütün Benişyanın gözünün qabağındaca tor atıb qızıl balıq tutacaq, patrol dəstəsinin üzvü Çarlı Le Qrant bacarırsa, qoy gəlib onu tutsun. Sözsüz ki, bizim Çarlinin də, mənim də Kontosun yeni qayığından xəbərimiz yox idi. Qayığımız çox iti sürətli idi, biz də başqa qayıqlarla yarışmaqdan qorxmurdı.

Bazar günü gəlib çatdı. Demetrios Kontosun bize xəbər göndərdi-yini tezliklə hamı – balıqçılar da, dənizçilər də bildilər. Benişiyaya paroxod körpüsüne yiğişdilər, körpü futbol matçı vaxtı mərkəzi tribunaşa benzədi. Çarlı ilə mən Demetrios Kontosun dediklərinə şübhə ilə yanaşındıq, ancaq körpüdə bu qədər adamın yiğişdığını görüb başa düşdük ki, Demetrios Kontos əbəs yerə biza meydan oxumurmuş.

Günortadan sonra, sahil küləyi güclənəndə üsfüqdə, rast küləyin istiqamətində gələn gəmi göründü. Körpüyə iyirmi fut qalmış gəmi döndü. Demetrios Kontos izdihamın qarşısında göründü. Ona heyran qalan, onu ruhlandıran tamaşaçılar qışqıranda yunan yarışlarından qabaq ritsar kimi artistsayağı onları salamladı, sahildən iki yüz yard aralıda dayandı. Sonra o yelkəni salıb, axınla üzməyə, tor atmağa başladı. O toru tamam açmadı, əlli futacan açıb atdı, ancaq Çarlı ilə mənim elə bil başımızdan bir qazan qaynar su tökdülər, balıqçının həyasızlığı bizi özümüzdən lap çıxartdı. O vaxt biz bilmirdik ki, – bundan sonradan xəbər tutduq – tor köhnə və yararsızdır. O, balığın qabağını tuta bilərdi, ancaq tora çoxlu ov düşsəydi, parça-parça olardı.

Çarlı çiyinlərini atıb dedi:

– Bir şeydən baş aça bilmirəm. O torun cəmisi əlli futun açıbsa bundan nə çıxar? Biz onun dalına düşsək, fərqi yoxdur, çəkib çıxara bilməyəcək. O axı niye bura gəlib hamının gözünün qarşısında qanunu tapdalayırlar? Özü də ki, yaşadığımız şəhərdə hamının gözü qarşısında.

Çarlinin səsindən incidiyi hiss olunurdu, o Demetrios Kontosun utanmazlığından möhkəm rəncidə olmuşdu.

Bu ara, haqqında söhbət gedən adam qayığının arxa tərəfində yayılıb oturmuşdu, gözü qarovullarda qalmışdı. Qəlsəməli tora iri balıq düşəndə qarovullar hərəkətə gəlib bunu o dəqiqə bildirirdi. Görünür, indi de belə oldu ki, Demetrios birdən sudan torun on iki futunu çəkib çıxartdı, qayıga atmazdan, əvvəl, parlaq pulları olan iri qızılbalığı yuxarı qaldırdı. Körpüdəki tamaşaçılar, onu üç dəfə “ura” səsləri ilə alıqlısladılar. Bu vaxt Çarlı davam gətirmədi.

O mənə dedi:

– Gedək, oğlum!

Vaxt itirmədən qayığımıza atılıb yelkəni dikəldik. Biz iti sürətlə irəli cumanda izdiham bərkdən qışqırıb Demetriosu xəbərdarlıq edəndə, onun öz torunu uzun bıçaqla kəsdiyini gördük. O, qayığının yelkənini bir göz qırpmında qaldırdı. Tezliklə üstünə günəş işığı düşən yelkən küləkdən dalğalanırdı. Balıqçı özünü qayığın arxa tərəfinə verib ştoku açdı. Kontra Kosta təpələri tərəfə külək istiqamətində yol aldı.

Bu vaxt onun qayığının otuz futluğunda idik. Çarlı sevinirdi. O birlərdi ki, qayığımız iti sürətlidir, qayığı sürməkdə özüylə kiminsə bəhsə girəcəyinə inanmırırdı. O, arxayın idi ki, Demetriosu tutacağıq, mən də onun inamına şərik idim. Ancaq görünür, taleyin hökmü başqa imiş.

Arxadan külək əsirdi. Yavaş-yavaş üzürdük, ancaq Demetrios da tələsmədən bizdən get-gedə daha çox aralanırdı. Bir azdan Kontra Kosta təpələrinin yanından dövrə vurdu, qayığı küləyin o biri istiqamətində sürərək, yüz futacan irəli – külək tutan tərəfə keçdi.

Çarlı dilləndi:

– Bax, buna varam. Ya onun qayığı möcüzədir, ya da ki, bizim qayığın giline içində daş kömür qatranı olan beş qallonluq¹ çəllək bağlanıb.

Başqa səbəb görünür ki, ola bilməzdi. Demetrios körfəzin o biri tərəfində yerləşən Sonom təpələrinin böyründən keçəndə biz o qədər

¹ Qallon – İngiltərədə və ABŞ-da 4,5 litre bərabər ölçü vahidi

geri qaldıq ki, Çarlı mənə ştoku yavaş-yavaş buraxmağı tapşırı. Biz geriyə Benişiyaya döndük. Qayığımız körpüyə bağlayanda paroxod körpüsünə yiğmiş balıqçılar bizə istehza ilə sataşmağa başladılar. Çarlı ilə mən axmaq yerində qaldıq, çünki biri əla qayığı olduğunu güman edəndə, bir başqası ona kələk gələndə, bu adamin qüruruna toxunmaya bilməz.

Bir neçə gün Çarlı yuxulu-yuxulu gəzdi, ancaq sonra keçən dəfəki kimi xəbər verdilər ki, Demetrios Kontos oyununu yenidən təkrar edəcəkdir. Çarlı sanki bir anda oyandı. Qayığımız sudan çıxarıb onu təmizlədi, dibinə təzədən rəng çəkdi, çıxarılan gilin quruluşunda nəyisə dəyişdi, mütəhərrik takelavlari təzədən möhkəmlətdi, bazar gününün axşamı demək olar ki, gecə yarışınan əvvəlkindən daha böyük yelkən tikdi. Çarlı yelkəni o qədər böyük etdi ki, əlavə ballast qoymalı olduq. Biz qayığımızın içinə çəkisi, demək olar ki, beş yük funt olan dəmirle əlavə etdik.

Bazar günü gəlib çatdı. Demetrios Kontos peydə oldu ki, təzədən açıq-açığına günün günorta çığı qanunu pozsun. Yenə günortadan sonraki sahil küləyi əsirdi, yenə Demetrios Kontos özünün çürümüş torunu qırx-əlli fut açıb atdı, yelkənini qaldırıb gözümüzün qabağında aradan çıxdı. Balıqçı, Çarlinin manevrini gördü, Çarlı yelkəninə iri parça əlavə etmişdi, yelkən əvvəlkindən yüksəyə qaldırılmışdı.

Kontra Kosta təpələrinə qədər, demək olar ki, yanaşı – və bir-birini qova-qova, nə də geri qala-qala – üzdük. Sonom təpələrinə dö-nəndə hiss etdik ki, sürətimiz eyni olsa da Demetriosun qayığı küləyin səmtinə daha yaxındır. Çarlı axı bizim qayığı böyük əcəvikkiliklə sürür-dü, bütün bacarığı ilə onu həmişəkindən daha yaxşı idarə edirdi.

Əlbətə ki, Çarlı tapançasını çıxarıb Demetriosu atəş aça bilərdi, ancaq biz bir şeyi çoxdan bilirdik ki, yüngül bir günahı olan, qaçıb aradan çıxməq istəyən adama atəş açmaq təbiətimizə ziddir. Bir də ki, patrul dəstəsinin üzvləri ilə balıqçılar arasında bir növ xəlvəti razılaş-ma var idi, onlar qaçıb aradan çıxanda onları atəşə tutmuruq, onlar da öz növbələrində həbs olunanda müqavimət göstərmirdilər. Demetrios Kontos bizdən uzaqlaşındı, bizim də var gücümüzle onu təqib etməkdən başqa ayrı əlacımız yox idi, digər bir tərəfdən bizim qayığımızın sürəti daha iti olsaydı, biz də qayığımızı Demetriosdan daha yaxşı sürsəydik, ona tutsaydıq, yəqin ki, o da bize müqavimət göstərməzdı.

Belə iri yelkənlə Kankinez körfəzində güclü külək əsəndə üz-mə-yimiz, necə deyərlər, qorxulu idi. Gərək həmişə ayıq olaydıq, çalışay-dıq ki, qayığımız aşmayayıd. Çarlı sükan arxasında olanda qrot-şkotu naqelə¹ cəmi bir dəfə dolamışdım ki, lazıim gələndə bir an içində onu açım. Yelkənli qayığını təkbaşına süren Demetriosun iki eli də daim məşğul idi.

Ancaq bizim onu haqlamaq cəhdimiz bir nəticə vermədi. Təbiətən daha fərasətli Demetrios bizim qayıqdan daha yaxşısını düzəldə bil-miṣdi.

Qayığımız rast küləyin istiqamətinə yatanda Demetriosun öldü-rüçü gülüşünü eşidib Çarlı əmr etdi:

– Şkotu yavaş-yavaş açıb burax!

Sonra başını bulaya-bulaya dedi:

– Mənasi yoxdur. Demetriosun qayığı bizimkindən yaxşıdır. O bir də oyun çıxarmaq istəsə, biz də cavabında yeni bir şey fikirləşib tap-malıyıq.

Bu dəfə fərasətim köməyimizə çatdı. Çərşənbə günü belə bir təklif elədim.

– Gələn bazar günü mən tək-təkinə Demetriosun dalınca düşəm nə olar. Sən də onun qayıtmasını Vallexo körpüsündə gözlə.

Çarlı bir dəqiqəliyinə fikirləşib əlini dizinə çırpdı.

– Yaxşı fikirdir! Sən kəlləni işlətməyə başlamışan. Ustadına afərin! Ancaq onu çox uzağa qovma, yoxsa ki, o evə, Vallexoya qayıtmaq əvəzinə San-Pablo körfəzinə yollanar, mən də körpüdə axmaq yerində qalıb onun yolunu gözlərəm.

Bu dəlil çox tutarlı idi, günün qalan hissəsini qanıqara keçirdim. Buna baxmayaraq gecə birdən mənə elə gəldi ki, çıxış yolu tapmışam, səbrimi basa bilməyib bərk yatmış Çarlini yuxudan oyatdım.

O mızıldandı:

– Hə, nə olub ki? Ev od tutub yanır?

Cavab verdim:

– Yox e, başım od tutub yanır. Qulaq as, gör nə deyirəm! Bazar günü səninlə Benişiyada körpüdə ta Demetriosun qayığı üfüqlə görünənə qədər veyllənəcəyik. Bu arxayıncılıq yaradar. Yelkənli qayıq ta yaxına gəlincə sən tələsmədən şəhər tərəfə üz tutarsan. Balıqçılar

¹ Nagel – girintisiz-çixintisiz uzun bolt.

belə nəticə çıxaralar ki, məglub olmusan və özünün məglubiyyətini boyнuna alırsan. – Nəfəsimi dərmək üçün sözümü kəsəndə Çarlı dilləndi:

– Hələlik pis deyil.

Lovğa-lovğa sözümə davam etdim:

– Pis yox, lap yaxşıdır. Demək belə, sən tələsmədən şəhərə üz tutursan, körpüdən, adamların gözündən uzaqlaşan kimi Den Melonun yanına qaçırsan. Onun madyanını götürüb dördnala kəndarası yolla Vallexoya çapırsan. Oranın yolu rahatdır, sən Vallexoya, həmişə küləyə qarşı üzəmli olan Demetriosdan tez çatarsan.

Yeni planımı qeyd-şərtsiz bəyənən Çarlı dilləndi:

– Səhər açılan kimi hər şeydən qabaq madyan barədə tədbir tökərəm, fikirləşərəm.

Ancaq elə təzəcə yuxuya getmişdim ki, o özü məni durğuzdu, qaranlıqda gülümsünərek dedi:

– Oğlum, qulaq as, gör nə deyirəm, səncə at belində brakonyerin dalınca düşmək balıqçı patruluna yaraşar-yaraşmaz?

Dilləndim:

– Fərasət elə onun üçündür də. Sən özün həmişə oturub-durub deyirsən: “Çalış ki, düşmənidən qabağa düşüb düz fikirləşəsən, onda qalib gələrsən”.

Çarlı güldü:

– Ha, ha. Bu dəfə ağlımızla gələn fəndlə, madyanı minib Demetrios üstələməsək, mən adımı dəyişərəm. Çarlı Le Qrant olmaram.

Cümə günü o soruşdu:

– Sən tekbaşına qayığı idarə edə bilərsənmi? Bir şeyi yaddan çıxarma ki, bizim yelkən çox iridir.

Onu bacaracağımı elə ürkəkdən inandırdım ki, o daha şənbə gününəcən bu haqda danışmadı, şənbə günü mənə teklif elədi ki, yelkənin dal şvatorinasından¹ iri bir parça çıxarırm. Görünür, o mənim baxışlarımdan elə möhkəm pərtlik hiss elədi ki, daha sözünün üstündə inad edib durmadı. Özümün yelkənli qayığı idarə eləmək bacarığımıla, doğrudan da, elə fəxr edirdim ki, çox istəyirdim dənizə təkbaşına çıxam, başımın üstündə böyük yelkən qanad açısn, mən də qacaq yunanın arxasında düşüb ox kimi Karkinez körfəzindən keçək.

¹ Skatorina – yumşaq kəndirdən hazırlanmış yelkənin qırığı

Demetrios Kontos həmişəki kimi bazar günü buradaydı: adını tut qulağını bur. Balıqçılarda onun gelişini alqışlamaq və bizim məglubiyyətimizə gülmək adət şəklini almışdı. Demetrios körpünün bir neçə yüz yardımında yelkənini aşağı salıb özünün həmişəki çürük torunun əlli futunu açdı.

Çarlı qəsədən yunanlardan biri eşitsin deyə ucadan mızıldandı:

– Mənə elə gəlir ki, onun köhnə toru tamam-kamal yırtılmasa bundan əl çəkən deyil.

Bu vaxt onlardan biri dilləndi:

– Onda mən özümüñküñü ona verrəm.

Çarlı cavab verdi:

– Zəhmət çəkmə mənim özümdə köhnə bir tor tapılar. Əgər o mənim yanımı gəlib xahiş eləsə, verərəm.

Yunanlar şən-şən gülüşdülər, çünki kələk gəldikləri adamlı belə mehriban zarafat edə bilərdilər. Bir dəqiqədən sonra Çarlı mənə müraciət etdi:

– Hə, oğlum, hələlik. Mən şəhərə Meloninin yanına getdim. Soruşdum:

– Qayığı götürə bilərəm?

Cavab verdi:

– Özün bilərsən, – deyib tələsmədən uzaqlaşdı.

Demetrios tordan iki dənə iri qızıl balıq çıxartdı; mən qayığa atıldı. Kefləri kökəlmış balıqçılardan etrafımıza yığışmışdır, yelkəni dikəldəndə mənə cürbəcür gülməli məsləhətlər verməyə başladılar. Onlar hətta bir-biri ilə mərc gəlirdilər ki, Demetriosu hökmən tutacağım, onlardan ikisi isə özlərini məhkəmə məmuru yerinə qoyaraq çox ciddi şəkildə məndən icazə istedilər ki, mənimlə sefərə yollansınlar, görsünlər mən bütün bunları nə cür edirəm.

Ancaq mən tələsmirdim, vaxtı uzadırdım ki, Çarliyə imkan verim Vellexyə yollansın. Özümü elə göstərirdim ki, guya yelkənin görkəmi xoşuma gəlmədi, mən qafelin yuxarı ucunun saxladığı burazı bir azca darddım. Ancaq mənim hesablamalarıma görə Çarlı Den Meloninin yanına çatıb onun atına minəndən sonra körpüdən aralanıb yelkəni küləyə tərəf qaldırdım. Bərk külək yelkənə dolub onu bir anın içində birdən əydi, qayığa iki vedrəyəcən su doldu. Ən təcrübəli dənizçinin belə yüngül qayığının başına belə bir hadisə gələ bilərdi, şkotu bir anın içində yavaş-yavaş açıb buraxdımsa da, qayığı düzəlt-

dimşə də çox böyük səhv etmiş adam kimi məni istehzalı əl çalmaqla alıqlısladılar.

Demetrios balıqçı patrul qayığında tək bir adamın, özü də cavan bir uşaqın olduğunu görüb məni ələ salmaq fikrine düşdü. Yelkenin aşağı ucunu saxlayan ipi qısaltdı – ondan otuz fut aralıda düz dalınca yollan-dım, o da şotu bir qədər açıb buraxdı, körpüyə qayıtdı. O qısa qalsalar edərək fırlanmağa, dövrə vurmağa başladı, ona rəğbet bəsləyən tama-şaçuların üreyindən xəber verərək qayığının burnu ilə suyu yarırırdı. Mən də həmişə qayığı onun dalınca sürür, onun elədiklərinin hamisini təkrar edirdim. O hətta belə bərk küləkli havada iri yelkəndə küləyin istiqaməti ilə qayığı sürüb yelkəni o biri tərəfə keçirmək qorxulu olan-da belə çəkinmirdi.

O belə güman edirdi ki, dənizdə möhkəm qarmaqarışıqlıq yaranan bərk əsən sahil küləyi, suyun qüvvətli çəkilməsi, suyun axını məni fəlakətə sürükler. Ancaq o gün kefim kök idi, heç vaxt qayığı indiki kimi gözəl sürməmişdim. Əla burulmuş mexanizmə bənzəyirdim, beynim yaxşı və sürətlə işləyirdi, əllərim öz işini səhv etmədən görürdü, təcrübəli dənizçi kimi hər saniyə əvvəlcədən baş verə biləcək minlərcə xırda hadisələri də nəzərdən qaçırımdırmı.

Mənim yerimə Demetriosun başına qəza gəldi. Onun qayığının çıxarılan kılındə nə isə xarab olmuşdu, korpusa pərçim olub çıxmirdi, kil tamamilə hərəkət etmirdi. Demetrios böyük məharetlə əldə etdiyi fasile vaxtı tələsik çıxarılan killə əlləşməyə başladı, onu aşağı salmaq istədi. Ancaq onun vaxtı çox az olduğundan təzədən sükandan, yel-kəndən yapışmalı oldu.

Cıxarılan kil görünür onu bərk narahat edirdi. Onun daha mənə baş qoşmağa hali yox idi. Uzun manevrlər edərək Vallexoya yollandı. Mən onun bir neçə futluğunda idim, o, sükəni buraxıb qayığın ortasına keçib çıxarılan killi aşağı sala bilmirdi!

Qayığını küləyin istiqamətinə daha dik tutub o əvvəlki kimi şotu yavaş-yavaş açmağa, məni ötüb keçməyə çalışaraq daha sürətlə üz-məyə çalışdı. Küləyə üstün gəlmək, Demetriosu haqlamaq üçün bu imkanı ona verdim. Ona lap yaxınlaşanda o özünü elə göstərdi ki, guya o, qayığını küləyin istiqamətinə görə dəyişdirir. Cəld Demetriosu qabaqlamaq üçün küləyə qarşı manevr etdim, ancaq bu onun tərəfindən həyata keçirilən mahir firıldaq idi. O əvvəlki istiqaməti götürdü, mən isə ötürülmüş məsafənin yerini doldurmağa çalışdım. Manevr məsələ-

lərində görünür ki, Demetrios məndən bacarıqlı idi. Hər dəfə məni aldadıb əlimdən qurtarırdı. Bu yandan külək güclənirdi, əllərimiz bir saniyə belə sakitlik nə olduğunu bilmirdi, yoxsa ki, qayıqlarımız çevrilərdi. Mənim qayığıma gəlince o suyun üzündə artıq ballast hesabına qalmışdı. Büzüşüb oturmuşdum, bir əlimlə sükandan, o biri əlimlə şotdan yapmışdım. Şot ağac mixa bir dəfə dolandığından külək hər şalırdı, mən də sözsüz olaraq geri qalırdım. Bir şeydən təselli almaq güclü çekilməsi Karkinez körfəzi boyu küləyə üstün gələrək gəminin böyürərinə dəyən qüvvətli, dəhşətli dalgalar əmələ gətirirdi. Üst-başım tamam su içindəydi, hətta yelkənim də şkatorunadək islanmışdı. Bir dəfə cəld bir manevrlə özümü Demetriosu çatdırırdı, qayığının burnu onun gəmisinin ortasına toxundu. Bu vaxt mənə köməkçi çox lazımdı. Özümü elə təzəcə irəli atmışdım qayığına hoppanıım, o, avarla öz qayığını mənimkindən araladı, bunu edərkən tehqiredici şəkildə düz üzümə baxıb güldü.

Karkinez körfəzinin başlanğıcında çox qorxulu bir sahədə idik. Vallexo və Karkinez körfəzlerinin suları süretlə bir-birinə qarşı gelirdi. Bu qorxulu axınlar toqquşan yerdə dəhşətli iti axın əmələ gəlirdi. Bütün bunlar azmiş kimi külək San Pablo körfəzina tərəf on beş dəniz mili qüvvəsində əsir nəhəng dalgaları iti axıntıya çırıpcırdı.

Bir-birinə zidd axınlar toqquşur, burulğanlar, girdablар, çalalar əmələ gətirir, dörd bir tərəfə çırpinır, qəzəbli dalgalar şəhə qalxır. Hem külək əsən tərəfdən, həm də o biri tərəfdən qayığımıza çırplırırdı.

Mən də firtinalı dəniz kimi qəzəblənmışdım. Qayıq cıdır atı kimi bütün bu qarmaqarışıqlığın içindən keçərək, bütün manevləri dəf edərək ildirim süreti ilə irəli çapırkırdı. Mənim bütün varlığımı sakitləşməyən sevinc bürümüşdə. Nəhəng yelkən, küləyin viyiltisi, coşqun dalgalar, suya tez-tez baş vuran qayıq, qiyama qalxışan bu mühitin içinde xırdaca bir xal, cırtdan olan mən bu təbii qüvvələri iradəmə tabe etmişəm, onların arasından, onların üzərindən təntənə ilə müzəffər kimi keçirəm.

Qalib qəhrəman kimi irəli cumanda dəhşətli cirilti səsi eşidildi, qayıq bir anda dayandı. Təkan məni qabaga itələdi, qayığın dibinə düşdüm. Ayağa qalxanda gördüm qarşısında yaşıla çalan, üstünü mamır basmış bir şey göründü, o dəqiqə başa düşdüm ki, bu dənizçilərin qənimi batmış payadır. Heç kəs bu bədbəxtçilikdən yaxa qurtara bil-

məz. Sudan, şişmiş, düz suyun üzündə üzən payanı coşmuş dənizdə vaxtında görmək, yanından dövrə vurub ötmək mümkün deyil.

Görünür, paya qayığın bütün burun tərəfini zədələmişdi, çünkü bir neçə saniyədən sonra qayığın içi yarısınan su ilə doldu. Dalğalar da qayığın suyunu artırıldılar, ağır ballast çəkib, onu suyun dibinə apardı. Bütün bunlar elə cəld baş verdi ki, yelkənə ilişmiş, məni nəsə qayığın altına dartıb saldı. Mən yarım boğulmuş halda – ciyərlərimə o qədər su dolmuşdu ki, az qala boğulacaqdım – çətinliklə suyun üzüne qalxanda avarlar daha gözə çarpırdı. Görünür, qudurğan dalğalar onu yuyub apardı. Gördüm ki, Demetrios Kontos qayığından boylanır, onun istehzalı, kinli, qisasçı qəhqəhesi eşidildi, o şən-şən nəsə qışırırdı! O məni açıq-aydın ölümün pəncəsində qoyub gedirdi.

Öz həyatımı xilas etmek üçün irəli üzməkdən başqa əlacım yox idi – bu qarmaqarışıqlıqda ölüm-dirim məsələsini hər saniyə belə həll edirdi. Ciyərlərimə çoxlu hava alıb, bərk-bərk əl-qol ata-ata özümən ağır dənizçi çəkmələrimi, gödəkəcəmi çıxarıb atdım. Ancaq ciyərlərimə hava aldım demək asandır, mən tezliklə başa düşdüm ki, məsələ üzməkdə yox, nəfəs almaqdadır.

San-Pablonun hündür, ağ yallı, güclü dalğaları üstümə tökürlür, məni ora-bura çırçıır, qabarən dalğalar məni boğurdu, ağızma, burnuma, gözümə su fışılıt ilə dolurdu. Dəhşətli çalalar ayaqlarımı sorurdu ki, bir an sonra məni köpüklenən, bulaq kimi çəgəlayan suyu ilə yuxarı tullasın, elə bu andaca nəfəsimi dərməmis nəhəng köpüklü dalğalar başımın üstündən aşırı.

Bütün bunlara uzun müddət davam gətirmək olmazdı. Havadan çox su udur, demək olar ki, bütün vaxtı suyun altında olurdum. Ağlımı itirirdim, başım bərk fırlanırdı. Sağ qalmaq üçün həyəcanla əl-qol atır, demək olar ki, huşumu tamam itirmişdim ki, ciyinlərimdən tutub qayığa dardıqlarını hiss etdim. Bir müddət skamyanın üzündə üzü üstdə uzaçıb qaldım, ağızımdan su töküldü. Sonra güc-bəla ilə nəfəs ala-alə dönüb baxdım, görüm xilaskarım kimdir. Bir əli ilə yelkəndən, o biri əli ilə sükandan yapışmış Demetriso Kontos gəminin arxa tərəfində oturub gülümşünərək mehriban-mehriban mənə başını tərpədirdi. O, sonradan danışdı ki, əvvəlcə məni taleyin ümidiñe atıb getmək istəmişdi, ancaq qəlbində xeyirxahlıqla bədxahlıq hissələri oyanmış, xeyirxahlıq üstün gəlmışdı.

Məndən soruşdu:

– Halın düzəldi?

Mən çətinliklə “hə”yə oxşar söz dedim, ancaq hələ danışa bilmirdim. O dedi:

– Sən qayığı yaxşı sürürdün. Əsl kişi kimi.

Demetrios Kontosun məni tərifləməsi, sözsüz ki, çox ürəyə yatandı, çünki o hər adamı tərifləməzdə, mən onun tərifinə başımı tərpətməklə cavab versəm də, tərifinin qədr-qiyəmtərini bilirdim.

Söhbətimiz bununla başa çatdı, çünkü herə öz işi ilə məşğul idi, mən özümə gəlirdim, o isə qayıqla əlləşirdi. Vallexo körpüsünə çatan-da Demetrios Kontos qayığı bağladı, qayığın içindən çıxmada mənə kömək etdi. İkimiz də körpüdə dayanmışdı ki, Çarlı tarım çəkilmiş torların dalından çıxb əlini Demetriosun ciyinə qoydu.

Etiraz edib dedim:

– Çarlı, o məni ölüməndən qurtarıb. Onu məncə həbs eləmək olmaz.

Çarlinin sir-sifətindən özünü itirdiyi bilindi, ancaq o qərar qəbul edən kimi halı dəyişdi.

O müləyimcəsinə cavab verdi:

– Oğlum heç nə edə bilmərəm. Mən öz borcumu poza bilmərəm onu həbs etmək mənim bilavasitə borcumdur. Bu gün bazar günüdür, qayığında təzəcə tutulmuş iki qızıl balıq var. Mən daha nə edə bilərəm?

Başqa bir dəlil tapmayaraq üst-üstəndə deyirdim:

– O məni ölüməndən xilas edib.

Demetrios Kontos Çarlinin nə kimi qərara gəldiyini eşidəndə rəngi qapqara qaraldı. O hiss etdi ki, onunla ədalətsiz rəftar ediblər. Onun qəlbində xeyirxahlıq baş qaldırıb, o alicənəblıq göstərib, köməksiz düşməni xilas etmişdir. Bu yaxşılığın qabağında onu həbsxanaya aparırlar.

Çarlı ilə mən Benişiyaya qayıdanda küsülü idik. Mən qanunun hər nöqtəsinə yox, ruhuna, Çarlı isə elə qanunun hər nöqtəsinə əməl edirdi. O, hər nə qədər götür-qoy edirdiše başqa çıxış yolu görmürdü. Qanun açıq-aydın bildirirdi ki, bazar günü qızılbalıq ovlamaq qadağandır. O, patrul dəstəsinin üzvü idi, qanunun hökmən yerinə yetirilməsinə nəzarət etmək onun borcu idi. Burda daha götür-qoy etməli bir şey yox idi. O, vəzifə borcunu yerinə yetirmişdi, vicdan əzabı çəkmirdi. Bütün bunlara baxmayaraq hər şey mənə ədalətsiz görünürdü. Demetris Kontosa çox yazığım gəlirdi.

İki gündən sonra Vallexoya məhkəməyə gəldik. Mən şahidlik eləməli oldum. Ömrümüzə şahidlər yerində dayanıb Demetrios Kontosun

iki qızılbalıq tutduğunu gözümlə gördüğümü və Çarlinin də onu bu iki balıqla həbs etdiyini bildirib and içməkdən mənim üçün xoşagelməz hadisə ola bilmədi.

Demetrios özü üçün vəkil tutdu, ancaq işi uda bilmədi. Andlı iclasçılar on beş dəqiqəliyinə məhkəmə salonundan çıxıb geri qayıtdılar, qərar çıxardılar ki, günahkardır. Hakim Demetrios üçün yüz dollar cərimə, ya da əlli günlük həbs cəzası kəsdi.

Çarlı məhkəmə katibinə yaxınlaşdı.

O stolun üstünə hərəsi iyirmi dollarlıq beş qızıl pul qoyub dedi:

— Mən bu cəriməni verirəm. — Üzünü mənə tutub dedi: — Oğlum, bu yeganə çıxış yoludur.

Əlini bərk-bərk sixanda gözlərim yaşardı.

Söze başladım:

— Mən verrəm...

O sözümü kəsdi:

— Sənə düşən hissəni? Əlbəttə ki, bəs ayrı nə cür ola bilər?

Bu ara Demetrios vəkilindən öyrəndi ki, pulunu Çarlı verib.

Demetrios Çarliya yaxınlaşdı ki, onun əlini sixsin, onun bütün cənublulara məxsus coşqun qanı başına vurdı, pörtdü. Xeyirxahlıqda geri qalmamaq üçün inad edib dedi ki, cəriməni və vəkilin haqqını özü verəcək, Çarlı onun dedikləri ilə razılaşmayanda çox əsəbiləşdi.

Çarlinin bu hərəketi indiyəcən bizim elədiklərimizdən daha artıq balıqcılara qanunun mahiyyətini başa saldı. Çarlı onların gözlərində böyüdü, məni də yelkənli qayıq sürməyi bacaran cavan oğlan kimi təriflədilər. Bundan sonra Demetrios Konos daha qanunu pozmadı, bizim yaxın dostumuz oldu, bizimlə səhbət eləməyə dəfələrlə Benişiyyaya gəldi.

SARI YAYLIQ

Çarlı dedi:

— Dostum, düzdür, bunun mənə heç dəxli yoxdur, ancaq sən nəhaq yerə axırıncı basqın təşkil etmək fikrinə düşürsən. Dəfələrlə çox çətin vəziyyətlərə düşmüsən, tehlükəli adamlarla üzləşmişən, amma sağı salamat qalmışan — axırdan-axıra başına bir iş gəlsə adamı yandırırs.

Mən də cavanlığımızdan özümə qurrelənərək etiraz etdim:

— Heç axırıncı basqını keçirməsək olar?! Özün bilirsən ki, hər şeyin bir sonu olmalıdır... İndi ki, belədir, mənim basqınlarından biri axırıncı olmalıdır, burda daha heç nə etmək olmaz.

Çarlı ayağını ayağının üstünə aşındı, stolun söykənəcəyinə yayanıb fikrə daldı.

O sözünün axırında dedi:

— Düz sözə nə demək olar?! Niyə də Demetrios Kontosu tutmağın axırıncı basqın hesab edilməsin. Sən bu işdə əməlli-başlı islansan da sağ və salamat qaldın və... — Bu vaxt o sözünü kəsdi, bir qədər fasılədən sonra təzədən dilləndi: — İndi başına bir iş gəlsə mən bunu özüme heç cür bağışlaya bilmərəm.

Mənəm Çarlinin qorxmasına gülməyim tutdu, məni ürekdən istəyən bu adamın məni dilə tutmasına qarşı çıxa bilmədim, onunla razılaşmali oldum ki, axırıncı basqın arxada qalıb. İki il onunla ayrılmaz dost olmuşuq, indi balıqçı patrullugündən çıxıb şəhərə gedirdim, təhsilimi başa vuram. Orta məktəbi qurtarınca üç il ehtiyac nə olduğunu bilməyim deyə çoxlu pul toplamışdım, dərs ilinin başlanmasına xeyli vaxt qalsa da, qəbul imtahanlarına yaxşıca hazırlaşmaq qərarına geldim.

Var-yoxumu dənizçi sandığına yığıdım, qatarla Oklende yola düşməyə hazırlaşdım ki, birdən Neyl Partington Benişiyyaya gəlib çıxdı. O, "Şimal maralı"nın cəld Aşağı körfəzə aparmağa hazırlaşındı, yolda Oklendə baş çəkəcəkdi. Neyl bu şəhərdə yaşayırırdı, məktəbi qurtaranadək mən onlarda qalacaqdım, ona görə də mənə təklif elədi ki, sandıqçamı şlyupun içinə aparıb qoyum ki, birlikdə üzək.

Sandıqçanı apardım, günün axırında biz burazları açıb yelkəni dikəldik. Payız idi, hava adam aldadandı. Yayda hər gün bir qayda olaraq sahildən əsən külek bərk əsən şıltaq küləklərlə əvəz olunurdu, göyün üzünü buludlar örtdü, səfərimizin nə qədər çəkəcəyini deyə bilməzdik. Su çəkilməyə başlayanda yola düşdük. Karkinez boğazından keçəndə Benişiyyaya vaxtilə "Lankaşir kralıçası"nın mühasirəyə alıb yunanların kralı Büyyük Aleki tutduğumuz yerə, Terter tərsanəsi yaxınlığında körpüyə xeyli baxıb vidalaşdım. Boğazdan çıxanda isə bir neçə gün bundan qabaq Demetrios Kontos alicənəbliq göstərib xillas etməsəydi hökmən batacağım yerə böyük maraqla tamaşa etdim. İrlidə San-Pablo körfəzinin üzərində göz gözü görməyən duman sürürunürdü, bir neçə dəqiqədən sonra "Şimal maralı" qaranlıq rütubətin arasında kor-koranə sürünürdü. Ancaq Çarlinin duyğu hissi qüvvətli

idi, o şlyupu səhv etmədən inamlı idarə edirdi. O bize etiraf edib deyirdi ki, özü də bilmir ki, buna necə nail olur. O nə isə sanki möcüzə ilə, hər şeyi: küləkaxını, məsafəni, vaxtı dreyfi¹, hərəkətin sürətini nəzərə ala bilirdi.

Biz kor-koranə bir neçə saat üzəndən sonra Neyl Partington dedi:

— Deyəsən, duman dağılır.

Çarlı saata baxıb nə sənə, nə mənə dedi:

— İndi altıdır. Suyun çəkilməsi hələ üç saat da çəkəcək.

Neyl üst-üstdən dedi:

— Hər halda görəsən hardayıq?

Çarlı bir qədər fikirləşib cavab verdi:

— Suyun çəkilməsi bizi bir qədər kənara aparıb, ancaq duman çəkilsə, deyəsən elə belə də olacaq, görərsiniz biz Mak-Nira körpüsündən min mil aralanmışıq.

Neyt qasqabağını sallayıb mızıldandı:

— Sən bir qədər də dəqiq ola bilərdin.

Çarlı dilləndi:

— Düz sözümüzür. Mak-Nira körpüsünə milin dördəbirindən yarım mildən çox qalmayıb.

Külək soyuyurdu, bərk əsdikcə duman yavaş-yavaş çəkilirdi.

Çarlı külək əsən tərəfə işaret edərək dedi:

— Körpü, bax, ordadır.

Biz üçümüz də diqqətlə dumana baxırdıq ki, birdən "Şimal maralı" çatırı ile nəyəsə toxunub dayandı. Özümüzü şlyupun burnuna verdik. Gördük ki, bizim buşpritimiz qısa, qalın dor ağacı olan balaca bir gəminin iplərinə ilişiib. Sən demə, bizim şlyupumuz lövbər salmış Çin konkasağına ilişibmiş.

— Özümüzü şlyupun burun tərəfinə verəndə narahat edilmiş arıllara bənzər beş çinli gözlərini ovuştura-ovuştura dərisqlə kayutdan çıxdılar.

Hamidan qabaqda ucaboylu, qüvvətli bir nəfər göyərtədə göründü, onun çopur üzü, başındakı sarı ipək yaylıq nəzərimi cəlb etdi. Bu bizim bir il bundan qabaq qanunsuz istirdiyə ovladığı üçün həbs elədiyimiz mənim köhnə tanışım həmin çinli idi. O vaxt o "Şimal maralı"nı az qala batıracaqdı. İndi də gəmi hərəkət qaydalarını kobudcasına pozduğuna görə bizi batıracaqdı. Çarlı qəzəblə qışkırdı.

¹ Gəminin külək və axının vasitəsi ilə yolundan çıxmasi.

— Ey, sarisifət meymun, burda farvateri nə kəsdirib durmusan, özün də signal vermisən?

— Hə, hə. — Neyl sakitcə dilləndi. — Siz ora yaxşıca baxın.

Biz Neylin işaret etdiyi tərəfə baxıb gördük ki, conkanın anbarı təzəcə tutulmuş istirdiyərlə doludur. İstirdiyələrin içərisində isə çoxlu xırda — dördəbir düym böyüklükde balıqlar var idi. Sarı Yaylıq su qabarmağə başlamamış torunu çekib çıxarmış, dumandan istifadə edib toru təzədən atmışdı, həyəsizcasına lövbər salıb dayanmışdı ki, su azalanda bir də ov etsin.

Neyl peysərini qaşdı:

— Hə də, hə də! Neçə illərdir brakonyerləri tuturam, nələr görməmişəm, amma qanunu pozanın öz əl-ayağı ilə gəlib çıxmasını heç görməmişəm. Bura bax, Çarlı, indi onunla nə edək?

Çarlı dedi:

— Buksirdə onları San-Rafaelə apararıq, vəssalam-şüttəmam. — Üzünü mənə tutdu. — Dostum, konkada qal, sənə buksir ipini ataram. Külək dəyişməsə çay dayazlaşmış keçib gedərik, San-Rafaelə gecələri, sabah günortaüstü Oklenddə olarıq.

Çarlı və Neyt bu sözləri deyə-deyə "Şimal maralı"na qayıtlılar, biz conkanı yedəyə alaraq yola düşdük. Tutulan gəminin idarə etməyi öhdəmə götürdüm, gəminin arxa tərəfində dayanıb xəlbirə oxşar, içərisində dəlmə-deşiyindən su axan Nuh əyyamından qalmış sükanla onu hərəkətə gətirdim. Duman çəkildi, sanki heç yox imiş, gördük ki, Çarlı yerimizi düzgün müəyyənləşdirib, Mak-Nira körpüsü bizdən yarım mil aralı idti. Qərb sahili ilə üzüb Pedro burnunun ətrafindan dövrə vurub keçdik, çinlilərin qəsəbəsinin yanından ölüb keçdik, onlar konkalarını buksirdə balıqçı patrul şlyupu apardığını görüb bir hay-küy qaldırdılar ki, gəl görəsen.

Sahildə bərk külək əsir, hərdən bir azalır, istərdik ki, o, bərk əssin. San-Rafaelə üzüb əsirləri hökumət dairələrinə təhvil verməli olduğumuz çay ucsuz-bucaqsız bataqlıqlardan keçirdi və su çəkiləndə bu çayla üzmək çox çətin olurdu.

İndi su demək olar ki, yarıyacan azalmışdı, ona görə də tələsməli idik. Ancaq ağır conka şlyupun arxasında ölü kimi süründürdü.

Çarlı nəhayət qışkırdı:

— Bu kulilərə əmr elə yelkəni dikəltsinlər. Mən səhər açılınca bu dayazlıqla oturub qalmaq istəmirəm.

Bu əmri Sarı Yaylığa çatdırdım, o da xırıltılı səsle özünükülərə nə isə əmr etdi. Ona bərk soyuq olmuşdu, əzablı öskürəkdən bütün bədəni tir-tir titrəyirdi, gözlərinə qan sızmışdı. Görkəmi həmişəkin-dən dəhşətli idi, mənə qəzəblə nəzər salanda yadına düşdü ki, keçən dəfə onun ucbatından az qala məhv olacaqdım.

Onun gəmi heyəti ister-istəməz fallardan yapışdırılar, çəpəki, qəribə qəhvəyi rəngli yelkən dor ağacında ucalırdı. Rast külək əsirdi. Sarı Yaylıq burazları açanda conka irəli cumdu, buksir burazı zəiflədi. "Şimal maralı" nə qədər sürətlə üzsə də conka ondan da sürətlə üzür-dü, şlyupla toqquşmamaq üçün mən şlyupu küləyə daha sərt sürürüm. Ancaq conka sürətini itirmirdi, bir neçə dəqiqədən sonra şlyupun külək döyən traverzi¹ tərəfdə oldu. Buksir burazı indi gəmilərin ikisinə düzbucaq altında uzanırdı, baxanın gülməyi tuturdu.

Qışkırdım:

– Burazı aç!

Çarlı təreddüb edirdi.

İnad edib durдум.

– Qorxma! Hər şey yerli-yerində olacaq. Gəminin istiqamətini dəyişmədən çayı keçəcəyik, siz də dalımızca San-Rafaeləcən gəlin.

Çarlı burazları açdı, Sarı Yaylıq özünükülərdən birine tapşırıdı ki, burazı açın. Hava artıq qaralırdı, çayın mənbəsi irəlidə güclə seçilirdi, biz çaya daxil olanda sahilleri güclə gördüm.

"Şimal maralı" arxada beş dəqiqəlik məsafədə qaldı, ensiz, dolan-bac məcra ilə özümüzə yol açaraq ondan uzaqlaşırdıq. Buna baxmaya-raq Çarlı yaxınlıqda idи, mən özümün beş əsirimdən qorxub çəkinmir-dim, düzdür qaranlıqda onlara göz qoymaq çətin idi, ona görə də tapançanı şalvarımın cibindən çıxarıb gödəkçəmin cibinə qoydum, çıxarmaq asan olsun.

Qorxum təkcə bir qədər Sarı Yaylıqdan idi, o özü də bunu bilirdi, bu fürsəti əldən vermədi. O məndən bir neçə addım aralıda şlyupun külək döyən tərəfində oturmuşdu. Qaranlıqda onun figurunu güclə se-cirdim, ancaq onun tələsmədən demek olar ki, hiss olunmadan mənə yaxınlaşdığını duydum. Gözümü ondan çəkmirdim. Sol əlimlə rum-peldən yapışib, sağ əlimlə cibimdəki tapançanı yoxlayırdım.

¹ Traverz – gəminin gedisi yola perpendikulyar olan istiqaməti

Budur, o mənə bir neçə düym də yaxınlaşdı, ağızımı açmağa hazırlaşırdım ki, qışkırmış: "Geri qayit!" – birdən külək əson tərəfdən iri ağır bir şey üstümə düşdü. Bu çinlilərdən biri idi. O mənim ağızımı əli ilə qapadı, sağ qolumu elə burdu ki, əlimi cibimdən çıxara bilmədim. Mən sözsüz ki, əlimi çəkərdim, əlimi çıxardım, ya da ki, köməyə çağırardım, ancaq bu an Sarı Yaylıq özünü üstümə atdı.

Conkanın dibinə yixildim, möhkəm müqavimət göstəridim, ancaq çox təəssüf ki, tezliklə əlimi-ayağımı bağladılar, ağızma da nə isə tixac soxuşturdular, sonradan bildim ki, bu çit köynək imiş. Çinliler məni elə uzanmış halda qoyub getdilər. Piçilti ilə komanda verən Sarı Yaylıq sükandan yapışdı. Harda olduğumuzu yada salıb başının üstündə, ulduzlu göyün altında güclə seçilən yelkənin yerini dəyişiklə-rini görüb başa düşdüm ki, conkanı balaca bataqlıq körfəzə yönəlddi-lər. Bir neçə dəqiqədən sonra sahilə yan aldıq, yelkən sakitcə dor ağa-cından sürüşüb düşdü. Çinlilər siçan kimi susub oturdular. Sarı Yaylıq conkanın dibində yanında oturdu, o quru, eziyyətli öskürəyini güclə saxlayırdı. Yeddi, səkkiz dəqiqə ötdü. Çarlinin səsini eşitdim bizim şlyupun körfəzin böyründən ötdürdü.

O, Neylə deyirdi:

– Cavan oğlan nə yaxşı baliqçı patrol dəstəsində xidmətini sağlamat başa vurdu, bilsən nə sevindim, – mən onun hər sözünü aydınca eşidirdim.

Neyl nəsə dedi, nə dediyini başa düşmədim. Çarlı sözünə davam etdi.

– Cavan oğlan əsl dənizçi oldu, əger o, məktəbi qurtarandan sonra dənizçilik məktəbinde oxusa, uzaq səfərlərə çıxsa, Allaha and olsun, bir neçə vaxtdan sonra ondan əla kapitan çıxar, bu kapitana hər cür gə-mini etibar etmək olar.

Bütün bunları eşitmək sözsüz ki, mənim üçün xoş idi, ancaq bu vaxt əsirlərinin əl-qolunu bağlayan mən conkanın dibində ağızımda tixac uzanıb qalmışdım, dostlarımın səsi isə uzaqlarda eşidilməz olurdu. "Şimal maralı" get-gedə San-Rafaelə tərəf uzaqlaşırdı, vəziyyə-tim elə idi ki, gözəl gələcək haqda fikrə dalmaga imkan vermirdi. "Şi-mal maralı" uzaqlaşlığı ilə mənim axırıncı ümidiim puça çıxdı. Məni nə gözlədiyini bilmirdim, bu çinlilər birtəhər adamları, mən onlara bələdəm, çox çətin mənimlə ədalətlə reftar etsinlər.

Bir neçə dəqiqə gözləyəndən sonra çinlilər yenə çəpəki yelkənlə-rini dikəldilər. Sarı Yaylıq conkasını San-Rafael çayının mənsəbinə

apardı. Su tədricən azalırdı, çayın mənsəbindən çıxməq çətin idi. Ümidim bir ona qalmışdı ki, saya oturar, ancaq o conkasını sağsalamat körfəzə çatdırıldı.

Bundan sonra çinlilər qızığın mübahisəyə başladılar, başa düşdüm ki, mənə görə mübahisə edirlər. Sarı Yaylıq yaman qəzəblənmışdı, amma yerde qalan dörd nəfər də ona qarşı yaman çıxırıldılar. Onun məni öldürmək istədiyi açıq-aşkar aydın idi, ancaq yoldaşları məsuliyyətdən qorxurdular. Mən çinliləri yaxşı tanıydım, bilirdim ki, qorxmasalar çoxdan axırına çıxardılar. Ancaq onların teklif elədiyi planın Sarı Yaylığın qanlı planından nə ilə fərqləndiyini başa düşə bilmirdim.

Həyatımın tükdən asılı olduğu dəqiqlərdə mənim nələr çəkdiyimi təsəvvür edə bilərsiniz. Mübahisə tezliklə dalaşmaya keçdi, bundan sonra Sarı Yaylıq sükandan ağır rumpeli qapıb üstümə cumdu. Ancaq dörd çinli onun qabağını kəsdi, tutub əlindən rumpeli aldılar. Axırdan axıra onların dördü başçılarının öhdələrindən gəldilər, o isə narazı-narazı gəminin arxa tərəfinə keçdi, dalınca möhkəm söyüslər eşidildi.

Tezliklə çinlilər yelkəni yatırdılar, avar çəkilən conka yavaş-yavaş üzməyə başladı. Sonra conkanın burnunun lili toxunduğu hiss etdim. Ayaqlarında uzunboğaz rezin çəkmələr olan üç çinli suya atıldı, ikisi də məni götürüb tutacaqdan kənara tullandılar. Sarı Yaylıq mənim ayaqlarından yapışdı, iki yoldaşı da ciyinlərimdən tutdular, onlar suvaşqan lili şappıldada-şappıldada yeriməyə başladılar. Axır ki, onların addımları inamlı ve möhkəm oldu, görünür, sahilə çıxdılar. Tezliklə harada olduğumuzu, San-Rafael çayının mənsəbi yaxınılığındakı Marin arxipelaqının xırda qayalıq adalarından birinə gəlib çıxdığımızı bildik.

Qabarma vaxtı su basan lilli dayaz sahile çıxanda çinlilər məni itəleyib yere atıldılar. Sarı Yaylıq qəzəblə böyrümə bir təpik ilişirdi, üç nəfərin üçü də geriyə konkaya tərəf qayıtdılar. Bir neçə saniyədən sonra çinlilər burazları açınca dor ağacında göye qalxan yelkənin küleyin təsiri altında xişlədidiğini eşitdim. Sonra hər şey susdu, mən tək qaldım; tekbaşına, öz gücümə fəlakətdən can qurtarmalı idim.

Fokusuların ilan kimi qıvrırlaraq, burularaq məharətlə kəndirdən xilas olduğunu yada saldım, ancaq mən ha qıvrıldım, buruldumsa sıx düyünler heç boşalmadı. Sahil boyu yumbalananda üst-üstə yiğilmiş

balıqqulaqlarına rast gəldim, görünür, bir dəstə yaxtsmen burada ocaqda molyuska bişiribmiş. Ağlıma gözəl bir fikir geldi. Əllərimi arxamda çarpanlayıb bağlamışdılardı, əlimə bir balıqqulağı götürüb qumların üstü ilə yumbalanaraq özümü yaxınlıqdakı qayalıqlara çatdırırdım. Çox axtarışlardan sonra ensiz çatdaq bir yer tapıb balıqqulağını ora qoydum. Balıqqulağının qiraqları iti idi, onunla əllerimə bağlanmış ipi kəsmək istədim. Mən balıqqulağının üstünə ağırlığımı salan kimi kövrək balıqqulağı sindi. Təzədən özümü balıqqulağı yiğilmiş yerə çatdırırdım. Bu dəfə iki əlim tutan qədər balıqqulağı yiğdim. Əllərimi kəsik-kəsik elədim, ayaqlarım gərginlikdən qic oldu.

Nəfəsimi dərmək üçün ayaq saxladım, birdən körfəzin üzərində tanış bir səs eştidim. Bu məni axtaran Çarlinin səsi idi. Ağzında tixac olduğundan onun səsinə səs verə bilmədim, gücsüz qəzəb içərisində sahildə uzanıb qalmışdım, o avar çəkə-çəkə adanın böyründən keçdi, tezliklə onun səsi uzaqlarda donub qaldı.

Təzədən işə başladım, yarım saatdan sonra nəhayət, kəndiri kəsə bildim. Qalan işlər su içmək üçün asan idi. Əllərimi açandan sonra bir göz qırpmında ayaqlarimdakı buxovu aćdım, tixaci ağızmanдан çıxardıdım. Sonra bütün sahilboyu qaçdım, yəqin elədim ki, doğrudan da adadayam, qitədə deyiləm. Bu qumlu չimərliklərin dövrəyə aldığı və suvaşqan gilli əsl gölü olan Marin arxipelaqının adalarından biri idi. Mənim bir əlacım var idi, səhərin açılmasını gözləməli, özümü soyuqdan qorunmalı idim. Kaliforniya üçün bu gecə xüsusi ilə soyuq idi, külək iliklərimə işleyirdi, məni vic-vicə götürmüştü. Qızışmaqdən ötrü adanın ətrafını on dəfə qaça-qaça dövrə vurdum, on dəfə də silsilə qayalıqlara dırmaşmalı oldum. Bu nəinki məni qızışdırıcı, sonradan mənə möhkəm xeyri dəydi. Adanın ətrafında qaçanda ağlıma gəldi, qumların üstündə gillənəndə bir şey salıb itirməmişəm ki? Ciblərimi yoxlayanda gördüm ki, nə tapançam, nə də qatlama bıçağım var. Tapançamı söz yox ki, Sarı Yaylıq götürmüştü, bıçağım isə görünür, hardasa qumların içində düşüb qalmışdı.

Bıçağımı axtarmaq istəyirdim ki, birdən yenə avarların ciriltisini eşitdim. Əvvəlcə ağlıma gəldi ki, bu Çarlıdır, ancaq fikrimdən daşındım, çünki Çarlı dinməz-söyləməz üzəməzdidi. Üreyime qara fikirlər gəldi. Marin arxipelaqı ucqar, kimsəsiz yerdir, gecəyarısı bura üzüb gəlmək kimin nəyinə gərekdir. Bəlkə bu Sarı Yaylıqdır? Avar yerlərinin ciriltisi lap aydın eşidilirdi. Qayıq avarlarının tez-tez qalxıb en-

məsindən bildim ki, yalıq sahildən bir əlli addım aralıda lile ilışib qalmışdır. Mən quru, əziyyətli öskürek səsi eşitdim. Ürəyim düşdü. Bu, Sarı Yaylıq idi. Mənimlə haqq-hesabı çürütməkde yoldaşları ona mane olmasın deyə o qəsəbəsindən gizlince çıxıb təkbaşına bura üzüb gəlmışdır. Başında fikirlər bir-birinə dolaşır. Mən balaca, ucqar adada tekəm, əlimdə silahım, yanında yoldaşım yox. Çəkinməli olduğum bu sarı dərili vəhi yəqin ki, mənə divan tutmağa gəlir. Bundan da pis vəziyyət ola bilməzdi, istər-istəməz özümü suya, daha doğrusu bataqlığa addım ki, adada qalmayım. Sarı Yaylıq lilli bataqlıqdan keçib sahil tərəfə üz tutdu, çinlilərin məni adaya getirib sonradan öz konkalarına qayıtdıqları işlek yolla onların izi ilə eks tərəfə qayıtdım.

Sarı Yaylıq arxayın idi ki, mən əli-qolu bağlı halda əvvəlki yerimdə yixılıb qalmışam, heç çəkinmirdi: ayağının altında qalan lili ucadan fırıldadırdı. Səsi eşitdiyimdən o gəlib çıxınca sahildən əlli addım uzaqlaşa bildim. Bundan sonra düz bataqlığın içində uzandım. Lil suyuq, suvaşqan idi, tir-tir titrəyirdim, ancaq ayaq üstə qalxmaga qorxurdum, bilirdim ki, çinlilərin gözleri itidir. O düz birbaşa məni qoyub getdiyi yere yollandı, hətta onun məni orda görmədikdə üz-gözünü nə şəkəl saldığını görməməyimə təəssüf etdim. Ancaq mənim əylənmək yadına düşmürdü, dişim-dişimə dəyirdi.

Onun bundan sonra nə etdiyini güman edə bilərdim, çünkü ulduzların zəif işığı altında demek olar ki, heç nə görmürdüm. Ancaq mən arxayın idim, o ilk növbədə bütün adanı dolaşdı, arxayın oldu ki, sahile heç bir başqa qayıq yan almayıb, hər bir gəminin lilde izi qalardı.

Adadan üzüb getmədiyimə arxayın olandan sonra məni axtarmağa başladı. Üst-üstə yiğilmiş baliqqulaqlarına rast gəlon Sarı Yaylıq bir-birinin dalınca kibrıt çəkib yandırmağa başladı, mənim izime düşüb getdi. Kibrıt dənəsi hər dəfə od tutub işiq saçanda onun qəzəbli sıfətini gördüm. Yanan kükürdün iyindən boğazı açışır, bədəni əzablı öskürekden əvvəlkindən bərk titrəyirdi, suyuq liliñ içində tərpənməyə belə qorxurdum.

İzlərin çoxluğu onu çasdırdı. Ancaq tezliklə görünür, ağlına gəldi ki, mən hardasa sahildeyəm, mənə təref bir neçə addım atdı, sallağı oturub, gözünü uzun müddət qaranlığa zillədi. Aramızdakı məsafə vurut on beş fut olardı, kibriti çəkmək fikrinə düşsəydi, məni görərdi.

O sahile qayıtdı, kibrıt çəkə-çəkə silsilə qayalığa çıxdı. Təhlükənin yaxınlığı məni məcbur etdi ki, xilas yolu axtarım. Qalxmağa cəsa-

rət etmirdim, çünki Sarı Yaylıq yəqin ki, addımlarımın səsini eşidərdi, sürünməyə başladım. Əvvəlki kimi çinlilərin izlərini tutub suya çatınca süründüm. Üç fut dərinliyə düşüb sahil boyu dayaz yerdən yeriməyə başladım.

Birdən ağlıma bir fikir geldi, Sarı Yaylıqın üzüb gəldiyi yalıki tapıb, üzüm aradan çıxm. Ancaq o elə bil mənim niyyətimdən xəber tutmuşdu, sahile düşüb, yalıkin yerində olub-olmadığını yoxlamaq üçün tələsik ona yaxınlaşdı. Geri dönməli oldum. Conkanın əvvəlcə aldığı yerdən gah suyun dayaz yerindən keçərək, gah boğazacan suyun içində, gah üzə-üzə, suyu bir dəfə də olsun şappıldatmadan həmin yerdən yüz futacan aralandım. Sonra təzədən lile girib üzü üstdə uzandı.

Sarı Yaylıq yənə sahile çıxdı, bütün adanı əlek-vələk elədi, üstüste yiğilmiş baliqqulaqlarının yanına qayıtdı. Sanki onun fikrindən keçənləri oxuyurdum. Cox güman ki, o belə fikirləşirdi: heç bir canlı lil üzərində iz qoymadan nə adaya yaxınlaşa, nə də uzaqlaşa bilərdi. O ha axtardısa cəmisi iki sıra iz gördü, biri onun yalıkindən, o biri də conka dayanan yerdən başlayırdı. Adada gözə dəymirdim. Deməli, mən bu izlərin biri ilə çıxıb getmişəm. O öz yalıkindən elə indicə yaxınlaşdı, arxayın oldu ki, orda da yoxam, gedə bilmədim. O, bu ehtimalını yoxlamaq fikrinə düşdü, kibrıt çəkib yandırıa-yandırıa lildən keçib getdi.

Mənim ilk dəfə uzandığım yerə çatıb ayaq saxladı: görünür, bədənimin yerini gördü. Sonra mənim izimlə suya girdi, ancaq izi tez itirdi. Üç fut dərinlikdə izləri görmək asan deyildi. Suyun çəkilməsi qurtarmadıqdan, o conkanın liliñ üstündə qoysduğu çuxuru tapdı. Adaya başqa bir gəmi üzüb yan alsayıd, hökmən yerde belə izi qalardı. İndi ki, belə iz göze dəymir, aydın məsələdir, mən hardasa liliñ içində gizlənib qalmışam.

Göz-gözü görməyən zülmet gecədə nəhayətsiz bataqlıqda adam axtarır tapmaq taya içində iynə axtarmağa bərabər idi.

Cinli bu işin nəticəsiz olduğunu hiss etdi. O adaya qayıtdı, bir müddət sahili əlek-vələk elədi. Başdan-ayağa donmuşdum, ümidim bir ona qalmışdı ki, hövsəlesi daralacaq, məni daha axtarmayacaq, bu mənə dözüm verirdi. Nəhayət, o öz yalıkində mindi, adadan uzaqlaşdı. Ancaq bu vaxt qelbimə şübhə doldu. Bəlkə bu tələdir? Bəlkə o ona görə üzüb getdi ki, məni aldadıb sahile çıxarsın.

Belə fikirləşdikcə, mənə elə gelirdi ki, o üzüb gedəndə avarlarla suyu bilə-bilə şappıldadırdı. Suyuq liliñ içində uzanıb qaldım. Canıma

vic-vicə düşmüşdü, belim bərk ağrıydı, özümü güclə ələ alırdım ki, yerimdən tərənməyim.

Xoşbəxtlikdən gizləndiyim yerdən çıxmadım, bir saatdan sonra sahildə nə isə hərəkət edən bir kölgə gördüm. Gözümü qaranlığa dikib qalmışdım, ancaq bir şey görməmişdən əvvəl qulağım tanış, əziyyətli öskürek səsini aldı. Deməli, Sarı Yaylıq adaya gizlince o biri tərəfdən üzüb gəlməşdi, indi o mənim başımın üstünü birdən kəsdirmek üçün sahil boyu oğrun-oğrun gelirdi.

Sarı Yaylıqın daha səs-səmri eşidilməsə də mən hələ saatlarla lilli bataqlığın içində uzanıb qaldım. Hərdən mənə elə gəldi ki, dözə bilməyib soyuqdan ölücəyəm. Ağlıma da gelməzdə ki, belə ağır əzab-lara dözməliyəm. Mən elə düşmüştəm ki, daha titrəmirdim. Əzələlərim, sümüklerim sizildiyirdi, bu dözülməz işgəncə idi. Su çıxdan qabarmanın başlamışdı, boğulmaqdan canımı qurtarmaq üçün fut-fut da-lınca sahilə çəkilirdim. Suyun tam qabarması gecəyarısı saat üçdə oldu; yarımcən halda sürünbər sahilə çıxdım, Sarı Yaylıq indi üstümə atılsayıdı, barmağımı da tərpədə bilməzdim.

Ancaq xoşbəxtlikdən o burda deyildi. O, məndən əlini üzüb Pedro burnunda yerleşən qəsəbələrinə qaytmışdı. Bütün bunlara baxmaya-raq vəziyyəti ağır idi, canımı hər an tapşırı bilərdim. Ayaq üstə dura bilmirdim, yeriməymə heç söz ola bilməzdə. Üst başım başdan-ayağa lile batmışdı, paltarım bədənimə dondururdu. Mənə elə gəldi ki, paltarımı heç vaxt çıxara bilmərəm. Barmaqlarım keyləşmişdi, qatlanmındı, əldən-dildən düşmüştəm, ayaqqabılarımı çıxarıncı düz bir saat çəkdi. Mən dəri qaytanları qopara bilmirdim, onların düyüünü açmaq çox çətin idi. Hərdən mənə elə gəldi, indicə ölücəyəm.

Axır ki, çılin-çılpaq soyundum, mənə elə gəldi xeyli vaxt ötdü. Su iki addımlığında idim, sürüne-sürüne özümü suya çatdırıb liliyi yudum. Nə ayaq üstə dura bilir, nə də yeriyə bilirdim, hərəkətsiz uzanıb qal-sayıdım, yəqin ki, donardım. Təkcə bir əlacım qalmışdı, nə qədər ağırışam da ilbiz kimi tələsmədən sahil boyu irəli-geri sürünməli idim. Mən əldən düşüncə süründüm, şərqdə dan yeri sökünlənde lap heysiz qalmışdım. Göyün üzü çəhrayı rəng aldı, günəşin qızıl diski üfüqdən boylandı, onun şüaları üst-üstə yiğilmiş balıqqulaqlarının üstündə düşüb qalmış bədənimə isindirdi.

Sonra mən San-Rafael çayının mənsəbindən üzüb çıxan, sərin səhər küleyinin qatı qabağına qovduğu tanış yelkəni – "Şimal mar-

lı" ni sanki yuxuda gördüm. Yuxum tez-tez qaçırdı. Çox şey yadımda deyil. Yadımda qalan budur ki, yelkən üfüqdə görünəndə "Şimal məralı" sahilin bir neçə yüz futluğunda lövber saldı, balaca bir şlyupka gəmidən aralandı, kayutdakı qıpqrırmızı qızarmış soba gur-gur guruldayırdı, başdan-ayaga adyala bürünüb uzanmışdım, təkcə ciyinlərim, sinəm açıq idi, Çarlı onları bərk-bərk sürtdü, Neyl Parqinqton ağzımı, boğazımı yandırı-yandırı mənə qaynar qəhvə içirdirdi.

Bütün bunlara baxmayaraq onu deməliyəm ki, bu çox ürəyə yatan-dı. Oklendə gəlib çıxanda vəziyyətim yaxşılaşmışdı, Çarlı ilə Neylə elə gəldi ki, sətəlcəm olacağam. Məktəbdə oxuduğum ilk yarım ildə miss Partinqton bütün vaxtı gözləyirdi ki, bu saat məndə çox tez inki-saf edən vərəm xəstəliyi başlanacaq.

Vaxt sürətlə ötür. Elə bil ki, dünən on altı yaşım olmuşdu, balıqçı patrulunun şlyupunda üzürdüm. Nə etmək olar, mən elə bu gün səhər Cindən üzüb gələn "Biçinci" barketinin kapitaniyam. Sabah səhər "Biçinci" də Neyl Partinqtonu və onun ailəsini görmək üçün Oklendə üzəcəyəm, ordan keçmişin yaxşı günlərini yada salmaq üçün Benişiyaya Çarlı Le Qrantın yanına gedəcəyəm. Bir də ki, Benişiyaya getmək lazımdır. Axı bu yaxınlarda toy olacaq, bu möclisin səbəbkəri mənəm. Gəlin Alisi Partinqtondur, Çarlı toyda sağdışlığı boynuna götürdüyündən o özü Oklendə gəlməli olacaqdır.

KİŞİ SƏDAQƏTİ

– Bilirsən nə var, gel zər ataq.

– Oldu, – o birisi cavab verib komanın bir küncündə ayaq xizəyini temir edən hinduya tərəf döndü. – Ey, Bilbidem Olsonun yanına gedib de ki, xahiş edirik zərlerini bizə versin, oynayıb qaytarıq.

Fəhlələrin maaşından, yanacaqdan, ərzadandan səhəbet gedəndə bir-dən bu gözlonılməz xahiş Bilbidemi çasdırdı. Bundan başqa, hələ ertə idi, o, ağaların – xüsusiə Pentfild və Xatçinson kimi ağaların işlərini görüb qurtarmamış zər atdıqlarını və ya kart oynadıqlarını görməmişdi. O yukonlu əsl hindu kimi təəccübləndiyini heç vəchlə bürüzə vermə-yib əlcəklərini əllərinə keçirib komadan çıxdı.

Səhər saat doqquz olsa da hava hələ qaranlıq idi, komanı şam ağa-cından qayılmış stolun üstündəki qarmaqasıq, bulaşqı qalay qab-qasığın arasındakı piy şam işıqlandırırdı. Şamı uzunboğazlı viski butul-

kasına keçirmişdiler, butulkanın boğazında saysız-hesabsız şamların piyi küçük sırsıralar kimi donub qalmışdı. Komanın tənha otağında stolun üstündəki kimi hərc-merclik idi. Komanın arxa divarında yorğan-döşəyi yiğisdirilməmiş iki taxt görünürdü.

Lorens Pentfild və Korri Xatçinson zahiri görkəmlərindən heç kimin ağlına da gəlməsə milyoner idilər. Onların görkəmində heç bir qeyri-adilik yox idi. Onlar Miçiqan meşə qiranlarının düşərgəsində başqalarından heç nə ilə seçilmezdilər. Ancaq bayırda qaralan çalaların dərinliyində onlarca adam gündə on beş dollar alıb daş təbəqələri xırdalayıb, başqları dolamaçıları hərləyir, şurflardan¹ qum, qızıl, sükür çıxarırdılar. Hər gün min dollarlıq qızıl çıxarıldı ki, bu da Bonanzanın ən dövlətli krallarından sayılan Pentfildin və Xatçinsonun idi.

Bilbidem çıxıb gedəndən sonra araya çökən sükütu Pentfild pozdu. O, bulaşıq qab-qasığı stolun boşaldılmış tərəfinə çekdi, barmaqları ilə stolu taqqıldatmağa başladı. Xatçinson his eleyən şamın közünü götürdü, fikirli-fikirli közü baş və şəhadət barmaqları arasında yaydı.

O birdən dilləndi:

– İkimiz də çıxıb gedə bilsəydik, nə yaxşı olardı. Heç zər atmalı da olmazdıq.

Pentfild qaşqabaqla ona baxdı.

– Sənin bu lənetə gəlmİŞ tərsliyin olmasaydı, heç mübahisə də eləməzdik. Sən ancaq şeylərini yiğisdirib yola düşərdin. Mən işlərə göz olardım, gələn il gedərdim.

– Mən niyə gedim? Mənim yolumu axı gözləyən yoxdur..

Pentfild onun sözünü ağızında qoydu:

– Bəs qohum-qardaşın?

Xatçinson sözüne davam etdi:

– Səni isə gözləyirlər. Bilirsən kimi nəzərdə tuturam.

Pentfild qaşqabağını sallayıb ciyinlərini atdı:

– Gözləyər.

– Axı o iki ildir gözləyir.

– Bir il də gözləsə qocalmaz.

– Axı onda üç il olacaq? Ay kişi, bir ağlına vur, üç il dünyanın bu başında, bu lənetə gəlmİŞ cəhənnəmdə ilişib qalmaq olar?! – Xatçinson əllərini məyusluqla yellədi.

¹ Surf – mədən yataqları axtarmaq üçün qazılan quyu

O öz şərəkindən kiçik idi, iyirmi altıdan artıq yaşı olmazdı. Sir-sifətindən qəm-qüssə yağırdı, çoxdan bəri arzusunda olduğu şeylərdən məhrum olan təki kədərlənirdi. Pentfildin üz-gözündən, donqar ciyinlərindən kədər, məyusluq töküldü.

O dedi:

– Dünən gecə yuxuda gördüm ki, Zinkengildəyəm. Musiqi çalınır, stəkanların cingiltisi, hay-küy, qadın gülüşü eşidilir, yumurta sıfariş verirəm, hə, ser. Həm bərk bişmiş, həm iliq yumurta, qayganaq və omlet¹ də, bunları elə aşırıram ki, bişirib çatdırı bilmirlər.

Xatçinson onun sözünü acgözlükle kəsti:

– Mən isə salat, üstüne göyərti səpilmüş bifşteks sıfariş verərdim, yanında göy soğanı, turpu dişlerim arasında xırçıldaydı.

Pentfild ah çəkdi:

– Mən bunların hamısını yumurtadan sonra sıfariş verərdim, yuxudan ayılmasaydım.

O döşəmənin üstündəki siniq-salxaq bandconu götürüb simlərinə fikirli-fikirli toxundu. Xatçinson diksinih dərindən ah çəkdi. Pentfild şən bir melodiya çalanda o gözənləməz qəzəbə qısqırdı:

– Saxla! Adam dəli olar! Dözmək olmur.

Pentfild bandconu taxtin üstünə atıb qırætlə oxudu. Açıb gizli həsrətimi!²

Oxuyuram mən beləcə:

Yaddaşımın qaranlığı
Axıb gedir,
keçir gəco.
Bir şəhərəm, dan yerinin
Şəfqindən sökülürom.
Xatirələr əzabında
Öz içimə çəkilirəm.
Qəlbim yena düşür oda,
O geydiyim frak mənim
Gör nələri salır yada.

Onun yoldaşı başını ağır-ağır əlləri üstünə endirdi. Pentfild təzədən stolun üstünü yeknesəq şəkildə taqqıldatdı. Sonra nəzərini qapının

¹ Omlet – un və südlə çalılmış qayganaq

² Şeirlərin torçuməsi Musa Əlekborlinindir

bərkdən açılması celb elədi. Qapının üstünə ağ qirov örtük kimi çökmüşdü. Pentfild pəsdən oxudu.

Ağıldadı qoyun, quzu...
Neçə ümid, neçə arzu
Bir quş kimi süzüb gedir...
Qızıl balıq dağ çayından
Döryalara üzüb gedir...
Ürəyimdo bir səda var:
Yeri dinlo, göyü dinlo!
Haçan mənim məhəbbətim
Qovuşaram mən səninlə?!

Bilbidem gəlib çıxdı, zərləri stolun üstünə atdı, yenə araya sükut çökdü. O dedi:

- Yaman soyuqdur. Olson mənə dedi, Yukon dünəndən donub.
- Pentfild Xatçinsonun ciyinlərini şappildadıb qışkırdı:
- Eştidin, dostum? Kim udsə, o sabah bu vaxtı xoşbəxt diyarın yolunda olacaq.

O içinde zərlər olan stəkanı şən-şən silkələdi.

- No oynayıraq?

Xatçinson cavab verdi:

- Poker¹. At görüm.

Pentfild stolun üstündəki qab-qasığı itələyib şaqqlıtlı ilə aşağı saldı, zərləri stolun üstünə atdı. İkisi də təlosik oyıldı. Heç biri qoşa düşməmişdi, on böyük say beş idi.

Pentfild içini çökdi:

- Boş xanə.

Çox götür-qoydan sonra o, zərlərin beşini stəkana yiğdi. Xatçinson dedi:

- Sənin yerinə olsaydım, beşi saxlardım.

Pentfild:

- Yox! İndi gör nə olacaq! - deyib zərləri atdı.

Yenə heç biri qoşa düşmədi. Bu dəfə ikidən tutmuş altıyaçan düşməşdi.

Pentfild inildədi:

- Yenə fərli bir şey düşmədi. Korri, sən daha atma. Sən uddun.

¹ Poker - qumar oyunlarından biri

Yoldaşı dinməzcə zərləri yiğdi, stəkanın içində cingildədi, qolayanaraq stolun üstünə atdı, gördü ki, ona da altı ilə boş xanə düşdü.

O altılığı saxlayıb qalan dörd zəri yiğaraq dedi:

- Hər halda heç-heçə, ancaq mən qoşa bir zər istəyirom. Budur, udacam.

Stolun üstüne iki, üç, dörd. Beş və Pentfildəki kimi boş xanə düşdü. Xatçinson ah çökdü:

- Belə hadisə yüz ildə bir dəfə olur.

Pentfild zərləri təlosik ovuclayıb təzadən atdı.

- "Milyonda bir dəfə". - Üç beşlik düşdü, o, stəkanı xeyli silkələdi, zərləri nəhayət, bir də atanda bir beş də düşdü. Xatçinson sanki hövsələsini lap itirdi.

Ancaq onun üç altılığı düşdü. Onun oyun yoldaşının gözlərində inamsızlıq, baxışlarında isə təzadən ümidi parladi. Bir altılıq düşsəydi, o buzun üzəri ilə Şor Sulara, Şatlara yollanardı. O stəkanı silkələdi, istədi atsın, torəddüd etdi, stəkanı yenə də silkələmək də davam etdi.

Pentfild qozoblo qışkırdı:

- At! At! Bizi incitmə. - O hoyəcanını gizlətmək üçün stolun qırğından elő yapıdı ki, dırnaqları oyıldı.

Zərlər diyirləndi. Stolun üstündə altılıq göründü. Onlar yerlərində donub qalaraq altılığa tamaşa edirdilər. Araya uzun müddət sükut çökdü. Xatçinson altdan-altdan oyun yoldaşına nəzər saldı. Pentfild onun baxdığını görüb özünü soyuqqanlı göstərmək üçün tərs-tərs gülümşündü.

Xatçinson yerində sıçrayıb qalxaraq güldü. Güllüyü əsəbi və port idi. Bu oyunda udmaq udurmaqdan çotin idi. Xatçinson dostuna yaxındı, amma dostu onun üstünə bir düşdü ki, gəl görəsən.

- Sus, Korri. Mən bilirom nə demək istəyirsən, deyirsən ki, mənim getməyimi istəyirsən və sairə və ilaxır. Yaxşısı budur ki, dinmə. Detroytda qohumların yolunu gözləyir, buna görə də sən getməlisən. Bir də ki, sən mənim istəyimi yerinə yetirə bilərsən.

- Necə yanı?

Pentfild onun baxışlarından ürəyindən nə keçdiyini tutub, açıq de-mədiyi fikrini duyub dedi:

- Necəsini deyim. Sən onu bura gətirə bilərsən. Fərq bunda olar ki, toy San-Fransiskoda yox, Dousonda olar.

Korri Xatçinson etiraz etdi:

– Ağlin çash, nədir?! Mən onu necə gətirəm. O mənim bacımdır, qohumumdur, mən onu heç tanımirəm da. Özün başa düşürsən ki, bize ikiilikdə yola çıxməq olmaz. Sənlə mən bilirik ki, arada heç nə ola bil-məz. Ancaq başqları bu haqda nə deyərlər?

Pentfield boğuq səslə söyüb söyüb başqlarını Alyaskadan daha isti yerə göndərdi.

Onun şərki sözünə davam etdi:

– Əger sən mənə qulaq assaydın, öz alicənablılığını gözə soxmasayıdın, indiki şəraitdə ən yaxşısı budur ki, bu il mən sənə getməyə icazə verəm. Gələn ilə cəmi-cümlətanı bir il qalib; mən o vaxt gedib kefə baxaram.

Pentfield yola düşməkdən özünü güclə saxlayaraq başını yellədi:

– Dostum, Korri, özüna nahaq zəhmət vermə. Mən sənin xeyr-xahlığını qiymətləndirirəm, ancaq olmaz. Mən sənin burda mənim əvəzimdə can qoyduğunu bili-bile orda sakit otura bilmərəm.

Birdən ağlına qəribə bir fikir gəldi. O taxtin üstünə atıldı, tələsiklikdə bütün yorğan-döşəyi alt-üst elədi, bloknotla, qələm tapdı, stolun dalına keçib oturdu, tələsik və inamlı yazmağa başladı.

– Hə, al bunu, – deyib əlindəki kağızı şərkinin ovcuna qoydu. – Təkcə ünvanına çatdır, hər şey yoluna düşər.

Xatçinson kağızı oxuyub yerə qoyaraq şübhə ilə dedi:

– Hardan bilirsən qardaşı bu daldabucaq yerə gəlmək istər?!

Pentfield sözünün üstündə inad edib deyirdi:

– O mənim, bacısının xatirinə razılaşar. İş bundadır ki, qardaş nə-mənazikdir. Mən istəmirmə ki, qız tək onunla gelsin. Sən yanlarında olsan heç nədən qorxum yoxdur. Gedib çatan kimi Friskoya get, hər şeyi ona başa sal. Ordan Şərqə özünüküllerin yanına yollan. Yazda onların dalınca gələrsən. Ondan yəqin ki, xoşun gələcək. Bura bax, rastlaşanda tanıyarsan.

Bu sözleri deyib saatın qapağını açdı, qapağın içindəki şəkli göstərdi. Korr Xatçinson şəkəl tamaşa etdikcə heyran qaldı.

Pentfield sözünə davam etdi:

– Onun adı Meyblidir. Mən yeri gəlmışkən səni başa salım ki, onların evini tapasan. Fransiskoya gəlib çatdn keb¹ tutub de: “Mirdon avenyü, Holmsın evinə sür”. Hələ Mirdon-avenyü deməsən də olar. Faytonçuların hamısı məhkəmə hakimi Holmsın harda yaşıdığını bilir.

¹ Keb – İngiltərədə biraltı fayton

Pentfield sözünə fasilə verib dedi:

– Bilirsən nə var, sən mənə bəzi şeylər alsaydın pis olmazdı, məsələn... məsələn.

Xatçinson gülümsünə-gülümsünə onun fikrini tamamladı.

– Ailəli adama lazım olan şeylər.

Pentfield cavabında pərt-pərt gülümsündü.

– Hə, düz bilmisən. Süfrələr, salvetlər, döşəkağılar balışzülər və sairə. Yaxşı serviz. Axı o buralara alışınca onun üçün çətin olacaq. Al-dığın şeylərin hamısını Bering dənizi ilə yola sala sala bilərsən. Bir də, yaxşı olardı ki... Royal barədə nə deyə bilərsən.

Xatçinson bu fikrə ürəkdən şərik oldu. O, özünün etiraz etdiyini unutdu, üzərinə qoyulan vəzifə onu get-gedə artıq cəlb edirdi. Söhbət-lərini qurtarır ikisi də ayağa qalxanda o dedi:

– Lorens, Allah haqqı, dəbdəbə ilə getirib gəlləm. Bişirib-düşürməyi də, itlərə qulluq etməyi də öhdəmən görürəm, qardaşına da ancaq bacısının rahatlığını fikirləşmək, bir də ki, mənim yadımdan çıxan şeyləri etmək qalar, əslinə qalsa mən çalışaram ki, heç bir şey unutma-yım.

Ertesi günü Lorens Pentfield dostunun əlini axırıncı dəfə sıxdı, onun və itlər qoşulmuş kirşonin donmuş Yukon çayı ilə yuxarı, Şor suya, gen dünyaya yollanmasına tamaşa etdi. Pentfield Bonanzedəki mədənə qayıtdı, burda adamın üroyi daha çox sıxlırdı, uzun kişi dö-zümlə qarşılıdı. İki başından aşındı, fəhlələrə göz qoymalı, torpağın dəyişkən damarını kəşfiyyatına rəhbərlik etməli idi, ancaq iş onu məşğul etmirdi. Ta təpənin üstündə mədənlərin arxasında yeni, taxta-dan tikilmiş koma başa çatınca heç bir şey ürəyindən olmadı. Bu, möhkəm tikilmiş gözəl bir koma idi, üç rahat otağı var idi. Onun hər bir tiri çox yaxşı yonulmuşdu, dülgərlərə gündə on beş dollar vermək adamın hüneri deyildi. Ancaq Meybl Holms üçün tikilən evdən səhbət gedəndə Pentfildi heç bir xərc-xəsarət qorxuzmurdu. Onun başı komani tikməyə qarışmışdı, oxuyurdu.

Haçan, mənim məhəbbətim,
Qovuşaram mən səninle?!

Bundan başqa o, stolun üstündən təqvim asdı, hər səhər yuxudan duran kimi təqvimin üstündən xətt çəkirdi, bahara nə qaldığını, şərkinin Yukon çayının buzları üstündə çaparaq nə vaxt gələcəyini hesablayırdı. Pentfield heç kəsə icazə vermirdi ki, təzə komada gecələsin,

Meybl gəlib çıxınca koma təzəcə rəndələnmiş dirəklər kimi təzə qalmalıdır. Tikinti başa çatanda Pentfield qapılardan qıfil asdı. Pentfieldin özündən başqa heç kəs ora girmirdi, o özü də saatlarla orada qalırdı, içəridən çıxanda üz-gözündə qəribə nəvaziş, baxışları isə şən və mülayim olurdu.

Dekabrda Korri Xatçinsandan məktub geldi. O, Meybl Holmsla təzəcə tanış olmuşdu. Korri yazırıdı, qız Lorens Pentfieldə layiq qızdır, onun arvadı məhz belə olmalıdır. O, qızı heyran olmuşdu, bu məktub Penfieldin səbrini kəsdi. İndi məktublar bir-birinin dalınca gelirdi, bəzən də poçt lengiyəndə ikisi, üçü birdən gelirdi. Bütün bu məktublarda gah Korrinin elə bu dəqiqə Holmslardan geldiyindən, ya da Korrinin Holmsgilə getdiyindən, gah da Korrinin indicə Holmsgilda olduğundan danışılırdı. O, deyəsən San-Fransiskonu tərk etməyə tələsmir, Detroyta getməyini heç yada salmırı.

Lorens Pentfieldə elə gəldi ki, şəriki qohum-qardaşını yaddan çıxarıb Meybl Holmsin yanında çox olur. Hərdən Pentfield görürdü ki, bu onu narahat edir. Ancaq ciddi narahatlılığı dəyməzdı, çünki o Meybl və Korriyə yaxşıca bələd idi. Meyblin məktubları da öz növbəsində Korri barədə idi. Söhbət qızın gelişindən, Dousonda toy olmasına gedəndə Meybl qətiyyətsizlik göstərirdi. Pentfield ona şən məktublar yazırıdı, ona elə gəlirdi qızın qorxusu utancaqlıqdan yox, çətinliklər, təhlükələr qarşısında onu gözləyen mehrumiyyətlərdən doğur.

Ancaq üzücü intizar və qurtarmaq bilməyən qış özünü göstərirdi. İşlərə başçılıq etmek, yer damarının kəşfiyyati onun başını qatmırıdı, yanvarın axırlarında Pentfield qumar stolunun arxasında fikrini bir qədər dağıtmak üçün Dousona tez-tez gedib-gəlməyə başladı. O, qumarda udurdu, hərçənd maddi vəziyyəti ona uduzmağa da imkan verirdi, faraon¹ oynayanlar arasında "Pentfieldin eli gətirir" ifadəsi dil-dən-dile düşdü. Fevrallın ortalarınadək bəxti gətirdi. Demək olmazdı ki, nə vaxtdan uduzmağa başladı, çünki iri bir oyundan sonra o daha elinə kart almadi.

Bu defə qumar oyunu "Opera"da keçirildi, bir saat ərzində Pentfieldin hər kartı uddu. Kart paylayan kartları qarışdırınca stolun yiyəsi Nik İnvud bərkdən dedi:

– Öz aramızdır, Pentfield, deyəsən şərikiñiz vaxtını boş keçirmir?

¹ Faraon – bakkaraya oxşar qumar oyunu

Pentfield cavab verdi:

– Hə, Korri əylənməyi yaxşı bacarıır. Bir də ki, o buna layiqdir. Nik İnvud güldü.

– Əlbəttə, özü bilən yaxşıdır, ancaq əylənmək evlənmək deyil. Təəccübünü gizləyə bilməyən Pentfield inamsız-inamsız soruşdu:

– Korri evlənib, yox a?

İnvud cavab verdi:

– Bəli. Bu səhər poçtu gətirən Frisko qəzetində yazılıb. Pentfield halını heç pozmayaraq səbirlə soruşdu:

– Qız kimdir görən? – Arxayıñ idi ki, onu masqaraya qoyurlar, hər an qəhqəhə səsi eşidilə bilər.

Nik İnvud cibindən qəzət çıxartdı, qəzətə göz gəzdire-gəzdire dedi:

– Ad yadımda qalmır, ancaq deyəsən Meybl...Meybl...aha, bax, tapdim: Meybl Holms, məhkəmə hakimi Holmsin qızı...

Lorens Pentfield ürəyində narahatlılıqla götür-qoy etdi ki, görsün Şimalda bu ad birinə məlumdur, ya yox, amma özünü heç o yola qoymadı. O, qulaq asanların üzlərini sakitcə gözdən keçirdi, ürəyinə gəlirdi ki, birdən-birə özünü elə verdi, ancaq onların üz-gözündə adıca maraqlandıqları bilinirdi. Bu vaxt üzünü İnvuda tərəf çevirib sakitcə, əsəbilişmədən dedi:

– Nik, bax, bu beş yüz dollardan mərc gəlirəm ki, qəzətdə belə bir şey yoxdur.

O, Lorensə anlaşılmaz şəkildə gülümüşünə-gülümüşünə baxıb dedi:

– Yox, əzizim, sizin pulunuz mənə gərek deyil.

Pentfield istehza ilə:

– Mən elə də bilirdim-deyib stola tərəf çevrildi, məqaləni diqqətlə bir də oxudu, birdən Lorens Pentfieldə'sarı sərt döndü.

O, həyəcanla, tələsik dilləndi:

– Pentfield, qulaq asın. Mən bu işi belə qoya bilmərəm.

Pentfield kobudcasına soruşdu:

– Nəyi?

– Sizin deməyinizdən belə çıxır ki, mən yalan danışram?

– Yox, elə demək istəmədim. Mənə belə gəlir ki, sizin zarafatınız tutub.

Kart paylayan oyunçu sözə qarışdı:

– Centlmenlər, pul qoyursunuzmu?

İnvud üst-üstən təkrar edirdi:

- Axı sizə deyirəm ki, bu doğrudur.

- Beş yüz dollarımdan mərc gəlirəm ki, qəzetdə belə şey yoxdur.

Pentfild içində qızıl tozu olan ağır kisəni stolun üstünə atdı.

- Pulunuz mənə gərək deyil, madam ki, inad edirsiniz... - İnvud bu sözleri deyə-deyə qəzeti Pentfildə verdi.

Pentfild baxdı, ancaq gördüklorına inana bilmədi. O, başlıqə göz gəzdirdi: "Şimaldan cavav Lohinvar¹ çapa-çapa gəlirdi" məqaləsini oxudu, Meybl Holmsla Korri Xatçinsonun adlarını yanaşı gördü. Bu vaxt o, birinci səhifəyə baxdı, qəzet San-Fransiskodan idi.

O, qısaca gülüb dedi:

- İnvud, pullar sizindir. Bir halda ki, mənim şərikim kefə başladı, qabağında çətin duruş getirmək olar.

Sonra Pentfild məqaləni əlinə götürdü, onu kəlmə-kəlmə tələsmədən oxudu. Şəkk-şübhə ola bilməzdi. Korri Xatçinson, doğrudan da Meybl Holmsla evlənmişdi. Məqalədə yenicə evlənen haqqında "Bonanzanın krallarından biri lorens Pentfildin şəriki (San-Fransisko mühitində hələ unudulmamışdı) onunla birlikdə Klondaykin bir çox sərvətlərinin yiyesi" deyilirdi. Sonra ən axırda: Belə deyirlər ki, mister və missis Xatçinson bir müddətə Şərqə-Destroya gedəcəklər, ancaq özlərinin əsl bal aylarını əfsanəvi Klondaykdakı səyahətdə keçirəcəklər".

Pentfild ayağa qalxıb bu ara tərəziyə qoyulan beş yüz dollarlıq kisəni götürdü:

- İndicə qayıdırám. Yerimi saxlayın.

Pentfild küçəyə çıxıb Sietldən qəzet aldı. Bu qəzetdə faktlar eyni idi, ancaq məqalə qısa idi. Şübhə yox ki, Korri ilə Meybl evlənilərlər. O, "Opera"ya qayıtdı, yerini tutub təklif elədi ki, kim banka nə qədər istəyir, pul qoysun.

Nik İnvud kart paylayana başı ilə işaret edərək güldü.

- Görürəm ki, sizə genişlik lazımdır. Mən şirkətin anbarlarına baş çəkmək istəyərdim, ancaq getməli olmadım. Bacarığınızı göstərin, görək.

Lorens Pentfild nəyə qabil olduğunu göstərdi: iki saatlıq qızığın oyundan sonra kart paylayan təzəcə ağızına aldığı sıqaretin ucunu dişlədi, kibrit çəkib yandırdı, elan etdi ki, bankdakı pul qurtarmışdır.

¹ Valter Skottun "Marmion" poemasının qəhrəmanlarından biri.

Pentfild qırx min pul uddu. O, Nik İnvudun əlini sıxb bildirdi ki, bu onun axırıncı oyunudur.

Heç kəs bilmirdi, heç kəsin ağlına da gəlmirdi ki, ona zərbə - özü də ağır zərbə vurulmuşdur. O zahirən heç dəyişilməmişdi. Bütün həftəni həmişəki kimi işi-gücü ilə məşğul oldu, ancaq şənbə günü toy mərasimini təsvir edən Portlend qəzeti gözünə dəydi. Onda o, mədəni dostlarından birinə tapşırıb itləri qoşaraq Yukon çayı boyunca yuxarı yollandi. Şor Sulara tərəf getdi, sonra Ağ çaya döndü. Beş gündən sonra yerli hinduların düşərgəsini gördü. Axşam qonaqlıq oldu, Pentfild məclisin yuxarı başında başçının böyründə oturmuşdu. Ertəsi günü səhər o, itləri geri Yukona tərəf sürdü, ancaq indi o tək deyildi. Genç skvo o axşam onun itlərini yedirdi, gecələmək üçün yer hazırlamaqdə ona kömək etdi. Uşaqlıqda qızın sür-sümüyünyü ayı əzmışdı, o axsayırdı. Adı Laşka idi. Əvvəlcə naməlum ölkədən gəlmış, ona bir kəlmə belə söz demədən, ona bir nəzər salmadan alıb naməlum ölkəyə aparıran yad, ağ adamdan qorxurdu.

Şimalda yaşayan ağ adamların çoxusunun aldığı hindu qızlardan fərqli olaraq Laşkanın bəxti getirdi. Dousonda onları birləşdirən büt-pərəst nikahı ağların mərasim keşişi təsdiq etdi. Dousonda Laşkaya hər şey qəribə yuxu kimi göründü, Pentfild onu Bonanzaya aparıb təpənin başındaki yeni komada yerləşdirdi. Lorens Pentfildin hindu qızını alması, onunla bir yastığa baş qoyması, bir damın altında yaşaması bir o qədər təccüb doğurmadi, ancaq onun kilsədə nikah kəsdirməsi sensasiyaya səbəb oldu. Kilsədə kəbin kəsdirmək? Bunu heç kəs başa düşə bilmirdi. Ancaq Pentfilddə işləri olmadı, yerli mühit bir işdən zərər görməsə, onu çək-çevirə salmırı. Pentfildi ağ qadınlar sahibə olduğu evlərə əvvəlki kimi dəvət edirdilər: kişilərin bir çoxu onun zövqünü bəyənməsələr də, onu hindu qadınla nikahsız yaşamaq üstündə məzəmmət etmək olmazdı.

San-Fransiskodan daha mektub gəlmirdi. İçində poçt olan altı narta¹ Böyük Qızılbalıq yaxınlığında məhv olmuşdu. Bundan başqa Pentfild bilirdi ki, yeni evlənənlər artıq Klondaykdə olmalıdır. Onların toydan sonrakı səyahəti sona çatır, o iki il, qurtarmaq bilməyən iki ili belə səyahətin arzusunda olmuşdu. Bu fikirlərdən dodaqları acı-acı büzülür, ancaq o, hissələrini gizlədir, Laşkaya qarşı daha mehriban olurdu.

¹ Narta - Şimalda it və ya maral qoşulan xızık

Mart qurtardı, aprelin axırına az qalmışdı ki, bir dəfə səhər tezdən Laşka ondan icazə istədi ki, koması çaydan bir neçə mil aşağıda olan sivaş Pitinin yanına getsin. Əslı Styuart çayı sahilindən olan Pitin arvadı hindu qadın ona xəbər göndərmişdi ki, uşağı xəstelənib, təbiətən əsl ana olan Laşkaya elə gəlirdi ki, uşaq xəstəliklərindən yaxşı baş çıxarıır, tale özünə hələ övlad qismət etməyince başqalarının uşaqlarına dayalıq etmeye hazırlırdı.

Pentfld itləri nartaya qoşdu. Laşkanı nartaya mindirib Bonanza çayının mənsəbi ilə aşağı yollandı. Havadan bahar etri gəlirdi. Yerin üzəri hələ də qarla örtülü olsa da, şaxta əvvəlki kimi qarsımırdı, suyun şırtlısı eşidilirdi, qışın şaxtası zeifləyirdi. Bəzi cıgvirlarda buz ərimişdi, su basmışdı, donu açılmış yerlərdən dövrə vurub keçməli olurdular. İki nartanın keçə bilmeyəcəyi yerde Pentfld yaxınlaşan zinqirov səslərini eşidib itləri saxladı.

Çayın dirsəyi tərəfdən ağır yüklənmiş nartaları çəkən yorğun itlər qoşulmuş narta göründü. İtləri qovan kışının görkəmində Pentfldə tanış nəsə göründü. Nartaların dalınca iki qadın gəlirdi. Pentfld təzədən sürücüyə nəzər yetirdi, bu Korri idi. Pentfld dayanıb gözləyirdi. Sevinirdi ki, Laşka yanındadır. Fikirleşirdi ki, bundan yaxşı görüş istəsəydiñ də təşkil edə bilməzdi. Gözləyirdi, fikrinə getirmək istəyirdi, onlar nə deyəcəklər, nə deye bilərlər. Onun danışmağı artıq idi, izahatı gərək onlar verəyidilər, o onların izahatını dinləməyə hazır idi.

Qoşqular bərabərləşəndə Korri onu görüb itləri saxladı.

Korri:

– Salam, dost! – deyib əlini uzatdı.

Pentfld onun əlini soyuq və dinməzcə sıxdı. Bu ara qadınlar yaxınlaşdırılar, o ikincinin Dora Holms olduğunu gördü. Pentfld xəz pa-pağını çıxarıb onun əlini sıxdı, Meybla terəf döndü. Gözəl, sevincək Meybl özünü ona sarı atdı, ancaq Pentfldin əl vermək üçün əlini uzadığını görüb özünü itirdi. O istəyirdi desin: "Salam, missis Xatçinson" sözləri nədənsə boğazında ilişib qaldı, o ancaq mızıldandı:

– Salam.

Vəziyyət elə xoşagelməz, ortada elə pərtlik oldu ki, o sevinə bilərdi. Meybl sevindi, həyəcanlandı. Vasitəçi kimi götürdükləri Dora dilləndi:

– Lorens, bura baxın, nə olub ki?

Korri onun cavab verməsinə imkan verməyib qolundan tutub dartdı, onu qıraqa çəkdi.

O, gözləri ilə Laşkaya işarə edərək piçilti ilə soruşdu:

– Dostum, bu nə olan şeydir?

Pentfld istehza ilə dilləndi:

– Korri, sənin nə borcuna?

Ancaq Korri ondan əl çəkmədi:

– Bu skvo sənin nartanda nə edir? Onlara nə deyim, məni yaxşıca işə saldın. Əminəm ki, bir söz tapıb deyərsən. O kimdir? Kimin skvo-sudur?

Bu an Lorens Pentfld öz zərbəsini endirdi. Bu zərbəni endirəndə sakit idi, ona edilən bədxahlığın əvezini çıxırdı, elə bil ürəyindən tikan çıxırdı.

O dedi:

– Bu mənim skvomdur. İcazənizlə, missis Pentfld. – Korri Xatçinsonun nefesi təngidi. Pentfld üzünü döndərib qadınlara yaxınlaşdı. Meyblin üz-gözündən narazılıq yağındı, sanki o, ağızını açıb danışmaq istəmirdi. O, heç nə olmayıbmış kimi Doraya müraciət elədi:

– Səyahətiniz necə keçdi? Dayanacaqlarda çox dontunuz?

Sonradan Meybla nəzər salıb soruşdu:

– Missis Xatçinson necədir?

Dora onu qucaqlayıb silkələdi:

– Səfəhin biri səfəh! Deməli, siz də oxumusunuz? Deməli, ona görə özünüzü belə aparırdınız?

O mızıldandı:

– Mən... mən başa düşə bilmədim.

Dora sözünə ara vermədi:

– Gələn nömrədə düzəliş verdilər. Ağlımiza da gəlməzdi ki, qəzətin bu nömrəsi sizin əlinizə düşər. O biri qəzetlərdə hər şey düz idi. Ancaq əlbəttə, bu lənətə gəlmış sehifə sizin əlinizə düşübmiş.

Pentfld onun sözünü kəsdi:

– Dayanın, siz nə deyirsiniz? – Onun ürəyi gözlenilməz qorxudan sıxıldı. Pentfld özünü uçurumun kənarında hiss etdi.

Dora isə dil-boğaza qoymurdu.

– Bilirsiniz, Meybla mənim Klondayka gedəcəyimiz məlum olanda "Həftəlik"də bildirdilər ki, bizim Mirdon avenyüdə yerimiz görünəcəkdir.

– Onda, deməli...

Dora dilləndi:

— Missis Xatçinson mənəm. Siz elə bildiniz ki, Meybl ərə gedib? Pentild teləsmədən dilləndi:

— Bəli. İndi başa düşdüm. Reportyor adları çəşbaş salıb. Sietle və Portlend qəzətləri bunu olduğu kimi çap edib.

O susdu. Meybl təzədən ona tərəf döndü, Pentild gördü ki, qız gözləyir. Korri öz mokasininin cırıq burnuna diqqətə baxırdı. Dora isə altdan-altdan nartda sakitcə oturmuş Laşkaya tamaşa edirdi. Lorens Pentild düz qarşısına, ümidsiz gələcəye boylanır, orda itlər qoşulmuş nartanı, özünü, yanında da axsaq Laşkanı görürdü.

Sonra o, çox adı şəkilde Meyblin gözlerinin içine baxaraq dedi:

— Bağışlayın. Belə bir sohv mənim ağlıma da gəlməzdi. Mən elə bildim ki, Korriyə ərə gedibsiniz. Orda, nartadakı missis Pentilddir...

Meybl Holms özünü itirib bacısına tərəf döndü, sanki çətin səfərin bütün ağırlıqları birdən üstüne düşdü. Dora ondan yapışdı. Korri Xatçinson hələ də gözələrini mokasinindən çəkə bilmirdi.

Pentild ona, qadınların ikisinə də nəzər salıb, nartalara tərəf getdi. O, Laşkaya dedi:

— Getmək lazımdır. Pitin uşağı bizi bütün günü gözləyə bilməz.

Uzun qırmanc havada viyıldadı, itlər nartanın yan qayışlarını dartdı, nartalar tərpəndi, irəli cumdu. Pentild dönüb qışqırdı:

— Korri, qulaq as! Sən köhnə daxmanı tuta bilərsən. İndi köhnə daxma boşdur. Mən təpənin başında təzəsini tikdirmişəm.

LİT-LİTİN ƏRƏ GETMƏSİ

Con Foks viskinin, demək olar ki, bütün il boyu bərk olduğu, donduğu, ona görə də ondan pres-papye¹ kimi istifadə etmək mümkün olan yərə gəlib çıxanda uşaqlıqdan həyata açıq gözle baxmayan başqa macəra axtaranlardan fərqli olaraq idealların, illüziyaların osiri olub qalmadı. Uzaq Qərbədə anadan olub böyükən Con Folksun ağılı iti olmasa da, sağlam düşüncəli, işguzar, qoçaq adam idи, hər şeyə açıq gözlə baxırdı. Bu da onun Kanadada yeni sahəde müvəffəqiyyət qazanmasını təmin edirdi. O, Qudzon körfəzi şirkətinin adı xidmətçisi kimi bələdçilərlə avar çəkir, hər cür işdən yapışırı. Odur ki, irəli tez çəkildi. Mələklər istehkamındakı alverə başçılıq etməyə başladı.

¹ Pres-papye — yazını qurulamaq üçün alət

Con Foks hər şeyə adı gözlə baxırdı, ona görə də yerli tayfadan olan bir qızı aldı, ər-arvad sözün əsl mənasında xosbəxt oldu. Çünkü o, başqa iradçı kişilərdən deyildi, belələri nə işləyə bilir, axırdan-axıra öz həyatlarını cəhənnəm əzabına dönderirdilər. O, taleyindən çox razı idi. Şirkətə can-başla qulluq edirdi, bir müddətdən sonra sayılan işçilərdən biri oldu. Arvadı oləndə tayfası onun casədini götürüb yerli qayda-qanunla ağac başında dəmir yesikdə basdırıldı.

Arvadı Foks üçün iki oğlan doğmuşdu. Şirkət onun vəzifəsini artırandı o da oğulları ilə uzaqlara Şimal Qərbin ucu-bucağı görünməyən ərazisində — Günah Qayasına yollandı. Orda onu dəri alveri kimi mühüm sahədə yeni vəzifə gözləyirdi. O, burada bir neçə ay tenha qalıb, yeknəsəq həyatdan dərixdidi. Açıq-aydın nifretlə bir o qədər də gözəlliyi olmayan hindu qızlarına baxıb, daim ana nəvazişi və qayğısı görməyən oğlanlarının dərdini çəkirdi. Birdən o, Lit-Liti gördü.

— Lit-Lit... Sizə necə deyim, Lit-Litdir də... O, qızı təsvir elemək üçün böyük pirkeşik Aleksandr Mak Linə bundan artıq söz tapıb deyə bilmədi. Mak Lin sözün əsl mənasında şotland idi, onun, Con Foks demişkən, ağızından süd iyi gəlirdi, ona görə də hindu qadınları almaq fikrini heç yaxına belə qoymurdu. İşlər müdürü öz ölməz ruhunu məhv etmək fikrinə düşsəydi, Mak Lin narazı qalmazdı, çünkü Mak Lin qorxurdı ki, özü Lit-Litin gözəlliyi qarşısında davam gətirməyib ruhunu məhv edər.

Şotlandın sərt qəlbini Lit-Litin qəlbə od salan baxışları qarşısında az qala əriyəcəkdi. Lit-Lit mütənasib bədənli, çevik qız idи, üzünün ifadəsi olmayan, ağır tərpənən, süst, başqa hindu qadılara heç bənzəmirdi. Uşaqlıqdan bir yerdə otura bilmədiyinə, kəpənək kimi ora-bura uçub qonduğuna görə, adama uyuşan, şən, qayğısız, kəlməbaşı qəh-qəhə çəkib güldüyüñə, ora-bura qaçdığını, atılıb düşdüyüñə görə ona Lit-Lit deyirdilər.

Lit-Lit yerli tayfanın şöhrətli başçısı Snişeynin və metis qadınının qızı idи. Con Foks bir dəfə yayda sözəsə evlənməkdən danışmaqdən ötrü ona baş çəkdi. Onlar tayfa başçısı ilə ağaçanadları qovlamaq üçün viqvamın¹ qabağında qalanmış ocağın qırığında oturub, teləsmədən toydan başqa şimal diyarına aid olan hər seydən danışırılar. Con

¹ Viqvam — Şimali Amerika hindularının ağac qabığından, göndən, dəridən tik dikləri koma

Foks ancaq toydan danışmaq üçün gəlmişdi. Snitseyn bunu bilirdi, Con Foksa da bu aydın idi, buna baxmayaraq onlar xüsusən toydan söz salmayıb möhkəm susdular. Bu, hindular arasında çox məharətlə danışq aparmaq bacarığı sayılırdı. Əslində isə bu, adicə sadəlövhük idi.

Saatlar ötüb keçirdi, Foksla Snişteyn trubka dalınca trubka çəkir, özlərini bir-birinə sadəlövh göstərirdiler.

Günün günortağı Kak Lin və o biri prikeşik Mak Teyviş gəlib keçilər. Onlar çaya gedirdilər, özlərini laqeyd göstərirdilər. Bir saatdan sonra onlar qaydanda Foksla Snişteyn şirkətin xəz deyişmək üçün verdikləri barıtın ve bekonun¹ miqdarı barədə nəzakətlə mübahisə edirdilər. Bu ara faktoriyanın² işlər müdirlinin nəyə gəldiyini başa düşən Lit-Lit viqvamin arxa divarının dalına sürünb keçdi. Giriş qapısının ağzını örtən dərinin qırğını qaldırıb, ocağın qırığında mübahisə eləyənlərə tamaşa edirdi. Qızın yanaqları pörtməsdü, gözləri alışib yanındı, qəlbə ifixar hissi ilə aşib-dاشırdı, axı işlər müdirlinin özü onu seçmişdi (şimal diyarlarında o, Allahdan sonra birinci adam sayılır) – Lit-Lit qəlbini qadın marağı bürümüşdü, ona yaxşıca baxmağa, tamaşa etməyə tələsirdi. Günəşin şüalarından, düşərgə ocaqlarının istisindən, yağmurlu havadan kişinin sıfətinin rəngi qızın atasının üzü rəngdə, qıpqrımızı bürunc rəngdəydi, onunla yanaşı duranda Lit-Lit ağ görünürdü. Bu, qızın xoşuna gəlirdi, sevinirdi ki, Foks belə cüssəli, qüvvətlidir, qızı təkcə onun iri, qara saqqalı bir qədər qorxudurdu, bu, çox qeyri-adi idi.

Lit-Lit çox cavan idi, kişilərin necəliyindən heç baş açmırıdı. Qız günəşin cənuba çekilib üfüqün arxasında yox olmasına, günün göydə daha çox olmasını, gecənin nəhayət onun qarşısında geri çəkilməsini on yeddi dəfə görmüdü. Bütün bu illər ərzində Snişteyn qızını möhkəm qorumuşdu, onun pərəstişkarlarını yaxına qoymamışdı. Onu almaq istəyən gənc ovçuların təkliflərinə nifretlə qulaq asıb, hamını rədd etmişdi, sanki qızın, doğrudan da, misli-bərabəri yox idi. Qoca tayfa başçısının tamahı cuşa gəlməşdi. Lit-Lit onun sərvəti idi. Özü də elə sərvəti idi ki, o bundan ancaq xırda-xuruş faizlər əldə etməklə kifayətlənməyib, ardi-arası kəsilməz çoxlu qazanc qazanmaq istəyirdi.

Lit-Lit hindu qəsəbəsində demək olar ki, mümkün olduğu qədər monastırda böyümüşdü, indi o, narahatlılıqla qız marağı ilə onu apar-

mağa gələn kişiye, bilmədiyi şeyləri ona öyrədəcək ərinə, başının ağasına, sözü onun üçün qanun olana, ömrünün axırınadək ona istiqamət verəcək, ona aqalıq edəcək adama tamaşa edirdi.

Yanaqları pörtmüş, gələcək qəribə taleyi barədə həyəcanlı fikirlərə dalan qız viqvamdan boyanırdı, ancaq vaxt ötündü, işlər müdürü ilə atası toydan başqa hər şey barədə lovğa-lovğa danışındılar. Qızın qanı qaraldı. Axşam düşürdü. Günəş get-gedə lap aşağı enirdi, işlər müdürünin getməyə hazırlaşığı hiss olunurdu. Budur, dönüb getmək isteyir. Lit-Lit üreyi düşdü; çünki kişi ayaq saxlayıb ciyni üstündən dedi:

– Hə, Snişteyn, mənə alt paltarımı yuyan, üst-başımı yamayan arvad lazımdır.

Snişteyn burnunun altında nəsə mızıldandı, dişsiz qarı Vanidanını təklif elədi.

Foks etiraz etdi:

– Yox-yox! Mən arvad almaq istəyirəm. Son vaxtlar bu barədə fikirləşirəm, indi birdən aqlıma bir şey goldı, bəlkə sənin elə bir adəmin oldu?

Snişteyni maraq hissi möhkəm büründü, işlər müdürü ona yaxınlaşdı ki, işarası yeri gəlmışkən birdən ortaya çıxmış məsələni müzakirə edə.

Snişteyn təklif elədi:

– Katunu al.

İşlər müdürü etiraz etdi:

– Çolaqdır.

– Laskanı necə?

– O qamatpaçadır. Ayaq üstündə olanda qıçları arasından sənin ən böyük köpəyin Kips asanlıqla keçə bilər.

Snişteyn halını pozmadan təklifini elədi:

– Sinatini necə, alarsan?

Con Foks özünü yalandan qəzəbli göstərib qışkırdı:

– Bircə bu çatmırıdı. Mən qoca-zadam məgər, qarlarını mənə vermək istəyirsən? Dişsiz qocayam? Topalam, koram? Ya da elə kasıbam ki, yer üzündə heç bir gözəl qız üzümə baxmaz?! Bilirsən mən kiməm? Mən işlər müdiryəm, dövlətliyəm, qüdrətliyəm, güclüyəm, həkimiyət əlimdədir, mənim bir sözümlə adamların canına üzütmə düşür, sözümdən çıxmağa cürət etmirlər.

Bütün bu sözlər Snişteynin ürəyinə yağ kimi yayıldı, ancaq üzü sırı və müəmmalı idi. O istər-istəməz işlər müdirlini məcbur etdi ki, addımı atsın. Snişteynin çox sadə quruluşlu beyninə bir dəfəyə ancaq

¹ Bekon – hisə verilmiş, düzəlnmiş donuz budu

² Faktoriya – Avropa tacirlərinin müstəmləkələrdə təşkil etdikləri ticarət məntəqəsi

bir fikir hakim kəsildi, ürəyində tutduğunu Con Foksdan daha inadla əldə etmək istəyirdi. Con Foks nə qədər sadə olsa da, bir o qədər mürəkkəb idi, onun aqlında eyni zamanda bilsən-bilməyəsən bir neçə ideya dolaşırıdı, bu da ona tayfa başçısı kimi bir şeyi inadla, hökmən əldə etməkdə mane olurdu.

Snitşeyn tayfa qadınlarının adını bir-birinin dalınca çəkirdi. Con Foks o dəqiqə bunları rədd edirdi, niyə də yaramadıqlarını deyirdi.

Nəhayət, bütün bunlar onun zəhləsini tökdü, təzədən evinə yola düşmək istədi. Snitşeyn onu saxlamaq istəməyərək altdan-altdan ona göz qoyurdu, ancaq Foks axırdan-axıra çıxıb gedə bilmədi.

O dedi:

— Gör nə deyirəm. Biz ikimiz də Lit-Liti yaddan çıxarmışq. Bəlkə o mənə yaradı?

Snitşeynin qaşqabağı açılmadı, ancaq ürəyində sevincinin həddi-hüdudu yox idi. Bax buna varam. Bir dəqiqə də ötsəydi, o özü Lit-Litin adını çəkəcəkdi, ancaq... işlər müdürü özü ilk addım atdı.

Ancaq tayfa başçısı ağ adam sonrakı addımı atmayınca Lit-Lit barədə heç nə demək istemirdi.

İşlər müdürü ucadan ürəyindən keçənləri deyirdi:

— Hə, nə olar ki? Bunu bir yolla yoxlamaq olar, sınaqdan keçirək. Hə, demək belə, — o səsini ucaldı. — Lit-Lit üçün on yorğan, üç funt da əla tütün verrəm.

Ancaq Snitşeyn başını yellədi, bu açıq-aydın o demək idi ki, yer üzünün bütün yorğanları, tənbəkisi hər cür xeyirxahlığın mücəssəməsi olan Lit-Litin yerini verməz. Foks nəhayət ondan nə istədiyini tələb edəndə tayfa başçısı soyuqqanlıqla bildirdi ki, ona beş yüz yorğan, on tüsəng, əlli funt tənbəki, iyirmi parça qumaş, on butulka rom, şarmanka verecək, bundan başqa da işlər müdirinin iltifatını qazanacaq və ocağının başında yeri olacaqdır.

Foksu sanki iflic vurdur, ona görə də yorğanların sayı tez iki yüzə endirildi, onun dalınca da tayfa başçısı ocağın qırığında yer istəmkədən boyun qaçırdı, — ağ dərili kişilərlə bu yerin qızları evlənə — görünməmiş iş idi. Onlar bir üç saat da sövdələşdilər, axırdan-axıra razılığa gəldilər. Snitşeyn Lit-Lit üçün yüz yorğan, beş funt tənbəki, üç tüsəng bir butulka rom alacaqdı. Həm də şübhəsiz ki, işlər müdirinin iltifatını qazanacaqdı.

Con Foksun fikrincə o, on yorğan, bir tüsəngi qızə görə artıq verirdi. Gecə yarından ötəndə Şimal-Şərqdə lazımı yerində duran güneşin gö-

qamaşdırıcı işığı altında Foks evə qayıdanda təəssüfle fikrindən keçirdi ki, Snitşeyn ona kələk gəldi. Yorulmuş, ancaq əldə etdiyi qələbədən sevincək olan Snitşeyn uzanmağa hazırlaşdı ki, viqvamdan yavaşça sürünen çıxmaq istəyen Lit-Liti gördü.

O, nəsihətverici şəkildə mizildəndi:

— Sən özün gördün, özün eşitdin. İndi sən özün görürsən ki, atan müdriklərin müdrikidir. Sənin üçün ən sərfəli ər tapmışam. Mənə qulaq as, mən deyən kimi elə, mən deyəndə get, get, qayıt deyəndə qayıt, biz bu ağ axmayı soyarıq, boyu uzundur, ağı az.

Ertəsi günü dükan alver eləmirdi... İşlər müdürü səhər yeməyindən əvvəl Mak Lini və Mak Teyvişi sevindirərək bir butulka viski açdı, iki pay yemək verdi, ən yaxşı mokasınları geyinib gəzdi. Faktoriyanın ya-xılığında potlaça möhkəm hazırlıq görüldürdü. “Potlaç” hədiyyə paylanan qonaqlıq demək idi. Con Foks Lit-Liti almasını indiyedek görünməmiş potlaçla qeyd etmək istəyirdi ki, adaxlinin əliaçıqlığı gəlinin gözəlliyindən geri qalmasın. Axşama yaxın bütün tayfa qonaqlığa geldi. Kişi, qadınlar, uşaqlar və itlər doyunca yedilər, əliaçıq kişi heç kəsin — nə yol azıb gələn yolcuların, nə də tayfasından geri qalan ovçuların xətrinə dəymədi. Saqqallı ər indicə gözünün yaşını tökeçək fağırlaşan Lit-Litə təzə çit paltar, zəngin naxışlı mokasin verdi, onun qaralığından göye çalan saçları üstünə al-əlvan ipək yaylıq örtü, boğazına qıpçırmızı şorə bağladı, üstəlik də bürunc sırga, üzükler, bir ovuc par-par parıldayan bəzək şeyləri, ucuz saat bağışladı.

Snitşeyn hədiyyələr paylananda özünü güclə saxladı, ən axırdı bir dəqiqə vaxt təpib qızını bir qırğa çəkdi.

O, burnu altında mizildəndi.

— Bu gecə də yox, sabah gecə də yox, gecələrin birində çayın qıraqına gəlib qarğı kimi qarıldayağam, sən də yekəpər, axmaq ərinin yatağından qalxıb mənim yanımı gələrsən.

Lit-Litin yeni gözəl həyatdan ayrılmalı olacağını eşidəndə sifətinin uzandığını görüb tələsik əlavə etdi: — Qorxma. Sən qaçıb gələn kimi yekəpər və sadəlövh ərin ah-ufla viqvamıma qaçıb gələcək, sonrası isə səndən asılıdır, var gücünə şikayətlən ki, bundan xoşun gəlmir, ürəyindən deyil, işlər müdirinin arvadı olmaq sənin düşündüyüdündə çətinmiş, qoy ərin yaziq kasib qoca atana üstəlik adyallar, tənbəki və başqa mallar versin. Belə ki, möhkəm yadında saxla, gecə çay sahilində qarğı kimi qarıldayağam.

Lit-Lit başını tərpətdi, bilirdi ki, atanın sözünə qulaq asmamaq olmaz, bir də o, qızından nə tələb edirdi ki, deyirdi Foksdan bir müddət ayrılsın. Lit-Lit onun yanına qayıdanda əvvəlkindən xoşbəxt olacaqdır. Qız qonaqlara qarışdı, gecəyarından keçəndə Foks xüsusilə yaşı hindu qadınlar dəridən-qabıqdan çıxıb zarafatlaşanda və hay-küy salanda Lit-Liti çağırıb qalaçaya apardı.

Lit-Lit faktoriyada ən nüfuzlu adamın arvadı olmağın nə qədər sərfli olduğunu tez başa düşdü, belə güzəran yatsayıdı, yuxusuna da girməzdı. İndi o odun, su daşımırdı, deyinən tayfa üzvlərinə qulluq eləməzdı. İlk dəfə idi ki, səhər yeməyi hazır olunca yataq, temiz, yumşaq, rahat, o ömründə belə yorğan-döşəkdə yatmamışdı. Bəs yeməyin nə deyirsiniz! Yediyi ağ çörək, peçenye, buğda unundan kökə idi. Gündə üç dəfə, hər gün, özü də ki, ürəyin istədiyin qədər. Belə bolluğa adam alışa bilmir. Bundan başqa Foks xeyirxah da olurdu. Bir arvadı ölmüşdü, evi idare etməyi yaxşı bacarırdı. Arvadının cilovunu da hərdən bir, özü də ciddi şəkilde çəke bilirdi.

O, toyun ertəsi günü süfrə dalında oturanda dedi:

— Lit-Lit burda xanımdır. O, nə dedi olmalıdır, başa düşdünüz?

Mak Lin və Mak Teyviş başa düşdülər. Onlar bunu da bilirdilər ki, işlər müdürünin əli ağırdır...

Lit-Lit vəziyyətindən sui-istifadə etməyə tələsmirdi. O, əri kimi böyükən oğlanlarının nazını çekdi, yorulmadan onların qeydinə qaldı, bununla berabər əri onu müəyyən dərəcədə sərbəst buraxdıği kimi, o da onları sərbəst buraxırdı. Oğlanlar təzə analarını hamiya, hər gördük-lərinə tərifləyirdilər. Mak Linlə Mak Teyviş də dil-boğaza qoymurdular. Foks da ailə həyatının gözəlliklərindən, cavan arvadının məziyyətlərindən, özünün razılığından o qədər danışdı ki, bütün bunlardan Günah Qayasının sakinləri və ətrafında yaşayanlar xəbər tutdular.

Geləcək saysız-hesabsız qurtarmaq bilməyən qazancların eşqinə düşən, gecələr yuxusu ərşə çəkilən Snitşeyn bu qərara gəldi ki, hərəkətə gəlmək vaxtı çatıb. Toyun onuncu gecəsi Lit-Liti qarğı qarlıtıtı yuxudan elədi. Qız başa düşdü ki, Snitşeyi onu sahildə gözleyir. Xoşbəxt həyata başı qarışığından o, atası ilə şərtləşdiklerini unutmuşdu, indi onun canına uşaqlıqda olduğu kimi qorxu düşmüdü. Lit-Lit tir-tir əsərək yorğan-döşəkdə xeyli uzanıb qaldı, getmək istəmirdi, qalmağada qorxurdu. Axırdan-axıra Foksun mehribanlılığı, həm də dəmir kimi əzələləri, dördkünc çənəsi ona cürət verdi. Atasının sözünü qulaqardına vurdu, Foks da bu gecə nə kimi qələbə əldə etdiyindən xəbər tutmadı.

Səhəri Lit-Lit qorxu içində yatağından qalxdı, evdə yır-yığış edən-də, atasının bu dəqiqə gəlib çıxacağının fikrinə gətirəndə diksinqirdi. Vaxt ötüb keçdi, qız get-gedə sakitleşdi. Foks Mak Lini, Mak Teyvişi diqqətsizlik üstündə ucadan danlayırdı, onun səsi qızə cəsarət verdi. Lit-Lit bütün günü çalışdı ki, ərinin yanında olsun, onun iri anbarda nehəng mal bağlamalarını qu tükündən qayrılmış balıqlar kimi çətinlik geldi ki, atasına qulaq asmasın. Bundan başqa o, ilk dəfə idi ki, anbarı görürdü — Günah Qayası bir neçə xırda faktoriyaların bazası idi.

Lit-Liti bura yiğilmiş saysız-hesabsız var-dövlət mat qoydu. O bu var-dövlətə tamaşa edir, atasının miskin viqvamı gözləri öününe gəlirdi. Onun bütün şübhələri yoxa çıxdı. Öz qərarını yoxlamaq üçün oğulluğundan soruşdu:

— Ata yaxşıdır?

Oğlan cavab verdi ki, yer üzündə ondan yaxşısı yoxdur. Bu gecə də qarğı təzədən qarıldadı. Ərtəsi gecə onun qarlıtıtı lap ucadan, araver-mədən eşidildi. Foks yuxudan oyandı, yorğan-döşəyində narahat-narahat çevrilib söyüd:

— Lənətə gəlmış qarğıaya bax!

Lit-Liti gülmək tutdu, ehmalca üzünü yastığa yapışdırdı.

Snitşeyn kabus kimi səhər tezden günəş doğanda faktoriyaya gəlib çıxdı, onu Vanidani ilə mətbəxə səhər yeməyinə çağırıldılar. Qoca qadınla birlikdə çörək yeməkdən qətiyyətlə boyun qaçırdı, bir azdan qızığın alver gedən dükanda kürəkənin başının üstünü kəsdi. Dedi ki, eşitdiyinə görə qızı tayı-bərabəri olmayan dür danəsidir, deməli, ona yenə tənbəki, yenə yorğanlar, üstəlik tüsənglər, ən vacibi tüsənglər düşür... Onu sadəcə olaraq aldadıblar. Lit-Litə görə az şey veriblər. İndi o gəlib ki, insafla işi yoluna qoysun. Ancaq Con Foksun nə artıq adyalları, nə də insafı var idi.

Snitşeyn xəbər verdi ki, üç yerə ayrılan yoluñ ağızında missionerə rast gəldi, o dedi ki, Allah-taala belə nikahları təqdir eləmir, atanın borcu qızını qaytarıb evinə aparmaqdır.

Snitşeyn sözünü axıra çatdırdı:

— Mən indi əsl xristianam, istəyim budur ki, qızım Lit-Litin göylərdə yeri olsun.

İşlər müdürünin qayınatasına cavabı qısa, aydın oldu, onu cəhənnəmə yollamadı, ona bu yolda ilk addımlarını atmaqda kömək edərək, boynunun dalından tutub çölə atdı, qapını çəkdi.

Snitşeyn evin etrafında dövrə vurub, mətbəxdən qonaq otağına keçdi, orada Lit-Litin üstünə düdü.

O, qızına qəzəbli bir nəzər salıb sözünə başladı:

- Mən səni çağıranda görünür yuxun bərk imiş.
- Yox, mən yatmamışdım, hər şeyi eşidirdim.

Qızın ürəyi bərk döyündürdü, qorxudan sixılırdı, buna baxmayaraq qətiyyətə sözüne davam etdi: - Keçən gecə də yatmamışdım, çağırığımı eşidirdim, ondan qabaqkı gecə də.

Böyük səadətinin əlindən alınacağından qorxan Lit-Lit qadınların hüquq və mövqelerindən ilhamla nitq irad etdi. Bu altmış üçüncü pərələdən şimalda "yeni qadının" ilk çıxışı idi.

Ancaq Lit-Lit nəhaq yerə canfəsanlıq edirdi: Sınısteyn hələ də orta əsrlər cəhalətindən ayrılmamışdı.

Qız nəfəsini dərmək üçün sözünü kəsəndə, o təhdidlə dedi:

- Bu gün mən yənə qarğı kimi qarıldayacağam.

Bu vaxt Con Foks içəri girib qayınatasına eşik qapısını göstərdi.

Bu gecə qarğı həmişəkindən inadla qarıldadı. Ayıq yatan Lit-Lit qarılıtını eşidib gülümşündürdü. Con Foks narahat-narahat qurcalanırdı. Sonra o, yuxudan ayılıb daha da çox qurcalandı. O mizildəndi, fislidəndi, alçaqdan o ki var soyüş söyüdü. Nəhayət, yatağından qalxdı, əl havasına qonaq otağına keçdi, başısoyuq Mak Meyvişin yaddan çıxarıb qoyduğu içində xırda barıt doldurulmuş tūfəngi qapıb çöle çıxdı..

Foks oğrun-oğrun faktoriyadan çıxıb tələsik çaya tərəf yollandı. Qarılıtı səsi daha gəlmirdi, Foks hündür otların arasında sərəlonib gözləməyə başladı. Gündüzün bürküsdən sonra onu üreklerə yayılan sərinlik bürüdü. Gecə Foksu yırgalayıb yatırdı, o, əlini başının altına qoyub əvvəlcə mürgü vurdur, sonra isə dərin yuxuya getdi.

Ondan əlli yard aralıda gecənin sakitliyindən xumarlanan Sınısteyn də başını dizlərinin üstünə qoyub yatırdı. Bir saatdan sonra o yuxudan ayıldı, başını yuxarı qaldırmadan belə sakitliyi xırıltılı boğazdan gələn qarılıtısı ilə pozdu.

Foks yuxudan mədəni adamlar kimi birdən ayılmadı, vəhşilər kimi sürətə oyandı. Tutqun gecə işığında otların arasında nə isə tünd bir şey gördü, tūfəngi qaldırıb nişan aldı. Qarğı təzədən qarıldadı, o, tətiyi basdı. Cırcıramaların qırılıtı, kəkkliklərin qaqqlıtı bir anlığa kəsildi, qarğanın qarılıtısı hürküdülmüş sükut içinde bilmərrə di, kəsildi.

Con Foks özünü irəli atdı, qurbanını qucaqladı. Əlleri cod, pırtlaşıq saçlara toxundu, ulduzların işığında o tanış sıfəti gördü. O, əlli yardımçı məsafədən barıtın necə yayıldığını bilirdi, başa düşdü ki, Sınısteyninin ciyinlərində, küreyində sağ-salamat yer yoxdur. Sınısteyn Con Foksun bunu bildiyini anlasa da bu haqda ağızını açıb bir söz demədi.

Foks soruşdu:

- Burda nə eləyirsən? İndi sənin yatan vaxtındır.

Barıt dərisini göynətsə də Sınısteyn heç özünü sindirmədi, qaşqabaqla cavab verdi:

- Yatmaq hardan yadına düşür?! Mən qızım Lit-Litə yas tuturam, qızım yaşasa da ölüdür, birbaş gedib ağ adamın cəhənnəminə düşəcək.

Con Foks sərt şəkildə dönüb dedi:

- Bundan sonra ona o biri sahildə yas tut, elə et ki, faktoriyada eşidilməsin, yoxsa elə bərkdən ağlayırsan ki, yatmağa qoymursan.

Sınısteyn dilləndi:

- Ürəyim parçalanır. Gecəm-gündüzüm qapqaradır.

Con Foks dedi:

- Qarğı kimi qaradır.

Sınısteyn dilləndi:

- Qarğı kimi qaradır.

O vaxtdan bəri çayda qarğı qarılıtısı eşidilmir, Lit-Lit gündən-günə daha yaraşıqlı, daha mötəbər olur, özü də çox xoşbəxtidir. Con Foksun - anaları ağaç başında uyuyan - oğlanlarının bacılırı olub. Qoca Sınısteyn daha faktoriyada görünür, o nazik qoca səsi ilə yer üzündəki bütün nanəcib uşaqları, xüsusilə öz qızı Lit-Liti lənətləyir. Tayfa başçısı ömrünün qalan günlərini oturub-durub deyir ki, onu aldadıblar. Hətta Con Foks da Lit-Lit üçün daha on adyal, tūfəng artıq verdiyini demir.

MÜNDƏRİCAT

Həyat labirintlərindən olimpə doğru	4
-------------------------------------------	---

POVESTLƏR

Əcdadların harayı (ingilis dilindən tərcümə edəni: Seyran Şiriyev)	13
Ağ diş (ingilis dilindən tərcümə edəni: Kamran Nəzirli)	88
Meksikalı (rus dilindən tərcümə edəni: Mikayıl Rzaquluzadə)	247
Ağır əlcəklər (ingilis dilindən tərcümə edəni: Zeydulla Ağayev)	273

HEKAYƏLƏR

Həyat eşqi (ingilis dilindən tərcümə edəni: Manaf Süleymanov)	313
Tonqal (ingilis dilindən tərcümə edəni: Manaf Süleymanov)	333
Yol ayrıcında (ingilis dilindən tərcümə edəni: Kamran Nəzirli)	349
Təzə qan (ingilis dilindən tərcümə edəni: Zeydulla Ağayev)	361
Yaddan çıxmayan adam (ingilis dilindən tərcümə edəni: Kamran Nəzirli)	370
Ağıldankəmlər palatasında söylənmiş əhvalat (ingilis dilindən tərcümə edəni: Zeydulla Ağayev)	380
İnsanı öldürmək (ingilis dilindən tərcümə edəni: Zeydulla Ağayev)	390
Beyaz sükunət (ingilis dilindən tərcümə edəni: Zeydulla Ağayev)	402
Bahıqçı patrulunun hekayələri (rus dilindən tərcümə edəni: Rəna Şixəmirova)	411

CEK LONDON

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“ÖNDƏR NƏŞRİYYAT”

BAKİ-2005

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Alianna Duxanina</i>
Korrektor:	<i>Ceyran Abbasova</i> <i>Pərinaz Səmədova</i>

Yığılmağa verilmişdir 17.08.2004. Çapa imzalanmışdır 12.01.2005.
 Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 32. Ofset çap üsulu.
 Tirajı 25000. Sifariş 7.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.

116/7
L 83